


**FRANS KAFKA**

# **SEÇİLMİŞ ƏSƏRLƏRİ**



**“ŞƏRQ-QƏRB”  
BAKİ-2006**

*Bu kitab "Frans Kafka. Qəsr" (Bakı, Azərbaycan Tərcümə Mərkəzi, 1996)  
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

833.912-dc22

AZE

**Frans Kafka. Seçilmiş əsərləri.** Bakı, "Şərq-Qorb", 2006, 360 səh.

Tanınmış Avstriya yazıçısı Frans Kafkanın "Müşahidələr", "Çevrilmə", "Ac-yalavaclar", "Akademiya üçün hesabat" novella və hekayəlerini, "Amerika", "Mühakimə", "Qəsr" romanlarının qəhrəmanları ağlaşılmaz, dəhşətli, fantastik vəziyyətlərdə təsvir olunur. Bu əsərlərdə "kiçik insanların" faciəsi, ümidsizliyi ilə yanaşı, cəmiyyətdəki qəddarlıq ve derin etika böhrəni da özəksini tapmışdır.

Bu topluya dünya sonetkarları arasında olduqca maraqlı və ziddiyətli olan Frans Kafkanın novellaları və "Qəsr" romanı daxil edilmişdir.

**ISBN10 9952-34-045-1**

**ISBN13 978-9952-34-045-7**

© "ŞƏRQ-QƏRB", 2006

Azərbaycan Respublikasının Prezidenti

**İLHAM ƏLİYEVİN**


**"Azərbaycan dilində latin qrafikası**

**ilə kütləvi nəşrlərin həyata**

**keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı

ilə nəşr olunur və ölkə kitabxanalarına  
hədiyyə edilir



ÖN SÖZ

*"Ödəbiyyata daxil olmayan nə varsa, məni  
bezikdirir, usandırır, məndə ikrəh doğurur..."*

Müasir dünyanın diqqətini çəkən sənetkarlar arasında Kafka bəlkə də on maraqlışı və on ziddiyətlisidir; hələ 1961-ci ilde İsviçrədə çıxmış bir bibliografiyada Kafka ırsına həsr olunmuş beş min əsərin adı göstərilir. Qərb ədəbiyyatşünaslığında Kafka'nın adı on populyar bir mövzudur kimi homişə diqqət mərkəzindədir; XX əsr incəsonatının həsr olunmuş elə bir elmi-ədəbi əsər yoxdur ki, avropanlı tədqiqatçı alimlər Kafka yaradıcılığından yan keçinlər, ondan söz almırlar.

Nedir Kafka'nın bunca marağlı eden?

İlk növbəde senatkarın qeyri-adiliyi, benzərsizliyi. Faciobi həyat tərzi, ziddiyyatlı yaradıcılıq mövqeyi, heç bir yozuma cavab verməyən son dorəcə müəmmələ, anlaşılmaz, özünəməxsus dünyagörüşü ilə Kafka heç kəso benzəmir. Gah insanlara can atırı Kafka, gah da büssbüütün tonhalıq həsrötüylə yamb-yaxıldı. Sığorta idarəesindəki işinə nifrət eləyo-əloyə işləməye məcbur idi ki, atasının minnətindən canını qurtarsın, eyni zamanda ailə üzvlərinin hamisiylə əlaqəni kesib qızına girmişi - hayatı yarasız bir üzvə əvərilmişdi, hər şəxslər biganoleşmişdi və hamının ona biganə ola bilməsindən zərrəcə çökünmirdi. Özü də hiss edir və dile getirirdi ki, men hor şeydən boş bir məsaflə ilə ayrılmışam: Kafkanın sanki şübhə bit divar ehəto elomişdi və dünya Kafkanın üzünə açıq kimi görünənə de, Kafka dünyanın üzüntü bağlı idi, dünya qarşısında qapanmışdı.

Öz doğmaları arasında belə qarib kimi yaşayan Kafka'nın zorludan zorludan ürəyi vardi. Bu ürək hər şeye qarşı həssas idi, duygulu idi; bu ürəkdə Kafka dövrünün, Kafka mübitinin bütün keşməkeşləri öz izlərini yaşıdır və bu gün homin ürəyin eyni bildiyi incəliklərə eninə bütöv bir dünyanan varlığını bərpə etmək mümkündür. Şəxsi heyatının ziddiyyətləri yazıçının yaradıcılığına cənab qaynayıb-qarışmışdır ki, bunları bir-birindən ayırmak hədər işidir. Və Kafka dünyani məhz bu cür göründü. Ona görə də görmə qabiliyyəti belə "dumanlıdır"; ona görə də Kafka yaradıcılığında hər şey belə əyiş-üyüsdür. O bunları bilərəkden eləmirdi, sadəcə olaraq dünyani belə duyur, belə qavrayırırdı; Kafka dünyamı ifşa eləmirdi, dünyadan ezbər etmədi. Dünya Kafka'nın özünü dəhşətli bir burulğana salmışdı. Kafka da dünyaya bu dəhşətli burulğanın dibindən baxırdı. Kafkaya elə görünürdü ki, boşarıyyət dəhşətli bir uçurum qarşısındadır və bu uçurumdan nicasat yoxdur, nəinki xilas yolları axtarmaq, həttə

bu barədə düşünmək də əbəsdir. Və düşündüyünə inanan, inanğına tapınan Kafka özünü bu labüb amansızlığın qarşısında körpə bir uşaq kimi tam köməksiz hiss edir, ona görə də onun qaradınməzliyindən, adamayışmazlığından heyretlənenlər o dəha bərk heyretlənirdi. Kafkanı onun öz məhrəm dünyası doğmuşdu və Kafkanın dünyası bütün dəhşətləri, bənzərsiz çılpاقlığı və eybəcər varlığı ilə Kafkanın öz içindən doğulmuşdu. Bu fakt hardasa yaratıcı insanların sənət xoşbəxtliyi, eyni zamanda həyat faciəsidir!

Kafka gah insanlara doğru can atır, gah da onlardan qorxub qaçırdı. Əsərlərinin naşirlorından olan Ernst Rovolta mektub yollayıb xahiş eloyirdi ki, onun hekayolər möcümüsünü çapdan buraxsın, tez de fikrindən dönür və arzulayırdı ki, kaş naşir həmin hekayoları geri göndəreydi və o da yazdıqlarını hamidən bərk-bərk gizledib öz həminki bödöxt həyatına tapınmayıdı. Üç dəfə nişanlanmışdı, həmişə də toy ərefəsində fikrindən dönüňdü ki, evlənmək onu ədəbiyyat qayğılarından ayıra bilər və ədəbiyyata vurğunluğu kiminsə həyatını mehəy eleyər...

\* \* \*

Ödəbiyyatşunasların müasir modernizmin banisi kimi qiymetləndirdikləri Frans Kafka əncliyində Balzak, Flöber, Dikkens, Qoqol, Tolstoy, Dostoyevski, Hauptman yaradıcılığını mükomməl öyrənən, bədbin və məyus həyatı hələ ilk yaradıcılıq dövründən onu istor-istəməz ekspresyonizm cəroyanının nümayəndələrinə qovuşdurmuşdu. Özünü Kleystin "şagirdi", Strindberqin "vürgunu", Geteni isə öz ustadı sayan Kafkanın bədii yaradıcılığı bütövlükde Qərb adəbiyyatına güclü təsir göstərmiş, bir sıra Avropa sənətkarları üçün ədəbi avantgارد rolunu oynamışdır. Eyni zamanda, mayası bir küll halında fərdi bərabərlikdən, sırayotədici məyusluqdan yoğunulan Kafka irsi birtərəfli yozumda təfsir edilməklə ciddi təsir qüdretine malik bir sıra ədəbi konsepsiyaların özülünə çevrilmiş, əsasını təşkil etmişdir. O, əsərlərini çox qısqanlıqla çapa vermiş, naşirlorin dəvətindən həmişə uzaq qəçmişdir. Sağlığında çap olunan yazıları onun ədəbi ərsinin kiçik bir hissosunu təşkil edir: bir neçə məcmuə, bir neçə hekayə. Bu təvazökarlıq azmış kimi, ölöndə dostu Maks Broda vəsiyyətə ehməndi ki, indiyədək çap olunmamış bütün olyazmalarını yandırsın.

...Ömrü boyu baygınlık içerisinde yuxu ilə real həyatın qovuşacağında əzab çəkən, çarşıan Kafka həmişə dəhşətli yuxular görürdü. Amma yeqin ki, hər hansı bir oxucunun nə zamansa nəinki onun roman və həkayələrini, hətta məktublarını, gündəlik qeydlərini də oxuya biləcəyinin "dəhşətləri" heç vaxt yuxusuna girməmişdi. Əbəs deyildi ki, o, dostu Maks Broda yazdığı son məktubunda öserlerinin yandırılmasını döñə-döñə xatırladırdı. Bu gün artıq Maks

Brodun “əmanoto xeyanətinin” ne dərəcədə insaftı hərəkət olub-olmadığını müzakirəyə qoymaq mahiyətə artıq və əbos bir işdir; belə ki, sadiq dostu ömründə ilk dəfə onun dediklərinin əksinə gedərək Kafka qələmindən çıxan irili-xirdələr bütün əsərləri son sotrinəcən çapa vermişdir – özü də neinki roman və hekayələri, hefta məktub və gündəlikləri də...

\* \* \*

Əsərlərini almanca yazan məşhur Avstriya yazıçısı, dünya ədəbiyyatının korifeyi, nəhənglər nəhəngi, ustadlar ustası Frans Kafka 1883-cü il iyulun 3-də Praqada, yəhudi ailəsində doğulub. Cəmisi 41 il ömür sürüb – 1924-cü il iyulun 3-də vəfat edib və doğulduğu şəhərdə də dəfn edilib. Sağlığında cəmi-cümələtən bir neçə məcməüsü – xırda pritçalardan ibarət “Müşahidə” (1913) “Amerika”, yaxud “Xəbərsiz-ətersiz itən” romanının ilk fosli olan “Oeaqqçı” (1913), “Çevrilme” (1915), “Hökəm” (1916), “İslah koloniyasında” (1919), hekayələr kitabı olan “Kond həkimi” (1919), novellalardan ibarət “Qolodar” (1924) – çap olunsa da, bu məcmüələr həcm etibarilə Kafka yaradıcılığının çox kiçik bir qismını ehətə edirdi. Onun ədəbi irsi yalnız ölümündən sonra noşr edilen kitablarda ehtiva olunmuşdur: “Proses” (1925), “Qəsr” (1926), “Amerika” (1927). Hazırda tam ehtiva olunduğu zənn edilən Kafka irsi on sənəlli cilddən ibarətdir: romanlardan, novella və pritçalardan, aforizm və eskizlərdən başqa bu cildlərdə həmçinin “Gündəliklər” (1910-1923), “Məktublar” (1902-1924), “Atama məktub”, “Milənaya məktub”, “Felitsaya məktublar” və “Ottlaya və ailəyə məktublar” daxil edilmişdir.

Azərbaycan oxucusunun Kafka yaradıcılığı ilə ilk tanışlığı 1960-ci illərdən başlayır. Cəfər Bağırın tərcümə etdiyi “Çevrilme” əsəri 1966-ci ildə “Azərbaycan” jurnalının 8-ci sayında, 1978-ci ildə isə “Xarici ölkə yazıçılarının novella və hekayələri” almanaxında dərc olunmuşdur...

Mahir Qarayev



## ÇEVRİLMƏ

Bir səher gecənin narahat yuxusundan ayılan Qreqor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib. O, bağa çanağı kimi qartılmış kürəyi üstə uzanmışdı. Üstündəki yorğanın yarısı sürüsüb yerə düşdüründən başını qaldıran kimi qəhvəyi, qabarıq pulcuqlarla örtülmüş qarnını gördü. Bədəninin başqa əzalarından da eybəcer və cılız görünən saysız-hesabsız ayaqcıqları gözlori önündə miskincesinə qaynaşırıldılar.

“Mənə nolub göresən?” – o düşündü.

Bu, yuxu deyildi. Onun otağı idи; bir az kiçilmiş kimi nəzərə çarpan həmişəki otaq. O da yaxşı tanış olan bu dörd divar arasında sakit-sakit xumarlanırdı. Mahud parça növlərindən bağlamalar – Zamza kommivoyajör idi – yiğilmuş masa üzərindən şəkil asılmışdı. Həmin şəkli o, bu yaxınlarda rəsm jurnalından kəsib qəşəng zərli çərçivəyə salmışdı. Şəkildə şəstlə oturmuş xəz şlyapahı və şərfli qadın təsviri ağır xəz müftəni tamaşaçılarla sarı uzatmışdı və qadının əlləri muftanın içində itib-batmışdı.

Qreqorun nəzərləri pencerəyə dikildi – yağış damcılarının pəncərəaltı dəmirləri necə döyoclədiyi eşidilirdi – havanın belə tutqun olması onun ovqatını tamam korladı: “Bir az da yatmaq və bu həngəməni unutmaq yaxşı olardı.” – Qreqor fikirləşdi. Lakin bu, qətiyyən mümkün olan iş deyildi: o, sağ böyrü üstə yatmağa adət etmişdi, indiki halında isə həmin vəziyyətə qayıtmak müşkül məsələ idi. Bundan ötrü o nə qədər güc verdişə, qanlılıb yena arxası üstə düşdü. Bir-birinə dolaşan ayaqcıqlarını görməmək üçün gözlerini yumdu, çox əlləşib-vuruşdu, yalnız böyründə bu vaxtacan görünməmiş küt və zəif bir ağrı hiss edəndə, fikrindən daşındı.

“Pərvərdigara, – o düşündü, – mən nə cəncəl sənət seçmişəm! Həmişə səfərde oluram. Çöldə isə xidməti sarsıntılar ticarot evindəkindən qat-qat çoxdur, üstəlik də yolların oziyyətinə döz, qatarların hərəket cədvəli haqqında düşün, vaxtı-vədəsi olmayan dadsız yeməklərlə razılaş, həmişə təzə adamlarla qısa müddətli ülfət bağla, qeyri-səmimi münasibətdə ol. Cəhənnəm olsun hor şey!”.

O, qartının üstündə yüngülvari bir gicişmə hiss etdi; başını rahat qaldırmaq üçün çarpayının çubuqlarına doğru arxası üstə ağır-agır süründü və nəhayət, gicışan yeri tapdı; həmin yer xirdaca ağ ləkələrle örtülmüşdü, Qreqor ayaqcıllarının biri ilə o yeri yoxlamaq istədi, tez də onu geri çəkdi, çünkü adı bir təmas bədəninə vicvici salırdı.

Sürüşüb əvvəlki veziyətinə qayıtdı. "Belə erken yuxudan durmaqdan adamlar ağlırı itirir. Adam doyuncu yuxulamalıdır. Başqa kommivoyajörler kefləri istədiyi kimi yaşayırlar. Məsələn, mən aldığım sıfarişlorın üzünü köçürmək üçün günün günortağı mehmanxanaya qayıdanda bu cənablar hələ səhər yemeyini yeyirlər. Əgər özümü onlar kimi aparmış olsaydım, sahibkar məni əlüstü işdən qovardı. Kim bilir, bu bəlkə də mənim xeyrimə olardı. Əgər valideynlərimin xətrinə səbrime qısılib dözməsəydim, işdən çıxmamaq istədiyimi çoxdan bəyan edərdim və ağama yaxınlaşıb, onun haqqında düşündüklərimi lap gözünün içini deyərdim. Əlbəttə, bunu eşidənə o, kantorkadan kəlləməyallaq aşardı!.. Onun qəribə ədası var, – kantorkamın üstündə oturub, xidmətçilərle elə ordanca üstdən-əşağı söhbət edir, üstəlik də qulağı ağır eşitdiyindən adamlar kantorkaya lap yaxın gəlməlidirlər. Hər halda ümidi hələ tam itməmişdir; valideynlərimin borcunu ödəmək üçün bir az pul toplayan kimi mən belə də edəcəyəm. Doğrudur, buna beş-altı il vaxt lazımdır, amma o zaman biz həmişəlik vidalaşarıq. İndi isə, mənə qalxmaq lazımdır, saat beşdə qatarım yola düşür."

O, sandığın üstündə çıqqıldayan zəngli saata nəzər saldı: "Adil Allah!" – deyə fikirləşdi. Yeddiin yarısı idı. Əqrəblər aram-aram horokət edirdi, hətta yeddiinin yarısı da keçmişdi, yeddiyə on beşcə dəqiqə qalırdı. Görəsən, saat zəng çalmayıb? Çarpayıdan görünür ki, zəng əqrəbi düz yerinə – dördün üstünə çekilmişdir; şübhəsiz, zəng vurmusdur. Lakin bütün evi titrədən bu zəngin sədaləri altında necə rahat yatmaq olardı? O, rahat yatmamışdı, amma görünür, bərk yatmışdı. Bos indi nə ctməli? O biri qatar saat yeddi də yola düşür; mütləq tələsməlidir; parça növləri isə yiğisdirilməmişdir, heç özünü də yaxşı hiss etmir, qalxmağa çətinlik çəkir, başı bədəninə ağırlıq edirdi. Hətta o, qatara çatsayıdı belə, ferqi yoxdu, sahibkarın danlağından yaxasını qurtara bilməyəcəkdi. Axi ticaret şirkətinin kuryeri saat beşdə yola düşən qatarın yanında növbə çəkirdi. Qreqorun

gecikməsi haqqında o, çoxdan məlumat vermişdi. İradəsiz və ağılsız bir adam olan bu kuryer sahibkarın elaltısı idi. Görəsən, özünü xəstəliyə vursa, nece olar? Ancaq bu, son dərəcə pis çıxardı, həm də şübhəli görünərdi, çünki qulluq elədiyi beş il ərzində Qreqor bir dəfə də xəstələnməmişdi. Əlbəttə, sahibkar idarə xəstəxanasının həkimini gotırır və onun dediklərinə istinad edərək, bütün etirazları hesaba almayıb bu cür tonbel oğul üçün ata-anamı danlaya bilərdi. Həkimin özünə geldikdə isə, onun fikrincə, dünyada olan bütün adamlar sağlamdır, ancaq işləməyi xoşlamırlar. Bəyəm indiki halda həkim Qreqor barədə haqlı deyildimi? Uzun süren yuxudan sonra həqiqotən qəribə görünən bu süstlük, bu kəsalət nəzərə alınmazsa, Qreqor əslində özünü çox yaxşı hiss edirdi və hətta möhkəmə acmışdı.

Yatağı tork etməyə ürəyi gelməyən Qreqor bünüzlə tələm-təlosik götür-qoy edərkən, – bu vaxt zəngli saat da yeddiyə on beş dəqiqə qalımış vurdu, – yuxarı tərəfdəki qapı ehmalca döyüldü.

– Qreqor! – (bu, anasının səsi idi) – yeddiyə on beş dəqiqə qalıb. Bəs sən sefərə çıxmayaçaqdın?

Bu sos necə də şəfqətli idi! Qreqor cavab verərkən öz səsindən diksindi, bu, şəksiz, onun əvvəlki səsi olsa da, ona nə isə gizli, eyni zamanda qeyri-təbii bir civilti qarışmışdı, sözər ilk anda aydın təloffüz edilirdi, sonra isə civiltinin içində elə itib-batırıldı ki, səhv eşitdiyini, yaxud başa düşmədiyini heç kəs qətiyyətə deyə bilməzdı. Qreqor anasına ətraflı cavab verib hər şəyi izah etmək istoyirdi, amma düşdürü vəziyyəti nəzərə alıb bircə bunu dedi:

– Bəli, bəli, sağ ol, ana, indico dururam.

Görünür, taxta qapıların arxasından səsinin bu cür dəyişməsini hiss etmədilər, çünki bu sözlərdən sonra ana xatircəmliklə çıxıb getdi. Lakin bu qısa söhbət, ailə üzvlərinin diqqətini başqa bir məsələyə cəlb etdi: çoxdan getməli olan Qreqor hələ evdədir. Odur ki, atası yan qapılardan birini yumruqlarıyla asta-asta taqqıldadıb çıçırdı:

– Qreqor! Qreqor! Nolub, nə məsələdi?

Sonra isə səsini bir qədər yavaşıtdı:

– Qreqor! Qreqor!

O biri yan qapının arxasından bacısının çox asta və yalvarıcı səsi eşidildi:

– Qreqor! Xəstələnməmisən? Nə kömək lazımdır?

Hamiya bir yerdə: "Mən hazırlam" – cavabını verən Qreqor söz-ləri səylə toloflüz etməyə və sözlər arasında uzun fasile vermeklə səsindəki hər hansı bir qeyri-adiliyi gizlətməyə çalışırı. Həqiqətən də ata səhər yeməyinə qayıtdı, bacı isə piçildamaqdə davam edirdi:

– Qreqor, yalvarıram sənə, aç.

Qreqor qapını açmaq fikrində deyildi, o, səfər vaxtı gecələr qapını bağlamağa adot etmişdi, bu adətini evdə də unutmurdu, hazırda isə verdışindən çox razı idi.

O isteyirdi ki, əvvəlcə sakit, manesiz halda qalxıb geyinsin, səhər yeməyini yesin, sonra isə görəcəyi işləri müəyyənləşdirsin, zira, – bu, indi ona aydın idi, – yataqda əməlli-başlı bir qərara gələ bilməyəcəkdi. Yadına düşdü ki, yataqda uzanarkon dəfələrlə yün-gül, belə də yönəmsiz yatmaq nəticəsində əmolə gəlmış bir ağrı hiss etmişdi, ayağa qalxarkən məlum olmuşdu ki, bu ağrı təsəvvürün yaratdığı bir oyun imiş və indi onu bugünkü əqli çasqınlığın nə sayaq soğulub gedəcəyi maraqlandırırı. Səsinin dəyişməsinə gelinco, bu vur-tut, kommivoyajörlerin peşə xəstəliyi olan soyuq-dəymənin əlaməti idi; buna zərrece şübhə etmirdi.

Məlum oldu ki, yorgant üstündən atmaq adı bir şey imiş: qarnını bir az köpdüron kimi özü sürüşüb düşdü. Ancaq işlər bundan sonra pis getdi, osas sebeb də bu oldu ki, o, çox enli idi, qalxmaq üçün onun əlo cəhiyacı vardı, əvezində isə çoxlu ayaqları peyda olmuşdu, onlar ara vermadən qaynaşır, tərpəşirdilər, həm də o, bu ayaqları heç cür idarə edə bilmirdi. Əger bir ayağını bükmək isteyirdi, ayaq əlüstü uzanırdı; axırda bu ayaqla istədiyini eləməyə müvəffəq olurdusa, bu vaxt o biri ayaqlar azadlığa çıxıbmış kimi, təlaş içində çırpınırdılar. Qreqor öz-özünü dedi: "Ancaq yataqda boş yerə ləngiməməli."

Əvvəlcə bədəninin aşağı hissəsi ilə yataqdan çıxməq istədi, lakin hələ görmədiyi və təsəvvürünə belə getirə bilmədiyi bu hissənin hərəket üçün yararsız olduğu aşkarla çıxdı; iş ləng gedirdi; nəhayət, Qreqor ağına-bozuna baxmadan qəzəblə, hiddətlə özünü qabağa tulladı, düzgün istiqamət götürmədiyindən zərbə çarpayının çubuqlarına çırpıldı, kəskin ağrıdan belə yəqin etdi ki, indi onun bədəninin aşağı hissəsi daha hössasdır.

Buna görə də o, yataqdan əvvəlcə bədəninin yuxarı hissəsi ilə çıxmaga çalışdı, başını ehtiyatla çarpayının qırğıına təref çevirməyo

başladı. Buna asanlıqla müvəffəq oldu, özünün eninə və uzunluğuna baxmayaraq, gövdəsi başının ardında ağır-agır süründü. Başı çarpa-yıdan konara çıxıb aşağı sallananda belə hərəketlə qabağa getmək ona dəhşətli göründü. Axı çarpayıdan yixilsa, ancaq möcüzə noticəsində başı salamat qala bilərdi. Məhz indi heç vəchle şüurunu itirməməli idi; yaxşısı cələ yataqda qalmaqdı.

Lakin indi bu qədər əzab-əziyyətdən sonra nəfəsini dərərək əvvəlki veziyyetinə qayıtdığı zaman ayaqlarının daha şiddətlə bir-birinə dolaşdığını, bu hərc-mercliyi qayda-qanuna sala bilmədiyini görüb, təzədən öz-özünü dedi ki, qətiyyən çarpayıda qalmaq olmaz və on ağlabatan odur ki, çarpayıdan düşmək xatirinə hər cür riskə getməsin. Eyni zamanda orasını da unutmurdu ki, ümidişz çılğınlıq-dansa sakitcə düşünmək daha faydalıdır. Belə anlarda o, bütün bacarığını toplayıb diqqətlə pencərəyə baxırdı, amma təəssüf ki, dar küçənin o tərəfini gizlədən səhər dumanına tamaşa etməklə cəsarət və inam qazanmaq mümkün deyildi. Zəngli saatın səsi eşidiləndə o: "Artıq saat yeddiidir, saat yeddiidir, ancaq hələ də duman çökilməmişdir", – dəyə bir müddət sakit uzandı, ağır-agır nəfəs aldı, sanki hər tərefi bürüyən sükütdən həqiqi və təbii vəziyyətin qayıtmasını gözleyirdi.

Sonra yenə öz-özünü dedi: "Saat səkkizə on beş dəqiqə işlədiyi vuranda nə olur olsun çarpayını tərk etməliyəm. Bir də o vaxta qədər məndən xəber tutmaq üçün idarədən gələcəklər, axı idarə saat yeddiidən qabaq açılır". O, bədənini bütün uzunluğu boyu eyni dərəcədə silkələməkə, yırğalamaqla, hərəkətə gətirməklə özünü çarpayıdan aşağı salmağa çalışdı. Əger çarpayıdan yixilmiş olsayıdı, həmin dəqiqə başını cəld yuxarı qaldırmaqla özünü xəta-bələdan qurtara bilərdi. Kürəyi kifayat qədər möhkəm idi, xalçanın üstüne yixilsayıdı, yəqin ki, ona heç bir şey olmazdı. Onu on çox narahat edən bir məsələ idi: bədəni gurultu ilə yerə dəyəcək, bu da hər halda təlaş doğuracaqdı. Amma yenə də bunu etmək lazım idi.

Qreqor çarpayının lap qırğından asılıb qaldığı zaman – yeni düşmə üsulu yorucu işdən daha çox oyuna oxşayırdı, yalnız dartına-dartına sallanmaq lazım gelirdi, – fikirləşdi ki, əger kömək edən olsayıdı, bu əziyyətdən canı qurtarardı. İki qüvvəli adam – yadına atası və qulluqçu düşdü – tamamilə kifayət edərdi; onların vəzifəsi qollarını Qreqorun domba kürəyinin altında salıb çarpayıdan götürmək,

sonra öz yükleri ile oyılıb onun döşəməyə ehtiyatla düşməsinə qədor gözləməkdən ibarət olardı. Ehtimal ki, burada onun ayaqları da kara gələrdi. Bəs, görəsən, qapılar bağlı olmasayı, o, köməyə bir adam çağırardımı? Bu fikir xəyalına gələndə bədbəxtliyinə baxmayaraq, özünü gülməseməkdən saxlaya bilmədi.

Bərk dartinma zamanı müvazinətini güclə saxlayırdı, məsələ elə indicə tamam-kamal qurtarmalı idi ki, küçə qapısının zəngi çalındı. "Kimsə firmadandır", – deyib, yerində donub qaldı, ayaqcıqları isə daha sürətlə tərəşməyə başladı. Bir anlıq hər tərəf sakitləşdi. Qreqor çılgın bir ümidiyle öz-özünə: "Onlar qapımı açmırlar", – dedi. Bir qədər sonra isə, əlbəttə, qulluqçu, həmişə olduğu kimi qəti addımlarla küçə qapısına tərəf getdi və qapını açdı. Gələnin kim olduğunu müyyəyenləşdirmek üçün qonağın ilk sözünü eşitmək kifayət edərdi: bu, idare müdürü idi. Qreqor nə üçün elə bir firmada işləməli idi ki, kiçik bir xəta, yaxud diqqətsizlik dörrətənən ağır şübhə oyatsın? Məgər bu firmada işləyən bütün əməkdaşların hamısı bir nəfər kimi əcəlfədir, yaramazdır? Məgər onların arasında bir-iki saatını işə sərf etməsə də, vicdan əzabından tamam ağlıı itirən və sadəcə olaraq yatağı tərk edə bilməyen etibarlı və sədaqətli adam yoxdur? Məsələnin nə yerde olduğunu öyrənmək üçün – belə sorğu-sual, ümumiyyətlə, lazıim idisə – bir şagird göndərmək kifayət deyildimi? Məgər mütləq müdirlərin özü gəlməli və bununla da bütün günahsız ailəyə göstərməli idi ki, bu şübhəli işi yoxlamağa ancaq onun iqtidarı çatar?

Əslində çıxardığı qərardan deyil, bu fikirlərin doğurduğu təlaş nəticəsində Qreqor bütün qüvvəsi ilə özünü çarpayıdan tulladı. Bərk tappıltı gəldi, amma bir elə şiddetli olmadı. Xalça tappıltının sesini bir az yumşaltdı, həm də Qreqorun kürəyi onun ehtimal etdiyindən daha artıq elastiki idi, buna görə də səs boğuş çıxdı, ancaq kifayət qədər ehtiyatlı tutmadığından kələssi yerə doydi, ağrıdan dilxor olub, başını xalçaya sürtməyə başladı.

Müdir sol tərəfdəki otaqdan dedi:

– Orda nəsə yerə düşdü.

Qreqor təsəvvürünə gətirməyə çalışdı ki, buna bənzər bir şey müdirlərin də başına gələ bilməzdik; axı belə bir şeyin ola biləcəyini inkar etmek mümkün deyildi. İndi isə müdirdir, belə fikrin eksinə olaraq, daha doğrusu, belə fərziyyəni rədd edərək ləklə çəkmələri

cırıldaya-cırıldaya qonşu otaqda bir neçə sərrast addım atdı, Qreqoru xəbərdär etməyə çalışın bacısı da sağ tərəfdəki otaqdan:

– Qreqor, müdir gəlib, – deyə piçildədi.

Qreqor astadan:

– Biliyəm, – dedi və bacının eşidəcəyi dərəcədə səsini qaldırmağa ürək elemədi.

Atası sol tərəfdəki otaqdan:

– Qreqor, – dedi – cənab müdir bizi təşrif gətirmişdir. Soruşur ki, sen niyə səhər qatarı ilə gətməmisən. Biz ona nə cavab verəcəyimizi bilmirik. Bir də o, şəxsən səninlə danışmaq isteyir. Buna görə də, lütfən, qapını aç. O, iltifat edib otağın səliqəsizliyinə görə hər halda bizi bağışlayar.

Müdirin özü de mehribanlıqla əlavə etdi:

– Sabahınız xeyir, cənab Zamza.

Ata qapının yanında dayanıb Qreqorla danışlığı vaxt ana müdirdə dedi:

– O xəstədir. Mənə inanın, cənab müdirdir, o xəstələnmişdir. Belə olmasayı heç qatara gecikərdim? Axı uşağın bütün fikri-zikri firmanın yanındadır. Hətta mən bir az hirslenirəm ki, o, axşamlar niyə bir yana getmir. Şəhərdə səkkiz gün qaldı, bütün axşamları da evdə keçirtdi. Masa arxasında oturub sakitcə qəzet oxuyur, ya da qatarların hərəkət cədvəlini öyrənirdi. Seçdiyi yegane əyləncə də mişar çəkməkdir. İki-üç axşamın içinde çərçivə qayırıb otaqdan asdı. Elə gözəl çərçivədir ki, baxmaqla doymaq olmur. Qreqor qapını açanda özünüz görəcəksiniz, doğrusu, cənab müdirdir, gelişinizlə məni məsud etdiniz, sizsiz biz Qreqoru qapını açmağa məcbur edə bilməzdik. O çox inadkardır. Səhər bizdən gizlətse də, yəqin ki, xəstədir.

– Bu saat galirem, – Qreqor ağır-ağır, ahəngdar bir şəkildə dil-ləndi, amma onların söhbətindən bir söz belə buraxmamaq üçün yerində torpənmədi.

Müdir dedi:

– Mənim başqa sözüm yoxdur, xanım. Ümid edirəm ki, onun xəstəliyi o qədər də təhlükəli deyildir. Digər tərəfdən, qeyd etməliyəm ki, xoşbəxtliyikdənmi, ya bədbəxtliyikdənmi biz tacirlər işimizin xatırı üçün çox vaxt yüngül naxoşluqları vecimizə almamalıyıq, ayaq üstdə keçirməliyik.

– Deməli, cənab müdir sənin otağına daxil ola biler? – Hövselədən çıxan ata yenidən qapını döydü.

– Yox, – deyə Qreqor cavab verdi.

Sol tərəfdəki otağa üzücü bir sükut çökdü, sağ tərəfdəki otaqda isə bacı hönkürdü.

Nə üçün bacı o birilərin yanına getmirdi? Yəqin o ancaq indi yataqdan qalxınmışdı və heç geyinməyə də macal tapmamışdı. Bəs nə üçün ağlayırdı? Ona görə ki, qardaşı yerindən qalxmamışdı, müdürü yanına buraxmamışdı. Ona görə ki, o, iş yerini itirə bilərdi və sahibkar da onun valideynlərini köhnə tələblərlə təqib etməyə başlardı. Lakin bunlar hələlik əsassız qorxular idi. Qreqor hələ burada idi və heç də ailəsini tərk etmək fikrinə düşməmişdi. Doğrudur, o indi xalçanın üstündə uzanmışdı, əger onun nə kimi bir vəziyyətdə olduğunu bilsoydlı, müdürü yanına buraxmağı heç kəs ondan tələb etmezdi. Bu balaca nəzakotsızlık üçün onu dərhal işdən çıxarmaya-çaqlar ki! Sonralar onszu da bu nəzakətsizliyə asanlıqla bəraət qazan-dırmaq olar. Qreqora da elə gəlirdi ki, göz yaşı tökmək, nəsihet verə-verə təngə gətirmək əvəzinə, indi onu rahat buraxmaq daha münasib olardı. Məhz bu qeyri-müəyyənlik hamiya əzab-əziyyət verir, hamiya bəraət qazandırırdı.

– Cənab Zamza, – müdir bu dəfə səsini qaldırıb çığrıdı – nə olmuşdur? Siz otağınız qapılıb qalmışınız, yalnız “ha”, “yox” cavabı verirsiniz, valideynlərinizin ağır və lüzumsuz həyecanına səbəb olursunuz, həqiqətən də ağlagelmez bir şəkildə vəzifənizdən – bunu sözgəlişi xatırladıram – boyun qaçırsınız. İndi mən sizin valideyninizin, sahibkarınızın adından danışıram. Artıq dərəcədə xahiş edirəm ki, məsoləni bilətəxir mənə izah edəsiniz. Mən heyret edirəm, təcəüb edirəm! Sizi dinc, dərrakəli bir adam hesab edirdim. Amma siz, deyəsən, qəribə oyunlar çıxarmaq fikrinə düşmüsünüz. Düzdür, sahibkar bu gün səhər sizin işe çıxmamağınız səbəb ola bilecek bir məsələyə işarə vurdı – bu, sizə yaxınlarda etibar edilmiş inkasaya aid idi – amma mən, düzü and içməyə hazır idim ki, bu səbəb həqiqətə uyğun deyildir. Lakin indi sizin bu anlaşılmaz inadınızı görəndən sonra her hansı bir dərəcədə sizi müdafiə etmək həvəsim puça çıxır. Vəziyyətiniz isə heç də möhkəm deyildir. Mən evvelcə bunu sizə təklilikdə demək niyyətində idim; ancaq bir haldə ki, siz moni burada boş yerə vaxt itirməyə məcbur edirsınız, mən bunu

hörmətli valideynlerinizdən gizlətməyə səbəb görmürəm. Son vaxtlar müvəffəqiyyətiniz, açıq deməliyəm, olsuqca qeyri-kafı idi. Doğrudur, indi ilin o vaxtı deyil ki, böyük sazişlər bağlayasan, bunu biz etiraf edirik, cənab Zamza, amma ilin heç bir saziş bağlanmayan fəsli də, ümumiyyətlə, mövcud deyildir və mövcud ola da bilməz.

– Hə, cənab müdir – deyə Qreqor çığrıdı və özünü saxlaya bilməyib cələ həyəcanlandı ki, hər şeyi unutdu, – mən bu saat, lap bu dəqiqə qapını açıram. Yüngül bir kefsizlik, baş gicəllənməsi mənə qalxmağa imkan vermir. Mən hələ də çarpayıdayam. Amma artıq özümə gəlmisəm. Dururam. Birçə dəqiqəlik səbir edin! Əhvalım düşündüyüm kimi də yaxşı deyil. Amma indi nisbətən düzelib. Bu na müsibətdir! Dünən axşam özümü əla hiss edirdim, bunu valideynlərim de təsdiq eder. Doğrusu, dünən axşam ürəyimə nəsə dammamışdı. Cox güman ki, bu, hiss olunurdu. Mən nə üçün bu barədə firmaya xəbər vermədim! Axi indi mənə vurdugunuz tənə üçün sizin heç bir əsasınız yoxdur, – bu barədə mənə bir söz deməmisiñiz. Yəqin ki, mənim göndərdiyim son sıfarişləri siz görməmisiniz. Bir də ki, mən saat səkkiz qatarı ilə yola düşəcəyim. Bu bir neçə saatlıq artıq yuxu mənə güc verib. Cənab müdir, ləngiməyin, bu saat mən özüm firmaya gəlirəm, lütfən sahibkara bele deyin və mənim ehtiramımı ona yetirin.

Qreqor özü də nə dediyini bilmədən bu sözləri deye-deye asanlıqla, – görünür, çarpayıda buna alışmışdı – sandığa yaxınlaşdı, ona söykenib bütün bədəni boyu düzəlməyə çalışdı. O, həqiqətən qapını açmaq istəyirdi, açıb müdirlə danişmaq, indi bayırda gözləyən adamların onu görəndə nə deyəcəklərini bilmək istəyirdi. Əgər onlar qorxmuş olsalar, bütün məsuliyyət Qreqorun üzərindən götürürləcəkdi və Qreqor xatircəm ola bilərdi. Əgər onlar hər şeyi sakitcə qarşılısalalar, deməli, təşvişə düşməyə heç bir səbəb yoxdur və o, həqiqətən saat səkkizdə vağzalda olacaq.

Əvvəlcə hamar sandıqdan bir neçə dəfə sürüşüb düşdü. Nəhayət, son sıçrayışla bütün qamətiylə düzəldi; bədəninin aşağı hissəsindəki ağrıya fikir vermədi, halbuki bu ağrı ona əziyyət verirdi, sonra özünü yaxındakı stola saldı, ayaqlarını onun qırqlarına bənd elədi. İndi o, bədəninin idarəsini öz əlinə almışdı, müdirlən cavabını eşitmək üçün səsini çıxarmırdı.

Üzünü Qreqorun valideynlərinə tutan müdir dedi:

– Siz heç olmasa bir söz başa düşdünüz? Yoxsa, o bizi məsxərəyə qoyur?

Ana göz yaşı içində səsləndi:

– Allah xatırınə insaf edin, bolke o lap ağır xəstədir, biz isə ona əziyyət veririk. – Sonra o: “Qreta! Qreta!” – deyə çağırıldı.

Bacı başqa tərəfdən səs verdi:

– Ana!

– Tez elə həkim dalınca qaç. Qreqor xəstədir. Tez həkim çağır. Sən Qreqorun nə cür danışdığını eşitdin?

Müdir, ananın çığırtısı ilə müqayisəyə gəlmeyəcək asta səslə:

– O, heyvan səsi idi, – dedi.

Ata dəhlizdən mətbəxə üz tutaraq əlini bir-birinə çırpıb qışkırdı:

– Anna! Anna! Tez çilingər çağırın!

Her iki qız yubkalarını xışıldada-xışıldada dəhlizlə qaçıb getdilər, – bacı nə tez geyindi belə? – və küçə qapısını taybatay açıdilar. Qapının necə örtüldüyü eşidilmədi, görünür, onu elə açıq qoyub getmişdilər; bədbəxtlik üz verən evlərdə belə şəylər olur.

Qreqor tam arxayıñ oldu. Doğrudur, onun sözlerini başa düşmürdülər; halbuki bu sözler özünə kifayət qədər aydın idi, hətta əvvəlkindən də aydın. Yəqin ona görə ki, qulaqları bu sözlərə alışmışdı. Sözlərini başa düşmürdülər, əvəzində isə artıq inanmışdilar ki, onun başına nəse bir iş gəlib. Kömək etməyə hazır idilər. Verilən sərəncamlardakı qətiyyət, mətanət və inam ona müsbət təsir etdi. O tozədən adamlara qoşulduğunu hiss etdi, mahiyyətə birini digərindən ayırmadan həkim və çilingərin möcüze yaradacağını gözlədi, yaxınlaşmaqda olan həllədici danışçılar ərefəsində sözlərini mümkün qədər aydın tələffüz etmek üçün bir qədər öskürsə də, səsini boğmağa çalışdı, axı ola bilsin, bu səsler artıq insan öskürəyinə bənzəmirdi, ancaq bu barədə fikir yürütəməyə ürək ələmədi. Bəlkə, valideynləri müdirlə masa arxasında oturub xisin-xisin danışındılar, ya da ola bilsin, qulaqlarını qapıya söykəyib dinşəyirdilər.

Qreqor stulla birlikdə ağır-agır qapıya doğru getdi, sonra stulu buraxıb dikinə qapıya söykəndi. Pəncələrində nəsə yapışqanlı bir madde vardı. O, uzun zəhmətdən sonra bir az da dikəldi. Sonra ağızı ilə açarı hərlətməyə başladı. Amma heyif, əsil dişləri yox idi, – bəs indi açarı nə ilə tutsun? – əvəzində çənəsi çox möhkəm idi; o, doğrudan da çənəsi ilə açarı herlətdi. Uğradığı xəsaretə əhəmiyyət

vermədi. Boz bir maye ağızına dolub açar boyu axdı və döşəməyə töküldü.

Qonşu otaqdan müdir dedi:

– Qulaq asın, o, açarı hərlədir.

Bu, Qreqora ürək-dirək verdi; amma yaxşı olardı ki, onlar hamısı – atası da, anası da onu haraylayayıdı, yaxşı olardı ki, hamısı çığırayıdı: “Güç ver, Qreqor! Hə, güc elə, hə, bərk bur!” Ona elə gəldi ki, hamı onun seyinə gərginliklə diqqət edir. O, fədakarlıqla, bütün qüvvəsi ilə açardan tutdu. Açıq hərləndikcə Qreqor qapının yanında gah bu ayağına, gah o biri ayağına doğru meyil etdi. Dik dayanıb təkcə ağızının köməyi ilə gah açardan sallanır, gah da bədəninin bütün ağırlığını onun üstünə salırdı. Nəhayət, qılıfın şaqquşluqası Qreqoru elə bil yuxudan oyadı. O, nəfəsini dərdi, öz-özünə: “Deməli, hər halda çilingərsiz keçinə bildim,” – dedi və qapını açmaq üçün başını qapının dəstəyinə qoydu.

Qapını bu üsulla açıldığından qapı tamam-kamal açılında belə onun özü görünmürdü. O, əvvəlcə qapının bir tayını asta-asta keçib getmeli idi, elə böyük ehtiyatla keçib getməli idi ki, otağa girən yerdə arxası üstə çevriləsin. Hələ bu çətin işlə məşğul ikən, artıq heç bir şeyə əhəmiyyət verməyib tələsdiyi zaman birdən müdirin ucadən “oh!” elədiyini eşitdi. Bu səs ona küləyin uğultusu kimi gəldi, sonra isə onun özünü gördü. Müdir qapıya hamidan yaxın durmuşdu. O, əli ilə açıq ağızını qapadı və yavaş-yavaş geri çökildi; elə bil onu nə isə görünməz, dəfedilməz bir qüvvə qovurdu. Müdirin burada olmasına baxmayaraq, saçları hələ axşamdan pırtlaşış qalmış ana əvvəlcə yumruqlarını düyünlədi, sonra ataya nəzər salıb Qreqora tərəf iki addım irəlilədi, başı sıñesine doğru sallandı və beləliklə, Qreqorun qabığını kesdi. Ata da təhdidəcisi bir şəkildə yumruğunu düyünlədi, sanki Qreqoru içəri itələmək istəyirdi, sonra tərəddüd içinde qonaq otağına baxdı, əlleri ilə gözlərini örtüb ağladı, geniş köksü bir neçə dəfə enib qalxdı.

Qreqor heç də qonaq otağına keçmədi, içəridən bərkidilmiş qapı tayına söykənib durdu, buna görə də ancaq gövdəsinin yarısı, otağa meyillənən səmtə əyilmiş başı görünürdü. Bu vaxt ərzində hava da aydınlaşdı; küçənin o tərəfində cənə ölçülü pəncəreləri fasada açılan bozumtul, lakin qaraya çalan xəstəxana binasının bir hissəsi göründü. Yağış hələ yağırdı, yere iri damcılar səpələnirdi. Stolun üstündə səhər

yemeyinə məxsus çoxlu qab vardı, çünkü ata üçün səhər yeməyi günün en mühüm yeməyi idi. O, qəzet oxuya-oxuya keçirdiyi bu yemek vaxtını saatlarla uzadırdı. Üzbəüz olan divarda Qreqorun holo də hərbi xidmət vaxtlarından qalmış şəkli asılmışdı. O, leyttenant formasında idi, əlini qılıncının dəstəyinə qoymuşdu, qayğısız surətdə gülümsəyirdi. Özünün şəstli duruşu, mundırı ilə hörmət və ehtiram təlqin edirdi. Dəhlizin qapısı açıq idi, eyni zamanda giriş qapısı da aralı olduğundan pillekənin başlangıç hissəsi də görünürdü.

Qreqor başa düşdü ki, sakitliyini yaxşı mühafizə eləyən yalnız odur.

— Hə, belədir, indi mən geyinərəm, — dedi, — nümunələri toplayıb yola düşərəm. Bəs siz istoyırsızmı mən gedim? Budur, cənab müdər, görürsünüz, mən inadkar deyiləm, hevəslə işləyirəm; səfərlər yorucudur, amma mən onlarsız yaşaya bilmərəm. Hara gedirsiniz, cənab müdər? Kontora? Eləmi? Siz hər şey barədə məlumat verəcəksiniz? Adam bəzən işləmək vəziyyətində olmur, elə bu zaman öz keçmiş müvəffəqiyyətləri haqqında xatırlamaq vaxtı golib çatır, xatırlaya-xatırlaya ümidi edirson ki, gələcəkde daha diqqətlə, daha soylə işləyəcəksən, qüsurları aradan qaldıracaqsan. Mən sahibkara minnətdaram, siz bunu gözəl bilirsınız. Digər tərəfdən valideynlərinin, bacımın qayğısı mənim üzərimə düşür. Mən fəlakətə uğramışam, amma bundan xilas olacağam. Ancaq siz onszuz da çətin olan vəziyyətimi korlamayın. Firmada mənim tərəfimdə olun! Biliyəm, kommivoyajörleri sevmirlər, elə düşünürler ki, guya onlar külli miqdarda pul qazanır və buna görə də eyş-işrət içinde yaşayırlar. Amma heç kəs beynilərə yermiş belə bir yanlış təsovvür üzərində düşürmür. Lakin cənab müdər, siz işin nə yerdə olduğunu bilirsiniz, o birilerden daha yaxşı bilirsiniz, hətta, öz aramızdır, sahibkarın özündən de yaxşı bilirsiniz. O, bir sahibkar kimi bu və ya başqa xidmətçinin zərərine olaraq asanlıqla sehv edə bilər. Siz həmçinin gözəl bilirsiniz ki, kommivoyajör, demək olar, bütün il boyu firmadan kənardı qalıb dedi-qodunun, təsadüflərin, əsassız ittihamların asanlıqla qurbanı ola bilər, bunlardan qorunmaq iqtidarındə deyil, çünkü onların eksoriyyetindən xəbəri olmur, ancaq sonra səfərdən yorulmuş, üzülmüş qayıdan zaman onların heç bir sebəbə əsaslanmayan xoşagelməz neticələrinin acısını dadir. Cənab müdər, mənim haqlı olduğumu bir quru sözlə də olsa, etiraf etmədən getməyin!

Qreqor səhbətə başlayanda müdir üzünü döndərmişdi. O, qaşqağını tökerək ancaq ciyinin üstündən ona baxırdı. Ciyinləri tez-tez atılıb düşürdü. Qreqor danışdıqca o bir an belə yerində durmurdu, gözlerini Qreqordan çəkmədən ağır-agır qapıya doğru çekildi, elə bil hansı gizli bir qüvvə isə onu buram tərk etməyə qoymurdu. Amma o artıq dəhlizdə idi, onun qonaq otağından qəfil atlığı son addımı görən olsaydı, elə başa düşərdi ki, müdərin dabanına köz basmışlar. Dəhlizdə sağ əlini pillekənə doğru uzatdı, sanki orada xariqülədə bir səadət qanadlarını açıb onu gözləyirdi.

Qreqor başa düşdü ki, firmada işini zərbə altında qoymaq istəmirse, müdəri bu ovqatla burdan buraxmamalıdır. Əlbəttə, valideynləri bunu belə aydın dərk etmirdilər; illər keçdikcə onlar düşünməyə alışmışdır ki, Qreqor bu firmada ömrü boyu işləyocokdır. İndi onların başının üstünü alan fəlakət ümidilarını hər yerdən kəsmişdi. Amma Qreqor müdürü ləngitməli, sakitləşdirməli, inandırmalı və nohayət, öz tərəfinə çəkməli idi. Axi Qreqorun və onun ailəsinin gələcəyi ondan asılı idi. Ah, bircə bacısı getməsəydi! O, ağıllıdır, Qreqor hələ arxası üstə rahat-rahat yatanda bacısı onun üçün ağlayırdı. Əlbəttə müdər, — bu qadın düşküni, — onun sözünü baxardı; o, küçə qapısını bağlayar və şirin dili ilə müdərin tərəddüdlərini dağıdardı. Ancaq bacı lazımlı olan vaxtda çıxıb getmişdi, Qreqor özü fəaliyyət göstərməli idi. Özünün indiki hərəkət imkanlarını qotiyən düşünmədən, danışığının, bəlkə, yənə anlaşılmaz olduğunu nəzərə almadan qapının bir tayını buraxıb o tərəfinə keçdi. Pillakənde dayanıb hər iki oli ilə sürəhidən güləməli bir vəziyyətdə tutmuş müdər tərəf yerimək istədi, amma bacarmadı; elə oradaca, söykənəcək axtara-axtara zəif bir bağırtı ilə pəncələri üstə düşüb qaldı. Bu hadisə baş verən kimi onun bədəni sustaldı və sohərdən bəri ilk dəfə rahatlandı. Pəncələrinin düşdürüyü yer bork idi; sevindi ki, pəncələri onun sözüne əla baxırlar, hətta, onu getmək istədiyi yerə aparmağa da çalışırlar. Belə qərara gəldi ki, indicə onun bütün əzabları sona çatacaqdır, elə bu an, anasının yaxınlığında, lap onunla üzbeüz döşəmədə uzanarkən təkandan silkələndiyini hiss etdi. İndiyəqədər keyimş halda durub matı-qutu qurmuş ana, birdən ayağa qalxdı, qollarını geniş açdı, barmaqlarını bir-birindən ayırib bağırdı: “Kömək edin! Allah xatirinə kömək edin!”

O, başını aşağı oydi, elə bil Qreqoru daha yaxşıca nəzərdən keçirmək istəyirdi, amma bunun əvəzində mənasız terzdə dal-dalı çəkildi, arxada üstü dolu masa olduğunu unutdu və masaya çatanda fikri dağınış olduğu üçün tələsik onun üstündə oturdu, böyrü üstə aşan qəhvədəndən qəhvənin xalçaya süzüldüyünü də görmədi.

— Ana, ana, — Qreqor astadan dillənib gözlərini ona dikdi.

Bir anlığa müdürü də tamam unutdu; yere qəhvə axdığını görüb, özünü saxlaya bilmədi və bir neçə dəfə əsəbi halda udqandı. Ana tozədən çığırib, yero atıldı, özünü ona doğru golən atanın qucağına yixdi. Lakin indi Qreqorun öz valideynləri ilə məşgül olmağa vaxtı yox idi; müdür artıq pilləkəndə idi. O, çənəsini sürəhiyə söykəyib, geriyə son vida nəzəri saldı. Qreqor onun arxasında qaçmaq, daha doğrusu, ona çatmaq fikrinə düşdü. Müdür isə, görünür, onun niyyətini başa düşmüşdü. Ona goro də üç-dörd pilleni birdən sıçrayıb gözden itdi. Ondan ancaq bir səs çıxdı: "Fu!" — və bu səs pillokon boyu yayıldı. Müdürin qaçması başqalarına nisbətən daha səbatlı, dayanan atanın halını pozdu. Ata müdürin ardınca qaçımaqdansa, yaxud Qreqorun onu yanlamasına mane olmamaqdansa, müdürin palto və şlyapası ilə birlikdə qoyub getdiyi çəliyini sağ əlinə, qəzetini isə sol əlinə aldı. Ayaqlarını yere döydü, qəzet və ağacı yellədə-yellədə Qreqoru öz otağına qovmağa başladı. Qreqorun heç bir xahiş kümək etmedi. Bir də ki, ata onun heç bir xahişini başa düşmürdü. Qreqor başını nə qədər itaetkarlıqla tərpədiridə, ata ayaqlarını bir o qədər yere berk döyürdü. Havanın soyuq olmasına baxmayaraq, ana pəncərəni taybatay açdı, başını bayırı çıxarıb, əlləri ilə üzünü örtdü. Pencəre pilləkənin üstündən yel çəkirdi. Pardələr yellənirdi, stolun üstündəki qəzetlər xışıldayırdı, bir neçə varaq döşəməyə səpalənmişdi. Ata vəhşilər sayağı fisıldaya-fisıldaya ona insafsızcasına hücum edirdi. Qreqor isə dal-dalı getməyə qətiyyən adət eləməmişdi. O, həqiqətən, çox ləng hərəkət edirdi. Əgər Qreqor dönsəydi dərhal öz otağına düşəcəkdi, lakin gec dönüb atasını əsəbileşdirməkdən qorxurdu, atasının ağacı isə hər an onun belinə, ya başına ölümcul zərbə endire bilerdi. Nəhayət, Qreqor üçün başqa bir çıkış yolu qalmadı, zira o, heyretlə gördü ki, dal-dalı getməklə müeyyən bir istiqamət götürmək iqtidarında deyildir, buna görə də, o, qorxa-qorxa atasına baxmaqdə davam edə-də dönməyə, — mümkün olduqca sürətle, həqiqətdə isə çox ağır-agır dönməyə başladı. Görünür, ata

onun bu xeyirxah niyyətini dərk etdi, nəinki dönməsinə mane oldu, hətta uzaqdan, ağacın ucu ilə onun hərəkətini istiqamətləndirdi. Ah, kaş atanın bu düzülməz fisiltisi olmayıyadı! Bunun ucbatından Qreqor tamam başını itirmişdi. O, öz arzusuna nail olmaq üzrə idи ki, atanın fisiltisina qulaq verdiyindən sehv etdi və bir az geriye döndü. Nəhayət, başını sağ-salamat açıq qapıya doğru uzatdı, lakin məlum oldu ki, gövdəsi çox enlidir və qapıdan rahat keçə bilməyəcək. Ata iso özünün bu vəziyyətində dərk edə bilmədi ki, qapının ikinci tayı açıb Qreqora yol vermək lazımdır. O yalnız birçə şey haqqında fikir-leşirdi: Qreqoru öz otağına mümkün qədər tez salmaq.

O, əsaslı hazırlığa dözəcək halda deyildi, bu hazırlıq Qreqora lazımdı ki, o, dik vəziyyət ala bilsin və bəlkə bu vəziyyətdə qapıdan keçsin. Guya heç bir maneqilik yoxmuş kimi, o, indi Qreqorun xüsusi hay-küylə qovurdu. Qreqorun arxasında eşidilen səslər təkcə səs olaraq qalmırkı, burada məsələ, həqiqətən ciddi idi. Qreqor nə olur olsun özünü qapıya sarı vermək istədi. Bədəninin bir hissəsi qalxdı, o, qapının ağızında yanpörtü uzandı, bir böyrü yaralandı, ağ rəngli qapıda iyrənc bir ləkə qaldı. O, qapıya pərcimlənib qaldı, daha terpənə bilmədi. Bədəninin bir böyründəki ayaqları əsə-əso sallanırdı, o biri böyründəki ayaqları isə altında qaldığından ağrıyındı. Ata bütün gücü ilə ona zərbələ təpik ilişdirəndə — əslində bu təpik xilasedici hesab oluna bilərdi — qana bulaşan Qreqor öz otağına düşdü. Qapını ağaclarla çırpıb örtdülər və içəriyə coxdan arzu edilən bir sükut çökdü.

## II

Qreqor ancaq toran qovuşanda ağır, bayğınlığa bənzəyən yuxudan ayıldı. Əgər onu narahat etməsəydi, onuz da bir az sonra oyanacaqdı. Çünkü dincini kifayət qədər almışdı və özünü yuxudan doymuş kimi hiss edirdi. Amma ona elə geldi ki, yuxudan onu kiminsə yüngül addımları və yaxud dehlizə açılan qapının səsi oydıb. Küçədəki elektrik fənerlərinin işığı tavana və mebelin yuxarı hissəsinə düşmüştü. Aşağı, Qreqorun sərildiyi yer isə qaranlıq idi, Qreqor baş vermiş hadisəyə baxmaq üçün qədrini hələ indi bilməyə başladığı qarınalarının köməkliyi ilə qapıya doğru süründü.

Onun çapıq sol böyrü göynəyirdi, bədəninin hər iki tərəfindən sallanan qıçları isə əməlli-başlı axsayırdı. Səhər onun qıçlarından biri – möcüzəyə bax ki, yalnız biri! – ağır yaralanmışdı və taqətsiz çolaq qıcı Qreqor öz arxasında sürüyürdü.

O, yalnız qapının yanına çatanda bura niyə geldiyini başa düşdü: nəsə dadlı bir qoxu gəlirdi. Onun üçün şirin südlə dolu bir kasa qoyulmuşdu. İçinə ağ çörək də doğranmışdı. O, sevinədən az qala güləcəkdi, çünki səhərkine nisbətən daha şiddətlə yemək istəyirdi. Başını az qala gözleri qarışq kasaya soxdu, lakin tezliklə dilxor olub başını kasadan çıxartdı, sol böyrü yaralı olduğuna görə yemək arxasında oturmaq ona çətin gəldi, – o, ağzını geniş açıb, bütün gövdəsini işə salsayıdı, rahat yeyə bilərdi, – lakin onun çox xoşladığı və bacısının da bu səbəbdən gətirdiyi süd, birdən-birə ona tamamilə dadsız göründü; o, ikrahla kasadan üz döndərdi, geriyə – otağın ortasına təref süründü.

Qreqor qonaq otağında işiq yandırıldığını qapının çatından gördü; ata adətən həmişə bu vaxtlar anaya, bezoñ də bacıya axşam qəzetlərini ucadan oxuyurdu, ancaq indi içəridən heç bir səs-səmir gəlmirdi. Həmişə bacının nəql etdiyi və ya mektublarında yazdığı bu qiraət ola bilsin son zamanlar, ümumiyyətə, məişətdən çıxmışdı. Evdə adam olduğuna baxmayaraq, içəridə sakitlik idi. Qreqor öz-özüne piçildədi: "Ailəm nə qədər sakit həyat keçirir." Gözlərini qaranlığa zilləyib, ata-anasına, bacısına belə gözəl mənzil və yaxşı həyat boxş etdiyinə görə sevinib qürreləndi. Əger indi bu rahatlığın, əmin-amanlığın dəhşətli sonu çatmışsa? Belə fikirlərə qapılmaq üçün Qreqor əzələlərini tərpotmayı, yumşaltmayı və otaqda sürünməyi qərara aldı.

Bütün bu uzum axşam ərzində yalnız birce dəfə yan qapı bir balaca aralandı və dərhal də örtüldü. Sonra başqa bir qapı cirildadi: görünür, kim isə içəri girmek isteyir, amma ehtiyat edirdi. Qreqor tərəddüd keçirən bu adamı bir təher saxlamaq, heç olmazsa onun kim olduğunu müyyənləşdirmek üçün düz qonaq otağının qapısı yanında dayandı, lakin qapı açılmadı, Qreqorun buna sorf etdiyi vaxt da həder getdi. Qapı səhər bağlı olan zaman hamı onun yanına gəlmək istəyirdi, indi isə qapının birini o özü açmışdı, qalan qapılar da bütün gün ərzində yeqin açılmışdı, ancaq heç kəs onun yanına gəlmirdi; elə açarlar da bayır tərəfdən qapının üstündə sallanıb qalmışdı.

Qonaq otağının işığı gecədən xeyli keçmiş söndürüldü, bu zaman məlum oldu ki, onun ata-anası və bacısı hələ bu vaxta qədər oyaq imişlər, çünki indi aydm eşidildiyi kimi, onlar pəncələri üstündə yataqlarına doğru hərəkət edirdilər. İndi əlbəttə, səhərə qədər Qreqorun yanına heç kəs gəlməyəcəkdi, deməli, həyatını yeniden qırmaq məsələsi haqqında onun manəsiz fikirləşməsi üçün kifayət qədər vaxtı vardi. Amma üzüqöylü sərələndiyi bu boş və həddən artıq hündür otaq onun canına qorxu salırdı. O, bu qorxunun səbebini başa düşmürdü, axı bu otaqda düz beş il yaşamışdı. Qeyri-iradı dənərək divanın altına sürünməye başladı, küroyi incitsə də, başını qaldırmaq mümkün olmasa da, özünü çox narahat hiss etdi, bircə ona heyifsləndi ki, bədəni çox enli olduğuna görə divanın altına yerləşmir.

Bütün gecəni orada keçirdi: bunun bir qismını achiğın tez-tez hürküdüyü mürgüləmədə, bir qismını isə qayğılar və tutqun ümidi ləri içerisinde; belə neticəyə gəldi ki, özünü mütləq dinc aparmalı və indiki vəziyyəti ilə ailənin başına gətirdiyi müsibəti öz səbri və qanacağıyla yüngüləşdirməlidir.

Obaşdan – demək olar, hələ gecə idi – bacının tamam geyinmiş halda dəhliz qapısını açdı, ehtiyatla onun otağına nozor saldıq vaxt qəbul etdiyi qərarın möhkəmliyini sınadandan çıxarmaq üçün Qreqorun əlinə fürsət düdü. O, Qreqoru dərhal görmədi, lakin sonradan onu divanın altında göründə – ilahi axı o, bir yerde olmalı idi, uğub gedə bilməzdi ki, – elə qorxdu ki, hətta özünü ələ ala bilməyib tələsik qapını çırpdı. Sonra tutduğu işdən peşman olubmuş kimi, yenə qapını açdı, ağır xəstənin, yaxud kənar adəmin yanına gedilmiş kimi pəncələri üstə otağa daxil oldu. Qrcqor başını yavaş-yavaş divanın kənarından çıxarıb bacısının hərəkətlərinə göz qoymağla başladı. Görəsən, ac ola-ola onun südə toxunmadığını bacısı duyaqadı, ona daha münasib olan başqa bir yemək gətirəcəkdimi? Əger bacı duymasayıdı, Qreqor acıdan ölsə də, bacısının nəzərini buna cəlb etməzdı, halbuki az qalırkı sıçrayıb divanın altından çıxsın, bacısının ayaqlarına düşsün, ondan yaxşı bir yemək istəsin. Bacı içəri girən kimi kasanın dolu olduğunu, hətta ətrafa az-maz süd çiləndiyini görüb heyrləndi, kasanı götürüb – əlbəttə, əli ilə yox, bir əski parçası ilə – apardı. Bunun əvezində nə gətirəcəyi isə Qreqor üçün çox maraqlı idi, bu haqda hətta cürbocür fərziyyələr uydurmağa başladı. Lakin nə qədər fikirləşdisə də, təbiətən mərhəmətli

olan bacının nə edə biləcəyini anlamağa qədər gəlib çıxmadı. Bacı onun hansı yeməkden xoşu gəldiyini bilmək üçün bir yiğin müxtəlif yemək getirib köhne qəzətin üstünə düzdü. Burada çürümüş gəyərti, şamdan qalmış bir neçə sümük, bir az kişmiş və badam, Qreqorun iki gün əvvəl dilinə vurmadiği bir tikə pendir, yağ yaxılmış bir az çörək, duz sepilmiş başqa bir çörək tikəsi də vardı. Bunların yanına, — görünür, Qreqor üçün hemişəlik ayrılmış — bir kasa da qoyulmuşdu. Kasada su vardı. Bacı Qreqorun onun yanında heç nə yemeyəcəyini qət edib çıxıb getdi. Hətta onun xatircəm olması üçün de şorait yaratdı — açarı arxadan burdu. Qreqor yeməyə doğru süründü. İndi onun ayaqları bir-birindən daha iti sürətlə qabağa tulanırdı. Yaraları da sağalmışdı. Heç bir maneə hiss etmirdi. O, buna tövəcüb ədərek xatırladı ki, aydan artıqdı barmağını bıçaqla yün-gülvari kəsib. Bu yara onu lap srağagünə qədər incidirdi. "Mən doğrudanmı, indi həssaslığını itirmişəm" — Qreqor düşündü və acgözlük, böyük həvəslə pendirə girişdi. Pendir başqa yeməklər-dən daha çox xoşuna gəlirdi. Aldığı ləzzətdən gözleri yaşırmışdı, əlinə keçənləri — pendiri, gəyərtini, sousu — tələsik içəri ötürürdü. Təzə xörək isə, əksinə, xoşuna gəlmirdi, hətta qoxusu da ona dözül-məz gəlirdi. Yeməyini çıxdan yeyib qurtarmışdı, elə həmin yerde tənbəl-tənbəl uzanmışdı. Lakin bu zaman yerine getməsinin vaxtı çatlığına işarə olaraq bacı açarı ağır-agır hərletdi. Artıq mürgü-ləməyə başlasa da, bu səs onu hürküdü və o tələm-tələsik divanın altına süründü. Lakin bacının otaqda olduğu bu qısa müddət ərzində divanın altında qalmaq Qreqordan böyük səy teləb edirdi. Çünkü çox yediyinə görə gövdəsi bir qədər yumrulanmışdı, girdəleşmişdi, bu darisqal yerde nəfəs almaq belə ona əzab verirdi. O, təngnəfəs olmuşdu. Gözlərini bərəldib bacısına baxırdı. Bacısı isə heç nədən şəkənmədən nəinki yeyilmiş xörəklərin artığını, hətta heç onun toxunmadığı və sanki daha heç bir şeyə yaramayacaq yeməkləri süpürüb bir yerə yığıdı, hamısını da təlosik vedrəyə töküb ağızını taxta parçası ilə örtdü və götürüb getdi. Bunlar Qreqorun nəzərindən qaçmadı. Bacı dönüb getməyə macal tapmamış Qreqor divanın altından çıxıb döşəməyə sərləndi və şışman qarnını qaldırdı.

Bələliklə, Qreqor hər gün yeməklə temin olunurdu: bir sehərlər valideynləri və qulluqçuları yatdığı vaxt, bir də ümumi nahardan sonra. Onun valideynləri bu vaxtlar yatırıldı. Bacı isə qulluqçunu bir

tapşırıqla evdən çıxarıb Qreqor üçün yemək gətirirdi. Əlbettə, Qreqorun acıdan ölməsini onlar da istəmirdilər, lakin Qreqora yemek verilməsinin bütün təsərrüatını bilmək, yəqin ki, onlar üçün dözləmez olardı, görünür, bacı onları heç olmazsa xırda dərd-qüssəden qorumaq isteyirdi. Çünkü onlar bunsuz da kifayet qədər ezab içinde idilər.

Bu hadisənin baş verdiyi hələ birinci sohərdə hekimlə cılıngəri evdən hansı bohanə ilə yola saldıqlarından Qreqor xəbərsiz qaldı. Vaxta ki, onu başa düşmürdülər, hətta heç kasın, o cümlədən, bacı-sının belə ağlına gəlmirdi ki, o başqalarını başa düşür. Buna görə də bacı onun otağında olan zaman Qreqor yalnız "ah-uf", bir də, mütqədədlərə yalvarış eşido bilirdi. Sonralar, bacının hor şeye bir qədər alışdığını zaman — tam alışmaq baredə təbii ki, heç söhbət bilməzdi — Qreqorun qulağına hərədən mehriban sözlər də dəyirdi. Yeməyini axıra kimi yeyirdi, bacısı "bu gün yemək onun xoşuna gəlib", — deyirdi. Əksinə olanda, yəni Qreqor yeməyi yemeyəndo — gət-gəde bu hadisə tez-tez təkrar olunurdu — bacı kədərli-kədərli söylənirdi ki, "yenə hamısı tökülüb qalıb".

Ümumiyyətlə, heç bir təzə xəbər öyrəne bilməyen Qreqor qonşu otaqlarda gedən söhbətlərə xəlvəti qulaq asındı, səs eşidən kimi dərhal həmin tərəfə cumurdur, bütün bədəni ilə qapıya qışlırdı. Xüsusən ilk vaxtlar elo bir söhbət olmurdu ki, örtülü də olsa, axırdı gəlib onun məsolosina çıxməsin. İlk günlər hər dəfə yemək zamanı bu vəziyyətdə özlərini necə aparacaqları barədə məşvərət edirdilər; yeməklər arası vaxtda da bu mövzuda söhbət gedirdi. İndi evdə həmişə aile üzvlərindən ikisi qalırdı, görünür, heç kəs evdə tok qalmaq istəmirdi, evi yiyəsiz qoyub heç yerə getmək də olmazdı. Yeri gəlmışkən, qulluqçu — baş verən hadisə haqqında onun nə bildiyi tam aydın deyildi — elə birinci günü ananın qarşısında diz çöküb yalvardı ki, onu dərhal azad etsin. On beş dəqiqə sonra onlarla vidalaşarkən işdən çıxarmağı on böyük tərəhhüm sayaraq, göz yaşları içinde anaya təşəkkür etdi və and-aman eledi ki, bu barədə heç kəsə bir kəlmo də danışmayacaq, halbuki ondan bunu heç kəs teləb etmirdi.

İndi evin biş-düşünü bacı ilə ana eleyirdi. Bir də bu çox böyük zəhmət teləb etmirdi, demək olar ki, evdə heç kəs bir şey yemirdi. Qreqor, yemək üçün bir-birini əbəs yerə dilə tutan valideynlərin

sesini tez-tez eşidirdi, cavab isə “sağ ol, mən toxam”, yaxud buna benzər bir şey olurdu. Deyəson, içkiyə də meyli olan yox idi. Bacı, atadan pive içmək istəyib istəmədiyini tez-tez soruşurdu və deyirdi ki, memnuniyyətle özü gedib alar, atanın susdugunu gördükdə onu hər cür şübhədən xilas etmək ümidi ilə deyirdi ki, pive almağa dalandar qadını da göndərə biler, bu zaman ata qeti cavab verirdi: “Yox”. Bundan sonra bu barədə heç bir danışq olmurdu, söz-söhbət kesilirdi.

Ata elə birinci gün ana və bacıya ailənin maddi vəziyyətini və gələcək planlarını izah etdi. O, tez-tez masa arxasından durub beş il bundan qabaq iflasa uğramış firmasından qalan balaca ev kassasını açır, gah bir qəbz, gah da qeyd dəftərini çıxarırdı. Onun mürekkeb mexanizmlı qifili necə açdığını, axtardığı şeyi tapdıqdan sonra açarı necə hərletdiyini Qreqor yaxşı eşidirdi. Atanın bu izahatları Qreqorun dustaq vəziyyətinə düşdürüvən vaxtdan sonra eşitdiyi qismən ilk təsəlliverici yeniliklər idi. O, elə hesab edirdi ki, həmin firmadan atasında heç bir şey qalmamışdır, hər halda ata bunun əksini təsdiqləmirdi, Qreqor da bu barəde soruşturmdu. O vaxt Qreqorun yegana arzusu bundan ibarət idi ki, hamını tam ümidsizliyə gətirib çıxaran iflası mümkün olduqca tez unutdurmaq üçün əlindən gələn hər şeyi etsin. Buna görə də Qreqor xüsusi ehtirasla işə girişmişdi, qısa müddətde prikazçıkdən adlayıb kommivoyajör olmuşdu, əlbəttə, kommivoyajörün qazancı başqa idi, onun iş uğurları, komisyonçularda olduğu kimi, nəqd pula çəvrilirdi, o da bu pulu evə gətirib heyrot içinde gözlərini döyən, səadətə çatan ailənin qarşısına qoyurdu. O zaman yaxşı vaxtlar idı, sonra o vaxtlar bir daha əvvəlki dəbdəbosundə olduğu kimi təkrar olunmadı, halbuki Qreqor sonralar da ailəni saxlayacaq dərəcədə qazanırdı və onları təmin edə bilirdi. Buna hamısı adət elemişdi: aile də, Qreqorun özü də; pulu ondan minnətdarlıqla qəbul edirdilər, o da həvəsle onlara pul verirdi, amma xüsusi sevinc yaranmırı. Yene də ona ən yaxın olanı bacı idı, bacı ondan fərqli olaraq musiqini çox sevirdi, yaxşı skripka çalırdı, son vaxtlar Qreqorda onu konservatoriyyaya düzəltmek kimi gizli bir istək yaranmışdı. Bununla bağlı böyük xərclər olacağına və bu xərclərin yerini no isə başqa bir şeyin hesabına doldurmaq lazımlı gələcəyinə baxmayaraq, Qreqor arzusunu həyata keçirmək isteyirdi. Onun şəhərdə ləngidiyi qısa vaxt ərzində bacı-qardaş arasında söh-

bətlərdə konservatoriya sözü tez-tez xatırlanırı. Bunlar bir qayda olaraq yalnız xam xəyalı, arzunu əks etdirse də, bununla belə hətta bu məsum anılmışın özü də valideynlərində narazılıq doğururdu. Fəqət Qreqor konservatoriya haqqında çox düşünürdü və öz niyyətini Milad axşamı tentəneli surətdə bildirmək isteyirdi.

Dikələrok qapıya söykənib söhbətə qulaq aslığı zaman, onun başında bu cur, indi tamamilə faydasız olan fikirlər dolaşırı. Yorulduğuna görə hərdən dinləməkdən də əl çəkirdi, qofildən başı sallanıb qapıya toxunur və olüstü də dikəlirdi. Çünkü o, balaca bir şaqquşlu salan kimi qapının o tayında eşidilir və bu səs hamını susmağa məcbur edirdi. Bir qədər sonra ata qapıya baxıb: “O, yenə orda nə oyun çıxarı?” – deyirdi. Söhbətin ardı isə yalnız bundan sonra astadan davam etdirilirdi.

Ata izahatlarını təkrar edirdi – həm ondan ötrü ki, öz işindən çıxdan ayrılmışdı, həm də ona görə ki, ana bir dəfə deyəndə hamisini başa düşmürdü. Qreqor tədricən təfərrüati ilə öyrəndi ki, bütün bədbextliklərə, başlarına gələn fəlakotə baxmayaraq, evdə bir az varidat saxlanmışdır və faizino toxunulmadığı üçün bu illər ərzində bir az üstünə de gəlmışdır. Bundan başqa məlum oldu ki, Qreqorun hər ay evə gətirdiyi pul da – o, həmişə özündə bir neçə qulden\* saxlayırdı – bütünlükə xərclənməmiş, onun qalığından da balaca bir sərmayə düzəlmüşdir. Qreqor qapının arxasında dayanıb belə gözlenilməz ehtiyat vo qənaət üçün sevinib başı ilə razılığını bildirirdi. Ümumiyyətə o, bu artıq pulla atasının borclarının bir hissəsini verib, öz qulluğundan istədiyi vaxt imtina etmək gününü yaxınlaşdırıa bilərdi, amma atanın pulları məhz belə sərf etməsi, şübhəsiz, daha yaxşı imiş.

Ailənin faiz hesabına yaşaması üçün bu pullar hər halda çox az idı; bir ilə, uzaq başı iki ilə çatardı və deməli, bu pul xərclənmək üçün deyil, ancaq pis gün üçün saxlanılırdı, gündəlik xərclik üçünse mütləq qazanmaq lazımdı. Ata sağlam olsa da, qoca idı, beş il idı ki, işləmirdi və özünə bir elə gümanı da gəlmirdi; keşməkeşli, uğursuz hayatında ilk fasile olan bu beş il ərzində o, xeyli şişib ağırlaşmışdı. Belkə astma xəstəliyinə tutulub nəfəs təngiməsindən olmazın əziyyət çəkən və bütün günü pəncəre qabağındakı taxtda tir kimi

\* Hollandiyada gümüş pul vahidi

uzanan qoca anası pul qazanmalıdır? Bəlkə də bacısı? Ancaq o axı hələ on yeddi yaşı bir uşaq idi, indiyəqədər yaşadığı kimi yaşamağa, yaraşıqlı geyinməyə, yuxudan gec durmağa, bir növ adı əyləncələrdə iştirak etməyə, hər şeydən evval skripka çalmağa haqqı var idi. İndi qazanc haqqında evdə səhbət gedərkən Qreqor birdən-birə qapıdan qopdu, özünü yaxınlıqda qoyulmuş üzü dərili divanın üstünə atdı, xəcalətdən, dərddən bədənino hərəkat etdi.

O, çox vaxt uzun geceleri bir an belə yuxuya getmədən orada uzanırdı, saatlarla özünü divanın dərisinə sürtürdü, yaxud zəhmətinə heyif silənmədən istədiyi yerə dırmaşmaq üçün kreslonu pəncərənin yanına sürüyürdü, bəzən də bədənini kresloya söykəyib, özünü pəncərə allığına salırdı, elbəttə, bütün bunları ona acılı-şirinli xatirələr aşılıyırıldı. Əslində isə o özündən aralı olan şeyləri gündən-günə daha pis görürdü. Əvvəller zəhləsi getdiyi üzbeüzdəki xəstəxana yenə də onun gözləri qarşısında idi, amma Qreqor artıq onu tanıya bilmirdi, əger sakit və geniş şəhər küçəsi olan Şarlottenstrassda yaşadığını dürüst bilməsəydi, düşünə bilərdi ki, o, öz pəncərosindən səhraya baxır, elə bir səhra ki, orada boz yerlə boz səma fərqli dərəcədə bir-birinə qarışmışdır. Son dərəcə diqqətli və iltifathlı olan bacı gördü ki, evin ortasındaki kreslo pəncərənin qabağına çekilmişdir, bundan sonra o, otaqda hər dəfə yır-yığış edərkən qəsdən kreslonu pəncərə qabağına gətirir və pəncərənin içəri qatını taybatay qoyurdu.

Əger Qreqor bacısı ilə danişa və çəkdiyi zəhimətə görə ona təşəkkür edə bilsəydi, bacısının eziyyətini qəbul etmək asanlaşardı, amma bunu edə bilmədiyinə görə o ezab çəkirdi. Doğrudur, bacı yaranmış vəziyyətdən doğan əzab-eziyyəti yüngülləşdirmək üçün əlindən geləni cdirdi, onun gördüyü işlər getdikcə daha yaxşı nəticə verirdi, ancaq vaxt ötdükcə Qreqor hər şeyi daha aydın başa düşürdü. Onun gelişisi Qreqor üçün dəhşət idi. Ümumiyyətlə, bacı Qreqorun otağına heç kimin baxmasına imkan verməsə də, özü içəri girəndə arxasında qapını bağlamağa vaxt sərf etmir, birbaşa pəncərəyə tərəf qaçır, tələm-təlosik, indi boğulacaqmış kimi pəncərəni taybatay açır, sonra isə lap soyuq olsa da, pəncərənin qabağında durur, dərindən nəfəs alırı. Bu hay-küyle, tələsik hərəkətləri ilə o, gündə iki dəfə Qreqoru qorxudurdu. Qreqor divanın altında əsirdi, halbuki çox yaxşı biliirdi ki, əger bacı onunla pəncərənin bağlı olduğu vaxtda bir otaqda qalsayıdı, şübhəsiz onun canını bu qorxulardan xilas etmiş olardı.

Qreqorun həşərata çevriləməsindən bir aya yaxın vaxt keçirdi, buna görə də bacıda onun görkəminə heyretlənməyə bir elə əsas qalmamışdı. Bir dəfə o, Qreqorun yanına həmişəkindən tez gəldi və qardaşını o vaxt pəncəredən harayasa baxan gördü; o, hərəkətsiz durmuşdu, dəhşətli görkəmi vardi. Əger bacı otağa girməsəydi, bu, Qreqor üçün heç də gözlənilməz hadisə olmazdı, çünki o, pəncərənin qabağında olduğuna görə bacısı pəncərələri aça bilməzdı; qız nəinki içəri girmədi, hətta, geri sıçradı və tez qapını bağladı; onu kənardan müşahidə edən olsayıdı, elə zənn edərdi ki, Qreqor qızı didmək, parçalamaq istəyirmiş. Qreqor əlüstü divanın altında gizləndi, ancaq bacısı bir də günortaüstü qayıtdı, özü də bərk həyəcanlı idi. Qreqor anladı ki, bacı hələ də onun görkəminə alışmayıb və heç zaman da alışmayaq; o hətta Qreqorun divanın altından çıxan gövdəsinin kiçik bir hissəsini görəndə qaçmamaq üçün min bir eziyyətə qatlaşır. Bacını bu hissəni görməkdən xilas etmək üçün bir dəfə o, belində mələfət getirdi – bu işe dörd saat vaxt sərf etdi – və mələfəni divanın üstüne elə sərdi ki, bütünlüklə üstünü örtsün, hətta bacı əyilsə belə onu görə bilməsin. Əger bacı bu mələfəyə ehtiyac olduğunu düşünməsəydi, onu yiğisdirə bilərdi, axı Qreqor bu mələfəyə kef üçün bürünmürdü, bu, kifayət qədər aydın idi. Bacı mələfəyə toxunmadı, hətta Qreqora elə gəldi ki, bunun necə qarşılandığını bilmək üçün mələfənin yanını qaldıranda bacının minnətdarlıq bildirən baxışları ilə qarşılandı.

Birinci iki həftə ərzində valideynləri özlərini onuna gəlməye məcbur edə bilmirdilər və o, bacının indiki işinin necə tərifləndiyini tez-tez eşidirdi, halbuki əvvəller ara-sıra ona hirsənirdilər, çünki qız onlara dedikcə ağılsız, yelbeyin görünürdü. İndi ata və ana bacının içəridə yır-yığış etdiyi müddətdə çox vaxt Qreqorun otağı qabağında intizarla gözləyir, bacı otaqdan çıxan kimi, onu otağın no vəziyyətde olması, Qreqorun yeyib-yeməməsi, bu dəfə özünü necə aparması, yaxşılığı doğru kiçik bir əlamətin olub-olmaması barədə müfəssəl nəql etməyə məcbur edirdilər. Ana, Qreqoru görməyi nisbetən tez arzu etdi, amma ata ilə bacı ağılli, inandırıcı dəlillərlə bu arzunun qarşısını kəsdi. Qreqor bu dəlilləri eşidir və tamamilə bəyənirdi. Sonra isə ananı güclə saxlamaq lazımlı gəldi. "Moni Qreqorun yanına buraxın, o mənim bədbəxt balamdır. Məgər siz anلامırsınız ki, mən onun yanına getməliyəm!" – deyə çıçırdığı zaman

Qreqor düşündü ki, əgor anası onun yanına gəlseydi, – elbette, hər gün yox, tutaq ki, həftədə bir dəfə, – həqiqətən yaxşı olardı. Axi ana hər şeyi bacıdan yaxşı anlayırdı, bacı mətanətinə, cəsərətinə baxmayaraq, uşaq idi, bəlkə də, elə bir uşaq şılaqlığı ilə belə bir yükü öz üzərinə götürmüdü.

Qreqorun anasını görmək arzusu tezliklə yerinə yetdi. O, valideynlərinin qayığısını çekerək gündüzlər pəncərə qabağında görünmürdü, bir neçə kvadratmetrlik döşəməni sürünmək xeyli müddətə başa gəlirdi, hərəketsiz uzanmaq gecələr də çətin idi, hətta tezliklə yeməklər do ona heç bir lezzət vermədi, elə bil hər şey dadsızlaşmışdı. O, eynənmək üçün divarlarda və tavanda sürünməyə adət etdi. Tavan-dan sallanmağı xüsusilə çox sevirdi, bu, döşəmədə uzanmaq kimi bir sey deyildi, burada o daha rahat nəfəs ala bilir, bezən yüngülce yellənirdi də; yuxarıda olduğu həmin xoş və dalğın vaxtlarında özü də təcəüb edərək ara-sıra tavandan üzülür və gurultu ilə döşəməyə düşürdü. Lakin indi o bədənini, elbette, əvvellərdə olduğu kimi idarə etmirdi, nə cür yüksəklikdən düşür-düşsün, bədəninə az da olsa xəter dəymirdi. Bacı dərhal duydu ki, Qreqor özünə yeni bir əyləncə tapmışdır – axı o, hara sürüñürdüsə orada yapışqanvari iz qalırdı, – ona görə də bu əyləncə üçün daha çox yer ayırmağı qərara aldı, onun sürünməsinə mane olan mebeli, birinci növbədə sandığı və yazı masasını otaqdan çıxartmağı qət elədi. Lakin o, bu işi tek-başına görmək iqtidarında deyildi; atasını köməyə çağırmağa ürek elemirdi, quşluqcu isə şübhəsiz ki, kömək etməzdə, zira, köhnə quşluqcu gedəndən sonra onun yerinə götürülmüş on altı yaşı qız, iş yerdən imtina etməsə də, mətbəxi bağlı saxlamağa, onu ancaq xüsusi çağırışla açmağa icazə istəmişdi, ona görə də atanın evdə olmadığı vaxt ananı bura gotirməkdən başqa çarə yox idi. Ana Qreqorun yanına höyəcanla, sevincə yollandı, amma qapı ağızında sustaldı. Əlbəttə, bacı əvvəlcə otağın qaydada olub-olmadığını yoxlayıb, ananı yalnız bundan sonra içəri buraxdı. Qreqor əlüstü bütüdü, mələfəni başına çəkdi; guya mələfə divanın üstüne təsadüfən atılıb. Mələfənin altın-dan Qreqor bir dəfə də olsun baxmadı, ananı görmək imkanından bu dəfəlik imtina etdi, amma onun gəlişinə sevindi.

Bacı:

– Gel, o görsənmir, – dedi və ananın əlindən tutub apardı.

Qreqor bu zoif qadınların köhnə, ağır sandığı yrindən terpetməyə necə çalışdıqlarını və gücə düşəcəyindən ehtiyat edən ananın məsləhətlərinə qulaq asmayan bacının işin on ağır hissəsini üzərinə götürdüyüünü görürdü. Bu, çox uzun sürdü. Onlar on beş dəqiqə ələşdikden sonra ana dedi ki, sandıq elə yerinde qalsın, əvvəla, o, çox ağırdır, onlar atanın gəlməsinə qədor bu işin öhdəsindən onsuž da golə bilməyəcəklər, sandıq otağın ortasında qalsa, Qreqorun yolunu tamam kəser, həm də mebelin evdən çıxarılmışının Qreqorun xoşuna gelib-gəlməyəcəyi də məlum deyil. Ana dedi ki, məncə, bu daha çox xoşagolmaz olacaqdır, quru divarlar onun özünü də sıxır, məyus edirə, nə üçün Qreqoru dilxor etməməlidir, – axı o, mebelə alışmışdır. Bunsuz boş otaqda o özünü tamamilə atılmış, unudulmuş, baxımsız hiss edər.

Ana çox astadan danişirdi, demək olar ki, piçildayırdı, elə bil istomirdi ki, yerini bilmədiyi Qreqor onun sosini eşitsin, ana onun söz başa düşməməsinə də şübhə etmirdi. Axırda o, lap astadan dedi:

– Məgor biz mebeli yiğisdirmaqla vəziyyətin yaxşılaşacağına ümidiimizi itirdiyimizi, rəhmsiz surətdə onu tənha buraxdığınızı, əlimizi ondan üzdürüümüzü göstərmirikmi? Mənce çalışmaq lazımdır ki, otaq elə olduğu kimi qalsın, Qreqor əvvəlki vəziyyətinə qayıdar-kən otaqda heç bir dəyişiklik görməsin və tezliklə o dövrü unutsun.

Ananın sözlərini eşidən Qreqor düşündü ki, ailənin daxilindəki yeknəsəq həyat tərzini nəticəsində adamlarla bilavasitə ünsiyyət olmadığından, görünür, bu iki ay ərzində onun ağılı dumanaşmışdır. Zira, o boş otaqda qalmaq ehtiyacının birdən-birə əmələ gəldiyini heç vəchlə başqa cür izah edə bilmirdi. Yəni doğrudanmı, o, qədim mebeli, rahat, isti otağını mağaraya çevirmək istəyirdi? Düzdür, o, bu boş otaqda heç bir maneasız hər tərəfə sürüne bilecekdi, amma bunun müqabilində insani keçmişini tezliklə və büsbütün unutmalı olacaqdı. Axı o elə indi də bu vəziyyətə yaxın idi, ancaq çoxdan eşitmədiyi ana səsi onu ayıltdı, hərəkətə getirdi. Heç nəyi cəvdən çıxarmaq lazımdır, hər şey öz yerində qalmalıdır, mebel ona o torof-bu tərəfə mənasızcasına sürünməkdə mane olurdusa, bu onun zərərinə deyil, xeyrinə idi.

Lakin bacı başqa fikirdə idi; Qreqor məsələsinin müzakirəsində valideynlərinin ziddinə olaraq bir mütəxəssis kimi çıxış etməyə alışmış qız, – onun buna əsası vardı – bu məsələdə anasının məsləhotlərini

kifayet qədər esaslı hesab etse də, onun dediklərinin eksinə olaraq təkcə divan istisna olmaqla bütünlükə mebelin otaqdan çıxarılmasını israr etdi. Əlbottə, bu tələb bacının təkcə uşaq inadından, son vaxtlar belə gözlonilmədən və belə çətinliklə qazanılan özünə inamından doğmamışdı; yox o, həqiqəton görürdü ki, hərəkət etmək üçün Qreqora çox yer lazımdır, hor şeydən göründüyü kimi isə o, mebeldən qotiyən istifadə etmirdi. Bəlkə də onda özü yaşıda olan qızlara moxsus bir xəyal çılgınlığı yaranmışdı, elə bir xəyal ki, meydana çıxməq üçün həmişə fürsət gözləyir və indi Qreqora bu vaxta kimi olduğundan daha artıq xidmət göstərmək üçün Qretanı onun vəziyyətini daha vahiməli, daha qorxulu etməyə sövq edirdi. Yalnız Qreqordan və quru divarlardan ibarət olan otağa girməyə Qretadan başqa çətin ki, bir adam cəsarət edərdi. Buna görə də bacı ananın məsləhətlərinə fikir vermədi, otaqda tərəddüd və həyəcan keçirən ana çox çəkmədən susdu, sandığı qapıdan çıxaran bacıya öz qüvvəsi daxilində kömək etməyə girdi. Qreqor bəd ayaqda sandıqsız keçinə bilərdi, amma yazı stolu qalmalı idi. Hər iki qadın ləhəloyə-ləhəleyə sürüdükləri sandığla otaqdan çıxan kimi, Qreqor ehtiyatla və mümkün olduqca bu işə nəzakətlə müdaxilə etmək üçün başını divanın altından çıxardı. Lakin bədbəxtçilikdən birinci ana qayıtdı, qonşu otaqda tek qalan Qreta isə hər iki eli ilə sandıqdan yapışdırıb onu silkələyir, di gəl yerində tərpədo bilmirdi. Ana Qreqorun görkəminə alışmamışdı, onu görüb hotta xəstələnə bilərdi, buna görə Qreqor qorxu içinde divanın o biri başında gizləndi, bu zaman qabaqdan sallanan mələfə tərpəndi. Bu, ananın diqqətini cəlb etmək üçün kifayət idi. O, ayaq saxladı, bir qədər dayanıb Qretanın yanına qayıtdı.

Qreqor hey öz-özünə deyirdi ki, elə bir şey baş vermir, sadəcə olaraq otaqda mebelin yerini dəyişdirirər; qadınların ara vermədən o torof-bu tərəfə getmələri, asta-asta danışmaları, yaxud döşəmə ilə sürünen mebelin ciriltisi – bütün bunlar, özünün tezliklə etiraf etdiyi kimi, ona hor şeyi caynağına keçirən sonsuz bir mərəke kimi gəlirdi; başını qışılıb, ayaqlarını gövdəsinə sıxıb, gövdəsini də döşəməyə bərk-bərk yapışdıraraq öz-özünə söyleməyə məcbur oldu ki, bu həngaməyo çox dözə bilməz. Onlar onun otağını boşaldırdılar, ona əziz olan hor şeyi əlindən alırdılar, lobzikini və başqa alətlərini yiğdiyi sandığı aparmışdılar, indi də parketdə izi qalan yazı stolunu dərtib aparırdılar. Bu stolun arxasında o, ticarot, realni, hətta xalq

məktəbində oxuyarkən dərslerini hazırlamışdı və artıq onun burada olduğunu, demək olar, unutduğu qadınların xeyirxah niyyətlörünü dərk etməyə vaxtı yox idi, çünki onlar yorulduğularından səssiz-səmirsiz işləyirdilər, təkcə ağır ayaq səsləri eşidilirdi.

Ona görə də o, divanın altından çıxdı, – bu zaman qadınlar qonşu otaqda idilər, onlar yazı masasına soykənib nəfəslərini derirdilər, – içəridə ilk növbədə noyi qoruyub saxlamaq lazımlığını dürüst bilmədiyindən o gah bu, gah digər tərəfə sürünə-sürünə istiqamətini dörd dəfə dəyişdi, boş divarda xüsusi olaraq nəzəri cəlb edən xəz şlyapalı qadın portretini gördü, cəld ona doğru dırımdı, şübhə qışıldı, şübhə qarını yaxşıca sərinletdi. İndi üstünə qapanıb qaldığı portreti yəqin heç kəs Qreqorun əlindən ala bilməzdi. Qreqor geri qayıdan qadınları görmək üçün başını qonaq otağının qapısına sərçəvirdi.

Onlar çox da dincəlmodilər, artıq qayıdırıdlar; Qreta bir əli ilə anasını qucaqlamışdı, demək olar, onu qucağında gotirirdi.

– İndi nəyi aparaq? – deyə Qreta strafa nəzər saldı.

Burada onun nəzərləri divara yapışmış Qreqorun baxışları ilə toqquşdu. Görünür, anası burada olduğu üçün soyuqqanlı davranaraq, Qreta ananın Qreqora baxmasına mane olmaq üçün ona doğru oyıldı və əsə-əsə:

– Bəlkə bir dəqiqəliyə qonaq otağına qayıdaq? – dedi.

Qretanın niyyəti Qreqora aydın idi. Qız ananı təhlükəsiz bir yere aparmaq, sonra isə Qreqoru divardan qovub düşürmək istoyirdi. Neynək, qoy sınaqdan keçirsin! Onsuz da portretin üstündə oturub onu əldən verməyəcəkdir, uzaqbaşı Qretanın üzündən yapışacaqdır.

Ananı təşvişə salan da, elə Qretanın sözleri oldu, o, geri çəkildi, güllü divar kağızının üzərində iri, qonur bir ləkə gördü, bunun Qreqor olduğunu dərk etməzdən ovvəl civiltili, qulaq batırıcı səsle: “Pərvəndigara, pərvəndigara!” – qışqırkı, taqətdən düşmüş heysiz qollarını açaraq divanın üstünə yığıldı, donub qaldı.

Bacı yumruğunu qaldırdı, gözlərini bəroldib çığırıdı:

– Ey Qreqor!

Bu, onun başına çevrilme hadisəsi gələndən sonra bilavasitə ona müraciətlə deyilen ilk söz idi. Qız ananı sakitleşdirmək üçün qonşu otaqdan damcı dərmanı götürməyə getdi; Qreqor da anaya kömək etmək isteyirdi – portreti qorumaq üçün hələ vaxt var idi; Qreqor

şüşəye bərk yapışdığını üçün ondan güclə aralındı və qonşu otağa qaçıdı, elə bil ovvəllərdə olduğu kimi, bacıya məsləhət vərə bilərdi, amma boş-boşuna qızın arxasında durmağa məcbur oldu, bacı müxtəlif dərman şüşələrini götürüb geri döndü və qorxdı; dərman şüşələrindən biri əlindən düşüb sindi; şüşə qırığı Qreqorun sıfətini yaraladı, dərman onun üstünə çiləndi; Qreta, artıq gözləmədən ovcu tutduğu qədər dərman şüşəsi götürüb anasının yanına qaçıdı, ayağı ilə qapını çırpdı. İndi Qreqorun anaya təref gedən yolu kosılmışdı, anası onun töqsiri uebatından ölüm orəfəsində idı, əger o, bacısını otaqdan çıxarmaq istəmirdi, qapını açmamalı idı, bacısı isə anasının yanında olmalı idi; indi onun gözləməkdən başqa çarosi qalmamışdı; o, pəşmanlılıq və təlaş içinde sürünmeye, hər yere baş vurmağa başladı; divarları, mebeli, tavani dolaşdı və nohayet, bütün ev onun başına sırlananda ümidişiz halda iri stolun tən ortasına düşdü.

Bir neçə saniyə keçdi. Qreqor taqətsiz halda stolun üstüne serilmişdi, otrادa sakitlik idı, bəlkə, bu yaxşı əlamət idı. Birdən zəng soslandı. Qulluqçu, əlbəttə, mətbəxde bağlanıb qalmışdı, qapını Qreta açımalı oldu. Gələn ata idı.

— Nolub? — onun ilk sözü bu oldu. Yəqin Qretannın görkəmi ona hər şeyi anlatmışdı. Qreta boğuq səsə cavab verib, üzünü atasının sinəsinə qoydu.

— Anamın ürəyi getmişdi, indi yaxşıdır, — dedi, — Qreqor yerindən çıxdı.

— Axı mən bunu gözloyirdim, axı mən həmişə deyirdim, amma siz arvadlar heç kəsə qulaq asmırızsınız.

Qreqora aydın idi ki, ata Qretanın çox qısa məlumatını ayrı cür başa düşdü, o qət etdi ki, Qreqor zor işlətmışdır. Buna görə də indi Qreqor atasının birtəher yumşaltmağa cəhd etməliydi, axı məsələni aydınlaşdırmaq üçün onun nə vaxtı vardı, nə də imkanı. Və otağına sarı cumaraq, qapiya qışıldı ki, atası dəhlizden içəri girərkən dərhal Qreqorun bilətəxir öz yerinə qayıtmağa hazır olduğunu görsün və bilsin ki, onu geri qaytarmaq lazımdı, sadəcə olaraq, qapını açmaq kifayətdi ki, o dərhal içəri keçib gözdən itsin.

Lakin ata belo incəlikləri görmək halında deyildi.

O, içəri giron kimi: — Ba! — elədi, bu sözü elə bir ahənglo dedi ki, sanki eyni zamanda həm açıqlı və həm də şad idi. Qreqor başını qapıdan aralayıb atasına doğru uzatdı. O, atasını heç bir zaman indi

gördüyü kimi təsəvvür eləmirdi; doğrudur, son zamanlar otağın hər terəfində sürünməyə başlayan Qreqor, evlərində olub-keçənlərə əvvəlki kimi diqqət yetirmirdi, ona görə də indi heç bir dəyişikliyə təəccüb etməməli idi. Ancaq necə olsa da, yeni doğrudanmı, onun atası idı? Bu, Qreqor işgüzər səfərlərə çıxarkən, həmişə yorgun halda yatağa giron, sefərdən qayıdan Qreqoru axşamlar xəlvətdə qarşılayan, kreslədən qalxmaq iqtidarı olmadıqından sevinc əlaməti olaraq yalnız olini bir azər yuxarı qaldıran, hər hansı bazar günü, yaxud böyük bayramlarda kip düymələnmiş köhnə paltosunda el ağacını ehtiyalla irəli atan, Qreqorla ananın arasında asta addımlarla gedən — onların özleri də ağır-agır yeriyirdiler — bir şey demək istəyəndə öz müşayiətçilərini başına yığmaq üçün ayaq saxlayan həmin adam-dıru? İndi o çox yüksərli idı; əynində bank ayaqcılarının geydiyi qızıl düyməli göy mundır vardi; yağılı buxağı tarım, dik yaxalığının üstüne sallanmışdı, qalın qışlarının altından qara gözleri diqqətə və iti nozərlərə baxırdı, adətən dağınq olan ağ saçları çox səliqə ilə yana daramış, yağılmışdı. O, üstündə hansısa bankın qızılı monoqramı\* olan furajkasını bütün otaq boyu fırladaraq divanın üstünə atdı, ellərini şalvar cibinə qoydu, bu zaman uzun mundırının ətəkləri dala getdi, üzü qəzəbdən dəyişib tanınmaz hala düşdü; belə görkəmle Qreqorun üstünə yeridi. Görünür, nə edəcəyini özü də bilmirdi; amma o, ayağını çox yuxarı qaldırdı. Qreqor onun çəkməsinin altının bu qədər böyük olmasına təəccübləndi. Lakin gecikmədi, axı o, tezə heyatının ilk gündən bilirdi ki, ata ona qarşı çox ciddi olmayı ən düzgün yol hesab edir. Ona görə də o, atadan qaçıır, ata dayananda dayanır, ata torpənən kimi özünü qabağa atırdı. Onlar boş-boşuna bir neçə dofa otağı firlandılar, long tərpəndiklərindən bu heç də təqibə oxşamırırdı. Buna görə Qreqor hələ döşəmədə sürüñürdü, qorxurdı ki, divara, yaxud tavana dırmaşa, bu, atasına hödsiz həyasızlıq, hörmətsizlik kimi çıxar. Amma Qreqor hiss edirdi ki, bu cür qaçışa da çox tab gətiro bilməz. Ata bir addım atırdısa, Qreqora bu vaxt ərzində saysız-hesabsız hərəkət eləmək lazımdı, təngnəfəslik getdi keçə siddətlənirdi, ciyərlərinə isə, ovvəllərdə olduğu kimi heç də tam arxayı olmaq mümkün deyildi. Budur, o ayaqlarını güclə sürüyüörək, çətinliklə gözlərini açıb qaçmaq üçün bütün qüvvəsini

\* Bir neçə baş horfin hörgü şəklində bir-birinə keçirilməsi

toplamağa çalıştığı bir zamanda, — o, ümidsizlik içinde heç bir başqa qurtuluş yolu haqqında düşünmürdü, diblerinə girintili-çixıntılı, qəribə naxışlı mebellor düzülmüş divarlardan istifadə etməyi, demek olar ki, tamamilə unutmuşdu, — birdən yuxarıdan atılmış bir şey ləp onun yanına düşdü və düşürlənib getdi. Bu, alma idi; birincinin ardınca dərhal ikinci də gəldi. Qreqor dehşət içinde dayandı, artıq qaçmaq monasız idi, çünki atası onu alma ilə bombardman etməyi qərara almışdı. O, bufetin üstündə olan meyvə vazındaki almalan cibine doldurmuşdu, indi isə çox da diqqətle nişan almadan, bir-birinin ardınca tullayırdı. Bu balaca qırmızı almalar elektrikləşdirilmiş kimi, döşəmə boyu düşürlənir və bir-birinə toxunurdu. Yüngüləcə atılmış almalarдан biri düz Qreqorun kürəyinə dəydi, zərer vermodon diyirlənib getdi. Dərhal bunun arxasında atılmış bir başqa alma isə Qreqorun belində ilisib qaldı. Qreqor sürüñüb uzaqlaşmaq istədi, guya o, yerini doyişdirməklo qəflətən gələn bu dözlüməz ağrını azaldacaqdı. Ancaq özünü döşəməyo mixlanmış kimi hiss etdi və huşunu itirərək yerə serildi. O, yalnız öz otaq qapısının necə açıldığını və oradan çığıraçığıra nə isə söyləyen bacısını qabaqlayaraq alt köynoyindo irəli şığıyan anasını görməyə imkan tapdı, — qəşş edən zaman rahat nefos alması üçün bacı onu soyundurmuşdu, ana ataya sarı qaçarkən açılmış yubkası sürüşüb yerə düşdü, ayaqları yubkaya dolaşa-dolaşa atanın qucağına yıxtıldı, onu bərk-bərk qucaqladı — bu zaman Qreqor artıq görəmirdi — əli ilə kişinin pəcysorından tutaraq yalvardı ki, Qreqora toxunmasın, vurub öldürməsin.

### III

Qreqora bir aydan artıq ozab verən ağır yara (heç kəs almanın çıxarmağa ürək eləmirdi, o elə beləcə onun bodonindo oyani bir nişane kimi qalmışdı) deyəsen, ataya da xatırlatdı ki, indiki acıncacaqlı və iyrənc görkəminə baxımayaraq, Qreqor bu ailənin üzvüdür, onunla düşmən kimi rəftar etmek olmaz, aile borcu naminə ikrah hissini böğməq və dözmək lazımdır.

Qreqor yaranın ucbatından əvvəlki çevikliyini həmişəlik itirmişdi, indi otağı bu başdan o başa getmək üçün bir neçə dəqiqə tələb olunurdu, — yuxarıya dırmaşmaq haqqında heç söz ola bilməzdi — amma

vəziyyətinin pisləşməsi müqabilində, o, öz fikrincə, mükafatlandırılmışdı: axşamüstü qonaq otağının qapısı həmişə açıq qalırdı, o, qapının açılmasına iki saat qalandan başlayıb gözləyirdi, öz otağının qonaq otağından görünməyən qaranlıq bir kuncündə uzanıb, işıqlı stolun arxasında oturan valideynlərini görə bilir, necə deyerlər, əvvəlki vaxtlardan forqlı olaraq, ümumi razılıq əsasında onların səhbətinə qulaq asındı.

Doğrudur, bu, Qreqorun keçmiş zamanlarda, mehmanxanaların balaca otaqlarında, yorğun halda nəm yatağı uzanarkən xatırladığı şirin, qızğuñ səhbətlərən deyildi. Çox vaxt sakitlik olurdu. Ata şamdan bir az sonra öz kreslösunda yuxuya gedirdi; ana və bacı bu sükütu pozmamağa çalışırdılar; ana ikiqat olub işiga doğru əyilərək, hazır geyim mağazası üçün alt paltarı tikirdi; mağazaya satıcı vozifosinə daxil olmuş bacı, axşamlar stenoqrafiya və fransız dili ilə məşğul olurdu, nə vaxtsa yaxşı bir yer tapmaq xəyalında idi. Bəzən ata oyanır, yatdığını bilmirmiş kimi anaya deyirdi: "Son yenə gecə keçənə qodor tikirsən", bundan sonra dərhal yuxuya gedir, ana və bacı isə bir-birinə baxaraq yorğun-yorğun gülümseyirdilər.

Ata evdə də ayaqçı formasını çıxarınmamaq üçün inad göstərirdi, xalat asqıdan istifadəsiz asılıb qalsa da, o, iş paltarında oturub mürgüleyirdi, clo bil həmişə qulluğa hazır idi və burada da öz rəisinin çağırışını gözləyirdi. Buna görə əvvəldən də tozo olmayan forma, ananın və bacının səyinə baxmayıaraq, şüx görkəmini tamam itirmişdi. Başdan-ayağa ləkələrən örtülü olsa da, düyməleri həmişə parpar parıldayan bu paltara Qreqor bəzən bütün axşamı baxırdı. Qoca bu paltarda narahat da olsa, sakit yatırdı.

Saat onu vuranda, ana yavaşca atanı yuxudan oyatmağa və yataqda uzañması üçün dilə tutmağa çalışırdı, çünki ata səhər saat altında işo gedirdi, onun rabat yuxuya ehtiyacı vardı, bu yuxu isə kresloda mümkün deyildi. Ayaqçı olan vaxtdan bəri tutulmuş olduğu höcətlilik xəstəliyi nəticəsində o, heç vaxt stolun arxasından qalxırmır, onu yalnız çətinliklə yola gətirib yatağına aparandan sonra təzədən yuxuya gedirdi. Ana və bacı onu nə qədər dilə tutsalar da, nə qədər çənə döysələr də, o aži on beş dəqiqə gözlerini açmadan və ayağı qalxmadan ağır-agır başını bulayırdı. Ana onun qolundan dartır, qulağına şirin-şirin sözələr deyir, bacı da anaya kömək etmək üçün işindən ayrıılırdı, lakin bunlar ataya təsir etmirdi. O, kresloda yerini daha da

rahatlayırdı. Qadınlar onun qoltuğuna girəndən sonra o, gözlerini açır, növbə ilə gah bacıya, gah da anaya baxıb deyirdi: "Budur mənim heyatım. Budur mənim qoca vaxtında rahatlığım"; o, öz bedənini apara bilmirmiş kimi, hər iki qadına söykənərək ağır-agır qalxır, qapıya qodor bu cür gedir, qapıya çatanda geri qayıtmaları üçün başı ilə işaro edir, özü təkbaşına getməyə üz qoyurdu, amma yenə də ana tikişini, bacı qələminə tələsik kənara atırdılar ki, atanın dadına yetib, onun yatağına uzanmasına kömək etsinlər.

Bu yorumuş, işləmekdən əldən düşmüş ailədə kimin macalıvardı ki, Qreqorun qayğısına gerek olduğundan artıq vaxt ayıra bilsin? Xərcləri getdikcə azaltmalı olurdular, axırdı qulluqçunu da çıxardılar, indi bu evə en ağır işleri görmək üçün axşam və səhər ağ saçları yellowon yekəpər bir arvad gəlirdi, qalan işləri əlində xeylaq tikişi olan ana görürdü; hətta onlar qiymətli daş-qaşı da satmağa məcbur oldular. Bu daş-qaşları əvvellər ana və bacı şənliliklərde böyük həveslə taxardılar. Qreqor bunu axşamlar şeylərin neçəyə satıldıqından səhbət gedən zaman bilirdi. Hər şeydən artıq həmişə ona tössüf edidlər ki, indiki voziyyətləri üçün çox böyük olan mənzili qoyub getmək olmaz, çünkü Qreqoru necə aparmaq məsəlesi aydın deyildi, lakin Qreqor başa düşürdü ki, onların ayrı mənzilə köçmələrinə təkcə o mane olmur, onu hava üçün deşik qoyulmuş bir yeşikdə asanlıqla aparmaq olardı; ailənin mənzili dəyişməməsinə başlıca bir səbəb var idi: bu, tam ümidsizlik, tanışların və qohumların heç birinin başına gəlməyən belə bir bədbəxtliyin üz vermesi idi. Ailo dünyanın yoxsul adamlardan tələb etdiyi hər şeyi edirdi: ata xırda bank xidmətçilərinə səhər yeməyi daşıyırdı, ana yad adamlara alt paltarı tikməklə özünü üzürdü, bacı piştaxta dalında alıcıların çaldığı hər havaya oynayırdı, bundan artıq isə onların heç noyo gücü çatmırıldı. Ana və bacının atanı yatırdıb qonaq otağına qayıtdıqları, işə başlamadan yan-yana oturub üz-üzə söykəndikləri vaxt, Qreqorun dordi təzələnir, ağrısı daha da artırdı. Ana Qreqorun otağını göstərib deyirdi: "O qapını ört, Qreta". Qreqor yenə qaranlıqda qalırdı, qadımlar isə o biri otaqda göz yaşı tökür, yaxud gözlərini bir nöqtəyə zilləyib otururdular.

Qreqor gecə və gündüzleri, demək olar, tamam yuxusuz keçirdi, bəzən düşünürdü: bax, indicə qapı açılacaq və o yenidən, lap əvvellərdə olduğu kimi, ailənin işini öz elinə alacaqdır. Uzun fasılədən sonra onun xəyalında yenə sahibkar və müdir, kommivoyajörələr

ve şagird-uşaqlar, gic dalandar və başqa firmadan olan iki-üç dostu, bir əyalət məhmanxanasının qulluqçusu – şirin, öteri xatirələr, ciddi, fəqət uzun müddət dalına düşdürüyü şlyapa mağazasının kassiri canlanırdı, – onlar hamısı bir-birinin ardınca kənar, yaxud unudulmuş adamlar kimi görünürdülər, amma ona və ailəsinə kömək etmək əvəzinə, hamısı bir nəfər kimi çox təkəbbürlü, çox soyuq görünürdülər, onlar yaddaşından çəkilib gedən zaman Qreqor sevinirdi. Sonra isə o yenə də ailə qayğısı çəkmək həvəsini itirirdi, ona pis baxdıqlarını fikirləşib hoyocanlanır, nə yemək istədiyini təsəvvür edə bilməsə də, xəyalından anbara girmək, ac olmasa da, payına düşən hər şeyi götürmək barədə fikirləşirdi. Artıq Qreqora nə iləse xüsusi sevinc bəxş etməyin qeydino qalmayan bacı, səhər və gündüz mağazaya qaçmazdan əvvəl yeməyi ayağı ilə onun otağına itələyir, axşam isə Qreqorun ona toxunub-toxunmamasına fikir vermədən, – çox vaxt toxunmurdur – bir dəfə süpürgə çökməklə yeməyi otaqdan çıxarırdı. Indi bacı otağın yır-yığış işi ilə axşamlar məşğul olurdu, bu iş çox tələm-tələsik edildi. Divarlardan çirkli zolaqlar uzanıb gedirdi, hər terəfdə yığın-yığın zibil, toz vardi. İlk vaxtlar bacı içəri giriəndə Qreqor özünü lap zibilli olan bir künçə verir, bununla da bacını natəmizlik üçün bir növ məzəmmət edirdi. Lakin orada həftələrlə dayansayıdı da ferqi yox idi, bacı düzələn deyildi, çünkü natəmizliyi heç də ondan pis görmürdü, sadəcə olaraq, qərara almışdı ki, elecə də qalsın. Bununla belə, bacı qabaqlar ona xas olmayan, indi isə ümumiyyətlə, bütün ailəyə hakim kəsilən incikliklə ona fikir verirdi ki, Qreqorun otağının yiğisidiriləsi yalnız onun işi olsun. Bir dəfə ana Qreqorun otağında yır-yığışa başladı, bunun üçün bir neçə vedrə su sərf etdi – suyun bu qədər çox işlədilməsi Qreqorun xoşuna gəlmədi, o inciyörək, hərəketsiz halda divanın üstə səreləndi – ana isə buna görə öz cozasını aldı. Axşam Qreqorun otağındaki dəyişikliyi görən kimi bacı özünü ürəyinin dərinliyinə qədər tehqir olmuşdur, sayaraq qonaq otağına qaçıdı, ananın yalvarışlarına məhel qoymadan hönkürdü, buna valideynləri – əlbəttə, atası vahimə içinde kresləsündən qalxdı, – əvvəlcə yazıq-yazıq və heyretlə baxdılar; sonra onlar da tolaşa düşdülər: sağ tərofдан ata məzəmməto başladı ki, nəyə görə ana bu yır-yığışı bacının öhdəsinə buraxmamışdır; bacı isə əksinə, sol tərofdan çığırdı ki, onlar Qreqorun otağını yiğisidir-mağı daha heç vaxt ona tapşırmayacaqlar; bu arada ana atanı yataq

otağına çəkmək istədi, ata isə həyecandan özünü qətiyyən ələ ala bilmirdi, hiçqırıqdan titrəyən bacı, balaca yumruğu ilə stolu döyəcəyirdi; Qreqor isə hirsindən bərk-bərk fisıldayırdı, çünki qapını bağlamaq və onun canını bu səhbətdən, bu səs-küydən qurtarmaq heç kəsin ağlına golməmişdi.

Lakin bacının işdən yorulub, əldən düşdükdən sonra Qreqora evvolki kimi qayğı göstərə bilmədiyi vaxtda da ananın onu əvez etməsi lazımlı gelmədi, bununla belə Qreqor yenə baxımsız qalmadı. İndi qulluqçunun növbəsi çatmışdı. Həyatı boyu qüvvətli çiyinlərində yəqin çoxlu dərd-kədər yüksü daşmış bu qoca dul qadın, əslində, Qreqordan iyrənmirdi, ona nifrat bəsləmirdi. Bir dəfə heç bir maraq olmadan təsadüfən onun otağının qapısını açdı, heç kos onu qovmasa da, qapının gözlənilmədən açılması ilə döşəmə boyu qaçan Qreqoru görərkən əllərini qarnına qoyub təoccübə dayandı. Həmin gündən o, həmişə səhər və axşam buradan keçərkən qapının bir tayını açır, Qreqora nəzər salırı. Əvvəllər o, Qreqorun hətta yanına çağırırdı, məsələn, "bura gəl, ay peyin qurd!" , yaxud "bizim böyük harda qalib?" Qreqor ona cavab vermirdi, yerindən tərənnümdirdi, sanki qapı heç açılmamışdı. Ağlıma gələn vaxt onu nahaqdən narahat etməyə yol vermək əvəzinə, bu qulluqçuya hər gün onun otağını yiğisdirmaq, salımana salmaq əmri veriləydi, daha yaxşı oları! Bir dəfə sehər tezdən – şiddətli yağış pəncərə şüşəsini döyecləyirdi, dəyəsən, bu bahar əlamoti idi – qulluqçu öz adəti üzrə çərenləməyə başlayanda Qreqor o qədər qəzəbləndi ki, hücumu hazırlaşmış kimi ağır-ağır, lakin qətiyyətsizliklə qulluqçuya torəf döndü. Qulluqçu isə qorxmaq əvəzinə qapının ağızındaki stulu yuxarı qaldırıb ağızını geniş açdı. Aydın idi: əlində olan stulu Qreqorun küreyino endirmədən ağızını örtmək fikrində deyildi. Qreqor üzünü döndərəndo qulluqçu soruşdu:

– Deməli, bununla qurtarıraq? – və stulu ehmalca əvvəlki yerinə qoydu.

Qreqor indi, demək olar ki, heç nə yemirdi. Ancaq ona hazırlanmış yeməyin yanından keçəndo əyləncə üçün bir tikə ağızına alır, onu bir neçə saat ağızında saxlayır, çox vaxt isə tüpürüb atırı. O, əvvəlca düşünürdü ki, onun iştahasını korlayan otağın görkəmidir, bununla belə otaqdakı dəyişikliyə çox tez alışdı. Artıq eşyaları bu otağa yığmaq indi adət halını almışdı, belə şeylər isə indi çox idi,

çünkü otaqların birini üç kirayənişinə vermişdilər. Bu zabiteli, tələbkar adamlar – Qreqor hər üçünün qalın saqqalını qapı arasından görmüşdülər, – pedantcasına qayda-qanun yaratmaq istəyirdilər. İndi ki, bu eve köcmüşdülər, bu qaydanı təkcə öz otaqlarında deyil, həm də bütün mənzildə, xüsusən mətbəxdə yaratmaq istəyirdilər. Cırçındırı, o ki qaldı çirkli-pashlı ola, görməyə gözləri yox idi. Bundan başqa, istifadə etdikləri məbellərin də çox hissəsini özleri ilə götürmişdilər. Bu səbəbdən evdə görəksiz şeylərin sayı daha da artmışdır, onları heç kim almazdı, tullamağa da heyifləri gölərdi. Bunların hamisini gətirib Qreqorun otağına doldururdular. Eləcə də gül yesiyi və mətbəxdəki zibil yesiyi. Həmişə tələsən qulluqçu da müvəqqəti olaraq lazımlı olmayan şeyləri Qreqorun otağına tullayırdı: xoşbəxtlikdən Qreqor ancaq tullanın şeyləri və onları tullayan əlləri görürdü. Ola bilsin ki, fürsət düşəndə qulluqçu bu şeyləri yerbəyer edəcək, yaxud hamisini birdən tullayaçaqdı, amma şeylər hələlik atıldıqları yerde də qalmışdı. Hərdən Qreqor bu köhnə şey-süyələrin arası ilə keçərkən onları bir az yerində torpedirdi, əvvəller o bunu qeyri-ixtiyari eləyirdi, çünki sürünməyə yer yox idi, sonralar isə hədsiz maraqla, həvəslə şeyləri ora-bura çəkirdi. Belə gəzintilərdən sonra o, saatlarla hərəkət edə bilmirdi, çünki bərk yorulur, dörd-qüssə isə onu boğurdu.

Kirayənişinlər hərdən bir evdə, ümumi qonaq otağında şam etdiklərindən qonaq otağının qapısı bəzi axşamlar bağlı olurdu. Qreqor bundan narazı qalmırı, çünki axşamlar qapı açıq qaldıqda belə o, bundan istifadə etmirdi, otağın ən qaranlıq bir künçündə, ailənin görmədiyi bir yerdə yatıb qalırdı. Bir dəfə qulluqçu qonaq otağının qapısını aralı qoydu, bu qapı axşam kirayənişinlərin gəldiyi, işığın yandırıldığı vaxt da aralı qaldı. Onlar stolun başında, əvvəller ata, ana və Qreqorun oturduğu yerde oturdular, salvetləri açıb, biçaq və çəngəlləri götürdülər. Dərhal, əlində ət dolu bir qab olan ana, onun ardınca da kartof dolu qabla bacı göründü. Xörəklərdən güclü bug qalxırdı. Kirayənişinlər qabaqlarına qoyulmuş qablara doğru əyildilər, sanki yeməyə başlamazdan ovvəl onları yoxlamaq istəyirdilər; görünür, o biri iki nəfərin xüsusi hörmətini qazanmış ortada oturan adam, elə qabın içindəcə bir tikə ət kəsdi ki, görsün ət kifayət qədər yumşaqdırı, yoxsa onu geri yollamaq lazımdır. O razi qaldı, onun hereketlərini gərginliklə izleyen ana və bacı arxayımlaşıb gülümşədilər.

Ev sahibləri xörökərini mətbəxdə yeyirdilər. Ata mətbəxo getməzdən ovvel qonaq otağına goldı, hamiya baş eyib, furajkası əlində stolun yanından keçdi. Kirayənişinlər nezakətlə qalxdılar və dodaqlarının altında nə isə mizildadılar. Özleri tek qaldıqdan sonra tam sükut içində yeməyə başladılar. Qreqor içəridən müxtolif səsler, xüsusən bir-birinə toxunan dişlərin şıqqıltısını eşidirdi. Bu, ona qoriba gəldi. Elə bil Qreqora sübut edilirdi ki, yemək üçün yalnız diş lazımdır, əger diş yoxdursa, demək, on gözəl çənələr də heç nəyə yaramaz. Qreqor iztirab içində öz-özüne dedi: "Axı mən də bir şey yeyərdim, ancaq onların yedyiyindən yox. Bu adamlar nə çox yeyirlər, mən isə məhv oluram!"

Məhz həmin axşam mətbəxdən skripka səsi geldi – Qreqor bu vaxt ərzində bir dəfə də olsa bacının çaldığını eşitməmişdi. O keçən günləri xatırladı. Kirayənişinlər şam edib qurtarmışdalar, ortadakı qəzet çıxardıb hərəsinə bir sehifo vermişdi, indi onlar arxaya söyklənib oxuyurdular. Skripka soslenməyə başlayanda qulaq verdilər, ayağa qalxdılar; barmaqları ucunda dəhlizin qapısına yaxınlaşıb dayandılar. Görünür, onların gəlişini mətbəxdə cəitmişdiler. Ata səsləndi:

– Bolkə, cənablara musiqi xoş gəlmir? Onu bu dəqiqlikə kəsmek olar.

Ortancıl dedi:

– Əksinə, yaxşı olmazım xanım gəlib bizim yanımızda çalsın, bu otaq daha münasib deyilmə!

– Baş üstə! – ata dədi, sanki skripka çalan o idi.

Kirayənişinlər qonaq otağına qayıdırıb gözləməyə başladılar. Bir az sonra ata püpitrlə, ana notla, qız skripka ilə geldi. Bacı çalmaq üçün sakitcə hazırlaşmağa başladı, heç vaxt otaqlarını kirayə verməyon və buna görə kirayənişinlər hədsiz nezakətlə davranan ev sahibləri öz xüsusi stullarında oturmağa cəsarət etmodilər; ata sağ elini düymələnmiş livreyasının iki düyməsi arasından içəri soxaraq qapiya səykəndi, ana isə kirayənişinlərdən birinin toklif etdiyi stulu elə onun təsadüfən qoyduğu yerde buraxıb kənardı, künçdə oturdu.

Baci çalmağa başladı. Ata və ana hərosi öz durduğu torəfdən diqqətlə qızın əllorinin hərokətinə baxırdılar. Musiqiyo valeh olmuş Qreqor ürəklenib həmişəkindən bir az qabağ'a goldı, demək olar ki, onun başı artıq qonaq otağında idi. O, son zamanlar başqalarına bir

elə həssas münasibət bəsləmədiyinə görə təəccüb etmirdi; əvvəller bu həssaslıq onun fexri idi. Həlbuki məhz indi onun gizlənmək üçün həmişə olduğundan daha çox əsası var idi, çünki otağının hər tərəfində yiğilib qalan və azacıq torpənən kimi qalxan tozun əlində qurtulmaq mümkün deyildi, o büsbütün tozun içində idi; kürəyindən və böyürlərindən saplar, tüklər, yemek qalıqları sallanırdı; o, hər şeyə qarşı çox laqeyd olmuşdu, əvvəller olduğu kimi gündə bir neçə dəfə arxası üstə uzanmaq və kürəyini xalçaya sürtüb tomizləmək heç ağlına da gəlmirdi. Lakin özünün iyrənc görkəmənə baxmayaraq, qonaq otağının ayna kimi parıldayan döşəməsi üstündə sürüməkdən çəkinmədi.

Burası da var ki, heç kəs ona əhəmiyyət vermirdi. Valideynlərin fikri-zikri çalğıda idi. Əllorunu şalvar cibino qoyub bacının püptəri yanında duran, oradan nota nəzər salan, bununla da, şübhəsiz, bacıya mane olan kirayənişinlər isə çox çəkmədən astadan danışa-danışa və başlarını aşağı salaraq pəncərəyə doğru çəkildilər, indi ata da fikirli-fikirli gözünü oraya zilləmişdi. Bu açıq-aydın ona bənzəyirdi ki, onlar yaxşı, maraqlı musiqi dinləmək gümanında yanılmışdılar, bu sehənə onları bezikdirmişdi, yalnız nozakot xatirinə səbirlərini basıb durmuşdular, burunlarından, ağızlarından buraxdıqları siqar tüstüsü də onların bərk əsəbileşdiklərini bürüzə verirdi. Bacı iso elə yaxşı çalırdı ki! Onun üzü yana əyilmişdi, nəzorları not işarolarını diqqətlə, hüznə izleyirdi. Qreqor bir az da qabağ'a süründü, bacı ilə göz-gözə gəlmək üçün başını döşəməyə səykədi. Əgər musiqi onu bu qədər höyəcanlandırırdısa, o, heyvan idimi? Ona elə gəlirdi ki, qarşısında əziz, müəmmalı bir nemətə yol açılır. O, özündə tam qətiyyət hiss edirdi, elə bir qətiyyət ki, bacının yanına qədər sürünsün, onun yubkasından tutub dartsın, ona çatdırırsın ki, bacı skripkanı götürürən onun otağına keçsin, zira burda bacının çalmasını heç kəs onun kimi qiymətləndirmir. O, bacını bir daha öz otağından buraxmamaq qərarına geldi, heç olmasa özü sağ olana qədər; qoy dəhşətli görkəmi axırda bacısına xidmet etsin; kimliyindən asılı olmayaraq onların yanına gələnləri fisiltı ilə qorxudub geri oturtmaq üçün otağın bütün qapılarda cyni zamanda görünmək istoyirdi; bacı onun yanında məcburiyyətlə yox, könüllü – öz xoşu ilə qalmalıdır; qoy bacı divanda onunla yanaşı otursun və qulağını ona tərəf oysin, o zaman Qreqor ona bildirər: səni konservatoriyyaya düzəltmek niyyəti qəti idi, bu

bədbəxtlik üz verməsəydi, hələ keçən il Mılad günü – axı ehtimal ki, Mılad günü keçmişdir – heç kəsdən və heç cür etirazlardan çəkinməyərək həmiya xəber verəcəkdi. Bu sözlərdən sonra müteəssir olmuş bacı ağlayar, Qreqor isə onun çiyinə qalxar, qulluğa giron gündən nə yaxalıqla, nə də ləntlə örtmədiyi boynundan öpərdi.

– Cənab Zamza! – deyə ortancı kirayənişin atanı soslödi, artıq heç bir söz işlətmədən barmağı ilə ağır-agır irəli sürünen Qreqoru göstərdi. Skripka susdu, ortancı kirayənişin dostlarına başı ilə işarə edib əvvəlcə gülümşədi, sonra yenə Qreqora nəzər saldı. Ata görünür, əvvəlcə kirayənişinləri sakitləşdirməyi Qreqoru qovmaqdan daha zəruri hesab etdi, halbuki onlar qətiyyən həyecanlanmışdır, görünür; Qreqor onları skripka səsindən daha çox eyləndirirdi. Ata onlara tərəf getdi, geniş açılmış qolları ilə kirayənişinləri öz otaqlarına salmaq, eyni zamanda bodəni ilə Qreqorun qabağını tutmaq isteyirdi. İndi onlar atanın davranışındanın, Qreqor kimi bir qonşu ilə yaşıdlarını ağıllarına götürmədiklərindənmi, həqiqətən, hirsətnəməyə başlayırdılar. Onlar atadan izahat isteyir, ol-qollarını ölçür, saqqallarını didiştirir və ağır-agır öz otaqlarına çəkilirdilər. Çalğısını qəfləten kəsikləri üçün çəşmiş bacı, yavaş-yavaş özünə goldı; o, skripkanı və yayı gücdən düşmüş əlində bir neçə an saxladı, çalmağa davam edilmiş kimi əvvəlki tək nota nəzər saldı, sonra birdən yerində sıçradı, aləti ananın dizinin üstünə qoyub – ana hələ öz yerində oturmuşdu, dərindən nəfəs alırdı, elə bil boğulurdu, – qonşu otağa qaçı, atanın tezyiqi altında kirayənişinlər tezliklə yan otağa yaxınlaşdırılar. Bacının öyrəncəli əllərində yorğanların, pərqu balış və döşəklərin nəcə silkələndiyi görünürdü. Kirayənişinlər öz otaqlarına çatana qədər bacı yataqları düzəldib oradan çıxdı. İnad, görünür, atanı elə sarmışdı ki, o adice nəzakəti unutdu, halbuki istənilən halda kirayəçilərinə hörmət etməyə borclu idi. Ata onları sıxışdırıldı, nəhayət, o dərəcəyə çatdırıldı ki, otağın qapısında ortancı kirayənişin ayaqlarını bərk-bərk yerə döydü və bununla atanı dayandırdı.

– İcazənizlə deyim ki, – o, əlini qaldırdı və homçının gözləri ilə ananı və bacını axtardı, – bu evdə, həm də bu ailədə hökm sürən mənsur qaydalara görə, – burada o, qətiyyətlə döşəməyə tübürdü – mən otaqdan qəti surətdə imtina edirəm. Bilişiniz ki, burada qaldığım günlər üçün bir qəpik də verməyəcəyəm, əksinə, istəyirəm

sizə qarşı bir iddia irəli sürüm, özü də əmin ola bilərsiz ki, tam əsaslı bir iddia...

O susdu, diqqətlə qabağa baxdı, sanki nə isə gözləyirdi. Həqiqətən də hər iki dostu dorhal səslerini çıxartdılar.

– Biz də qəti surətdə imtina edirik.

Bundan sonra o, destekdən yapışıp, qapını bərk çırpıb örtdü.

Ata əlini qabağa uzadıb səndəloye-sendəloyə kreslosuna tərəf getdi və özünü onun üstünə saldı. İlk baxışda elo düşünmək olardı ki, o həmişə olduğu kimi, mürgüləmək üçün yerini rahatlayır, lakin başının bərk silkələnməsindən bilmək olardı ki, yatırı. Qreqor kirayənişinlərin onu gördüyü yerdə hərəkətsiz uzanmışdı, planının uğursuzluğundan doğan məyusluq, bəlkə də, uzun müddət açıqdan sonra əmələ gelmiş zəiflik nəticəsində o, hərəkət qabiliyyətini tamam itirmişdi. Şübə etmirdi ki, elə indicə hamının hiddəti, qəzəbi onun üstünə yağacaq; o, bunu gözləyirdi. Anasının titrəyen barmaqları arasından çıxan, dizi üstdən sürüşüb yerə düşən və boğuq səs çıxaran skripka da onu hürkütmedi.

Bacı hamının diqqətini cəlb etmək üçün əlini stola çırpdı.

– Mənim əzizlərim, daha belə yaşamaq olmaz. Bolko də, siz bunu başa düşmürsüz, amma mən başa düşürəm. Mən bu eybəcərin yanında qardaşımın adını çəkməyəcəyəm, təkcə onu deyəcəyəm: biz yaxamızı onun əlindən qurtarmağa çalışmalıyıq. Biz insan qüvvəsi daxilində olan hər şeyi etdik, onun qulluğunda olduğ, mənçə, bizi heç nədə məzəmmət etmək olmaz.

– Qız min dəfə haqlıdır, – ata astadan dedi.

Hələ də boğulmaqdə olan ana əlini ağızına tutub öskürməyə başladı; onun gözləri dəli gözünə oxşayırdı.

Bacı ananın yanına töloşdi, başını eli ilə tutdu. Deyəsən, bacının sözlərindən sonra daha qəti bir fikrə gəlmış ata kreslədə dikəldi; o, şamdan sonra hələ də yiğisdirilməmiş boşqabların arasında olan furajkası ilə oynayır, hərdən bir yerində donub qalmış Qreqora baxırdı.

– Biz ondan yaxamızı qurtarmağa çalışmalıyıq, – deyə bacı təkcə ataya müraciət etdi, çünki ana öskürəkdən heç nə cəitmirdi – o, sizin hər ikinizi möhv edəcək, görərsiniz. Bizim kimi ağır iş görən adamlar evdə belə işgəncəyə, məşəqqətə tab getirə bilməzlər. Mən do artıq dözə bilmirəm.

O, hönkürtü ilə ağlamağa başladı, onun göz yaşları ananın yanaqlarına töküür, qız onları qeyri-iradi siliirdi.

– Mənim balam, – ata ürək yanğısı ilə soruşdu, – bes nə edək?

Bacı əvvəlki qətiyyətinin əksinə olaraq ağladığı zaman ona hakim kəsilmiş çəşqinqılıqla çıynını atdı.

Ata yarışual şəklində dedi:

– Əgər o bizi başa düşsəydi...

Bacı ağlamağında davam edərək, əlini yellətdi, bununla demək istəyirdi ki, bu barədə heç düşünməyə deyməz.

– Əgər o bizi başa düşsəydi – deyə ata təkrar etdi, bunun mümkün olmadığı barədə bacının inamına şorik çıxaraq gözlərini yumdu – onda bəlkə də, onunla danışıb bir qərara gəlmək olardı. İndi isə...

– Qoy rədd olub, getsin! – baci çıçırdı. – Bu, yeganə çıxış yoldur, ata. Sən yalnız bunun Qreqor olması fikrindən vaz keçməlisən. Bizim bədbəxtliyimiz də elə bundan ibarətdir ki, uzun müddət buna inanmışıq. O, haranın Qreqorudur? Əger o Qreqor olsaydı, çıxdan başa düşərdi ki, adamlar belə heyvanla bir yerdə yaşaya bilməzlər. Və özü çıxbı gedərdi. O zaman bizim qardaşımız olmazdı, lakin bunun müqabilində biz əvvəlki kimi yaşaya biler və onun xatirəsini əziz saxlıdır. Bəs gör bu heyvan bizi necə təqib edir, kirayənişinləri qovur, açıq-açıqına bütün evi tutmaq, bizi küçəyə atmaq istəyir. Bir bax, ata, – qız qəflətən bağırıldı, – o yenə öz işini görür!

Bacı Qreqora qətiyyən aydın olmayan dəhşət içerisinde stuldan kənara sıçrayaraq anadan uzaqlaşdı, – sanki Qreqorla yanaşı olmaqdansa ananı qurban verməyi daha üstün tuturdu, – onun hərəkətindən təlaşa düşmüş ataya doğru gəidi, ata qalxıb onu müdafiə etmək istəyirmiş kimi, qollarını qızə sari uzatdı.

Lakin Qreqorun heç kəsi qorxutmaq fikri yox idi, o ki qala bacısı ola. O, öz otağına sürünmək üçün sadəcə olaraq dönməyə başlayırdı, bu isə dərhal nəzərə çarptı, çünki veziyəti ağır olduğundan başı ilə özünə kömək etməli və başını fasiləsiz olaraq qaldırıb dönməyə çırpmalı idi. O dayanıb geri baxdı. Deyəsan, onun xoş niyyətdə olduğu anlaşılmışdı, qorxu keçib getmişdi. İndi hamı ona səssiz-səmirsiz və kədərlə baxındı. Ana qızlarını uzadaraq stula yayxanmışdı, yorğun olduğu üçün onun gözləri demək olar ki, örtülü idi; ata ilə baci yanaşı oturmuşdu, baci atanın boynunu qucaqlamışdı.

“Yoqın mən daha döñə bilerəm” – deyə Qreqor düşündü və öz işini tezdenən başladı.

O gərginlikdən ləhləyir və təz-tez dincəlməyə məcbur olurdu. Heç kəs onu tələsdirmirdi, hər şey onun öz öhdəsinə buraxılmışdı. Nəhayət, döñüb qurtardıqdan sonra dərhal qabağa süründü. Otağına qədər olan məsafəni görüb heyrət etdi, belə zəif ikən bu qədər məsa-fəni hiss etmədən necə sürünbər gəldiyini anlaya bilmədi. Yalnız sürünbər tezliklə otağına keçmək qeydində qaldığından o hiss etmədi ki, valideynlərin heç bir sözü, heç bir harayı artıq ona mane olmur. Ancaq qapıya çatanda başını döndərdi, o da tamam yox; çünki hiss etdi ki, boynu quruyur, amma yenə də arxa tərəfdə heç noyin dəyişmədiyi, təkcə bacının ayağa durduğunu gördü. Onun son nozori artıq tamam yatmış olan anaya düssədi.

Otağına keçən kimi qapı tələsik örtüldü, əvvəlcə siyirtmə ilə, sonra isə açırla bağlandı. Gözlonılmədən arxada qopan gurultu Qreqoru elə qorxutdu ki, onun ayaqları titrodi. Bu canfəşanlığı baci göstərmüşdi. O, hazır vəziyyətdə dayanıb, sonra yüngülərə qabağa atılmışdı, – Qreqor onun necə yaxınlaşdığını heç eşitməmişdi – və valideynlər: “Canımız qurtardı!” deyib, açarı hərlətmişdi.

Qreqor qaranlıqda etrafa nəzər saldı və öz-özündən soruşdu: “Bəs indi nə olsun?” Çox çəkmədi gördü ki, artıq tərpəno bilmir. O, buna təəccüb etmədi, əksinə, indiyəqədər belə nazik ayaqlarla hərəkət etmosı ona qeyri-təbii göründü. Qalan işlər artıq vecinə deyildi. Doğrudur, bütün bədənində ağrı hiss edirdi, amma ona clə gəlirdi ki, bu ağrı getdikcə zeifləyir və axırda tamam keçib gedir. O artıq belindəki çürümüş almanın etrafında əmələ gəlmış və torla örtülmüş iltihabı demək olar, hiss etmirdi. O, öz ailəsi haqqında hörmətlə, məhəbbətlə düşünürdü. O da hiss edirdi ki, yox olmalıdır, bəlkə də bunu bacısından daha yaxşı başa düşürdü. O, bu təmiz və dinc fikirlərə dalmış vəziyyətdə qülə saatı gecə üçü vurana qəder qaldı. Pəncərənin o tərəfində bayırda hər yer işıqlanmağa başlayanda o hələ sağ idi. Sonra iradəsində asılı olmayıaraq başı tamam aşağı sallandı və o son dəfə zəif-zəif köks ötürdü.

Səher tezdən qulluqçu qadın gələndə – səs-küy salınamağı nə qədər xahiş edirdilərsə, bu yekəpər qadın toləso-toləsə qapını elə çırkırdı ki, onun gəlişi ilə evdə dinc yuxu pozulurdu – homişə olduğu

kimi Qreqora baş çokdı, əvvəlcə bir şey hiss etmədi, elə bildi ki, Qreqor özünü incikliyə vuraraq qəsdən hərəkətsiz uzanmışdır: onun məzəli olduğuna arvad şübhə etmirdi. Əlində təsadüfən uzun süpürgə olduğundan o, qapının yanında durub Qreqoru qidiqlamaq istədi. Lakin bu gözənlənilən nəticəni vermediyi üçün hırslındı, Qreqoru yüngüləcə itəldi, heç bir müqavimət görmədikdə diqqətini topladı, onu yerindən tərpətdi. Nə baş verdiyini elüstü başa düşərək gözətini bəreltdi, fit çaldı, amma ləngimədi, yataq otağının qapısına cumdu, bütün gücü ilə qaranlığa üz tutub bağırdı:

— Baxınız, o ölmüşdür, tamam gobərmişdir!

İzdīvac yatağında uzanmış, Zamzalar, qulluqçunun onların yanına gəlməsindən doğmuş qorxunu güc-bəla ilə dəf ctdikdən sonra onun dediyi sözlərin mənasını anladılar. Cənab və xanım Zamza bu mənəni anladıqdan sonra hərə öz tərəfindən cəld ayağa qalxdı, cənab Zamza yorgarı çıynınə atdı, xanım Zamza isə gecə köynəyində durdu, beləcə Qreqorun otağına daxil oldular. Bu vaxt qonaq otağının da qapısı açıldı, — (kirayənişinlər peydə olandan bəri Qreta orada yatırıldı), — bacı yatmadış kimi tamam-kamal geyinmişdi, clə rənginin qaçması da yatmadığına dəlalət edirdi.

— Ölüb? — deyə xanım Zamza sualedici nəzərlə qulluqçuya baxdı, halbuki özü bunu yoxlaya bilərdi, yaxud yoxlamadan da anlaya bilərdi.

— Elə bunu deyirəm də, — qulluqçu dediklərini isbata yetirmək üçün Qreqorun meyitini süpürgə ilə daha da kənara itəldi. Xanım Zamza elə bir hərəkət etdi ki, guya süpürgəni tutub saxlamaq istəyirdi, amma saxlamadı.

Cənab Zamza dedi:

— Bax indi biz Allaha şükür edə bilərik.

O, xaç vurdu, qadınların üçü də onun kimi etdilər. Qreta gözərini meyitdən çəkmədən dedi:

— Görün o, necə ariqlamışdır. Axı o, çoxdandır bir şey yemirdi, nə yemək gətirirdikse, heç yaxın durmurdu.

Qreqorun cəsədi, həqiqətən, tamam quruyub yastılanmışdı, bu yalnız indi, ayaqlarının onu yerdən üzəmədiyi, nəzərləri başqa heç nəyi cəlb etmədiyi zaman aydınca görünürdü. Xanım Zamza hüznülü bir təbəssümle:

— Qreta, — dedi, — bir doqıqəliyə yanımıza gəl!

Qreta meyitdən nəzərini çəkmədən valideynlərinin arxasında yataq otağına getdi. Qulluqçu qapını bağlayıb pəncərələri taybatay açdı. Obaşdan olsa da, təmiz hava artıq qızmışdı. Martin axırları idi.

Kirayənişinlər otaqlarından çıxdılar, səhər yeməyini görməyib heyrotləndilər: onları unutmuşdular.

Ortancıl qasqabağını töküb qulluqçudan soruşdu:

— Yemək hardadır?

Lakin qulluqçu barmağını dodağının üstüne qoyub səsini çıxardı, başı ilə tələsik işarə ctdi ki, Qreqorun otağına keçsinlər. Onlar içəri daxil oldular, əllerini köhnə penceklərinin cibinə qoyub büsbütün, tamam işıqlanmış olan otaqda Qreqorun cənəzəsini araya aldlar.

Bu an yataq otağının qapısı açıldı, cənab Zamza livreyada geldi; bir tərəfdən arvadı, bir tərəfdən də qızı onun qoluna girmişdi. Hər üçünün gözü bir az nəm idi, Qreta ara-sura üzünü atasının çıynına söykoyirdi.

— Elə bu dəqiqə mənim evimi tərk edin! — cənab Zamza dilləndi; qadınlar hələ də onun qolundan yapışmışdilar.

— Siz nəyi nəzərdə tutursunuz? — ortancıl kirayənişin bir qədər pərt halda soruşdu və yaltaqcasına gülümsədi. O biri iki nəfər isə arxalarında çarpzadıqları əllərini fasılısız ovaşdururdular, sanki xeyirli nəticə verəcək böyük bir mübahisənin axırını gözləyirdilər.

— Mən elə dediyimi nəzərdə tuturam, — deyə cənab Zamza cavab verib yanındakılarla bərabər kirayənişinə yaxınlaşdı.

Kirayənişin bir neçə saniyə döşəməye baxa-baxa kırımıço dayandı, sanki hər şeyi götür-qoy edirdi.

— Nə deyim, onda biz gedirik, — sonra o dillənib cənab Zamzaya clə baxdı ki, guya qəflətən sakitloşmış bu adamdan getmək məsələsində razılıq almaq istəyirdi.

Cənab Zamza gözlerini bərəldərək bir neçə dəfə başını tərpətdi. Bundan sonra ortancıl kirayənişin, həqiqətən də, dorhal iri addımlarla dəhlizə yönəldi, hər iki dostu ona qulaq asdular, əllerini ovaşdurmaqdan vaz keçərək hoppana-hoppana onun dəlinə düşdüler, sanki qorxurdular ki, cənab Zamza dəhlizə qabaqca çıxbı onları başçılarından ayırar. Hər üç kirayənişin aşından şlyapalarını aldılar,

el ağaclarını götürdüler, bir söz demədon baş əyib evdən çıxdılar. Göründüyü kimi, bir növ tamam əsassız etimadsızlıqla cənab Zamza hər iki qadınla pilləkən meydançasına çıxdı, onlar sürəhiyə söykə-nərək kirayonişinlerin ağır-agır, amma durmadan pillələri necə düş-düklerinə, hər mərtəbənin döngəsində necə gözden itdiklorinə və bir az sonra yenə təzədən göründüklorinə baxdılar. Onlar aşağıya nə qədər çox düşürdülərsə. Zamzalar ailəsini bir o qədər az məşğul edirdilər, əvvəlcə onlarla üz-üzə gələn, sonra isə onlardan yuxarı qalxan, başında səbət, yanlarını basa-basa addımlayan qəssab şagirdini görəndə cənab Zamza və arvadılar qapının ağızını tərk edib, üstlərindən ağır yük götürülmüş kimi evə qayıtdılar.

Onlar bu günü istirahətə və gəzməyə həsr etməyi qərara aldılar. Onlar nəinki buna layiq idilər, hətta bu istirahət onlar üçün zəruri idi. Buna görə də masa arxasında oturub izahat yazdılar: cənab Zamza – öz müdürüyyətinə, xanım Zamza – öz iş verəninə, Qreta isə öz şefinə. Onlar yazdıqları zaman qulluqçu getmək istədiyini bildirmək üçün içəri daxil oldu; onun səhər işləri qurtarmışdı. Yازanlar əvvəlcə ona baxmadan başları ilə razılıqlarını bildirdilər, qulluqçu çıxb getmək əvozino yerində durub qaldıqda, ona narazı nezər saldılar.

– Nə durmusan? – cənab Zamza soruşturdu.

Qulluqçu gülümseyə-gülümsoyo qapıda elə bir görkəmle dayanmışdı ki, elə bil ailəyə xoş bir xəbər vermək istoyirdi, ancaq inadkar sorğu-suallardan sonra. Onun şlyapasındaki dik, cənab Zamzanı daima əsəbiloşdırıran dəvəquşu lələyi o tərəf bu tərəfə yırğalanırdı.

Qulluqçunun nisbetən az-maz hörmət bəslədiyi xanım Zamza soruşturdu:

– Sizə nə lazımdır?

Qulluqçu xeyirxah gülüşdən boğula-boğula cavab verdi:

– Hə, onu necə yiğişdirməq barədə narahat olınmayın. Hor şey öz qaydasındadır.

Xanım Zamza və Qreta başlarını məktublarına doğru əydiler, sanki dalışını yazmaq niyyətində idilər; qulluqçunun hər şeyi müfəs-səl danışmaq istədiyini görən cənab Zamza əlinin hərəkəti ilə qəti etirazını bildirdi. Qulluqçu ona danışmaq imkanı vermədiklərindən xatırladı ki, çox tələsir, açıq narazılıqla: “Salamat qalın!” – deyib döndü, qapını qəzəblə cirparaq çıxb getdi.

Cənab Zamza:

– Axşam o qovulacaqdır, – dedi, amma nə arvadından, nə də qızından cavab almadı, çünki qulluqçu onların yenicə əldə etdikləri dincliyi pozmuşdu. Onlar qalxıb pəncəronin qabağına göldilər, qucaq-laşış dayandılar. Cənab Zamza stulla bərabər onlara tərəf döndü və bir müddət sükut içinde baxıb sonra səsləndi:

– Bura golin! Olub-keçənləri yaddan çıxarı! Heç olmasa, bir az da mənim fikrimi çəkin.

Qadınlardır hal onun yanına tələsdilər, onu oxşayıb ezizlədilər və tez də məktublarını yazıb qurtardılar.

Sonra onlar necə aydan bəri ilk dəfə üçü də bir yerdə evdən çıxdı, tramvaya minib şəhər kənarına getdilər. Onlardan başqa sərnişini olmayan vaqonu isti günəş şəfəqləri doldurmuşdu, onlar oturacaqlarda rahatca arxaya söykənərək geləcək planları müzakirə edirdilər; belə baxanda bu planlar pis görünmürdü, çünki hər üçünün qulluğu çox yaxşı idi; indiyə kimi bu barədə bir-birindən hal-haval tutmamışdalar, başlıcası isə – bu qulluq gələcək üçün çox şey vəd edirdi. Əlbəttə, mənzilin doyişdirilməsi onların voziyətini əhemmiliyətli dərəcədə yaxşılaşdırıb ilərdir; onlar Qreğorun tutduğu indiki mənzildən kiçik, rahat və daha ucuz, ümumiyyətlə, daha münasib mənzil tutmağı qərara aldılar. Bu barədə səhbət edorkon cənab Zamza və xanım Zamza getdikcə coşan qızlarına baxıb ikisi də cyni zamanda düşündülər ki, röngini saraldan bütün dərd-qüssəyə baxmayaraq, qız bu son zamanlar qəşəngləşmiş, xalis gözəlo çəvrilmişdir. Onlar qeyri-iradi olaraq baxışdılardı, qızı yaxşı ər tapmağın vaxtı çatdığı barədə düşündülər. Qız onların yeni arzularını və gözel niyyətlərini təsdiq edirmiş kimi, səyahətlərinin axırına çatanda birinci olaraq ayağa qalxıb cavan qamətini düzəltdi.

## KƏND HƏKİMİ

Mən çox çıxılmaz vəziyyətdəydim; təcili getmək lazımdı; on mil aralıdakı kənddə məni ağır xəstə gözləyirdi; onunla mənim aramızı dəhşətli çovğun kəsmişdi; mənim arabam vardi, elə bizim kənd yolları üçün yarayan yüngül və hündür təkərli araba; əlimdə yol çantası, özüm də kürkə bürünüb getməyə hazır vəziyyətdə həyətdə dayanmışdım; di gəl, atım yox idi! Builkı sərt qışın ağrı və məhrumiyyotlорinə dözməyən at ötən gecə gəbərmışdı; qulluqçum kəndi axtarmağa başladı ki, bəlkə biri mənə at verə, lakin gözlədiyim kimi ümidsiz cəhd. Ve mən getdikcə sıxləşən qarın altında hərəketsizlikdən keyiyerek boş-boşuna dayanıb durmuşdım. Bu da qulluqçum, o təkdir; hələ darvazanın yanından fanarla mənə işarə edir. Əlbətə ki, belə bir vaxtda, üstəlik də bu cür yol üçün mənə heç kim atını vermezdi! Yenə də həyətdə var-gel etdim, lakin onszda ağlıma bir şey gəlmədi. Qayğılı və fikirli halda istifadəsiz qalmış donuz pəyəsinin laxlayan qapısına ayağımla toxundum. Qapı açıldı və rəzələri cirildədi. Poyodon hərarətlə birgə elə bil at iyi də golirdi. Tavandakı kəndirdə tutqun fənər yellənirdi. Alçaq anbarçada ikiqat bükülüb oturmuş yekəpər bir kişi mənə sarı çəvrilib göy gözlərini üzümə zillədi.

— Əmrinizlə, yəhərləyiimmi? — deyə o iməkləyə-iməkləye soruşdu.

Bilmədim ki, ona nə deyim. Fəqət əyildim ki, orada daha nə olduğunu görüm. Qulluqçu qız onun yanında dayanmışdı.

— Varlığının heç ağlına da gəlməz ki, onun tosorrüfatında nə var, nə yox, — qulluqçu qız belə deyən kimi her ikimiz güldük.

— E-həy, “Qardaş”, e-həy, “Bacıcan!” — deyə mehtər qışqırkı və iki nataraz at ayaqlarını qarıntılarına yığıb gözəl başlarını dəvə kimi yellədərək, yumru ombalarını oynadaraq bir-birinin ardınca qapı aralığından ağır-agır çıxdı. Dördən hündür ayaqları üzərində qamətlərinini düzəldtilər. Onların parlaq tükləri arasından qatı buğ çıxırdı.

— Ona kömək elo, — dedim. Lütfkar qız da mehtərə yəhər-qayışı vermək üçün tələsti.

Ancaq qız tozocə yaxınlaşmışdı ki, mehtər onu qucaqlayıb üzünü üzünə sıxdı. Qız qışqırkı mənim üstümə atıldı; onun yanağında iki sıra dişin qırmızı yerləri qalmışdı.

— Heyvanın biri heyvan, qamçı yemək istəyirsən? — deyə qəzəbə qışqırkı.

Tezçə də özümü elə aldım, axı mən bu adamla heç tanış da deyiləm. Heç bilmirəm hardan peyda oldu. Bir kimse mənə kömək etmədiyi halda, o özü mono yardım etmək isteyir. Mehtər elə bil ki, fikirlərimi oxuyaraq hədəmi bir qulağından alıb, o birindən ötürdü. Və hələ də atlarla ollesərek bir anlığa mənə tərof döndü:

— Öyloşin!

Doğrudan da hər şey hazır idi. Bu cür elə qoşqu ilə hələ indiyocən heç yerə getməmişdim, ona görə də həvəslə əyleşirəm.

— Özüm sürəcəyəm, sən yolu tanımırsan, — deyə mən bildirirəm.

— Bəs necə, mən heç sizinlə getməyəcəyəm də, Roza ilə qalacaqam.

— Yox! — deyə Roza çığırkı. Və özünün labüb iştirakını qabaqcadan hiss edərək dəhşət içində eve cumur; mən onun qapını bağladıqı zoncirin cingiltisini eşidirom; qiflin necə şaqquşdadığını dinləyirəm; toqibdən gizlənərek, əvvəlcə dohlizdə, sonra isə o biri otaqlarda çırığı səndürdüyüünü görürəm.

— Sən mənimlə gedəcəksən, yoxsa, mən də getmərem. Bəlkə cələ bilirsən ki, xidmətinin əvəzində qızı sənə verəcəm?

— Ehey, yelqanadlılar! — deyə o qışqırkı, əllərini səppildətdi və güclü axın talaşanı aparan kimi, qoşqu da yerindən götürüldü; mən mehtərin zərbələrindən ev qapısının necə titrədiyini və dağlığındı hələ də eşidirəm və keskin fit səsleri gözümü və qulaqlarımı dolduraraq mənim bütün hissəyyatımı korşaldır. Lakin bu, bircə an davam edir; ətrafa baxmağa macəl də tapmadım, çünki artıq lazımı yerdəyəm — elə bil ki, malikanəmin darvazaları xəstənin həyatınə açılmış; atlar farağat durublar; boran sakitləşib; ay işiq saçır; xəstənin atasası məni qarşılıamağa çıxır; arxalarınca onun bacısı qaçır, məni qoşqudan az qala əllərində çıxarıb aparırlar; onların pərakəndo izahatlarını başa düşmürəm; xəstənin otağında bir udum hava da yoxdur, çatlaq-çatlaq olmuş soba tüstülyər; pəncərəni açmağı qərarlaşdırıram, lakin əvvəlcə xəstəye baxmaq isteyirəm. Köyəksiz uzanmış arıq, çəlimsiz bir oğlanıdır; hərarəti yaxşıdır, nə az deyil, nə də çox.

Gözleri ise donuqdur. Və o, pərqu döşəkdən dikəlib boynumu qıcaqlayır, astadan piçildayır:

– Doktor, mənə ölməyə icazə ver.

Ətrafa baxıram; heç kim bunu eşitmədi; valideynləri səssizcə dayanıb, intizar içinde hökmümü gözleyirlər; bacısı çantamı qoymaq üçün stul gətirir; mən çantanı açıb alətlərlə qurdalanıram; oğlan çarpayıdan mənə tərəf dartinib xahişini xatırladır; maqqası götürüb şam işığında yoxlayır və yenə yerinə qoyuram. “Hə, – təhqiramız hiddetlə fikirləşirəm, – məhz belə hallarda köməyə Allahlar gəlir, onlar əvvəlcə sənə lazımlı olan atı yollayırlar və sonra da heç bir ehtiyac olmadan mehtərin üstüne düşürlər...” Yalnız indi Rozanı xatırlayıram; nə etməli, onu necə xilas etməli, bu mehtərin altından necə qurtarmalı – şeytanın özünün yuva saldığı evdən on mil aralı, atlarla? O atlarla ki, hansı yollasa yan qayışlarını boşaltmış, indi iso pencərələri, molum deyil necə taybatay açmışdır; hər ikisi başlarını otağa soxub bütün ailədəki çaxnaşmaya baxımayaraq, xəstəni süzürdürlər. “Lap elo indicə evə gedirəm,” – atlar mənə səsləyirmiş kimi qət edirəm, lakin boğanaqdan nefəsimin kəsildiyini düşünən xəstənin bacısına imkan verirəm ki, kürkümü çıxartsın. Qabağıma bir stəkan rom qoyurlar, qoca çıynamış toxunur – bu cür böyük qurban ona sərbəst davranışmaq hüququ verir. Mən başımı yırğalayıram; bu çəlimsiz qoca ilə mənə gözləyən söhbət indidən ürəyimi bulandırır; yalnız buna görə içməməyə üstünlük verirəm. Anası yatağın yanındadır və işarə ilə mənə çağırır; mən itaətkarcasına başımı xəstonin sinəsinə qoyuram, – bu zaman atlardan biri başını tavana sarı qaldırıb borkden kişnəyir, – oğlan da monim nəm saqqalımla təmasdan titrəyir. Hər şey mənim gözlədiyim kimidir: oğlan sağlamdır, fəqət yüngülvari qan azlığı var, qayğıkeş ana söyle ona xeyli qohvə içirdir; ancaq o sağlamdır, onu yataqdan yumruqla qovmaq lazımdır. Lakin heç kəsə təribəyə vermək fikrində deyiləm, qoy başından açılsınlar! Mən buraya rayon hökuməti tərəfindən təyin edilmişəm və lazımlı olduğundan da artıq vicdanla çalışıram. Mənə qopik-quruş vermələrinə baxımayaraq, heç canıma da heyfim gəlmədən hovosle yoxsulların qulluğundayam. Bu yandan da Rozanın qayğısı; oğlan deyəsən haqlıdır, elə mənim də ölmək vaxtımdır. Sonu görünməyən qış uzunu burda mən nə edim ki? Atım ölüb, kenddə də heç kəs özünükünü mənə borc verməz. Donuz pəyəsində

özüm üçün qosqu əldə etməyə məcburam; bu atlar olmasayı, lap donuzların belində də çapa-çapa gələrdim. Vəziyyət məhz belədir! Mən başımı yırğalayıram. Onlar dərdimi bilmirlər, danışsam da inanmazlar. Dərman nüsxəsi yazmaq çətin deyil, çətin adamlarla dil tapmaqdır. Bəli, çıxıb getmək vaxtıdır, yeno də məni əbəs yero narahat ediblər, gecə zinqrovumun köməyi ilə bütün etraf mənim qəsdimə durur, bu dəfə isə həttə Rozanı, bu sevimli qızı da güzeştə gedəsi oldum; neçə illərdir ki, monim evimdədir, mənse heç ona nozər də yetirməmişəm – yox-yox, bu qurban həddən ziyanə böyükdür, mən də ən incə dəlilleri işə salıram ki, özümü nə yolla olur olsun, inandırıb sakitləşim və istəsələr belə Rozanı mənə qaytara bilməyəcək bu adamların üstünə atılmayım. Lakin yol çantamı bağlayıb başımla kürkü mənə verməyi xahiş edərkən bütün ev əhli dayanıb gözləyir – ata stokandakı romu qoxulayır, rom holo də onun əlindədir, dodaqlarını çeynəyon gözüyaşlı ana qəm dəryasına batıb – bu adamlar nə istəyirlər axı? – Bacısı isə bütünlükə qana bulaşmış dəsmalı yellowır. Şübhələnməyə başlayıram: bəlkə o, doğrudan da xəstədir? Yaxınlaşıram, oğlan üzümə gülümsoyır, guya mən ona bulyon aparıram; bu vaxt atlar kişnəyir, deyəson. Allah onları yollayıb ki, xəstəyə baxımaqdə mene öyüd-nəsilət versinlər. Bu zaman görürləm ki, oğlan, həqiqoton, xəstədir. Sağ əndən üstündə ovuc içi boyda açıq yara var. Çəhrayı rongin bütün çalarlarını əks edən, ortası tünd, kənarlara tərəf get-geda açıqlaşan, sızanaqlı və qan ləxtələri olan bu yara uzaqdan filiz karxanası kimi görünürdü. Yaxınlaşanda gördüm ki, xəstənin vəziyyəti lap ağırdır. Çeçələ barmaq boyda qana bulaşmış çəhrayı qurdular yaranın içinde qurdalanır, çoxsaylı ayaqları üzərində burula-burula ağ başlarını yuxarı qaldırırlar. Yaziq oğlan, sono yardım etmək olmaz! Bu ölüm çiçəyi səni məhv edəcək. Bekar dayanmadığımı görən bütün ailə sevincindədir. İşə girişdiyimi qız anasına, ana ataya, ata qonşulara xəbor verir, barmaqlarının uclarında onların asta-asta, sevinə-sevinə açıq qapıya neçə yaxınlaşdıqları ay işığında aydınca görsənir.

– Məni xilas edəcəksən? – yarasındaki bu məxluqların dəhşəti görkəmindən sarsılan oğlan hicqırıq içinde piçildayır.

Bizim tərəfin camaati belədir. Onlar həkimdən mümkün olmayan şeyi tələb edirlər. İnamdan onlarda əsər-əlamət qalmayıb, keşə dörd divarın arasında ibadət paltarını didişdire-didişdirə tek oturub;

möcüzəni həkimdən, cərrahın zəif əllerindən gözləyirlər. Nə etmək olar, siz istəyen kimi müqəddəs olmaq mənim heç ağlıma da golmeyib. Məni öz məsləkinizin qurbanlığına çevirmək istəyirsinizsə, buna da hazırlam; axı öz qulluqçusundan belə mahrum edilmiş köhnə kənd həkimi nəyə ümid edə bilər ki? Hamı toplaşıb, ailə üzvləri və kənd ağsaqqalları; onlar soyundururlar məni, müəllimləri başda olmaqla məktəbilər xorù evin qarşısında düzülür və ən sade melodiyanı oxuyurlar:

Soyundurun onu və o sağaldar,  
Əgor sağaltmasa, onda öldürün!  
Axı o həkimdir, yalnız həkimdir.

Budur, mən onların qarşısında çılpaq dayanmışam; barmaqlarımı saqqalının içine soxub, başımı yana əyib sakitcə bu adamlara baxıram. Heç nə mənə təsir etmir, özümü onlardan yüksəkdə hiss edir, üstünlüyüm də sevinirəm, mənim üçün asan olmasa da, onlar başımdan və ayaqlarından tutaraq çarpayıya aparırlar. Məni yara olan tərəfdən divara uzadırlar. Sonra isə hamı otaqdan çıxır; qapı örtülür, nəğmə susur; buludlar ayın qabağını kəsir; mən isti yorğanın altında uzanıram; pəncərə oyuqlarından uzaqdakı atların başları görünür.

— Bilirsən, — xəstə monim qulağıma piçildiyir, — mən heç sonə inanıram. Sən də mənim kimi bəxtsizsen, elə özün də ayaq üstə güclə dayanırsan. Köməyin bir yana, ölüm yatağında yerimi də dar clədin. Az qalıram ki, basıb gözlərini çıxardam.

— Haqlısan, bu, esil rüsvayçılıqdır! Hələ üstəlik həkiməm də! Nə etməli? İnan ki, mənim üçün də ağırdır.

— İstoyırsən ki, bu cür cavabla razılaşım? Ancaq taleyim belədir — gərək hər şəylə razılaşam. Valideynlərim mənə yaxşıca yara bəxs ediblər, və mənim bütün qazancım budur.

— Gənc dost! Düz demirsən, dünyagörüşün zəngin deyil. Bu etrafda müayinə eləmədiyim xəstə qalmayıb; inan mənə, senin yaran boş şeydir: iti bucaq altında iki balta zərbəsi, vəssalam. Çoxları həvəslə öz ombalarını təhlükə altına atardılar, sadəcə olaraq meşədəki balta zərbələrinin dumanlı səsini eşidib yaxın gəlmirlər.

— Doğrudan da belədir, yoxsa mən sayıqlayıram? Sən xəstəni aldatmırısan ki?

— Qətiyyən. Bu esil hoqiqətdir; bu həqiqətlə birgə kənd həkiminin şərəflə sözlərini də götür.

O da götürdü və sakinləşdi. Lakin artıq öz qurtuluşum haqda düşünmək vaxtıydı. Atlar əvvəlki yerlərində sədaqətlə dayanmışdilar. Paltar, kürk və yol çantamı qucağıma yiğdim, yubanacağım-dan qorxub geyinmədim; əgər atlar meni buraya getirdikləri sürelə də buradan aparsalar, elə bilerəm ki, bu çarpayıdan cələ özümüz-künə keçmişəm. Atlardan biri pəncərədən itaətlə uzaqlaşdı: mən öz düyünçəmi arabaya tulladım; kürk aralı keçdi və yalnız qol hissəsi hansısa qarmağa iləşdi. Eyb etməz, belə də yaxşıdır. Atın belinə atılıram. Qoşqu yerdə sürünür, atlar bir-birinə güclə bağlanıblar, araba ləngər vurur, kürk qar üzərində son şirimpları açır.

— Ehey, yelqanadlılar! — qışqırıram, amma heç veclərinə də deyil: taqətsiz qocalar kimi qarlı çöllərlə ağır-agır gedirik; uşaqların yeni, fəqət artıq gecikmiş mahnıları bizi hələ xeyli müddət müşayiət edir?

Şənlənin, ay xəstələr,  
Doktor sizinlə bir çarpayıda uzanıb!

Evə artıq bu cür qayıda bilməyəcəyəm, mənim zəngin təcrübəmin üstündən qəlem çəkmək olar; varisim heç bir xeyri olmasa da, soyacaq məni, axı o, məni əvəz edə bilməz; qəzəbli mehtər evimdə öz kefindədir; Roza onun əlindədir; bu haqda düşünmək belə mənim üçün dəhşətdir. Uğursuz əsrimizin şaxta-sazağında bayırı çıxarılan mən — çılpaq, qoca adam, yer arabası və səmavi atlarla bütün aləmdə səfil-sərgərdənam. Kürküm arabadan sallanıb qalıb; lakin onu götürə bilməyəcəyəm, bu çevik yaramazlardan, xəstələrimdən də heç kim onu qaldırmaq üçün barmağımı belə tərpətməyəcək. Aldanmışsam! Aldanmışsam! Gecə zəngimin yalançı heyecanına uymuşam və artıq heç nəyi də düzəltmək mümkün deyil.

## AKADEMİYA ÜÇÜN HESABAT

Hörmətli cənab akademiklər! Siz mənə həyatımın meymun olduğum dövrü haqqında Akademiya üçün hesabat yazmağı təklif etməklə çox böyük hörmət göstərmiş olmusunuz.

Toossüf ki, sizin xahişinizi yerinə yetirə bilmirəm. Artıq beş ildir ki, meymun əslimdən ayrılmışam: əbədiyyət baxımından nəzərdən keçirsək, bu çox qısa bir müddətdir, lakin mənim üçün bu, son doroce uzun çəkmişdir; bəxtim getirse də və öz yolumda məsləhət və alqışlara xəsislik etməyən çox gözol insanlara rast gəlsəm də, irəliyə doğru orkestrlərin sədaları altında hərəkət etsəm də mən əslində həmişə tənha olmuşam; mənə kömək edən adamlar, təsbihlə desək, divarın o tərəfində qalıblar. Mən keçmişimdən, gənclik xatirələrimdən inadla yapışib qalsayıdım, heç bir zaman uğur qazana bilməzdəm. Mehəz inadıl olmamaq bu məsələdə yerine yetirməli olduğum əsas toləb olmuşdur. Və mən, azadlıq övladı, hər cür əsərətə boyun əyirdim. Buna görə də xatirələrim gündən-güne solğunlaşırıdı. Öncələr adamlar bunu istəsəydiłər, mən hələ asanlıqla əvvəlki həyatıma qayıda bilərdim – oraya gedən yoluń qapısı taybatay açıq idi, lakin mən mədəniləşdikcə bu qapı get-gedə alçalır və daralır, mən özümü adamların dünyasında daha yaxşı və daha inamlı hiss edirdim; məni keçmişimdən qoparmış tufan çoxdan yatomışdır, mənde indi yalnız dabanlarımı yüngülce qidiqlayan yüngül bir yel qalıb, bu yelin keçib gəldiyi və bir vaxtlar mənim də keçdiyim dəlikso lap balacalaşıb; eger oraya gedib çıxməq üçün qüvvə və iradəm çatsayıdı belə, oradan dərimi cırmadan keçib gedə bilməzdəm. Hər şeyi öz adı ilə çağırısaq – əslində belə hallarda məcazla danışmağa üstünlük verilir, – hər şeyi öz adı ilə çağırısaq, bəyan edərdim ki, cənablar, sizin meymun zatınız, eger mövcuddursa, mənimki qədər dərində gizlənmişdir. Meymun keçmişimizin küləyi de balaca şimpanzedən tutmuş böyük Axillesə qədər bütün ölünlərin dabanını qidiqlayır.

Hər halda, cənablar, mən Akademianın verdiyi suala qismən cavab verə bilərəm və bunu böyük məmənuniyyətlə edirəm. Öyrəndiyim

ilk şey əl tutuşdurınaq olub, – əl tutuşdurmaq somimilik əlamətidir. Qoy bu gün, şöhrətin zirvəsində durduğum bir gündə öton zamanlardakı əl tutuşdurmalarına indiki səmimi sözlərim olavo olunsun. Doğrudur, Akademiya bundan prinsipcə heç bir yeni şey əldə etmeyecek, bu, hörmətli cənablar, sizin məndən eşitmək istədiyinizdən çox uzaqdır və mən no qədər çalışsam da, sizin isteyinizi yerinə yetirə bilməyəcəyəm, ancaq buna baxmayaraq, mənim hesabatım əvvəlki meymunun insan birliyinə daxil olmasına və burada kök salmağına kömək etmiş əsas xətti göstərəcəkdir. Tobii ki, özümə bu qədər inanmasaydım və mədəni dünyanın bütün iri varyetelerinin səhnələrində həqiqi mənada belə möhkəm mövqə tutmasaydım, etdiyim bu kiçik etirafları etməyə bilərdim.

Mən Qızıl Sahildə doğulmuşam... Neco tutulmağımı yalnız baş-qalarının sözündən bilirom. "Hagenbck" firmasının – yeri gəlmışkən, bu firmanın başçısı ilə bir xeyli qırmızı şərab şüşələri boşaltmışam – xüsusi ekspedisiyalarından biri sahiləki kolluqlarda yerləşibmiş, su içməyə gelən meymunların içinde mən də varmışam. Atəş açılır; mən gülə dəyən yeganəsi oluram; məni iki dəfə yaralayıblarmış.

Yanağıma dəyən gülə yarası yüngül oldu, bu yaradan böyük bir qırmızı çapıq qaldı, buna görə mənə iyrənc, heç noyə benzəməyən "Qırmızı Peter" ləqəbini verdilər – həqiqətən meymun uydurmaşıdır. Belə düşünmək olar ki, guya mən bu yaxınlarda gəbermiş, yalnız üzündəki qırmızı çapıqla məşhur olan təlimləndirilmiş Peter adlı meymundan fərqlənmirəm. Mən bu barədə sözgəlisi danişdim.

İkinci atəş budumdan bir az aşağıını yaraladı. Bu, ağır yara idi – mən hələ də bir az axsayıram. Bu yaxınlarda mənim barəmdə boş-boğazlıq edən minlərlə qəzet cızma-qaraçılarından birinin qələmindən çıxmış məqalədə aşağıdakıları oxudum: mənim meymun zatım hələ də özünü göstərməkdədir; bunu o fakt sübut edir ki, mən bədənimdəki gülə yarasını göstərmək üçün camaatın qarşısında xüsusi bir məmənuniyyətlə şalvarımı çıxarıram. Bunu yananın əli qurusun! Bəli, mən istədiyim adamın qarşısında sakitcə şalvarımı soyuna bilərəm, mənə baxanlar yaxşı qulluq edilmiş meymun dərisindən və həmin o həyasız ateşdən sonra qalmış çapıqdan başqa heç nə görməyocəklər. Mən bu sözü konkret hal üçün işlətdim, ancaq istəmirəm ki, məni yanlış başa düşünlər – bu, həyasız atəşin çapığıdır. Mənim hor şeyim göz qabağındadır, gizlətməli bir şeyim yoxdur

və ümumiyyetlə, həqiqətin üzə çıxarılması üçün geniş dünyagörüşlü hər hansı bir düşünən məxluqun nəzakət qaydalarından kənara çıxmaga ixtiyarı var. Əlbette, camaatın qarşısında bayaq haqqında danışdığım cızma-qaraçı soyunsayıdı, tamam başqa bir mənzərənin şahidi olardıq; məncə, o, bunu sağlam düşüncəyə malik olduğundan etmir. Onda qoy heç olmasa əxlaq dərsləri ilə zəhləmizi tökməsin!

Yaralandıqdan sonra özümə gəlib gördüm ki, "Hagenbek" firması gemisinin orta göyərtəsindəki qəfəsədəyəm – mənim şəxsi xatirələrim tədriclə bu vaxtdan başlanır. Salındığım qəfəs o qədər də adı qəfəs deyilmiş; üç qəfəslə divar qutu taxtası ilə örtülmüş, dördüncü divar isə taxtadan idi. Bu qurğu elə alçaq idi ki, burada dük durmaq və elə dar idi ki, oturmaq mümkün deyildi. Mən ayaqlarımı qatlayıb çömlərək oturmamalı oldum; dizlərim aramsız titreyirdi; görünür, o günler mən heç kimi görmək istəmir, tənhalıqda qalmağa üstünlük verirmişəm; buna görə də mən qəfəsin taxta divarına gözümüz dikərək otururdum və dəmir millər belime işləyirdi. Vəhşi heyvanların bila-vasita tutulmasından sonra tosvir etdiyim üsulla saxlanılması en yaxşı saxlanma üsulu hesab olunur; öz təcrübəmdən çıxış edərək insanı nöqteyi-nəzorden bunun elə-bele də olduğunu inkar edə bilmərəm.

Ancaq o zaman mən bu barədə düşünmürdüm. Ömrümdə ilk dəfə mənim çıxış yolum, hər halda, birbaşa çıxış yolum qalmamışdı; qarşında taxtaları bir-birinə kip geydirilmiş yesik divarı var idi. Doğrudur, mən tezliklə divarda bir dəlik tapdım və o zamankı ağılsızlığım sobəbindən bu tapıntımi sevincli bir zingilti ilə qeyd etdim; lakin bu dəlik o qədər balaca idi ki, oraya heç quyrugumu da soxa bilməzdim və mənim bütün meymun qüvvəm bu dəliyi genişləndirməyo qadir deyildi.

Sonradan mənə məlumat verildiyinə görə, mən o zaman heyranedici dərəcədə az hay-küy salmışam; bundan belə bir nəticəyə gəlibləmiş ki, mən ya tezliklə öləcək, ya da böhran dövrünü yaşaya bilsəm, asanlıqla əhlileşəcəyəm. Məlum olduğu kimi, mən bu dövrü yaşadıım... Mənim yeni heyatım əvvəlcə ondan ibarət idi ki, əzabla üz-gözümüz turşudaraq kədərlə zingildəyirdim, birə axtarırdım, yorğun-yorğun kokos qozlarını yalayırdım, başımı taxta divara vurur və bir kimse mənə yaxınlaşanda dişlərimi qıcıdırırdım. Ancaq nə elessəm də bir duygu mənə hakim kəsilmişdi; çıxış yolu yoxdur! Təbii ki, o zamankı meymun təəssüratlarını, indi yalnız insan dili ilə və

deməli, qeyri-dəqiq çatdırı bilərem. İndi men özüm də ovvəlkı meymun həqiqətimi dərk etmək iqtidarında deyiləm, lakin hər halda, hardasa ona yaxınam; buna şübhə etməmək olar.

O vaxta qədər mənim nə qədər istəsəniz çıxış yolum vardı və qoflətən bircə dənə də çıxış yolum qalmadı. Mən çıxılmaz vəziyyətə düşmüştüm. Məni elo yərə salmışdlar ki, divara mixlasayırlar, vəziyyətim bundan pis ola bilməzdi. Axı nəyo görə? Ayaq barmaqlarını qan çıxanacan didişdirsen də bir şey başa düşməzsən. İki parça oluncaya qədər ciyinini divara çırpsan da bir şey başa düşməzsən. Çıxış yolu yox idi, ancaq mən onu tapmalı idim, çünki bunsuz yaşaya bilmirdim. Bütün ömrüm boyu taxta divar qarşısında otura bilməzdim, axı ölüm bundan yaxşıdır. Hagenbekə görə isə meymun taxta divar qarşısında oturmalı imiş... Və mən də meymun olmanın daşını atdım! Öz qarınımla gəlib çıxdığım aydın və məntiqli nəticə belə oldu, çünki meymunlar qarınları ilə düşünürler.

Qorxuram ki, siz mənim işlədiyim "çıxış yolu" sözünü düzgün başa düşməyiniz. Mən bu sözü ilkin və birbaşa monasında işlədirdim. Mən qosdən azadlıq haqqında danışmırıam. Böyük azadlıq – geniş ehəteli azadlıq duyğusunu mən bir kənara qoyuram. Tamamilə mümkündür ki, meymun olarkən mən bu duygunu yaşamışam; sonralar mən azadlığa can atan adamlarla rastlaşmışam. Şəxsən mən nə o zaman, nə də indi azadlıq tələb etməmişəm. Yeri gəlmışkən, adamlar əksər hallarda bu sözlə özlerini aldadırlar. Azadlığı on yüksək duyğulara aid edirlər, buna görə də azadlıq haqqında yalanı da yüksək hesab edirlər. Varyete səhnəsindəki çıxışlarımdan önce ləp qübbənin altında trapesiyalarla cüt işləyenləri tez-tez müşahidə edərdim. Onlar yellənir, yuxarı tullanır, bir-birini qucaqlayırdılar. Birisi dışi ilə o birisinin saçlarından tuturdu. "Adamlar da bunu azadlıq adlandırır, – deyə düşünürdüm, – hərəkət azadlığı". Ana təbiətə qarşı nə böyük təhqir! Meymurlara bu azadlığı göstərseydilər, onların gülüşlərindən sirkin divarları uçulardı.

Xeyr, mən azadlıq istəmirdim. Mən sadəcə olaraq istədiyim yönə, sağa, sola çıxməq istəyirdim, başqa tələbim yox idi; qoy tapacağım çıxış yolu yalan olsun. O qədər az şey istəyirdim ki, onun yalanı da bir şey olmazdı. Mən irəli, yalnız irəli hərəkət etməli idim. Yalnız pencələrimi qaldırıb durmamalı, özümü taxta divara dırənmış vəziyyətdə hiss etməməli idim. İndi mən aydın görüram: çox böyük daxili

sakitliyə malik olmasaydım, heç zaman qəfəsden çıxa bilməzdim. Doğrudan da növə nail olmuşam, yəqin ki, gəmidə keçirdiyim bir neçə günlən sonra əldə etdiyim sakitliyə borcluyam. Sakitliyə görə isə mən, öz növbəsində, məni əhatə edən adamlara borcluyam.

Heç nəyə baxımayaraq, onlar yaxşı adamlar idilər. Mən hələ də onların ağır yerişlərini, mürgülü şüuruma tosır edən ayaqqabı səs-lərini həveslə xatırlayıram. Onlar hər işi ağır görürdülər. Onlardan hansı biri gözünü ovuşdurmaq istəyirdi, əlini clə qaldırırdı ki, elə bil bu ağır çəki daşıdır. Zarafatları kobud səslənirdi, ancaq bu səmimi-qəlbənən gelirdi. Onların gülüşleri zəhmli öskürəkla müşayiət olunurdu, lakin bu heç nə demək deyildi. Onlar həmişə tüpürmək istəyidilər və hara gəldi tüpürürdülər. Həmişə şikayət edirdilər ki, mənə görə onları bira basıb. Lakin onlar buna görə heç vaxt ciddi şəkildə açıqlamınırdılar. Adamlar yaxşı başa düşürdülər ki, meymunlarda bire olur və birələr tullanmaqdə ustadırlar. Bu şəraitlə ister-istəmez barış-malı olursan. Boş vaxtlarında qəfəsimin qarşısında var-gel edənlər də ofluру: onlar sakite oturur və dodaqaltı nə isə donquldanır, yaxud yaşıklorin üstündə oturub qalyan çəkirdilər; ancaq bir balaca tərpən-səydim, budlarıma vurardılar; aradəbir onlar taxtanı götürüb mənim üçün xoş olan yeri qızıqlayırdılar. Əgər indi mənə bu gəmidə səyahətə çıxmağı təklif etsəydilər, mən yoqın ki, imtina edərdim, ancaq mən onu da yoqın bilirom ki, bu gəmiylə bağlı xatirelərim heç də yalnız xoşagolmaz deyil. Komanda mühitində əldə etdiyim sakitlik hər şeydən öncə mənim hər hansı bir qaçmaq cəhdimin qarşısını aldı. Keçmişə nəzər salıb belə hesab edirəm: mən holo o zaman hiss edirdim ki, — qoy belə olsun, — yalnız hiss edirdim ki, sağ qalmaq istəyirəm və qaçmaqla buna nail olmaq mümkün deyil. Bilmirəm qaça bilərdimmi, amma düşünürüm ki, bilərdim: bu məsələdə meymun üçün mümkün olmayan şey yoxdur. İndi mənim dişlərim o qədər zəifleyib ki, hətta qoz sindiranda belə ehtiyatlı tərpənməli oluram, ancaq o zaman mən gec-tez qəfəsin qifilini çeynəye bilərdim. Mən bunu etmədim. Bir də ki, bunun nə xeyri ola bilərdi? Çıxan kimi məni əvvəlkindən də pis olan bir başqa qəfəsə salacaqdılar. Əgər xəlvətə keçib başqa məhbusların — məsələn, nəhəng ilanların — qəfəsinə girə bilsəydim, onların ağışunda gəbərməliydim. Həmçinin fərz edək ki, mən gizlince yuxarı göyərtəyə çıxıb suya tullandım; bir müddət özümü suda saxlaya bilsem də, sonra batmalı idim. Bütün

bunlar ümidsiz cəhdələr olardı. Əlbəttə, o zaman mən hələ insan kimi düşüne bilmirdim, ancaq mühitin təsiri ilə elə horokot edirdim ki, elə bil düşünürəm.

Bəli, mən düşünmürdüm, əvəzində qəribə bir soyuqqanlıqla müşahidə edirdim. Mən görürdüm ki, yanından adamlar gəlib keçir, onların üzləri eyni, hərəkətləri eynidir, çox zaman mənə elə gəlirdi ki, bu keçənlərin hamısı bir adamdır; bu adam — və ya bu adamlar maneəsiz olaraq hərəkət edirdi. Qarşımızda böyük bir məqsod açılmışdı. Adamlar mənə söz verməlidirlər ki, onlar kimi olsam, zindandan xilas olacağam. Şərtlər qabaqcadan həyata keçirilməz olduqda heç bir şeyi və etmək mümkün deyil. Ancaq elə ki, bir şərt yerinə yetirildi, sənə heç nəzərdə tutmadığın halda, köhnə tarixlə vədlər verməyə başlayırlar. Aralarında yaşadığım adamların həyatı moni heç də çəkmirdi. Haqqında danışdığını azadlığın tərəfdarı olsaydım, gəmidən suya tullanmayı adamların qaşqabaqlı baxışlarından oxuduğum çıxış yolundan üstün tutardım. Hər halda, mən bəle şey-lər barədə düşünməyə başlamazdan əvvəl uzun müddət adamları müşahidə etdim və məni müəyyən bir yola məhz müşahidələrim sövq edirdi.

Adamları yamsılamaqdan da asan şey yoxdur. Lap ilk günlərdə mən tüpürməyi öyrəndim. Mən və adamlar bir-birimizin üzünə tüpürməyə başladıq; fərqli yalnız ondan ibarət idi ki, mən üzümü yalaya bilərdim, adamlar isə — yox. Tezliklə mən eməlli-başlı qalyan çəkməyə başladım. Barmaqlarımıla tütünü basmağa başlayan kimi bütün orta gəyertə şadlıq edirdi; mən uzun müddət yalnız bir şeyi — boş və dolu qalyan arasındaki fərqi başa düşə bilmirdim.

Ancaq hər şeydən çox mənə əzab verən araq oldu; mən spirit qoxusuna döze bilmirdim; araşa öyrəşənə qədər bir çox heftələr keçdi. Qəribə orası idi ki, araşa görə apardığım daxili mübarizəyə adamlar həddindən artıq ciddi — başqa şeylərin hamisindən ciddi yanaşındılar. Hətta indi, keçmiş xatırlayarken mən ayrı-ayrı adamların üzlərini seçə bilmirəm, yalnız orası yadimdadır ki, günün və gecənin müxtəlif vaxtlarında kimsə tek və ya yoldaşları ilə qəfəsimə yaxınlaşıb mənə əyani dərs verir. Mən onun üçün anlaşılmaz bir məxluq idim və o məni başa düşməyə çalışırdı. Mənim müəllimim şüşənin ağızını yavaş-yavaş açıb ehtiyatla mənə baxırdı — əmin olmaq istəyirdi ki, mən onu başa düşdüm; etiraf edirəm ki, mən onun

hərəketlərini nəfəsimi içimə alıb heyranlıqla izleyirdim; yer üzündə heç bir müəllimin belə şagirdi olmayıb; o, şüşəni açıb ağızına yaxınlaşdırırdı, mənse gözümü çəkmedən onun hər bir hərəketini izləyirdim; sonra o, başı ilə razılığını bildirərək şüşənin ağızını dodaqlarına getirirdi; bu zaman mən hiss edirdim ki, yavaş-yavaş anlamağa başlayıram və sevincimdən zingildəyərək həyəcanla haramı gəldi qasıyırdım; müəllimin bundan förehlənib birinci qurtumunu içirdi; mən səbirsizlikdən və dərsi belə çetin əzx elədiyimdən qəfəsin döşəməsini bulayırdım ki, bu da müəlliminə hədsiz lezzət verirdi; o, şüşəni bir kənara çəkir, sonra cəld bir hərəketlə onu yenidən dodaqlarına yaxınlaşdırır və başını geri, — əyani olsun deye, hətta lazımlı olduğundan da geri — ataraq araqı birnəfəsə içirdi. Keçirdiyim həyəcanın əzabından mən halsız voziyyətdə qəfəsin millerindən sallanıb qalırdım, o isə kursun nəzəri hissəsini bitirib əlini qarnına sürtür və gülümsəyirdi.

Yalnız bundan sonra biz praktiki məşğələlərə başlayırdıq. Ancaq nəzəriyyə məni həddən artıq yormamışdım? Bəli, çox yormuşdu. Nə etməli, görünür, taleyim beləymmiş. Her halda mən var qüvvəmlə çalışırdım. Müəllimin mənə sər uzatlığı şüşəni tutur, titrəyəttirəyə onun ağızını açırdım; bu uğur gücümü artırırdı; mən şüşəni götürürdüm — mənim işimi müəllimin özünün işindən ferqləndirmek çetin idi — onu dodaqlarına yaxınlaşdırırdım və... ikrəhə kənara tullayırdım, — ikrəhə. Baxmayaraq ki, şüşə boş olurdu və ondan yalnız araqın iyi gəlirdi. Uğursuzluğun müəllimi kədərləndirirdi. Şüşəni tulladıqdan sonra əlimi səylə qarnıma sürtüb gülümsəsem də, biz bu kədərlə barışdıq.

Mənim məşğələlərim belə keçirdi. Müəllimin mənə heç vaxt hirslenməməsi onun yaxşı adam olduğunu göstərirdi; doğrudur, o, bəzən yanın qəlyanı o vaxta qədər dərimə sürtürdü ki, dərim söndürməyim çətin olan yerdən yanmağa başlayırdı, onun özü öz iri, mehriban əlli ilə alovu söndürərdi; müəllimin mənə hirslenmirdi; o başa düşürdü ki, onunla mənim bir düşmənimiz var — mənim meymun təbiətim və mübarizədə daha ağır yük mənim boynuma düşüb.

Ancaq bir görəyiniz biz ümumi qələbəmizə necə sevinirdik! Bu hadisə günlərin bir günü bir xeyli tamaşaçının iştirakı ilə baş verdi; çox ehtimal ki, nəyisə bayram edirdilər: göyərtədə qrammonfon çaldırdırlar, komandanın arasında bir zabit var-gəl edirdi — və

birdən, heç kimin mənə baxmadığı bir vaxtda mən nəzaretsizlikdən qəfəsimin yanında qoyulmuş şüşəni götürdüm — tamaşaçıların marağı artımağa başladı — şüşənin qapağını açdım, qaydalara riayət etməklə onu ağızma yaxınlaşdırırdım və heç bir tərəddüdsüz, hətta üzümü belə turşutmadan əsil içənlər kimi onu dibinəcən içdim; doğrudur, gözlərim hədəqəsindən çıxmışdı, nəfəsim də tutulurdu, sonra mən şüşəni bir qırğa atdım — ümidiñi itirmiş ugursuz bir şagird kimi deyil, işinin ustası kimi; əlimi qarnıma sürtməyi yaddan çıxarsam da, yəqin ki, beynim partladığını hiss etdiyimdən, qarşışılınmaz bir istəyə tabe olaraq, bərkdən və çox aydın bir səslə “allo” qışqırdım — başqa sözlə, aydın bir söz tələffüz etdim və bu nidadın sayesində bərdənbirə öz keçmişindən insan birliyinə addadım; bunun cavabında adamlar qışqırdılar: “Bir ona baxın, o danışır!” — bu sözlər ele bil ki, mənim qan-ter içinde olan bədənimi öpürdü.

Təkrar edirəm ki, adamları təqlid etmək istəmirdim; mən yalnız ona görə onları təqlid edirdim ki, çıxış yolu axtarırdım, başqa heç bir səbəbim yox idi. Birinci qəlebə mənə o qedər çox şey vermədi. Mən ele o andaca danışq qabiliyyətini itirdim və yalnız bir çox aylar keçəndən sonra yenidən danışa bildim, spirtli içkilərə nifratım isə ikiqat artdı. Hər halda, artıq qarşısında birbaşa yol açılmışdı, özü də həmişəlik.

Hamburgda, ilk təlimçimin əlinə düşdükdən sonra başa düşdüm ki, mənim üçün iki imkan var — heyvanat bağı və varyete: Mən bir saniyə də tərəddüd etmədim. Öz-özümə belə dedim: “Əlindən gələn etməlisən ki, varyetəyə düşsən, bu, yeganə çıxış yoludur; heyvanat bağı yeni bir qəfəsdən başqa bir iş deyil. Oraya düşsən, məhv olacaqsan.”

Və burada, cənablar, mən öyrənməyə başladım. Deməyə ehtiyac yoxdur ki, lazımlı olanda istəsen də, istəməsen də öyrənməli olursan. Mən mütlöq çıxış yolu tapmalıydım və acgözlükle öyrənməyə başladım. Mən özüme bir dəqiqə də sakitlik vermirdim və mənə mane olan hər şeyi özündən amansızlıqla qovurdum. Meymun ruhu məndən ele bir qüvvə ilə çıxırdı ki, birinci təlimçim az qala özü meymuna çeviriləcəkdi; təlimləri dayandırmalı, təlimçini isə xəstəxanaya göndərməli olduq. Xoşbəxtlikdən o, tezliklə qayıdı.

Mənə çoxlu müəllimlər gərek oldu, bəzən bir neçə pedagoqun yanında dərs keçirdim. Öz qüvvələrimə inanıqdən, nailiyyətlərim

haqqında söz-söhbət geniş yayıldıqdan, parlaq geləcəyimsə artıq qəti şurətdə müəyyənləşdikdən sonra men özüm özümə müəllim tutmağa başladım, baş-başa düzülmüş beş otağı bir-bir gəzir, durmadan bir otaqdan o birinə keçərək eyni zamanda müəllimlərin hamisindən dərs öyrənirdim.

Onda necə uğurlarım vardı! Biliklər işi hər tərəfdən ayılmaqdə olan beynimə daxil olurdu! Gizlətmək istəmirdəm – mən xoşbəxt idim. Eyni zamanda iddia edirdəm: nə o vaxt, nə də ki indi öz nailiyətlərimi həddən artıq yüksək qiymətləndirməmişəm. İndiyo-qədər tarixdə görünməmiş iradə cəmləşdirilməsi nəticəsində mən orta avropalı səviyyesinə çatmışam. Ola biler ki, bu fakt öz-özlüyündə xüsusi bir diqqətə layiq deyil. Lakin mənim üçün bu faktın böyük əhəmiyyəti var: mən qəfəsdən çıxmış və insan tobiotini qəbul etməkdən ibarət axtardığım çıxış yolumu tapmışam. Çox gözəl bir ifadə var – “kolluqda gizlənmək”; mən məhz belə hərəkət etdim, kolluqda giziñəndim. Mənim başqa heç bir imkanım yox idi, azadlığa başqa heç cür nail ola bilməzdəm. Keçdiyim yola və qarşımı qoyduğum məqsədə retrospektiv nəzər saldıqda mən nə təessüf, nə də sevinc hissi keçirirəm. Budur, mən oturmuşam, əllerim şalvarımın cibindədir, yırgalanan kürsüdə sərələnib oturmuşam və pəncərəyə baxıram; qarşimdakı masada şərab şüşəsi var. Yanıma qonaq gəlsə, mən onu gərəyincə qarşılıya bilerəm. Dəhlizdə mənim impresariom eyleşib; bir şey demək lazımlı olsa, mən ona zəng çalıram; o gəlir və məni dinleyir. Demək olar ki, her axşam mən çıxış edirdəm; mənim səhnə ugurlarım o qədər böyükdür ki, bundan da artıq ola bilməz. Gecədən xeyli keçmiş banketdən, Akademianın keçirdiyi təntənəli qəbuldan və ya axşam qonaqlığından qayıdanda məni təlim keçmiş balaca dişi meymun-şimpanze gözləyir və onunla bir meymun kimi əylənirəm. Gündüzlər mən onu görmək istəmirdəm; onun gözlərindən bütün təlimləndirilmiş, karıxdırılmış heyvanların baxışlarında olduğu kimi, ağılsızlıq sezilir; məndən başqa heç kim bunu görmür, mənimsə bundan zəhləm gedir.

Ümumiyyətlə və bütövlükdə mən can atlığıma nail olmuşam. Demək olmaz ki, bütün bunlar əbəs yerə olmuşdur. Qabaqcadan demək istəyirəm ki, adamların fikri məni maraqlandırmır; mənim məqsədim – geniş məlumat verməkdir: bu hesabatda, hörmətli cənab akademiklər, mən yalnız faktlara əsaslanmışam.

## MÜĞƏNNİ JOZEFİNƏ

Bizim müğənninin adı Jozefinadır. Kim ona qulaq asmayıbsa, deməli, oxumağın qüdrətindən xəbəri yoxdu. Onun sənətinə qarşı laqeyd adam tapmaq çətindir, xüsusən də nəzerə almalıyıq ki, bizim camaat musiqini xoşlamır. Bizim camaatdan ötrü ən yaxşı musiqi əmin-amanlıq və rahatlıqdır: bizim günümüz-güzəranımız çox ağırdı, aradəbir gündəlik həyatın qaygılardan azad olmağa çalışırıqsa, bizi musiqi kimi uzaq bir aləm çox az cəlb edir. Bunun bizi dillər elədiyini də demək olmaz, qətiyyon: biz özümüzdə olan işgüzar forasəti və bəc yumorunu daha çox qiymətləndiririk, yeri gelmişkən, bunlar bize hədsiz derəcədə lazımdı, musiqinin verə biləcəyi nəşə – buna guman azdı – bizi yoldan çıxartsa belə bu məhrumiyyətlə de başqa məhrumiyyətlər kimi təbəssümə barışardıq. Jozefinə bizim aramızda istisnadı; o, həm musiqini sevir, həm də ifa etməyi bacarır; Jozefinə belə Jozefinadı; onun yoxluğu ilə musiqi Allah bilir, həyətimizdən nə vaxta kimi qeybə çökiləcək.

Mən musiqiyə belə münasibətimizi başa düşməyə dəfələrlə cəhd göstərmişəm. Axı biz musiqi duyumundan büssütün məhrumuq; elə isə Jozefinanın oxumasını niyə anlayırıq. Yaxud da – Jozefinanın özü bunu qotiyətlə inkar edir – niyə onun anlaşıqlı olduğunu hesab edirik? Ən asanı belə demək olardı: guya onun ifası elə məstunedicidi ki, küt adamı da cəlb edir, amma belə cavab bizi qane edə bilməz. Belə olsayıdı, Jozefinanın oxumağı bize qeyri-adi təsir göstərərdi, sanki onun boğazından gözəl, indiyəcən eşidilməmiş səsler axıb tökülfür, sanki Jozefinanın oxumağı bizi həmin səslərə doğmalaşdırmasaydı, bizim üçün həyatda onları qavramaq da çətin olardı. Əslində belə bir şey yoxdu; mən özüm belə hissi yaşamamışam və başqalarında da diqqətimi cəlb etməyibdi. Əksinə, biz öz aramızda oxumaq kimi Jozefinanın oxumağının çox da dəyərli olmadığını bir-birimizdən gizlotmirik.

Ümumiyyətlə, bunu oxumaq adlandırmaq olarmı? Biz musiqiçi camaat olmasaq da, oxumaq əsrlərin ononosu kimi xalq yaddaşında yaşayır; qədimlərdə bizzət oxumaq olubdu; bundan əfsanələr də danişılır; mahnıların metni də qalıbdı, amma bu mahnıları heç kim oxuya bilmir. Beləliklə də, oxumaq nədir anlayışı biza yad deyil, amma

Jozefinanın oxumağı qətiyyən buna uyğun gelmir. Bir də ki bunu oxumaq adlandırmak olarmı? Bu, sadəcə olaraq ciyilti deyilmə? Doğrudur, biz hamımız ciyildəyirik və ciyildəmək bizim təbii istedadımızdı, hətta istedadımız da deyil, özümüzü ifadəmizdi. Bizim hamımız ciyildəyirik, amma heç birimizin ağlımiza gəlmir ki, ciyiltimizi sənət yerinə sıriyaq, biz düşünüb-dاشınmadan, dərinə varmadan ciyildəyirik, çoxlarının yatsa yuxusuna da girməz ki, ciyildəmək bizim istedadımızdı. Əgər Jozefinanın oxuduğunu yox, ciyildəyiini və mənco, başqalarından heç də yaxşı ciyildəmədiyini həqiqət kimi qəbul etsək – Jozefina hətta səsinin gücünə görə çoxlarına uduzur, yadınıza salıb ki, adı rəncbər ağır iş görə-göra ağına-bozuna baxmadan səhərdən axşama necə ciyildəyir – bunu həqiqət kimi qəbul etsək, Jozefinanın güman olunan sənətindən heç nə qalmayacaq; amma belə bir müəmmalı sual ortaya çıxacaq: eləsə onun dinləyicilərə qeyri-adı təsirini nə ilə izah etmek olar?

Əlbəttə, burada məsələ təkco ciyildəməkdə deyil. Bir az uzaqda dayanın və qulaq asın, yaxud da bir halda ki, başlamışınız, onun səsini ümumi hay-küyün içindən seçməyə çalışın və siz adı ciyiltidən başqa heç no eşitməyəcəksiniz. Uzaqbaşlı Jozefinanın səsi başqalarının səsindən zəif və quru eşidilecek. Amma onunla üzbaüz dayansanız, onun oxumağı sizə artıq təkco ciyilti təsiri bağışlamayacaq: onun sənətini qiymətləndirmək üçün qulaq asmaq azdı, hem də özünü görmək lazımdı. Yəqin ki, siz lap adı ciyilti eşidəcəksiniz, eybi yoxdu, qeyri-adilik burasındı ki, kimse hansısa adı bir şeyi görməyə hazırlaşlığı halda, möhtəşəm poza alır. Qoz sindirmaq, Allah bilir, hansı sənətdi, çətin ki, kimse camaati bir yerə yiğib, onları əyləndirmək üçün qoz sindirmağa ürək eləsin. Kimsə bunu qəflətən edərdi və böyük gurultu qopardardı, doğrudur, biz də onun uğurunun səbəbini kənarda axtarardıq. Təsadüf eiə gətirərdi ki, onun bu hoqqası hamının xoşuna gələrdi, bundan belə bir nəticə hasıl olur ki, biz bu sənətin fərqinə varmamışq, çünki uşaqlıqdan bu sənəti yaxşı mənimsemmişik, yalnız bizim bu qoz sindirənəmiz gözümüzü açdı, bu sənətin əsil mahiyyətini bize göstərdi. Digər tərəfdən, əger o, ortabab qoz sindirəndi və bizim istənilən birimiz bu sənət sahəsində ondan üstünükse, bu, ancaq sənətin özünün xeyrinədir.

Eyni hal, görünür, Jozefinanın oxuması ilə bağlı: biz özümüzdə laqeyd qaldığımıza Jozefinada heyran kəsilirik və bu məsələdə

Jozefina bizimlə tam razıdı. Bir dəfə mən iştirak elədiyim məclisde kimse mümkün dərəcədə nəzakətlə ciyildəmeyin xalq arasında məşhur olması haqqında onunla hamiya bəlli bir məsələ kimi söhbət etdi. Jozefinaya bu da bəs idi. Məşhur müğənnimizin tekəbbürə və iyrəncliklə özünü necə əzib-büzdüyüni göreydiniz! Sir-sifətdən əsil zəriflik mücəssəməsi idi, amma bu məqamda mənə bayağı göründü; doğrudu, Jozefina tez ayıldı və özünəməxsus taktla səhvini düzəltməyə çalışdı. Bunun özü bir daha göstərir ki, Jozefina özünün oxumağı ilə ciyildəmək arasında müəyyən əlaqə olduğu fikrindən çox uzaqdi. Başqa fikirdə olanları müğənninin gözü götürmür, hətta, güman ki, daxilən onlara nifrət edir. Amma indiki məqamda onu adı şöhrət azarı danışdırır – axı mənim özüm də daxil olduğum müxalifət onun heyranı; amma Jozefina heyranlıqla kifayətlenmir – adı heyranlıq onun üçün azdı; zəhmət olmasa, pərəstiş edin! Tamaşaçıların arasında oturub ona baxanda, siz bunları başa düşürsünüz; yalnız bizim məşhur müğənnidən uzaqda dayanmaqla müxalifətdə durmaq olar; amma tamaşaçıların arasında oturmaqla siz etiraf etməyə hazırlıxsınız ki, onun ciyildəmeyi heç də ciyildəmək deyilmiş.

Bir halda ki, ciyildəmək bizim üçün təzə şey deyilmiş və necə ciyildəməyimizi özümüz də hiss etmərik, belə fikirləşmək təbii olardı ki, Jozefinanın tamaşaçılarının arasında da ciyilti var. Axı onun sənəti bizi sevindirir, bizsə sevinə-sevinə ciyildəyirik. Amma Jozefinanın dinləyiciləri ciyildəmirlər, onlar süpürge arxasındaki siçan kimi gizlənib oturlurlar; fikirləşmək olar ki, biz arzuladığımız sakitliyə nail olmuşuq və öz fitimizlə onu hürkütmeye qorxuruq. Bu konsertlərdə bizi daha çox nə cəlb edir – Jozefinanın oxumasını, yoxsa onun səsinin hiss olunmayacaq dərəcədə pozduğu təntənəli sükütmə? Bir dəfə yelbeyin siçan təsadüfən Jozefinanın oxumağını eşidib, onun səsinə səs verdi. Bu ciyilti də Jozefinanın bizi nəşəlləndirdiyi ciyiltinin eyni idi, etalətə baxmayaraq, səhnədə müəyyən təmkin olsa da, dinləyicilər uşaqlasına fədakarlıqla ciyildəyirdilər; bütövlükdə heç bir fərq yox idi; bununla belə, yazıq-siçanın yere girməyə hazır olduğunu baxmayaraq, biz sükütu pozanı fitə basdıq, Jozefina isə qəlebə himniñə başladı; o, cuşa gəlib qollarını daha geniş açdı ve gözəl boynu imkan versəydi, başını geriyə daha çox atardı.

Həmişə belədi: ən xırda şeylərdən, hər cüzi təsadüflərdən, istənilən maneqçılıkdən, parketin ciriltisindən, dişlərin xırçılıtisindən,

işığındırmmanın pozuntusundan, bir sözlə, istənilən çətinliklərdən Jozefinə oxumağına maraq oyatmaq üçün istifadə edir; axı o, belə güman edir ki, ona karlar qulaq asırlar; doğrudu, təkrar-təkrar səhnəyə qaytarılması və alqışlar baxımından onun gileyəlməyə haqqı yoxdu, amma həqiqi başa düşülməyi guya tapa bilmir və buna olan ümidiçi çoxdan itiribdi. Buna görə də Jozefinə hər bir əngəli alqışlarla qarşılıyır; axı xarici aləmdə ifası ilə uyğun gəlməyen şeylərin öhdəsindən o, dava-şavasız, yalnız adice qarşıdurma gücünə gəlir və bütün bunlar dinləyiciləri hərəkətə gətirməye, anlamağı təlqin edə bilməsə də, onun senətinə həssas hörmət oyatmaqla kömək edir. Bir halda ki, Jozefinə ən xırda şeylərdən öz xeyrinə istifadə edir, bu cür şeylərdən heç danışmağa dəyməz! Bizim həyatımız təşvişlərə doludu, hər gün özü ilə gözənlənməzliyini, qorxusunu, ümidiyi və dilxorçuluğunu gətirir, əger gecə və gündüzün hər bir anında dostlarımın köməyini hiss etməsəydi, bizim heç birimiz bu sınağa tab gətiyre bilməzdik; hətta bu köməyi hiss etməklə də biz bəzən çətinlik çekirik; bir də görünən ki, əslində bir nəfer üçün nəzərdə tutulmuş yükün ağırlığından minlerle ciyin haldan düşür. Mehəz belə vaxtlarda Jozefinə vaxtinin gəlib çatdığını hesab edir. Budur, bu zərif məxluq sizin qarşınızdadı və mahni oxuyur: döşləri qarnından yuxarıda əsim-əsim əsir, sanki Jozefinə var gücünü mahniya verir, oxumağında iştirak etməyən hər şeyi isə heysizləşibdi, tam tükənibdi, sanki müğənni çıçılpaqdı, bütövlükdə stixyanın hökmünə və xeyirxah ruhların himayəsinə verilib, özünü bütün varlığı ilə oxumağa verdiyi məqamda küləyin ilk soyuq mehi onu öldürə bilər. Müğənnini haldan çıxmış gördükdə biz – onun xeyali rəqibləri deyirik: “Jozefinə heç oməlli-başlı ciyildəyə də bilmir: hər bir adamın ciyildəyə bileyəyi kimi ciyildəmək üçün – oxumaq üçün yox, oxumaq nədi! – özünü belə zora salmağa dəyməz.” Bizim ilk və qacılımaz təəssüratımız belə idi, amma deyildiyi kimi, ilk təəssürat keçicidi, tezliklə küləyə hakim kəsilən hiss bizi də sirayot edir: bir-birimizə qışılıb, onun hər həniri ilə isinib nəfəsimizi dərmədən qulaq asırıq.

Daimi hərəkətdə olan, qeyri-müəyyən məqsədlə irəli-geri qaçan bu kütləni yığmaq üçün Jozefinən başını geri atması və gözlərini axıtması – bir sözlə, oxumağa hazırlaşdığını göstərən poza alması kifayətdi. Bundan ötrü istonilən yer yarayar, ona hətta sehnə də lazımlı deyil, onu təsadüfü seçilmiş ilk yer də qane edir. Jozefinən oxuyacağı

haqqında xəbər bir andaca hər tərəfə yayılır və camaat töküllüşüb gəlir. Bəzən maneələr ortaya çıxır, Jozefinə narahat vaxtlarda çıxış etməyi xoşlayır, belə vaxtlar hərə öz ehtiyacı və qayğısı ilə yaşıyır, hərə öz işinin dalına düşür, hətta istəsek belə, Jozefinənin ürəyindən keçən tezliklə yiğisə bilmirik, bəzən o, xalq yiğilana kimi özünün möhtəşəm pozasında dayanıb durur; ayndı ki, müğənni hiddətlənir, ayağını yere döyür, qızı yaraşmayan söyüşlər işlədir və hətta dişləyir. Amma belə davranış da onun məşhurluğuna xələl getirmir; tamaşaçılar müğənninin ifrat tələblərinin qarşısını almaq əvezinə, onu təmin etməyə çalışır: hər tərəfə çapar göndərirlər (əlbəttə, Jozefinadan xəbərsiz) ki, çox dinləyici toplasınlar; yollar boyunca məntəqələr qoyurlar ki, gecikənləri tələsdirsinlər; kifayət qədər adam yiğışmayana kimi bütün bunlar davam edir. Hamını Jozefinaya yarınmağa kim məcbur edir. Bu suala cavab vermək Jozefinənin oxumağı ilə bağlı suala cavab vermək qədər çətindi, bunlar bir-biri ilə bağlıdı. Əgər oxumağı naminə xalqın Jozefinaya qeydsiz-şərtsiz sədaqətli olduğunu təsdiq etmək mümkün olsaydı, ikinci tərəflə birləşdirib birinci tərəfi atmaq mümkün idi. Amma bu barədə səhbet də gedə bilməz. Bizim camaat heç kəsə qeydsiz-şərtsiz sədaqətli deyil, özünün qərozsız biciliyini, özünün uşaqvari şirin səhbətini, özünün günahsız boşboğazlığını – təki dil işləsin – çox istəyən xalq qeydsiz-şərtsiz sədaqətliliyi qadir deyil və Jozefinə bunu hiss edir, özünün zəif boğazına yazığı gəlməden buna qarşı mübarizə aparır.

Təbii ki, belə ümumi təsdiq bizi uzağa apara bilər; hər halda xalq qeydsiz-şərtsiz olmasa da, Jozefinaya sədaqətlidi. Məsələn, xalq heç vaxt Jozefinaya gülməz, həlbuki Jozefinada gülməyə layiq cəhətlər var, xüsusən nəzəro almaq lazımdı ki, gülüş bizim arzu olunan qonağımızdır; ehtiyatımıza baxmayaraq, bizim özümüz özümüzə gülürük, amma Jozefinaya gülmürük. Bəzən mənə clo golur ki, xalq Jozefinəni zəif, köməksiz və müəyyən mənada qeyri-adi məxluq (onun nəzərində qeyri-adi müğənni) – qayğısı ona etibar edilmiş məxluq kimi qəbul edir; bu təsəvvürün xalqda haradan yarandığını demek çətindi, sadəcə olaraq faktı qeyd etmək mümkündü. Amma sənə etibar edilənə gülməzsən, ona gülsən, deməli, öz borcunu tapdalılmış olarsan; bizim ən yaman adamlarımız bircə bunu deyəyə qadirdirlər: “Biz onu görəndə, gülüş dodaqlarımızda donub qalır.”

Xalq, ata uşağının qayğısına qalan kimi Jozefinanın qayğını çeker; uşaq əl açır, nəsə istəyir, ya da ki, nəsə tələb edir. Güman eləmək təbii olardı ki, belə borc bizim xalqın əxlaqına yaddı, amma öz borcunu nümunəvi şəkildə yerinə yetirir, ən azı indiki halda. Bütövlükdə xalqın qadir olduğunu bizim ayrı-ayrılıqda gücümüz çatmaz. Təbii ki, imkanlar da ölçüyəgəlməzdə: xalqın öz yetirməsini həniri ilə isitməsi kifayətdi ki, o, özünü etibarlı müdafiədə hesab etsin. Bu barədə Jozefina ilə danışmamaq daha yaxşıdı. Jozefina: "Mənə sizin müdafiəniz lazımdır deyil" deyir. Biz isə öz-özümüzdə fikirleşirik: "Baxaq görək, bizsiz sən nə oxuyacaqsan." Yeri gəlmmiş kən, bu, heç etiraz da deyil, əslində bu, uşaq dəlisovluğu və uşaq nankorluğudur; adəton, ata belə şıltəqlıqları qulaqardına vurur.

Amma burada Jozefina ilə xalq arasında belə qarşılıq əlaqəye çox pis uyuşan nəsə ortaya çıxır. Sən demə, Jozefina başqa fikirdənmiş, müğənni belə hesab edir ki, xalq onu yox, o xalqı müdafiə edir. Guya onun oxuması xalqı hər cür siyasi və iqtisadi çətinliklərdən xilas edir – onun belə hökmü varmış, əgər çətinlikləri aradan qaldırmırsa da, on azı onlara dözməyə güc verir. Doğrudu, Jozefina bunu açıq-əşkar, bu və ya digər sözlərlə demir, ümumiyyətə, – o çox şey deyə bilər, bizim naqqalların tayı deyil, amma bunu onun işildayan gözləri, sixilmiş dişləri ifadə edir – biziçək az adam dilini dinc qoya bilir, amma Jozefina bunu bacarır. Hər dəfə xoşagəlməz xəbor eşidəndə, bəzən belə xəberlərdən – o cümlədən yalan və yoxlanılmamış xəberler üstümüze torbadan tökülon kimi töküür – Jozefina dik atılır, tufanın yaxınlaşdığını duyan çoban kimi boynunu uzadıb həmməzhəblərini nəzərdən keçirir. Bozən inadkar, ərkəsöyünlən uşaqlar çörənçi tələblər irəli sürürlər; Jozefinanın tələbləri hər halda əsaslandırılmış tələblərdi. Şübhəsiz, Jozefina bizi xilas etmir və biziçək güc vermir; on asanı özünü bizim xalq kimi xalqın – həddindən artıq dözümlü, özüñə qarşı amansız, qərarında ehtiyatsız, ölümün gözüne soyuqqanlıqla baxan və mövcud olmaq məcburiyyətində qaldığı ağılsız şücaət şəraitindəki ağıciyər, cəsarətli olduğu qədər də məhsuldar bir xalqın – mən deyərdim ki, en asanı öz gücünə özünü fəlakətdən xilas edən, həttə tarixçinin – biz tarixlə çox az maraqlanıq – başının tükləri biz-biz duran qurbanlar hesabına çıxardan belə xalqın sonradan xilaskarı elan etməkdir. Bu da düzdü ki, biz sınaq

illərində Jozefinanın konsertinə daha çox can atırıq. Yaxınlaşan tehlükə ilə əlaqədar biz itaətkarlaşıraq, sakitləşirik və adı vaxtlarla müqayisədə Jozefinanın hökmü şäkerlərinə itaətkarcasına dözürük: biz həvəslə bir yere toplaşırıq və biziçək verən məsələlərdən bir anlığa ayrılib, bu dostanə tünlükdə dincəlirik; biz sanki döyüş qabağı sonuncu dəfə tələsirik – axı vaxt gözləmir, Jozefina bunu çox vaxt unudur – tələsirik ki, birləkədə dünya kubokunu udaq. Bu, konsertdən daha çox xalq yığıncağıdı, özü də elə bir yığıncaqdı ki, tribuna-dan zorla qulaq çalan ciyiltidən başqa heç nə eşidilmir: bu saat bizim üçün elə ezzidə ki, mənasız naqqallığa sərf edə bilmərik. Əlbətə, belə rol Jozefinanı təmin edə bilməzdi. Doğrudu, cəmiyyətdəki qeyri-müəyyən mövqeyinin doğurduğu yüksək vasvasılığının neticəsində bir çox şəylər Jozefinanın nəzərində yayılır, çünkü şübhələr onu kor edibdi, bir çox şəyleri isə görməməyə meyilliidi, bu işdə yallaqlar sürüşü ona kömək edir, bununla da onlar bizim marağımız namənə çalışırlar; amma elə-bələ, tak-tənha, yersiz olaraq oxumaq – belə xırda şey üçün, hərçənd ki, buna xırda şey də demək olmaz, Jozefina öz sənətini havaya sovurmaz.

Amma Jozefina sənətini havaya sovurmaz, onun sənəti hər halda tanınır və qəbul olunur. Hərçənd ki, bizim fikrimiz-zikrimiz başqa yerdə və ancaq onu yaxşı eşitmək üçün sakitcə oturmamışıq – həttə kimse gözünü qonşusunun xəzli yaxalığına dikmişdi və başını qaldırmırdı, belə çıxırdı ki, sanki Jozefina yuxarıda nahaqdan cəh-cəh vurur – hər halda onun ciyiltisi müəyyən mənada biziçək çatırı. Bütün ağızların sükutla bağlandığı yerdə göylərə yüksələn ciyilti biziçək – ayrı-ayrılıqda hər birimizə ünvanlanmış xalqın səsi təsir bağışlayır; bu ağır məqamda Jozefinanın zəif səsi düşmən dünyasının qarışığındə itib-batmış xalqımızın acınacaqlı taleyini xatırladır. Jozefina özünü təsdiq edir – özünü təsdiq edən və qəlbimizə yol tapan nə səsdi, nə də sənət, bu barədə fikirləşmək bizim köməyimizə gəlir. Bizim aramızdan əsil müğənni çıxsayıdı, belə bir vaxtda biz ona qulaq asmadıq, belə çıxişti biz cəfəngiyat kimi yekdilliliklə rədd edərdik. Bizi ona qulaq asmağımızın mahiyyət etibarı ilə onun oxumağının xeyrinə olmadığını Jozefinanın bilməsi – Allah elemesin – lazımdır. Doğrudu, bəzi məsələlər ona çatır, yoxsa, ehtirasla bizim ona qulaq asmadığımızı israr etməzdi, ancaq burası da var ki, bu, çıxişini

davam etdirməyə və ciyildəyə-ciyildəyə gümanlarını unutmağa mənç olmur.

Jozefinin xeyrinə bir səbəb də var: hər halda biz bu və ya digər dorocədə ona qulaq asırıq, hətta əsil müğənniye qulaq asan kimi qulaq asırıq; özü də bu vaxt Jozefinə bizzə elə təəssürat oyadır ki, məharətli müğənni nə qədər ələşib-çalışsa da, belə təəssüratı oyada bilməz və bu təəssürat məhz onun bacarığının və səs vasitələrinin kifayət dərəcədə ohnadiğindan asılıdı. Bu isə ilk növbədə həyat şəraitimizlə izah olunur.

Bizim xalqın yeniyetməliyi olmayıb, gödək ömürlü uşaqlığı olub. Bəzən belə tələblər irəli sürürlür ki, uşaqlara sərbəstlik vermək, onları qayğı və diqqətlə əhatə etmək, onların qayğısız yaşamaq, gülmək, oynamaq hüququnu tekçə etiraf yox, həm də həyataya keçirmək lazımdı; belə tələbləri tez-tez eşidirsən və çətin ki, bu tələblərə etiraz edən tapılsın, bu tələblərə etiraz etmək, həqiqətən, qeyri-mümkündü, amma onları bizim şəraitimizdə həyataya keçirmək də qeyri-mümkündü; biz yekdilliklə bu tələbləri müdafiə edirik, hətta təşəbbüs də göstəririk, amma dönüb baxmağa macal tapmamış hər şey köhnə qaydasına düşür. Bizim şəraitimiz elədi ki, uşaq yeriyər-yerimez və işıqlı dünyadan baş çıxardar-çıxartınamaz yaşıllar kimi özünün qayğını çəkmək zorundadı. Biz özümüzə ruzi əldə etmək üçün dağınıq, hər torəfdən saysız-hesabsız düşmən əhatə edən və ən gözlonılməz təhlükələr güdon geniş ərazidə yaşamağa məcburuq; biz öz uşaqlarımızı yaşamaq uğrunda gündəlik mübarizəyə cəlb edə bilmərik, çünki bu, onları fəlakətə aparardı. Belə kəderli səbəbə yanaşı xoş səbəb də var: bu da ki bizim qəbileyə xas törəmə məhsuldarlığıdır: bizim bir nəsil digərini qarşısalınmaz şəkildə sıxışdırır və bu nəsillərin hər biri sayca elo çoxdu ki, uşaqların uşaq kimi qalmaga vaxtı yoxdu. Başqa xalqlar öz gənclərini qayğı ilə böyüdür, onların məktəbləri var, hər gün həmin məktəbdən dəstə-dəstə uşaq axışır – onlar xalqların gələcəyidi, günler keçir, uşaqlarsa həmin uşaqlar kimi qalır, onların tərkibi uzun müddət dəyişmir. Bizim səməktəbimiz yoxdu, əvəzində xalqın içindən qısa müddət ərzində çoxlu uşaq axımı üzə çıxır: baxın görün onlar sevinc içində necə cirildəşir və zingildeşirlər, çünki hələ əməli-başlı ciyildəməyi bacarmırlar; üzüsağı, bəzən də kəlləmayaq, arxadan sıxışdırılanların

tezyiqi ilə necə diyirlənlər, çünki hələ yeriməyi bacarmırlar; kor kimi hər şeyi arxalarınca necə aparırlar, çünki gözləri hələ görmür, – bizim uşaqlar! Amma həmin məktəblərdəki uşaqlar kimi deyiller – günler keçir, uşaqlarsa həmin uşaqlar kimi qalırlar – yox, bütün vaxtı, fasiləsiz, nəhayətsiz başqadılar; uşaq dünyaya gelər-gelməz onu arxadan bu çoxluqda, bu tələsiklikdə seçiləməyən, səadətdən çəhraylaşmış yeni, qəşəng uşaq sıfəti sıxışdırır. Bütün bunlar nə qədər qəşəng olsa da, başqa xalqlar bize nə qədər həsəd aparsalar da, biz təbii ki, öz körpələrimizə esil uşaqlıq verə bilmirik. Bu isə qaçılmasız neticələrə aparıb çıxardır. Yaşanmamış uşaqlığımız bizi yaşı vaxtlarımızda da tərk etmir; özümüzə olan yaxşı cəhətlərin əksinə – bizim etibarlı, – praktiki dərrakəmizin – biz bəzən özümüzü heyratlı tamiz dərəcədə pis, uşaqlar kimi aparıraq – ağlışız, israfçı, domdəməkə, alicənab oluruq və bütün bunları boş əyləncə naminə mənasızcasına və səbəbsiz edirik. Bunun bize verdiyi sevinc qiymətli uşaq sevinci ilə müqayisəyə gəlməsə də, eyni hal bizim üçün də səciyyəvidi. Jozefinə da dinlöyicilərini məhz xalqdakı bu uşaq keyfiyyətinə səsləyir.

Bizdə gecikmiş uşaqlıq vaxtından əvvəl saralmaqla uyuşur – bizim uşaqlığımız və qocalığımız başqa xalqlarda olduğu kimi deyil. Biz cavənləq nə olduğunu bilmirik, bir andaca yetişirik və uzanan yetkinlik bizim həyatsevər, ümumiyyətə, yaşamağa qabil naturamıza yorğunluğun və ümidsizliyin hiss edilən möhürüünü vurur; bəlkə də, musiqini sevməmeyimiz bundan irəli gəlit; biz musiqi üçün çox qocayıq, musiqi ilə bağlı hoyəcanlar, bütün bu coşqunluqlar və ruh yüksəklilikləri bizdən ötrü ağırdı. Biz yorğun-arğın musiqini başdan edirik; özümüzü ciyildəməklə elə belə mehdudlaşdırılamışıq; təsadüfdən təsadüfə yüngülvari ciyildəmək – bize ancaq bunlar lazımdı. Çox güman ki, bizim aramızdan da istedadlı musiqiçilər çıxır, amma bizim təbiətimiz elədi ki, onlar özlərini göstərməmiş qaçılmasız şəkildə səsləri batır.

Ürəyi istədiyi qədər oxumağı və ya ciyildəməyi – özü necə istəyir elə adlandırsın – biz Jozefinaya qadağan etmirik – onun ciyildəməyi bize mane olmur, üreyimizcədi, biz onu qəbul eləyirik, onun ciyildəməsində müəyyən musiqi elementi varsa da, hiss olunmaya-çaq dərəcədədi; beləliklə, müəyyən musiqi ənənəsi qorunub saxlanılır, amma bu ənənə bize qotiyən eziyyət vermir.

Jozefina isə bu özünəməxsus xalqa musiqidən artıq nosə verir. Onun konsertlərində, xüsusən ağır vaxtlarda keçən konsertlərində ince sütlə cavanlar müğənniye maraq göstərirler, bizim yalnız yeniyetmələrimiz heyratlı Jozefinanın dodaqlarını necə bürməsinə, sədəf kimi qabaq dişlerinin arasından havanı necə üfürməsinə, öz ruladasından ehtizaza gəlib leş kimi yerə necə sərilməsinə və bundan yeni, daha anlaşılmaz ruh yüksəkliyi qazanmaq naməninə hazırlaşmaq üçün necə istifadə etməsinə baxırlar. Dinləyicilərin böyük əksəriyyəti isə göründüyü kimi, özünə qapılır. Döyüş arası bu yiğcam fasilədə xalq şirin xəyalə dalır; elə bil hər biri yorğun ezelələrinə dinclik verir, sanki itaetkar zəhmətkeşə uzun fasılədən sonra geniş və isti yataqda istədiyi qeder uzanıb nazlanmağa imkan verilibdi, xalqın şirin xəyalına ən azı Jozefinanın ciyiltisi qarışır; qoy müğənni bunu tərl adlandırsın, bızsə cırılıt adlandıraq, bunun əhəmiyyəti yoxdu, əsas məsələ budu ki, burada o, heç yerdə olmayan kimi yerindədi, musiqiye nadir hallarda yerinə və vaxtında çatmaq xoşbəxtliyi nəsib olur. Bu musiqi nədəsə xalqa qısa, yoxsul uşaqlığını, itirilmiş, gedərgəlməz xoşbəxtliyini xatırladır, eyni zamanda bu musiqidə indiki fəal həyatdan, onun xırda, inadkar, dərkədilməz, mehvedilməz nikənliliyindən nəsə var. Bütün bunlar gurultulu, uğultulu səslə yox, astadan, etibarlı piçilti, bəzən də xırılılı səslə bəyan edilir. Təbii ki, bu ciyiltidi. Başqa cür necə ola bilər? Axı ciyilti bizim xalqın dilidi, bəzən biri ömrü boyu ciyildəyir, amma ciyildədiyini bilmir, indiki hələndə ciyilti gündəlik həyatın buxovlarından azaddır və bizi də qısa müdətə azad edir. Jozefinanın çıxışlarının bizi belə cəlb etməsi təəccübüllü deyil və biz onun çıxışlarını buraxmamağa çalışırıq.

Amma Jozefinanın guya belə anlarda bizi yeni güc verdiyini deməsi və s. hoqiqətdən uzaqdı. Men sadə adamlardan danışıram, Jozefinanın yaltaqlarından yox. "Bəs necə! – onlar özlərinə məxsus sırtlıq inamla deyirlər. – Elə isə, tamaşaçı axını, xüsusən də bizi təhlükə gözləyən vaxtlarda zəlin adamlı dolmasını necə izah edərsiniz? Məgər onun konsertinin şöhrəti zəruri ölçü götürməyimizə azmi maneçilik törədibdi!" Təəssüf ki, sonuncu fikir Jozefinaya başucalığı göturməsə də, doğrudu, xüsusən də nəzərə almaq lazımdı ki, belə toplantılar düşmən tərefindən qəfletən dağıdılanda və bizimkilerin çoxu həyatını qurban verəndə, onların qurban getmələrinin

günahkarı, bəlkə də, ciyiltisi ilə düşməni tovlayan, amma həmişə en təhlükəsiz yer seçən Jozefina məiyyətlərinin müdafiəsi altında tələm-tələsik aradan çıxmaq üçün bundan istifadə edir, heç kos üçün sırr deyil ki, biz əvvəlki kimi indinin özündə də harada və nə vaxt çıxış etməsindən asılı olmayıaraq, onun konsertinə axışırıq. Buradan belə nəticə çıxır ki, Jozefina bizdə qanundan yüksəkdo durur, hətta ümumi təhlükəsizliyimizin ziyanına olsa belə, onun ürəyi istəyəni eləməyə icazəsi var, hər şeyi ona bağışlamaq olar. Belə olsaydı, Jozefinanın iddiaçılarını başa düşmək olardı: xalqın ona bəxş etdiyi azadlıqda, bu qeyri-adı, başqaları üçün ağlışmaz, mövcud qanunlarla uyuşmayan halda belə bir etiraf yerinə düşordı ki, Jozefinanın özünün də yorulmadan təkrarladığı kimi, xalq onu başa düşmür; xalq yalnız onun səsindən köməksizcəsinə vəcdə gelir və özünü ona layiq saymadığından bu incikliyin əvəzini eşidilib-görünməmiş payla çıxməq istəyir: Jozefinanın sənəti onun anlama qabiliyyətindən üstün olduğu kimi, xalq da bu xanımı özünün nəzarətindən və hökmündən kenarda saxlamaq istəyir. Amma bunu heç yada salan da yoxdu: ola bilsin ki, xalq hansı məsələdəse Jozefinaya təslim olur, amma xalq heç kəsə qeydsiz-şərtsiz təslim olmur, o cümlədən Jozefinaya.

Lap əvvəllerdən, təxminən özünün müğənnilik karyerasının başlangıcından Jozefina çalışır ki, oxumağına qarşı yönəlmış dıqqət onu hər cür işdən azad etsin, qoy onu ruzi qayğıından, yaşamaq uğrunda mübarizə ilə bağlı bütün məsələlərdən xilas etsin. Qoy etsin! Görünür, onun əvəzinə xalq işləyir. Belə tələbin və ovqatın qeyri-adiliyindən sinmiş belə tələbi başa düşməyə qadir, coşqun və həssas şəxsiyyətlər – belələri bizdə də olubdu – çox güman ki, bunu qanuniaya bilərdilər. Xalq isə əvvəlki xalq dəyil – xalq müəyyən nəticəyə gelir və sakitcə bu tələbləri qulaqardına vurur. Xalq özünü hətta Jozefinanın dəllillərini təkzib etmək əziyyətinə də salır. Məsələn, Jozefinə sübut edir ki, işlə bağlı gərginlik onun səsinə ziyanı; oxumaqdən yorucu olmayan iş hətta konsertdən konserṭə dincəlmək və yeni konserṭə hazırlaşmaq imkanını elindən alır – bütün bunların hamısı bir yerdə onu taqətdən salır və istedadının genişlənməsinə aman vermir. Xalq bütün bunları eşidir, amma maraq göstərmir. Bəzən xalq elə sertliklə etirazını bildirir ki, hətta Jozefinə da karixib qalır; müğənni

sanki toslım olur, tələb olunan kimi işləyir, bacardığı kimi oxuyur, amma çox dözə bilmir – bir də görürsən ki, Jozefinə yeni güclə mübarizəyə başlayır, görünür, bu sahədə onun gücü tükenməzdı.

Bələ məlum olur ki, Jozefinaya əslində öz sözlərinə görə, iddiasında olduğu da lazımdır. Ağlılı bir insan kimi müğənni işdən boyun qaçırtır, bizim camaat tənbəller haqqında heç nə eşitməyib; Jozefinə hətta istəyinə çatsayıdı da, heyat tərzini dəyişməzdı, iş onun oxumağına mane olmazdı, eyni zamanda indi oxuduğundan yaxşı oxumazdı; ona yalnız sənətinin şübhə doğurmayan, əbədi əhəmiyyətinin etiraf olunması lazımdı, elə etiraf ki, indiyəcən mövcud olan etirafların hamisini bu mənada ölçüyəgəlməz dərəcədə üstələsin. Bütün digər nemətlər Jozefinaya mümkün göründüyü halda, buna heç cür nail ola bilmir. Bolkə də müğənni lap əvvəldən başqa istiqamətdə mübarizə aparmalı idi; bəlkə də onun özü öz səhvini başa düşübdü; amma onun üçün geriyə yol bağlıdı, geriyə çəkilmək gecdi, bu, özündən intina etmək demək olardı. Jozefinə ister-istəməz bununla ölməliydi, yaxud da qələbə çəlməliydi.

Özünün inandırınağa çalışdığı kimi, əgər Jozefinanın, həqiqətən düşmənləri vardısa, onlar barmaqlarını qırıldatmadan istehza ilə bu mübarizəni müşahidə edə bilərdilər. Amma o, düşmənsizdi, kiminse ona etiraz etməsinin issə elə bir əhəmiyyəti yoxdu: bu mübarizə bütövlükdə heç kimə nəşə vermir. Bu mübarizədə xalq ona xas olmayan və bizdə nadir hallarda müşahidə edilən ehtirassız, hakim mövqeyi tutur. Hətta kimse bu qeyri-tipik halda xalqın mövqeyini təqdir edəndə də belə bir şeyin onun başına gələ biləcəyi fikri bütün sevincinə zəher qatır. Jozefinanın tələblərində olduğu kimi, xalqın etirazında da məsəlanın mahiyyətindən deyil, xalqın qəfletən öz oğullarının birindən kar, keçilməz divarla ayrılmışından, bu yaxınlaracan fədakarlıqla – ata kimi deməsək – onun qayğısını çəkdiyindən səhbət gedir.

Əgər bu xalq yox, ayrıca bir insan olsayıdı, onu şübhəli bir oyun oynamaqda suçlandırmış olardı: o, guya ki, gözdən pərdə asmaq üçün Jozefinaya güzəştə gedibdi, bununla da günlərin bir günü hər cür imtiyazlara son qoymaq istəyini ört-basdır edibdi; xalq gec-tez onlara bir hədd qoymaq meyli ilə buna gedirdi, lazımdı olduğundan daha çox güzəştə gedirdi ki, işi süreləndirdi – daha doğrusu, Jozefinə

daha da ərköyünləşdirməklə, onu yeni-yeni şütaqlıqlara cəlb etməklə onun sonuncu tələbini də gözləsin və o vaxt, hazırlaşlığı kimi, müğənnini qətiyyətlə yerində oturtsun. Əslində belə bir şey yoxdu: xalqa belə kələklər lazım deyil, hələ onu deməyə ehtiyac yoxdu ki, xalq həqiqətən Jozefinaya ehtiram bəsləyir və ehtiramını dəfələrlə sübut edibdi; digər tərəfdən Jozefinanın tələbləri elə mənasızdı ki, bu tələblərin nə ilə qurtaracağını uşaqla qabaqcadan deye bilərdi. Ola bilsin ki, belə gümanlar Jozefinanın özünə də yad deyil və onun incikliyinə xüsusi açıqlıq verirdi.

Bələ gümanlar Jozefinaya yad olmasa da, müğənni mübarizəsini hər halda dayandırır. Son vaxtlar mübarizə hətta kəskinleşmişdir, bu mübarizə indiyəcən sözleşəkmişə xarakteri daşıyırdısa, indi bizim məşhur aktrisamız, fikrinə görə, daha əməlli təsir göstərən vasitələrə əl atır, bu vasitələr isə bizim nəzərimizdə onun özü üçün daha çox təhlükə töredir.

Bir sıra müşahidəçilərin fikrincə, Jozefinə ona görə qətiyyətlə hərəkət etmək qərarına gelib ki, qocalığın qapının ağzını kasdırıldıını duyur, səsini itirir, deməli, etirafi naminə sonuncu döyüşə girmək vaxtı çatıbdi. Şəxsən bu, məni inandırmır. Belə olsayıdı, Jozefinə Jozefinə olmazdı. Ondan ötrü nə qocalıq var, nə də səsini itirmək təhlükəsi. Əgər Jozefinə na üçünsə əlləşib-vuruşursa, onu buna daxili ardıcılıqlı, özünə sadıqlik vadar edir. Jozefinə ali çələngə ona görə can atmır ki, çələng təsadüfən alçaqdan asılıbdı, ona görə can atır ki, çələng ən ali məqamdadı: ondan asılı olsayıdı, çələngi daha yüksəkdən asardı.

Zahiri çətinliklərə belə nifret onun ən pis vasitələrə əl atmasına mane olmur. Jozefinə özünün hüquqlarına şübhə etmir, deməli, hüquqlarına necə nail olmaq məsələsinin onun üçün heç bir fərqi yoxdu, xüsusən də bu işqılı dünyada, onun fikrinə görə vasvəsiliqlə uzağa getmək olmaz. Bəlkə də, elə buna görə, müğənni mübarizəsini oxumaq sahəsindən başqa, özü üçün bir o qədər əhəmiyyətli olmayan sahəyə köçürür. Onun istedadının pərəstişkarları Jozefinanın sözlərini təkrarlayırlar ki, guya müğənni elə oxumaq gücündədi ki, ən gizli müxalifətə kimi xalqın bütün təbəqələri həqiqi nəşə – indiyəcən aldıqları nəşədən yox, Jozefinanın onlar üçün istədiyi nəşəni ala bilərlər. Amma Jozefinə onu da əlavə edir ki, alını alçaltmaqla və göz yummaqla onun işi yoxdu, buna görə də qoy hər şey olduğu kimi

qalsın. Onun işdən azad olmaq mübarizəsi isə başqa məsələdi; doğrudu, o, bu mübarizəni də incəsənət adından aparır, halbuki mübarizəsinə incəsənətin qiymətli vasitələrlə aparır, çünki belə adı mübarizə üçün bütün vasitələr yaxşıdı.

Bələ şayiq yayıldı ki, qayısına qalmasağar guya Jozefina öz koloraturasını ixtisar etmək qəsdindədi. Şəxsən mənim heç bir koloraturadan xəbərim yoxdu. Mən onun oxumasında heç bir koloratura görməmişəm. Sən demə, Jozefina koloraturadan tam imtina etmək niyyətində deyil, hələlik ancaq qısaltmaq istəyir. Jozefina həttə hədəsini yerinə yetirdi, halbuki mən oxumasında heç bir dəyişiklik görəmədim. Xalq ona həmişəki kimi qulaq asındı, koloratura heç kimin yadına düşmürdü. Jozefinanın tələblərinə münasibət də dəyişməz qalmışdı. Amma Jozefina həm zahiri görkəm, həm də natura baxımından məlahətdən məhrum deyildi. Koloratura ilə əlaqədar qərarlarının xalq üçün həddindən artıq sərt və ya həddindən artıq gözlənilməz olduğu deyəsən, birdən yadına düşən Jozefina həmin konsertdən sonra söz verdi ki, bütün toxunmazlığı ilə öz koloraturasına qayıdacaq. Amma sonralar konsertdən sonra yenidən götür-qoy edib elan elədi ki, onun üçün münasib qərar qəbul olunana kimi koloraturadan birdəfəlik imtina edir. Xalq bu gün bu bəyanatları, qərarları, eks-qərarları qulaqardına vurur. Fikirlərə qərq olmuş yaşı adam uşağın dil-dil ötməsinin beləcə fərqi nə varmı: uşaq həmişəki kimi onu rəhəmə getirmək istəyir, o isə uşaqdan çox-çox uzaqdı.

Jozefina isə təslim olmur, müğənni bu yaxınlarda elan elədi ki, işdə ayağını zədələyibdi və ayaq üstə oxuya bilmir. Müğənni isə həmişə ancaq ayaq üstə oxuyubdu, buna görə də mahnını ixtisar etmək məcburiyyətindədi. Doğru, müğənni azca axsamağa başladı, tamaşaçıların qarşısına pərəstişkarlarının köməkliyi ilə çıxdı, onda heç kəs ona inanmadı. Onun zəif əndamının hissəyyatlı olduğunu təsəvvürümüzə getirsek də, unuda bilmərik ki, biz işçi xalqıq, Jozefinanın qanı qanımızdan, canı canımızdan; əgər biz hər xırda siyriştə, cırmağa fikir versəydik, onda bütün xalqın işi gecə-gündüz axsamaq olardı. Doğru, Jozefinanı əllil kimi əlde getirirdilər, müğənni bu görkəmdə həvəslə tamaşaçıların qarşısına çıxırı, bütün bunlar programın qısaldırmasından incimədən bizim heyranlıqla ona qulaq asmağımıza mane olmurdu.

Amma əbədi axsamaq olmaz və Jozefina yeni səbəblər fikir-leşib tapırdı: yorulubdu, ovqatı çox pisdi, ruhi düşkünlük içindədi. Konsertlə yanaşı bizi belə tamaşalar da verilirdi. Jozefinanın arxasında möviyyətləri gezişirdi, oxuması üçün onu dilə tuturlar, ona and verirlər. Oxumağa çox şad olardı, amma oxuya bilməz. Jozefinaya yaltaqlanırlar, ona təskinlik verirlər, az qala əllerində ondan ötrü hazırlanmış yerə aparırlar. Səbəbsiz göz yaşları tökən Jozefina yola gelir, sonuncu gücünü toplayıb oxumağa cəhd göstərir – başısağı dayanıb durur, əllerini yana açmağı unudur və yalnız həyat əlaməti olmadan bədəni boyu sallaşır, belə təsəvvür yaranır ki, onun qolları gödekdi – beləliklə, o oxumağa çalışır, amma əbəs yerə, onun başı sinesinə düşür və bütün tamaşaçıların gözü qarşısında müğənni huşunu itirir, sonra isə özünü toplayıb, heç nə olmamış kimi oxumağa başlayır, həttə mən deyərdim ki, həmişəkindən pis oxumur; ancaq həssas, ən xırda çaları belə tutan duyumlu adamlar bizim gözəl müğənnimizin qeyri-adı həyecanını hiss edə bilirlər, bundan isə onun oxumağı ancaq qazanır. Di gəl ki, programın axırına yaxın yorğunluqdan əsər-əlamət qalır: o, pərəstişkarlarının köməyindən imtina edərək qəti yerlə çıxıb gedir və soyuq, sınavıcı baxışlarla ehtiramla ona yol verən kütləni süzür.

Bu yaxınlara kimi bələydi; bu günlərdə isə bəlli oldu ki, Jozefina növbəti konsertə gelməyibdi. Onu yalnız pərəstişkarları axtarmır, pərəstişkarlar köməkçilər sarıdan korluq çəkmirlər, amma əbəs yerə – Jozefina yoxa çıxdı, o daha oxumaq istəmir, həttə istəmir ki, ondan oxumağını xahiş etəsinlər, bu dəfə Jozefina bizi, həqiqətən, tərk elədi.

Bizim bu ağıl dağarcığımızın belə səhvi qəribədi, bu həttə sehv də deyil; o, hər şeyə tüpürüb taleyinin hökmüne boyun eyir, onun taleyisə bizim dünyamızda ancaq və ancaq çox kədərli ola bilər. Oxumaqdan onun özü imtina edir, dinləyicilərinin qəlbində qazandığı hökmü özü dağıdır. Bu hökmü o necə qazanmışdı, axı dinləyicilərin qəlbini onun üçün elçatmazlıq idi! Jozefina gizlənir və oxumur, hakim xalq dillorçuluğu heç nə ilə aşkarlanmayan, zahiri tərəfin nə deməsindən asılı olmayıaraq, pay, həttə həmin Jozefinanın özündən pay almağı yox, əzməyi bacaran sarsılmaz kütlə – xalq öz yolu ilə getməyindədi.

Jozefina isə aşağı diyirlənməyə məhkumdu. Onun axırıncı ciyiltisinin səslənəcəyi və homişəlik susacağı ana az qalıbdı. Jozefina bizim xalqın əbədi tarixində xirdaca bir epizoddu və xalq bu itkini də yaşayacaq. Bu, bizim üçün asan olmayıcaq, bəs qəbiristanlıq lallığında keçirdiyimiz yığıncaqlarımız nəyə çevriləcək? Məgər onlar Jozefina ilə də ləl deyildilərmi? Məgər onun ciyiltisi xatirelərimizdə yaşayacağından canlı və gurultulu deyildimi? Məgər bu ciyilti onun sağlığında xatirədən başqa bir şey deyildimi? Bizim xalq müdrikcəsinə onun oxumasını ona görə belə qiymətləndirmirdimi ki, müğənninin oxumağı bu mənada itkiyə çevrilərdi?

Hər halda biz Jozefinasız keçinə biləcəyik. Jozefinaya gəlince, işıqlı dünyasının, onun fikrincə, seçilmiş adamlara hazırlanmış əzablarndan xilas edilmiş müğənni sevincə bizim qəhrəmanlar toplusuna qarışaraq bizdə hörmət kəsb etmədiyindən tezliklə öz həmkarları ilə birlikdə unudulacaq.

## BALACA QADIN

Balaca bir qadındır; kifayət qədər qamətlidir, ancaq bərk bağlanmış korsetdə gezir; mən həmişə onu rəngli ağac oduncığını xatırladan sarı-boz parçadan tikilmiş paltarda görürlər; büzmə haşıyələri və ya düyməyə bənzər piləkləri də eyni çalardadır; o, həmişə şlyapasız olur, sarı, tutqun saçları hörülməmiş deyilsə də, şairənə bir perakəndilikdədir. Korsetinə baxmayaraq, balaca qadın cəlddir və hətta cəldliyindən sui-istifadə edir; o, xüsusən əllerini böyürlərinə söykəməyi və gövdəsini qıraqa çökməyi sevir. Əlleri haqqında yalnız onu deyə bilerəm ki, ömrümde belə geniş açılan barmaqlar görməmişəm; ancaq burası da var ki, bu, heç bir anatomik qüsürü olmayan adı bir əldir.

Balaca qadın məndən çox narazıdır. O, məni həmişə danlayır, həmişə mən onu hirslandırirəm, hər addımباşı xətrinə dəyirəm. Mənim həyatımı kiçik hissəciklərə böləsek və hər biri haqqında ayrıca mühakimə yürütsək, bunlardan hər biri onu açıqlandırıra. Mən tez-tez düşüñürəm ki, görosən, nəyə görə onu belə açıqlandırıram; tutaq ki, məndə nə varsa onu çıyrındırır, ədalət duyğusuna toxunur, onun vərdişlərinə, görüşlərinə, ümidişlərinə ziddir, – bir-birini inkar edən belə naturalar olur – ancaq nə üçün o bu qədər ozab çəkir? Bizim münasibətlərimiz heç də elə deyil ki, buna görə belə əzab çokesən. Elə ki, o, mənə kənar bir adam kimi baxdı – axı mən onun üçün doğrudan da kənar adamam, hətta buna hamidian da artıq sevinirəm, – elə ki, heç bir zaman gözüne soxmadığım və bundan sonra da gözüne soxmaq istəmədiyim varlığımı unutdu, – əzabları bircə anda yox olur. Özündən heç danışmırəm, onun da davranışı məni üzür; ancaq mən başa düşürəm ki, mənim üzgünlüyüüm onun əzabları ilə müqayisədə heç nədir. Və təbii, mən başa düşürəm ki, bu sevən bir adamın əzabları deyil; bu qadın heç cür məni islah etmək fikrində deyil, həm də ki, onun məndə gördüyü qüsurlar həyatda mənim karyerama heç cür mane ola bilməz. Ancaq mənim karyerəm bu qadını az maraqlandırır, onun məqsədi başqdır: çəkdiyi əzablara görə qisas alısm və imkan daxilində galəcək əzablardan qorunsun. Bir dəfə mən ona başa salmaq istədim ki, onun sonsuz əzablarının qarşısını necə

almaq olar, ancaq bununla elə bir tufan qoparmış oldum ki, birləfəlik belə işlərdən el çəkdim...

Əslinə qalsa, burda elə mən də günahkaram; bu balaca qadın mənə tamamile yad olsa da ve bizim bütün münasibətlərimiz onu tez-tez incitməyimdən, – daha doğrusu, onun fikrincə incitməyimdən, – ibarət olsa da, hər halda, unutmaq olmaz ki, bu onun sağlamlığına mənfi təsir göstərir. Mənə tez-tez xəber verirler ki, xüsusilə son zamanlarda o, sehərlər yerindən baş ağrısı ilə, yuxusuzluqdan rəngi ağarmış, tamamilə əzgin bir vəziyyətdə qalxır; yaxınları bundan çox narahatdırılar; onlar çox götürür-qoy edib bunun səbəbini axtarırlar, ancaq hələ tapmayıblar. Səbəbini yalnız mən bilirəm: həmin o köhnə və həmişə yeni olan mənden narazılıq. Amma məncə, onun yaxınları əbəs yere narahat olurlar; o, möhkəmdir və kifayət qədər dözümlüdür; bu cür hırslınməye qadir olan, güman edirəm ki, çox şeyə dözə biler. Mən hətta şübhəlenirəm ki, balaca qadın özünü əzab-keş göstərməklə etrafdağıların diqqətini mənə qarşı yönəltmək istəyir. Qürurundan mənim onu necə təngə getirdiyimi etiraf etmək istəmir; kənar adamlardan birbaşa yardım istəmek onun üçün alçaldıcıdır; mənimlə o nifrat duyğusuna, daim ona əzab verən nifratə görə məşğuldur; ancaq camaat tərəfindən müzakirə olunmaq – bu artıq ağ olardı! Dözülməz vəziyyətini gizlətmək də çətindir. Və bu səbəbdən o, qadın hiyləgərliyi ilə yolin yarısında dayanmağa üstünlük verir; sakitcə, güclə sezilən əlamətlərlə öz gizli əzabını göstərir və beləliklə bunu ümumun məhkəməsinə çıxarır. Ola bilsin günlərin bir günü hamının diqqəti bize yönələcək və adamların birləşmiş qəzəb dalğası məni amansızlıqla əzəcək, – çətin ki, o, öz zəif hiddəti ilə mənə təsir edə bilsin, – onda bu qadın rahatca nefəs alacaq və həmişlik məndən üz döndərəcək. Amma o, çox nəhaq yere buna ümid edir. Bu boyda dünya onun istədiyi rolü öz üzərinə götürməyəcək; camaat yığışış məndə o istədiyi qədər qüsür tapa bilməyəcək – məni en ciddi nəzarət altına alsalar da, bu, mümkün deyil. Mən heç də bu qadının düşündüyü kimi bekara adam deyiləm; özümü çox da tərifləmək istəmirəm, cəmiyyətin çox gerekli üzvlərindən deyiləm də, axırıncı adam da deyiləm; mən yalnız ona görə onun qəzəb saçılan nəzərlərdə heç bir şeyə yaramayan adamam – başqalarını o inandıra bilməz. Belə düşünmək olardı ki, mən sakit yata bilərəm. Amma necə yatım! Birdən dedilər ki, bu qadın mənə görə xəstədir!

Bəzi güdücülər, dedi-qodu həvəskarları bəlkə də onun xəstəliyinin səbəbini bilməyə yaxındırlar və ya özlerini belə göstərilər. Birdən adamlar məndən soruşarlar ki, nəyə görə öz islah olunmazlığımıla bu yazıq bələcə qadına əzab verirəm – olmaya onu öldürmək fikrinə düşmüşəm, – görəsən, nə vaxt ağıllanacağam və ya heç olmasa ən adı insani mərhəmet sahibi olacağam? Mənə belə suallar versələr, cavab vermək asan olmayacaq.

Bəlkə, etiraf edim ki, bu xəstəliyin əlamətlərinə çox da inanıram. Ancaq onda, mən özümü təmizə çıxarmaqla ona qara yaxmış olmuramtu? Axi deyə bilməyəcəyəm ki, bu xəstəliyə inansam belə mən ona acımadım, çünki bu qadın mənə tamamile yaddır, – bizim münasibətlərimizi o müəyyən etmiş, o da davam etdirməkdədir. Deyə bilmərəm ki, sözlərimə şübhə ilə yanaşardılar; çox ehtimal ki, susardılar, onlar mənə həm inanar, həm də inanmazdılar, ancaq zəif, xəstə qadın barədə cavabım yadda qalar və bu, heç də mənim xeyrimə olmazdı. Həmişəki kimi bu dəfə də adamlar anlaya bilməyəcəklər ki, – baxmayaraq ki, bu, gün kimi aydınır, – bizim münasibətlərimizdə bir tük qədər də məhəbbət yoxdur; məhəbbət olsayıda, bu yalnız mənim xidmətim olardı; acisini dadməli olmasaydım, mən, bəlkə də, bu balaca qadının mühakimələrinin qətiliyinə və nəticələrinin amansızlığına valeh ola bilərdim. Onun tərəfindən isə dostluq duyğularından əsər-əlamət belə yoxdur; bax burada o, ürəyiaçıq və səmimiidir. Sonuncu ümidi də yalnız buna bağlamışam; onun hərbi planlarına zahirə belə hissəleri keçirdiyini göstərmək və hamını buna inandırmaq daxil olsa belə, o heç vaxt özünü idare edə bilməyəcək və bu baş tutmayıacaq. Lakin adamların məhkəməsinə inandırmaq mümkün iş deyil – özünəməxsus kütlükə onlar mənə amansız hökm çıxaracaqlar.

Beləliklə, mənim yeganə çıxış yolum vaxtında, başqa adamların mənim işimə qarışmasından once öz xoşuma özümü dəyişdirməkdən ibarətdir: məqsəd balaca qadının qəzəbinin qarşısını tam almaq olmása da – bu, mümkün deyil – onu bir az yumşaltmaqdır. Bir də mən özüm də tez-tez özümdən soruşoram ki, doğrudan da görəsən, indiki vəziyyətim məni təmin edirmi, onu dəyişdirmək olmazmı – mənim özüm üçün bu, o qədər də vacib olmasa da, balaca qadının rahatlığı naminə bunu etmək olmazmı? Mən tam səmimiyyətlə islah olunmağa çalışdım, bu işə bütün qəlbimlə girişdim; davranışımın

deyişikliklər aşkar sezilməyə başladı, mən bunları heç o qadının nəzərinə çatdırmağa olmadım – o, bunu məndən də tez gördü, o, xoş niyyətin kölgəsini də seze bilir. Bütün burlara baxmayaraq, mən uğur qazana bilmədim. Bir de ki, bu heç mümkün idimi? İndi görürrəm ki, onun məndən narazılığı prinsipial xarakter daşıyır; heç nə, hətta mənim özümün aradan götürülmeyim belə bu narazılığı aradan götürə bilməz; balaca qadın eйтse ki, mən özümü öldürmüşəm, bundan hədsiz qəzəblənər. İnanıram ki, bu gözüaq qadın hər şeyi aydınca görməsin, öz məzəmmətlərinin əsassızlığını anladığı kimi, mənim günahsızlığını, bütün isteyimlə çalışsam da onun təleblərini yerinə yetirməkdə acizliyimi başa düşməsin. Əlbəttə, o hər şeyi başa düşür – ancaq əsil mübariz xasiyyətli adamlar kimi döyüş əhvallında olduğundan hər şeyi yaddan çıxarır; mənsə xasiyyətimin deyişdirə bilmədiyim anadangelmə bir cəheti ucbatından özündən çıxan hər bir adamın qulağına xoş bir söz deməyə meylliyəm. Axi belə getse biz heç vaxt dil tapa bilməyəcəyik! Evdən çıxarkən ilk səhər saatlarının sevincini həmişə bu sallaq dodaqlar, bu qasqabaqlı sıfet, sınaycı, öncədən mənfi münasibətini bildirən baxışlar – nə qədər cəld görünüşdə də, heç kim bu baxışlardan qaça bilməz, – qız yanaqlarını eybecerleşdirən acı gülüş, gileyli gözlerin göye dikilməsi, nifrətlə böyürlərə söykənmiş əller, solğun bəñiz və qəzəbdən titrəyən bədən zəherləyecək.

Bu yaxınlarda mon ilk dəfə öz dərdimi xeyirxah bir dostuma eyhamla bildirmək istədim; tebii ki, bunu sözgəlişi, iki-üç sözlə, mənim üçün çox da vacib olmayan bu işin əhəmiyyətini hər cür aşağı salmaqla etdim. Maraqlıdır ki, dostum bu eyhamları heç də qulaqardına vurmadi, əksinə, mövzunu əhəmiyyətli hesab etdi və başqa söhbətə keçməyə qoymadi. Ancaq daha qəribəsi bu idi ki, dostum vəziyyətimin ən başlıca cəhətini anlamadan tamamilə ciddi surətdə mənə qısa müddətə evdən getməyi məsləhət gördü. Bundan da ağılsız məsləhət ola bilməzdi! Kənardan baxan üçün hər şey sadə olsa da və ilk baxışdan kim istəsə, münasibətlərimizdən baş çıxarıcağı töəssüratı yaransa belə, hər şey qaydasına salınacaq qədər sadə deyil. Başqa yerə getməkələ bu məsələni həll etmək olmaz.

Əksinə, hər şeydən daha çox başqa yere getməkdən ehtiyat etmək lazımdır; hər hansı bir davranış xətti seçmək lazımdırsa, indiki dar hüdüdlər içinde qalmaq gərəkdir, işi adamların müzakirəsine vermək

olmaz, nəzərə çarpacaq deyişikliklərə yol vermədən sakit yaşamaq lazımdır; deməli, heç kimlə məsləhətəşmək olmaz – ona görə yox ki, burada məşum bir sərr gizlənir, yalnız ona görə ki, iş çox əhəmiyyətsiz, sərf şoxsi işdir və buna görə də asanlıqla düzüləndir, deməli, beləcə də qalmalıdır. Və bu menada dostumun fikri mənim üçün çox gərəkliliyələr; baxmayaraq ki, mən ondan heç bir yeni şey öyrənmədim, əvəzində haqlı olduğuma bir daha inandım.

Yaxından nəzerdən keçirdikdə mənə, ümumiyyətə, aydın olur ki, guya zaman keçdikcə baş veren deyişikliklər əslində deyişiklik-filan deyil: dəyişən mənim dünyaya baxışımdır. Mən bir az sakitləşmişəm, hər şəxə daha cəsaretlə yanaşmağa başlamışam, işin mahiyyətine daha dörindən varmışam, qismən də həmişə xırda şeylərə görə hirsələndiyimdən nəzərə çarpacaq dərəcədə əsəbi olmuşam.

Mən həyata daha sakit baxıram, dərk edirəm ki, yaxın görünüşdə, işin sonu o qədər də yaxında deyil; adam, xüsusiylə gəncliyində bir işin sonu ehtiimalını şıxırdır; bir dəfə balaca ittihamıçım mənim birçə görünüşündən halsız olaraq kresloya yixilib, bir əliyə kreslonun söykənəcəyindən yapışıb o biri oliylo sıx bağlanmış qaytanını didişdirəndə və bu zaman onun gözlerindən nifrət yaşları sel kimi axanda mən elə bildim ki, budur, sonudur, nəhayət ki, məni məsuliyyətə celb edəcəklər. Lakin elə olmadı, məni məsuliyyətə-filana celb edən olmadı! Qadınların hali tez-tez xarab olur və belə səhnələrin əsil mahiyyətini sezmək asan iş deyil. Əslinə qalsa, o illerdə nə baş verirdi? Heç bir şey – bundan az və ya çox coşqun keçən belə sohnələr; və belə səhnələrin sayı durmadan artırdı. Bir de ki, qarışmaq üçün bəhanə axtaran cürbəcür adamlar. Bəhanə isə tapılmurdu; onlar həmişəki kimi öz duyğularına güvenirdilər, duyu da ki, boş vaxtı doldurmaqdən başqa bir şeye yaramır. Əslində həmişə elə belə də olurdu, işi-güçü olmayan avaralar həmişə kifayət qədərdir; onlar həmişə yelin haradan əsidiyini hiss edirlər, iştiraklarına cürbəcür hiyləgorliklər, hər şeydən də artıq qohumluq əlaqələri ilə haqq qazandırırlar; qulaqları həmişə şəklənmiş olsa da, axırdı həmişə əlibəş qalırlar. Mən indi onları üzdən tanıyıram; əvvəller elə bilirdim ki, onlar hər yerdən axışış galırlar, iş gündən-günə qar topası kimi böyükür və demeli, sonu yaxınlaşır, öz-özünə, hadisələrin gedisi axarında baş verəcək; indi isə belə bir noticəyə golmuşəm ki, lap ozoldən belə olub və sonunu gözləməyə dəyməz. Sonu? Cox təntənəli söz seçmə-

mişəm ki? Əgər nə zamansa – təbii ki, bu nə sabah, nə də birisi gün olacaq, bəlkə də, heç bir zaman baş verməyəcək – iş o yerə gedib çatsa və adamlar bununla məşğul olmağa başlasalar, onda mən təkid edərəm ki, bu iş onların selahiyətinə aid deyil; onda mən, əlbətə ki, sudan quru çıxa bilməyəcəyəm; ümid edirəm ki, bu zaman onların məni çoxdan tanımları nəzərə alınacaq, nəzərə alınacaq ki, mən tam aşkarlıq şəraitində yaşayıram, cəmiyyətə etibar edirəm və cəmiyyətin etibarını qazanmışam; və bu balaca əzabkeş qadın xeyli sonalar meydana çıxıb.

(Yeri gəlmışkən, məndən başqa kim olsayıdı, neinki bu qadının yapışib qopmaq bilməyən ayı pencəsi çıçayı olduğunu başa düşər, həm də sakitcə və nəzərə çarpdırmadan onu çəkməsi ilə əzərdi.) Beləliklə, en pis halda bu qadın cəmiyyətin məni çoxdan layiqli üzvü saydığı vəsiqəsinə balaca, çirkin bir imza əlavə edəcək. Bu günə olan vəziyyət belədir və bu məni çox da narahat etməməlidir.

İllər ötdükcə mən bir az da əsəbi olmuşam, ancaq bu, işin mahiyəti ilə əslə bağlı deyil, hər zaman kimisə hirsləndirdiyini görəndə, bu hirsin əsəssiz olduğunu anlaşan da, dözə bilmirsən; həyəcanlanmağa başlayırsan, ağlınlı sonuna inanmasan da, fiziki cəhətdən gərginləşirsən. Qismən isə məsələ sadəcə olaraq yaşıdadır. Gənclik hər şeyə yaxşı nəzərlə baxır; həyatın eybacər təfərrüatları gənclərin tükənmez qüvvəsinin içinde itib-batır; yeniyetmənin dünyagörüşü bir az ehtiyatlı olsa da, bu, onu korlamır, bir kimsə, heç onun özü də bu baxışı sezə bilmir. Qocalanda isə qüvvələrin ağı qalır, hər şey olduğu kimi cərəyan edir, daha nəyisə düzəltmək mümkün olmur, hər şey göz qabağında olur və bir də qoçanın ehtiyatlı baxışı – bu artıq heç şübhəsiz, ehtiyatlı baxışdır; bunun həqiqətən ehtiyatlı baxış olduğuna emin olmaq o qədər də çətin deyil. Əslinə qalsa, bu məsələdə də vəziyyət dəyişilməyib və zaman ötdükcə pisləşməyib.

Beləliklə, hansı tərəfdən baxırsan bax, belə çıxır ki (və mən bunda israr edirəm), əger bu işi adamların nəzərindən bir azca gizlətmək mümkün olsa, mən heç bir kənar manə olmadan indiyədək keçir-diyim həyat tərzini uzun müddət və sakitcə davam etdirə bilərəm, – qoy bu balaca qadın nə qədər istəyir, cılənsin!



## BİRİNCİ FƏSİL

K. gəlib çatanda axşamdan xeyli keçmişdi. Kənd qar içinde itib batmışdı. Dumana, qaraılığa bürünmüş qəsrden osər-əlamət görünmürdü, o böyüklükdə qaladan heç işarti da gəlmirdi. K. kəndin girəcəyindəki taxta körpünün üstündə dayanıb qarşısındaki aldadıcı boşluğa baxırdı.

Sonra yola düzəlib daldalanacaq axtarmağa getdi; meyxanada hələ yatmamışdilar, doğrudur, meyxanaçının kirayə verməyə otağı yoxuydu, ancaq vaxtsız qonağın gəlişindən çəş-baş qalıb özünü itiridiyindən K.-nın elə yemek otağında, saman kisəsinin üstündə gecəlemosinə icazə verdi. K. da bu təklifə razılaşdı. Beş-altı kəndlə oturub pivə içirdi, lakin o, heç kəslə səhbətə girişmək istəmədi, özü saman kisəsini damdan endirib sobanın yanında yero uzandı. Yeri istiydi, kəndlilər də dinib-danışmırıldılar, yorğun gözləriylə onları azacıq süzəndən sonra K. yuxuya getdi.

Amma bir azdan onu oyadılar. Şəhərsayağı geyinmiş, üz-gözündən artistə oxşayan qıymağöz, qalınqaş cavan bir oğlan yanındakı meyxanaçıyla başının üstündə dayanmışdı. Kəndlilər də burdaydlılar, onları yaxından görmək, yaxşı eşitmək üçün bir-ikisi hətta kürsüsünü də bu tərəfə çevirmişdi. Cavan oğlan K.-ni yuxudan elədiyinə görə çox nezakətlə üzr istədi, özünü qalabaşının oğlu kimi təqdim edib sözə başladı:

– Bu kənd qəsrə baxır, burada yaşayan, ya da gecələyən adam elə bil həm də qəsrde yaşayır, qəsrde gecələyir. Bunun üçün də qrafın icazəsi olmalıdır. Sizinse belə icazəniz yoxdur, olsa da, göstərməmişsiniz.

K. yerində dirseklenmiş, əlini saçına çekmişdi, indi də altdan-yuxarı onlara baxırdı:

– Azıb hansı kəndə düşmüşəm? Burda qəsr də var?

– Əlbəttə, var, – cavan oğlan ağır-agır dilləndi, K.-nın bu sözlərinə ordan-burdan başını bulayanlar da tapıldı, – qraf cənabları Vestvestin qəsridir.

– Deməli, gecələməyə icazə almaq lazımdır? – K. elə soruşdu ki, elə bil bir az qabaq cəştdiklərinin yuxu olmadığını inanmaq istoyirdi.

— İcazə olmalıdır, — əl-qolunu ölçən oğlanın meyxanaçı ilə kənd-lilərə verdiyi sualda dərin bir kinayə gizlənmişdi. — Ya bəlkə, heç olmamalıdır, he?

— Onda gedib icazəni getirərəm, — K. esneyib yorğanı üstündən götürdü, sanki doğrudan da ayağa durmaq isteyirdi.

— Hə... kimdən getirəcəksiniz? — Cavan oğlan soruşdu.

— Qraf cənablarından, başqa yolum yoxdur, — K. cavab verdi.

— İndi, gecənin bu vaxtında qraf cənablarından icazə alacaqsınız?

— Cavan oğlan səsini qaldırıb bir addım da geri çekildi.

— Baş tutan iş deyil? — K. halını pozmadan soruşdu. — Bəs onda məni niye oyatdırınız?

Cavan oğlan axır ki, hövseləden çıxbı bağırdı:

— Sərgərdanların peşəsi budur! Xahiş edirəm, qraf üslü-idarəsinə hörmətlə yanaşasınız! Ona görə oyatdım ki, Sizə xəbər verəm, qraf-hığı tərk edəsiniz!

— Məzhəkəni qurtarın, — K. ləp astadan dillənib təzədən yerinə uzandı, yorğanı üstüne çekdi. — Cavan oğlan, çox baş aparırsınız, Sizin bu hərəketlərinizə sabah baxarıq. Meyxanaçı ilə cənablar da Allah şahididir, işdir, şahidə ehtiyacım olsa. Məlumunuz olsun ki, mən qrafın getirdiyi yerölçənəm. Lazımı şey-şüyləri köməkçilərim sabah arabayla getirəcək. Qarlı havada gəzmək şakərimi boğa bilmədim, amma heyif ki, bir-iki dəfə yolu azib mənzil başına gecikdim. Özüm sizsiz də bilirdim ki, qesrə gediş-gelişimi xəbər verməliyəm, ancaq gec oldu. Ona görə də bir gecəliyinə bu yatağa razılıq verdim, onu da ki, yumşaq desək, Sizin mərifətsizliyiniz haram elədi. Izahat bu qeder. Gecəniz xeyrə qalsın, cənablar.

K. üzünü sobaya çevirdi. Arxadan kimse çəkinə-çəkine soruşdu:  
— Yerölçən?

Sonra araya sakitlik çökdü. Lakin cavan oğlan tələsik özünü əle alıb guya K.-nın həm yuxusuna mane olmamaq üçün boğuq bir səstə, həm də ona eşitmək üçün xeyli ucadan meyxanaçıya dedi:

— Zəng edib soruşacam.

“Necə, bu kənd meyxanasında telefon da var? Pis yerləşmə-yiblər.” Təfərrüatına varanda heyrətlənse də, belə şeyi əslində K. da gözləyirdi. Məlum oldu ki, telefon düz başının üstündəmiş, yuxulu olduğundan fikir verməyibmiş. Bu cavan oğlan zəng edəsi olsaydı, istəsə də, istəməsə də K.-nın yuxusuna haram qatmaliydi, tekçə elac

ona qalırdı ki, mane olsun. Ancaq sonra fikrində daşındı. Əslində özünü yuxuluğa vurmağın da mənası yoxuydu, ona görə də arxası üstə çevrildi. Gördü ki, kəndlilər çəkinə-çəkine nəyisə müzakirə edirlər, yerölçənin gəlişi heç də xırda məsələ deyildi. Mətbəxin qapısı açıq qalmışdı, meyxanaçının arvadı bütün gövdəsi ilə qapını tutub dayanmışdı. Əri ayaqlarının ucuna yaxınlaşış nəsə dedi. Sonra telefon danışıçı başladı. Qalabaşı yatmışdı, amma köməkçisi, daha doğrusu, köməkçilərindən biri, Frits cənabları yerindəydi. Özünü Şvartser kimi təqdim edən bu cavan oğlan xirdəcə arxa çantasını başının altına, düyünlü çəliyini əlçatara qoyub saman kisəsinin üstündə arxayınca yatmış otuz-otuz beş yaşı, nimdaş geyimli K.-ni necə tapdığını danışdı. Təbii ki, kişi ona şübhəli görünüb, meyxanaçı öz vəzifəsinə açıq-aşkar laqeyd yanaşlığından bu işin içərin yetməyi Şvartser öz öhdəsinə götürüb. Yuxudan oyadıldıgını, dindirişi, qraflığın qanunu sərəncam ve tələblerini K. həddən artıq qəşqabaqlı qarşılıyib, axırdı da məlum olub ki, buna müəyyən mənada haqqı varmış, cünki dediyinə görə, guya qrafın çağırıldırığı yerölçəndir. Təbii ki, bu deyilənləri yoxlayıb axırına çıxmağı Şvartser ən azı özünün formal vəzifə borcu bilib Frits cənablarından xahiş edir ki, baş idarədən öyrənsin, görsün belə bir adamın gəlisi, doğrudan da gözləyirlermi və bu baredə ona məlumat versin.

Araya yenə sakitlik çökdü, Frits orda öyrənir, burda isə onun cavabını gözləyirdilər. K. qətiyyən halını pozmamışdı, heç üzünü də bu yana çevirməmişdi, narahathiq-zad keçirmirdi, elecə gözünü döyüb qabağa baxırdı. Şvartserin hırslı ehtiyatkarlığı bir-birinə çulğalaşlığı bu danışıçı K.-da qəsrdeki xırda adamların diplomatik bacarığı baredə müəyyən bir təsəvvür oydadı. Görünür, onlardan heç canfəşanlıq da əskik deyilmiş...

Deyəsən, baş idarədə də gecə növbəsi çəkirlermiş, ləp tez cavab verdilər, çox çekmədi, Fritsin zəngi eşidildi. Xəbər həddən artıq qısa oldu, cünki Şvartser o saat hirsənib dəstəyi asdı. — Dedim ax! — Sesini qaldırıdı. — Yerölçən-zad deyil, avaranın, yalançının, sərgərdanın biridir, hələ bəlkə də bir az o yana...

K. bir anlığa düşündü ki, indi hamı, Şvartser də, kəndlilər də, meyxanaçı da, onun arvadı da K.-nın üstüne düşəcək. Heç olmasa ilk hücumdan qorunmaq üçün başını yorğanın altına çəkdi. Telefon bir də dilləndi, K.-ya elə gəldi ki, bu dəfə ləp ucadan səsləndi. Asta-asta

başını təzedən çöle çıxardı. Söhbetin yenə K.-dan gedəcəyi inanlırı olmasa da, hamı donub qalmışdı. Şvartser telefonu doğru yeridi. Uzun-uzadı söhbətdən sonra lap astadan dilləndi:

— Deməli, səhvdir? Həç yaxşı olmadı. İdare başçısının özü zəng vurub? Qəribədir, çox qəribədir. İndi bəs mən yerölçən cənablarına nə deyim?

K.-nın da qulağı onlardaydı. Deməli, qəsrən onun yerölçən olduğunu təsdiqləyiblər. Bir tərəfdən bu, xeyrinə deyildi, məlum olurdu ki, qəsrde onun barəsində hər şeyi bilirlər, qüvvələr münasibətini ölçüb-biçiblər, indi de mübarizəni təbəssümlə qarşılıyırlar. Diger tərəfdən da xeyrinəydi, çünkü fikrincə, ona o qəder də məhəl qoymayacaqdılar, burda ümidi etdiyindən də sərbəst gəzib-dolanacaqdı. Yerölçənləyini bu cür arxayı, inamlı qarşılımaları ilə onu daimi qorxu altında saxlaya biləcəklərini güman edirdilərsə, yanıldılardı; bundan azca üşergoləndi, ancaq bu, tezə də keçib getdi.

Çokinə-çekinə ona doğru yaxınlaşan Şvartseri K. əli ilə rədd etdi; meyxanaçının otağına keçmək təklifini də yaxın qoymadı, yalnız onun gətirdiyi içkini alıb sahibənin verdiyi ləyenə, sabunla dəsmalı götürdü, heç camaatın otağı boşaltmasını da tələb edəsi olmadı, çünkü özləri üzlərini o yana çevirib çöle topılırlırdı ki, K. sabah onları tanıya bilməsin. İşığı söndürdülər, axır ki, dincələ bildi. Dərin yuxuya gedib səhərəcən yatdı, yalnız bir-iki dəfə ora-bura qaçısan siçovullar ona mane oldu.

Səhər yeməyindən sonra — meyxanaçının dediyinə görə, K.-ya edilən bütün xidmətlərin hamısı kimi, bu səhər yeməyinin xərcini də qəsr ödəyəcəkdi — o, kəndə gəzməyə çıxdı. Dünənki hərəketləri, lazımı məsələlər barədə indiye qədər xəyalən dindirdiyi meyxanaçı lal bir üzrxahlıqla etrafında fir-fir firlandığından K.-nın ona yazığı gəlib kişini yanında oturtdu. Xeyli söhbet etdilər.

— Qrafla tanışlığım yoxdur, — K. dilləndi, — deyilənə görə, yaxşı işə yaxşı pul verən adamdır, doğrudurmu? Mənim kimisi elini-obasını atıb çöllərə düşürsə, gərek qayıdanda evə elibəş dönməsin.

— Qoy cənab bu barədə narahat olmasın, mən hələ az qazancdan şikayətlənən görməmişəm.

— Hmm, axı mən elə qorxaqlardan deyiləm, lap qrafə da öz fikrimi qıpçırmızı deyərəm, ancaq ağalarla işi dinc yolla həll eləsən yaxşıdır.

Meyxanaçı üzbeüz, pəncərenin qıraqında oturmuşdu, yerini rahatlamağa ürək ələmirdi, bütün söhbet boyu qorxu dolu iri, qonur gözlərini K.-dan çəkə bilmirdi. Əvvəlcə K.-ya sığınana oxşayırdı, indi isə elə bil bir ayağını qaçarğı qoymuşdu. Qraf barədə sorğu-sualı tutulacağındanmı qorxurdu? “Cənab” hesab elədiyi K.-nın etibarsızlığındanmı çəkinirdi? Bu yazığın canını qovgadan qurtarmalıydı. Saatına baxıb dedi:

— Hə, tezliklə köməkçilərim gələcək, onları burda yerləşdirə biləcəksənmi?

— Əlbəttə, cənab, amma onlar səninlə qəsrə qalmayacaqlarmı?

Bu yolla həm qonaqlardan, həm de bir bəhanəylə qəsrə göndərmək istədiyi K.-dan asanlıqla qurtarmaq istəmirdimi?

— Hələ dəqiq deyil, — K. cavab verdi, — gərək əvvəlcə öyrənəm görem, işimin adı nə olacaq. Burda, aşağıda işleyəsi olsam, onda cə burda da qalmağımız məsləhətdir. Həm də qorxuram ki, qəsrdeki həyat ürəyime yatmasın. Mən həmişə sərbəst olmaq istəyirəm.

— Sən qəsri tanımırsan, — meyxanaçı astadan dilləndi.

— Əlbəttə, tanımırıam, vaxtından əvvəl hökm vermək olmaz. Qəsr barədə hələlik bildiyim odur ki, peşəkar yerölçəni necə axtarış tapmağı yaxşı bilirlər. Bəlkə ayri üstünlükleri də var.

K. bunları deyib ayağa qalxdı ki, narahatlığından dodaqlarını çeynəyən meyxanaçının canını sıxımdan qurtarsın. Bu kişinə inanmını qazanmaq o qədər də asan deyilmiş.

Çöle çıxməq istəyəndə K.-nın gözüne qara çərçivəyə salınmış tutqun bir şəkil sataşdı. Bunu hələ yataqda ikən gözləri almışdı, lakin uzaqdan onun xirdalıqlarına vara bilməmiş, elə bilməmişdi ki, şəkli çərçivədən çıxarıblar, gözünə dəyən də yalnız onun arxa taxtasıdır. Ancaq indi məlum olurdu ki, şəkildir, əlli-əlli beş yaşlarında bir kişinin yarımgövdə şəkildir. Başını sinəsinə cindirdiyindən gözlerini seçmek olmurdu, düyünlənmiş enli alnı, iri, əyri burnu da aşağı enmişdi. Başını aşağı əydiyindən cənəsi sinəsinə sıxlıqla saqqalı döşünə dağılmışdı. Sol əli daraq kimi sıx saçlarına girmişdi, lakin başını dartıb qaldırası halı yoxuydu.

— Kimdir? Qrafdır? — K. şəklin qarşısında ayaq saxlayıb meyxanaçıya baxmadan soruşdu.

— Xeyr, — meyxanaçı cavab verdi, — qalabaşıdır.

— Nə gözəl qalabaşınız var, söz ola bilməz, heyif ki, belə kişidən o cür qanacaqsız oğul törəyib.

— Yox, — deyib meyxanaçı K.-ni azca özünə tərəf çəkdi və qulığına piçildədi. — Şvartser dünən şisirdirdi, onun atası qalabaşının köməkçilərindəndir, özü də lap kiçiklərindən.

Həmin anda meyxanaçı K.-ya uşaq təsiri bağışladı.

— Əclaf! — deyib berkden güldü, lakin meyxanaçı bu gülüşə qoşulmadı, sözünə davam etdi:

— Onun atası da böyük adamdır.

— Yeri yeri! Sənin gözündə hamı böyükdür. Bəlkə mən də?

— Sən? — çəkinə-çəkinə desə də, ciddi dedi. — Səni böyük sayıram.

— Pis müşahidən yoxdur. Düzünü desək, mən, doğrudan da, özümü böyük sayıram. Bəlkə elə ona görə də böyüklərə hörmətim səninkindən az deyil, ancaq mən sənin kimi düzünü deməyi, başçılarla itaotımı etiraf etməyi bacarmırıam.

Ona təselli verib özünə tərəf çəkmək üçün K. elini yüngülce kişinin üzünə toxundurdu. Meyxanaçı da azca gülümşədi. Pambıq kimi yumşaq, tüksüz sıfətindən cavanca oglana oxşayırırdı. Köklüyündən dirsekleri ömründə bədəninə dəyməyen, balaca nəfəsliyin arxasındaki metbəxdə əlleşən gəm kimi bu enli, yaşılı qadına hardan ürcəh olmuşdu? Bundan sonra K. çox da dərinə gedib onun yenicə yaranmış təbessümünü hürkütmək istəmədi. İşarə verib meyxanaçıya qapını açdırdı, özünü gözel bir qış səherinin qoynuna atdı.

Budur, dörd yana səpələnib minbir mənzərə yaratmış nazik qar örtüyünün yuxarıdakı qəsrə daha da qabarıqlaşdırıldığı cizgiləri açıq havada öz gözləriylə gördü. Deyəsən, kəndə baxanda yuxarıdakı dağa daha az qar düşmüşdü. K. indi qarın içi ilə dünənkindən də çətin yeriyirdi. Qar burda daximaların pəncərələrinə qədər qalxıb alçaq damların belindən ağır bir yük kimi basıldı, lakin yuxarıdakı dağın döşündə ne vardısa, hamısı azad bir quş təki yüngülce göylərə baş çəkirdi.

Uzaqdan baxanda qəsr K.-nın təsəvvürlerinə uyğun gelirdi. Bu, nə qədim cəngavərlik qəsri, nə də yeni, cah-calallı tikiliyi, çoxusu bir-birinin qoynuna qıslımiş evlərdən, az qismi isə ikimərtəbəli binalardan ibarət ətrafa yayılmış bir qalaydı. Qəsrliyini bilən olmasayıdı, elə hesab edərdi ki, balaca bir şəhərcikdir, K.-nın gözünə tekce bir qüllə sataşdı, yaşayış binasının ki idimi, kilsəninkiydimi, bilmək olmurdu. Başında sağaşanlar dolaşındı.

Gözlərini qəsrden çekmədən K. yoluna davam etdi, daha onu heç nə maraqlandırmırırdı. Ancaq yaxınlaşdıqca ümidi ləri boşça çıxırırdı. Bu ki bir topa kənd evindən ibarət miskin bir şəhərcikmiş, fərqi bircə ondaydı ki, burdakı evlər daşdan tikilmişdi. Lakin divarların suvağı çoxdan tökülmüş, daşlar da elə bil qızulamışdı. K.-nın doğulduğu balaca şəhərcik bir an gözleri önüne geldi, heç də bu adlı-sənli qəsrden geri qalmırırdı. Söhbət buraya baxmaqdan gedirdi, K. o uzunluqda yolu geldiyinə peşmançılıq keçirər, çoxdan olmadığı doğma yurduna getməyi bundan üstün tutardı. O, xəyalında doğma şəhərindəki kilsə qülləsini burdakı qüllə ilə müqayisə etdi. Vətəndəki qırmızı kirəmitli, sallaq damlı qüllə qürurla, vüqarla düməz bas alıb göylərə ucalan, bir topa alçaq evlə müqayisədə xidmət edən, yeknəsəq, darixdirci iş günlərindən sonra isə mərasim meydənına çevrilən adice bir binayı – bundan başqa nə tiki bilirik ki?! Burda gözə çarpan bu yeganə qüllə isə indi məlum olduğu kimi, ya yaşayış evinin, ya da daş sarayın yeganə qülləsiydi, bir hissəsi ince sarmaşıqla örtülmüşdü. Burdakı sıniq-salxaq diş-diş divarları göylərə ucalan eyvanla tamamlanmış, indi günəşdə bərəq vuran xırda pəncərələri – onda da nəsə bir menasızlıq vardi, – hürkək uşağın elindən çıxmış şəkildəki kimi seliqəsiz, biçimsiz, yalınqat, dəyirmi tikiliyidi. Sanki evin ən ucqar otaqlarından birinə çəkilmiş nisgilli, guşənişin sakinlərindən kimse damı deşib yuxarı çıxmışdı ki, özünü xalqa göstərsin.

K. yenə sakitcə dayanmışdı, elə bil sakit dayananda hökm çıxarmaq gücү xeyli artırdı. Ancaq bu sakitliyi də pozdular. Yanında ayaq saxladığı kənd kilsəsinin arxasında – əslində bu, camaatin hamısını tutsun deyə genişləndirilmiş anbarsayağı bir kapellaydı – məktəb vardi. Müvəqqətiliklə qədimliyi qəribə şəkildə özündə birləşdirən alçaq, uzunsov bina hal-hazırda qarlı çölə çevrilmiş dəmir çəperli bağın arxasında yerləşirdi. Uşaqlar müəllimləri ilə bayırda çıxdı. Hər tərəfdən müəllimlərini sıx-sıx dövrəye almışdilar, hamısının gözü ona dikilmişdi, danışqlara ara vermək istəmirdilər, K. onların iti danışığını qəti başa düşmürdü. Ciyinləri batıq, alçaqboy, mezəli görünə də, özünü şax tutub yeriyən cavan müəllimin gözü K.-ni xeyli uzaqdan almışdı, hər halda bu dəstədə K. yeganə boylu-buxunlu adam idi. Bu hökmli balaca kişini qonaq kimi birinci K. salamlayası oldu:

— Gün aydın, cənab müəllim.

Müəllimin əlini əline vurmağı ilə uşaqların səsini kəsməyi bir oldu, bu qəfil sakitlik onun deyəcəyi sözlərə bir növ hazırlıq idi və deyəsən, özünün də xoşuna gəlmışdı.

— Qəsrə baxırsız? — Müəllim K.-nın gözləmədiyi yumşaq bir avazla soruşdu, ancaq elə soruşdu ki, sanki bu işi mənasız bir şey sayırı.

— Bəli, — K. cavab verdi, — bu yerlərə nabələdəm, dünən axşam gəlmışəm.

— Qəsr xoşunuza gəlmir? — Müəllim tələsik soruşdu.

— Necə? — K. özünü itirib suala sualla cavab verdi, sonra səsini endirib davam etdi. — Soruştursuz ki, xoşuma gəlir? Hardan bilirsiz ki, xoşuma gəlmir?

— Qonaqlardan heç kəsin xoşuna gəlmir, — müəllim cavabında dilləndi. Burda kiməsə toxunan bir söz deməmək üçün K. söhbətin səmtini dəyişdi:

— Yəqin ki, qrafı tanıyırsız?

— Xeyr, — deyib müəllim üzünü çevirmək istədi. K. isə el çəkməyib bir də soruşdu:

— Necə? Tanımlırsız?

— Hardan tanımalıym? — Müəllim astadan dillənib fransızca uca-dan əlavə etdi. — Bu günahsız körpələrə yazığınız gəlsin.

K. bu fürsətdən istifadə edib bir də soruşdu:

— Cənab müəllim, haçansa Sizə baş çəkə bilerəmmi? Burda çox qalası olacağam, elə indidən özümü tənha hiss edirəm. Nə kəndli-dən kəndliyəm, nə qalalıdan qalalı.

— Kendli ilə qalalı arasında o qədər də böyük ferq yoxdur.

— Ola bilər, ancaq bununla mənim nəyim dəyişir ki?! Haçansa Sizə gəle bilerəmmi?

— Şvanenqassədə qəssabın evində yaşayıram. — Müəllimin bu cavabı dəvətdən çox ünvan verməyə oxşayırı, bununla belə K. yenə dilləndi:

— Oldu, gələrəm.

Müəllim başı ilə razılıq etdi, haylı-küylü uşaqlara qoşulub getdi. Tezliklə hamısı sert enişli döngədə yox oldular.

K.-nın əhvalı pozulmuş, söhbət onu tutmuşdu. Bura gələndən birinci dəfəydi ki, əməlli-başlı yorğunluq hiss edirdi. Onu yoran

gəldiyi yolun uzunluğu deyildi, ömrünü, gününü piyada gəzməkdə, dincini ala-alə yolların bağlarını sökməkdə keçirməmişdim! Budur, indi sonsuz gərginliyin neticəsi vaxtından əvvəl özünü göstərirdi. Yeni tanış tapmaq yolunda durub-dincəlmirdi, amma hər yeni tanışlıq da yorğunluq üstünə yorğunluq gətirirdi. İndiki halında heç olmasa gəzə-gəzə qəsrin qapısına qədər getmək istəməsi tamam yersiz idi.

Ona görə də yerindən tərəpənmədi, yol isə qurtarmaq bilmirdi. Əslinde kəndin baş yolu sayılan bu küçə qəsrə getmirdi, bir az ona yaxınlaşırı, sonra isə sanki bilə-bile yana burulur, qərdən aralanmasa da, hər halda ona yaxınlaşmırı da. K. səherdən gözləyirdi ki, yol indiçə qəsrə burulacaq, elə bu niyyətə də yoluna davam edirdi. Açıq-aşkar yorulduğuna görə, küçədən qırğa çıxmağa çəkinir, ucu-bucağı görünməyən kəndin uzunluğuna heyrətlənirdi: hər yerdə də eyni balaca daxmalar, buz bağlanmış pəncərələr, qar, kimsesizlik... Axır ki, bu tilsimli küçədən qopa bildi, dar bir dalan onu qoynuna aldı, qar getdikcə qalınlaşdı, dizəcən batan ayaqlarını yerdən üzmek çətinləşdi, onu tər basdı, qəflətən dayandı və daha yeriye bilmədi.

Eybi yox, yalqızlığı düşməmişdi ki. Sağlı, solu kəndli daxmala-nydı. Qart yumrulayıb pəncərələrdən birinə atdı. O saatca qapı açıldı — bu kənddə indiyə qədər üzünə açılan birinci qapı, — başını yana əymış dəri gödəkcəli, zəif cüssəli, mehriban, yaşı bir kəndçi göründü.

— İcazə olarmı, bir az Sizdə dincimi alam, yaman yorumuşam, — K. soruşdu. Qocanın dediklərindən heç nə eşitmədi, ona doğru uzanan taxtadan yapışdı, kişi çəkib onu qardan çıxartdı, bir-iki addım atıb özünü otağa saldı.

Gəyənlük içinde iri bir otaq. Bayırdan gəlenin gözü əvvəlcə heç nəyi almadı, səndəleyib paltar teknesinə döydü, qadın onu tutub saxladı. Hansı künçdənso uşaqların hayatı-harayı eşidildi. Başqa bir səmt-dən burula-burula qalxan tüstü-duman alaşaranlıq otağı zülmətə döndərdi. K. elə bil buludların arasında qaldı.

— Keflidir ki! — Kimso dilləndi.

— Kimsiz, neçisiz? — Başqası hökmü bir səslə soruşub, deyəsən, üzünü qocaya tutdu. — Niye onu içəri getirdin? Hər yoldan ötəni evə buraxarlar?

— Mən qrafığın yerölçəniyəm, — K. dillənib hələ də gözünə görünməyən adamların qarşısında özünə haqq qazandırmağa çalışıdı.

— Ax, yerölçəndir — qadın səsi eşidildi və araya tam sakitlik çökdü.

– Məni tanıyırsız? – K. sorușdu.

– Əlbette, – həmin səs qisaca cavab verdi.

K.-ni tanımları hələ nəsa demek deyildi.

Axır ki, tüstü-duman ayazdı, K. asta-asta yan-yörəsini seçə bildi. Deyəsən, adı yüyət günlərindən biriydi. Qapının ağızında paltar yuyurdular. Tüstü-dumansa başqa tərəfdən, o üzdəki ləyəndən gəldi. – K. indiyə qədər bu böyüklükdə ləyən görməmişdi, təqribən iki çarpayı enindəydi, – buglanan suda iki kişi çırmirdi. Ən heyətlisi, niye heyretli olduğu bilinməsə də, sağ kunc idi. Otağın arxa divarındakı yegane böyük bacadan – çox güman ki, həyətdən solğun qar işığı süzülür, kündəki hündür kürsüdə yorğun-arğın sərələnmiş qadının paltarına ipək parıltısı verirdi. Qadın körpə bir uşağı sinəsinə sıxılmışdı. Yörenində bir neçə uşaq oynasındı, o dəqiqə bilinirdi ki, kəndlə uşaqlardır, ancaq deyəsən, özünüküller deyildi. Təbii ki, xəstəlik, yorğunluq kəndliləri də nəcibləşdirir.

– Əyləşin! – Kişilərdən biri dilləndi. Fisiltılı, ağızlaçıq, topasaqqal bir kişiydi, baxanda adəmi gülmek tuturdu, elini ləyəndən çöle çıxarıb sandığı gösterdi və bu zaman qaynar suyu K.-nın üz-gözünə sıçratdı. K.-ni içəri buraxan qoca xeyli vaxtdı ki, sandığın üstündə oturub mürgü döyürdü. K. ona yer göstərdikləri üçün təşəkkür etdi. Daha ona məhəl qoyan olmadı. Paltar təknəsinin yanındaki sarışın, gənc, dolu qadın yuya-yuya zümzümə edirdi, çımən kişilər gərhəşib o biri üzə çevrildilər, uşaqlar onlara sarı gelmək istədi, lakin şaplılı ilə üstlərinə sıçrayan, bir hissəsi də K.-ya çilənən sudan qorxub geri çəkildilər. Kürsüdəki qadınsa cansız adamlar kimi uzanıb heç döşündəki uşağı da baxmırıldı, eləcə gözlərini tavana dikmişdi.

Cox güman ki, K. bu qadına, duruşunu dəyişməyen bu gözəl, nisgilli görkəmə baxa-baxa yuxuya getmişdi, çünkü ucadan eşitdiyi səsə ayılanda gördü ki, başını yanındakı qocanın ciyininə söykəyib. Kişilər çımbıq qurtarmış, indi də sarışın qadının bayaqdan göz olduğu uşaqları qucaqlarına alıb gerli-geyincəkli K.-nin qarşısında dayanmışdır. Məlum oldu ki, çığrağan topasaqqal bu iki kişisinin arasında sözü keçməyonlərdəndir. Topasaqqaldan boyca kiçik olan o biri kosa tayı isə ləng düşünən, enlikürək, enlisifət, sakit bir adamıydı, başını da sinəsinə eymişdi.

– Cənab yerölçən, – deyə o müraciət etdi. – Siz burda qala bilərsiniz. Bu cür nəzakətsizliyə görə üzr istəyirəm.

– Qalmaq fikrim yoxuydu, – K. cavab verdi, – istəyirdim, azca dincimi alım. Xeyli dincəldim, indi isə gedirəm.

– Yəqin ki, qonaq sevmediyimizə təəccübəlnərsiniz, – kişi dil-ləndi, – bizdə qonaqpərvərlik adət deyil, qonaq-zad istəmirik.

Yuxudan sonra xeyli ayıldığından, qabaqına nisbətən hər şeyi yaxşı qavradığından K. bu sözlərin səmimiyyətinə sevindi. Hərəkətlərində bir sərbəstlik yarandı, çəliyini gah bura, gah ora dırıyib kürsüdə oturmuş qadına yaxınlaşdı. Yeri gəlmışkən, bədəncə otaqdakıların hamisindən iriydi.

– Bəs nə, – K. dedi, – qonaq nəyinize lazımdır. Amma hərdən peyda olur, məsələn, mənim kimi, yerölçəndən-zaddan.

– Bilmirəm, – kişi ağır-agır cavab verdi, – Sizi çağırıb gətirib-lərsə, deməli, lazımsınız, bu, tək-tük olan şeydir, ancaq biz, bizim kimi xırda adamlar adı qaydayla oturub-dururuq, bunu bizi irad tutmaq olmaz.

– Yox, yox, – K. cavab verdi, – mən yalnız Sizə minnetdarlığımı bildirirəm, Sizə və burdakıların hamisina. – Və heç kəsin gözləmədiyi bir cəldliklə əvvəlib qadının qarşısında dayandı. Qadın yorğun, mavi gözlərini ona dikdi, burdan baxanda o üzü görünən ipək baş yaylığı alına düşmüştü, döşündəki uşaq yatırdı.

– Sən kimsən? – K. sorușdu.

– Qəsrin qızlarından biri, – qız sözleri elə-bele ortaya atdı, bilinmədi, bu nifrot K.-yamı aiddi, yoxsa, öz cavabinamı.

Bunların hamısı bir anın içinde oldu, kişilərin biri sağını, biri do solunu kəsdirdi, sanki ayrı cür dil tapa bilmirdilər, kirimişcə qolundan tutub var gücləri ilə onu qapiya sürüdürlər. Bu vaxt yaşılı kişi nəyəse sevinib əlini-əlinə vurdu. Paltaryuan qadın da hay-küyləri göyə qalxan uşaqlara qoşulub güldü.

K.-ni küçənin ortasına atıb astanadan ona göz qoyurdular. Yenə qar yağırdı, ancaq deyəsən, hava bir az açılmışdı. Topasaqqal özünü saxlaya bilməyib qışqırdı:

– Fikriniz haradır? Bu yol qəsrə gedir, bu isə kəndə.

K. ona cavab vermədi, üzünü o birisine, qətiyyətinə baxmayaraq, xeyli müləyim görünən kişiə tutub dedi:

– Siz kim oldunuz? Burda dincimi aldığıma görə kimə minnetdar olmalıyım?

– Dabbağ Lazemanam, – ona cavab verdilər, – ancaq minnət-darlıq-zad lazımlı deyil.

– Yaxşı, belkə, yenə üz-üzə geldik.

– İnanmiram, – kişi dedi.

Elə həmin an topasaqqal əlini yuxarı qaldırıb çıçırdı:

– Gün aydın, Artur, gün aydın, Yeremias!

K. çevrilib baxdı, deməli, bu kənddə küçeyə adam da çıxartmış!

Qəsr səmtdən bir-birindən seçilməyən ortaböylü iki cavan adam gəlirdi, bu caydaq oğlanların ikisi də tarım çekilmiş paltar geymişdi, üzdən də bir-birlerinə yaman oxşayırdılar. Sifətlərinin rəngi tünd qonura çalırdı, sıvri saqqalları məzeli qaralığı ilə seçilirdi. Belə qarlı küçədə adamı heyrətə gətirən bir sürətlə yeriyirdilər, ayaqlarını çox yüngül, hemahəng atırdılar.

– Hərə belə? – Topasaqqal qışkırdı. Onlarla yalnız bu cür, qışqıra-qışqıra danışmaq olardı, çünkü ayaq saxlamadan, yeyin-yeyin yeriyirdilər.

– İşimiz var! – Gülə-gülə cavab verdilər.

– Harda?

– Meyxanada.

– Mən də ora gedirəm! – K. birdən hamidən bark qışkırdı, istəyirdi ki, onu da götürsünlər. Bu oğlanlarla tanışlıq könlündən olmasa da, hor halda həyan idilər, yaxşıca bələdçiydilər. K.-nın dediyini eşitdilər, ancaq yalnız başlarını bulayıb yollarına davam etdilər.

K. hələ de batıb qarda qalmışdı, ayağını çəkib çıxarmağa, növbəti addımı atıb bir də batmağa qatı həvəsi yox idi. K.-ni, axır ki, çölə atdıqlarından razı qalmış dabbagla yoldaşı bir neçə dəfə geri qanrılib ona baxdılar, çətinliklə ayaqlarını sürüyüb azca aralanmış qapıdan özlərini içəri saldılar. K. isə qalın qarın ortasında tək-tənha qaldı.

– Bura bilerəkdən yox, tosadüfən düşmüş olsaydım, ümidişizliyə qapılmaq üçün gözəlcə imkəndi, – hardansa ağlına gəldi.

Bu vaxt sol eldəki daxmanın xırdaca pəncəresi açıldı. Bağlı olanda tox göy röngə çalırdı, belkə də, qarın əksiydi. Elə xırdayıdı, hətta açılanda da çölə baxanın sifətini tam görmək olmurdu, yalnız gözleri, cuxura düşmüş qonur gözləri işildayındı.

– Holə ycrindən tərpənmoyib, – K. titrek qadın səsi eşitdi.

– Yerölçəndir, – kişi səsi dilləndi.

Sonra kişi pəncəreyə geldi, müləyim, lakin elə bir səslə soruşdu ki, deyərdin küçədə, evin qabağında hər şeyə cavabdeh budur.

– Kimi gözləyirsiz?

– Kirşə gözləyirəm, belkə məni də götürdü, – K. dedi.

– Burdan kirşə keçmir, – kişi cavab verdi, gediş-geliş yoxdur.

– Bəs bu, qəsrə gedən yol deyil?! – K. etirazını bildirdi.

– Doğrudur, amma gediş-geliş yoxdur, – kişi aşkar bir qəddarlıqla cavab qaytardı.

Sonra hər ikisi susdu. Lakin kişi deyəsən, nəsə fikirləşdi, çünkü tüstü çıxan pəncərəni hələ də açıq saxlayırdı.

– Nə axmaq yoldur, – K. kişini söhbətə çəkmək məqsədilə diləndi.

– Hə, elədir, – o da çox kəsə cavab verdi. – Ancaq azca sonra eləvə etdi. – İstəsəniz, Sizi kirşəyle aparardım.

– Zəhmət olmasa, yaxşılığınızı əsirgəmeyin, – K. sevincək cavab verdi, – nə qədər istəyecəksiniz?

– Heç nə qədər, – kişi dedi. K.-ni təəccüb götürdü. – Siz yerölçənsiniz axı, – kişi öz fikrini bir az da xirdaladı, – özü də qəsrin adamısız. Hara getmək istəyirdiz?

– Qəsrə, – K. tələsik dilləndi.

– Onda aparmıram, – kişi o saatca cavab verdi.

– Axı mən qəsr adamıyam, – K. kişinin öz sözünü özüne qaytardı.

– Ola bilər, – kişi boyun qaçıran adamlar kimi dilləndi.

– Yaxşı, onda meyxanaya aparın.

– Bax bu başqa məsələ, indicə kirşəni çıxarıram.

Bunların heç biri xüsusi səmimiyyətin təzahürü deyildi, K.-ni bir növ öz evinin həndəvərindən uzaqlaşdırmaq istəyən hiyləgər, qorxaq, quru bir adamın öteri cəhdidiyi.

Həyət qapısı açıldı, ələngə ata qoşulmuş, yüngül yükler üçün nəzərdə tutulan, oturacaqsız, dayaz, balaca kirşə çölə çıxdı, arasında da büzüşük, sisqa, axsaq bir kişi. Yun şalı bərk-bərk başına doladığından ovurdları batıq, qırmızı, zökəmlı sifəti daha da balacalaşmışdı. Kişi açıq-aşkar xəstəydi, təkcə K.-ni burdan uzaqlaşdırmağın xatirinə çölə çıxmışdı. K. buna bənzər bir şey dedi, amma kişi əli ilə rədd etədi. K. bircə onu öyrənə bildi ki, bu adam arabası Qerşekerdir, belə yondəmsiz kirşəni gətirməyinin səbəbi də onun olaltında olmasıdır, başqasını çıxarmaq xeyli vaxt istəyirdi.

– Öyleş, – deyib kişi qamçı ile kirşenin arxasını gösterdi.

– Sizin yanınızda oturaram, – K. dilləndi.

– Mən ayaqla gedəcəyəm, – Qerşeker cavab verdi.

– Niye axı? – K. soruşdu.

– Ayaqla gedəcəyəm, – Qerşeker təkrar elədi, o saatca da kişini öskürək tutdu, yazığı elə silkələdi ki, var gücünü toplayıb eli ile kirşenin qırğıından yapışdı. K. daha heç nə demədi, kirşenin arxasında oturdu, öskürək asta-asta keçib getdi və onlar yola düzəldilər.

Artıq qəribə bir qaranlığa bürünmüş yuxarıdakı qəsr elə günü bu gün ora çatmaq arzusuyla alışib-yanan K.-dan yenə də uzaqlaşındı. Qəsrle müvəqqəti ayrılığa işaret kimi zəng səsləri eşidildi, heç olmasa bircə anlığa adamın qəlbini titrədən bu şən səs qanadlanıb etrafə yayıldı, ancaq onda nəsə bir kədər də vardi, elə bil gizlində çəkilən hürkək həsrətlərin yerinə yetəcəyindən qorxurdu. Lakin tezliklə bu böyük zəng susdu, onu balaca, zəif, biravazlı zəng əvəz etdi – bəlkə yuxarıdan, bəlkə də elə kendin özündən. Bəlkə səs onların ağır yerinə, arabacının yazılıq, miskin görkəminə daha çox yaraşırdı.

– Ey, – K. birdən səsləndi. Artıq kilsəyə çatmışdır, meyxanaya az qalırkı, daha K.-nın qorxusu yoxuydu, – məni kirşəyə oturdub gəz-dirmeyinə səhərdən mat qalmışam, məgər buna ixtiyarın var?

Qerşeker heç vecinə də almadı, atın böyrü ilə kirimişcə yoluna davam etdi.

– Hey! – K. səsleyib kirşədəki qardan yumruladı, onu düz Qerşekerin qulağına ilişdirdi.

Kişi ayaq saxlayıb arxaya döndü. K. xeyli eldən düşmüş bu büzüşük bədəni, qırmızı, yorğun, uzunsov sıfətindəki biri girdə, digəri sallaq iki müxtəlif yanağı, matlıqdan açıla qalmış ağızı, çoxusu töküldüyüündən təkənib uzanmış dişləri lap yaxından göründə – cünki kişi dayanmış, kirşə isə azca qabağa getmişdi – bayaq hirsindən dediyi sözləri indi ürək yanğısı ilə təkrarlayıb soruşdu ki, onu getir-diynə görə Qerşekerini incidə bilərlərmi.

– Nə isteyirsen axı? – Heç nə başa düşməyən Qerşeker soruşdu, amma sualına cavab gözləməyib atı müşqurdur və onlar yollarına davam etdilər.

## İKİNCİ FƏSİL

Meyxanaya çatanda – K. buranı yoluñ döngəsindən tanımışdı – təccübli də olsa, tamam qaranlıq çökmüşdü. Yeni bu qədər gezib-dolaşıb? Öz hesabına görə bir-iki saat olardı-olmazdı, halbuki səhər tezdən çıxıb, heç nahar da yadına düşməyib, beş-on dəqiqə bundan qabaq hər yan gündüz işığına qərq olduğu halda, indi əməlli-başlıca qaranlıq düşüb.

– Gün gödəlib, xeyli gödəlib! – K. öz-özünə deyindi, sürüşüb kirşədən yerə düşdü, meyxanaya tərəf getdi.

Meyxanaçı yuxarıda, evin qabağında balaca artırmada dayanıb əlindəki fənəri başının üstünə qaldırmışdı, qımışa-qımışa onun yolunu işıqlandırırdı. K. arabacının hərəkətlərini beynində dolanırb ayaq saxladı, qaranlıqda hardansa öskürək səsi gəldi, oydu. Eyb etməz, haçansa bir də görüşərlər. Hər iki tərəfdən qapını kəsdiren kişiləri yalnız itaatle onu salamlayan meyxanaçının yanına qalxanda görə bildi. Fənəri meyxanaçının əlindən alıb onların üzünü işıqlandırdı, bir az qabaq rastlaşlığı adamları, Artur, Yeremias dedikləri. Hər ikisi onu hərbi qayda ilə salamladı. Əsgərlük vaxtını – ömrünün en xoşbəxt çağlarıntı gözləri öntünə getirib güldü.

– Kimsiz, nəcisin? – Soruşub bir-bir onları gözdən keçirdi.

– Sizin köməkçiləriniz, – ona cavab verdilər.

– Köməkçilərdir, – meyxanaçı astadan təsdiqlədi.

– Necə? – K. soruşdu. – Gətirtdiyim, gözlədiyim etibarlı köməkçilər sizsiniz?

Deyiləni təsdiqlədilər.

– Yaxşı ki, – K. xeyli fasılə verib dilləndi, – yaxşı ki geldiniz. – Aradan bir az keçəndən sonra yenidən dilləndi. – Onu da deyim ki, çox gecikməsiz, yaman məsuliyyətsiz adamsız.

– Yol uzaq idi, – hansısa dilləndi.

– Uzaqlığına uzaqdır, – K. təsdiqlədi, – ancaq mən sizinlə rastlaşanda qəsrəndən gəlirdiniz.

– Hə, – hər ikisi qısaca cavab verdi.

– Aparatlar həni? – K. soruşdu.

– Yoxumuzdur.

– Size etibar olunan aparatları deyirəm.

– Yoxumuzdur, – bir də təkrar etdilər.

– Eh, adamsız?! Yerölçmə peşəsindən başınız bir şey çıxarıır?  
– Xeyr.

– Əger etibarlı köməkçilərsizsə, bir şey bilməlisiz axı, – deyib K. onları qabağına saldı, meyxanaya apardı.

Bir azdan, özü də meyxanada – balaca masa arxasında, ortada K., sağ-solunda isə köməkçiləri – oturub kirimişcə pive içirdi. Bir masanı da kəndlilər tutmuşdu, eyzen dünən axşamkı kimi.

– Sizinlə mənimki çətin olacaq, – deyib K. yene də onların sifətini tutuşdurdu, – siz bir-birinizdən necə seçəcəm? Yalnız adınız bir-birindən fərqlənir, elə bil bir cüt... – sözüne ara verdi, sonra istər-istəməz davam etdi, – elə bil bir cüt ilansınız.

Oğlanlar gülümşədi.

– Başqaları bizi seçə bilir, – deyib özlərinə haqq qazandırdılar.

– İnanıram, – K. dedi, – özüm də bunun şahidi olmuşam, ancaq mən başqasının gözü ile baxmiram, öz gözlerimle də sizi ayıra bilmirəm. Ona görə də hər ikinizi bir adam kimi baxacam, hər ikinizi də Artur çağıracam, gərək ki, hansınızınsa adınız Arturdur, eləmi. Səninki, hə? – K. birindən soruşdu.

– Xeyr, – həmin oğlan cavab verdi, – mənim adım Yeremiasdır.

– Fərqi yoxdur, mən ikinizi də Artur çağıracam. Arturu harasa göndərsəm, Artura bir iş tapşırsam, her ikiniz gedəcəksiniz. Doğrudur, bunun mənə xeyrindən çox ziyanı olacaq, sizi ayrı-ayrı işə buyura bilməyəcəm, ancaq xeyri də az olmayıacaq, sizə tapşırıdığım hər işə bərabər məsuliyyət daşıyacaqsınız. İki öz aramızda necə bölüşdürəcəyinizin mənə dəxli yoxdur, ancaq gərək hər şeyi bir-birinizin üstünə atmayasınız, siz ikiniz də mənim üçün bir adamsınız.

Oğlanlar götür-qoy edib dedilər:

– Bu heç yaxşı olmadı.

– Olmaz da, bilirom, ürəyinizdən deyil, amma fikrimi dəyişmə-yəcəyəm.

Bir kəndlinin masanın dövresində vurnuxduğunu K. çoxdandı ki, görmüşdü, kişi axır ki, qəti qərara gələ bildi, köməkçilərdən hansına yaxınlaşış nosə piçildamaq istədi.

– Bağışlayın, – deyib K. əlini masaya çırpdı və ayağa qalxdı, – bunlar mənim köməkçilərimdir, görmürsüz ki, məsələ müzakirə edirik? Heç kəsin bize mane olmağa haqqı yoxdur.

– Oo, buyurun, buyurun, – deyib kəndlə qorxa-qorxa geri, dostlarının yanına çəkildi.

– Bir şeyə xüsusi fikir verməlisiz, – K. təzədən oturub dilləndi.

– Mənim icazəm olmadan hər kəslə söhbət etməyə ixtiyarınız yoxdur. Mən burda qəribəm, siz də menim etibarlı köməkçilərim-siniz, siz də qəribsiz. Ona görə də biz üç qərib həmişə olbir-dilbir olmalıdırıq, ol verin, görüm. – Hət şeyə hazır olan oğlanlar əllərini K.-ya uzatdılar. – Lazım deyil, çəkin pəncənizi, amma əmrəm qüvvədə qalır. İndi gedirəm yatım, sizə də məsləhət görürəm ki, yatasız. Bu gün bir günümüzü itirdik, sabah iş lap tezdən başlayacaq. Qəsrə getmək üçün xizək təpib düz saat altuda evin qabağında hazır dayanarsınız.

– Oldu, – birisi dilləndi.

O birisi isə onun sözünü kösdi:

– Oldu dəyirsen, özün də bilirsən ki, baş tutan iş deyil.

– Sakit, – K. dedi, – deyəsən, özünüzü bir-birinizdən ayırməq istəyirsiniz.

Bu dəfə də birinci danışan oğlan dilləndi:

– Haqlıdır, mümkün olan iş deyil, yad adam icazəsiz qəsrə gedə bilməz.

– Bəs icazəni hardan almaq olar?

– Bilmirəm, belkə, qalabaşından.

– Onda icazəni telefonla alarıq, tez olun, qalabaşına zəng vurun, ikiniz də!

Onlar aparata doğru qaçıdlar, – aman Allah, necə də itələşirdilər! Gəndən baxanda gülünc itaətkarlıqları vardı – tezə də calaşib soruştular ki, K. sabah onlarla qəsrə gələ bilərmi. “Yox!” cavabını, hətta masa arxasındaki K. da eşitdi. Cavab isə daha etrafliydi: “Nə sabah, nə də başqa vaxt.”

– Men özüm zəng edəcəyəm, – deyib K. ayağa durdu.

Bayaq kəndlilərdən biriylə olan söz-söhbət nəzərə alınmazsa, indiyə qədər K.-ya və köməkçilərinə çox da diqqət yetirmirdilər, lakin onun son kəlmələri ümumi maraqlı doğurdu. Hamı K. ilə birlikdə ayağa qalxdı, meyxanaçı, onları geri itələməyə çalışsa da, aparatın yanına toplaşış kişini dar bir dövreyə aldılar. Hamısına belə bir fikir hakim kəsilmişdi ki, K.-ya heç cavab da verməyəcəkler. K. xahiş edib onları sakitləşdirdi, bildirdi ki, heç kəsin fikrinə ehtiyac duymur.

Qulaqcıqdan zümzümə səsi gəlirdi, K. indiyə qədər telefonda belə şey eşitməmişdi. Sanki saysız-hesabsız körpə çıqtısını bir yere toplayıb çətinliklə, minbir əzabla vahid, zil bir səs yaratmışdır – ancaq əslində heç çıqtı da deyildi, elə bil haçansa itib-batmış avazlardan yaranmış bir nəgməydi – bəli, həmin səs adamin qulağına dəydikcə sənə elə gəlirdi ki, bu, təkcə eşitmək üçün yox, həm də insanın dərinliklərinə işləmək üçün ixtri edilmişdir. K. zəng çalmadı, eləcə qulaq asdı, sol qolunu telefonaltına söykeyib dinşədi. Nə qədər dinşədiyini özü de bilmədi; meyxanaçı ətəyindən dartana qədər telefondan aralanmadı. Sahibkar dedi ki, K.-nın arxasında çapar gelib.

– Çəkil! – Özündə olmayan K. birbaşa telefona qışkırdı, çünki ordan da kimse dilləndi:

– Danışan Osvalddır, bəs Siz kimsiz? – Bağırdı. Çox ciddi, çox təkəbbürlü bir səsle bağırdı. K.-ya elə geldi ki, hətta arada dil xətası da oldu. Lakin o səsə qarışan növbəti ciddilik həmin səhv düzəltməyə çalışdı. K. adını deməye çəkindi. Telefonun əlində aciz qalmışdı, xəttin ucundakı ağzına gələni deyo bilər, dəstəyi qırğa qoyardı, o da xeyirli yollardan birini öz əliylə öz üzünə bağlamış olardı. K.-nın tərəddüdü kişini haldan çıxartdı. – Kimdir axı? – Soruştub əlavə etdi.  
– Ordan tez-tez zəng vurmasalar mənim üçün daha xoş olardı, məgər indicə zəng etməmişdilərmi?

K. bu eyhama məhəl qoymadı, qəfil bir qətiyyətlə dedi:

– Yerölçən cənablarının köməkçisidir.

– Nə köməkçi? Nə cənab? Nə yerölçən?

K.-nın yadına dünənki telefon söhbəti düşdü:

– Fritsdən soruşun, – kəsə cavab verdi. Təəccübü gərünsə də, bu ötkəmliyin xeyri dəydi. Lakin K.-ni öz xeyrindən çox, dövlət işlərinin bir əldə toplanması heyrətləndirdi. Cavab belə oldu:

– Bilirom. Yenə o yerölçən. He, hə, nə olsun? Hansı köməkçidir?

– Yozefdir, – K. cavab verdi. Arxasındaki kəndlilərin gurultusu xeyli mane olurdu; öz adını deməməsindən açıq-aşkar narazı qalmışdır. Lakin K.-nın onlara cavab verəsi hali yox idi, çünki söhbət başını yamanca qatmışdı.

– Yozef? – Soruştular. – Köməkçilərin adı... – kiçik fasile. Ancaq bilinirdi ki, kimdənsə köməkçilərin adını öyrənirdilər, – Arturdur, Yeremiasdır.

– Bunlar təzə köməkçilərdir, – K. dedi.

– Yox, köhnələrdir.

– Təzələrdir, köhnə mənəm, bu gün cənab yerölçənin dalınca gəlmİŞEM.

– Xeyr! – Telefonda bu dəfə daha bərkden bağırdılar.

– Onda bəs men kiməm? – K. halını pozmadan soruştı.

Azacıq fasılədən sonra həmin səs yenə bayaqkı dil xətasıyla danışdı, ancaq bu, ürekdən gələn ehtiramlı bir səsə oxşadı:

– Yaxşı, köhnə köməkçi ol. – K. həmin səsin ahenginə heyran qaldığından az qala verilən sualı eşitmədi. – Nə isteyirsən?

K. dəstəyi yerindən assayı, yaxşı olardı. Bu danışqdan artıq heç nə gözlemirdi. Lakin özünü zorlayıb bir də soruştı:

– Ağam haçan qəsrə gele biler?

– Heç vaxt, – qəti cavab verdilər.

– Oldu, – deyib K. dəstəyi asdı.

Arxasındaki kəndlilər ona lap yaxınlaşmışdır. Yan-yörələrinə baxışan köməkçilər kəndliləri ondan aralamağa çalışırdılar. Deyəssən, bu, adicə məzhekəydi, söhbətin nəticəsindən razı qalan kəndlilər də asta-asta geri çəkilirdilər. Bu vaxt dəstə arxadan gələn kişinin iti addım səslərindən iki yere bölündü, kişi K.-nın qarşısında təzim edib ona bir məktub verdi. K. məktubu əlində tutub ona daha vacib adam kimi görünən bu kişiyə baxdı. Onunla köməkçilər arasında çox böyük bir oxşarlıq vardı, o da köməkçilər kimi çaydaq, çevik, cəld idi, onlar kimi qıvrıq geyinmişdi, amma onlardan tamamilə seçilirdi. Kaş K.-nın köməkçisi elə bu olaydı. Bu kişi ona dabbığın yanında gördüyü südəmər körpəli qadını xatırlatdı. Kişi təpədəndirnəga ağ geyinmişdi, güman ki, paltarı ipəkden deyildi, hamının kimi adicə qış paltarıydı, amma bu paltarda bir ipək zərifliyi, bir ipək əzəməti vardi. Kişinin sıfəti aydın, işıqlı, gözləri həddən artıq iriydi. Sirayətli təbəssümü vardi. Əlini üzünə çəkdi, sanki bu təbəssümü hürkütmək istədi, ancaq bacarmadı.

– Kimsən? – K. soruştı.

– Adım Barnabasdır, çaparam, – kişi dilləndi. Damşarkən dodaqlarının terpənişindən həm kişi sərtliyi, həm də qadın incəliyi duyulurdu.

– Bura xoşuna gəlir? – deyib K. kəndliləri göstərdi.

Hamusunun sıfətindən cyni iztirab yağan – kollə sümükleri sanki üst tərəfdən döyülib yastılanmış, keçirdikləri iztirab cizgiləri də üzərinə qonmuşdu – kömbedodaq, ağızçıq kəndlilərə olan marağın K. hələ də itirməmişdi. Onlar da K.-ya baxırdı, ya da özlərini clə göstəridilər ki, guya heç bu tərəfə baxmırlar, çünki hərədən baxışları pəren düşür, K. geri döñəndə isə ətrafdakı əşyalara ilisib qalırdı. K. bu vaxt bir-birini qucaqlayan, baş-başa verib gah mütliliklə, gah da lağla piçılداşan köməkçilərini göstərdi. Əlini bu adam-lara tərəf elə qulacladı ki, sanki fövqələdə vəziyyətdə kiminsə zorla ona qoşduğu əyanlarını təqdim edirdi. Sonra da gözlədi ki, – K.-nın en çox can atlığı yaxınlıq clə bundaydı – Barnabas həmişə onunla başqaları arasında fərq qoysun. Lakin Barnabas sualı almadı – açıqca görmək olurdu ki, qəsdən elemədi, – bunu, yaxşı tərbiyə görmüş nökrə kimi ağasının ona elüzəri dediyi bir söz təki qəbul edib onu qulaqardına vurdu, elə yalnız sual olduğu üçün də yan-yörəsinə boylandı, əlini yellədib tanış kəndliləri salamladı, köməkçilərlə bir-iki kəlmə kəsdi, bunların hamisini da onlara qaynayıb qarışmadan çox sərbəst, en adı bir şey kimi etdi. K. da – sözü yerə düşmüş, lakin bundan pərt olmamışdı – əlindəki məktubun üstünə qayidib onu açdı. Məzmunu beləydi: “Möhtərəm cənab! Bildiyiniz kimi, Siz qrafıqlıda işə götürülmüşünüz. Sizin birbaşa rəisiniz kəndxudadır, işiniz və donluğunuz barədə lazımı məlumatı ondan ala bilərsiniz və ona hesabat verməye borclusunuz. Buna baxmayaraq, mən də Sizi gözdən qoymayacam. Bu məktubu Sizə yetirən Barnabas vaxtaşırı arzulanınızı öyrenib mənə məlumat verəcək. İmkanım çatdıraqça Sizə kömək göstərməyə hər an hazırlam. Bircə istəyim var ki, o da işçilərimin məndən razı qalmasıdır.” İmza o qədər də yaxşı oxunmurdu, amma yanında bu sözlər yazılmışdı: 10-cu dəftərxanının sədri.

– Gözlo! – K. müntəzir durmuş Barnabasa deyib meyxanaçını yanına çağırıldı ki, ona bir otaq ayırsın, məktubun məzmunu ilə ətraflı tanış olmaq istəyir. Birdən də yadına düşdü ki, hər cür rəğbətinə baxmayaraq, Barnabas onun üçün çapardan başqa heç nə deyil və ona pive sifariş verdi. Barnabasın bu təklifi necə qəbul edəcəyinə də xüsusi diqqət yetirdi. Barnabas pivəni məmənuniyyətlə alıb başına çökdü. Sonra K. meyxanaçına qoşulub getdi. Meyxanada K. üçün yalnız balaca bir dam otağı tapa bildilər, hələ bunun özü də xeyli baş ağrısına səbəb oldu, çünki orada indiyə qədər iki qaravaş yatırdı,

indi onları ayrı yerde yerləşdirmək lazımdı. Əslində heç yerləşdir-mədilər, bir növ çöle atdırılar, otaqda yır-yığış cəmədilər: vur-tut yatacaqsız bircə carpayı, bir-iki yastıq-mütokkə, bir dənə dünəndən bəri çırpılmamış çul. Divarda isə müqəddeslərin şəkli, bir neçə əsgər görkəmi. Otağın havasını da dəyişmemişdilər, yəqin tikişləşirdilər ki, təzə qonaq burda çox qalmayacaq və onu saxlamağa əslində heç çalışmırıdilar da. K. isə hər şeydən razı qaldı, çula bürünüb masanın arxasına əyləşdi, şamın işığında məktubu bir də oxumağa başladı.

Məktubun hər yeri eyni deyildi, elə yerləri vardi ki, onu azad adam hesab edib iradəsiylə hesablaşırıdilar, məselən, lap elə başlanğıçı, arzularına aid olan hissələri. Elə yerləri də vardi ki, onunla ya aşkar, ya da üstüörtülü şəkildə xırda, dəftərxanadan güclə sezilen bir işçi kimi rəftar edirdilər: rəis çalışacaqdı ki, “onu gözdən qoymasın”, başının ağası kəndxudadır, hətta ona hesabat verməlidir, yeganə hemkarı isə olsa-olsa, kənd polisidir. Şübhəsiz, bəzi yerləri, hətta ziddiyyətliydi, ancaq elə qabarlıq verilmişdi ki, qəsdən edildiyinə şübhə yeri qalmırıdı. Belə ciddi üsul-idareyle bu məktubun səhələn-karlıqdan yazılıdığını güman etmək yalnız ağılsızlıqdan olardı. Səhələnkarlıq fikrini K. güclə dəf etdi, burda daha çox açıq-aşkar teklif olunmuş seçim imkanını gördü: məktubdan lazımı nəticə çıxarmağı onun öhdəsinə buraxmışdılar, bilmək istəyirdilər ki, qəsrə elüzəti bağlılığı saxlamaqmı, yoxsa bütün iş-güçünü Barnabasın gətirdiyi məlumatlarla quran adicə kənd məmuru kimi qalmaqmı isteyir. K. seçməkde tərəddüd etmedi, heç indiyə qədər qazandığı təcrübəsi olmasa da, tərəddüd edən deyildi. Yalnız kənd məmuru kimi qəsr-dəki ağalardan imkancı gen gəzse, orda haçansa, nəyəsə nail ola bilərdi, onda da indi ona inamsızlıq göstərən, dostluq etməsələr də, hər halda yurdudaşə çevrilmiş bu kənd adamları onun haqqında ağızdolusu danışib-söyləməye başlardılar, hasansa Qerşteker, Lazeman seviyyəsinə gələrdi – bu da tez olmaliydi, hər şey bundan, bir də yuxarıdakı cənablardan, onların mərhəmətindən asılıydı, – onda nəinki hemişəlik bağlı qalan, hətta gözəgötürməz qapılar da bircə zərbə onun üzüne açılsırdı. Doğrudur, təhlükə də qalırdı və sanki tamam qaçılmazdı, bu, məktubda xüsusi vurguya, sevinc hissiylə qeyd olunurdu. Bu da işləmek məsəlesiyydi. Qulluq, rəis, iş, donluq təyini, hesabat, fəhləlik... Məktub bu sözlərlə doluydu, clə şəxsi bir məsələyə toxunanda da işə bu baxımdan yanaşırdılar. K. işçi olmaq

isteyirdisə, buyursun, onda gərək ağına-bozuna baxmasın, qoyulmuş qanunları neçə var, eləcə də qəbul etsin. K. bilirdi ki, onu bu işə zorla məcbur etmirlər, burasından qorxmurdı, çəkinmirdi, amma qol-qanadını sindiran düşdüyü mühitin güclü sıxıntısı, addimbaşı rast gəldiyi ümidsizlik, təsirini duya bilmədiyi hər anın zehmi – bax bunlardan qorxub çəkinirdi, elə bu qorxu ilə də döyüşə atılmalıdır. Məktub da məhz bunu deyirdi: K. döyüşə atılırdısa, gərək qorxma-yaydı, ürəkli olaydı. Cox incəliklə başa salırdılar, bunu da yalnız narahat – natəmiz yox, narahat – bir vicdan seze bilordi, cəmi üçcə sözlə onun qulluğa götürülməsinə işaret vurulurdu: "Özünüz bildiyiniz kimi." K. razılığını verdi, həmin andan da, məktubda deyildiyi təki, işe qəbul olunduğunu başa düşdü.

K. divardakı şəkillərdən birini götürüb məktubu onun yerinə asdı. Bu otaqda yaşayacaqdısa, məktub da burdan asılmalıdır.

Sonra aşağı, yemək otağına endi. Barnabas köməkçilərlə masa arxasında əyleşmişdi.

– Ho-ho, hələ burdasan, – K. heç bir ehtiyac olmadan, yalnız Barnabası gördüyüne sevinib dilləndi.

Barnabas dik atıldı. K. içəri girən kimi kəndlilər ayağa qalxıb ona yaxınlaşdılar, K.-nın arxasına düşüb tüyününə onlarda artıq adət halını almışdı.

– Deyin görüm, axı nə isteyirsiniz? – K. qışkırdı.

Kəndlilər pərt olmadılar, ağır-agır dönüb öz yerlərinə qayıtdılar. Arada kiminsə qımışa-qımışa dediyi atmacaya başqlarının da dodağı qaçıdı.

– Adam gündə təzə bir şey eşitməsə... – deyib kişi dodağını yaladı, sanki bu təzə şey dadlı yemək idi. K. heç kəsin könlünü almaq istəmedi, onu az da olsa saymaları yaxşıydı, amma Barnabasin yanında təzecə oturmuşdu ki, kəndlilərdən kiminsə nəfəsini boynunun arasında hiss etdi. Dediyyinə görə, guya duz çanağını götürməyə gelmişdi. K. hirsindən az qala qıç olub ağaca döndü, kəndlilər də duz çanağını unudub aralandı. K.-nın hövselədən çıxarmaq çox asan idi, kəndçiləri üstüne salsan yetərdi, qır-saqqız olub yapışmalan onu insanların adamayovuşmazlığından da bərk cinləndirirdi. Bundan başqa, ortada ayrı bir pünhanlıq da vardi: K. onların masasına əyleşsəydi, hamısı durub gedəsiydi. Yalnız Barnabasin burda olması onu dava-qalmaqaldan çəkindirdi. Ancaq buna baxmayaraq, yene də hədəylə kəndlilərə

terəf döndü, onlar da üzlərini K.-ya çevirmişdilər. Kendlilərin yalnız ona baxmaq məsələsində birləşdiklərini, burda beləcə oturduqlarını gördükcə K.-ya elə gəldi ki, arada nə pislik, nə də yamanlıq var. Bəlkə, doğrudan da ondan nəsə umurdular, amma deyə bilmirdilər, əgər belə deyildisə, onda, bəlkə də, bu, yerli camaata sirayət etmiş bir uşaqlıq xasiyyəti idi. Müşterilərə gətirdiyi bir stekan pivədən ikiəlli yapışan, sakitcə dayanıb K.-ya baxan, mətbəxin pəncərəsindən çölə əyilib qışqıran arvadının dediklərini qulaqardına vuran meyxanaçının özündə də bir uşaqlıq xasiyyəti yoxdumu?!

Xeyli təskinlik tapıb Barnabasa tərəf döndü, köməkçilərini qovmaq istədi, amma heç bir bəhanə tapmadı. Yazıqlar başlarını aşağı salıb qarşılardakı pivəyə baxırdılar.

– Məktubu... – K. söze başladı, – ... oxumuşam, məzmunuyla tanışsız?

– Yox, – Barnabas cavab verdi. Baxışı dilindən çox söz deyirdi.

Bəlkə K. kəndlilərə pis baxmaqdə yanıldığı kimi buna da yaxşı baxmaqdə yanılırdı. Məger kəndçilərin içinde olması onlara xoş deyildimi?!

– Məktubda sənin də adın çekilir, hərdən məndən başçımıza, ondan da mənə xəbər aparıb-gətirməlisən, ona görə də fikirləşdim ki, içindəkindən hələ olarsan.

– Mənə tapşırılan oydu ki, məktubu sahibinə çatdırım, oxunub qurtarana qədər gözləyim, lazımlı bilinsə, şifahi, ya da yazılı cavab aparırmı.

– Yaxşı, – K. dədi – yazılı ehtiyac yoxdur, cənab rəisə çatdır ki... Adı nəydi? İmzasını oxuya bilmədim.

– Klamm, – Barnabas cavab verdi.

– Məni qəbul elədiyinə, eləcə də xüsusi səmimiyyətinə görə – burda nəyə qadir olduğumu hələ göstərməsəm də, belə şeylərə qiymət verməyi bacarıram – təşəkkürümü ona yetir. Mən hemişi onun dediyi ile oturub-duracam. Daha elə bir arzu-diləyim yoxdur.

Hər şəxə diqqət yetirən Barnabas K.-dan icazə istədi ki, tapşırığı tekrar etsin. K. icazə verdi, Barnabas hamısını sözbesöz tekrarladı. Sonra sağıllاشماq üçün ayağa qalxdı.

Səherdən K. onun sir-sifətinə tamaşa edirdi, indi axırıncı defə diqqət yetirdi. Barnabas da K. boyda olardı, buna baxmayaraq, deyəsən, baxışları K.-nın qarşısında duruş gətirə bilmədi, özü də bu, mütililiyindən oldu, çünkü kimdənse utandığını gümən etmək çətindi.

Əlbətə, adico clciydi, getirdiyi məktubun məzmunundan xəberi yoxdu, məktubdan heç nə bilməsə də, elə baxışı, gülüşü, yerişi özü bir xəbor idi. K. Barnabasa əl verdi, baş eyib sağıllaşmaq istədiyindən bu, onu tamam çasdırdı.

Cıxıb gedəndə isə — qapını açmazdan qabaq çıynını xeyli oraya söykəyib heç kəse yönəlməyen bir baxışla otağı nəzərdən keçirmişdi — K. köməkçilərinə dedi:

— Otaqdan cizmaqaramı gotırırm, sabahki işimizi müzakirə edək.

Köməkçilər də ona qoşulub getmək istədilər.

— Siz qalın! — K. dilləndi.

Onlar qalmaq istəmədilər. K. hırslı�ib əmrini xeyli ciddiliklə təkrarladı. Barnabas dəhlizdə görünmürdü, məgər indico çıxıb getməmişdi?! K. onu evin qarşısında da — bireldən qar yağırdı — görəmədi.

— Barnabas! — deyib çağırıldı.

Cavab gəlmədi. Yoxsa meyxanadaydı? Deyəsən, doğrudan da ordaydı. Bununla belə K. var gücü ilə “Barnabas!” — deyib çağırıldı. Bu ad gecənin qoynunda guruldadı. Lap uzaqlardan zəif bir cavab eşidildi; gör nə qəder aralanıbmış. K. onu geri çağırıldı, həm də özü ona doğru yeridi. Rastlaşdıqları yerdən daha meyxana görünmürdü.

— Barnabas, — K. dilləndi, səsinin titreyişini boğa bilmədi, — sənə bir şey demək istəyirdim. Amma gördüm ki, yerim çox pisdir, yönəmsizdir. Qəsrən bir umacağım olacaqsə, gərek sənin təsadüfi gəlmişinə ümid bəsleyem. İndi təsadüfən sənə çatmasaydım — lap uçursan ki, mən də elə biliirdim, hələ evdəsən, — kim bilir, növbəti gəlisiyi nə qədər gözleyocəkdir.

— İstəsən, başçıdan xahiş edərsən, mən də qoyduğun vaxtda özümü sənin yanına yetirərem.

— Heç bu da bəs eləməz. Bəlkə, düz bir il heç nə istəyəsi olmadı, ya da sən gedəndən on beş dəqiqə sonra ortaya çox vacib bir iş çıxdı...

— Necə bilirsiz, — Barnabas cavab verdi, — başçımıza deyimmi ki, onunla Sizin aranızda mən yox, bir başqası əlaqə saxlasın?

— Yox, yox, qətiyyən yox, bunu elə-bələ dedim, yaxşı ki, bu dəfə sənə çatdım.

— Bəlkə, geri, meyxanaya qayıdaq, — Barnabas soruşdu, — təzə tapşırığını orda verəsən? — Artıq meyxanaya doğru ilk addımını atmışdı.

— Lazım deyil, Barnabas, mən özüm bir az səninle gedərem,

— Niyə meyxanaya getmək istəmirəm? — Barnabas soruşdu.

— Orda mənə mane olurlar, — K. dedi, — kəndlilərin hər şeyə baş soxduqlarını özün gördün ki!

— Sənin otağına gedərik

— Mənimki deyil, qaravaşların otağıdır, — K. cavab verdi, — kirli-paslı, qaranlıq. Elo orda qalmamaqdən ötrü səninle getmək istəyirəm. Amma sən... — tərəddüdünə birdəfəlik son qoymaq üçün əlavə etdi, — gərek mənim də qolumdan yapışsan, çox arxayı, inamlı yeriyirsən.

K. onun qolundan sallaşdı. Hava tamam qaralmışdı. Barnabasın sıfeti görünmürdü, özünü güclə seçmək olurdu, K. əlini qabağa uzadıb bir müddət dəvdəndi.

Barnabas razılıq verdi, meyxanadan aralandılar. Əlbətə, K. hiss edirdi ki, bütün ciddi-cəhdlərinə baxmayaraq, Barnabasla ayaqlaşa bilmeyəcək, arxayı yerişi ona mane olacaq, onu da biliirdi ki, adı vəziyyətlərdə çox şey bu cür köməkçi amillərin uchbatından alt-üst olur, günorta K.-nın qarda batıb qaldığı və yalnız Barnabasın dartıb çıxara biləcəyi kənar küçələrde olduğu kimi. Bu cür fikirləri indi o, yaxına buraxmır, təsəllisini də onda tapırdı ki, Barnabas susurdu; kırımış yerimələri, əslinə qalsa, elə Barnabas üçün də birgəlik məqsədine çevrile bilərdi.

Gedirdilər, amma hara getdiklərini K. hələ bilmirdi, heç nə ona tanış gəlmirdi. Hətta kilsəyə çatıb-çatmamaları melum deyildi. Boş-boşuna getməyi xoşlamadıqdan öz düşüncələrinə də hakim kəsilə bilmədi. Qarşidakı hədəfi tuşlayıb getmək evozino, çəşib qalırdılar. Doğma yurdı gözləri öündən çekilmir, xəyal onu qanadına alıb aparırdı. Elə ordan baş məydanda bir kilsə vardi, həyətinin bir hissəsində köhnə qobırışanlıq salınmışdı, o, hündür hasara alınmışdı. Təkkütük oğlan uşağı tapılardı ki, həmin hasarı aşa bilsin, heç K.-nın özü də bacarmırdı. Uşaqları bura maraqla çekib gətirmirdi, qobırışanlığın daha elə bir sırrı də qalmamışdı. Dəmir barmaqlıqlı balaca qapıdan azmı içəri keçmişdilər. İndi azarları yalnız hündür, hamar hasarı ram etmək idi. Bir gün çəşt vaxtı — kimsəsiz, boş meydan işığa qorq olmuşdu, K. onu bu cür nə evvel, nə də sonralar görmüşdü — hasarı birinci cəhdən, çox asanlıqla ram edə bildi; həmişə qalxa bilmədiyi, sürüsüb düşdürüyü yerdən bu dofe asanca dırmaşıdı, dişlerinin arasında balaca bir bayraq da vardi. Ayağının altından qopan suvaq yerə çatmayış artıq o, divarın başındaydı. Bayraqı sancdı, külək dartıb parçanı tarım çəkdi, K. aşağı, ətrafına boylandı, çıynı üstdən qanrlıb geriyə, yere gömülülmüş xəçlərə baxdı; indi o hamidan ucada dayanmışdı. Bu

vaxt təsadüfən müəllimləri gəlib çıxdı, K.-ya ters-ters baxıb onu aşağı düşürdü. Yerə tullananda dizini yaraladı, birtəhər gəlib evə çıxdı, amma hər halda isteyinə çatmışdı, divarın üstünə qalxa bilməşdi, bəsiydi. Bu qələbədən doğan hiss o vaxt ona xeyli mənəvi dayaq oldu, buna qətiyyən giçlik demək olmazdı, çünki indi, aradan bir neçə il keçəndən sonra, qarlı gecədə Barnabasın qoluna girib gedəndə köməyinə galirdi.

Demək olar, Barnabasdan sallaşmışdı, o da dərtib aparırdı, aralarından sakitliyi qırı bilməmişdilər. Yola baxanda K. bircə onu bilirdi ki, hələ yan küçələrə burulmayıblar. Özünə söz verdi ki, yoluñ çətinliyinə, geriye dönməyin ağırlığına baxmayaraq, yoluñdan qalmayaçaq. Birtəhər sürünüb axırına çıxmaga, çox güman ki, gücü çatardı. Məgər bu yoluñ bir sonu olmaliydi, ya yox? Qəsr gündüz ona asan dəf olunan bir qala təsiri bağışlamışdı, indi yəqin ən kəsə yolla gedirdi.

Bu vaxt Barnabas ayaq saxladı. Hardaydilar? Yol qurtarmışdım? Barnabas onunla sağollaşacaqdımı? Yox, baş tutan iş deyildi. Barnabasın qolundan elə bərk yapışdı ki, özünün əti ağrıdı. Yoxsa möcüzəni baş verecəkdi, gəlib sarayamı, onun darvazaları ağıznamı çatmışdılar? Amma K.-nın bildiyinə görə yoxusu qalxmamışdılər axı. Ya bəlkə, Barnabas onu tədricon qalxan bir yolla aparmışdı?

— Hardayıq? — K. astadan, sanki Barnabasdan çox özündən soruşdu.  
— Evdə, — Barnabas da o cür cavab verdi.  
— Evdə?  
— Conab, indi iso diqqətli ol ki, sürüşməyəsən. Yol enişə düşür.  
— Enişə?  
— Bir-ikicə addım, — Barnabas əlavə edib qapını döyüdü.

Qapını qız açdı; onlar yarıqaranlıq, iri bir otağın astanasında dayandılar, çünki lap arxadakı sol əldə, masanın başı üstündən balaca bir yağı çırığı ölüzyirdi.

— Yanındakı kimdir, Barnabas? — qız soruşdu.  
— Yerölçən.  
— Yerölçən, — qız üzünü masaya tutub ucadan təkrar etdi. Bundan sonra iki yaşlı adam — bir ər, bir arvad, — bir nefer də ayrı qız ayağa qalxıb K.-ni salamladılar. Barnabas ev adamlarını bir-bir ona təqdim etdi: atası, anası, bacıları Olqa, Amalya. K. onlara heç düz-əməlli baxa da bilmədi, İslammış üst paltarını alıb sobanın yanına qurumağa qoydular. K. etiraz etmedi.

Deməli, bu evin sevimli adamları onlar yox, təkcə Barnabas oldu. Bəs onda niyə burdaydilar? K. Barnabası qırığa çekib soruşdu:

— Niyə evə goldin? Yoxsa, qəsrin həndəvərində yaşayırsız?  
— Qəsrin həndəvərində? — Barnabas təkrar etdi, elə bil K.-ni başa düşmürdü.

— Barnabas, axı sən meyxanadan birbaşa qəsrə getmək isteyirdin.  
— Yox, cənab, evə gəlmək isteyirdim; qəsrə sabah tezdən gedəcəm, heç vaxt orda gecələmirməm.  
— Belə, — K. dedi, — deməli, qəsrə getmək istəmirdin, bura gəldin. — Sifeti ona solğun, özü iso cılız göründü.

— Bəs bunu mənə niyə demədin?  
— Sən soruşmadın, mən də demədim, — Barnabas cavab verdi, — axı mənə nəsə tapşırıq vermək isteyirdin, amma nə meyxanada, nə də öz otağında dedin, mən də fikirləşdim ki, burada, ata-anamın yanında heç kəs sənə mane olmaz, istədiyin tapşırığı verə bilərsən. İstəsən, bu saat hamısı otaqdan çıxar. Xoşuna gəlse, lap bizdə də gecələyə bilərsən. Düz iş görməmişəm?

K. cavab verə bilmədi. Deməli, anlanılmazlıq olub, çox axmaq, murdar bir anlaşılmazlıq, K. da buna tamam-kamal təslim olub. Barnabasın dar, ipək kirmi parıldayan jaketi onu yaman ovsunlayıbmış, indi onun düymələrini açanda altındaki çirkədən rəngi bozarmış, yamaqlı, eybecər köynoyi, enli, sümüklü sinəsi qabarıb üzə çıxırdı. Böyük-başındakılar bu mənzərəyə tam uyğun idi, hətta, onu bir az dəqiqlişdirirdi do: ağır-agır sürünen, — qurumuş qıçlarından çox, dəvdənən əllərinin köməyilə yeriyyən atası, şışdiyindən güclə bir iki addım ata bilən, əlini qoynunda çarpezlaşmış anası. İkişi də — atası da, anası da — K. içəri girəndən küncdən qalxıb ona doğru yeriyyir, lakin hələ də gəlib çata bilmirdilər. Həm bir-birinə, həm də Barnabasa oxşayan, lakin Barnabasa nisbətən xeyli qaşqabaqlı görünən gövdəli, sağlam, sarışın qaravaş bacılar qonağın yanında dayanıb ondan salam gözleyirdilər. O isə heç nə deye bilmirdi. Elə fikirləşmişdi ki, bu kənddə hər kəs onun üçün bir mənə kəsb edəcək və yəqin ki, elə doğrudan da beləydi, təkcə bu adamlar onu maraqlandırmırıdı. Meyxanaya təkcəninə gedib çıxa bilsəydi, ele indidən buranı tərk edərdi. Səhər tezdən Barnabasla qəsrə getmək imkanı da onu çəkmirdi. Indi, gecəyarısı, camaatdan xəlvət qəsrə girərdi, amma indiki Barnabasın köməyilə yox, bayaq gözüne xoş görünən, indiyə qədər rastlaşlığı adamların hamısından ona yaxın olan, tutduğu vəzifəyə görə qosrla daha sıx əlaqəsini güman etdiyi Barnabasla, sözündən çıxmadığı hamı ilə bir masanın arxasında oturduğu belə bir ailənin

oğluyla; qəsrədə heç gecolomək imkanı olmayan adamlı qol-qola tutub günün-günorta çığı qəsrə getmək mümkün deyildi, bu, gülünc, ümidsiz bir xülyaydı.

K. pencəronin qabağında oturdu, qərara almışdı ki, bu ailənin qullığundan imtina edib gecəni elə burda keçirsin. Onu evindən qovan, ya da ondan çəkinən kəndlilər K.-ya bunlar qədər təhlükəli görünmədi, çünkü onlar K.-ni əsində öz ümidiñə buraxmış, gücünü toplayıb ayaq üstə durmaqdə ona kömək etmişdilər. Amma məzələnmək xatirine onu qəsrə yox, öz evinə gətiñən bu cür yalançı köməkçilər istəsələr də, istəməsələr də onu başdan edir, gücünü əlindən alıb ümidiñi qırırdılar. Onu ailə üzvlərinin başına yiğışdıgi masaya devət etmələrinə məhəl qoymayıb oturduğu yerden tərpenmədi.

Bu vaxt bacıların zərifi hesab olunan Olqa ayaqá qalxdı, sıfətinə qız utancaqlığı verib K.-nın yanına gəldi, masaya buyurmasını xahiş etdi, dedi ki, çörək, salat hazırlır, indi də gedib pivə getirəcək.

— Hardan? — K. soruşdu.

— Meyxanadan, — qız cavab verdi.

Cavab K.-nın ürəyincə oldu. Qızdan xahiş etdi ki, pivə getirməsin, lazıim deyil, bacarsa onu meyxanaya aparsın, işi tőkülüb qalib. Melum oldu ki, Olqa meyxanaya getmir, yaxındakini — ağaların qaldığını nozordə tutur. Amma K. xahişindən dönmədi, dedi ki, onu da götürüsün, fikirləşdi ki, bəlkə, babat bir yer tapa bildi, nə qədər pis olsa da, burannın on yaxşı çarpayısından pis olmazdı. Olqa o saatca cavab vermədi, masa tərəfə boylandı. Qardaşı artıq ayaqá qalxmışdı, başı ilə razılığını bildirib dedi:

— Cənabin könlü belə istəyirsə...

Bu razılıqdan sonra K. az qalmışdı ki, razılığını geri götürüsün, çünkü Barnabas ancaq mənasız şeylərə razılıq verə bilərdi. Lakin K.-nın meyxanaya buraxılması məsəlesi müzakirə olunanda və hamı buna şübhə ilə yanaşanda o, xahişino heç köklü bir səbəb tapmağa da cəhd etmedi, dediyindən dönməyib gedəcəyini bildirdi. Bu ailə onu necə vardi, eləcə də qarşılamağıydı, düzüñə baxsan onlardan utanıb-çekinməyə də esası yoxuydu. Onu çəşdirən yalnız və yalnız ciddi, eyilməz, yenilməz, bəlkə də, bir az qapalı, lal baxışlı Amalya idi.

Meyxanaya gedən qısa yolda — K. Olqanın qolundan asılmışdı, bayaq qardaşı dartıb apardığı kimi, indi də qız onu çəkib aparırdı, çünkü köməksiz keçinə bilmirdi — öyrəndi ki, bu meyxana, əsline qalsa, yalnız qəsrədəki ağalar üçün nezordə tutulub, kənddə işləri

olanda bura gəlib yeyib-içir, hotta hərədən gecələyirler də. Olqa K.-ya ürək qızdırıb ləp astadan danışındı. K. da qardaşı ilə getməkdən həzz aldığı kimi indi də qızla yanaşı getməkdən xoşallanırdı. K. ürəyindən keçən xoş duyuları qovmaq istəsə də, bacarmadı.

Meyxana çöldən K.-nın yaşadığı meyxanaya çox oxşayırıdı. Görünür, bu kənddə zahiri fərqlər azlıq təşkil edirdi, amma hər halda xırda-xuruşlarına rast gəlmək olurdu: burdakı artırmən məhəcceri vardi, qapının üstündən qəşəng bir fener bərkidilmişdi. İçəri girəndə başlarının üstündən iri bir parça dalgalandı, qraflığın çoxxəngli bayraqıydı. Dəhlizə çatan kimi həmişə burda müəyyən məqsədə gəzisən meyxanaçı ilə üz-üzə gəldilər. Yanlarından ölüb gedəndə xırda, ya da mürgülü sinayıcı gözlərini K.-ya dikib dedi:

— Cənab yerölçən yalnız piştaxtaya qədər gedə bilər.

K.-ya tələsik havadəriq edən Olqa əlüstü dilləndi:

— Əlbəttə, o ancaq məni müşayiət edir.

K. isə nankorluq edib Olqadan aralandı və meyxanaçını kənara çekdi. Olqa səbrini basıb dəhlizin qurtaracağında gözləməyə başladı.

— Burda memnuniyyətle gecələyərdim, — K. dedi.

— Əfsuslar olsun ki, mümkün deyil, — meyxanaçı cavab verdi. Görünür, hələ xəberiniz yoxdur. Bura yalnız qəsrədən olan adamlar üçün nezordə tutulub.

— Bu, sərəncam ola bilər, amma mənə, hardasa künçdə-bucaqda bir yer tapılar.

— Sizə canla-başa əl tutardım, — meyxanaçı cavab verdi, — lakin sərəncamın ciddiliyindən çıxış edib deyim ki, Siz qərəbsiz, belə şeyləri bilməzsiz, qəti baş tutan iş deyil, çünkü ağalar həddən artıq dəymədüşər olurlar. Əminəm ki, qərib adamı yola aparmağa qadir deyillər, on azi hazır deyillər. Əgər mən Sizin burda gecələməyinize razılıq versəm və Sizi də təsadüfən — təsadüf də, maşallah, həmişə ağaların tərəfində olur — tapsalar, onda təkcə men batmırıam, həm də Sizin işiniz bitmiş olur. Gülməli çıxır, amma belədir, neyləyək?!

Bir əlini divara dirəmiş, birini de belinə qoymuş, ayaqlarını çar-pazlayıb azca K.-ya doğru eyilmiş, onunla səmimi, mehribən səhbət edən bu hündür, az qala təpədən-dırnağa düymələnmiş cənab tutqun, tomtəraqlı kəndlisiyəq palтарına baxmayaraq, deyəsən, heç bu kənddən adamı deyildi.

— Sizə tamamilə inanıram, — K. dedi, — düzgün ifadə etmədiyimə baxmayıñ, heç sərəncamın əhəmiyyətini də azaltmaq fikrim yox-

dur. Diqqətinizi bircə şeyə yönəltmək isteyirəm. Sarayda yaxşı ola-qələrim var, həle nə qədər desən də olacaq, heç qoyarıqmı, mənim burda gecələməyimden Sizə xəter toxunsun; məgər bunların hamısı Sizin üçün zəmanət deyilmə?! Mən lap kiçik bir yaxşılığın da altında qalan oğlanlardan deyiləm.

— Bilirəm, — meyxanaçı dillənib bir də təkrar etdi. — Burasını bilirəm.

K. ürəyindəki arzunu daha təsirli ifadə etmək istəyirdi amma sahibkarın cavabı onu tamam çasdırı, ona görə də tekçə bunu soruşa bildi:

— İndi qəsrən burda çoxmu adam qalır?

— O sərədan bu gün vəziyyət babatdır, — meyxanaçı şirnikdirici cavab verdi. — Bircə nəfər qalır.

K. sırtlıqlıq etmek istəmədi, yer ala biləcəyinə, bəlkə də, ümidiyi itirməmişdi. Ona görə də qalan adının adını soruştı.

— Klammdir, — meyxanaçı qəribə şəkildə nimdaşlaşış köhnəlmış büzməli, qırçınlı, incə, şəhərsayağı paltarda süzə-süzə yaxınlaşan arvadına sarı dönüb dilucu cavab verdi. Qadın meyxanaçının dalınca gəlməşdi, Klamm cənabları yena nəsa istəmişdi. Getməzdən qabaq meyxanaçı üzünü bir də K.-ya tutdu, sanki gecələmə məsələsini o yox, K. həll etməliydi. K. isə heç nə deyəmədi, başının böyüyüünün burda olması onu tamam karıxdırmışdı. Niyəliyini tam dərk etməsə də, Klammın qarşısında özünü qəti sərbəst saya bilmirdi, heç qəsr də onu bələ buxovlamırdı. Klammın onu burda görmesi, meyxanaçının dediyi kimi, o qəder dəhşətli olmasa da, hər halda axınaqlıq idı, təqrİbən kiməsə təşəkkür etmək əvəzinə, yüngüllüyündən onun qəlbine toxunmaq təki bir şeydi, həm də onu en çox ağrıdan bələ incə məsələdə tabeçiliyin, quru fəhləliyin qorxulu nəticələrinin aşkar görünməsi, onların üzə çıxdığı bələ bir məqamda bunun öhdəsindən gələ bilməyəcəyi idi. Beləcə dayanıb dodaqlarını çeynədi və heç nə demədi. Meyxanaçı qapıda gözdən itənə qeder bir dönüb K.-ya baxdı. Olqa gəlib onu qırğaça çəkənə kimi K. yerindən terpənmedi, meyxanaçının arxasında baxa-baxa qaldı.

— Nə isteyirsən ondan? — Olqa soruştı.

— İstoyırdım burda gecəleyəm. — K. dedi.

— Bəs bizdə qalmayacaqsan! — Olqa heyret içində dilləndi.

— Bəs nə, əlbəttə, — deyib K. fikirləşdi ki, qoy necə başa düşürdüssün.

## ÜÇÜNCÜ FƏSİL

Bufetdə — ortasında heç nə olmayan böyük bir otaqda — divara söykənmiş çelləklərin yanında və üstündə bir neçə kəndli oturmuşdu, bunlar K.-nın düşdürüyü meyxanaxadakı adamlardan xeyli seçilirdilər. Hamısı bir nəfər kimi açıq sarı, qaba toxunuşlu tərəmiz paltar geymişdi, əyinlərində sıriqlı pencək, kip şalvar vardi. Boydan balacayıdalar, ilk baxışdan bir-birlərinə oxşayırdılar, yasti, sümüklü, ancaq dolu yanaqları vardi. Hamısı sakitcə oturmuşdu, heç kəs yerindən tərpenmirdi, içəri girənləri yalnız baxışlarıyla ağır-agır, laqeyd-laqeyd ötürürdülər. İçəridə xeyli adam olsa da, qəti səs-küy salmındılar, ona görə də bu menzəre K.-ya birtəhər göründü. Bura nəden ötrü geldiyini oturanlara çatdırmaq üçün Olqanın qoluna girdi. Olqanın tanışlarından biri küncdən qalxıb onlara tərəf gəlmək istədi, lakin K. qızın qolundan dartıb onu başqa səmtə çəkdi. Olqadan başqa, bunu heç kəs sezmədi, qız qırmışb yana baxdı, heç cıqqırını da çıxarmadı. Frida adlı bir qız piva süzürdü. O qədər də gözə gelməyən balaca, sarışın bir qızdı, qəmli, qayğılı, ağıllı gözləri, ariq yanaqları vardi, baxışı adımı valeh edirdi. Qız gözəcə K.-ya baxanda ona elə gəldi ki, bu baxış özünə aid olan məsələlərin hamısını həll etdi, həmin məsələlərdən xəbəri olmasa da, onların varlığını elə bu baxışdan oxudu. K. hələ də Fridaya kənardan baxırdı, qız lap Olqayla danışanda da. Olqa ilə Fridaya rəfiqəyə oxşamırdılar, bir-birlərini yalnız dilucu dindirirdilər. K. onların dadına çatınaq istədi, ona görə də qəflətən soruştı:

— Cənab Klammı tanıyırsız? — Olqa başını qaldırib güldü. — Niye gülürsən? — K. hırslı soruştı.

— Hanı gülürəm?! — deyib qız təzədən güldü.

— Olqa lap uşaq kimi dır, — deyib K. irəli, yazı masasının üstünə əyildi, Fridanın baxışını bir də tutmaq istədi. Lakin Frida gözünü yerə dikib astadan dilləndi:

— Klamm cənablarını görmək istəyirsiniz? — K. razılığını bildirdi. Qız yanındaki sol qapını gösterdi. — Burda balaca bir gözlük var, ordan baxa bilərsiz.

— Bəs bu adamlar? — K. soruştı.

Qız alt dodağını büzüb pilə kimi ağ əlliyyilə K.-dan yapışdı tutub onu qapıya dartdı. İçəri baxmaq məqsədiylə qoyulmuş bu balaca gözlükdən K. yan otağı başdan-başa gözdən keçirdi.

Conab Klamm otağın yazı masasının arxasındaki söykənəcəkli, rahat, deyirni stulda oyləşmişdi, üzbəüzdə alçaqdan asılmış közərən çiraq birbaşa kisinin üzünə vururdu. Ortaböylü, gonbul, ləngerli bir adam idi. Sifetində qırış yoxdu, amma sanki yaşının ağırlığı yanaqlarını bir balaca aşağı sallamışdı. Qara bişlarını eşib uzatmışdı. Çəpəki qoyulmuş pensnesi güzgü kimi bərəq vurub gözlərini örtürdü. Cənab Klamm masanın düz arxasında oturmuş olsaydı, K. onu yalnız yan dan görə bilərdi, ancaq Klamm büsbüütün ona doğru əyildiyindən sifetinin hamısını görə bilirdi. Klamm sol qolu ilə masaya dırşoklənmış, Vircina sıqarı tutmuş sağ əlini isə dizinin üstünə qoymuşdu. Masada pive parçı vardı, qıraqları hündür olduğundan K. stolun üstündə yazı-pozu olub-olmadığını görə bilmədi. Amma ona elə gəldi ki, masa boşdur. Buna tam əmin olmaq üçün Fridadan xahiş etdi ki, deşikdən baxıb görsün orda kağız varmı. Frida otaqdan yenice qayıtdığına görə inamlı bildirdi ki, orda heç bir yazı-pozu yoxdur. K. soruşub öyrənmek istədi ki, burda qala bilərmi, yoxsa çıxıb getsinmi. Qız cavabında dedi ki, üreyi istədiyi qeder baxa bilər. K. indi Frida ilə tək qalmışdı, Olqa köhnə tamışının yanına getmiş, orda çələyin üstünə çıxıb oturmuşdu, indi də ayaqların yellədirdi.

— Frida, — K. piçiltiyələ sözə başlandı, — cənab Klammı yaxından tanıyırsınız?!

— Bəs nə! Lap yaxından. — K.-nın yanına söykənib nazlana-nazlana krem rəngli yüngül, kürəyiyarıq köynəyini düzəltməyə başla di. K. yalnız indi gördü ki, köynök onun bədənинe biçilməyib.

Sonra Frida əlavə edib dedi:

— Olqanın gülüşü yadınızda deyil?

— Hə, arsızın birlidir, — K. cavab verdi.

— Görürsüz, — Frida barişdıcı tərzə dilləndi, — gülməyə haqqı vardi. Soruşdu ki, Klammı yaxından tanıyıramı, mənsə onun... — Bu yerde o istər-istəməz özünü düzəltdi, dediklərinə qəti yaraşmayan məğrur başını təzədən K.-ya yönəltdi. — Mən onun aşnasıyam.

— Klammın aşnası?! — K. soruşdu, qız başıyla təsdiqlədi. Aralarına ciddilik çökmesin deyə K. gülə-gülə əlavə etdi. — Onda sən mənim gözüm də ən hörmətli adamlardan birisən.

— Təkcə Sizin gözünüz də yox, — Frida gülümsəyə-gülümsəyə, məhribanlıqla cavab verdi.

K. axtarıb onun təkəbbürünü sindirməğin yolunu tapdı.

— Qəsrədə olimusuz? — deyə soruşdu. Lakin bu, qızə təsir eləmədi. Frida cavabında dedi:

— Xcyr, olmamışam. Bəs burda, piştaxtanın arxasında dayanmağım Sizə heç no demir?! — Lovğalığı yere-göyə sıqmırıldı, bunu da, deyəsən, K.-ya çatdırmaq istəyirdi.

— Əlbəttə, burda, piştaxtada dayanmaq pis deyil, meyxananın işindən də, yəqin az-maz başınız çıxır.

— Elədir, — qız cavab verdi, — işo də “Körpüyə” meyxanasında tövlə süpürməklə başlamışam.

— Bu incə əllerlə? — K. yaritəsdiq, yarışual dilləndi, heç özü də bilmədi, qızə yarındımı, yoxsa onun torunamı düşüb. Fridanın doğrudan da, balaca, incə əlləri vardı, bu əllərə zəif də demək olardı, sönük də.

— O vaxt buna fikir verən yox idi, — qız dilləndi, — lap elə indinin özündə də...

K. onu sual dolu baxışlarla süzdü. Qız başını bulayıb daha danışmaq istəmədi.

— Təbii ki, Sizin də ürəyinizdə sırrınız var, yəqin onu cəmi yarım saat tanıdığımız, özü barədə nəsə deməyə macal tapımanış bir adama açmaq da istəmirsiniz.

Aydın oldu ki, bu da yerinə düşmodi, o sanki bununla Fridanı gizli bir xülyadan oyadı. Qız belindəki dəri çantadan bir dənə ağac tıxac çıxarıb gözlüyü qapadı, sonra da halının dəyişməsini K.-ya bildirməmək üçün özünü yiğisdirib dedi:

— Söhbət Sizdən gedirso, haqqınızda hər şeyi bilirəm, ycrölçəsiniz, — və birdən: — indi isə gerək işə başlayam, — deyib öz yerinə, piştaxtanın arxasına keçdi, elə bu an içəridəkilərdən tək-tük ayaga qalxıb boş parçlarını doldurtmaq üçün ona yaxınlaşdırılar. K. xəlvətə salıb onunla bir də danışmaq istədi, buna görə də təkqic masalar-dakı boş parçlardan birini götürüb piştaxtaya doğru getdi.

— Birini də sözün, froylayn Frida, — deyib sözə başlandı, — qəribə işdir, tövlə süpürən bir qızın xidmətçi səviyyəsinə qalxmasına föv-qəladə iradə lazımdır, amma belə bir adam üçün bu, son məqsədə çatmaq deməkdirmi? Axmaq sualdır. Mənə gülməyin, froylayn Frida, gözlorinizdən keçmiş mübarizəni yox, gələcək savaşı oxumaq olur. Lakin dünyanın gerdişi böyükdür, məqsəd böyükçə, o da böyüyür, xırda, cılız, döyükən bir kisinin köməyinə belə baxmaq — elə Sizin kimi — qəbahət deyil ki! Bəlkə haçansa xəlvətdə, daha bu adamların gözü qabağında yox, bir-birimizlə danışa bildik.

– Nə demək istədiyinizi başa düşmürəm, – qız dilləndi, – bu dəfə səsində özündən asılı olmayaraq həyatının uğurları əvəzinə, son-suz, ümidsizlik nişanları vardi: – Bəlkə, məni Klammin əlindən çıxarmaq isteyirsin?

– Ürəyimi oxudunuz, – bu boyda inamsızlıqdan üzülmüş K. dedi, – mənim gizli niyyətim də elə buydu. Klammdan el çəkib mənə yar olun. Daha gedə bilərem. Olqa! Gedək!

Olqa itaetlə sürüsüb çəlləkdən yerə endi, amma onu əhatə edən dostlarının əlindən tezliklə çıxa bilmədi. Birdən Frida K.-ya qanlı-qanlı baxıb astadan dilləndi:

– Hasan Sizinlə danışa bilərəm?

– Burda gecələmək olar? – K. soruşdu.

– Bəli, – Frida cavab verdi.

– Elə indi qala bilərəm?

– Olqanı götürüb gedin ki, mən də bu adamları qova bilim. Bir azdan yenə gələrsiniz.

– Yaxşı, – deyib K. səbirsizliklə Olqanı gözlədi. Amma kəndli-lər onu buraxmaq istəmirdi, təzə bir rəqs tapmışdılar, mərkəzində Olqa dayanmışdı, qol-qola tutub oynayırdılar, hamısı bir ağızdan bağırında isə kimsə Olqaya yan alıb onun belindən yapışır, qızı fırfur kimi fırladırdı, yallı da güclənir, çılgın, xırıltılı bağırtılar get-gedə az qala bir nöqtədə birləşirdi. Əvvəlcə gülə-gülə çevrədən çıxmaq istəyən Olqa indi dağınıq saçları atdana-atdana birinin qucağından o birininkinə səndələyirdi.

– Gönderdikləri adama bax! – deyib Frida hirsindən qaytan dodaqlarını çeynədi.

– Kimlərdir? – K. soruşdu.

– Klammin nökeri-naibi. Həmişə bunları dalına salıb gətirir, sırsifetlərini görməye gözüm yoxdur. Heç özüm də bilmirəm, bu gün Sizinlə söhbət elədim; düşərsiz söz olubsa məni bağışlayın, hamısının günahı bunlardadır, indiyə qədər tanıdıqlarımın içinde ən murdarı, ən iyrənci də bunlardır, üstəlik gərək hələ parçlarına pivə də süzəm. Klamma neçə dəfə yalvarmışam ki, onları gətirməsən; ayrı ağaların nöker-naibinə dözürem bəsdir, heç olmasa, qoy onun mənə yazıçı gəlsin, amma istəyir yalvar, istəyir ləli, xeyri yoxdur, gelişindən bir saat qabaq doluşurlar içəri, mal tövleyə doluşan kimi. Bu saatca tövlelərinə salaram. Siz burda olmasaydinuz, bu qapını açardım, Klammin özü onları çölə haylayardı.

– Səs-küylərini eşitmir bəyəm? – K. soruşdu.

– Yox, – Frida cavab verdi. – Yatır.

– Necə! Yatır? Mən içəri baxanda oyaq idi axı, masanın dalında oturmuşdu.

– O cür oturmaq adətidir, – Frida dedi, – Siz, baxanda da yatırı. Yoxsa qoyardım içəri baxasınız? O vəziyyətdə də yatır, ağalar yuxudan doymur ki! Başa düşmək olmur, niyə belədir. Bu cür ağır yatmasayıdı, nökərlərini çoxdan qovmuşdu. Eyb etməz, indicə özüm hamisini çölə tökərəm.

Əlini atıb künçdən bir qamçı götürdü, yüngül, hürkək bir sıçra-yışla, deyərdin quzu sıçrayışdır, ayağa qalxdı, rəqs edənlərin üstüne atıldı. Əvvəlcə hamı ona doğru çəvrildi, elə bildilər, meydana təzə rəqqasə gəlib, əslində bir anlığa elə alında ki, sanki Frida qamçını tullamaq isteyir, amma sonra onu göye qaldırıb qışkırdı:

– Klammin adından: tövleye! Hamınız tövleyə!

Gördülər ki, məsələ ciddidir, K.-nın anlaya bilmədiyi bir qorxuyla dalı-dalı çəkilməyə başladılar, qabaqdakı adamın təkanıyla orda bir qapi açıldı, gecənin ayazı içəri doldu, Frida qarışq hamı gözdən itdi, görünür, qız onları həyatdan qovub, doğrudan da tövleyə qatıldı.

Qəflətən ortaya çıkmış sakitlikdə K. dəhlizdəki addım səslərini eşitdi. Birtəhər gözdən yayınmaq üçün piştaxtanın dalına hoppanı, yeganə gizlənc yeri piştaxtanın altıydı. Piştaxtanın yanında durmağa icazə verirdilər, ancaq burda gecələmək istədiyindən gərək gəzə dəyməyəydi. Ona görə də qapı açılan kimi taxtanın altına girdi. Orda elə keçməyin özü də qorxusuz deyildi, amma hər halda bəhənə gətirirdi ki, gözleri qızmış kəndlilərdən qorxub burda gizlənib. Gelən sahibkar idi.

– Frida! – deyib çağırıldı ve bir neçə dəfə otaqda var-gəl etdi.

Xoşbəxtlikdən Frida tezliklə qayıtdı, K.-nın heç adını da tutmadı, kəndlilərdən gileyənib K.-ni axtarmaq ümidi lə piştaxtanın arxasına keçdi. Orda K. qızın ayaqlarını sığallayıb təhlükəni sovuşmuş bildi. Frida K. barədə bir söz demədiyinə görə sahibkar özü başladı.

– Yerölçən hamı? – soruşdu. Ümumiyyətlə, qanacaqlı, uzun müddət yuxarı təbəqələrlə nisbətən sərbəst oturub-durduğuna görə xoş davranışlı bir adam idi, amma Fridanı xüsusi hörmətə dindirirdi, bu da ilk növbədə onda özünü göstərir ki, söhbətlərində özünün sahibkar,

qızın iso qulluqçu, həm də ipə-sapa yatmaz qulluqçu olduğunu nəzərdən qaçırmırıd.

— Yerölçəni tamam unutmuşam, — deyib Frida balaca ayağını K.-nın sinəsinə qoydu. — Yəqin çoxdan çıxıb gedib.

— Getdiyini görmedim, — sahibkar dedi, — səhərdən dəhlizdəyəm.

— Burda yoxdur, — Frida sərin dilləndi.

— Bələk, hardasa gizlənib, mən ki onu elə gördüm, nə desən, ondan gözləmək olar.

— O boyda ürək eleməz, — deyib Frida ayağının ağırlığını bir az da K.-nın sinəsinə basdı. Bu qızın təbiətində bir şənlik, sərbəstlik vardi, K. indiyə qədər bunu hiss etməmişdi və qız gülə-gülə “bələk, burda, piştaxtanın altında gizlənib” sözlərini deyəndən sonra aşağı əyiləndə, K.-ni öpüb tələsik ayağa qalxanda, qəmlı-qəmlı olavə edəndə ki, “yox burda yoxdur”, onun bu xasiyyəti daha da qabarıqlaşdı. Sahibkarın “heç ürəyimdən olmadı, dəqiq biləmmədim, gedib, getməyi. Məsələ təkce Klamm cənablarında deyil, başlıcası sərəncamdır. Sərəncam da Sizə, froylayn Frida, bir də mənə addır. Piştaxta Sizin boynunuza, evi isə özüm axtarıram. Gecəniz xeyrə qalsın! Şirin yuxular arzulayıram!” kəlməleri daha çox təəccüb doğurdu. Kişi otaqdan çıxar-çıxmaz Frida çrağın şüşəsini burub söndürdü, özünü piştaxtanın altına, K.-nın yanına saldı.

— Sevimlim! Şirinim-şəkərim! — piçildədi, amma K.-ya toxunmadı, sevgidən məstləşib arxası üstə uzandı, qollarını yana açdı, bu xoşsur anlarda zaman onun üçün sonsuz göründü, dedikleri kiçik zülmədən daha çox zarınca oxşadı. K. xeyallar içinde batıb-qaldığından qız birdən diksənib ayağa qalxdı, körpə bir uşaq kimi kişini dartsısdırmaga başladı.

— Gəl, adam burda boğular ki!

Bir-birlərini qucdular, qızın ince bədəni K.-nın qolları arasında od tutub yanındı. Məstlik içinde yumalanmağa başladılar, əbos də olsa, K. hey çalışırdı ki, bu haldan canını qurtarsın, bir-iki addım yumalanıb guppultuya Klammın qapısına dəydilər, döşəməyə tökülmüş zir-zibilin, xirdaca pivə gölməçələrinin içinde xeyli uzanıqli qaldılar. Aradan saatlar keçdi, birgə nəfəs, birgə ürək döyüntüsü ilə dolu saatlar. Elə saatlar ki, K. orda azib özünü hələ indiyə qədər heç kəsin düşmədiyi bir qəriblikdə, vətən havasından əsər-əlaməti

olmayan elə qəriblikdə ki, müəmmalı cazibədarlığının qarşısında insan acizlik çekir, yoluna davam edir, getdikcə də azib qalır. Ona görə de Klammın otağından Fridanı səsləyən batıq, amiranə qışkırtı K.-ya ən azı qorxulu görünmədi, əksinə, təskinli bir toranlıq təsiri bağışladı.

— Frida, — K. Fridanın qulağına piçildiyib sanki bu çağırışı ona ötürdü.

Frida mexaniki doğan bir itaotkarhqıla ayağa qalxmaq istədi, sonra harda olduğunu yadına salıb yayxandı, kirimişcə gülüb dedi:

— Canı çıxsa da gedən deyiləm, bir də onun yanına dönen deyiləm.

K. etiraz etmək, onu Klammın yanına göndərmək istədi, hətta qızın köynəyinin cırıqlarını bir yerə yığmağa başladı, amma heç nə deyə bilmədi. Fridanı qolları arasında tutduğuna görə dünyanın on surlu, həm də ən hürkək-surlu adamıydı, çünki ona elə gəlirdi ki, Fridanı itirə, olan-qalanını itirəcək. Sanki Frida da K.-nın razılığın-dan güc aldı, yumruğunu düyünləyib qapını döyəcləməyə başladı:

— Yerölçənləyəm! Yerölçənləyəm!

Klamm, axır ki, sakitləşdi. Amma K. ayağa durdu. Fridanın yanında diz çöküb səhərin alatoranlığında yan-yörəsinə boylandı. Nələr baş verdi? Ümidiyi necə oldu? Hər şey faş olandan sonra Fridadan nə umaya bilərdi? Ehtiyatla, düşmənin, amacın böyükliyünü nəzərə ala-alə irətiləmək əvəzinə, bütün gecəni iyindən baş gicəllənən pivə gölməçələrinin içində eşənləmişdi.

— Sən neylədin? — öz-özüne dedi. — İkimiz də batdıq.

— Yox, təkçə men batdım, — Frida cavab verdi. — Ancaq əvəzində qazandım. Özünü üzmə. Hələ bax Gör, o ikisi necə gülür?!

— Hansı ikisi? — K. soruşub arxaya qanrıldı.

Köməkçilərinin ikisi də masanın üstündə oturmuşdu, yuxusuzluqdan rəngləri qəçmişdi, amma şon idilər, bu, vəzifə borcunu seda-qətlə yerinə yetirən adamların şənliyi idi.

— Siz burda neyinsiz? — K. elə qışkırdı ki, sanki bütün günah onlardaydı. Axşam Fridanın işlətdiyi qamçını axtarmağa başladı.

— Axtarıb Sizi tapmalışıq, ya yox?! — köməkçiləri dilləndi, gecə aşağı, meyxanaya qayıtmadın, biz də səni Barnabasin yanında axtardıq, axırda burda tapdıq. Bütün gecəni burda oturmuşuq. Qulluq bəyəm asan işdir?!

- Siz mənə gündüz lazımsız, gecə yox, rədd olun çıxın çöla!
- İndi gündündür də, - deyib yerlərindən tərpənmədilər.

Doğrudan da hava işqilaşmışdı. Heyət qapısı açıldı, kəndlilər K.-nın tamam unutduğu Olqayla bərabər içəri doluşdu. Paltarı, saçı səliqəsiz, bərbad olsa da, Olqa axşamkı kimi gümrah idi, qapıya çatar-çatmaz gözləriylə K.-ni axtarmağa başladı.

- Niyə mənimlə evə getmedin? - Olqa göz yaşı içində dilləndi.
- Ele bu gözəlcəyə görə?! - deyib son cümləni bir neçə dəfə təkrarladı.

Bir anlığa aradan çıxmış Frida bağlama ilə içəri qayıtdı. Olqa qəmli-qəmli qırğına çekildi.

- Hə, indi gedə bilerik, - Frida dilləndi.

Aydındı ki, "Körpüye" meyxanasını nəzərdə tuturdu. Fridayla K. arxalarınca da köməkçiləri, dəstə ilə yola düzəldilər. Təbii ki, kəndlilər Fridaya nifrat edirdilər, çünki indiyə qədər onlara gün verməmişdi. Kimsə hətta əlinə bir ağac alıb qızın qabağına tutdu, üstündən hoppanmamış buraxmaq istəmədi, ancaq Fridanın birə baxışı ilə də kənara çekildi. Çöldəki təmiz qarın içində K. nəfesini dərdi. Təmiz havaya çıxmak elə böyük xoşbəxtlikdi ki, bu dəfə yoluñ çətinliyini də unutdurdu: K. tek olsaydı, daha yaxşı yeriyərdi. Meyxanaya çatan kimi öz otağına gedib çarpayıya uzandı, Frida onun yanında, döşəmədə özünə yer düzəldti. Köməkçilər də içəri təpilmüşdilər, onları qapıdan çölə çıxardırdın, pəncərədən içəri soxulurdular. Amma bir də çölə çıxarmağa K.-da hey qalmamışdı. Fridaya xoşgəldin demək üçün meyxana sahibəsinin özü şəxsən yuxarı qalxdı. Frida ona "anası" deyə müraciət etdi: öpüslü, qucaqlaşmalı, anlaşılmaz, səmimi bir görüş oldu. Otaqda sakitlikdən əser-əlamət qalmamışdı: qaravaşlar ayaqlarındaki kişi çəkmələrini tappıldada-tappıldada tez-tez içəri girir, ya nəsə getirir, ya da nəsə aparırdılar. Cürbəcür aym-oyunla təpişdirilib-doldurulmuş çarpayıdan nəsə götürmək istəyəndə ağına-bozuna baxmir, dərtib K.-nın altından sıvirirdilər. Fridayla öz adamları kimi dolanırdılar. Bu narahatlığa baxmayaraq, K. yataqdan durnadı, gecəni, gündüzü uzanıb qaldı. Frida ona qulluq göstərirdi. Dincəlib gümrahlaşmış K. ertəsi gün səhər tezdən ayağa duranda kəndə gəlişinin artıq dördüncü günü idi.

## DÖRDÜNCÜ FƏSİL

Frida ilə təklikdə danışmaqdən ötrü ürəyi töküldü. Amma qızın da canında az yoxuydu, yeri geldi-gelmədi köməkçilərlə zərafat edir, deyib-gülürdü, bu sırtıqların adicə burda olması da onların səhbətinə mane olurdu. Əşlinə baxsan, çox da təlebkar deyildilər, küçün birine çekilib iki köhnə qadın tumanının üstündə özlərinə yer eləmişdilər. Fridaya dediklərinə görə yerləşən cənablarına mane olmamaq üçün az yer tutmağa çalışır və bununla öyüñürdürlər, ona görə də çox vaxt piçildaşa-piçildaşa min cür əzilib-büzülürdülər: əl-ayaqlarını qatlayıb bir yerə yiğir, iri yumaq kimi görünürdülər. Bununla belə, səhər açılanda məlum olurdu ki, heç nəyi gözdən qaçırmayıblar, K.-dan nəzər çekməyiylər. Lap körpəcə uşaqlar kimi əllərini durbinleyib ona tamaşa edir, cürbəcür oyunlardan çıxırdılar, bir gözləri K.-da olsa da, bir əlləri saqqallarından üzülmürdü, gecə-gündüz qulluğunda dayanıb qalınlığı, uzunluğu baredə bir-birilə mübahisə edirdilər, bu baredə hətta Fridanın da fikrini soruşturlar.

K. tam laqeydiliklə çarpayısından tez-tez hər üçünün məzhəkəsinə tamaşa edirdi.

Yataqdan durmağa özündə tam güc tapanda ise üçü də ona qulluq göstərmək üçün irəli atıldı. Lakin bu canfəşanlığa müqavimət göstərməyə K.-nın hələlik gücü çatmadı, hiss etdi ki, bununla da asılı vəziyyətə düşdü, belə şeyin ağır nəticələrə getirib çıxaracağını bilsə də, dərinə getmedi. Masa arxasında oturub Fridanın gətirdiyi tünd qəhveni içməkdən, qaladığı sobanın yanında qızınmaqdən, köməkçilərin canfəşanlığından, pəndəməliyindən istifadə etməkdən, onları yüyüt suyu, sabun, daraq, güzgü dalınca göndərməkdən, ürəyindən keçən bir qədəh rom üçün pillələrlə aşağı-yuxarı qovmaqdən yaxşı na ola bilərdi?

Verdiyim emrin, göstərilən qulluğun müqabilində K. nəyəsə nail olacağına ümidi bəsləmirdi, ona görə də xoş ovqat yaratmaq xatirinə dilləndi:

- İndi işə gedin. İkiniz də. Hələlik heç nə lazımdır. Froylayn Fridayla səhbətim var. - Üzlərində etiraz nişanəsi görmədikdə könülərini almaq üçün əlavə etdi: - Üçümüz də kəndxudanın yanına gedəsiyik, aşağıda məni gözləyin.

Qəribə də olsa, əməl etdilər, amma getməzdən qabaq sözlərini də dedilər:

– Biz burda da gözləyə bilərik.

K. da cavab verdi:

– Bilirəm, ancaq mən belə isteyirəm.

K.-nın acığı tutsa da, ürəyinin dərinliyində xoşlandı, köməkçilər gedən kimi özünü K.-nın üstüno atıb onun qucağında oturmuş Frida bu vaxt dilləndi:

– Köməkçilərdən nə istəyirsən, əzizim? Bizim onlardan gizləncimiz olmamalıdır. Sadiq uşaqlardır.

– Eh, sadiqə bax, işləri-gücləri məni güdməkdir, bundan axmaq, bundan iyrənc şey olar?

– Deyəsan, səni başa düşürəm, – deyib Frida K.-nın boynuna sarıldı, yeno nəsə demək istədi, amma gerisini gətiro bilmədi, kürsü düz çarpayının yanında olduğundan səndələyib ora yixildilar. Beləcə uzanıb qaldılar, lakin o gecəki kimi bir-birlərinə sarmanınmadılar. Qız da nəsə axtardı, K.-da. Açıqlı-acıqlı, üz-gözlerini eyişdire-eyişdire, başları ilə bir-birinin sinesində eşələnə-eşələnə axtardılar, amma bu dəfə qucaqlaşmadılar da, səyriyən gövdələri də onları most edo bilmədi, oksino, axtarış duyğularını itilədi, it açıqlı-acıqlı yeri eşələdiyi teki onlar da bir-birinin bədənini eşələdilər, mağmlinər, əli her yerdə üzülmüşlər kimi. Son xoşbəxtliyə yctmək üçün hərdən dilləri bir-birinin sıfətində gəzdi. Yalnız yorğunluq onları bir-birindən doyuzdurub sakitləşdirə bildi. Axırda qaravaşlar gəlib çıxdı.

– Gör necə uzanıblar, – hansınınsa onlara yazıçı goldı, üstlərinə yaylıq atdı.

Bir azdan K. yaylığın altından çıxıb yan-yörəsinə baxanda, köməkçilər yenə öz künclərinə qıslımlıdılar – bu onu qeti təəccübləndirmədi – barmaqları ilə K.-ni göstərdilər, biri digərini dümsükleyib işare verirdi ki, özünü düzəltsin. Sonra onu salamladılar. Onlardan başqa meyxana sahibəsi də çarpayının yanını kəsdirib corab toxuyrdı, bu xırda iş onun az qala bütün otağa kölgə salan iri gövdəsinə qeti yaraşmındı.

– Səhərdən Sizi gözləyirəm, – deyib qırışlı, lakin bütünlükdə hele hamar görünən, bəlkə də, haçansa gözəl olmuş enli sıfətini yuxarı qaldırdı. Sözləri yersiz tənə kimi səsləndi. K. onu çağırtdırmamışdı, amma yenə də sözlərini başı ilə təsdiqlədi, qalxıb yerində oturdu. Frida da ayağa durdu, K.-dan aralanıb sahibənin kürsüsüne söykəndi.

– Xanım, – K. fikrini birtehər comləyib dilləndi. – Söz-söhbəti ayrı vaxta saxlaya bilməzdinizmi, heç olmasa, kəndxudanın yanında qayıdanə qədər? Onunla vacib söhbətim var.

– Bu ondan da vacibdir, cənab yerölçən, inanın mənə, – sahibə cavab verdi, – orda yəqin ki, işdən danışacaqsınız, amma burda söhbət insandan, Fridadan, istəkli qaravaşından gedir.

– Belə de, – K. dözmədi, – onda baş üstə. Ancaq birce şeyi bilmirəm, niye qoymurlar ki, bu məsələni özümüz həll edək, ikilikdə.

– Hamısı istekdəndir, qayğıdandır, – deyib sahibə Fridanın başını özünə tərəf çekdi, ayaq üstdə dayanmış qız oturaqlı qadının ciyinə güclə çatırdı.

– Fridanın Sizə olan inamının qarşısında başqa cür edə bilmərəm, – K. dedi. – Onun bu yaxınlarda köməkçilərimə sadiq deməyilə hamımız dostlaşmışıq. Onda birce çıxış yolum var ki, xanım sahibə, Fridayla evlənm, özü də bacardıqca tez. Yazıqlar, çox yazıqlar ki, Fridanın mənə görə itirdiklərini qaytara bilməyəcəm, qəsrədəki mövqeyini də, Klammıla dostluğununu da.

Frida başını qaldırdı, gözlərində yaş gilələnmişdi, orda qəlebekdə əsər-əlamət görünmürdü.

– Niye məhz mən? Niye bu elə mənim payına düşsün?!

– Necə! – K. ilə sahibə eyni vaxtda dilləndilər.

– Yazılıq uşaq çəşbaş qalıb, – sahibə dedi, – o boyda xoşbəxtliklə bədbəxtliyin çulğasıdır uşağı çasdırıb.

Frida deyilənləri təsdiq edirmiş kimi K.-nın üstüne atıldı, onu dəlicəsinə öpdü, sanki otaqda onlardan başqa heç kəs yoxuydu, sonra ağlaya-ağlaya ona sığınib qarşısında diz çökdü. K. Fridanın saçını ikielli sığallayıb sahibədən soruşdu:

– Dcyəsən, mənə haqq qazandırırsız, hə?

– Siz əsil kişisiz, – sahibə cavab verdi, göz yaşları onun səsində də qarışmışdı, bir az ölgün görünürdü, nəfəsini ağır alırdı buna baxmayaraq, özündə güc tapıb əlavə etdi, – İndi isə gorək Fridaya bəzi şeyləri boyun olasız, Sizə nə qədər hörmət etsəm də, yeno yadsınız, heç kəs zəmin ola bilməz, ailə vəziyyətinizdən halı deyilik. Deməli, nəse bir iltizam olmalıdır, bunu özürüz də bilirsiniz, cənab yerölçən, bayaq dediniz ki, Sizə qoşulub geləndən Frida çox şeyləri itirib və hele də itirəcək.

– Əlbəttə, zəmanət olmalıdır, mütləq, – K. dilləndi, – yaxşı olar ki, bunu notariusda edək, amma görünür, qraf üsul-idarəsi də qarışası

olacaq. Əslində toydan qabaq mən də bəzi işləri yoluna qoymamışam. Gərək Klammla söhbətleşəm.

— Olmaz, — deyib Frida bir az dikəldi, K.-ya qııldı. — Bu, hardan ağlına gəldi?

— Olmaz, amma olmalıdır, — K. cavab verdi. — İşdir, mən bacarmasam, sən eləyərsən.

— Bacarmaram, K., bacarmaram, Klamm məni ömründə dindirməz. Sən inanırsan ki, məni dindirə!?

— Bəs məni necə?

— Seni də dindirməz, nə səni, nə də məni, heç biri baş tutan deyil.

— Qollarını açıb sahibəyə müraciət etdi. — Xanım sahibə, görürsüz nə tələb edir!?

— Təkrarsız adamsız, cənab yerölçən, — sahibə dilləndi, özünü düzəldib oturandan, qızlarını bir-birindən aralayıb nazik tumanın altındakı sümüklü dizini qabardan sonra daha qorxunc görkəm aldı. — Tamam müşkül bir iş teləb edirsiniz.

— Müşkül iş niyə? — K. soruşdu.

— Bu saat başa salaram, — sahibə ele avazla dilləndi ki, sanki bu izahatı sonuncu iltifat yox, verdiyi cəzaydı, — bu saat əməllicə başa salaram. Mənim qəsrə əlaqəm yoxdur, sadə bir qadınam, burda sonuncu dərəcəli meyxanalardan birinin yiyesiyəm, sonuncu olmasa da, ona yaxındır. Ola bilsin ki, izahatıma o qədər de əhəmiyyət verməyəsiniz, ancaq həyata mən həmişə açıq gözə baxmışam, çoxlarını dişimə vurmüşəm, təsərrüfatın ağırlığını ciyinimdə tək daşmışam, çünkü kişim yaxşı adam olsa da, yiye deyil, cavabdehliyin nə olduğunu qavramaqla arası yoxdur. Məsələn, onun başısoyuqluğudur ki, — həmin axşam yorğunluqdan ayaq üstdə dura bilmirdim — Siz indi bu kənddəsiniz, davasız-şavasız, rahatca oturmuşunuz çarpayının üstündə.

— Necə ki? — K. xəyaldan ayılmış adamlar kimi soruşdu, onu hirdən çox maraq yerindən oynatdı.

— Yalnız onun başısoyuqluğudur ki! — Sahibə başala barmağını silkəleyib bir də tekrarladı. Frida onu sakitləşdirməyə çalışdı. Sən nə isteyirsən? — Bütün gövdəsini qanıtrib dilləndi. — Yerölçən cənabların özü soruşub, mən də cavab vermeliyəm, ya yox?! Yoxsa, bizə aydın məsələləri nece başa düşər, hardan bilər ki, Klamm heç vaxt onunla danışmayacaq, mən gör nə deyirəm, “danışmayacaq”, heç vaxt danışmaz. Qulağınızı açıb eşidin, cənab yerölçən! Klamm

cənabları qəsrə oturub-durur, hansı vozifəni tutmadından asılı olma-yaraq bu da çox yüksək rütbə deməkdir. Bəs Siz neçisiz?! Özümüzü alçaldıb zorla toy razılığını aldığımız adicə bir adam! Nə qəsrən qəsrlisiz, nə kənddən kəndçi, heç nəsiz, heç ne. Amma təessüflər ki, hər nəsizse busuz, qərəbsiz, gərəksiz bir varlıqsız, hər yerde kiminsə el-ayağına dolaşırsız. Sizə görə çoxlarının başı ağrı çekir, qaravaşlar küçəyə töküllür. Niyyəti, məqsədi bilinməyen, balaca, istaklı Fridamızı yoldan çıxaran, onu özünə arvad etmek istəyən adicə bir adam-sınız. Buntara görə əslində sizi qinamıram. Hər nəsizse, busuz. Həyatım boyu çox şey görmüşəm, buna da dözərəm. İndi isə təsəvvür edin, görün nə isteyirsiniz. Klamm boyda kişi Sizinlə danışın! Eşidəndə ki, Frida deşikdən baxmağa Size icazə verib, ürəyim ağırdı. Təkcə buna razı olmayı o deməkdir ki, qızı yoldan çıxarmısız. Deyin görək, Klammın baxışına necə dözdünüz? Cavab verməyə bilərsiniz, görü-rəm birtəhər dözmüsünüz. Sizin Klammı heç düz-əməlli görməyə imkanınız da yoxdur, yekəxanaliq deyil, heç mənim özümün də imkanım yoxdur. Söze bax, Klamm Sizinlə danışın! O, kəndin adamlarıyla bir dəfə də olsa kəlmə kəsmeyib, bu kəndçilərdən heç kəsi özü dindirmeyib. Fridanın ən böyük mükafatı, bəli, bəli, ömrünün axırına qədər bununla fəxr edəcəm, ən böyük mükafatı oydu ki, Klamm, heç olmasa, onun adını dilinə gətirirdi, Frida da ürəyi istəyəndə onu dindirə bilirdi, deşikdən baxmağa icazəsi vardı, əslinə qalsa, o heç Fridayla da danışmırı. Hərdən adını tutması hələ hər şey demək deyildi, camaat buna məna verirdi, Klamm sadəcə “Frida” çağırırdı. Kimyidi onun niyyətini bilən? Fridanın qaça-qaça gelməsi öz işiydi, qızı sözsüz-söhbətsiz yanına buraxdırması da Klammın iltifatiydi, qəti surətdə demək olmaz ki, onu birbaşa yanına çağırırdı. Elədir, olan oldu, keçən keçdi. Bəlkə, Klamm yenə haçansa “Frida” deyə çağıracaq, olan şeydir, amma Sizinlə hoqqadan çıxan bir qızı heç vaxt onun yanına buraxmazlar. Birçə şeyi, bu ciliz qafamlı birçə şeyi anlaya bilmirəm ki, Klammın aşnası hesab olunan bir qızı, hərçənd burda az-maz şışirtmə var, nece yoldan çıxara bilərsiniz.

— Doğrudur, ağla batan deyil, — K. dedi, başını aşağı salıb heç nəyə etiraz etməyən Fridanı qucağına aldı, — məncə, bu, onu sübut edir ki, məsələ heç də Siz deyən kimi deyil. Tutaq ki, bir şeydə tam haqlısınız, Klammın yanında mən bir heçəm. Amma indi Klammla söhbət etmək fikrindən daşınmasam, Sizin izahatınızdan sonra bu

fikirdən dönməsəm, heç də o demək deyil ki, aramızda qapı olmayanın onun baxışlarına dözə biləcəm. Bəlkə də onu görən kimi otaqdan qaçacam. Amma bu cür qorxu, lap elə əsası olsa da, mənə bu yoldan dönməyə əsas vermir. Tekce qarşısında duruş getirə bilsəm, məni dindirməyi o qədər də vacib deyil, sözlərinin ona necə təsir etdiyini bilsəm, bəsimdir, lap təsir etməsə də, lap məni dinləməsə də, yene uduram, ona görə ki, əzəmətli bir şəxsin qarşısında sərbəst danişa bilmisəm. İnsanları, həyatı yaxşı tanımaq bacarığınızla, Siz xanım sahibə, bir də dünənə qədər Klammın aşnası olmuş Frida, bu sözdən qaçmağa əsas görmürəm, Klammla danışmaqdən ötrü gerek mənə imkan yaradasınız. Başqa yolla mümkün olmasa, onda elə məhmanxanada, bəlkə, bu gün hələ getməyib.

— Mümkün deyil, — sahibə dilləndi, — görürəm, bələ şeyləri qanmaqla aranız yoxdur. Heç olmasa, deyin görek, Klammla nə barədə danışmaq istəyirsiniz?

— Əlbəttə, Frida barəsində, — K. dedi.

— Frida barəsində? — Heç nə başa düşməyən sahibə soruşdu, Fridaya tərəf döndü. — Eşidirsən, Frida, Klammla sənin barəndə danışmaq istəyir, kimlə, kimlə, Klammla.

— Ax, — xanım sahibə, — K. dilləndi, — Sizin kimi bələ ağıllı, bələ hörmətli qadını xırdaca bir şey alabağır edir. Frida barəsində onunla danışmaq istəyəndə nə olar, burda qorxulu nə var ki?! Bəyəm aydın deyil?! O yerdə yanlırsız ki, guya mən peydə olandan Frida Klammın gözündən düşüb. Bələ deməkə Siz Klammı qiymətləndirmirsiniz. Özüm də biliram, bələ işdə Sizə ağıl öyrətmək axmaqlıqdır, amma elac yoxdur, etməliyəm. Mənim ortaya çıxmışımla Klammın Fridaya münasibətində heç nə dəyişməyib. Ümumiyyətlə, ya münasibətləri olmayıb, bunu da o adamlar deyir ki, aşnalıq adını Fridanın üstündən götürmək istəyir, bələ olanda, deməli, o münasibət bu gün də yoxdur, ya da münasibətləri olub, clubsa da, yerində dediyiniz kimi, Klammın gözündə bir heçlik olan mənə görə bu münasibət pozula bilməz, necə olar, amma bir balaca götür-qoy edən kimi hər şey yerini alır. Gəlin bu barədə Fridanın da fikrini dinleyək.

Üzünü K.-nın sinasına söykəmiş, baxışları göylərdə süzən Frida dilləndi:

— Məsələ anası dediyi kimidir: Klamm mənim barəmdə heç eşitmək də istəməz. Ona görə yox ki, əzizim, ortada sən varsan, bələ

şeylər onu haldan çıxara bilməz. Məncə, orda, piştaxtanın altında bir-birimizi tapınağımız da onun qurmasıydı. Mən o anları qarğımıram, alqışlayıram.

— Əger belədirse, — K. ağır-agır dilləndi. Fridanın sözlərində şirinlik yağından bir-iki anlığına gözlərini yumdu ki, sözler canına yayılsın. — Əger belədirse, Klammla səhbətdən qorxmağa dəymez.

— Vallah, billah, — deyib sahibə yuxarıdan aşağı K.-ni süzdü, — hərdən lap ərimə oxşayırsınız. Siz də onun kimi höcətsiz. Cəmi iki gündür kəndə düşdüyünüz, yerlilərə ağıl öyrətmek isteyirsiniz, mənim teki dünyagörmüş qadına da, ağalar mehmanxanasında görüb-götürmüş Fridaya da. İnkər etmirəm, bəlkə qanunları, qədim gələnekleri pozub nəyəsə çatmaq mümkündür; mən hələ belə şey görəməmişəm, amma deyilənə görə olur, bəlkə də. Lakin olanda da bu yolla olmur. Sizin kimi iki ayağını bir başmağa dirəyib “yox, yox” demirlər, öz beynindəkini çağırıb ağıllı məsləhətləri qulaqardına vurmurlar. Elə bilirsiz, Sizin qeydinizə qalıram? Nə qədər ki təkiyidiz, Sizə gözünün ucuyla baxan vardı? Bəlkə də baxsam, daha yaxşı olardı, heç bu münasibətlər də başımıza gəlməzdi. O vaxt ərimə Sizin haqqınızda birçə kəlmə söz demişdim: “Bacardıqca ondan kənar gəz.” Əger Frida öz bəxtini Sizinlə bağlamasaydı, bu gün də o fikirdə qalardı. Xoşunuza gəlse də, gəlməsə də, Fridaya minnətdə olun ki, Sizə qayğı, hörmət göstərirəm. Məni Siz bu işdən kənar edə bilməzsəniz, ixtiyarınız yoxdur, çünki körpəcə Fridanın üstündə bir ana kimi əsim-əsim əsen yegane adama, mənə cavab verməlisiniz. Bəlkə də, Frida haqlıdır, bu işin hamısı Klammın əməlidir, ancaq indi mənim Klammla işim yoxdur, onunla heç vaxt səhbət edən deyiləm, nə əlim çatır, nə ünüm yetir. Sizsə oturmusuz qənşərimdə, Fridamı saxlayırsınız, niyə danmalıyam axı, elə Sizi də mən saxlayıram. Hə, hə, mən saxlayıram, istəyirsiniz yoxlayaq, cavan oğlan, əger evdən qovub desəm ki, özünüzə siğnacaq axtarın, lap elo it damında olsun, onda görərsiniz.

— Çox sağ olun, — K. dilləndi, — açıq sözə nə deyəsən, tam inanıram. Mənim vəziyyətim, bununla bağlı elə Fridanın da taleyi tükənən asılıdır.

— Yox! — Sahibə hırslı sözə qarışdı. — Fridanı bura qatmayıñ, onun vəziyyətini Sizinkiylə tutuşdurmaq olmaz. Frida ev adamıdır, heç kəsin də ixtiyarı yoxdur onun taleyini tükənən asılı saysın.

— Yaxşı, yaxşı, burda da Sizə haqq qazandırıram, çünkü Frida mənə məlum olmayan səbəblərdən Sizdən elə qorxur ki, heç söhbətə də qarışmir. Hələlik dayanaq mənim üstümde. Deməli, vəziyyətim tükəndən asılıdır, bunu danırsız, əksinə, sübut etmək üçün dəridən-qabıqdan çıxırsız. Bütün məsələlərdə olduğu kimi, bu dediklərinizin də çoxu düzdür, amma hamısı yox. Məsəlen, yaxşı bir sığınacaq yeri bilirom, qapısı her vaxt üzümə açıqdır.

— Harda? Harda axı? — Fridayla sahibə bir ağızdan elə qışkırdılar ki, elə bil ikisini də eyni səbəb dindirirdi.

— Barnabasgilde! — K. dilləndi.

— Lat-lütler! — Sahibə səsini qaldırdı. — Lat-lüt olaflar! Barnabasgilde! Eştidiz? — Künçə tərəf döndü, amma köməkçilər çoxdan onlara yaxınlaşmışdılar, qol-qola tutub sahibənin arxasında dayanmışdılar, elə bil qadın özünü səndələməkdən saxlamaq üçün birinin elindən yapışdı, — eştidiz, ağanız haralarda veyillənir, Barnabasgilde! Əlbəttə, orda sığınacaq tapar, kaş o gecə mehmanxanada yox, elə orda qalaydı. Bəs siz hayandaydz?

— Xanım sahibə, — köməkçilər cavab verənə qədər K. dilləndi, — onlar mənim köməkçilərimdir, amma Siz onlarla elə danışırsız ki, elə bil öz işçilərinizdir, mənimse gözotçilərim. Bütün məsələlərdə fikrinizi dinləməye hazırlam, köməkçilərimə gəldikcə isə yox, çünkü burada məsolə aydındır! Ona görə də Sizdən xahiş edirəm, köməkçilərimi sorğu-sual tutmayasınız, xahişim yerə düşərsə, Sizə cavab verməyi onlara qadağan edirəm.

— Deməli, sizinlə danışmağa ixtiyarım yoxdur, hə! — Sahibə dedi və üçü də birdən güldü, sahibə kinayəylə, amma K.-nın gözlediyindən xeyli mülayim, köməkçilərsə öz adı qaydalarından: həm çox şey, həm də heç nə ifadə etməyən, hər cür məsuliyyətdən kənar bir gülüşlə.

— Birçə hırslınmə, — Frida sözə qarışdı, — həyəcanımızı düz başa düş. İstəsək də, istəməsək də, bir-birimizi tapdığımıza görə Barnabasa minnətdar olmalıyıq. Səni birinci dəfə bufetdə görəndə — Olqanın qolundan sallaşıb içəri girdin — haqqında bəzi şeyləri biliirdim, amma bütünlükdə sənə qarşı tamam biganəydim. Hə, biganəliyim təkce sənə deyildi, hər şeyə, hər şeyə biganəydim. O vaxt mən də çox şeylə barışa bilmirdim, bəzi işlər məni haldan çıxarırdı, amma gel görək bu necə barışmazlıq idi, necə açıq idi! Məsəlen, elə bufetdəkilərdən

kimse məni asanca hövsələdən çıxarırdı, arxamdan el çekmirdilə — hamısını özün öz gözünlə gördün, hələ bu harasıdır. Klammın nökər-naibi onların yanında müştuluqdur — hə, kimse məni cinləndirirdi, cəhənnəmə cinləndirsin, nə olsun ki? Elə biliirdim, çoxdan olmuş hadisədir, ya da sanki mənə dəxli yoxdur, elə bil bunları haçansa, kimdənsə eşitmışəm, ya da çoxdan unudub yaddan çıxarımişəm. Nə dilə gətişə, nə de təsəvvür edə bilirom, Klamm məni atandan sonra hər şey dəyişdi.

Frida danışığına ara verdi, başını nisgilli-nisgilli aşağı saldı, əllərini çarparayıb qoynuna qoydu.

— Gördüz, — sahibə səsini qaldırdı, deyərdin danışan özü deyil, eləcə səsini Fridaya borc verir, sonra yaxınlaşıb düz Fridanın böyründə oturdu, — gördüz, cənab yerölçən, eməllerinizin neticəsini gördüz?! Qoy mənimlə danışmağı qadağan etdiyiniz köməkçiləriniz de bu balaca qızdan dəstir götürsünlər? Haçansa qismətinə çıxmış surlu həyatdan Fridanı qoparmısız, bunu da ona görə bacarmısız ki, Fridanın aşib-dاشan körpə mərhəmeti Olqanın qolundan sallaşmağınızı, Barnabasların cənginə keçməyinizə tab getirmeyib. Sizi xilas edib, amma özünü bu yolda qurban verib. Hə, indi hər şey olub-keçəndən sonra Frida indiyə qədər qazandıqlarını Sizin diziniz üstündə oturmaq şərəfinə dəyişəndən sonra özünü ortaya atıb sinənizə döyürsüz ki, Barnabasgilde gecələyə bilərdiniz. Deyəsən, bununla sübut etmək istəyirsiz ki, məndən asılıcağınız yoxdur. Elədir, Barnabasgilde gecələmiş olsaydınız, Sizinlə elə üzülüşərdik ki, bircə göz qırpmında şələ-külənizi yiğişdirib evimdən çıxardınız.

— Barnabasların nə günahım sahibi olduqlarından xəbərim yoxdur, — deyib K. rəngi avazımış Fridanı ustuslu queağına aldı, çarpayıya qoydu, özü ayaq üstdə qaldı, — bəlkə, bu yerdə haqlısan, amma mən də bir şeydə tam haqlıyam ki, xahişimi yerinə yetirəsiniz, Fridayla mənim işime qarışmayasız, qoyun öz məsələmizi özümüz həll edək. Bayaq istəkdən, qayğıdan söz saldırınız, lakin Sizdən nə qayğı gördüm, nə də istək, söhbət daha çox nifrətdən, kinayədən, evdən qovmaqdən getdi. Bütün bunları deməkdə məramınız Fridanı məndən, məni də Fridadan ayırmadısa, çox ustalıqla elədiniz. Ancaq mənə elə gəlir ki, bacara bilməyəcəksiniz, işdir, əger bacarsanız da, — icazənizlə qoyun mən də öz hədəmi, üstüortülü də olsa, deyim — dərindən peşman olacaqsınız. Mənə verdiyiniz mənzildən söhbət

gedirsə, — yəqin bu iyrənc daxmanı nəzərdə tutursunuz — hələ bilinmir, onu öz xoşunuzla verirsiz, yoxsa bu baredə qraflığın sərənəcəmimi var. Nə olar, mən də ora çatdıraram ki, evdən çıxarıblar, işdir, ayrı mənzil versələr, sizin də solğunuz geniyər, mənim də, amma mənimki daha çox geniyər. İndi isə bezi məsələlər üçün kəndxudanın yanına gedirəm. Zəhmət olmasa, Fridadan müğayat olun, analıq nitqinizlə onsuz da halını xarab etdiniz.

Sonra o, köməkçilərinə üz tutdu:

— Gəlin, — deyib Klammın məktubunu qarmaqdan götürdü və getmək istədi. Sahibə dinib-danışmadan xeyli ona baxdı, K. əlini qapının cəftəsinə atan kimi dilləndi:

— Cənab yerölçən, bir pay da yolunuza götürün, çünki nə cür danışsanız da, məni, yaşılı bir qadını necə pərt etmək istəsəniz də, hər halda Fridanın gələcək ərisiz. Ona görə də qoyun nəzərinizə çatdırım, burdakı dolanışqdan tamam xəbərsizsiz, dediklərinizi, diliə gətirdiklərinizi, düşündüklərinizi adam beynində gerçək vəziyyətlə tutuşduranda başı gicəllənir. Bu cür naşılığı birdəfəyə yox eləmək olmaz, bəlkə, heç mümkün də deyil, lakin mənə azca inanıb naşılığınızı boynunuza alsanız, çox şeyi yoluna qoymaq olar. Onda Siz mənə münasibətdə daha ədaləti görünərsiz, hansı dəhşətleri keçiriyimi anlamağa başlaysız, dəhşətin nəticələri də, maşallah, göz qabağındadır. Sevimli körpəmin, necə deyərlər, qartalı atıb kor yapalaqdan yapışdığını — düzüne qalsa, hələ bundan da betər demək olar — Sizinlə sakit danışmaq xatirinə bunların hamisini unutmalı olduğumu bilənde nələr çökdiyimi özünüz təsəvvür edin. Görürsüz, yenə hirslenirsiz. Yox, yox bir az ayaq saxlayın, təkcə bu xahişimi də eşidin, sonra hara gedirsiz-gedin, ancaq bircə şeyi unutmayıñ, Siz burda naşıların naşısız, ona görə də ehtiyatlı olun. Bizim yanımızda ağzınıza gələni deye bilsəniz, çünki Frida qarşımızı kəsib, Sizi bələlardan qoruyur. Elə bilin, Klamm bizik, buyurun nə istəyirsiz, deyin, amma onun özüylə danışmağa cürət etməyin, yalvarıram, el çəkin bu fikirdən!

Ayağa qalxdı, həycandan sendələyə-səndələyə K.-ya doğru getdi, onun əlindən tutub yalvarıcı gözlörini kişiye dikdi.

— Xanım sahibə, — K. dedi, — anlaya bilmirəm, belə xırda bir işdən ötrü niyə bu qədər alçalırsız, niyə yalvarırsız? Klammla səhbət, dediyiniz kimi baş tutan deyilsə, deməli, tutmayacaq, istər yalvar, istər

yalvarma. Əgər baş tutandırsa, onda niyə çalışmalıyam, belə olsa, Sizin də dincəsizliyinizi son qoyular, qorxularınız yersiz olduğu aydınlaşar. Doğrudur, naşılığına naşıyam, doğru doğruluğunda qalır, bu mənim üçün heç də xoşagəlimli deyil; lakin bir üstünlüyü də var; naşı adam daha ürokli olur, ona görə də hələ bir müddət, gücüm çatan yerdə, naşılığımdan əl çəkən deyiləm, nəticəsi nə qədər acı-nacaqlı olur olsun, fərqi yoxdur. Zərbə birbaşa mənə dəyəcək, ona görə də bircə şeyi başa düşmürem, Siz niyə yalvarırsınız. Yəqin ki, gözünüz həmişə Fridanın üstündə olacaq, dediyiniz kimi, onun yolundan çəkilib getsəm, bu, əsil xoşbəxtlik olar. Bəs onda niyə qorxursuz? Yoxsa, Siz... — naşının fikrincə her şey mümkündür, — bu yerdə qapını açdı. — Yoxsa Siz Klammın qayğısına qalırsız?

Sahibə içində salıb onun piləkənlə düşməsinə, köməkçilərinin arxasında enmasinə maddim-maddim tamaşa etdi.

## BEŞİNCİ FƏSİL

Nə qədər təəccübü lə olsa da, kəndxudaya söhbətdə K. çotinlik çəkmədi. Bunu onunla izah etməyə çalışdı ki, indiyəqədərki təcrübəsində qraf üsul-idarəsiylə işləmək ona ağır olmamışdı. Səbəbi də K.-ya aid məsələlərin hellində müəyyən güzeştli təlimatın verilməsindəydi, digər tərəfdənso bu, idarə sisteminin heyretli dərəcədə bir əldə cəmləşməsindən irəli gəlirdi, bu cür vəhdət xüsusiile o yerdə təkmil sayılırdı ki, ilk baxışda ondan əsər-əlamət görünmüşdür. Hər dən belə şəyləri düşünəndə K. az qala haliyla barışındı, lakin kefi-nin duru vaxtlarında tez-tez də öz-özünə deyirdi: əsas təhlükə də cələburasındadır.

Üsul-idarəyle birbaşa əlaqə bir elə də çətin deyildi, çünki o, həddən artıq yaxşı qurulsa da, həmişə gizli və uzaq işləri mehz gizli və uzaq ağaların adından idarə edirdi. K. isə yaxınlıqda olan canlı bir şey üçün, özü üçün əlleşib-vuruşurdu, həm də ən azı ilk vaxtlarda, təkcanına, çünki artıq o, hücum yolunu tutmuşdu. Özü üçün yalnız o əlleşib-vuruşmurdu, güman ki, başqaları da bu yoldaydı. K. isə onların heç birini tanımadı, ancaq üsul-idarənin tökdüyü tədbirləri görəndə belələrinin varlığına inanırdı. Üsul-idarə yalnız bir şeydə, özü də xırda işlərə — indiyə qədər hələ böyükleri olmamışdı

— K.-ya güzəstə gedib onu cüzi, yüngül qəlobə imkanından məhrum etmiş və bu qəlobədən doğacaq məmənunluğunu, sonrakı döyüşlər üçün əsas ola biləcək inamı onun əlindən almışdı. Bunun əvezində ona ayrı imkan yaratmışdır: yalnız kənd içinde istədiyi kimi gəzib-dolaşa bilirdi. Xətrinə dəyməməklə onu gücdən salıb hər cür mübarizədən təcrid etmiş, idarədən uzaqlaşdırıb tamam anlaşılmaz, nisgilli, yad bir həyata atmışdır. Əger bircə dəfə sayıqlığını itirsəydi, bəlkə də, elə olardı ki, bu yolla günlərin birində yerli üsul-idarənin olan-qalan mərhəmətinə, şışirdilmiş, yüngül vəzifə borcunun tam yerinə yetirilməsinə baxmayaraq, ona göstərilən zahiri qayğıya aldanıb, qalan heyatını tam saygısız sürdürüor, sonra hardasa ilisər, yerli üsul-idarə də hemişəki kimi, guya öz iradəsi əleyhinə ince, semimi bir tərzdə ona bəlli olmayan, lakin hamının bildiyi bir qanunun adından zühur eder, onu öz yolundan süpürüb atardı. Bu “qalan” həyat əslində nədən ibarət idi? Vəzifeyle həyatın bu cür çulğalaşdığını K. hələ heç yerdə görməmişdi, elə çulğalaşmışdır ki, deyərdin, yerlərini dəyişik salıblar. Mesələn, Klammın K.-nın qulluğu üzərindəki indiki formal hökmü K.-nın yataq otağına etdiyi gerçək hökmün yanında heç nəydi. Bezən elə olurdu ki, yüngül bir rəftar, hər hansı sərbəst hərəket yerli hakimiyətin xoşuna gəlirdi, halbuki başqa vaxtlar hər addımda böyük ehtiyatkarlığı, yan-yörəyə boylanmağa ehtiyac duyulurdu.

Burdakı üsul-idarə barədə düşündüklerinin təsdiqini K. kəndxudanın simasında tapdı. Təzəcə təraş olmuş gülərüz, gonbul kəndxuda xəstəydi, ağır duz sancıları vardı və K.-ni çarpayıda qarşılıdı.

— Deməli, yerölçən cənab Sızzınız, — deyib onu salamlamaq üçün dırseklenmək istədi, amma özünü düzəldə bilmedi, qışlarını göstərib üzr istədi və təzədən başını yastığa qoydu. Perde tutulmuş xırda pəncərəli otağın qaranlığında kölgəyə oxşar səssiz bir qadın K.-ya kursu göstərib onu çarpayının yanına qoydu. — Əyləşin, əyləşin, cənab yerölçən, — kəndxuda dilləndi, — söyləyin görüm, nə isteyirsiniz?

K. Klammın məktubunu oxuyub özündən bir-iki əlavələr etdi. Üsul-idarəyə davranışının qeyri-adi yüngüllüyünü təzədən duydı. Bu üsul-idarə rəsmən hər çətinliyi öz üzərinə götürdü, istədiyini ona tapşırıb bilərdin, özünse toxunulmaz, sərbəst qalardın. Sanki kəndxuda da onun əhvalını duymuşdu, rahatca yerində qurcalanmağa başladı. Handan-hana dilləndi:

— Özünüz gördüyüünüz kimi, cənab yerölçən, hər şeydən xəbərim var. Lakin heç bir tədbir görməməyimin səbəbi də yox deyil, birincisi, xəstəliyimdir, ikinci de odur ki, Siz bu qədər vaxtda bir dəfə də olsun, yanımı gəlməmisiniz, mən də fikirləşdim ki, yoqın, bu işdən boyun qaçırmışız. Amma indi özünüzə sığışdırıb yanımı gəlməsizse, gərək mən də bütün həqiqəti, xoşa gəlsə də, golməsə də, deyəm. Dediyyiniz kimi, Sizi yerölçən adıyla qarşılıyıblar, amma yazıqlar olsun ki, bizə yerölçən lazımdır. Sizo burda elə bir iş yoxdur. Xırda təsərrüfatınızın hüdudları müəyyənləşib, hər şey səliqə-sahmanla xeritəyə köçürülüb. Mülküni dəyişdirən yox, sərhəd münaqişəsini isə özümüz yoluna qoyuruq. Belə olanda yerölçən nəyimizə gərekdir?

Bu barədə evvəller düşünməsə də, K. buna benzər xəbəri gözlədiyinə daxilen hazır idi. Ona görə də tələsik dilləndi:

— Tamam gözlənilməz xəbərdir. Bütün planları alt-üst edir. Ümidim bircə ondadır ki, bu, nəsə anlaşılmazlıq olar.

— Yazıqlar ki, yox, — kəndxuda dedi, — necə deyirəm, elədir.

— Necə elədir axı?! — K. səsini qaldırdı. — Bu boyda yolu ondan ötrü gelmişəm ki, üzümü tutub geri qayıdam!

— Bu, işin başqa tərifidir, — kəndxuda dedi, — onu holl cloməyə mənim gücüm çatmaz, ancaq anlaşılmazlığın necə yarandığını çalışaram Sizə izah edim. Qraflıq kimi bu boyda idarədə hərdən elə olur ki, bölmələrdən biri bir sərəncam verir, digərisi isə ayrisını, birinin digərindən xəbəri olmur; doğrudan, yuxarıdan nəzarət var, özü də deqiq nozaretdir, amma görünür, təbiətindəndir, nədəndir, bir az gecikir, ona görə də hemişə xırda-para çəşqinqılıq yaranır. Böyük işlərdə səhəvə yol verildiyi yadına gəlmir, ancaq xırda-xurus məsələlərde istədiyin qədər, özü də tez-tez. Sizin işə gəldikdə isə idarənin sərrini gizletmedən — burda mən məmər kimi yox, kəndli kimi deyirəm və kəndçiliyimdə də qalıram — hadisənin necə olduğunu açıq söyləmək isteyirəm. Hələ lap çoxdan, onda mən bir-iki aydı ki, kəndxuda işləyirdim, göstəriş gəldi, indi deyəmmərəm hənsi şöbədən, rəhbərlərə xas amiranə terzlə bildirdilər ki, yerölçən çağırmaq lazımdır, icmaya da tapşırıq verdilər: gələcək işə lazımlı olan planları, sənədləri vaxtında hazırlanınsın. Bu göstərişin, töbii ki, Sizə aidliyi yoxdur, çünki çoxdankı məsələdir və indi xəstəlikdən çarpaçıda uzanıb o mezəli şeylər haqqında düşünməyə vaxtim olmasayı,

bəlkə də, heç yadına düşməyəcəkdi. Mitsi, – deyib birdən sözünə ara verdi, hələ də otaqda vurmuxan və nə iş gördüyü bilinmeyən qadına müraciət etdi, – zəhmət olmasa, dolaba bax, bəlkə, göstərişi orda tap-dın. – Sonra K.-ya izahat vermiş kimi sözünə davam etdi. – Təzə işə başlayanda kağız-kuğuzların hamisini saxlayırdım. – Qadın o saatca dolabı açdı, K. da, kəndxuda da ora baxdılar. Dolab kağızlara doluydu. Qapısı açılan kimi odun təki bağlanmış iki ədəd iri, düyməli qovluq bağlaması diyirlənib yerə düşdü, qadın diksibin kənara sıçradı. – Aşağıda olmalıydı, aşağıda. – Kəndxuda çarpayırsından ona istiqamət verib dedi. Qadın altdakı kağızları götürmək üçün qovluqları dinməz-söyləməz qucağına yiğib yerə tökdü. Otağın yanısına kağız döşəndi. – Çox iş görülüb, – kəndxuda başı ilə təsdiqləyib dedi, – bu, hələ bir hissəsidir. Çoxunu anbarda saxlayıram, hələ çoxu da itib. Hamisini bir yerə nece toplayasan! Kiralda, bilişiz, ne qədər kağız-kuğuz var?! Dediym göstərişi tapa bileyəksən? Təzədən arvadına müraciət etdi. – Bilişən hansı qovluğu axtarırsan, üstündə göy qələmdə “yerölçən” yazılanı.

– Qaranlıqdır, gözüm yaxşı seçmir, dayan şam gətirim, – deyib qadın kağızları ayaqlaya-ayaqlaya otaqdan çıxdı.

– Arvad dizimin dirəyidir, – kəndxuda dedi, ağır idare işlərində hərden əl tutur. Doğrudur, yazı-pozuya köməkçim də var, kədinin müəllimidir, amma yena başa gətirə bilmirik, həmişə nəsə yarımcıq qalır, hamisini bax o sandığa yiğmişəm, – deyib başqa bir dolabı göstərdi. – Xəstələnəndən bəri də ki yiğilib qalıb, – deyib əznik-əznik, amma vüqarla yayxandı.

– Bəlkə, arvadınıza kömək eleyim axtarsın? – qadın şamlı geri qayıdır dizi üstdə sandıqçadan göstərişi axtaranda K. dilləndi.

Kəndxuda başını buladı, gülümseyib söze başladı:

– Bayaq dedim ki, idarenin sırrını Sizdən gizli saxlamıram, amma qovluğu axtarmağa icazə vermək! Yox, o boyda dərinə gedə bilmərəm.

Otağa sakitlik çökdü, təkcə kağızların xışlılığı eşidilirdi, kəndxudanı mürgü almışdı. Qapı astadan döyüldü və K. geriyə qanıldır. Elədir, köməkçiləriydi. Sən deyən qədər də qanacaqsız deyildilər, birbaşa otağa təpilmədilər, azca aralanmış qapıdan piçildamağa başladılar:

– Bayırda soyuqdan titrəyirik.

– Kimdir? – Kəndxuda qırpinib soruşdu.  
– Heç kim, köməkçilərimdir, – K. dedi, – heç bilmirəm, məni harda gözləsinlər, bayır soyuqdur, bura da daracaq.  
– Mənə maneqilikləri yoxdur, – kəndxuda səmimi dilləndi.  
– Qoyun gəlsinlər. Yaxşı tanıyıram, köhnə tanışlardır.  
– Mənəsə var, – K. fikrini gizlətmədi, gözünü gah köməkçilərinin, gah da kəndxudanın üzündə gezdi, hər üçünün sıfətində eyni təbəssüm gördü. – Bir halda ki gəlib çıxmışınız, onda xanıma kömək edin, qovluğu axtarib tapsın, üstündə göy rənglə “yerölçən” yazılıb.

Kəndxuda etiraz etmədi. K.-ya olmasa da, köməkçilərə olardı, özlərini sənədlərin üstünə atdılar, ancaq axtarmaqdan çox, eşələməyə başladılar, birisi yazını höccələyən kimi o birisi dartıb əlin-dən alırdı. Qadınsa boş sandığın qabağında diz çöküb oturmuşdu, deyəsən, heç axtarana oxşamırdı, hər halda şəmi özündən xeyli aralı qoymuşdu.

– Köməkçiləriniz, – kəndxuda razı bir təbəssümle dilləndi, sanki hər şey onun göstərişiyə baş verirdi və heç kəs də buna şübhələnə bilməzdi, – deməli, Sizə maneqilik törədirlər, axı ikisi də Sizin köməkçilərinizdir.

– Xeyr, – K. soyuq dilləndi, – onları burda mənə qoşublar.

– Necə, qoşublar?! – Kəndxuda dilləndi. – Yəqin ayınblar demək istəyirsiniz.

– Qoy ayıriblər olsun. Zalim uşağı elə bil göydən düşüb, belə də kor-korane “ayınblar” olar?

– Burda heç nə kor-korane olmur, – kəndxuda dilləndi, hətta ayağının ağrısını unudub dalı üstdə oturdu.

– Heç ne?! Bəs mənim çağırılmağım?

– Elə Sizin çağırılmağınız da yaxşıca-yaxşıca ölçülüüb-biçilüb, – kəndxuda cavab verdi, – bircə şey var ki, böyükdən bəzi xırda-para məsələlər çıxıb, onu də sənədlər əsasında başa salaram.

– Sənədlər tapılır ki?! – K. dedi.

– Tapılmır? – Kəndxuda səsini qaldırdı. – Mitsi, zəhmət olmasa bir az əlli tərpen! İstəsəniz, sənədsiz də deyə bilərəm. Bayaq haqqında danışdığım göstərişə təşəkkürlü bir cavab verib bildirdik ki, bizə yerőican gərek deyil. Görünür, cavabımız lazımı şöbəyə yox, hələlik onun adını A qoyaq, səhvən başqa bir şöbəyə, deyək ki, B şöbəsinə düşüb. Deməli, A şöbəsi cavab almayıb, ancaq təessüf ki,

cavab B-yə də çatmayıb. Ola bilsin, qovluğun içindəkiler bizdə qalıb, ola bilsin də yolda itib, şöbənin özündə itə bilməz, buna başımla cavab verərəm, hər halda B şöbəsinə yalnız sənədin üz qabığı gelib çıxıb, üstündə də yazılıb ki, içindəki sənəddə – əslində isə içinde heç nə olmayıb – söhbət yerölçənin çağırılmasından gedir. A şöbəsi bu arada bizdən cavab gözləyib, hətta müəyyən qeydləri də olub, ancaq hər məsələnin dəqiq həllində olduğu kimi – belə şey tez-tez baş verir və bunu da anlamaq lazımdır – referent arxayınlaşır, arxa-yınlaşır ki, buna biz cavab verəcəyik, o da yerölçəni çağırtdıracaq, ya da ehtiyac olsa, bu barədə bizimle təzədən yazışacaq. Ona görə də həmin qeydlərə fikir verməyib və məsələni yerli-dibli unudub. B şöbəsində sənədlerin üz qabığı vicdanlı işi ilə tanınmış referentin əlinə düşüb, adı da Sordinidir, italyandır; hətta mənim kimi dünyagörmüş adama da bəlli deyil, niye onu bu aşağı vəzifədə saxlayırlar. Nə isə, həmin Sordini də boş qovluğu doldurmaq üçün onu geri, bize göndərib. A şöbəsinin həmin birinci yazısından aylar, kim bilir, belə də, iller ötüb; belə də olmazıdır, qaydaya görə sənəd doğru yoldadırsa, şöbəyə bir güne gelib çatır, elə həmin gün də məsələ həll olunur, yox eger əyilibsə, – bizim əla təşkilati işimizdə bu eyri yolu axtarsan da, tapammazsan – hə, eger əyilibsə, onda çox çekir. Sonradan Sordininin sorğusunu alanda bu məsələni güclə yadına sala bildim, onda bu işə ikicə nəfərlə baxırdıq. Mitsi, bir də mən, müəllimi hələlik bize qoşmamışdılar, sənədlerin surətinisə yalnız vacib işlərdə çıxarıb saxlayırdıq, kəsesi, yalnız qeyri-müəyyən şəkildə cavab verə bildik ki, bu çağırışdan xəberimiz yoxdur və bizdə yerölçənə ehtiyac duyulmur. Amma... – deyib kəndxuda sözüne ara verdi, sanki söhbətə qızışığından çox uzaqlara getmişdi, ya da özünü elə aparırdı ki, guya sözü çox uzadıb, – söhbətim Sizi yormadı ki?

– Xeyr, əksinə, çox maraqlıdır, – K. cavab verdi.

Kəndxuda da əlavə etdi:

– Maraq üçün danışmiram.

– Maraqlı orasıdır ki, müəyyən mənada insan taleyini həll edən bu məzeli dolaşıqlıqla tanış oluram.

– Hələ ki heç nəylə tanış deyilsiniz, – kəndxuda ciddileşdi, – ona görə də gerisine qulaq asın. Cavabımız, elbəttə, Sordinini qane etmədi. Mənə nə qədər əzab versə də, o adama heyranam. Birisinin etibarını dəfələrlə sınadıqdan çıxarsa da, onu lap yaxından tanışa da,

yene şübhəylə yanaşır, özünü elə aparr ki, guya səni tanımır, tanışa da, adam kimi tanımır. Mənə, düz eleyir, əsil məmər elə belə olmalıdır. Əfsus ki, onun kimi işləməye töbətim yol vermir, özünüz görüsünüz, Sizə, tanımadığım yad bir adama ürəyimi açıb-tökürəm, başqa cür bacarmıram. Sordini isə cavabımızı alan kimi şübhələnməyə başladı. Yazışma başlandı, yazış ki, yazışasən. Bilmək istəyirdi ki, yerölçəni çağırtdırmaq fikri hardan ağlımiza gəlib. Sağ olsun Mitsi, yadına düşdü, mən də cavab verdim ki, bu məsələni ilk dəfə idare özü qaldırıb (söhbətin başqa şöbədən getdiyini yerli-dibli unutmuşuq). Sordini də dediyindən dönmədi: idarənin bu sərəncamını niyə məhz indi xatırladıraq. Mən də təkrar cavab verirəm: çünkü elə indicə yadına düşüb. Sordini: əladır ki, çünkü Sizin yadınıza düşən o sərəncam qüvvəsini itirib. Mən: elbəttə, itirib, çünkü sənədlər özü yerli-dibli itib. Sordini: həmin ilk sərəncamdan bir qeyd qalmalıydı ya yox, indi o da yoxdur. Bu yerdə dilim tutuldu, çünkü Sordininin şöbəsində səhvə yol verdiklərini nə ağlıma, nə də dilimə gətirə bilərdim. Cənab yerölçən, yəqin özlüyündə Sordinini qınavırsınız ki, en azı dediklərimi nəzərə alıb məsələni ayrı şöbələrdən öyrənə bilərdi. Ele məhz bu, düzgün olmazdı, istəmirəm, o adam haqqında pis fikrə düşəsiniz, xəyalınızdan başqa şeylər keçə. İdarənin baş iş prinsipi əledir ki, üz verə biləcək səhvleri nəzərdə tutmur. Hər şeyin əla təşkili həmin baş prinsipin doğruluğunu təsdiq edir, özü də daha təcili yerinə yetirilməsi zamanı lazımlı olur. Deməli, başqa şöbələrdən xəbər tutmağa Sordini ehtiyac duymadı, əslində bu şöbələr ona heç cavab da verməzdilər, çünkü o saatca görecəkdilər ki, hansı səhvlerinin sənədini üstü açılır.

– İcazənizlə, cənab kəndxuda, Sizə bir sualım var, – K. dedi, – bir az əvvəl nəzarət şöbəsinin olduğunu demədinizmi? Təsvirinizi görə, deyəsən, iş elə qurulub ki, nəzarətin yoxluğunu təsəvvür edən adamin hələ xarab olmalıdır.

– Yaman tələbkarsınız, – kəndxuda dedi, – bu tələbkarlığınıza ləmin dəfə artırsanız da, Sizinki idarənin özünə qarşı olan tələbkarlığından yenə də az olacaq. Belə sualtı yalnız qərib adəm verə bilər, nəzarət orqanları varmı? Hər yan nəzarət orqanı deyilmi?! Elədir, onlar sözün kobud mənasında səhvi aşkarlamaq üçün yaranmayıblar, çünkü əslində səhv olmur, Sizinki kimi olanda da kimin nə ağzıdır desin, səhvdir.

— Deyəsən, bu tamam təzə məsələdir, — K. səsini qaldırdı.

— Mənim üçün köhnədir, — kəndxuda cavab verdi, — mən özüm də Sizin qədər, bəlkə də, Sizdən bir az çox, əminəm ki, səhv olub, Sordini də peşmançılığından yatağa düşüb, birinci nəzarət şöbələri də — səhvin ortaya çıxarılmasında onlara minnətdar olmalıdır — səhvin varlığını təsdiq edirlər. Amma kim deyər ki, ikinci nəzarət şöbələri, üçüncü, dördüncülər də, bu fikirdədir?

— Ola bilər, — K. dedi, — bu fikirlərə düşməsəm yaxşıdır, belə nəzarət bölmələrinin varlığından birinci dəfədir xəber tuturam, odur ki, heç anlaya bilmirəm. Təkcə orasını bilirom ki, iki şeyi bir-birindən ayırmak lazımdır; birincisi, şöbələrin özündə baş verenləri və idarə baxımından bu və ya digər şəkildə qəbul olunanları, ikinciisi isə mənim, şöbələrə daxil olmayan, həmin üsul-idarənin mənasız-mənasız incitdiyi bir adamın şəxsi məsəlesi, bu hədə-qorxu elə mənasızdır ki, onların ciddiliyinə inanmaq belə istəmirməm. Məsələnin birinci tərəfi, yəqin ki, cənab kəndxuda, elə o cürdür, Sizin indicə görünməmiş bir ehtirasla danışdığınız kimidir, indi isə mən, heç olmasa, özüm haqqında birçə kelme eşitmək istərdim.

— Ora da gəlib çıxarıq, — kəndxuda cavab verdi, — əvvəlcədən izah etməsəm, bəzi şeyləri başa düşə bilməzsən. Nəzarət bölmələrinin adını bir az tez çəkdim. Hə, indi qayıdaq Sordiniyle çəkişmələrimizə. Dediym kimi, israrımın xeyri olmadı. Qarşidakı adamın müqabiliндə Sordini az-çox üstünlüyə malikdirdə, deməli, qəlebə onun tərəfindədir, belə olanda diqqəti də, enerjisi də, ehval-ruhiyyəsi də artır. Belə olanda o, ovu üçün qorxunc, ovunun düşmənləri üçünsə gözəl bir alətə çevrilir. Mən özüm başqa vəziyyətlərdə sonuncular sırasında olduğumdan bu barədə danişa bilərəm. Əslinə qalsa, onu mən indiyə qəder görə bilməmişəm, aşağı enmir, işi başından aşır, otağını mənə təsvir ediblər, deyilənə görə, bütün divarlar, sütunlar iri qovluq bağlamalarıyla qalaq-qalaqdır, hamısı da yalnız işdə lazımlı olan sənədlərdir, bağlamalardan tez-tez müəyyən kağız götürüb doldurduğuna görə və bu iş həddən artıq tələsik edildiyindən həmin sənəd sütunları birəldən uşub töküür, onunçun də Sordinin iş otağında aramsız şaqquşlı-gurultu eşidilir. Hə, hə, Sordini elə işcidir ki, on xırda məsələyə də böyük işlər kimi qayğıyla yanaşır.

— Siz, cənab kəndxuda, mənim məsələmə həmişə xırda deyirsiniz, amma görün neçə məmuru işdən eləyib, bəlkə, əvvəlcə xırda

olub, ancaq sonra Sordini cənabları kimi məmurların səyi notice-sində böyük bir işə əvrilib. Təəssüflər ki, istəsem də, istəməsem də, belədir, incikliyim məsələmə bağlı iri-iri qovluq sütununun yaranıb sonra da uçmasında deyil, ondadır ki, adı yerölçən vəzifəsində də xırda bir çertyoj masasının arxasında oturub işləyə bilmirəm.

— Xeyr, — kəndxuda cavab verdi, — xeyr, böyük iş deyil. Buna görə gileylənməyə əsasınız yoxdur, lap xırdaların xırdasıdır. İşin tuturnu onun dərəcəsiylə ölçülülmür, belə düşünürsüzsə, karguzarlığın nə olduğunu qavramaqdan çox-çox uzaqsınız. Lap elə işin tutumuna geləndə də Sizin məsələ cüzilərin cüzisidir, adı işlər, yəni səhvsiz olanlar daha çox, daha məhsuldar zəhmət tələb edir. Bir də axı işinizi dəlaşdırıran məsolədən hələ tam hələ deyilsiz, o baredə mən elə indicə danışmaq istəyirəm. Sordini əvvəlcə məni işdən uzaqlaşdırırdı, məmurlar gəlib mehmanxanada adlı-sanlı icma üzvlərini sorğu-suala tutdular, hər şeyi protokollaşdırıllar. Çoxusu mənim tərəfimi saxladı, bir-ikisi də “trr” deyib durdu; torpağın ölçülümesi kəndlının yaralı yeridir, çoxusu elə bilir, ortada gizli cükküldəşmələr, ədalətsizlik var, hələ üstəlik özlərinə başçı da tapdırıllar, Sordini də onların izahatından bu qənaəətə gəldi ki, məsələni mən icma şurasının qarşısında qaldırmış olsayıdım, hamı yerölçənin getirilməsinin eleyhinə çıxmazdı. Ona görə do yerölçənin gerəksizliyi kimi aydın bir məsələyə ən azı şübhəylə yanaşdı. Bu işdə xüsusişlə Brunsvik deyilən biri var, o seçildi, çox güman ki, onu tanımırız, bəlkə də, pis adam deyil, amma axmağın biridir, xeyalpervərdir, özü də Lazemanın yeznəsidir.

— Dabbağın? — K. soruşub Lazemanın yanında gördüyü topasaq-qal kişini təsvir etdi.

— Hə, hə, özüdür, — kəndxuda dedi.

— Deyəsən, arvadını da tanıyıram, — K. nagüman dilləndi.

— Olar, — kəndxuda cavab verib susdu.

— Gözəldir ha, — K. dedi, — amma sifətdən solğundur, xəstəhaldır. Deyəsən, o da qəsrəndir, hə? — Yarışual, yaritəsdiq tamamladı. Kəndxuda saata baxdı, tələsik qaşığa dərman töküb içdi. — Deyəsən, qəsrən təkcə idarənin düzümüzün xəbərdarsız! — K. kobud-kobud dilləndi.

— Hə, — kəndxuda kinayəyle, amma razı bir təbəssümle cavab verdi. — Əsas məsələ də odur. Brunsvike gəldikdə isə... onu icmadan çıxara bilsək, canımız dincelerdi, Lazemanın özü başqalarından az sevinməzdi. Ancaq o vaxt Brunsvik az-çox nüfuz qazandı, natiqliyinə natiq deyil, amma çıqırqandır, o da bəs eləyir. İş elə alındı ki, məsələni icma şurasına qaldırası oldum, əslində bu, təkcə Brunsvikin qələbəsi oldu, çünki icma şurası, doğrudan da böyük əksəriyyətlə yerölçəni yaxın qoymaq istəmirdi. Aradan gör ey neçə il keçib, məsələ hələ bu gün də yoluna qoyulmayıb, müəyyen mənada buna Sordininin işe vicdanla yanaşması mane olur, bitdə-bitdə aşasdırıb öyrənməye çalışır ki, həm əksəriyyəti, həm də müxalifəti narahat eden nadir. Müəyyen mənada da Brunsvikin giçiliyi ilə dikbaşlığı mane olur, onun da yuxarılarla əlaqəsi var, fantaziyasını işe salıb yeni-yeni şeylər uydurur, onları da dinc oturmağa qoymur. Sordini heç şərait yaradarmı ki, Brunsvik onu dolaşdırınsın, Brunsvik Sordinini necə dolaşdırıra bilər axı? Elə məhz özünü dolaşdırmaq üçün Sordini yeni-yeni axtarışlara ol atası oldu, təzecə onları qurtarmaq isteyəndə isə Brunsvik yenisini fikirləşib tapıldı, bu işdə pərgardır, o dəlidən no desən çıxar. İndi idarə aparatının xüsusi bir keyfiyyətindən danışmaq istəyirəm. Dəqiqliyi kimi həddən artıq həssaslığı da var. Əgər bir iş uzun müddət çək-çevirə düşübəsə, birdən elə ola bilir ki, bu çək-çevir qurtarmamış ağla gəlməyən bir nöqtədə — sonralar onu heç tapmaq mümkün olmur — məsələ ildırım süretiyle öz həllini tapır, verilən qərar hərdən düzgün olmasa da, hər halda işi bağlayır. Elə çıxır ki, idarə aparatı, belkə də, özlüyündə mənasız görünən eyni məsələyə illerden bəri onu əzen gərginliyə daha dözə bilmir; məmurların köməyi olmadan özü özbaşına qərar çıxarır. Təbii ki, heç bir möcüzə baş vermir, yəqin hansı bir məmursa ya yazılı, ya da şifahi bir hökm çıxarıır, hər halda burda nə biz, nə də idarenin özü tapa bilir ki, bu işi kim yoluna qoyub, niyə qoyub. Bunu yalnız nəzarət işçiləri, özü də aradan xeyli keçəndən sonra müəyyənləşdirir; amma biz ondan qəti xəbər tutmuruq, əslində daha heç kəs bununla maraqlanmaq istəmir. Özü də, dediyim kimi, bu son qərarlar çox vaxt gözel olur, birçə şeyləri çatmır ki, o da camaatın gec xəbər tutmasıdır, ona görə də həllini çoxdan tapmış məsələlər barədə həmişə qaynar mübahisə gedir. Sizin işiniz haqqında belə bir qərarın çıxıb-çıxmamasından xəbərim yoxdur — bəzi şeylər deyir çıxıb,

bəziləri deyir çıxmayıb — çıxmış olsa, Sizə çağırış göndərərdilər, Siz də yol alıb gelərdiniz, ona qədər də xeyli vaxt keçərdi, Sordini də bu arada əldən düşən qədər işləyərdi, Brunsvik xalqı dinc oturmağa qoymazdı, mənim də hər iki tərefdən baş-beynimi aparardılar. Sadəcə gümən edirəm ki, belə ola bilərdi, dəqiq bildiklərimse bunlardır: nəzarət bölmələrinən biri arada tapdı ki, bir neçə il qabaq A şöbəsindən yerölçən haqqında icmaya sifariş göndərib, amma indiyə qədər buna cavab alımmayıb. Yaxınlarda bu barədə məndən soruştular, elə o dəqiqə də aydınlaşdı: A şöbəsi mənim “yerölçənə ehtiyac yoxdur” cavabımıla kifayətlənməyib, Sordini də etiraf etməli olub ki, bu məsələdə qətiyyətsizlik göstərib, — özü də öz günahından yox — bu boyda xeyirsiz, adamı haldan çıxaran iş görüb. Həmişə olduğu kimi yenə hər yandan yeni-yeni işlər tökülüb gəlməsəydi, Sizin məsələ xirdəcə bir iş olmasayı, — demək olar, lap xirdələrdən xirdəsi — yəqin ki, hamımızın soluğumuz geniyordı, məncə elə Sordininin özü də nefəsinə dərərdi.

Təkcə Brunsvik gur-gur guruldayırdı, amma bu da onu gülfincə vəziyyətində qoyardı. İndi isə, cənab yerölçən, şəşqinliyimi özünü təsəvvür edin, indi, bütün məsələni uğurla başa vurandan sonra — özü də o vaxtdan görün nə qədər keçib — birdən Siz gələrsiz və belə məlum olur ki, bütün həngəməni təzədən başlamaq lazımdır. Mənə qalsala, buna heç cür razılıq vermək olmaz, mənim bu qəti qərarımı hər halda başa düşürsüz?

— Bos necc! — K. dedi. — Bir şeyi də yaxşı başa düşürəm ki, mənimlə, bəlkə, həttə qanunların özüylə də dehşətli bir oyun oynanılır. Mənə qalsa, özüm özümü müdafiə etməyin yolunu bilirəm.

— Hansıdır o yol? — Kəndxuda soruştı.

— Hələlik deyə bilmərəm, — K. cavab verdi.

— Güc elemək olmaz, — kəndxuda dedi, — birçə şeyi yadınızda saxlayın: mənim simamda, dost deyə bilmərəm, hələlik bir-birimizi yaxından tanımiriq, amma hər halda işinizə yarayan yaxın bir adamınızı tapa bilərsiniz. Ancaq birçə şeyə yol vermərəm ki, Sizi yerölçən kimi qəbul eləsimlər; başqa işlərdə bel bağlaya bilərsiniz, əlbəttə, səlahiyyətim çatan yerdə, o da ki, Siz deyən, geniş deyil.

— Bir yandan deyib-durursuz ki, məni yerölçən kimi qəbul etmək lazımdır, — K. dilləndi, — amma məni elə belə də qəbul ediblər. Bu da Klammın məktubu.

— Klammin mektubu?! — Kəndxuda dedi. — Təkcə Klammin imzاسına görə doyərlidir, səcdə edilməlidir, özü də, deyəsən, saxta deyil, ancaq bununla belə... fikrimi tek söyleməyə çətinlik çəkirem. Mitsi!  
— Arvadını çağırıldı. — Nə iş görürsüz orda?

Uzun müddət nəzərdən kənardı qalmış köməkçilərlə Mitsi axtarılan sənədi, deyəsən, tapmamışdır, təzədən hamısını dolaba basmaq istəyirdilər, lakin sənədlər qalaqlanıb bir-birinə qarışğından istədiklərinə çata bilmirdilər. Görünür, hamısını təpişdirib doldurmaq da köməkçilərin ağlına gəlmüşdi. Dolabı çeviririb döşəməyə uzatmışdır, sənədləri içəri basıb üçü də üstündə oturmuşdu, indi də çalışırdılar ki, qapağını asta-asta yatırıb yerinə oturtsunlar.

— Deməli, sənəd tapılmadı, — kəndxuda dilləndi. Heyif, amma eybi yox, onsuz da hər şeyi bilirsınız, əslində daha gərek də deyil, hər halda tapılar, yəqin müəllimdə olacaq, onda da bir neçə sənəd var. Şəminı bəri getir, Mitsi, oxu gör bu məktubda nə yazılıb.

Mitsi yaxına gəldi, çarpayının qırığında eyleşdi, gövdəli, gümrah kişisinə qıṣıldı, kişi də xeyli solğun, üzgün görünən qadının belini quedu. Arvadın xirdəcə siması şəmin işığında güclə seçilirdi, yaşıdan ötən illər bu sıfətə aydın, ciddi, lakin həlim cizgilər çəkmişdi. Məktuba baxan kimi əllərini yüngülce qoynunda çarpzılaşı.

— Klammindir?! — Qadın dilləndi. Sonra məktubu birgə oxudular, azca piçıldışdılardı, dolabın qapısını bağladıqlarına sevinən köməkçilər “Urra” qışqıranda isə kəndxuda dilləndi:

— Mitsi də mən deyəni deyir, indi öz fikrimi aça bilərem. Bu, idarə sənədi dəyiş, şəxsi məktubdur. Elə başlanğıcından da görmək olur: “Hörmətli cənab!” Bundan əlavə, orda Sizin yerölçən kimi qəbulunuza birçə kolmə də işarə yoxdur, söhbət ümumi şəkildə dəha çox qraflığa qulluqdan gedir, əslində burda da konkret bir söz deyilmir, eləcə yazar ki, “Özünüz bildiyiniz kimi” qəbul olunmusuz, yəni qəbul olunmağınızın məsuliyyəti Sizin boynunuza düşür. Nəhayət, idarə baxımından Sizi ən yaxın rəhbəriniz kimi mənim, kəndxudanın üstüne göndərirler, o da Size sonrakı işlər barədə məlumat verməlidir, bildiyiniz təki, bu məsələni də əsasən həll eləmişik. Rəsmi sənədləri oxumağı bacaran və bunun nəticəsində qeyri-rəsmi yazıları yaxşı başa düşən bir şəxs üçün bu, gün kimi aydınlaşdır. Sizintəki yad bir admanın belə şaydən baş çıxarmaması məni heç də təəccübən-

dirmir. Bütünlükdə götürsek, məktub onu deyir ki, Sizin yalnız qraf qulluğuna götürüləcəyiniz təqdirdə Klamm şəxsən qeydinizə qalmaq niyyətindədir.

— Siz, cənab kəndxuda, — K. dedi, — məktubu elə gözəl şərh etdiniz ki, orda boş kağız üstündəki imzadan başqa, heç nə qalmadı. Hiss eləmirsiz ki, adına-sanına hörmət bəslədiyiniz Klammı bununla xeyli alçaldırsınız?

— Bu lap ağa oldu, — kəndxuda dilləndi, — məktubun deyərini danmaq niyyətində deyiləm, izahatımla onu alçaltmaq fikrim də yoxdur, əksinə, Klammın məktubu idarə yazısından daha üstündür, amma Sizin ona verdiyiniz orda eser-əlamət yoxdur.

— Şvartseri tanıyırsız? — K. soruşdu.

— Xeyr, — kəndxuda cavab verdi, — bəlkə, sen tanıyırsan, Mitsi? Sen də tanımırsan. Yox, tanımıriq.

— Qəribədir, — K. dedi, — qalabaşının oğlunu deyirəm.

— Cənab yerölçən, əzizim, mən bütün qalabaşların oğlanlarını tanıya bilmərəm axı, — kəndxuda cavab verdi.

— Yaxşı, — K. dedi, — onda, heç olmasa, mənə inanın, yalan demirəm. Gelişimin ilk günü həmin Şvartserlə yüngül bir qalmaqlımız oldu. Axırda Frits adlı kiçik qalabaşına zəng vurub övrəndi ki, mənə yerölçən kimi qəbul ediblər. Bəs bunu necə başa düşək, cənab kəndxuda?

— Lap sadəcə, — kəndxuda cavab verdi, — indiyə qəder bizim idarəyə hələ birbaşa əlaqəniz olmayıb. Üzdən hər şey adama əlaqə kimi görünür. Siz də münasibətləri bilmədiyinizdən onları gerçek başa düşürsüz. Hə, indi də gelək telefon məsələsinə: görürsüz, əsildarəyə dəha çox bağlı olan mənim təki admanın telefonu yoxdur. Meyxanalarda, ona bənzər yerlərdə isə telefonun xidməti böyükdür, təqribən musiqi avtomati kimi bir şeydir, ayrı heç nədir. Burda Siz bircə telefonla damışmısız, ya yox? Hə, gördüz, onda bəlkə də, mənə başa düşərsiz. Qəsrədə telefon, yəqin ki işi xeyli sürətləndirir. Həmin aramsız zəngləşmələri biz burdakı telefonlarda xışlı, nəğmə kimi dinləyirik, yəqin özünüz şahidi olmuşunuz. Elə bu xışlı, nəğmə də burdakı telefonların bizə ötürdüyü yegana gerçeklikdir, yerde qalanların hamısı yalandır. Qəsrədə heç bir telefon əlaqəsi yoxdur, bizim çağırışımızı ötürən mərkəzi stansiyada da onun kimi; burdan

qosrə zəng edəndə ordakı aparatların hamısı dile gelir, ləp aşağı şöbələrdə də dile gələr, işdir, əgər aparatı çıxarmayıblarsa, amma mən biləni çıxarırlar. Herdən olur ki, yorulub əldən düşmüş məmurlardan hansısa bir balaca fikrini dağıtmış istəyir, xüsusilə axşamlar, ya da gecələr, ona görə də telefonu qoşur; onda da biz cavab alırıq, əslində bu cavab da zarafatdan başqa bir şey deyil. Bunu başa düşməyə nə var! Bir də kim türək eləyər ki, xırda şəxsi məsələsi üçün zəng vurub belə vacib, qaynar işə mane olsun? Men özüm də anlaya bilmirəm, yad bir adam Sordiniye zəng vursun, ona da Sordininin özü cavab versin. Olsa-olsa bu, başqa şöbələrdən hansınınsa kiçik qeydçilərindən biri olar. Bezen təsadüfən ele ola bilər ki, xoş saatların birində xırda qeydçilərdən kiməsə zəng vurasan, amma Sordini özü dəstəyi qaldırı. Belə halda en yaxşı yol, səsini eşidən kimi telefonu qoyub qaçmaqdır.

— Hər halda məndə belə təsəvvür yaranmamışdı, — K. dedi, — bu xirdaliqları bili bilməzdim; həmin telefon söhbətlərindən ağlım heç nə kəsməsə də, bircə şeyi bilirdim ki, hər halda qəsrən öyrəndiklərinin, əldə etdiklərinin az-çox əhəmiyyəti olar.

— Yox, — onun sözündən tutan kəndxuda dilləndi, — az-çox nədir, böyük əhəmiyyəti var, başqa cür ola biləmi ki? Məmurun qəsrən verdiyi məlumat necə əhəmiyyətsiz olsun? Men bunu Klammın məktubuna görə deyirdim; ordakı sözlerin heç birinin rəsmi dəyeri yoxdur, əgor Siz rəsmi dən geyindirirsizsə, yanılırsınız. Əslində o yazının şəxsi təsiri dostluq, ya da düşmənçilik baxımından daha çoxdur, ləp rəsmi tərefindən də çoxdur.

— Yaxşı, — K. dedi, — tutaq ki, hamısı elədir, onda mənim qəsrən bir böyük dostum olmalıdır ki! Dərinəndə yanaşanda bir neçə il qabaq həmin şəbənin yerləşən çəğirtirdirməq fikrini mənə qarşı dostluq aktı kimi başa düşmək lazımdır ki! Sonralar bu dostluq dal-dala düzülüb və bədbəxtlikdən aldadılaraq mənim bura gətirilməyimə, axırdı da qovulmaq təhlükəsi ortaya çıxana qədər davam edib ki!

— Sözlərinizdə müəyyən həqiqət var, — kəndxuda cavab verdi, — bir şeydə haqlısız ki, qəsrin göstərişlerini sözbəsöz qəbul etmək olmaz. Ancaq chtiyatkarlıq hər yanda lazımdır, təkçə burda yox. Hər hansı bir işə aid göstəriş nə qədər vacib olsa da, chtiyatkarlıq bir o qədər lazımdır. Aldadılıb gətirilməyiniz barədə söylədiklərinizi

qəti anlaya bilmədim. Dediklerimə yaxşı qulaq asmış olsaydınız, bilərdiniz ki, Sizin bura çağırılmanız en müşkül məsələlərdən biri dir, kiçik bir söhbətdə o sualların hamısına cavab vermək olmur.

— Deməli, bircə qənaətə gelirik ki, — K. dilləndi, — hər şey qaranlıq qalır, heç nə həll əlmək olmaz, təkçə qovulmaq məsələmdən başqa...

— Kimdir Sizi qovmağa cüret edən, cənab yerləçən? — kəndxuda təəccübəndi. — hadisələrin qeyri-müəyyənliyi imkan yaradır ki, Sizə hörmət etsinlər; deyəsən, yaman dəymə-düşərsiz ha. Heç kəs Sizi tutub burda saxlamır, amma bu, o demək deyil ki, çöla atırlar.

— Oo, cənab kəndxuda, — K. dedi, — indi-indi gəlirsiz mətləb üstünə. Bu saat deyərəm, nədir məni burda saxlayan: evdən çıxb gələnə qədər çəkdiyim məhrumiyyətlər, uzun, ağır yol, işə götürülcəyimə bəslədiyim ümidi, maddi çatışmazlıq, geri qayıdırımsa, vətəndə iş tapmaq imkansızlığım və nəhayət, özü də bu; sadaladıqlarından heç də geri qalmır, nişanlım, sizin yerdən olan nişanlım.

— Hə, Frida, — kəndxuda təəccübənləndi. — Biliyəm. Amma Frida hara desəniz gedər. Yerdə qalanlara gəldikdə, görünür, bəzi məlumat çatdıraram, ordan bir xəber gəlse, ya da bu barədə Sizi bir də dirləyəsi olsam, mütləq xəber göndərərəm. Razısanlıq?

— Xeyr, qətiyyən yox. Mənə qəsrin mərhəməti lazımdır, öz haqqımı istəyirəm.

— Mitsi, — kəndxuda ona söykənib yanında oturmuş və xəyala dalıb Klammın məktubuya oynayan, onu büküb gəmi düzəldən arvadına müraciət etdi. K. qorxulu-qorxulu məktubu qadının əlindən aldı.

— Mitsi, ayağım incitməyə başlayır, sarğını dəyişəsi olacaq.

K. ayağa durdu:

— Onda icazənizlə gedim.

— Hə, — sürtgü hazırlayan Mitsi dilləndi, yaman yel çəkir.

K. üzünü çevirdi, köməkçiləri həmişəki təki yersiz canfeşanlıq göstərdilər, K.-nın işarəsinə bəndmiş kimi, qapını taybatay açdılar. Bayırın ayazını, şaxtasını xəstənin yatdığı otağa doldurmamaq üçün K. kəndxudanın qarşısında yüngülçə baş əyib köməkçilərinin qolundan yapışdı, otaqdan çıxb tələsik qapını bağladı.

## ALTINCI FƏSİL

Meyxananın qarşısında onu sahib gözleyirdi. Dindirən olmasaydı, dinən deyildi, ona görə de K. soruşdu ki, nə isteyir.

— Özünə mənzil tapmışan? — Meyxanaçı gözünü yere dikib dedi.

— Arvadının tapşırığıdır? Yəqin ondan çox asılısan, he?

— Xeyr, onun tapşırığı deyil. Amma yaman həyəcanlanıb, sənə görə əhvalı pozulub, işleyə bilmir, yerində uzanıb ah-uf eləyir, bir əldən də gileyənir.

— Yanına gedim? — K. soruşdu.

— Mümkünsə. Xahiş edirəm. İstəyirdim səni kəndxudanın yanından çağırırm, qapıda durub xeyli qulaq verdim, amma başınız söhbətə qarışmışdı, mane olmaq istəmədim; bir yanım da arvaddan qırıqdi, qaçıb gəldim, lakin məni yanına buraxmadı, əlacım kəsilib səni gözləyəsi oldum.

— Onda gedim, — K. dedi, — bu saat sakitleşdirərem.

— Kaş sən deyən olsun, — meyxanaçı dilləndi.

İşıqli mətbəxdən keçib getdilər, burda bir-birindən aralı üç-dörd qaravaş K.-ni görən kimi işi dayandırıb ona baxdı. Sahibənin ah-ufu ele mətbəxdən eşidilirdi. Yüngül fanerlə mətbəxdən ayrılmış pəncərəsiz odada uzanmışdı. Bura güclə ikiadamlıq çarpayı, bir dənə də dolab yerləşdirmişdilər. Çarpayı ele qoyulmuşdu ki, ordan bütün mətbəxi, qaravaşların işini müşahidə etmək olurdu. Mətbəxdən baxanda isə bura görsənmirdi. İçəri tamam qaranlıq idi, yalnız hər-dən qırmızılı-ağlı yataq göze dəyirdi. Təkcə içəri girəndən və göz qaranlığına alışandan sonra bəzi xirdalıqları seçmək olurdu.

— Axır ki, gəldiniz, — sahibə heysiz dilləndi. Arxası üstdə uzanmışdı. Yataqda paltardakindan cavan görünürdü, lakin incə qırçınıl gecə fəsi, nə qədər xırda olsa da, başında durmasa da, sifətindəki düşkünlüyü yaziqliq gotirirdi.

— Nəcə goloydim? — K. çox müləyim dilləndi. — Çağırtırmışınız ki, goloydim?

— Görək bu qədər gözətmeyəyediz, — sahibə xəstə ərkiylə dilləndi.

— Əyləşin, — deyib çarpanının qıraqını göstərdi, — qalanlar çıxsın! — Kəməkçilərdən başqa, qaravaşlar da içəri dolmuşmuşdu.

— Mən də gedim, Qardena, — meyxanaçı dilləndi, qadının adını K. birinci dəfəydi eşidirdi.

— Hə, hə, — qadın ağır-agır dilləndi, sanki fikri özündə deyildi, dalğın-dalğın əlavə etdi. — Sən niyə qalmalıydın ki?

Lakin hamı mətbəxə çəkiləndən sonra — bu dəfə kəməkçilər de sözə baxmışdılar, qaravaşların arxasına düşüb getmişdilər — Qardena diqqətini toplayıb başa düşdü ki, burda danışılanları mətbəxdə eşidə bilərlər, çünkü oranın qapısı yoxuydu, ona görə də göstəriş verdi, mətbəxdən də çıxsınlar. O dəqiqə eməl elədilər. Sonra Qardena dilləndi:

— Cənab yerləçən, dolabın qabağında şal var, zohmət olmasa, onu mənə verin, üstümə örtüm, yorğana qeti dözə bilmirəm, nəfəsim güclə gedib-gəlir. — K. şalı getirəndən sonra isə əlavə etdi. — Hələ baxın, gözəl şaldır, cləmi? — K. gördü ki, adı yun şaldır, nəzakət xatirinə əliylə bir də siğalladı, ancaq heç ne demədi. — Elədir, yaxşı şaldır, — deyib Qardena ona büründü. Qaş-qabağı açıldı, sanki bütün ağrı-acısını canından götürdülər, hətta yatmaqdən bir-birinə qarışmış saçları da yadına düşdü, bir arlığa dikəlib fəsin altından çıxmış qalın saçlarını səliqəyə saldı. K. özünü saxlaya bilməyib dilləndi:

— Demisiz, məndən soruşsunlar ki, xanım sahibə, özümə mənzil tapmışam.

— Mən demişəm? Yox, nəsə dolaşıqlıq olub.

— İndicə əriniz soruşurdu.

— İnanıram, — sahibə dedi, — onunla sözümüz həmişə çəp gəlir. Sizin burda qalmağınızı mən istemeyendə o icazə verdi, indi də mən istoyıram, o qovur. Həmişə belə eləyir.

— Mənim barəmdə fikrinizi birdən-birə dəyişdiniz? — K. soruşdu.

— Bir-iki saatin içinde?

— Dəyişməmişəm, — qadın heysiz dilləndi, — əlinizi bəri uzadın. Belə. Indi də söz verin ki, heç nəyi gizlətməyəcəksiz. Mən də Sizinlə açıq danışacam.

— Oldu, — K. dedi, — hansımız başlayaqla?

— Mən, — sahibə dilləndi. Elə bilinməsin ki, bununla o, K.-ya güzəştə gedirdi, sanki birinci danışmaq üçün danışındı. Yorğanın altından bir şəkil çıxarıb onu K.-ya uzatdı. — Alın, diqqətlə baxın, — səsi titrəyə-titrəyə davam etdi. Yaxından baxmaq üçün K. mətbəxə doğru addımladı, amma ora da elə işıqli deyildi ki, şəkildəkinin kimliyini düz-əməlli anşırda bilsin, çünkü çoxdan çekildiyindən solğunlaşmış, bir neçə yerindən qaflanıb əzilmişdi, ləkeliydi.

— Yaxşı qalmayıb, — K. dilləndi.

— Yaziqlar ki, elədir, — sahibə cavab verdi, — illərlə yanında gəzdirəndə belə olar. Amma diqqətlə baxsanız, anşırdarsınız, mütləq anşırdarsınız. İstesəniz, kömək elə bilerəm, deyin görüm, nə görürsüz, bundan söhbət gedəndə ürəyim açılır. Hə, nə görürsüz?

- Oğlan xeyləğinə oxşayır, — K. dedi.
- Düzdür, — sahibə təsdiqlədi, — yaxşı, nə edir?
- Mənəcə, uzanıb taxtanın üstündə, gəməşir, esneyir.

Sahibe gülüb dedi:

- Qətiyyən.
- Budur, bax, taxta, budur, o da uzanıb, — K. dediyindən dönmək istəmədi.

— Yaxşı-yaxşı baxın, — sahibə əsəbi dilləndi, — doğrudan uzanıb?  
— Xeyr, uzanmayıb, süzür, indi hər şeyi seçirəm, taxta deyil, yəqin kəndirdir, cavan oğlan da hoppanmaq isteyir.

— Gördüz? — Sahibe sevincək dilləndi, — hoppanır, idarənin çaparları o cür məşq edirlər. Bilirdim ki, tapacaqsız. Orda sıfət görmürsüz?

— Nəsə buna bənzər bir şey görürom, — K. dedi, — deyəsən, xeyli gərgindir, ağızı açılıb, gözlerini qırıb, saçları dalgalanır.

— Cox gözel, — sahibə minnətdarlıqla dilləndi. — Yaxından tanımayan adam başqa şeyləri anşında bilməz. Amma Cox gözel oğlandı; birçə dəfə üzdən görmüşəm, indiyə qədər də unuda bilmirəm.

- Kimiydi ki? — K. soruşdu.
- Çaparıydı, Klamm məni birinci dəfə yanına çağırtdıranda onu göndərmişdi.

K. dəqiq qulaq asa bilmədi, pəncərənin cingiltisi diqqətini yaxındırdı. Kimin mane olduğunu o dəqiqə tapdı. Köməkçiləri həyətdəyidilər, qarın içində ayaqlarını qaldırıb-salırdılar. Özlərini elə aparırdılar ki, guya K.-ni gördüklorine sevinirlər. Sevindiklərindən onu bir-birlərinə göstərib barmaqlarıyla mətbəxin pəncərəsini döyəcəyirdilər. K.-nın hədəleyici barmağını görüb tələsik geri çəkildilər, bir-birlərini geriya itəldilər, lakin hansısa sevinib qabağa çıxdı və indi yena hər ikisi pəncərənin önündəydi. K. tələsik odaya qayıtdı, burda nə köməkçiləri onu görə bilərdi, nə o, köməkçilərini. Lakin pəncərə şüşasının sakit cingiltisi onu orda da xeyli rahat buraxmadı.

— Yenə köməkçilərdir, — deyib K. sahibədən üzürxahlıq elədi və bayırı göstərdi. Lakin qadın ona məhəl qoymadı, şəkli əlindən alıb xeyli tamaşa etdi, sığallayıb təzədən yorğunun altına qoydu. Hərəkəti ağırlaşmışdı, amma bu, yorğunluqdan deyildi, xatirelərin ağırlığın-

dəndi. K.-ya nəsə danışmaq istəmişdi, ancaq xatirelərin girdabında onu yerli-dibli unutmuşdu. Şalının saçqlarıyla oynayırırdı. Yalnız aradan xeyli keçəndən sonra başını qaldırıb baxdı, əlini gözlərinə çəkib dedi:

— Bu şal da Klammdan qalıb, başimdakı fəs də. Şəkil, şal, bir də fəs, ondan mənə xatırə qalan bunlardır. Men Frida kimi cavan, təkəb-bürlü deyiləm, heç dəymə-düşərliyim də yoxdur, o isə yaman dəymə-düşərdir; kəsisi, həyatda barişməyi bacarıram, amma boynuma alım ki, bu üç yadigar olmasayı, buralarda qərar tutə bilmədim, düz sözümdür, birçə gün də qala bilmədim. Bəlkə də, üç yadigar Sizin gözünüzdə heç nədir, ancaq birçə şeyə fikir verin: uzun müddət Klamm ilə oturub-duran Fridanın heç nəyi yoxdur, özündən soruştumam, yaman xəyalpərvər qızdır, aza qane olan deyil; mənsə eksinə, cəmi üçcə dəfə Klammın yanında olmuşam — sonralar çağırıldı, bilmirəm niyə — bu üç şeyi yadigar görmüşəm, yəqin ürəyime damıbmış ki, bir də görüşməyəcəyik. Əlbəttə, gərək payı da özün istəyəydi, Klamma qalsa, heç nə verən deyil, ancaq yaxşı bir şey görsən, istəyib ala bilərsən.

Danışqlarının Cox hissəsi ona toxunduğuundan K. özünü narahat hiss etməyə başladı.

- Aradan nə qədər keçib? — Fisıldayıb soruşdu.
- İyirmi ildən Cox olar, — sahibə cavab verdi. — İyirmini çoxdan ötüb.
- Klamma sədaqət bu vaxta qədər də ölməzmiş! — K. dedi. — Xanım sahibə, başa düşürsüz ki, bu etiraflarınızla mənə dağ çəkirsiz, xüsusilə geləcək ailəmi düşünəndə?

K.-nın öz şəxsi məsələsini bura qatması sahibənin ürəyinçə olmadı, ona acıqlı, çəpeki bir nəzər saldı.

— Niyə hırslısızsız, xanım sahibə? — K. soruşdu. Klamma bir söz demədim ki?! Amma hadisələrin axarı məni hardasa onunla toqquşdurur; bunu Klammın yaxın məşuqəsi də inkar etməz. Deməli, belə. Ona görə də Klammın adı çəkilən kimi, özüm haqqında düşünnürəm, neyələmək olar?! Bir də ki, xanım sahibə, — bu yerə çatanda K. zorla onun əlindən tutdu, — yadınızdadırsa, axırıncı söhbətimiz Cox soyuq keçdi və biz indi bir-birimizdən sülhlə ayrılmalıyıq.

— Haqlısız, — deyib sahibə başını yana əydi, — amma mənə də yazığınız gəlsin. Başqları kimi dəymə-düşər deyiləm, eksinə, hamının bir neçə zəif yeri var, mənimki də tekçə budur.

— Təəssüf ki, elə mənim də zəif yerim budur, — K. dedi, — lakin özümü elə alaram; indi isə birçə şeyi başa salın, xanım sahibə, ailə qurandan sonra Klamma qarşı bu ömürlük sədaqətə necə dözüm, təsəvvür etsək ki, çox yerdə Frida da Sizə oxşayır?

— Ömürlük sədaqət? — Sahibə hikkəyle təkrarladı. — Buna sədaqət deyirsiz? Mən ərimə sədaqətliyəm, Klammın bura nə dəxli? Klamm məni özünə aşna eləyib, məgər bu adı üstündən götürə bilerəmmi? Deyirsiz, Fridanın sədaqətinə necə dözsəniz? Eh, cənab yerölçən, Siz nə karəsiz ki, belə sualları verməyə ürək eləyəsiz?

— Xanım sahibə, — K. təkidlə dilləndi.

— Başa düşürəm, — sahibə itaətlə cavab verdi, — ancaq ərim belə suallar verməyib. Bilmirəm kime bədbəxt demək olar, o zamankı mənəməni, yoxsa indiki Fridayamı? Özü Klammı atan Fridayamı, yoxsa, bir daha onun yanına çağırılmayan mənəməni? Bəlkə də, öz fəlakətini axıra qədər dərk etmeyən Fridaya. Amma o zaman bədbəxtliyim düşüncələrimi buxovlamışdı, çünki elə özüm-özümdən soruşdum, elə bu günün özündə də soruşuram: niyə belə oldu axı? Klamm səni üç dəfə yanına çağırtdırsın, dördüncü dəfə yox, dördüncü dəfə çağırmaq birdefəlik yadından çıxsın! Neydi o vaxt məni əyləndirən? Həmin hadisədən azca sonra ailə qurdugum ərimlə bundan başqa, daha nedən səhbət edə bilərdim ki? Gündüzlər vaxtimız olmazdı, meyxananı it kökündə qəbul eləmişdik, çalışıb onu birtəhər qaldırımlıydıq, amma axşamlar? Bir neçə il dalbadal her gecə etdiyimiz səhbət hərlənib-fırlamb yalnız Klammın, onun mənə qarşı dönüklüyüünə üstünə qayırdı. Bu səhbətlər zamanı ərimi yuxu aparanda dümsükləyib oyadırdım, səhbətimizi davam etdirirdik.

— İcazənizlə, — K. dilləndi, — Sizə yersiz bir sual verim. — Sahibə susdu. — Deməli, soruşmaq olmaz, hə? Elə bu da yetər.

— Elədir, yetər, — sahibə dedi, — hələ bir az o yana da gedər. Siz hər şeyə şübhəylə baxırsız, lap elə susmağa da. Başqa şey əlinizdən gelmir. Buyurun, soruşun.

— Hər şeyə şübhəylə baxıramsa, — K. dilləndi, — deməli, heç öz sualima da düzgün qiymət vermirəm, bəlkə o qədər də yersiz deyil. Birçə şeyi bilmək istəyirəm: ərinizlə necə tanış olmuşuz, meyxananı necə elə keçirmisiz?

Sahibə alnını düyünlədi, amma kefini pozmadan dilləndi:

— Çox adı bir əhvalatdır. Atam dəmirçiydi, o vaxt mülkədara ilxiçiliq eləyən Hans da, indiki ərimi deyirəm, tez-tez kişinin yanına gələrdi. Klammı son görüşdən az bir vaxt keçmişdi, özümü dünyanın en bədbəxt adamı sayırdım, amma əslində buna heç əsasım da yoxuydu: hər şey qaydasınca olmuşdu. Məni Klammın yanına buraxmamaları onun öz qərarıydı, deməli, bu da qaydasincaydı, yalnız səbəbi mənə aydın deyildi, onu da, istəsəm, düşünüb tapa bilerdim, lakin özümü bədbəxt saymağa haqqım yoxuydu. Bununla belə bədbəxt idim, əlim işə yatmirdi, bütün günü evin qarşısındaki bağçadan çıxmırdım. Hans da məni orda gördü, hərdən yanında otururdu, dərdimi ona demosəm də, işin nə yerde olduğunu bilirdi, ürəyinin yumşaqlığından hərdən o da mənə qoşulub ağlayırdı. Meyxananın o vaxtkı sahibi — arvadı öləndən sonra ali-ayağı işdən soymuşdu, həm də xeyli qocalmışdı — bir dəfə yammızdan keçib gedəndə yanaşı oturduğumuzu görüb ayaq saxladı, əlvəhəl təklif etdi ki, meyxananı icarəyə götürək, dediyinə görə, bizi yaxşı tanıldığından əvvəlcəden pul istəmədi və çox ucuz qiymət qoydu. Atama yüksəlmə istəmirdim, qalan şeylərə qəti vecimə deyildi, ona görə də meyxananı, bəlkə də, dərd-sərimi azca unutduracaq bu yeni işi fikrimdə dolandırıb Hansa razılıq verdim. Evlənməyimiz belə oldu.

Araya azca sakinlik çökdü, sonra K. dilləndi:

— Meyxana sahibi ehtiyatsız tərpənsə də, alveri xoşuma geldi, ya bəlkə, hər ikinizə inanmanın başqa kökleri olub?

— Hansı yaxşı tanıyırı, — sahibə dedi, — əmisiydi.

— Onda hə, — K. dedi, — görünür, Hansın qohumlarının Sizinle izdivaca meyli varmış?

— Bəlkə də, — sahibə dilləndi, — biləmmərəm, heç vaxt maraqlanmamışam.

— Elə də olacaq, — K. dedi, — qohumlar belə qurbanlara gedirse, gələcəyə ümidi olmadan meyxananı sizə etibar edirə, deməli, elədir.

— Sonralar aydın olduğu kimi, heç də ehtiyatsız tərpənmeyiblər, — sahibə dedi, — özümü işə verdim, dəmirçi qızı candan möhkəm olar, nə qaravaş tutdum, nə də nöker; elə də yetirdim, əlləcə də, yeməkxanada, mətbəxde, tövlədə, heyətdə təkcanıma çalışırdım, elə dadlı xörəklər bişirirdim ki, hətta mehmanxananın qonaqları da bura gəlməyə başlamışdılar. Siz hələ də günorta üstü bizim yeməkxanada

olmamışız, nahara gələn qonaqları tanımırız, o vaxtlarsa daha çox gelərdilər, bilirsiz, nə qədər gelib-gedən olur. İş o yerə çatdı ki, icareni vaxtında ödədik, hətta bir neçə il ötəndən sonra meyxanamıda yerli-dibli aldiq, bu gün bir qəpik borcumuz yoxdur. Nəticədə de özümü tamam üzdüm, ürek ağrısı tapdim, indi qoca qarıya dönmüşəm. Yəqin elə düşüñürsüz ki, Hans məndən xeyli uşaqdır, eləmi? Amma eślində cemi-cümətənə iki-üç yaş kiçik olar, özü də belə getsə, heç qocalan da deyil, çünki işi-peşəsi çubuq çəkmək, qonaqların alt çənəsini kesdirib qəlyanın külünü çırpmak, hərdən də bir-iki parç pive paylamaqdır, belə işdə də adam qocalar?

— Zəhmətiniz böyükdür, — K. dedi, — buna qəti şübhə yoxdur, amma bir şey qaranlıq qalır: Hansın qohumları sizin evlənməyiniz üçün dəridən-qabıqdan çıxıb, əvvəlcədən maddi məhrumiyyətlərə razi olub, ya da ən azı çox böyük risk edərək meyxanamı size verib və Hansın təbəlliyyini bili-bilə bu işdə təkcə Sizin emeksevərliyinizə bel bağlayıblar, hərcənd ki ondan da, sən deyən, xəberləri olmayıb.

— Hə, hə, — sahibə yorgun-arğın dilləndi, — hara işarə vurdugunuza başa düşürem, ancaq yanılırsız. Bu işlərdə Klammın əli yoxdur. Niyə mənim, qeydimə qalmalıydı, qeydimə qalsın? Məndən heç xəberi də yoxuydu. Yanına çağırtdırmaması məni unutmasına bir işarə deyildimi?! Kimisə yanına çağırtdırmırsa, deməli, onu yerli-dibli unudub. Bu barədə Fridaya heç nə demək istəmədim. Amma məsələ təkcə unutmaqdə deyil, burda çox şey var. Unutduğun adımı bir də yada sala bilərsən. Klammda isə belə şeylərə rast gəlmək olmaz. Yanına çağırtdırmadığı adəmin təkcə dünənini deyil, həm də sabahını unudur. İstesəm, özümə eziyyət versəm, özümü Sizin yerinizi qoyub Sizin kimi düşüne bilərəm, düşündükleriniz bu yerlər üçün tamam mənasızdır, bəlkə də, burdan uzaqlarda, Sizin məmlekətde o fikirlər yaradı. Ola bilsin, ağliniza vursun, fikirləşəsiz ki, Klamma məni ona görə Hansa ərə verib ki, yanına çağırası olsa, o qədər də çətinlik çəkməyim. Hə, bundan o yana ayrı heç nə düşüne bilməzsınız. Klamm məni birçə himlə çağırısa, yanına yüyüre-yüyüre qaçmağıma mane olan bir kişi tapılarımı ki? Giclikdir, başdan-başa giclikdir; bu cür gicliklərlə oynayanda adam özü də çəşbaş qalır.

— Xeyr, — K. dedi, — çəşbaş qalmayaq, mən Sizin dediyiniz qədər də dərinən getməmişəm, amma düzünü desəm, az qala o cür də fikir-

leşirdim. Hələlik məni bircə şey heyrətləndirir ki, Hansın qohum-eqrəbəsi sizin ailə qurmağınə bu cür ümidi bəsləyirmiş və həmin ümidi də, həqiqətən, gerçəkləşib, hər halda ürəyinizin, sağlamlığı-nızın bahasına da olsa, gerçəklişib. Əlbette, Klamma olan münasibətlərə bağlı fikirlər məni rahat buraxmırıd, lakin sizin təsvir etdiyiniz çılpaqlıqda, hər halda hələlik o çılpaqlıqda yox, yəqin bunu da o məqsədə edirsiz ki, üstümə qışqırasınız, çünki belə şeylərdən hezz alırsız. Neynək, buyurun! Amma mən bircə şey düşünürdüm: hər halda sizin ailə qurmağınızın aşkar sebəbi Klamm olub. Klamm olmasayı, qüssəyə batmazdınız, əlinizi qoynunuza qoyub bağçada oturmazdınız, Klamm olmasayı, Hans Sizə rast gəlməzdii, Sizin nisgilli oturuşunuzu görməsəydi, bu hürkək oğlan Sizi dindirməyə ürek eləməzdi, Klamm olmasayı, Hansla birlikdə göz yaşı axıtmazdınız, Klamm olmasayı, qoca, məhrİban meyxanaçı emi heç vaxt Hansla Sizin bir-birinizi sığınb yanaşı oturduğunuza görməzdi, Klamm olmasayı, Sizin həyat marağınız sənməzdi, deməli, Hansla da ailə qurmazdınız. Görürsünüz, mənəcə, bütün bunların hamisində Klammın kifayət qədər rolü olub. Amma bu heç də hamısı deyil. Onu unutmaq yolunu axtarmasayıdınız, canınıza bu qədər qəsd edib işləməzdiniz, təsərrüfatı ayaq üstə qoya bilməzdiniz. Deməli, Klammın burda da xidmeti var. Lakin Klamm həm də xəstəliyinizin səbəbidir, çünki ürəyiniz hələ toyunuza qədər iztirab və həsrətdən paralanıb. İndi birçə məsələni də aydınlaşdırıq, görək Hansın qohumlarını bu izdivaca sövq edən nəymış. Bayaq özünüz dediniz: Klammın aşnası olmaq elə bir şərəfdir ki, onu ömründə itirmək olmaz; deməli, onları sövq edən buymuş. Mənəcə, onların bir ümidi də olub: Sizi Klamma qovuşduran xoşbəxtlik ulduzu — dediyiniz kimi o doğrudan da xoşbəxtlik ulduzu olubsa, — Sizi tərk etməyəcək, başınız üstə parlayacaq. Klamm kimi Sizdən bu tezliklə, bu qəfilliklə üz döndərməyəcək.

— Siz bunları ciddi deyirsiz? — Sahibə soruşdu.

— Ciddi deyirəm, — K. tələsik dilləndi, — həm də düşünürəm ki, Hansın qohumları öz ümidiñində haqlı olduqları kimi, yanılıblar da və mənə elə gəlir ki, buraxıqları sehvleri də başa düşmüşəm. Zahidən hər şey alınıb, Hans var-dövlət sahibidir, gözə gəlimli həyat yoldaşı var, hörmət-izzət qazanıb, təsərrüfat borcsuz-xərcsiz işləyir. Əslində isə çox şey alınmayıb, bütün varlığıyla ona vurulmuş sade bir qızla Hans daha xoşbəxt olardı; irad tutduğunuz kimi, hərdən

meyxanada oturub özünü unutması ondandır ki, həyatını puç hesab edir, – elbəttə, özünü bədbəxt sayır, çünkü ona az-çox bələdəm – ancaq bir şey də gün kimi aydırırdı ki, bu yaraşıqlı, ağıllı oğlan başqa bir qadınla daha xoşbəxt, demək istəyirəm ki, daha sərbəst, çalışqan, kişisal ola bilərdi, Axı Siz özünüz də, yoqın ki, xoşbəxt deyilsiniz, dediyiniz kimi, o üç yadigarsız həyatda heç yaşamaq da istəmənisiñiz, üreyiniz də xəstə. Deməli, qohum-əqrəbanın ümidi puça çıxıb, he? Məncə, yox. Mərhemət ulduzu başınız üzündə parlayıb, lakin onu ələ gətirməyin yolunu bilməyiblər.

– Nəyi unudublar? – Sahibə soruşdu. Arxası üstdə yayxanıb oturmuşdu, gözünü tavana zillmişdi.

– Klammin fikrini öyrənməyi, – K. dedi.

– Yenə Sizin məsələyə qayıdırıq, – sahibə dedi.

– Ya da Sizin, – K. cavab verdi. – Məsələlərimiz bir-birinə çox oxşardır.

– Nə istəyirsiz Klammdan? – Sahibə soruşdu. Yerindən qalxıb oturmuşdu, balıncı çırkıb düzəltmişdi ki, dirsəklənə bilsin, birbaşa K.-nın gözünün içine baxırdı. – Başına gelənləri açıq danışdım ki, ordan bəzi şeyləri götürə bilesiniz. İndi də Siz deyin görüm, Klammdan nə istəyirsiniz. Fridanı güclə dile tutdum ki, otağına qalxsın, bura gelməsin; qorxdum ki, yanında açıq danışmayacaqsınız.

– Mənim gizlətməyə heç neyim yoxdur, – K. dedi. – Lakin əvvəlcə diqqətinizi bir şeyə çökmək istəyirəm. Dediz ki, hər şeyi o saatca unudur. Birinci, buna inanmaq istəmirəm, ikinci də sübata yetirmək olmaz, görünür, bu, Klammin növbəti vurğunlarının qadın ağlı ilə uydurduğu adı əfsanədən başqa, bir şey deyil. Belə səthi uydurmaya inanmağınızı təəccübəlməyə bilmərem.

– Əfsanə deyil, – sahibə dedi, – hamısı başımıza gelənlərdən götürülüb.

– Deməli, uydurmayla da təkzib oluna bilər, – K. dedi, – onda Sizin məsələylə Fridanın məsələsi arasında da fərq olmalıdır. Klammin Fridanına çağırmadığını söyləmək çətindir, əksinə, yanına çağırıb, amma Frida sözünü yerə salıb. Ola bilsin, hələ də onun yolunu gözləyir.

Sahibə susdu, gözünü toforincə K.-nın üzündə gəzdirib dedi:

– Dediklərinizin hamısına sakitcə qulaq asacam. Yaxşısı budur, açıq danışın, mənə yazığınız gelməsin. Bircə xahişim var. Klammin

adını tutmayıñ. İstəyirsiz “O” deyin, istəyirsiz başqa söz tapın, amma adını tutmayıñ.

– Baş üstə, – K. dedi, – ondan nə istəyəcəyimi söyləmək çətinidir. Hər şeydən əvvəl, onu yaxından görmək istərdim, istərdim səsini eşidim, sonra da öyrənim görüm, evlənməyimizə necə baxır. Edəcəyim xahiş səhbətin gedişindən asılı olacaq. Çox şey ola biler, amma mənim üçün əsas odur ki, onunla üz-üzə dayanım. Həfəlik heç bir məmurla birbaşa danışmağa girməmişəm. Deyəsən, düşündüyümdən xeyli çətin olacaq. İndilikdə çalışacam ki, onunla fərdi şəxs kimi danışım və mənce, bunu həyata keçirmək xeyli asan olmalıdır. Məmur kimi onunla, bəlkə də, alınmaz qalaya çevrilmiş idarəsində, qəsrə, ya da, hərçənd ki bu özü də şübhəlidir, mehmanxanada danışa bildim. Fərdi şoxs kimi isə hər yanda, evində, küçədə, harda rastuma düşso, harda üz-üzə gəlsek. Bu vaxt qarşımızdakının hem də məmür olduğunu nəzərdən qaçırmayacam, lakin əsas məqsədim bu deyil.

– Yaxşı, – deyib sahibə üzünü yastiqla örtdü, sanki nəse abırsız bir söz deyirdi. – Əlaqolərimi işə salıb Sizin Klamma demək istədiklərinizi ona çatdırısam, söz verin ki, cavab gelənə qədər özbaşına hərəkət etməyəcəksiz.

– Buna söz verə bilmərəm, – K. dedi, – xahişinizi, istəyinizi nə qədər yerinə yetirmək istəsəm də, bunu bacarmaram. Söhbət təciliidir, xüsusilə də kəndxudayla olan nöticəsiz danışından sonra.

– Bəhanəniz yersizdir, – sahibə dilləndi, – kəndxuda xırda adamdır. Məgor hiss etmedi? Arvadı olmasa, bircə gün də o vəzifədə qala bilməz, hər işi arvadı görür.

– Mitsi? – K. soruşdu. Sahibə başıyla təsdiqlədi. – Ordaydı, K. – sözünü tamamladı.

– Bir söz dedi? – Sahibə soruşdu.

– Xeyr, – K. cavab verdi, – mənə elə gəlir ki, heç söz deyən adama oxşamır.

– Yox a, – sahibə dedi, – burda Siz hor şeyi tərsino görürsüz. Nə isə: kəndxudanın haqqınızda çıxardığı hökmün heç bir mənası yoxdur, arvadiyla otralı danışaram. Öhdəmə götürsəm ki, Klammin cavabı on gecə bir həftəyə geləcək, gərek sözümüzdən çıxmayasınız.

– Bu, əsas dəlil deyil, – K. dedi. – Qərarım qətidir, lap rədd cavabı geləcə də, ondan dönen deyiləm. Bir halda ki, qarşıma bələ bir məqsəd qoymuşam, danışından ötrü qabaqcadan xahiş etdirə bilmərəm.

Xahişsiz cəhd ürəkli, xoşməramlıdırsa, rədd cavabından sonra o, açıq höcətə çevrilə biler. Bu da ki lap pis olar.

— Pis? — Sahibə soruşdu. — Elə də olsa höcətlikdir, belə də. İndi işə gedin, üreyiniz istədiyi kimi edin. Tumanımı da mənə verin.

K.-ya məhəl qoymadan geyinib mətbəxə tələsdi. İçeridekilər xeyli vaxtdır narahatlılıq keçirirdi. Bir-iki dəfə nəfəsliyi döymüşdülər. Hətta köməkçilər bir dəfə aralayıb demişdilər ki, acıdan ölürlər. Orda başqa sıfətlər də görünmüdü. Həzin, çoxsəsli mahni da eşidilmişdi.

Doğrudan da K.-nın sahibəyle səhbəti nahar hazırlamasını xeyli ləngitmişdi, nahar hələ hazır deyildi, amma müştərilerin hamısı içəri toplanmışdı. Buna baxmayaraq, heç kəs sahibənin qadağasını pozub mətbəxə girməyə ürək elememişdi. Yalnız indi, nefəslidən pusanlar onun gəlışini xəber verende qaravaşlar mətbəxə yürüdüllər və K. içəri girən kimi kəndliden çox, şəhərsayağı geyinmiş bir böyük adam, kişili-qadınlı iyirmidən çox olardı, nefəslidən aralanıb masalara yan aldılar ki, özlərinə yer eləsinler. Yalnız kündəki balaca masanın arxasında uşaqları ilə ər-arvad oturmuşdu; gülerüz, göygöz, pırpızaç, çalsaqqal kişi uşaqların başı üstündən əyilib əlindeki biçaqla onların oxuduğu mahniya takt tutur, çox vaxt da səslərini batırırdı; belkə də, mahniyla onların başını qatıb acığını unutdurmaq istəyirdi. Sahibə etinasız söylediyi bir-iki kəlməyle müştərilerden üzr istədi, heç kəs də ona irad tutmadı. Qadın ətrafına boylanıb ərini axtardı, o içə vəziyyətin ağırlığını görüb çoxdan aradan çıxmışdı. Sonra o, ağır-ağır mətbəxə getdi, öz otağına, Fridanın yanına tələsen K.-ya heç gözünün ucuyla da baxmadı.

## YEDDİNCİ FƏSİL

K. yuxarıda müəllimlə rastlaşdı. Otaq tamam tanınmaz olmuşdu, adının gözünü oxşayırırdı, bunun üçün Frida əldən-ayaqdan getmişdi. Otağın havası dəyişdirilmiş, soba ağızınacan qalanmış, döşəmə yuyulmuş, çarpayı sahmana salınmış, qaravaşların şey-şüyləri, çirkli palpalarları, hətta şəkilləri də yoxa çıxmış, əvvəller hara dönsən kirli lövhəsi üzünə işıldayan masaya ağ, toxunma örtük çəkilmişdi. İndi qonaq qəbul etmək olardı; çox güman ki, Fridanın səhər tezən

yuduğu, sobanın yanında qurumağa asdıgi K.-nın bir-iki alt paltarı heç nəyə mane olmurdu. Müəllimlə Frida masanın arxasında oturmışdular. K. içəri girən kimi ayağa qalxdılar. Frida K.-ni öpüşlə qarşılıdı, müəllim də azca tezim etdi. Həm özünü itirmiş, həm də sahibə ilə səhbətdən həyəcanlanmış K. üzrxahlıq etməyə başladı ki, indiya qəder müəllimə baş çəke bilməyib; özünü elə apardı ki, guya K.-nın gelməməsindən narahat olan müəllim özü ona baş çəkib. Müəllimsə özüne xas bir təmkinlə, deyəsən, asta-asta xatırlamaq istəyirdi ki, haçansa onunla K. arasında görüşə bənzər bir sözleşmə olub.

— Hə, deməli, — müəllim ağır-ağır dilləndi, — iki-üç gün qabaq kilsenin həyatində səhbət etdiyim qərib Sizmişsiz, cənab yerölçən?

— Bəli, K. kəsə cavab verdi. O vaxt teklenib yalqızlaşanda dözdükərinə indi burda, öz otağında dözmek istəmedi. Fridaya təref dönüb indicə gedəcəkləri vacib qonaqlıq barədə onunla məsləhət-ləşdi, bu qonaqlığa imkan daxilində geyinib-geçinməliydi. K.-ni əlavə sorğu-sual tutmadan Frida yeni masa örtüyü ilə maraqlanan köməkçiləri yanına çağırıldı, onlara tapşırıdı ki, kişinin əynindən çıxan paltarları, çəkmələri həyatdə tər-təmiz silib temizləsinlər. Özü isə zivədəki köynəyi götürüb ütülemək üçün mətbəxə getdi.

K. müəllimlə otaqda tek qaldı, qonaq yenə də sakitcə masanın arxasında əyləşmişdi; xeyli dinib-danişmadılar. K. köynəyini soyunub təknədə yuyunmağa başladı. Yalnız indi, arxasını müəllimə çəvirib gəlinin səbəbini soruşdu.

— Cənab kəndxudanın tapşırığıyla gəlmişəm, — müəllim dedi. K. tapşırığı dinləməye hazırlıydı. Lakin suyun şappiltisindən sözləri çətin başa düşüldüyüne görə müəllim ona yaxınlaşıb divara söykonəsi oldu. K. yuyunuñagına və qarşidakı görüşə tələsdiyinə görə ondan üzr istədi. Müəllim buna fikir verməyib dilləndi. — Siz kəndxuda cənablarına, icma qarşısında xidmətləri olan o cür yaşı, dünyagörəmiş, hörmətli bir adama qarşı kobudluq eləmisiz.

— Kobudluq elədiyimdən xəbərim yoxdur, — K. quruşana-qurulana dedi, — amma orası düzdür ki, qılıqlı davranışmamışam və heç davranışmaq da istəməşim, çünki səhbət qəddar idarə əsulunun insan həyatı ilə oynamasından, mənim kimi bir admanın varlığından gedir, bu əsulun incəliklərini Size başa salmağa ehtiyac duymuram, çünki özünüz onun işlek bir üzvüsüz, çarxın bir dişi də Sizsiz. Kəndxuda məndən gileyənib?

– Kimə gileylənməliydi? – Müəllim soruşdu. – Bir də lap gileylənməyə adam olsa da, gileylənərdimi? Onun dediklərinə əsasən, danışıqlarınızdan bir protokol tutmuşam, kəndxuda cənablarının yaxşılıqlarına, Sizinsə cavablarınıza ordan bələdəm.

K. Fridanın harasa qoyduğu darağı axtara-axtara dedi:

– Necə? Protokol? Söhbətdə iştirak etməmiş adam mənsiz protokol bağlaşın? Yaxşı deyil axı. Özü də protokol niyə? Yəqin bu, rəsmi söhbətiyi?

– Xeyr, – müəllim dedi, – yarıresmi, elə protokol da yarıresmi protokoldur; ona görə tutuldu ki, bizlərdə hər işdə nizam-intizam olmalıdır. Hər halda yazılıb hazırlır. Sizə də qətiyyən şərəf getirmir.

Sürüşüb çarpayıya düşmüş darağı axır ki, tapan K. sakitcə dilləndi:

– Qoy yazılsın, qoy hazır olsun. Elə bunu deməyə gelmişiniz?

– Xeyr, – müəllim cavab verdi, – avtomat-zad deyilem ki? Nə düşündüyümü deye bilmərəm?! Mənə verilən tapşırıq kəndxuda cənablarının yaxşılıqlarının növbəti sübutudur; nəzərinizə çatdırım ki, belə yaxşılığı mən qəti başa düşə bilmirəm, vəzifəm məni məcbur edir, bu tapşırığı bir də kəndxuda cənablarına hörmətimdən yerinə yetirirəm.

Yuyunub daranmış K. masa arxasında oturub köynəyini, palturnu gözləyirdi; müəllimin ona getirdiyi xəbərə qəti maraq göstərmirdi; həm də sahibənin kəndxudanın cılızlığı barədə dediklərinin tosirində çıxa bilmirdi.

– Yəqin, gün günortadan əyləlib? – K. soruşub gedəcəyi yolu fikrində canlandırdı, sonra da sözünü düzəldib əlavə etdi. – Kəndxudadan nəsə demək istəyirdiz.

– Elədir, – müəllim ciyinlərini çekib dilləndi, sanki bununla şəxsi cavabdehliyi silkəleyib ciyindən tökmək istəyirdi. – Kəndxuda cənabları ehtiyat edir ki, bərənzdə qərar çıxana qədər özbaşınlıq edib noso düşünülməmiş bir iş görərsiniz... Mənə qalsa, nə isteyirsiz edin. Biz sizi öz qanadında saxlayan məlek deyilik, öhdəmizə götürmemişik ki, hara getsəniz dəlinizcə qaçaq. Hə, yaxşı. Kəndxuda cənabları ayrı fikirdərdir. Qərarın çıxarılmasını tələsdire bilmez, bu, qraf üsul-idarəsinin işidir. Lakin öz təsir dairesində o, Sizə hələlik sözün əsil mənasında gözol bir təklif etmək isteyir, onu necə qarşılıqla öz işinizdir: hələlik sizə məktəbdə xidmətçi vəzifəsinə tapşırmaq isteyir.

Edilən təklifə K. əvvəlcə fikir vermədi, amma sonra təklif onda müəyyən maraq oyatdı. İşarə vurulurdu ki, kəndxudanın fikrincə K. özünü müdafiə üçün müəyyən işlərə el ata biler, bundan qorunmaqdan ötrü kəndxuda da müəyyən məhrumiyyətə hazır dayanıb. Gör bu işi necə də ciddi qəbul ediblər! Bir az əvvəl protokol tutmuş, hazırlada xeyli vaxtdır oturub onu gözleyən müəllimi, görünür, kəndxuda birbaşa bura göndərib. K.-ni fikirlərə qərq edən müəllim sözünə davam etdi:

– Mən etirazımı bildirdim. Kəndxudanın nəzərinə çatdırıldım ki, indiyə qədər məktəbdə xidmətçiye ehtiyac olmayıb; kilsə qulluqçusunun arvadı vaxtdan-vaxta sinifləri yığışdırır, müəllime fröylyn Qiza da ona nezarət edir. Uşaqların əzab-əziyyəti bəsimdir, xidmətçi ilə artıq çono-boğaz etməyə halim yoxdur. Kəndxuda cənabları cavab verdi ki, buna baxmayaraq, məktəb çox vaxt təmiz olmur. Mən də bildirdim ki, düzünü bilmək istəsə, heç də elə deyil. Sonra da əlavə etdim: guya o kişini xidmətçi kimi işe götürsək, yaxşı olacaq? Əminəm ki, yox. Nəzərə alsaq ki, belə işlərdən başı çıxmır, həm də məktəbin vur-tut ikicə sinif otağı var, əlavə tikilisi yoxdur, xidmətçi də öz ailəsiyle həmin otaqlardan birində yaşayacaq, yatacaq, bəlkə də, elə bişirib-dilişürcək, onda natəmizlik daha da artacaq. Ancaq kəndxuda cənabları başa saldı ki, bu iş dər gününüzdə Sizə çörək ağacıdır, buna görə də dörədən-qabıqdan çıxıb öhdəsindən geləcəksiniz; kəndxuda cənabları daha sonra dedi ki, Sizinle yanaşı biz arvadınızın da, köməkçilərinizin də qüvvəsindən istifado edəcəyik, çalışacaq ki, nəinki məktəb, hətta bağça da səliqə-sahmanla olsun. Mən bunların hamısını çox asanca təkzib etdim. Axırda kəndxuda cənabları Sizin xeyrinizə heç nə deye bilmədi, eləcə gülüb bildirdi ki, Siz yerölçənsiniz, ona görə də bağdakı ləkləri daha qəşəng, daha düz sala bilərsiniz. Hə, zarafatla deyilən sözə də bəhanə getirmək çətindir, odur ki, həmin tapşırıqla bura gəlmişəm.

– Havayı özünüze eziyyət verirsiz, cənab müəllim, – K. dedi.

– O yeri tutmaq heç ağlıma da gelmir.

– Lap əla, – müəllim dilləndi, – eladan əla, deməli, sözsüz-söhbətsiz birbaşa boyun qaçırsız, – şlyapasını götürdü, baş əyib getdi.

O gedən kimi simsirığını sallamış Frida içəri girdi, köynək ütülənməmişdi, suallara cavab verməyə halı yoxuydu; fikrini dağıtmak

üçün K. müəllimdən söz saldı, onun təklifini dədi, bunu eşidən kimi Frida köynəyi çarpayının üstünə atıb bayırqa qaçıdı. Tezce də geri qayıdı. Müəllim də yanındaydı, pərt görkəmi vardı, bu dəfə heç salam da vermedi. Frida ondan xahiş etdi ki, bir az sabrını bassın, görünür, bu xahişi yolda bir neçə dəfə etmişdi, sonra K.-ni yan qapıdan çəkib qonşu çardağa çıxartdı, – bu qapını K. indiyə qədər görməmişdi – orda həyəcandan nəfisi tengiyə-tengiyə başına golənləri danışmağa başladı. K. ilə səhbətdə əməllerini boynuna almağına hirsənən, xüsusilə də Klammla səhbətdən onu çəkindirə bilməyib, ona güzəştə gedib özünü alçaltdığına hiddətlənən və bununla, özünün dediyi ki, soyuq, yersiz etirazdan başqa, heç nəyə nail olmayan sahibə qərara alıb ki, onları saxlamasıın. K.-nın, doğrudan da qəsrle əlaqəsi varsa, qoy çalışıb tezliklə onu işə salsın, çünkü günü bu gün, elə indicə çıxmılıdır ve yalnız idarənin birbaşa əmrindən, tekidindən sonra onları təzədən bura buraxa bilər; amma orasını da bilsinlər ki, iş o yerə gəlib çıxmayacaq, çünkü onun da əlaqələri var, lazım gəlse, o da hara ol atmağın yolunu bilir. Əslinə qalsa, K. meyxanaya ərinin maymaqlığından düşüb, onszu da bura ona son sığınacaq deyil, çünkü elə bu gün tezdən sinəsinə döyüb ki, gecələməyə yeri var. Əlbətə, Frida burda qalacaq, K.-ya qoşulub getse, sahibə özünü dünyanın ən bədəxət məxluqu sayar, həmin fikri ağlına getirəndə ağlayıb, ocağın yanında yerə çöküb, yazılıq qadın, ürəyi də xestə! Bütün bunların hamısı, ən aži təsəvvüründə, Klamm haqqında şirin xatirələrinə kölgə salırsa, başqa cür hərəkət edə bilərdimi?! Sahibənin hali, bax, bu cürdür. Əlbətə, Frida da K.-dan el çəkən deyil, hara getsə, o da gedəcək, nə چovguna baxandır, nə də borana, bu barədə bir kəlmə də söz ola bilməz, amma hər halda ikisinin də vəziyyəti çıxılmazdır, ona görə də kəndxudanın təklifinə ürəkdən razıdır, lap K.-ya yaraşmayan iş olsa da, hər halda hələlik işdir, buraşını özləri də təkrar-təkrar qeyd edərlər; vaxt qazanarlar, son hökm xeyirlərinə olmasa, asanlıqla ayrı bir imkan taparlar.

– Dar ayaqda, – Frida K.-nın boynuna sarılıb səsini qaldırdı, – çıxıb gedərik, nədir bizi bu kənddə saxlayan? Hələlikse, əzizim, gel bu təklifdən boyun qaçırmayaq, he. Müəllimi mən geri qaytardım, təkcə “razıyam” de, vessalam, sonra da köçüb yığışaq məktəbə.

– Yaxşı deyil axı, – K. dilucu cavab verdi, çünkü mənzil məsəlesi onu bir o qədər narahat etmirdi, həm də burda, divarı, pəncərəsi olmayan, hər iki tərəfdən soyuq küleyin kəsib keçdiyi bu çardaqdə tuman-köynəkçək sitim-sitim sitirdi. – Otağı beləcə gözəl-göyçək bəzəmisən, indi də çıxıb-gedək?! O işə girmek ürəyimdən olmayıcaq, qəti olmayıcaq, elə indinin özündə bu müəllimçənin qarşısında alçalmağı özümə qəti siğışdırıa bilmirəm, deyirsən, hełə başıma böyükçəlik də eləsin?! Azca da burda qala bilsəydik! Bəlkə, vəziyyət elə bu gün günortadan sonra dəyişəcək! Heç olmasa, sən qala bilsəydin, gözləmək olardı, müəllime də nəsə ikibaklı bir cavab verərdik. Lazım gəlsə, mən özümə yatacaq yeri tapardım, doğrudan, taparam, lap Bar...

Frida əlini onun ağızına tutdu:

– Təkcə onu dilinə getirme, – qorxulu-qorxulu dilləndi, – yalvarıram, bir də dilinə gətirmə. Söz verirəm ki, bir sözünü iki eleməyim. İstəsən, lap sensiz də burda qalarəm, nə qədər ağır olsa da, qalarəm. Düz iş görməsək də, istəsən, onun təklifini də rədd edərik. Bilirsenmi, bu gün axşama kimi axtarıb başqa yol tapsan, məktəbdəki o işdən bu saatca imtina edərik, aydındır ki, heç kəs də bize mane olmazdı. Müəllimin qarşısında alçalmağa qalandı işə, bu iş mənim boynuma, elə edərəm, alçalmazsan, özüm onunla danışaram, sən dinməz-söyleməz oturarsan, gelecekdə də belə edərik, özün istəməsən, danışdırmasan, eslinda onun tabeçiliyində təkcə mən olaram, bəşkə, heç mən də olmadım, çünkü zəif damarına bələdəm. O yerə razılaşsaq, heç nə itirmərik, amma rədd etsək, çox şey itirərik; özü də bu gün qəsrən bir şey əldə eləməsən, heç yerdə, lap təkcə özünə də heç yerdə yatacaq tapa bilməyəcəksən, elə sığınacaq ki, gələcək arvadın kimi mən onun xəcalətini çəkməyim. Sığınacaq da tapmasan, tələb edəcəksən ki, mən isti otaqda yatım, sən də gecənin gözü soyuqda-qarda çöldə sitəsən?

Bayaqdan qollarını sinəsinə çarpzamış K. özünü isitmək üçün alləriylə kürəyini döyəclədi.

– Onda təklifi qəbul etməkdən başqa çaremiz qalmır, – dedi.  
– Gedək!

Otaqda özünü sobanın yanına saldı, müəllimi heç vecinə də almadı; o, masanın arxasında oturmuşdu, saatını çıxarıb dedi:

– Vaxt keçib.  
– Keçəsə də, ümumi razılığa gölə bildik, cənab müəllim, – Frida dedi, – razıyıq.  
– Oldu, – müəllim dindi, – amma o yer yerölçən cənablarına təklif olunur. Sözünü də o özü deməlidir.

Frida K.-nın köməyinə çatdı:

– Əlbette. Qəbul edir, elə deyil, K.?

Beləliklə, K. öz razılığını adice "he" kəlməsiyle məhdudlaşdırıbildi, bu kəlma də müəllimdən çox Fridaya deyilmişdi.

– Onda, – müəllim dilləndi, – birçə şey qalır ki, işinizin nədən ibarət olduğunu da dcyəm, bu məsələdə də birdəfəlik razılığa gələk. Siz, cənab yerölçən, hor gün sinif otaqlarını təmizləyib sobaları qalmalısız, binadakı xırda temir işlərini görməlisiz, məktəb, idman əşyalarının sınaq-salxaqlarını bərpa etməlisiz, məktəbin yolunu qardan təmizləməlisiz, istilər düşəndə isə bağçılıq işinə baxmalısınız. Bunun əvəzində yaşamaq üçün sinif otaqlarından istədiyinizi seçə bilərsiniz; amma hər iki otaqda eyni vaxtda dərs olmazsa. Siz dərs keçiləcək otaqda yaşayırsınızsa, onda təcili o biri otağa köçməlisiz. Məktəbdə biş-düş etmək olmaz, əvəzində Siz də, Sizinkilər de icmanın hesabına burada meyxanada yeyəcəksiniz. Gərək özünüzü clə aparasız ki, məktəbin ad-sanına xələl gəlməsin, xüsusilə də uşaqlar dərs vaxtı heç zaman Sizin aile tamaşalarınızın şahidinə çevriləməsin, bunları elo-bela deyirom, özünüz savadlı adamsız, hər şeyi başa düşürsüz. Bununla bağlı bir şeyi də nəzərinizə çatdırırm ki, çəlişəcəgiq, froylayn Fridayla münasibətinizi imkanca tez rəsmiləşdirək. Bütün bunlar barədə, bir də bəzi xırda-para məsələlərin həlli üçün müqavilə bağlanmalıdır, onu da Siz elə məktəbə köçən kimi imzalamalısınız.

Deyilənlər K.-ya o qədər mənasız gəldi ki, sanki ona qəti doxli yoxuydu, hər halda onu heç nəylə özünə bağlaya bilmirdi; təkcə müəllimin özünü dartmağına dözə bilmirdi, ona görə də dilucu dedi:

– Hə, hə, adı, lazımsız öhdələrdir.

Frida bu sözləri ört-basdır etmək məqsədilə donluğun miqdərini soruşdu.

– Donluq verilib-verilməməsi, – müəllim dedi, – biraylıq sınaq müddətindən sonra aydınlaşacaq.

– Axı bize çətin olacaq, – Frida cavab verdi. – Pulsuz-parasız aile quraq, heç nədən ev düzəldək dcyirsiz?! Cənab müəllim, icmaya müraciətən kiçik bir donluq üçün xahiş edə bilməzdik? Necə məsləhot görürsüz?

– Xeyr, – həmişə üzünü K.-ya tutan müəllim dilləndi. – Belə müraciətin o vaxt səlahiyyəti olar ki, onu mən ireli sürem, mən də ki süren deyiləm. Bu yerin verilməsi Size qarşı en böyük mükafatdır, ondan da gərək ictimai məsuliyyətini başa düşüb sui-istifadə etməyəsən.

K. axır ki, iradəsinin əksinə sözə qarışdı:

– Lütfkarlıq gələndə, cənab müəllim, mənçə, yanılırsız. Əksinə, mon Sizo minnət qoymalıyam.

– Xeyr, – müəllim qımışib dedi, axır ki, K.-ni dinmoyə məcbur etmişdi. – Bu barədə dörsimi pis almamışam. Bize nə yerölçən, nə də məktəb xidmətçisi gərəkdir, artıq yükdür, boğazımızdan asılıb. Gərək oturub baş sindirəm, görəm xörcləri icma qarşısında əsəslandırıa bilerəmmi. Düzünə qalsa, ən yaxşı yol oydu ki, öz tələbini qoyasan ortaya və heç nə de əsaslandırmayan.

– Mən də bu fikirdəyəm, – K. dedi, – niyə məni iradəninə əksinə işə götürəsiniz. Xeyli baş sindirməli olsanız da, götürməlisiz. Əger kimiso işə götürürlerse, işə götürürlən adam da buna razılaşmırıa, deməli, minnəti də o qoymalıdır.

– Qəribədir, – müəllim dedi, – Sizi işə götürməyə bizi məcbur edən nəymış görəsən? Kəndxuda cənablarının yumşaq, həddən artıq yumşaq ürəyi. Siz, cənab yerölçən, yararlı xidmətçi olana qədər bəzi xülyalarınızdan el çəkəsi olacaqsınız. Təbii ki, bu cür danışqların aylığın verilməsinə də təsiri olmayıacaq. Təessüf ki, bir şey də mənə aydın oldu: bu cür rəftarla, belə davranışla asan yola gedə bilməyəcəyik; xeyli vaxtdır mənimlə – baxıram, heç gözlerimə də inanmırıam – tuman-köynəkçək səhbət eleyırsınız.

– Hə, elədir, – K. qaqqıldayıb güldü, elini əlinə vurdu, – ax, bu köməkçilər, adamın canını boğazına yiğirlər! Harda itib-batdılar?

Frida qapiya yüyürdü: K.-ni dindirməyin mümkün olmadığını görən müəllim Fridadan haçan köçəcəklərini sonaşdı.

– Elə bu gün, – Frida cavab verdi.

– Onda sabah gəlib yoxlayaram, – deyib oli ilə onu salamladı, Fridanın özünə aćlığı qapıdan keçib getmək istəyirdi ki, şey-şüyələrini gətirib otağı yenidən bəzəmək istəyən qaravaşlarla toqquşdu. Heç

kesin karşısından çekilmek istemeyen kızların arasından sıvışib keçesi oldu, Frida da onun arxasında çıktı.

— Bir az telesmisiz, — K. onlara bu dəfə çox mehriban müraciət etdi, — biz hələ getməmiş yerleşmək isteyirsin? — Cavab vermedi, bağışmalarını utancaq-utancaq silkələdilər, K.-ya tanış olan çirkli cırçında sallanıb tökülməyə başladı. — Görünür, pal-paltarınız ömründə su üzü görməyib, — K. dilləndi, dediklərində nə hirs vardı, nə kinaya, eksinə, azca məhərəmlik duyulurdu. Qızlar bunu hiss edib o saatca irişdilər, heybəti ağızlarındakı sağlam, gözəl, yırtıcı dişlerini göstərib bərkədən güldülər. — Yaxşı, gəlin, yerləşin, onsuz da öz otağınızdır. — Amma qızlar hələ də tərəddüb etdiklərindən K. birinin qolundan tutub irolı çekmek istədi. Lakin tezce də buraxdı, çünki ikisi də ona heyrətlə nəzər saldı, bir-birilə müəmmalı baxışından sonra da gözlərini K.-dan çekmədilər. — Doyunca baxdınız, bəsinizdir, — K. xoşa-gelmez bir duygunu özündən uzaqlaşdırıb Fridanın gətirdiyi paltarı, çekməni aldı, geyinmeye başladı. Köməkçilər də Fridaya qoşulub çekine-çekine içəri girmişdilər. K. Fridanın onlara qarşı olan səbrini nə evvəller başa düşürdü, nə də indi. Paltaları həyətdə təmizləməyə gönderdiyi köməkçiləri Frida xeyli axtarandan sonra nahar masasının arxasında tapmışdı, çirkli paltarı qucaqlarına basıb arxayınca oturmuşdular, axırda onu qız özü təmizləyəsi olmuşdu; hamının öhdəsindən gələ bilən Frida onlara güldən ağır söz demədi, üstəlik hələ yanlarında bu böyük saymazlığı xirdəcə bir zarafat adlandırb yarınyarına hansınınsa yanğına yüngülce bir-iki sillə ilişdirdi. K. bunun üstündə onu danlamaq istədi. Ancaq indi gec idi, yol üstündəydi.

— Köməkçilər qalsın, köçdə kömək etsinlər, — K. dedi.

Lakin onlar razılaşmadılar; qarınlarını doldurmuşdular, kefləri kök idi, bir az hərəkət etse lər, pis olmazdı. Amma Frida deyəndə ki, "elədir, siz qalarsız", hər ikisi təslim oldu.

— Hara getdiyimi bilirsən? — K. soruşdu.

— Bəli, — Frida cavab verdi.

— Bunu bili-bili getmeyimə mane olmursan?

Hələ o qədər engələ rast gələcəksən, — Frida dilləndi. — Deməyimin xeyri nedir! — K.-ni öpdü, kişi günorta nahar etmediyinə görə aşağıdan gətirdiyi çörək, kolbasə bükülüşünü ona verdi, yadına saldı ki, bir də bura qayıtmamasın, məktəbə gəlsin, sonra əlini kişinin kürəyinə qoyub onu qapıya qədər ötürdü.

## SƏKKİZİNCİ FƏSİL

K. isti otaqdakı qaravaş və köməkçilərin basabasından canını qurtardığına evvəlcə sevindi. Çöldə yüngül şaxta vardı, qar borkimış, yerimək asanlaşmışdı. Təkcə hava qaralmağa başlamışdı və o, addımlarını yeyinlətdi.

Cizgiləri toranlıq içinde artıq əriməyə başlayan qəsr həmişəki kimi ıal-dinməz dayanmışdı. K. hələ indiyə qədər orda azca da olsa həyat işaretisi görməmişdi, bəlkə də, uzaqdan nəsə görmək mümkün deyildi, ancaq yenə də göz görməyi tələb edir, sakitliyə dözə bilmirdi. K. qəsrə diqqət yetirəndə hərdən ona elə gəlirdi ki, kirimişcə oturub qarşısına baxan bir adamı görür, sanki həmin adam nə xəyalə dalıb, nə də hər şeydən tacrid olunub, eksinə, elə sərbəst, elə qayğısızdır ki, sanki yer üzündə ondan başqa heç kəs yoxdur və heç kim də onu görmür, amma hər halda bilir ki, ona göz qoyan var, bu isə onun dincliyinə dəyib-toxunmur və doğrudan da — bilmək olmurdu, səbəbdür, yoxsa nəticə — baxanın gözləri qərar tuta bilmir, sürüşüb yan keçirdi. Bu gün erkən düşən qaranlıqla bu təəssürat daha da möhkəmlənmişdi, nə qədər çox baxsa, bir o qədər az şey görür, hər şey bir o qədər qaranlığa qərq olurdu.

K. işıqları hələ yandırılmamış mehmanxanaya çatan kimi birinci mərtəbədəki pəncərələrdən biri açıldı, sifəti tor-tomiz qırxılmış kök, cavan bir adam kürklü-mürklü əyilib çöle baxdı və pəncəredən çekilmədi. Deyəsən, heç başını yüngülə tərpədib K.-nın salamını da almadı. K. dəhlizdə də, bufetdə də heç kəsə rast gəlmədi, köhnə pivenin qoxusu keçən dəfəkindən də pis idi. "Körpüyə" meyhanasında belə şeyə yol verməzdilər. K. o saat keçən dəfə Klamma baxdığı qapıya doğru yönəldi, ehtiyatla dəstəyi çəkdi, lakin qapı bağlıydı; sonra dəvdənib gözlük olan yeri axtarmağa başladı, ancaq görünür, qapağı elə düzəltmişdilər ki, dəvdənməklə tapa bilməzdin, ona görə də kibrıt yandırdı. Kimse qışqırıb onu diksindirdi. Qapı ilə piştaxtanın arasındaki künctə, sobaya yaxın yerde cavan bir qız uşağı büzüşüb oturmuşdu, kibrıtın işığında güclə açıldığı yuxulu gözlerini ona zilləmişdi. Yeqin Fridanın yerinə götürdükleri qızıydı. Qız özününə əle alıb işığı yandırdı, sifətinə ifadə bayaqından da açıqlıydı. K.-ni tanıdı.

— Ah, cənab yerölçəndir, — gülümsəyib əlini K.-ya uzadı və özünü toqdim etdi. — Adım Pepidir.

Alyanaq, sağlam, balaca bir qız idi, qızılı-sarışın topa saçlarını hörüye vurmuşdu, qıvırcıq bircəkləri yumru yanaqlarına dəyirdi, əynində boz, parıltılı parçadan yaraşıqsız, hamar, uzun paltar vardi, əteyi uşaqlı təkilmək kobud ipək ləntlə bəzülüb daralmışdı, tərəpənəndə hərəkətinə xeyli mane olurdu. Qız Fridadan hal-əhval tutdu, soruşdu ki, tezmi qayıdacaq, Sualın altında nəsə bir niyyət gizlənirdi.

— Frida gedən kimi məni çağırıb götərdilər, çünki bura hər yetəni götürmək olmaz, ona qədər mehmanxanada otaqlara baxırdım, amma iş yerimi dəyişməyim qəti ürəyimcə deyil. Burda axşamlar, gecələr çox iş olur, adam yorulub əldən düşür, mən çətin dözərəm, Fridanın çıxmağına heç də töccübəlnəmirməm.

— Frida işindən çox razıydı, — K. Fridayla Pepi arasındaki fərqi onun nəzərinə çatdırmaq məqsədiylə dilləndi, çünki qız bu fərqi qəti görmək istəmirdi.

— Hər deyilənə inanmayın, — Pepi cavab verdi. — Frida özünü sindirməməyi bacarıır, heç kos ona tay olammaz. İstədiyini etiraf etməz və bunu da heç kimə sezdirməz. Axi bir neçə il burda bərabər işləmişik, həmisi də ikimiz bir çarpayıda yatmışiq, amma dostluq eləməmişik, yəqin bu gün məni heç yadına da salmur. Bəlkə də, yeganə dostu körpüdəki meyxananın sahibəsidir, elə bunun özü də böyük şeydir.

— Frida mənim nişanlımdır, — deyib K. qapıdakı gözlüyü axtardı.

— Bilirəm, elə ona görə də deyirəm. Yoxsa, bunları Sizə danışmağın nə mənası olardı?

— Başa düşürom — K. cavab verdi. — Demək istəyirsiz ki, belə möhkəm, qapalı bir qızı elə gətirməyimə öyüne bilerəm.

— Bəli, — deyib Pepi razılıqla güldü, sanki Fridaya münasibətdə K.-nın gizli rəyini almışdı.

Lakin K.-ni məşğul edən, gözlüyü axtarmaqdan yayındıran qızın sözləri yox, onun burda işləməsi, bu yerə gəlməsiydi. Doğrudur, Fridadan xeyli cavandı, ləp uşaqa oxşayırdı, geyimi də güləliydi, yəqin ki, bufetdə işleyən qızın nələrə qadir olduğu barədə yanlış, şisirdilmiş təsəvvürə uyğun olaraq belə geyinmişdi. Bu cür düşünmekdə, bəlkə də, haqlıydı, çünki ona qəti yaraşmayan bu yeri təsədűfon, asanlıqla əldə etmişdi, özü də müvəqqəti, hətta ona Fridanın komərindən asağı dəri kisoni də etibar etməmişdilər. İşindən zahiri

narazılığının özü də bir uydurmayıdı. Beleçə uşaqlıq ağlına baxmayaq, yəqin ki, onun da qəsrələ əlaqəsi vardi; yalan danışmirdisa, otaq qulluqçusu olmuşdu; xeyrini-şərini bilmədən günlərini burda uyqu içinde keçirmişdi. İndi bu balaca, gonbul, azca girdələnmiş bədəni qucaqlamaq K.-ya heç nə vermezdi, amma çox ötori bir temas qarşidakı ağır yolda onu xeyli ürekłendirirdi. Kim bilir, bəlkə də, hər şey Fridayla alındığı kimi oldu? Yox, yox, burda məsəla tamam başqa cürdür. Bunu başa düşmək üçün tekce Fridanın baxışını göz öününe gətirmek kifayətdi. K. heç vaxt Pepiyə toxunmazdı. Ancaq bununla belə yenə də bir anlığa gözlerini gizlədəsi oldu, qız ona elə acgözlükə baxırdı ki!

— Işığı yandırmaq olmaz, — deyib Pepi çırığı söndürdü, — bayaq ona görə yandırdım ki, məni qorxutduz. Yaxşı, nə axtarısız burda? Fridanın yadından nəsə çıxbı?

— Hə, — deyib K. qapını göstərdi, — bu yan otaqda olmalıdır, masa örtüyüdür, aq, əldətoxunma.

— Hə, özü toxuduğu. Yadına gəlir, qəşəng toxumuşdu, bir az mən də kömək eləmişdim, ancaq gerek bu otaqda olmasın.

— Frida deyir, burda olmalıdır. İçəridə adam varmı?

— Xeyr, yoxdur, — Pepi cavab verdi. — Bura böyüklorın otağıdır, hərən oturub yeyib-içirlər, daha doğrusu, o məqsədə nəzərdə tutulub, amma çoxusu üst qatdakı otaqlarda qalır.

— Bilsəm ki, içəridə heç kəs yoxdur, — K. dedi, — keçib axtardum. Ancaq bilmək olmaz; məsələn Klamm çox vaxt orda oturur.

— İndi yoxdur, dəqiq yoxdur, — Pepi dedi, — bir azdan çıxbı gedir, həyatdəki kirşə onu gözləyir.

Bunu eşidən kimi K. kirimişcə piştaxtadan aralındı, dəhlizdə çıxişa doğru getmək əvezinə binanın içini təref yeridi, bir-iki addımdan sonra həyətə çıxdı. Bura necə də sakit, necə də gözəliydi! Üç tərefdən evo bitişik, bir tərefdən də iri, ağır, darvazalı hündür, aq bariyla küçəyə çıxan dördkünc həyat, K.-nın indiyə qədər görmədiyi yan küçə. Qarşı tərefə nisbətən ev həyatdən baxanda xeyli uca görünürdü, ən azi birinci mərtəbəsi hündür tikilmişdi, azman görkəm vardi, mərtəbə uzununa taxta qalereya ilə bağlanmışdı, yalnız yuxarıda, bir insan boyu hündürlükdə yarıq qoyulmuşdu.

K. ilə üzbeüz, amma xeyli çəpeki, orta tağın künçündə, qarşidakı yan darvazanın bitişdiyi yerdə qapısız, açıq bir giroçek vardi.

Girecəyin ağızında iki at qoşulmuş qara, örtüklü bir kirşə dayanmışdı. Burda kirşəcidən başqa, heç kəs göze dəymirdi, onun da varlığını K. qaranlıqda uzaqdan görə bilməzdi, sadəcə təsəvvür edirdi.

Əllerini cibinə qoyub ehtiyatla ətrafına boylana-boylana divarın dibiyə həyətin iki tərəfini dolaşır kirşənin yanına çatdı. Kirşəçi o dəfə bufetdə gördüyü kəndçilərdən biriydi, kürkə bürünmüştü, ona doğru gelən K.-ya etinasız-etinasız tamaşa edirdi, sanki harasa gedən pişiyin cəhliminə baxırdı. K. yanında ayaq saxlayıb onu salamlamışında da, hətta qaranlıqdan peydə olmuş adamdan hürküb narahat olan atları sakitləşdirəndə də yerindən qımlıdanmadı. Onun bu hərəkəti K.-nın ürəyinə oldu. Divara söykənib yeməyini çıxartdı, ona yol azuqəsi qoymuş Fridanı yadına saldı, binanın içərilərinə boylandı. Düzbucaqlı kimi kəsilmiş pilləkən aşağıya enirdi, alt tərəfdən alçaq, lakin çox dərində görünən bir keçidlə kəsişirdi; hər yan tər-təmiz, dümağ ağardılmış, iti, düz xətlorlə hüdudlanmışdı.

Gözlemə K.-nın düşündüyündən çox çəkdi. Çöreyini çoxdan yeyib qurtarmışdı. Soyuq iliyinə işleyirdi, toranlıq qatı qaranlığa çevrilmişdi. Klammıa hələ də gəlmək bilmirdi.

— Hələ çox çəkər, — kimse qəfləten boğuq bir səsle, sanki K.-nın qulağının dibində dilləndi, kişi diksinən tehər oldu. Kirşəciydi, elə bil yuxudan ayılmışdı, gərnəşib ağız dolusu əsnəyirdi.

— Nə çox çəke bilər? — K. az qala minnətdarlıqla soruşdu, çünkü onu tükənmək bilməyən üzüçü sakitlikdən, gərginlikdən qurtarmışdır.

— Nə qədər ki Siz burdasız, — kirşəçi dilləndi. K. onu anladı, amma sual da vermədi, fikirləşdi ki, qarşısındakı dikbaş kişini, bəlkə, bu yolla danışdırıa bildi. Qaranlıqda kiməsə cavab verməmek yaman haldan çıxarıır. Doğrudan da, kirşəçi azca susandan sonra soruşdu:

— Konyak istəyirsən?

— Bəlli, — təklifin şirinliyindən məst olmuş K. fikirləşmədən cavab verdi, çünkü canında bir üşütmə vardi.

— Onda kirşənin qapısını açın, yan cibdə xeyli şüše var, onlardan birini götürün, içib qalanını da mənə ötürün. Kürk əl-ayağımı dolasır, aşağı enə bilmirəm.

Bu cür buyruğu yerinə yetirmək K.-ya ağır gəlsə də, artıq kirşəciyə bağlandığından deyilənə eməl etməli oldu, heç Klammın onu burda görə bilecəyini də vecinə almadı. Enli qapını açdı, iç cibdəki

şüşəni elə burdanca dərtib çıxara bilərdi, amma açıq qapı onu kirşənin içərilərinə doğru elə bir qüvvəyle dardı ki, özünü saxlaya bilmədi, bircə anlığına da olsa, orda oturmaq istədi. Sürüşüb içəri keçdi. Bura həddən artıq istiydi, örtməyə ürek etmədiyi qapı aralı qalsa da, kirşə soyumaq bilmirdi. Qəti bilinmirdi ki, oturacaqdə eyləşmişən, hər yana örtük, yumşaq döşəkçə, kürk döşənmişdi, hansı səmtə çəksən, hara uzansan, yumşaq, isti palazın içinə quylanırdı. Başını döşəkçəyə söykəyib qollarını yana açdı, kirşədən birbaşa qaranlıq binaya baxmağa başladı. Klammın gelişü niye belə uzun çəksin? Bayaqdan soyuqda durdugundan içəridəki istilikdən məst olmuş K.-nın ürəyindən keçdi ki, kaş Klamm tezliklə gələydi. “Onu bu vəziyyətdə görməsə yaxşıdır” fikri beynində indi dumanlı, yüngül bir manə kimi canlanırdı. Bu unutqanlığa kömək edən bir şey də kirşəçinin rəftarıydı, axı K.-nın içəridə olduğundan xəbərdarıydı, amma həllilik nə çağırır, nə də konyak istəyirdi. Çox sağ olsun, axı K. da ona qulluq göstərmək istəyirdi. Halını pozmadan, ağır-agır başqa cibə əl atdı, açıq qapıdakı yan cibə yox, arxadakı bağlı cibə. Nə fərqi vardi, elə bu da şüşəylə doluydu. Birini çıxartdı, burub ağızını açdı, özündən asılı olmadan gülümsədi, elə şirin, elə məstedici qoxusu vardi ki! Sanki sevdiyin adamdan tərif, xoş söz eşidirsən, amma heç özün də bilmirsən söhbət nədən gedir və bilmək də istəmirsən, yalnız xəyalən özünü şüchu sayırsan ki, danışan odur.

Konyakdır ki?! — K. tərəddüdlə içinde dindi, duruş getirə bilməyib dadına baxdı. Hə, qəribe də olsa, konyak idı, adamın içini yandırıb qızdırırdı. İçəndə adam necə də deyişərmiş! Bu cür şirin qoxulu mehlul kirşəciyə qismət olsun! — Belə də iş olar? — K. özüne irad tuturmuş kimi ürəyində soruşub bir də içdi.

Elə bu vaxt — K.-nın başı içməyə qarışmışdı — işıq düşdü, hər yanda elektrik çırığı yandı, pilləkəndo, dəhlizdə, keçiddə, cöldə, girəcəyin başı üstündə. Pilləkəndən addım səsleri eşidildi, şüşə K.-nın əlindən sürüşüb düşdü, konyak kürkün üstünə töküldü, K. hoppanıb kirşədən yerə endi, qapını sıqqılııyla təzəcə örtüb bağlamışdı ki, cənablardan biri binadan çıxıb ağır-agır ona doğru gəlməyə başladı. Yeganə təselli oydu ki, gələn Klamm deyildi, ya bəlkə, təselli yox, peşmançılığıydı? Bayaq K.-nın birinci mərtəbədə, pencerədə gördüyü cənab idı. Cavan adamıydı, tox görkəmi, ağ bənizi, qırmızı yanaqları vardı, xeyli də ciddiydi. K. tutqun-tutqun ona baxdı, ancaq

bu tutqunluq daha çox özüne aid idi. Kaş bura köməkçilərini gönüldərəydi, özlərini bu sayaq aparmağı məger K.-dan pis bacarırlılar?! Qarşısındakı cənab elo dayanmışdı, elə bil deyacəyi sözlərə geniş sinəsində istonilon qədər hava çatışmırıldı.

— Belə də dəhşət olar?! — deyib başındakı şlyapanı azca dala itələdi. Nəcə? Gerek ki, cənab K.-nın kirşəde olmasından xəbərsizdi, bəs neyə dəhşət deyirdi? Bəlkə, K.-nın həyoto girməsini nəzərdə tutur? — Siz hardan galib bura çıxmışınız? — Cənab soluğu genmiş, nəyisə dəyişdirmeyin mümkün süzlüyü qavramış adamlar kimi xeyli astadan dilləndi. Bu, nə sualdır! Bu, nə cavabdır! K. bu adama özü öz diliyləmi deməliydi ki, o boyda ümidi atdıq addım tamam əbəsmiş? Cavab vermək əvəzinə, kirşəyə tərəf döndü, qapını açıb papağımı götürdü. Konyakin döşəməyə damcıladığını görüb özünü danladı.

Sonra təzədən həmin cənaba tərəf döndü: kirşədə olduğunu ondan gizlətməyi heç ağlına da getirmədi, on pisi hələ bu deyildi; ondan soruştalar, gizlətməyəcəkdi, özü də yalmız soruştalar! Deyacəkdi ki, qapını açmağa kirşəci onu sövq edib. Əslində on pisi oydu ki, cənab qəflətən başının üstünü almışdı, vaxt tapa bilməmişdi ki, bir yanda gizlənib arxayınca Klamm gözləsin, ya da özünü elo alıb qapını bağlaşın, kürkün üstündə oturub gözlesin, yaxud da kişi uzaqlaşmayana qədər ordan çıxmasın. Doğrusu, bilməməzdidi ki, Klamm tezmi geləcək, gecmi, ya bəlkə də, gələn cə özü olacaq, onu çöldəmi, içəridəni qarşılaməq yaxşı olar. Elədir, fikirləşməyə, ölçüb-biçməyə dəyərmış, indi isə daha heç nə ələmək olmaz, artıq hər şey arxada qalıb.

— Gedək mənimlə, — cənab əslində əmrli demədi, əmr sözlərində hiss olunmasa da, əlinin hərəkətində duyuldu, bilərəkdən eti-nasılıqla əlini yüngülce tərpədib ona işare verdi.

— Mən burda adam gözloyırom. — K. dedi, daha hər şeye ümidi itirmişdi, elo-beləcə sözünü göyərdirdi.

— Gəlin, — cənab bu dəfə tekidə dilləndi, elə bil ona çatdırmaq istoyirdi ki, burda kimisə gözlədiyini bilir.

— Axı getsəm, gözlədiyim adəmi tutə bilmərəm, — K. ciyinlərini atıb dilləndi. İndiyə qədər başına gələnlərə baxmayaraq, onda belə bir duygu yaranmışdı ki, artıq nəso qazanıb, nəyisə əldə edib, bu qazanca görünən bir şey olmasa da, onu kiminsə emriylə əldən vermək istəmirdi.

— Getsəniz də, qalsanız da, onu tutə bilməyəcəksiniz, — cənab dilləndi, sözünün canında kəskinlik yox idi, amma K.-ya elə gəldi ki, burda aşkar bir güzəşt var.

— Onda yaxşısı budur, qoy gözləyib tutə bilməyim, — K. höcət-höcət dedi, bu cavan adəmin bir kəlməsiylə çıxıb getməyi özünə siğışdırmadı.

Bu səhbətdən sonra cənab başını dala atıb bir müddət gözlərini yumdu, üzünə müdriklik ifadəsi verdi, sanki bununla K.-nın keyliyindən üzülfüşüb öz ağıl dünyasına qayıtməq istədi, axırda da ağzını azca aralayıb dilinin ucu ilə dodaqlarını yaladı və sonra üzünü kirşəciyə tutdu:

— Atları açın.

Ağasına itaat edən, K.-ya hırslı çəpəki nəzər salan kirşəci əynindəki ağır kürklə yero cənəsi oldu, xeyli təreddüdə — sanki cənabın əmrinin dəyişməsini yox, K.-nın fikrindən dönməsini gözləyirdi — kirşəni arxaya, yan tikiliyə doğru sürməyə başladı, görünür, burda, iki darvazanın o üzündə həm atları, həm də arabəni saxlayırdılar. K. meydanda tek qaldı, bir tərəfdən kirşə uzaqlaşır, digər tərəfdənse, K.-nın goldiyi yolla bayaqqı cənab addımlayırdı, hər ikisi də ağır-ağır, sanki bununla K.-ya göstərmək istoyirdi ki, gedənləri geri qaytarmaq indi onun əlindədir.

Bəlkə də, onun əlindəydi, amma bunun ona qəti xeyri olmazdı; kirşəni geri döndərmək özünün burdan qovulması demək idi. Ona görə də meydanın yeganə sahibi kimi ortada tek qaldı, bu, adəmə açmayıyan bir qələbə idi. Gah cənabin, gah da arabaçının arxasında baxdı. Cənab qapıya çatmışdı (K. da həyətə ilk defə bu qapıdan girmişdi). Orda ayaq saxlayıb bir də geri baxdı, K.-ya elə gəldi ki, onun tərsliyinə narazılıq əlaməti olaraq cənab başını buladı, sonradı qısa, koskin, dönməz bir hərəkətlə çönüb dəhlizə girdi və burda gözdən itdi. Kirşəci bir müddət hoyotdən getmədi, hələ xeyli kirşəylə elləşdi, ləngərli tövlə qapısını açdı, kirşəni dalı-dalı sürüb içəri saldı, atları açıb axura bağladı, bütün bunların hamisini tezliklə yola çıxacağına ümidi itirmiş qəradınməz, qapalı bir adama xas hərəkətlərə yerinə yetirdi: ona tərəf ötəri də olsa nəzər salmadan bu cür lal-dinməz əlləşməsi K.-ya ağır, bayaqqı cənabin rəftarından da ağır məzəmmət kimi gəldi. Kirşəci axır ki tövləde işini qurtarıb çöle çıxanda ağır, ləngərli yeriyle həyətdən keçib böyük darvazanı

bağlayanda, qarda öz izinə baxa-baxa həmin yerişlə geri qayıdıb tövleyə girəndə, bütün işqları söndürəndə – daha kimə yanmalyıdı ki? – və yalnız taxta qalereyanın üst yarığından süzülən işq adamın azmış baxışını bir balaca tutub saxlayanda K.-ya elə geldi ki, onunla bütün ilişgiləri qırıldı, qabaqlılara nisbətən indi xeyli azaddır, indiyə qədər ona yasaq etdikləri bu yerdə istədiyi qədər durub gözleyə bilər, hələ heç kəsin nail olmadığı bu azadlığı özü qazanıb, heç kəs de onu yerindən terpədib qova, hətta heç dindirə də bilməz; ancaq bununla yanaşı – ən azı onda bele güclü bir inam da vardı – sanki bu azadlıqdan, bu gözləmədən, bu toxunulmazlıqdan da səfəh, ümidişiz heç ne ola bilməz.

## DOQQUZUNCU FƏSİL

Yerindən qopub geri binaya qayıdı, bu dəfə divarın dibi ilə getmədi. Qarı yara-yara həyətin ortası ilə yeridi, dəhlizdə sahibkarla üz-üzə gəldi, o da K.-ni salamlayıb bufetin qapısını göstərdi. K. həmin işarəye təbe olub içəriyə keçdi, çünki üşümüşdü, insanlardan ötrü darixmişdi, ancaq orada aralı qoyulmuş (ayrı vaxtlar çelləklerin üstündə əyleşirdilər.) kiçik bir masanın arxasında bayaqkı cavan oğlanın qarşısında – K.-ni haldan çıxaran bir mənzərə! – “Körpüye” meyxanasının sahibəsini görəndə tamam özünü itirdi. Başını dala tutub dik-dik yeriyen həmişə eyni təbəssümle gülümşəyən, özünün gərəkli olmasına şəkk-şübəsi olmayan, hər tərənəndə hörükleri dingildəyən Pepi əldən-ayaqdan gedir, pivə, mürəkkəb, qələm getirirdi, çünki cavan oğlan qarşısına bir dəstə kağız-kuğuz sərmiş gah bunda, gah da masanın o başındakı kağızda tapdıqları məlumatları tutuşdurur, nəsə yazmaq istəyirdi. Boyca ondan uca olan sahibə dodaqlarını büzüb guya dincəlirmiş kimi kirimişcə cənabə, onun kağız-kuğuzlarına tamaşa edirdi, sanki lazımlı olan şeylərin hamısını demiş və dediklərinin hamısını da yaxşı qarşılamışdır. – Bu da yerölçən cənablari, – K.-nın gəlişini görən cənab azca başını qaldırib dilləndi, sonra yenidən kağız-kuğuzla qurdalanmağa başladı. Sahibənin də ötəri, etinasız, arxayın baxışı K.-ni silib keçdi. Pepi isə elə bil onu yalnız bufete doğru gedib konyak sıfariş edəndə gördü.

K. piştaxtaya söykənib gözlərini ovuşturdu, deyəsən, heç nəyi vecinə almırıdı. Sonra konyakdan bir qurtum içib onu geri itələdi, görünür, xoşuna gəlməmişdi.

– Ağaların hamısı bundan içir, – bu qısa cavabdan sonra Pepi içkinin qalığını yerə tökdü, qədəhi yuyub tərəyə qoydu.

– Ağalar yaxşısını da içir, – K. dedi.

– Ola bilər, – Pepi cavab verdi, – amma mən yox.

Bununla o, K.-ni başından edib təzədən bayaqkı cənabın qulluğunda dayandı. O isə heç nə istəmedi, amma qız ordan uzaqlaşmadı, xeyli aralı dayandı, əzilib büzüle-büzüle arxasında ora-bura vurmuxdu. Kişinin başı üstündən qarşidakı kağızları gözden keçirdi; bu, boş-boşuna adı maraqdan, özünü gözə soxmaqdan başqa bir şey deyildi, qaşlarını düyünləməklə sahibə onun hərəkətlərinə pis baxdığını gizlədə bilmədi.

Birdən sahibə elə bil yuxudan ayıldı, ətrafi dinşeyib gözlərini boşluğa zillədi. K. çevrilib yan-yörəsinə boylandı, ancaq qulağı heç nə almadı, o biriləri də, deyəsən, heç nə eşitməmişdi, lakin sahibə iri addımlarla, ayaqlarının ucunda arxa tərəfdən həyətə açılan qapıya doğru yeridi, açaq deşiyində bayırə baxdı, sonra da içəridəkilərə təraf dönüb barmağıyla onları yanına çağırıldı. Gözləri geniş açılmışdı, sıfəti də alışib yanındı. Hamısı sırayla baxdı, ən çox sahibə, heç Pepi də geri qalmadı, təkcə bayaqkı cənab nisbətən etinasız görünürdü. Pepi də, cənab da tezliklə geri qayıdılar, yalnız sahibə hələ də həyəcan içinde tamaşa edirdi, az qala ikiqat oyılıb diz çökmişdi, adanda qəribo toossurat yaranırdı, elə bil açaq deşiyinə yalvarıldı ki, onu çöle buraxsin, çünki bayırda görmək istədiyi artıq çoxdan yoxa çıxmışdı. Nəhayət, ayağa qalxıb əlini üzünə çəkəndə, saçlarını sığallayıb dərindən nəfəs alanda, özünü zorlayıb gözlərini yenidən otağa, içəridəki adamlara alışdıranda K. bildiklərinə bir daha əmin olmaq xatırınə deyil, eləcə qorxuduğu hücumların qarşısını almaq namən dilləndi (onsuz da sinəsinə dağ çəkmışdılər):

– Deməli, Klamm çıxıb getdi?!

Sahibə lal-dinməz onun yanından ötüb irəli gəldi, masa arxasındaki cənab o üzdən bəri dilləndi:

– Hə, elədir. Siz güdməyə ara verdiyinizə görə gedə bildi. Amma çox qəribedir, ağamız yaman vəsyasıdır. Hiss etdinizmi, xanım-sahibə, çimçinə-çimçinə ətrafına necə boyanırdı? – deyəsən, sahibə orasını

da hiss edə bilməmişdi, odur ki, cənab sözüne davam etdi. — Xoşbəxtlikdən gözünə heç nə sataşmadı, kirşəçi qardakı ayaq izlərini tərtəmiz silib-süpürmüdü.

— Xanım sahibə heç ne görməyib, — K. dilləndi, lakin bunu müeyyən məqsədlə yox, sadəcə olaraq qarşısındaki cənabın hökmlü, təkzibsiz kəlamından hirslenib dedi.

— Bəlkə, o gedəndə qapının ağızında olmamışam, — sahibə daha çox cənabi müdafiə məqsədilə dilləndi, sonra Klamma haqq qazandırmaq üçün əlavə etdi. — Əslində inanmiram ki, bu qədər vasvası olsun. Əlbətə, hamıñız ondan nigaraniq, onu qorumağa çalışırıq, buna görə də güman edirik ki, vasvasıdır. Bu cür yaxşıdır, yeqin Klammın da istəyi belədir. Bəs həqiqətde necədir, bax burasını bilmirik. Əlbətə, Klamm danışmaq istəmodiyi adamla danışmaz, həmin adam özünü yırtsa da, həyasızlığına salıb hər yana soxulsa da, danışmaz, bircə şey məlumdur ki, Klamm heç vaxt onunla səhbət etməyəcək, heç zaman onunla üz-üzə gəlməye imkan yaratmayaçaq, daha yetər, kim deyir ki, həqiqətən, həmin adamlı üz-üzə gəlməkdən çəkinir. Bu, en azı sübuta yetirilə bilməz, çünki belə bir görüş ömründə baş tutan deyil.

Cənab tələsik başıyla təsdiqlədi:

— Hə, elədir, əslində mən də bu fikirdəyim, amma onu bir balaca ayrı cür ifadə etdim ki, yerölçən cənabları anlaya bilsin, hər halda birco şay doğrudur ki, heyətə çıxanda Klamm bir neçə dəfə ətrafa boyanmalı oldu.

— Bəlkə məni axtarırmış, — K. dilləndi.

— Olar, — cənab cavab verdi, — bu, ağlıma gəlməyib.

Gülüşdülər, məsələnin canından xəberi olmayan Pepi isə hamidən berk güldü.

— Beləcə deyə-gülə bir yerə yiğişmişiqsa, — cavan oğlan dedi, — Sizdən təvəqqə edərdim ki, cənab yerölçən, bir-iki məlumatla sənədləri tamamlayaq.

— İş-peşəniz, deyəsən, elə yazmaqdır, — deyib K. uzaqdan sənədlərə baxdı.

— Elədir, pis vərdişdir, — deyib cavan oğlan təzədən güldü, — amma bəlkə də menim kimliyimdən xəbərsizsiz. Momusam, Klammın kənd katibi.

Bu sözlərdən sonra otağa bir ciddilik çökdü; sahibələ Pepi cənabı yaxından tanışalar da, onun öz adını, qüdrətini dilinə getirməsindən quruyub qaldılar. Hətta cavan oğlan özü də susub sənədlərin üstünə əyildi, yazmağa başladı, sanki nəyəsə gərəkli olmasına xeyli şışirtmişdi, indi isə heç olmasa dediyi artıq-əskik sözün təmtərağından yaxa qurtarmaq istəyirdi. İçəridə qələmin xışltısından başqa, heç nə eşidilmirdi.

— Kənd katibi nə olan şeydir? — Bir azdan K. soruşdu. Özünü təqdim edəndən sonra bu cür suallara cavab verməyi şənине sığışdırımayan Momusun əvəzində sahibə dilləndi:

— Cənab Momus da başqaları kimi Klammın katibidir, amma onun oturduğu yer, eger səhv etmirəmsə, ele iş sahəsi də... — Momus yaza-yaza başını buladı, sahibə də səhvini düzəltdi, — deməli, iş sahəsi yox, oturduğu yer kəndi ehətə edir. Cənab Momus Klammın kəndlə bağlı yazı-pozusunu yerinə yetirir, kənddən olan bütün ərizələri Klamma birinci çatdırır. — Bu işlərdən hələ düz-əməlli baş tapmayan K. ifadəsiz, donuq gözlərini sahibəyə dikəndə qadın pərt adamlar kimi əlavə etdi. — İş belə qurulub, qəsrədəki cənabların hərəsinin kənddə katibi var.

K.-ya nisbətən xeyli diqqətlə qulaq asan Momus sahibənin sözünü tamamlayırmış kimi üzünü ona tutdu:

— Əger katiblər bir ağaya işləyir, mənsə ikisine, Klamma, bir də Vallabeneyə.

— Hə, — sahibə dedi, sanki təzəcə yadına düşürdü, sonra üzünü K.-ya tutdu. — Cənab Momus iki ağaya işləyir, Klamma, bir də Vallabeneyə, ikiqat kənd katibidir.

— Hətta ikiqat! — deyib K. azca irəli eyilmiş, gözünü qaldırıb ona baxan Momusa başıyla razılıq işaretisi verdi, sanki indicə tərifini eşitdiyi körpə bir uşağın hərəkətlərini təqdir edirdi. Sözlərində azca nifrət olsa da, onu ya duymadılar, ya da lazımnıca qarşılımadılar. Klammın böyür-başında fırlanan bir adamin xidmətlərindən möhz K.-nın, Klammın öteri də olsa görmək imkanından məhrum edilmiş bir insanın yanında geninə-boluna danışdırılar, gizli bir niyyətlə K.-da ehtiram, tərif duyğuları oyatmaq istədilər. Lakin K. da asanlıqla belə şeylərə uyan deyildi: məsələn, Klammın birco baxışı üçün odlar ayaqlayan K. ağasının nəzarəti altında yaşamağa ixtiyarı çatan Momusun veziyətini qəti təqdir etmirdi, heyranlıq da, paxılıq da ondan uzaq idi, çünki

əsas istəyi heç də Klammin yanında qalmaq dəyildi, eksinə, oydu ki, təkcə özü özündən başqa, heç kəs, başqalarının arzularıyla yox, yalnız özünükü ilə Klamma yaxınlaşın və ona görə yaxınlaşmasın ki, orda rahatlıq tapsın, eksinə, burda qərar tutmayıb irəliləsin, irəliləyib qəsrə düşsün. Birdən o, saatına baxıb dedi: — İndi isə tərənim evə.

Vəziyyət o saatca Momusun xeyrinə dəyişdi.

— Hə, mütləq, — katib dilləndi, — xidmətçiliyiniz Sizi gözləyir. Amma vaxtınızı bircə dəqiqəlik də mənə sərf edəsi olacaqsınız, bir-ikicə sualım var.

— Meylim yoxdur, — deyib K. qapıya doğru getmək istədi. Momus qovluqlardan birini masaya çırıp ayağa qalxdı.

— Klammın adından tələb edirəm ki, suallarımı cavab verəsiniz.

— Klammın adından? — K. təkrarlardı. — Mənim məsələm onu maraqlandırır bəyəm?

— Bu baredo heç nə deyə bilmərəm, — Momus cavab verdi, — Siz də məndən betə, yaxşısı budur, gəlin bunu onun öz öhdəsinə buraxaq. Ancaq Klammın mənə verdiyi səlahiyyətdən istifadə edib istəyirəm ki, qalib cavab verəsiniz.

— Cənab yerölçən, — sahibə sözə qarışdı, — Sizə yol göstərməkdən ehtiyatlanıram, ağıllı məsləhətlərimin hamisini indiyə qədər ağına-bozuna baxmadan rədd eləmisiniz və bu gün cənab katibin yanına ona görə gelmişəm ki, — bunu heç gizlətmirəm də — Sizin davranışınızdan, niyyətlərinizdən idarəni xəberdar edim, onlara birdefəlik çatdırıram ki, Sizi bir də evimə yaxın buraxmasınlar, gərsünlər bir-birimizə münasibətimiz necədir və əger indi öz fikrimi söyleyirəmsə, bu heç də Sizə köməkdən irəli gəlmir, eksinə, Sizin kimi adamlı oturub-durmağın ağırlığını cənab katibə çatdırmaq və bununla onun işini xeyli yüngülləşdirmək istəyirəm. Ancaq yenə də bacarsanız açıqlığımızdan istifadə edib — Sizinlə başqa cür davranışmaq olmur, elə bunu da özümü zorlayıb deyirəm — sözlerimdən bir nəticə çıxarsınız. Burda fikrinizi bir şəyə də yönəltmək istəyirəm: Sizi Klammın yanına aparan yeganə yol cənab katibin protokollarından keçib gedir. Şişirtmek fikrim yoxdur, yol, çox güman ki, Klammın yanına gedib çıxməsin, bəlkə də, hardasa qırılsın, bu da katib cənablarının mərhəmətindən asılıdır. Hər halda, bu Sizi Klamm səmtə apara biləcək yeganə yoldur. Siz də ondan imtina etmək isteyirsiniz, özü də tərslikdən əlinizdə ayırdəlil-sübüt yoxdur.

— Eh, xanım sahibə, — K. dedi, — nə Klamma doğru aparan, nə də bir qəpiyə yarayan yoldur. Siz də, cənab katib, deməli, o işlərə baxırsız ki, göresən burda deyəcəklərim Klamma çatdırılsın, ya çatdırılmasın, eləmi?

— Təbii, — Momus cavab verdi, baxışlarını endirib təkeş-təkeş gah sağa, gah da sola baxdı, amma əslində baxmağa heç nə yoxuydu, — yoxsa nəyin katibiyəm!

— Hə, görüşüz, xanım sahibə, — K. dilləndi, — mənə adamı Klammla calaşdırın yol yox, öncə katib cənablarıyla qovuşduran yol gərəkmüş.

— Elə mən də o-yolu üzünüze açmaq isteyirdim, — sahibə cavab verdi. — Çəşt ağızı demədimmi, xahişinizi Klamma çatdıracam? Onu da elə katib cənablarının vasitesiyə edəcəkdir. Sizsə razı olmadınız, indi bu yoldan ayrı imkanınız qalmayıb. Əlbəttə, bugünkü tamaşanızdan, Klamma çəkdiyiniz hücumdan sonra uğura o qədər də bel bağlamaq olmaz. Ancaq itməkdə olan, əslində isə tam oləzimiş bu sonuncu, xirdəca imkan Sizin yeganə ümidi yerinizdir.

— Necə olur, xanım sahibə, — K. dilləndi, — əvvəlcə eldən-ayaqdan gedib məni bu yoldan çəkindirirsiz, indi isə xahişimi ciddi qəbul edirsiz, planlarımın alt-üst olacağı təqdirdə məni batmış sayırsız? Klammın yanına getmək fikrindən məni haçansa min vəchlə danışdırın adam, necə olur, birdən-birə elə həmin ciddi-cəhdə məni başqa bir yola itələyir, özü də bili-bile ki, bu yol bəlkə də ora aparmır?

— Mən həmin yola itələyirəm?! — Sahibe dedi. — Cəhdlərinizin ümidişiz olduğunu üzünüze deyəndə həmin yola itələmiş oluram?! Bu hərəketinizlə məsuliyyəti öz üzərinizdən götürüb mənim üstümə atarsırsa, bu, doğrudan da həyəszliyinizin son həddidir. Bəlkə, katib cənablarının burda olmasına Size belə qol-qanad verən? Yox, cənab yerölçən, mən Sizi heç yana itələmirməm. Bircə şeyi etiraf edə bilərem ki, Sizi ilk dəfə görəndə zənnimdə bir balaca yanılımışam. Fridanı o tezliklə elə getirmeyiniz məni qorxutmuşdu, biləmmirdim ki, daha nələre qadırsınız, sonrakı belalardan qorunmaq isteyirdim, fikirləşdim ki, buna da yalvarışla, hədəylə nail olmaq mümkündür. Bu arada hər şəyə soyuqqanlı yanaşmağı öyrənmişəm. Necə bilsəniz, elə də eləyin. Əməlləriniz, bəlkə də həyətdəki qarın üstündə bir iz qoya bildi, bundan artıq heç yerdə heç nə qoyamraz.

— Deyəsən, sözlərinizdəki ziddiyəti tam aydınlaşdırıa bilmədi-niz, — K. dedi, — hər halda birçə şeydən razıyam ki, bunu nəzerinize çatdırdım. İndisə Sızdən bir xahişim var, cənab katib, deyin görüm, xanım sahibənin söylədikləri düzdürmü? Düzdürmü ki, indi məndən soruştub yazacağınız protokol son nəticədə Klammın görüşümə imkan yaradacaq? Əger gerçəkdirse, bütün suallara elə indicə cavab verməyə hazırlam. Bu yolda, ümumiyyətlə, hər şeyə hazırlam.

— Xeyr, — Momus dilləndi, — elə şey yoxdur. Söhbət Klammın kənddə olmasını qeydə almaqdan, sadəcə olaraq bugünkü hadisələrin dəqiq təsvirindən gedir. Olayların hamisini yazüb qurtarmışam, üç-dörd cavabsız sual qalıb, indi onların yerini doldurmaliyiq, qayda belədir; ortada ayrı məqsəd yoxdur, heç ola da bilməz.

K. ciqqırını çıxarmadan sahibəyə baxdı.

— Niyə belə baxırsız, — qadın soruştı, — yoxsa, mən Sizə ayrı şey demişdim? Həmişə belədir, cənab katib, həmişə. Verilən məlumatı saxtalaşdırır, sonra da başlayır ki, düz çatdırmayıblar. Lap ilk gündən demişəm, bu gün də deyirəm, həmişə də deyəcəm, Klammın onu qəbul edəcəyinə birçə qınnaq da ümid yoxdur; deməli, yoxdursa, bu protokolla da olmayacaq. Bundan da açıq, bundan da aydın söz olar? Bir də deyirəm, Klammınla bağlaşmaq üçün bu protokol yeganə gerçək, rəsmi sənəddir; bundan aydın söz ola bilməz, onu şübhə altına almağa dəymez. Əger mənə inanmırısa — bilmirəm niyə, nə üçün — öz düşündüyü kimi Klammın yanına düşməyə hələ də ümid bəsleyirsə, onda bu rəsmi sənəd, bu protokol yeganə gerçək yoldur. Deyib-deyəcəyim bu olub, əger başqa cür düşünən varsa, deməli, qəsdən adəmin sözünün üstüno söz qoyular.

— Əger belədirse, xanım sahibə, — K. dindi, — onda Sızdən üzr istəyirəm, onda Sizi düz başa düşməmişəm; əvvəlki sözlərinizdən belə nəticə çıxmışdım ki — indi də məlum olur ki, yanılmışam, — hardasa kiçicik bir ümid yeri qalıb.

— Əlbəttə, — sahibə dedi, — mən də bu fikirdəyəm; yenə sözlərimi tərsinə yozursunuz, özü də bu dəfə tamam əks səmtə. Mənçə, ümid yeri qalır, elə məhz bu protokolla. Amma bu o demək deyil ki, ağzınızı açıb cənablarına sual dalmca sual yağıdırıınız.

— Suallara cavab versəm, Klammın yanına düşə biləcəm?

— Belə sualı uşaqlıq versə, gülərlər, əger böyük verirsa, deməli, üsul-idarəni təhqir etmiş olur, katib cənabları ustuflu cavabıyla söhbəti

azəcə mağaladı. Mənim nəzərdə tutduğum ümid yeri isə odur ki, Siz protokolla nəsə bir əlaqə, belkə də, elə Klammın özüyle bir əlaqə yarada bildiniz. Bu cür ümid bəs eləmir? Sızdən soruştalar ki, belə ümid bəsləmek üçün hansı xidmətləriniz olub, ortaya bir şey qoya bilərsinizmi? Əlbəttə, dəqiq söz demək çətindir, vəzifə başında olan katib cənabları da aq-qara bir kelmə deməyəcək. Onun işi, özünün dediyi kimi, qaydaya göra bugünkü olayları qələmə almaqdır, bundan artıq heç nə deməyəcək, lap mənim sözlərimdən sonra soruştanız da deyən deyil.

— Cənab katib, məgər Klamm bu protokolu oxuyacaq? — K. soruştı.

— Xeyr, — Momus cavab verdi. — Niyə oxuyur? Bütün protokolları oxumalıdır bəyəm? Axı bir də heç ömründə oxumur, həmişə də deyir: “Rədd eleyin başımdan bu kağız-kuğunu!”

— Cənab ycrölçən, — sahibə zarıdi, — suallarınızla məni tamam üzdünüz. Lazımdırı, vacibdirmi ki, Klamm protokol oxusun. Sizin puç, mənasız həyatınızı sözbəsəz öyrənsin; yaxşı olmazmı ki, boynunuzu büküb xahiş edəsiz, protokolu Klammdan gizlətsinlər?! Hərçənd bu xahiş də əvvəlki kimi ağılsızlıq olardı, rəğbətlə qarşılansı da, ağılsızlıq olardı, çünki neyiso Klammdan gizlətmək qəti mümkün deyil. Ümid adlandırdığınız şey üçün bu o qədər vacibdir ki? Demirdizmi, Klammınla danışmağa əlinizə fürsət düşsə, lap Sizi dindirməsə, Sizə qulaq asımasa belə, özünüzü xoşbəxt sayardınız? Bu protokolla heç olmasa o xoşbəxtliyə, belkə də bir az ondan da artığınıza çatmazsınız!

— Ondan da artığına? — K. soruştı. — Hansı yolla?

— Nə ola, beləkdəki uşaqlıq kimi hər şeyin ağzınıza hazır qoyulmasıni istəmeyəsiniz! — Sahibə səsini qaldırdı. — Belə suallara kim dəqiq cavab verər axı? Protokol gedəcək Klammın kənd qeydiyyatına, bunu özünüz də eşitdiniz, konkret olaraq ayrı heç nə demək olmaz. Protokolun, katib cənablarının, kənddəki üsul-idarənin nələrə qadir olduğunu xəberiniz varmı? Bilirsinizmi ki, katib cənablarının Sizi sorğu-sualı tutmağı nə deməkdir? Bəlkə də, lap elə çox güman ki, o, özü də bunu bilmir. Dediyi kimi, qaydaya əsasən kiri-miçə oturub vəzifə borcunu yerinə yetirir. Birçə şeyi unutmayıñ ki, o, Klammın sərəncamıyla, Klammın adından işləyir, yadınızda saxlayın ki, gördüyü işlərin hamısı, lap Klamma çatmasa da, əvvəlcədən

onunla razılışdırılır. Məger Klammın nəfesi duyulmayan yerde hər hansı bir işə onun razılığını almaq olarmı? Katib cənablarına kor-korane yarınmaqdən mən çox-çox uzağam, heç o özü də buna yol verməz, mən onun şəxsiyyətindən dənişmirəm, indiki kimi, Klammın razılığını alanda nələrə qadir olduğunu demək istəyirəm: belə hal-larda o, üstündə həmişə Klammın əli olan bir aletə çevrilir, onda vay sözünə baxmayanın halına.

Sahibənin hədələri K.-ni qorxutmadı, onu ələ almaq üçün vəd etdiyi ümidi kini bezikdirdi. Klamm əlçatmazdaydı. Sahibe onu haçansa qartala bənzətmışdı, o vaxt bu, K.-ya gülməli gelmişdi, ancaq indi belə deyildi, o Klammın əlçatmazlığını, alınmaz qalasını, indiyə qədər eşitmədiyi, yalnız güman etdiyi nərəsindən ortaya çökən sükutu, qarşısında duruş getirə bilmədikləri, qarşısından qaça bilmədikləri nüfuzlu, sırayetli baxışını, qəsrənən anlaşılmaz qayda-qanunla qoruyub saxladığı və K.-nın təsəvvüründəki dərinliklərdən baş qaldıran dağılmaz əhətesini bir anlığa beynində dolandırıb gözləri öünüə getirdi: bunların hamısı Klammı qartala oxşadırdı. Amma əslində indi Momusun üstündə duzlu qatlamani aralayıb piveyə tam etdiyi, duzunu, qırıntılarını üstünə sepələdiyi protokolun bununla heç bir əlaqəsi yoxuydu.

— Gecəniz xeyrə qalsın, sorğu-sualdan mənim çoxdan zəhləm gedir, — deyib K. gerçəkden qapıya tərəf getdi.

— Doğrudan da gedir, — Momus həyəcanla sahibəyə dedi.

— Ürek eləməz, — qadın cavab verdi, K. daha heç nə eşitmədi, artıq dəhlizə çıxmışdı. Hava soyuq idi, güclü külək əsirdi. Meh-mənxana sahibi qarşidakı qapıların birindən çıxb ona doğru gəldi, deyəsən, gözlükdən dəhlizə nezaret edirmiş. Bütünsüb pencəyini bədəninə sıxmışdı, külək burda, dəhlizdə də viy-viy viyildayırdı.

— Gedirsiz, cənab yerölçən? — Sahibkar soruşdu.

— Getməyim Sizi təəccübəldəndirir?

— Bəli, — sahibkar cavab verdi. — Sizi dindirməyəcəklər?

— Xeyr. Mən dindirilən oğullardan deyiləm. — K. dedi.

— Niye ki? — Sahibkar soruşdu.

— Bilmirəm, — K. cavab verdi, — niye dindirilməliyəm, niye lağ-lağının, idarə mezəsinin havasıyla oynamalıyam. Ola bilsin, bir başqa vaxt mən də lağlağıdan, mezədən belə şeyə razılıq verdim, amma bu gün yox.

— Bəs nə, elədir, — sahibkar qanacaqla razılaşdı, lakin orda inan-dırıcı razılıqdan heç bir əsər-əlamət yoxuydu. — Nöker-naibi bufetə buraxmalıyam, vaxtları çatıb. Amma istintaqa mane olmaq istəmirəm.

— Sizin üçün bu o qədər vacib idi ki? — K. soruşdu.

— Bəs nə, — sahibkar cavab verdi.

— Mən etiraz eləməzdəm.

— Xeyr, söhbət Sizdən getmir, Siz etməməliydiniz. — K.-nın dinmediyini görüb əlavə etdi, sanki ona təsəlli verir, ya da tezliklə aradan çıxməq istəyirdi. — Yaxşıdır, fikir vermə, bundan ötrü üstümüze göydən daş ələnməyəcək ki!

— Yox, ələnməyəcək, daş havası yoxdur, — K. dedi və onlar güle-gülə bir-birindən ayrıldılar.

## ONUNCU FƏSİL

K. küləyin tügən etdiyi bayır pilləkəndən çöle çıxb qaranlığa baxdı. Murdar, çox murdar havaydı. Bununla bağlı, necə oldusa, sahibənin onu protokola qui etmək cəhd, özünün əyilməməyi yadına düşdü. Doğrudur, sən deyən, açıq cəhd deyildi, hardasa gizlində onu həm də protokoldan diksindirən bir şey vardi; əvvəl-axır bilinmədi ki, duruşmu getirdi, yoxsa, təslimmi oldu. Nə yaman cancel adammış bu sahibə, özü də qanımdan külək kimi açıq-əşkar yeddi yerə əsir, heç kəsin baş açmadığı uzaq-uzaq tapşırıqları yerinə yetirir.

Kend yolunda bir-iki addım atmışdı ki, uzaqdan bir cüt səyriyən işiq göründü; bu həyat işaretisi ona qol-qanad verdi, qarşidan süzü-lüb gələn işığa doğru tələsdi. Köməkçilərini görəndə peşmanlaşmanın səbəbini heç cür anlaya bilmədi. Axı qabağına çıxmışdılar, özü də, görünür, Frida göndermişdi, dörd yandan üstüne ələnmiş qaranlıqdan onu qurtaran fənerlər də öz malıydı, ancaq buna baxmaya-raq, peşmanlaşmışdı, ona ağır yük olan bu köhnə tanışları yox, tamam yad adamları gözleyirdi. Amma galənlər təkcə köməkçiləri deyildi, birdən qaranlıq içindən Barnabas da zühur etdi.

— Barnabas! — K. bərkdən dillənib əlini ona uzatdı. — Məni axtarırsan?

Görüşün gözlənilməzliyi Barnabasin haçansa K.-ya etdiyi yamanlığın hamısını unutdurdu.

— Hə, səni, — Barnabas halını dəyişmədən əvvəlki səmimiyyotla dilləndi. — Klammdan məktub var.

— Klammdan məktub var?! — K. başını dala atıb təkrarladı, sonra məktubu dərtib Barnabasin əlindən aldı. — İşıq verin! — Sağına, soluna qışılıb fənərləri yuxarı tutmuş köməkçilərinə müraciət etdi. Külək qoparmasın deyə əlindəki iri məktubu oxumaq üçün bir neçə yerə qatladı. Sonra da oxudu: "Körpüyə" meyxanasındaki yerölçən cənablarına! İndiyə qədər apardığınız yerölçmə işlərini bəyənirəm. Köməkçilərin fəaliyyətindən də razıyam, onları işlətmeyin səmtini pis bilmirsiz. Tutduğunuz yoldan dönməyin! İşlərinizi uğurla başa vurun. Dayandırsanız, məni acıqlandırmış olarsınız. Başqa şəylerdən nigarançılıq keçirməyin, əmək haqqı məsəlesi tezliklə həll ediləcək. Homişə gözüm üstünüzdə olacaq. — Ona nisbətən xeyli ləng oxuyan köməkçiləri xoş xəberin şərəfinə fənərləri havada yellədib üç dəfə bərkden "Ulta" qışqıranda K. başını məktubdan qaldırdı. — Sakit olun, — deyib üzünü Barnabasa tutdu. — Dolaşıq işə oxşayır, — K. bir də təkrarladı, əvvəlki yorğunluğu təzədən canına çökdü, məktəbə gedən yol ona həddən artıq uzun göründü və Barnabasin ailə üzvləri arxā tərəfdən boy-boy düzüldürlər, köməkçilərsə bu dəfə elə bərk sığındılar ki, dirseyi ilə onları öündən qıraqa itəleyəsi oldu; Frida niyə bunları onun qabağına göndərib, axı əmr etmişdi, evdən çöle çıxmaları. Evə özü tək də gələ bilərdi, bu dostədənse tək getmək daha asan olardı. Hələ bu, az imiş kimi, biri boğazına şal da bağlayıb, ucları külekden çırpılıb K.-nın sıfətinə yapışır, o birisi də elini atıb barmağının ucuyla şalı götürür, qaş düzəltdiyi yerde vurub göz tökürdü. Deyesən, ikisi də bu cyundan həzz alır, küləyin əsməsiyle, gecənin narahatlığıyla mezelənirdilər. — Əkilin başından! Qarşılamağa galirdizsə, çəliyimi niyə getirmədiz? Sizi evə neylə qovacam? — Her ikisi Barnabasin arxasında gizləndi, ancaq sən deyən qədər də qorxmadılar, fənərlərini sağdan, soldan sıparlarının ciyinə qoyduqlar, o da təbii ki, silkələnib altından çıxa bildi. — Barnabas, — deyə K. bir də dilləndi, elə bil ürəyindən daş asılmışdı, Barnabas açıq-aşkar onu başa düşmürdü, qovğasız çağlarda əynindəki paltarı par-par parıldayıb, vəziyyət ciddiləşəndə isə kömək əli uzatmadı, yalnız susub müqavimət göstərirdi, özü də cə mütqavimət ki, daha heç kəs onu sindira bilməzdi, çünkü bu anda özü də köməksizləşir, yalnız üzü bir balaca gülür, lakin bunun da

heç bir köməyi olmurdu, göydəki ulduzların yerdəki firtinaya köməyi olmadığı kimi. — Gör hələ ağamız nə yazar, — deyib K. məktubu Barnabasin üzünə yaxınlaşdırıldı — Ona yalnız məlumat veriblər. Axı mən yer ölçmeklə məşğul deyiləm, köməkçilərin də nəyə qadir olduğu göz qabağındadır. Görmədiyim işi də, təbii ki, dayandıra bilmərəm, hətta ağamı da hirsəndirəmərəm, bos necə olar ki, etimadını qazanım! Və ömründə arxayılaşa bilmərəm.

— Hamisini çatdıraram, — bayaqdan məktuba çəpəki nəzər salan, gözleri öündə olmadığına görə, təbii ki, onu oxumağa imkan tapmayan Barnabas dilləndi.

— Eh, — K. cavab verdi, — söz verirsən çatdıracaqsan, amma de görüm, sən doğrudan da inanmaq olarmı? Mənə bu saat homişəkindən də etibarlı bir elçi lazımdır. — K. səbirsizlikdən dodaqlarını çeynədi.

— Cənab, — deyib Barnabas yüngülə boynunu bükdü, sanki bununla K.-ni özüne inandırıb yenə də onu yoldan çıxarırdı, — mütləq çatdıracam; bundan sonra deyəcəklərini də çatdıracam.

— Nece! — K. səsini qaldırdı. — İndiyə qədər dediklərimi hələ çatdırırmamışan? Ogünkü görüşdən sonra qəsrədə olmamışan bəyəm?

— Xeyr. Atam yaşaşıb, sən onu görmüsən axı, evdə iş tökülb qalmışdı, mən də ona kömək eleyəsi oldum, ancaq bu yaxınlarda mütləq gedəcəm.

— Gör nə iş görürsən, ay qanmaz! — deyib K. alını döyəclədi. — Məgər Klammın işi bütün işlərdən vacib deyil? Elçi kimi yüksək bir vəzifə tapşırıblar, onu da bu cür biabırçı yerinə yetirirsən? Atanın işi elə vacibdir ki? Klamm məlumat gözləyir, sense onun yanına uça-uça getmək evezinə, tövlədə peyin kürüyürsen.

— Atam çəkməcidir, — Barnabas arxayıñ-arxayıñ dedi, — Brunsvikdən sifariş almışdı, mən də şeyirdiyəm axı.

— Çəkməsi... sifariş... Brunsvik... — K. dəli kimi qışkırdı, sanki bu sözlerin hər birini homişəlik işləkden çıxarırdı. — Ömründə gedisi-gelişi olmayan yollarda çəkmə kimə gərekdir axı? Axı bu çəkməçiliyin mənə nə dəxli? Ümidli olub səndən xəber göndərmədim ki, unudub çəkməçi qəlibinin üstündə qoysan, her şeyin altını üstüne vurasan, ona görə göndərdim ki, o saat Klamm cənablarına yetirəsan. — Yadına düşəndə ki, Klamm, doğrudan da xeyli vaxtdır qesrə qalxmayıb, burda, mehmanxanada qalıb, K. bir balaca sakitləşdi, lakin Barnabas K.-nın ilk məlumatını əzbər yadında saxladığıni

sübut etmək üçün tekrarlayanda bir də hövselədən çıxdı. – Yetər, heç nə eşitmək istəmirəm, – dedi.

– Mənə acıqlanma, cənab, – Barnabas dindi və sanki özündən asılı olmayaraq, ona işgəncə vermək istədiyindən gözlərini K.-dan çəkib yerə dikdi, kim bilir, bəlkə də, K.-nın qışqırığından sarsılıb belə etdi.

– Açıqlanmiram, – K. dedi. – Sənə acıqlanmiram, amma vay mənim halıma ki, belə vacib işlərdən ötrü qismətimə bu cür elçi düşüb.

– Bəri bax, – Barnabas cavab verdi, deyəsən, elçilik şərefini qorumaqdən ötrü selahiyətindən artıq şeyləri demək isteyirdi, – Klamm məlumat-zad gözlemir, yanına gedəndə, hətta hirslənir də. Lap bir dəfə “Yenə nə təzə xəberlə gəlmisən!” dedi, çox vaxt da gəlişimi uzaqdan görüb qalxır keçir yan otağı, heç məni qəbul da eləmir. Özü də heç yanda deyilməyib ki, xəber alan kimi ona çatdırılmalyam, deyilsəydi, mütləq elə həmin an gedərdim, bu barədə göstəriş-zad yoxdur, Allahumdan dönüb heç getməsem də, itirib-axtaran olmur. Əger xəber aparıramsa, deməli, könüllü edirəm.

– Oldu, – K. dedi, bir gözü Barnabasdaydı, həm də çalışırdı ki, köməkçiləri tərəfə baxmasın, onlar da bir-birini əvəz edə-edə Barnabasın çıynindən boylanır, yüngülə fit çalıb külək viyiltisi kimi səsler çıxarırlar, sonra da sanki K.-nın baxışından qorxmuş təki tezə geri çəkilir və də bil gizlənpaç oynayırdılar. Xeyli beləcə məzələndilər. – Klamm neynir, nə iş görür, bilmirəm; amma sənin orda hər şeydən baş tapmağınə şübhəm var, lap elə baş tapa bilsən də, o işləri düzəldəsi deyilik. Ancaq, xəber aparmaq elindən gəlir, elə buna görə də səndən xahiş edirəm. Qısaca bir xəber. Sabah tezdən aparıb elə sabah də cavab getirə bilərsənmi, heç olmasa, seni necə qarşılaşıqları barədə? Bacarırsanmı, isteyirsenmi? Bunun mənim üçün əhəmiyyəti çoxdur. Əlimə imkan düşən kimi yaxşılığının altından çıxaram, ya bəlkə, indi bir arzun var, bəlkə yerinə yetirə bildim.

– Tapşırığınıza əmel edərəm, mütləq.

– Bəlkə, bir az çalışıb yaxşı əmel edəsən, düz Klammın özünə çatdırısan, elə özündən də həmin dəqiqə, həmin an, elə sabah çəştgəzisi cavab alasan, isteyirsen?

– Əlimdən gələni edəcəm, – Barnabas cavab verdi, – həmişə gör-düyüm iş deyilmə?!

– Gəl bu barədə mübahisə etməyək. Tapşırıq belədir: cənab yer-ölçən sədr cənablarından xahiş edir ki, şəxsən özü ilə danışmaq üçün ona icazə versin; belə bir icazəylə bağlı qoyulacaq bütün şərtləri qabaqcadan qəbul edir. Belə məcburi xahişə ona görə el atır ki, yardımçı şəxslərin hamisindən indiyə qədər rədd cavabı alıb, sübut olaraq bildirir ki, indiyə qədər, bir qınnaq da olsun, ölçü işləri aparmayıb və kəndxudanın məlumatlarına görə, heç bundan sonra da aparmayacaq, ona görə də sədr cənablarının son məktubunu oxuyanda utanıb yerə girib, bu işdə yalnız cənablarıyla şəxsi söhbət kömək edə bilər. Belə bir xahişin nə demək olduğunu yerölçən gözəl bilir, amma çalışacaq ki, sədr cənablarına çox da mane olmasın, istənilən vaxt məhdudluğuna razıdır, lazımlı gelsə, danışq zamanı işlədəcəyi sözləri istənilən miqdarda məhdudlaşdırımağı da boynuna götürür, fikrini çatdırmaq üçün ona on söz də bəs eləyər. Veriləcək hökmü dərin ehtiras və sonsuz səbirsizliklə gözləyir. K. özünü unutduğundan elə danışındı ki, sanki Klammın qapısında dayanıb qapıçıyla söhbət edirdi. – Fikirləşdiyimdən uzun oldu, amma sən şifahi çatdıracaqsan, məktub yazmaq istəmirəm, məktub sonu-sonucu bilinməyən rəsmi yolların keçəsi olacaq. – K. kağız parçası götürüb köməkçilərin birinin kürəyində Barnabasdan ötrü cızma-qara etməyə başladı. Digər köməkçi ona fənər tuturdu. K. da hamisini yadında saxlamış və məktəblı kimi nöqtə-vergülünlə qədər əzbər söyləyən, köməkçilərin yanlış deyimlərinə məhəl qoymayan Barnabasın diqtəsiyle yazırırdı. – Əvəzsiz yaddaşın var, – deyib K. kağızı ona verdi, indise səndən bircə xahişim var, öz əvəzsizliyini burda da göstər. Bəs arzun-diləyin? Yoxdur bəyəm? Açığını deyim ki, olsayıdı, göndərdiyim xəberin taleyindən xeyli arxayınlışardım.

Barnabas evvelce dinmədi, xeyli keçəndən sonra dedi:

– Bacılarım sənə salam göndərir.

– Bacıların?! He, he, o hündür, canlı qızlar.

– İkiisi də sənə salam göndərir, xüsusi də Amalya, məktubu da qəsrən bu gün o göndərib.

K. deyilənlərin hamisindən çox, bu məktubdan yapışib soruşdu:

– Mənim xəberimi də qəsrə apara bilməzdəm? Ya ikiniz də gedib hərə öz bəxtini sinaya bilməzdəm?

– Amalyanın idarəyə girməyi istiyarı yoxdur, – Barnabas dedi, – yoxsa, can-başa gedərdi.

— Bəlkə sabah sizə geldim, — K. dedi, — ancaq sən çalış, əvvəlcə cavabla qayıt. Səni məktəbdə gözləyəcəm. Bacılarına da məndən salam söyle.

Deyəsen, K.-nın vədi Barnabası xeyli sevindirdi, ayrılib bir-birinə əl verənde hətta yüngülə onun çiyninə də toxundu. Belə, sanki hər şey yeno də əvvəlki, Barnabas alışib yana-yana meyxanadakı kondiliorin arasında peydə olduğu vaxtdakı kimiydi; K. bu təması, təbəssümə də olsa, mükafat təki qəbul etdi. Elə bil üstündən dağ götürülmüşdü, ona görə də evə qayıdanbaş köməkçilərinin xətrinə dəymədi, bildiklərini elədilər.

## ON BİRİNCİ FƏSİL

Əli, ayağı donmuş özünü eve saldı, hər yan qaranlığa qorq olmuşdu, fənerdəki şamlar yanıb qurtarmışdı, buralara yaxşı boləd olan köməkçilər qołuna girmişdilər, dövdən-dövdənə sinif otaqlarından birinə keçdilər.

— İlk işinizdir ki, tərifə layiq görmək olar, — Klamma yazdığı məktubu beynində dolandırı-dolandırı dedi; yarıyxulu Frida hansı künclənsə qışqırdı:

— Qoyun yatsın! Mane olmayın!

Yuxulu da olsa, gözləməyə taqəti qalmasa da, deməli, K.-ni beynindən çıxara bilmirmiş, işığı yandırdılar: lakin çirağın piltəsini çox qaldıra bilmədilər, nefti azıydı. Teze ev-eşiyinin əyər-əskiyi çox idi. Sobanı yandırmışdılər, amma idman üçün istifadə olunan iri otağa — hər yan idman aleti ilə doluydu, hətta bir neçəsi tavandan sallanırdı — yanacaq ehtiyatının hamısı bos eləməmişdi, K.-ni arxayın salmaq istədilər ki, otaq həddindən artıq istilənmiş, lakin təessüf ki, yenidən soyumuşdu. Doğrudur, anbarda çoxlu odun ehtiyatı vardi, ancaq qapısı bağlıydı, açarı da müəllimdəydi, o da odundan yalnız dərs vaxtı istifadəyə icazə verirdi. Çarpayı olsayıdı, dözülərdi, qalxıb üstündə yatardın. Amma ortada Fridanın tərtəmiz yun üzlük çəkdiyi yeganə saman kisəsindən başqa, heç no yox idi, bir də olan-qalan bir cüt qaba, sərt adyal idi, o da qəti adamın canını qızdırırmırdı. Hətta bu miskin saman kisəsinə də köməkçilər həsrətlə baxırdılar, lakin haçansa üstündə yatmaq ümidində deyildilər. Frida çəkinə-çəkinə K.-ya baxdı; lap miskin də olsa, istenilən otağı yaşamalı

vəziyyətə getirmək bacarığım o, körpüdəki meyxanada sübut etmişdi, ancaq burda bundan artıq heç nə eləyə bilməmişdi, əlinin altında bir şey olmayandan sonra neyləyə bilərdi.

— Yegane bəzəyimiz idman alətidir, — Frida göz yaşını boğub güldü. Amma ən böyük əskikliyi, yataq ləvazimatıyla yanacaq məsələsini, sabah yoluna qoyacağını tam əminliklə bildirdi, K.-dan xahiş etdi ki, ona qədər səbirli olsun. Sözləri də, işaretləri də, hərəketləri də deyirdi ki, K.-ya qarşı üroyində birce qınnaq inciklik yoxdur, bax-mayaraq, K. tez-tez özüne dediyi kimi, onu yerindən, yuvasından edib əvvəlcə mehmanxanadan, indise körpüdəki meyxanadan qopartmışdı. Ona görə də K. çalışırkı ki, hər şeylə barışın ve burada o qədər də çətinlik çəkmirdi, çünkü fikrində Barnabasla ollaşır, göndordiyi xəberi sözbəsöz təkrarlayırdı, ancaq Barnabasa söylədiyi kimi yox, Klammın qarşısında səslənəcəyi kimi hər halda güman edirdi. Bununla yanaşı Fridanın onun üçün spirt ocağında bişirdiyi qəhvəyə ürəkdən sevinir, soyumuş sobaya söykənib onun cəld, təcrübəli hərəketlərinə göz qoyurdu: Frida kürsülü masanın üstüne düməğ süfrə salır, bəzəkli qəhvə fincanını, çörəyi, piyi, hətta sardina qutusunu da masaya düzürdü. Artıq hər şey hazır idi, Frida da şam etməmişdi, oturub K.-ni gözləmişdi.

Otaqda iki kürsü vardı, K. ilə Frida həmin kürsüldə masa arxasına əyləşdilər, köməkçilər də ayaq ucunda yerdən oturdular, amma burda da dinc dayanmadılar, rahat yeməyə də mane olurdular. Süfrədəki yeməklərdən üroklori istədiyi qodər götürsələr də, paylarını yeyib qartarmamış tez-tez ayağa qalxıb baxırdılar ki, görsünlər hələ çoximu qalıb, onlara da bir şey çatacaqmı. K. onları saya salmırıdı, yalnız Fridanın gülüşündən sonra ayıltanıb oldu. Əlini nəvazişlə Fridanın əlinin üstüne qoyub astadan soruşdu ki, niyə onlara bu cür üz verir, hətta həyəszliqlərini da gülö-gülö qarşılıyır. Bu yolla onlardan yaxa qurtarmaq olmaz axı, halbuki nəsə sərt, öz davranışına uyğun bir rəftarla nəyəsə nail olmaq mümkündür, ya gerək onları cilovlayasan, ya da ən yaxşısı, ən ağıllısı budur ki, işlərindən bezdi-rəsən, bezikib qaçalar. Onsuz da məktəbdəki bu yaşayış ürok açan olmayıacaq; heç özü də çox dözon deyil, lakin köməkçilər əkilsələr və bu sakit guşədə ikisi tək qalsa, bəlkə, əyər-əskikliyi hiss etməzler. Məgər özü görmür ki, köməkçilər günü-gündən sırtıqlaşırlar, sanki Fridanın varlığı, K.-nın arvadının yanında bunlara dəyib toxun-

mayacaq ümidi onlara qol-qanad verir. Bunlardan yaxa qurtarmaq üçün ola bilsin, başqa imkanlar da var. Burdakı münasibətlərə bələd olan Frida, bəlkə başqa yollar da bilir. Köməkçiləri bir təhər qovub çıxara bilsələr, əslində onlara yaxşılıq etmiş olarlar. Çünkü burdakı güzəranları onszu da qolaydı, çünki indiyə qədər etdikləri tənbəlliyyə qismən son qoyulacaq, indi işləməli olacaqlar, çünki Frida axır günlərin heyecanından sonra bir az da özüne baxmali, K.-da çalışmalıdır ki, bu acınacaqlı vəziyyətdən axtarış bir çıkış yolu tapsın. Hər halda köməkçilər gedəsi olsalar, K. özünü xeyli yüngülləşmiş hiss edər, məktəb işlerinin hamisini başqları ilə yanaşı tek canına yerine yetirər.

Bayaqdan ona diqqətlə qulaq asan Frida ehtiyatla K.-nın əlini tumarlayıb dedi ki, o da bu fikirdədir. Amma görünür, K. köməkçilərin sırtıqlığını azca şışirdir, cavan oğlanlardır, şəndirlər, sadədirlər, birinci dəfədir yad adəmin qulluğuna keçiblər, ciddi qəsr həyatından aralayıblar, ona görə de bir az şuxlaşıblar, mat qaliblər və bu vəziyyətde hərdən dəcəllik eləyirlər, əlbəttə, belə şeylərə hirslenmek olar, amma yaxşısı budur, güləsən. Ele bunun üçün hərdən Frida da özünü gülməkdən saxlaya bilmir. Buna baxmayaraq, K. ilə tamam razılaşır. Onları qovub tək yaşasalar, yaxşı olar. K.-ya yaxınlaşıb sifətini onun küreyində gizlətdi. Güclə başa düşülecek bir səslə dedi ki, K. ona doğru əyilsin, köməkçilərdən üzülməsmək üçün yol-iz tanımır və qorxur ki, K.-nın dediklərinin hamisini lazımi adamların ovcuna qoyacaqlar. Bildiyinə görə, bunları axı K. özü istəyib, onlar da göndəriblər, indi gərək saxlasın. Yaxşı olar ki, çox da dərinə getməsinlər, bunları yüngül adam hesab eləsin. Onszu da elə yüngüldürər, bir təhər dözsün.

Cavab K.-ni razı salmadı: yarı zarafat, yarı ciddi dedi ki, Frida da onlarla əlbirdir, ya da en azı onlara hüsn-rəğbəti var; doğrudur, gözəl oğlanlardır, lakin elə adam tapılmaz ki, istəyəsən, amma qova bilməyəsən, bunu o, köməkçilərin üstündə sübuta yetirəcək.

Frida dedi ki, bu iş atınsa, ona minnətdar olacaq. Yeri gəlmışkən, bundan sonra daha onların üzünə gülməyəcək, bir kəlmə də olsun yersiz söz danışmayacaq. Doğrudan da həmişə iki kişisin onlara göz olması heç də boş şey deyil, bunlara ərinin gözü ilə baxmayı o da öyrənib. Həm yeməyin qalığını yoxlamaq, həm də kəsmək bilməyən piçiltimin içini yetmək məqsədilə köməkçilər ayaga duranda Frida, doğrudan da azca diksindi.

Fridanı köməkçilərdən yayındırmaqdan ötrü K. bu məqamdan istifadə etdi, onu özünə doğru çekdi və baş-başa verib yeməyin axırına çıxdılar. İndi isə yatmaq vaxtıydı, hamısı yorulmuşdu, köməkçilər-dən biri, hətta yeməyin üstündə yuxuya getmişdi, bu o biri yoldaşına gülməli gəlirdi, o, ağasını-xanımını yatanın gülməli sifətinə baxdırmaq istədi, lakin heç nə çıxmadi. K. da, Frida da onun təklifini rədd edib yerlərindən terpənmədilər. Getdikcə adəmin iliyinə işleyən soyuqda yatmağa ürək eləmədilər, axırda K. dedi ki, sobanı qalamاق lazımdır, yoxsa yatmaq mümkün olmayıacaq. Qalxıb balta axtardı, köməkçilər yerini biliirdilər, baltamı gətirdilər və üçü də odun kiralına getdi. Bir azdan amanat qapını sindirdilər, köməkçilər indiyə qədər belə gözəl bir mənzərə görməyibmiş kimi, heyretləndilər, bir-birini qova-qova, itələşə-itələşə odunu sınıf otağına daşımaga başladılar, tezliklə iri bir tiğ yarandı, sobanı qaladılar, hamı etrafına döşəndi, bürünmək üçün köməkçilərə hələ adyal payı da düşdü, bu bir dənə adyal onlara tamamilə bəs edirdi, çünki şərtloşmışdilər ki, biri həmişə oyaq qalıb ocağı sönməyə qoymayacaq. Tezliklə sobanın yanına elə istiləndi ki, daha adyal da lazım olmadı, çırığı çəkdilər, istidən, sakitlikdən xoşallanıb K. da, Frida da yatağa uzandılar.

K. gecə yarısı səsden oyananda, yuxulu-yuxulu böyrünü tapdala'yıb Fridanı axtaranda gördü ki, onun yerində köməkçilərdən hansısa uzanıb. Görünür, yuxudan qəfil oyanışın nəticəsiydi, K. elə heyəcanlandı, qorxdı ki, kəndə gələndən hələ bu cür həyecanlanıb qorxmayışdı. Qişqırıb dalı üstə oturdu, köməkçiye alasərsəm elə bir yumruq ilişirdi ki, o ağlamağa başladı. Hər şey tezliklə aydın oldu. Sən demə, Frida ona görə yuxudan oyanmış ki, hər halda ona belə gelib – iri bir heyvan, yəqin pişik olub, qızın sinəsinə atlanıb, sonra da qaçıb gedib. Frida da ayağa durub otaqda şamla həmin heyvani axtarır. Köməkçilərdən biri bu vəziyyətdən istifadə edib, saman kisəsinin ləzzətini bir anlığa dadmaq üçün özünü Fridanın yerinə salıb, indi isə bu ləzzətin acısını dadırdı. Ancaq Frida heç nə tapa bilmədi, bəlkə, onu qara basırmış, K.-nın yanına qayıdı, sanki axşamkı səhbəti unutmuşdu, bütüşüb fəryad edən köməkçinin saçlarını sıggalladı. K. buna heç nə demədi, sadəcə köməkçiye əmr etdi ki, daha sobanı qalamasın, çünki həm getirdikləri odunun hamisini işləmişdilər, həm də otaq od tutub yanındı.

## ON İKİNCİ FƏSİL

Səhər hamısı o vaxt oyandı ki, məktəblilər başlarının üstünü kəsdimiş, yatdıqları yeri maraqla dövrəyə almışdilar. Xoşa gələn mənzərə deyildi, çünki səhərə yaxın havanın azca soyumasına baxmayaraq, gecəki istiden hamısı soyunub çılpاقlaşmışdı, əyinlərində təkəcə alt köynəyi qalmışdı, elə təzəcə geyinmək istəyirdilər ki, müəllimə Qiza, irigövdəli, sarişin, qəşəng ve xeyli zəhmli bir qız qapıda göründü. Açıqca hiss olunurdu ki, məktəb xidmətçisinin üstünə hazır gəlib, yəqin müəllimdən necə davranmaq dərsini yaxşı almışdı, çünki elə astanadan dilləndi:

— Belə şeye döza bilmərəm. Gör nə gözəl mənzərədir! Size sinif otağında yatmağa icazə veriblərsə, bu, o demek deyil ki, mənsizin yataq otağınızda dərs keçməyə borcluyam. Gün dəyənə qədər çarpayıda yayxanan xidmətçi ailəsinə baxın! Tfı!

“Dediklərinə etiraz etmək olardı, xüsusilə də ailə sözünə, çarpayı məsələsinə”, K. fikrində dolandırıcı və tələsik — Fridayla köməkçilərdən haray ummağın xeyri yox idi, döşəmənin üstüna uzanıb maddim-maddim müəlliməyə uşaqlara baxırdılar — tiri, eşşəyi yaxına çekdi, üstüne adyal atıb otaq kimi balaca bir yer düzəltdi ki, uşaqların nəzerindən yayınıb, heç olmasa, geyinə bilsinlər. — Əslində bircə anlığa da dinclik tapa bilmədilər, ovvelcə müəllimə dava-qalmaqla saldı, çünki teknədə tozə su yox idi; elə K. da bu barədə düşünürdü, fikirləşirdi ki, təknəni getirsin, yuyunsunlar, lakin müəlliməni çox cıl löndirməmək üçün axırdı bu niyyətindən də daşındı, amma onun da köməyi olmadı, azca keçmiş böyük bir mərəkə başlandı, bodbəxtlikdən axşam yeməyinin qalığını yiğisdirmağı unutmuşdular, müəllimə xətkeşə hamısını sıyırb atdı, masanın üstündəkilər yere səpeləndi; sardina yağıının, qəhvənin qalığının axıb tökülməsindən, qəhvədanın çılıklənməsindən müəllimənin heç tükü də tərponmədi. Onsuz da xidmətçi indicə yır-yığış edəcəkdi. Paltarlarını axıra qədər geyməmiş. K. ilə Frida tırə söykənib olan qalan var-dövlətlərinin sınıqlarına tamaşa edirdilər; geyinməyi ağıllarına belə getirməyib köməkçilər adyala bürünərək altdan-yuxarı baxır, uşaqlar da bundan lezzət alırdılar. Qohvədanın itkisine hamidan çox, təbii ki, Frida acıydı; yalnız K. onu sakitləşdirmək üçün deyəndə ki, indicə kendxudanın yanına gedib ziyanın əvəzini tələb edəcək və mütləq alacaq, Frida azca toxtadı, köynəklə tumanda daldadan çıxbı, heç olmasa,

adyala baxmağa qoymamaq üçün irəli cumdu. Müəllimə onu qorxu-dub qaytarmaq üçün olindəki xətkeşlə durmadan masanı döyəcəsə də, adamın sınırlarını yerindən oynatsa da, Frida istədiyini elədi. K. ilə Frida geyinib hazırlaşandan sonra bu işlərə mat qalmış köməkçiləri nəinki əmrle, zoxmayla geyindirdilər, hətta onlara qismən özləri də kömək etdilər. Axırdı hamı hazır olandan sonra K. növbəti işləri bölüşdürdü. Köməkçilər odun götürüb sobanı qalamalı idilər. Özü də əvvəlcə o biri otaqda. Oranın qalmaqəli daha çox olmalı idi, çünki müəllim yəqin çoxdan içəridə idi. Frida döşəməni silməli, K. da su götürüb başqa işlərə baxmalı idi; hələlik səhər yeməyi barədə düşü-nəsi halları yox idi.

Ümumiyyətə, müəllimin ohval-ruhiyyəsini öyrənmək məqsədilo K. çöle özü birinci çıxməq istədi, çağırsayıdı, o biriləri də gəlməli idi, bu tədbiro bir tərefdən ona görə əl atıldı ki, köməkçilərin giçiliyindən vəziyyəti əvvəlcədən korlamaq istəmirdi, digər tərefdənse imkanca Fridanı qorumaq istəyirdi, çünki Fridanın tekebbürü vardi, onunsa yox, çünki Frida həssas idi, o, isə yox, çünki Frida hazırkı xırda iyonçılıklar barədə düşünürdü, o isə Barnabas və gələcək baresində. Frida onun bütün göstərişlərinə əməl etdi, gözüñü K.-dan qeti çekmedi. K. qabağa çıxar-çıxmaz müəllimə uşaqların kəsmək bilməyən gülüşləri altında soruşdu:

— Hə, yuxudan doydunuz? — K. buna məhəl qoymadı, çünki əslində heç sual da deyildi. Əl-üz yuyulan yerə gedəndə müəllimə bir də ondan soruşdu. — Pişiyimin başına nə oyun açmışınız? — İri, yaşılı, ətlicanlı bir pişik tənbəl-tənbəl masanın üstüne sərələnmişdi, müəllimə də onun azca yaralanmış pəncəsinə baxırdı. Deməli, Frida haqlıymış, son demə, pişik onun üstüne tullanmayıbmış, çünki tullanası heyi yox idi, sinəsinin üstündən adlayıb keçəndə həmişə boş otaqda olan adamları görüb qorxmuş, tələsik gizlənmək istəmiş və tələsiklikdə də ayağımı yaralayıbmış. K. istədi, hər şeyi arxayınca başa salsın, lakin müəllimə nəticədən yapışb dedi. — Hə, elədir, yaralamışız, görün hələ bir nəylə başlamışınız! — Və sonra K.-ni yanına çağırıldı, pişiyin pəncəsini ona göstərdi. K. baxıb qurtarana kimi caynaqları ilə əlinin üstünü cırmaqladı: caynaqlar küt olsa da, müəllimə bu dəfə pişiyə məhəl qoymadı, onları elə dərindən batırdı ki, yerindən qan axmağa başladı.

— İndi gəlib işinizi görə bilərsiniz, — hövəsəsizliklə dikəlib yenidən pişiyə doğru əyildi. Tirin arxasından köməkçilərlə bu mənzə-

rəyə tamaşa edən Frida qanı görən kimi qışqırdı. K. əlini uşaqlara göstərib dedi:

— Baxın, bunu qaniçon, məkrli pişik etdi.

Sözlərini, əlbətto, uşaqlara görə demirdi, onlar onsuz da qışqırıb qazqıldıları, məzələnmək üçün onsuz da yeni səbəb, yeni təkan gerek deyildi, onsuz da ne söz eşidir, ne də söz başa düşürdülər. Müəllimə də çəpəki baxmağıyla təhqiqə cavab verdiyinə, hełe də pişiklə əlləşdiyinə, ilk hırsını qanla cəza ilə soyutduğuna görə K. Fridanı və köməkçiləri çağırdı və iş başlandı.

K. çirkli su ilə dolu vedrəni çölə çıxarıb təzə su getirəndən sonra otağı təmizləyəndə partaların birində on iki yaşlı bir oğlan uşağı irəli gəlib onun elinə toxundu və bu hay-harayın içinde nəsə anlaşılmaz bir söz dedi. Birdən hamı səsini kəsdi. K. geriyə qanrıldı. Səherdən qorxduqları həngamə başladı. Balacaboy müəllim qapının ağızında dayanmışdı: hər əlində də bir köməkçi, ikisinin də yaxasından yapışmışdı; yəqin onları odun getirəndə tutmuşdu, çünki barbar bağırır, hər sözdən sonra da fasile eləyirdi.

— Odun kiralına girməyə kim ürək eləyib? Kişidir qabağa çıxsın, eşim suyunu çıxaram!

Bu vaxt müəlliminin ayağı altındaki döşəməni silkeləməklə əlləşən Frida dizi üstə oturdu, K.-ya təref elə baxdı ki, sanki güc topmayırdı və sonra hərəkətindəki, baxışındaki əvvəlki təmkinlə dilləndi:

— Mən eləmişəm, cənab müəllim. Başqa çıxış yolu tapmadım. Sınıf otaqları çıxdan işinməliydi, kralı açmaq lazımiydi; gecə yarısı açarı Sizdən almağa ürək eləmədim; nişanlım mehmanxana-daydı, ola bilerdi ki, gecə orada qalaydı, ona görə də özüm təkbaşına qərar çıxarddım. Düz iş görməmişəm, bağışlayın, naşlıq eləmişəm; nişanlım xəbər tutanda onsuz da kifayət qədər danladı. Doğru deyirəm. Hətta sehər tezdən qalamağa da qoymadı, dedi ki, kralı bağlamaqla Siz göstərmək istəyirsiz ki, sınıf otaqları özünüz gələnə kimi qalanmasın. Soba yandırılmayıbsa, deməli, onun günahıdır, kralın sindiriləsi isə mənim.

— Qapını kim sindirib? — Müəllim çalışıb əldən qopmaq isteyen köməkçilərdən soruşdu.

— Cənabımız, — deyib ikisi də K.-ni göstərdi ki, şübhə yeri qalanmasın. Frida güldü və bu gülüş dediyi sözlərdən təsirli çıxdı, sonra döşəmə əskisini vedrənin üstündə burub sıxdı, elə bil bununla davaya

son qoydu və köməkçilərin dediklərini əlavə zarafat saydı, təzədən işə başlamaq istəyəndə isə bir də dilləndi:

— Köməkçilərimiz elə bil körpe uşaqdırılar, yaşlarına baxmayaraq, onları da parta arxasında oturtmaq gərəkdir. Qapını baltayla axşamüstü özüm tək açmışam, ləp asancayıdı, heç köməkçilərə də ehtiyac olmadı, onlar yalnız əl-ayağa dolaşa bilərdilər. Amma gecə nişanlım qayıdanda çölə çıxdı ki, baxsın-görsün qapını birtehər düzəldə bilərmi, onda köməkçilər də onunla getdilər, yəqin burda tek qalmaqdan qorxurdular, gördüler ki, K. sınıq qapının üstündə əlləşir, ona görə də indi belə deyirlər, uşaqdırılar ki, uşaq...

Frida danişdinqca köməkçilər başlarını bulayır, K.-ni göstərib gic-gici him-cimle Fridanı öz fikrində döndərməyə çalışıdlar; lakin bu onlara müyəssər olmadığını görə tamam kirdilər, Fridanın sözlərini əmr kimi qəbul edib müəllimin yeni sualına daha cavab vermədilər.

— Belə, — müəllim dedi, — deməli, yaalan danişmısız hə? Ya da ağınızı Allah yoluna qoyub xidmətçiye böhtan atmışınız? — İki də dinib danişmadı, amma əsim-əsim əsmələri, qorxulu baxışları suçlu olduqlarını deyirdi. — Onda baxarsız sizi necə ezişdirəcəm — deyib müəllim uşaqlardan birini o biri otağa çubuq dalınca göndərdi. Müəllim dəmir çubuğu qaldıranda Frida özünü saxlaya bilmədi:

— Köməkçilər düz deyirlər, — özünü itirmiş qız əskini vedrəyə elə çırpdı ki, su etrafə sıçradı, sonra tırın dalına qaçıb orada gizləndi.

— Yalançılar, firıldaqçılar, — müəllim dilləndi, pişiyin pəncəsini təzəcə sıyırib qurtarmış, indi də onu dizinin üstünə qoymuşdu, pişik bura güclə yerləşirdi.

— Deməli, cənab xidmətçinin işidir, — deyib müəllim köməkçiləri qırğaça çəkdi və bayaqdan bəri süpürgəyə söykənib qulaq asan K.-ya müraciət etdi. — Bu da cənab xidmətçi, qorxusundan kırımişcə oturub baxır ki, həyəsizliğinin altını başqları çəksin.

— Nə olar, — Fridanın işə qarışmasından sonra müəllimin hırsının xeyli soyuduğunu görən K. dedi, — köməkçiləri bir balaca ezişdirmək məni o qədər də ağırtmadı; layiq olduqları on cəzadan yaxa qurtarırlarsa, qoy bir dəfə də layiq olmadıqlarının altını çəksinler. Mənim üçün xeyli xoş olardı ki, cənab müəllim, aramızdakı birbaşa narazılığın son qoyulsun. Bu bəlkə Sizin də ürəyinizdən olardı.

Amma Frida mən köməkçilərə qurban verdiyinə görə, — K. burada fasilə etdi, adyalların arxasındaki sakitlikdən Fridanın hıçqırtısı eşidilirdi, — məsələni mütləq aydınlaşdırılmalıyıq.

— Görünməmiş işdir, — müəllimə dilləndi.

— Elə mən də o fikirdəyəm, froylyn Qiza, — müəllim dedi.  
— Sizsə, xidmetçi, xidmeti vəzifenizi rüsvayçılıqla pozduğunuza görə, tobii ki, elə indicə işdən götürülsünüz; hələ bundan sonra alacağınız cəzaları demirəm; indi isə şələ-külənizi götürüb buranı tərk edin. Heç olmasa, canımız əlinizdən dincətər, axır ki, dərsler də başlayar. Haydi, tez olun, tərənin!

— Yerimdən qırmızıdan deyiləm! — K. dedi. — Düzdür, üstümün böyüyüsüz, ancaq bu yeri mənə Siz verməmisiz, kəndxuda verib, o da işdən çıxara bilər. Bu yeri mənə ondan ötrü verməyi blər ki, adamlarımla soyuqdan donum, ona görə veriblər ki, öz dediyiniz kimi, əlim her yandan üzülməsin, axmaq işlərə qoşulmayım. Bu saat mən işdən qovmaq birbaşa kəndxudaya qarşı çıxməq deməkdir, nə qədər ki, öz ağızından eşitməmişəm, inanan deyiləm. Dayaz düşüncəli əmrinizə əmel etməməyim, əslinə qalsa, bir növü Sizin də xeyrinizədir.

— Deməli, əmol etmirsiz? — Müəllim soruşdu. K. başını buladı.

— Yaxşı-yaxşı fikirləşin, çıxardığınız qərarlar heç də həmişə yaxşı olmur, hələ dünən ilkindi çığı istintaqdən boyun qaçırdığınızı yadınıza salın.

— Bəs Siz niyə indi bunu yada salırsız? — K. soruşdu.

— Çünkü kefim belə isteyir, — müəllim cavab verdi, — indi iso axırınca dəfə deyirəm: basın bayira!

Bunun da heç bir təsiri olmadığını görən müəllim qabağa keçib işdaşı ilə məsləhətləşdi. Xeyli piçildaşdılar, müəllimə nəsə polis kolması işlətdi, lakin müəllim təklifi rədd etdi, axırdı razılığa gəldilər, müəllim burdakı uşaqları öz otağına çağırıb dedi ki, orda o biri uşaqlarla birlikdə ders keçəcəklər. Vəziyyətin bu cür dəyişməsinə hamı sevindi, uşaqlar gülə-gülə, qışqıra-qışqıra otağı boşaltdılar, müəllimlər axırınca çıxdılar. Müəllimə köklüyündən partlamağı gələn hər şeyə biganə pişiyini jurnalın üstüne qoymuşdu. İşdaşı pişiyi aparmağa razi deyildi, bununla əlaqədar vurduğu cyhamı müəllimə K.-nın qədarlığını bəhanə gətirib yerindəcə rədd etdi: deməli, K. bütün kin-

küduretlə bərabər pişiyi da müəllimin boğazına bağladı. Görünür, elə bunun təsiriydi ki, qapıya çatanda K.-ya işaret ilə son sözünü dedi:

— Froylyn məcburiyyət qarşısında qalib uşaqlarla otağı tərk edir, çünki Siz göstərişimo nümayışkarcasına tabe olmaq istəmirsiniz, çünki heç kəs ondan, belə cavan xanımdan tolob edə bilməz ki, Sizin murdar ailə şəraitinizdə dərs desin. Deməli, burda tek qalırsız, nəcə istəyirsiz, elə də yaşayın. Özünə hörmət edən kəs bundan sonra Sizin məsələyə qarışmaz. Amma bu çox da uzun çəkməz, əmin ola bilərsiniz. — Sözünü tamamlayıb qapını çırpdı.

## ON ÜÇÜNCÜ FƏSİL

Təzəcə çıxıb getmişdilər ki, K. köməkçilərə dedi:

— Bayira, basın bayira! — Belə gözlenilməz emrdən çəşmiş köməkçilər hökmə əməl elədilər, amma K. qapını arkalarınca bağlayanda təzəden geri dönmək istədilər, zingildəyib qapını döydülər.  
— Sizi işdən çıxartdım! — K. içəridən bağırıldı. — Daha qulluğa götürən deyiləm.

Təbii ki, bu, köməkçilərin ürəyince olmadı, ona görə də elləri ilə, ayaqları ilə qapını döyəclədilər.

— Burax gələk, ağa! — deyib qışqırdılar, sanki K. dəryada bir ada, onlar da suda boğulan adamlar idи. Lakin K.-nın ürəyi yumşalmadı, səbirsizliklə gözlədi ki, dözülməz hay-harayıları müəllimi hövselədən çıxartsın, özü işe qarışın. Tezliklə belə də oldu.

— Bu murdar köməkçilərini içəri buraxın! — Müəllim çöldən qışqırdı.

— Onları işdən qovmuşam! — K.-da qışqıra-qışqıra cavab qaytardı: bunun ayrı mənası vardi, müəllime göstərmək istoyirdi ki, hətta onu axıra qədər həyata da keçirər. Müəllim çalışdı ki, köməkçiləri yaxşılıqla sakitləşdirsin; qoy burda dayamıb kirimişcə gözlesinlər, axır-əvvəl K. içəri buraxacaq. Bunları deyib getdi. Əgər K. bir də çağırıb deməsəydi ki, onları işdən həmişəlik çıxarıb və bundan sonra geri götürmələrinə qəti ümid eleməsinlər, bəlkə də sakitcə dayanaqadılara. Bunu eşidən kimi yenə də səs-küly salmağa başladılar. Müəllim təzəden geldi, lakin bu dəfə onları dile tutmadı, əksinə on çox qorxuqları boru çubuqla qovub binadan çıxartdı.

Tezliklə idman otağının pəncərələrinə gəldilər, şüşələri döyüb qışqırdılar; ancaq sözlərini başa düşmək olmurdu. Orada çox qala bilmədiłər, qalın qarın içində hoppanıb-düşmək çətin idi, qızışmaq üçünsə mütləq belə etməli idilər. Ona görə də məktəb bağının barmaqlarına doğru qaçdılaraq, orada barmaqlığın oturduğu daş hasara qalxdılar, hər-halda uzaqdan da olsa, burdan otağın içini daha yaxşı görə bilirdilər; barmaqlıqlardan yapışa-yapışa ora-bura vurnuxur, sonra bir anlığa ara verib yalvara-yalvara əllərini K.-ya doğru uzadırdılar. Hərəketlərinin mənasızlığına fikir vermədən beləcə xeyli vurnuxdular; sanki tamam kütlüşmişdilər. K. onları görməsin deyə, pəncərənin pərdelerini endirəndə də hərəketlərinə ara vermədilər.

K. toranlaşmış otaqda tırə doğru getdi ki, Fridanı axtarsın. Frida onun baxışına duruş getire bilməyi ayağa qalxdı, saçlarını düzəldib sıfətini quruladı, diniib-danışmadan qəhvə bişirməyə getdi. Hər şeydən xəbəri olsa da, K. onu başa saldı ki, köməkçiləri işdən qovub. Frida yalnız başını tərpətdi. K. partalardan birində oturub onun yorğun, üzgün hərəketlərinə göz qoydu. Cılız bədənini gözəlləşdirən həmişə təravəti, bir də qətiyyəti olub; indisə bu gözəllik itib-getmədi. K. ilə sürdüyü bu bir neçə günlük ömür onun axırına çıxımağa kifayət etmişdi. Bufetdeki işi yüngül deyildi, ancaq, yəqin ki, ürəyincəydi. Kim bilir, solğunlaşmasının eśil səbəbi, bəlkə də Klammdan aralanmağı idil? Klammla yaxınlıq onu ağlaşılmaz dərəcədə cazibəli etmişdi, K. onu bu cazibedarlığında özünə ram etmiş, indi isə qızqları arasında solmağa başlamışdı.

— Frida, — K. dedi. Qız qəhvə üyüdəni o saatca qırqa qoyub K.-nın yanına gəldi, partaya əyleşdi.

— Mənə acığın tutur? — Frida soruşdu.

— Yox, — K. dedi. — Mənəcə, ayrı cür bacarmazsan. Mehmanxanada günün xoş keçirdi. Gerək səni ordan ayırmayıydım.

— Elədir, — deyib Frida qəmlı-qəmlı qabağa baxdı, — gerek qoyaydin, orda qalaydım. Səninlə yaşamağa layiq deyilem. Mendən üzüllüsəydim, bəlkə də istədiklərinin çoxuna naiıl ola bilərdin. Mənim ucbatımdan bu qaniçən müəllimə boyuneti olursan, bu alçaq quşluğa razılıq verirsən, əllişib-vuruşursan ki, Klammla söhbət edə biləsen. Hamisini da mənə görə, bəs mən buna nəylə cavab verdim.

— Yox, — deyib K. qolunu onun belinə doladı. — Bunlar xırda şeydir, məni agrıdan bu deyil, Klammın da yanına təkcə sənə görə getmək

istəmirəm. Bəs sən mənim üçün nələr etməmisən! Səni tanıyanə qədər burda tamam itib-batmışdım. Heç kos məni qəbul etmək istəmirdi, özümü irəli soxduqca burnundan vurub geri itələyirdilər. Yanında rahatlıq tapdığım bir-iki adam vardısa, onlar da Barnabas kimiləriydi, belələrindən də mən başqalarından qaçıdığım kimi qaçırdım.

— Sən onlardan qaçırdın? Elədir, qaçırdın? Əzizim! — Frida sanki canlanıb sözə qarışdı ve K.-nın terəddüdü “Bəli” sindən sonra yenidən canına yorğunluq çökdü. Lakin K.-nın daha cəsarəti çatmadı izah etsin ki, Fridayla bağlılıq bütün məsələləri harda onun xeyrinə yönəltdi. Asta-asta qolunu geri çəkib bir müddət sakitə oturdu, bu vaxt Frida danışmağa başladı, sanki K.-nın qolu canına od salmışdı və indi bu oddan xilas ola bilmirdi. — Burdakı həyata dözə bilmirəm. Məni əldə saxlamaq istəyirsənə, gedək, hara gəldi gedək, Cənubi Fransaya, İspaniyaya.

— Gedə bilmərəm, — K. dedi, — mən bura qalmaq üçün gölmüşəm. Burda da qalacam. — Özünü əziyyətə salıb izahını tapmadığı bir tersliklə elavə etdi, elə bil özü özüyle danışındı. — Bu mənfur ölkədə qalmadan başqa, məni bura nə çəkib gətirərdi ki? Axı sən də burda qalmaq istəyirsən, bura axı sənin vətenindir. Sənin yalnız Klammın çatmir, ona görə də bu cür hərdəmxəyal olmuşan.

— Klammıñ çatmir? — Frida dilləndi. — Burda, nə qədər dəsən Klammılar var, hər yan Klammla doludur; onlardan qaçıb qurtarmaq üçün getmək istəyirəm. Klamm yox, sənsən mənə çatmayan, sənə görə çıxıb getmək istəyirəm; çünki səndən doya bilmirəm, çünki burda hərə məni bir tərəfə dartır. Ax, kaş bircə bu gözəllik maskamı kəsib ata bileydim, kaş bədənimi iyəncə görkəmə sala bileydim, bəlkə, heç olmasa onda dinc yaşayardım.

K. burdan bircə şeyi eşidə bildi.

— Klamm hələ də əlaqəni üzməyib? — O saatca soruşdu. — Səni yanına çağırır?

— Klammdan xəberim yoxdur, — Frida dedi, — indi başqalarından danışıram, məsələn, sənin köməkçilərindən.

— Hə, köməkçilərdən! — K. heyretini gizlədə bilmədi. — Nədir, səndən el çəkmirlər?

— Məgər özün hiss etməmisən? — Frida soruşdu.

— Yox, — deyib K. hadisələrin təfərrüatını əbəs yerə yadına salmağa çalışdı, — doğrudur, sırtiq, şit uşaqlardır, amma sonə sataşmaq istədiklərini hiss eleməmişəm.

— Eləməmişən? Məgər görmürdün ki, onları meyxanadakı otağından çöle çıxarmaq mümkün olmurdu, görmürsən ki, oturuşumuza-duruşumuza necə qısqanlıqla göz qoyurlar, axırınca dəfə saman kisəsinin üstündə yerimə uzandığı yadından çıxıb, görmədin ki, səni qovdurmaq, məhv etmək, mənimlə tek qalmaq üçün indi üzünə necə dirəndilər? Bütün bunları hiss eləməmişən? — K. cavab verməyib Fridaya baxdı. Köməkçiləre yönəlmış bu ittihamlar əslində düzüydü, ancaq onu tam günah kimi də qəlembə vermek olmazdı, ən azı gülünc, uşaqsayağı, yüngülgəl, özlərini idarə etməyən xasiyyətlərinə görə. Məgər həmişə can atıb hər yana K. ilə getmək istəmələri və Fridanın yanında qalmağa cəhd etməmələri onları suçlandırmagın əleyhino deyildimi. K. nəsə buna bənzər bir söz dedi. — Frida isə cavabında: — Özlerini tülüklüyə qoyurlar, görmürsən bəyəm? Yaxşı, əgər bələ deyilsə, onda niyə qovurdun? — deyə soruşdu və pəncəroyə tərəf getdi, pərdəni azca konara çekib bayıra baxdı, sonra da K.-ni yanına çağırıldı. Köməkçilər hələ də barmaqlıdan sallanıb durmuşdular, yorulub əldən düşsələr də, vaxtdan-vaxta bütün güclərini toplayıb yałvara-yałvara qollarını məktəbə doğru açırdılar. Birisi hətta həmişə tutub durmasın deyə arxadan pencəyini barmaqlığa keçirmişdi.

— Yazıqlar! Yazıqlar! — Frida dilləndi.

— Niyə onları qovmuşam? — K. soruşdu. — Bunun birbaşa səbəbi sən olmuşan.

— Mən? — Frida gözlerini bayırdan çəkmədən soruşdu.

— Sənin həddən artıq səmimi rəftərin, — K. dedi, — onların bədəməllərini bağışlamağın, üzlərinə gülməyin, saçlarını tumarlamağın, ardı-arası kəsilmədən yazıqlanmağın, hələ də “yazıqlar, yazıqlar” deyirsən. Nəhayət, son hadisədə məni qurban verməyə qızırğanlaşmadın, köməkçiləri döyülmədən xilas etdin.

— Məsələ də elə ondadır da, — Frida dedi, — mən də onu deyirəm, məni bədbəxt edən, səndən ayıran da elə budur, halbuki axıra qədər səninlə bir yerdə maneəsiz yaşamaq xoşbəxtliyindən başqa, heç nə tanımırıam, həmişə bircə arzuyla yaşayıram: sevgimizə yer üzündə bir yuva, nə bu konddə, nə də başqa yerdə dinc bir guşə tapılmışsa,

ölüm yaxşıdır, bundansa dərin, dar bir qəbir xoşdur: heç olmasa orda kəlbətin kimi qucaqlaşış yatarıdıq, mən üzümü sənin üzünə, sən də mənimkincə söykəyərdin, heç kəs bizi bir də görə bilməzdi. Burda isə... hələ köməkçilərə bax! Əllərini sənə uzatırlar, mənə uzadırlar.

— Mən də onlara baxmırıam, — K. dedi, — görürsən, sən baxırsan.

— Əlbəttə, mən baxıram, — Frida hirsle dilləndi, — elə men də səhərdən onu deyirəm. Mənə sataşib-sataşmamalarının bir fərqi varmış bəyəm! Qoylap Klammın elçiləri olsun, nə fərqi!

— Klammın elçiləri, — K. tekrarladı, sözləri nə qədər töbii görünsə də, onu xeyli heyretləndirdi.

— Elədir, Klammın elçiləri, — Frida dedi, — qoy olsunlar, həm də çox əcəlf uşaqlardır, ikisini də kötekə tərbiyə etmək lazımdır. Necə çırkın, necə murdar gedələrdir! Özlərini gic-gici uşaqlar kimi aparırlar, amma iyriencə sifətlərindən yetkin adama, hətta tələbəyə oxşayırlar! Elə bilirsən, bunları görmürəm? Görürəm də, yerlərinə xəcalet də çəkirəm. Amma neyələmək olar, nifret edə bilmirəm, evezlərinə utanıram. Həmişə bir gözüm onlarda olur. Üstlərinə hirslenən olanda gülmək məni tutur. Kimsə döymək istəyəndə, saçlarını sığallayıram. Gecə sənin yanında uzananda gözlərimə yuxu getmədi, başının üstündən boylanıb baxdım, biri adyala bürünüb yatır, o biri də sobanın qabağında diz çöküb içəri odun atırdı, əyiləndə az qaldım, hətta səni də oyadam. Məni pişik qorxutmur, pişik görməmişəm bəyəm! Bufetdə alasərsəm, narahat mürəğülərə də vərdişliyəm, yox, pişik məni qorxutmaz, məni qorxudan ayrı şeydi. Pişiyə nə ehtiyac vardi, pişik nə zibildir ki! Adı şaqqlıltıdan diksinih ayıllıram. Əvvəlcə qorxdum ki, səni yuxudan durğuzaram, hirslenərsən, amma sonra özüm qalxıb şamı yandırdım ki, oyanasan, məni o murdarın əlindən qurtarasan.

— Bunların heç birindən xəberim olmayıb, — K. dedi — nəsə belə bir şey ürəyimə dammışdı. Ona görə də qovdum getdilər, şükür, daha yoxdular, bəlkə, hər şey düzəldi.

— Elədir, axır ki, getdilər, — Frida cavab verdi, — sifətindən üzgülük, nisgil yağırdı, — kimdirler, nəcidirler, bilmirik. Öz-özümüzde zərafatla onlara Klammın elçiləri deyirəm, bəlkə, doğrudan da elədir. Gözləri küt, lakin hərdən qaynayan gözləri çox vaxt Klammın gözlerini yada salır, hə, elədir: bəzən gözlerini üzüme zilləyəndə elə

bil Klammın baxışıdır. Ona görə də utandığımı düz deməmişəm. İstərdim, bələ olsun. Bilirəm ki, başqa yerlərdə, başqa adamların bu cür davranışına döze bilməzdəm, axmaqlıq sayardım, amma bunların kənara elə baxa bilmirəm. Bunların giçliyinə hörmətlə, izzətlə yanaşırıam. Əger Klammın adamları olsalar, canımızı necə qurtara biləcəyik, ümumiyyətə, can qurtarmağın özü yaxşıımı olacaq? Bəlkə, elə indi gedib minnət eləyəsən, içəri çağırasan, gəlsələr hələ sevinəsən də?!

— İstəyirsən, onları təzəden içəri buraxım? — K. soruşdu.

— Yox, yox, heç nə istəmirməm, — Frida dedi. — İçəri təpiləndə aldiqları sıfətə, məni görəndə keçirdikləri sevincə, uşaq təki atdanıb-düşmələrinə, kişilər kimi qollarını açıb qucaqlamaq istemələrinə bəlkə də döze bilmədim. Amma düşünəndə ki, onlara sərin üz göstərməklə Klammın sənə yaxınlaşmasına mane ola bilərsən, hər cür vasitəye el atıb qarşısını almaq istəyirəm. Onda istəyirəm ki, içəri buraxasan. K., burax gəlsinlər, burax içəri! Mənə fikir vermə, mən nəyəm ki! Gücüm çatdığını qədər özümü qoruya bilərem; əger nəsə itirməliyəməm, deməli, itirəcəm, heç olmasa, fikirləşirəm ki, bili-bile eləmişəm, sənin xatirinə razı olmuşam.

— Bununla sən yalnız çıxardığın hökmü gücləndirirsən, — K. dedi.

— Öz xoşuma ömrümüzdə içəri buraxan deyiləm. Onları çöle qovmağım bir daha sübut edir ki, lazımlı gəlse, köməkçiləri də ipə-sapa yatrımaq olar ve Klammla onları əslində heç nə bağlamır. Dünən axşam Klammdan məktub almışam, ordan görmək olar ki, onlar barədə kişidə yanlış təsevvür yaradıblar, məlum olur ki, köməkçilər onu bir qınnaq da maraqlandırmır, bələ olmasaydı, haqlarında dəqiq məlumat toplayardı. Klamm onlar arasında nəsə bir bağlılıq olduğunu düşünməyin yalnız ondan irəli gəlir ki, hələ də sahibənin təsiri altındasən, hər yanda gözüne Klamm görünür. Sən hələ də Klammın aşnasısan və uzun müddət mənə arvad ola bilməyəcəksən. Hərdən bu, qol-qanadımı tamam sindirir, mənə elə gəlir ki, həyatda bir şeyimi itirmişəm, elə bilirəm, kəndə indicə gəlmışəm, özü də o vaxtkı kimi deyiləm, tamam ümidsizləşmişəm, beynimde bələ fikir dolaşır ki, məni her yanda peşmanlıq gözləyir, uğursuzluq piyalesini bir-birinin ardınca içəsi olacam, özü də düz son qətrəsinə qəder. Amma bu həmişə olmur, hərdən olur, — sözlerimin təsiri altında Fridanın bütüşüb yumağı döndüyüünü görəndə gülümseyib əlavə

etdi, — əslində bu həm də yaxşı bir əlamətə, mənim üçün sənin nə demək olduğuna sübutdur. İndi tələb etson ki, sənəmi, yoxsa köməkçilərəməm üstünlük verim, deməli, köməkçilər uduzub. Bu nə fikir idi, sənəmi, köməkçilərəməm! Mən onlardan birdəfəlik yaxa qurtarmalıyam, sözə də, əməldə də. Kim bilir, bəlkə də, bizi çulgalayan bu zəiflik ondan irəli gəlir ki, səhərdən çörək yeməmişik?

— Ola bilər, — Frida yorğun-yorğun gülümseyib cavab verdi və sonra işə başladı. K. da süpürgədən yapışdı. Bir azdan qapı ustufla döyüldü.

— Barnabasdır! — K. qışqırıb süpürgəni yere tulladı, bir-iki sıçrayışla özünü qapıya saldı. On çoxu bu çəkilən addan qorxub Frida ona baxdı. K.-nın əlləri əsdiyindən köhnə qılılı o saat aça bilmədi. — İndicə, indicə — deyib tez-tez təkrarladı, qapının ağızındaki adamın kimliyini soruşmayı da unutmuşdu. Geniş açılmış qapıdan Barnabasın əvəzinə bayaq onu dindirmək istəyen balaca oğlanın içəri keçdiyini görəndə quruyub qaldı. Oğlanın bayaq ona nə demək istədiyini yadına salmağa heyi yoxuydu. — Nə var, nə istəyirsən? — K. soruşdu. — Dərs yan otaqdadır.

— Ordan gəlirəm, — oğlan cavab verdi, iri, qonur gözleri ilə arxayıñ-axayıñ K.-ni süzdü, əllərini aşağı salıb dümdüz dayandı.

— Yaxşı, nə istəyirsən? — Tez ol! — deyib K. bir az aşağı əyildi, çünki oğlan astadan danışındı.

— Sənə kömək edə bilərəm mi? — Oğlan soruşdu.

— Kömək eləmək istəyir, — K. Fridaya dedi, sonra üzünü oğlana tutdu. — Adın nədir?

— Hans Brunsvik, — uşaq cavab verdi, dördüncü sınıf şagirdi, Madelayneqassedəki çəkməçi Otto Brunsvikin oğlu.

— Bax hələ, soyadın Brunsvikdir demək, — K. dilləndi və xeyli yumşaldı. Aydın oldu ki, müəllimənin K.-nın əlini pişiyə cirdirməyi, əlinin üstündəki qanlı şırımlar uşağı elə kövrəldib ki, onlara dayaq durmağı qərara alıb. İndi isə qorxu-hürkü bilmədən, qarşidakı cəzanı vecinə almadan feraritək sivisib yan otaqdan bura gəlib. Deyoson, onu bu işə vadər edən ilk növbədə uşaqlıq xülyası olub. Gördüyü işlərin ciddiliyi də elə bundan irəli gəlirdi. Çəkincəliyi ona yalnız ilk anlarda mane oldu, lakin tezliklə K.-ya da, Fridaya da alışdı, bir azdan isti, dadlı qəhvəni içəndə isə ona xeyli canlanma, inam gəldi, sualları daha da duruldu, daha da kəşkinləşdi, elə bil lazımlı olan

şeyləri bacardıqca tez öyrənmək istəyirdi ki, K.-ni, Fridanı qurtarmaq üçün müstəqil qərar çıxara bilsin. Təbietində bir amiranəlik duyulurdu, lakin bura bir körpə məsumluğunu da qarışmışdı və onlar yarıciddi, yarızarafat həmin amiranəliyə tabe oldular. Hər halda hər ikisinin diqqətini özüne yönəlde bilməşdi, işi dayandırılmışdır, seher çörəyi xeyli uzanmışdı. Uşaq partada, K. yuxarıdakı, Frida yandakı kürsüdə otursalar da, adamda elə təsəvvür yaranırdı ki, Hans müəllimdir və onları imtahana çəkib cavablarına qiymət qoyur; elə bil dodaqlarındakı xərif təbəssümü demək isteyirdi ki, bunların hamisının oyun olduğunu o da başa düşür, lakin ciddiliyini yəro qoymurdu, kim bilir, dodaqlarında oynayan, bəlkə də, heç təbossüm deyildi, uşaqlıq bəxtəverliyi idi. Aradan xeyli ötəndən sonra etiraf etdi ki, K.-ni tanıymış, onu bir neçə gün qabaq Lazemangilde görübülmüş. K. bu xəberə xeyli sevindi.

— Onda sen qadının dizinin üstündə oynayırdın, eləmi? — K. soruşdu.

— Bəli, — Hans dedi, — anam idı. Anasından danışmağa başladı, lakin həvəssiz danişirdi, təkrar-təkrar soruştan sonra bir-iki kəlməylə cavab verirdi; gördülər ki, hələ lap uşaqdır, ancaq hərdən, xüsusilə də sual verəndə ona maraqla qulaq asan K.-ya, Fridaya elə gəldi ki, qarşılarda yetkin, ağıllı, müdrik bir kişi əyleşib, ola bilsin, onun gələcəyini belə təsəvvür edirdilər, ya bəlkə də düşüncələrində yanılırlıdılar. Amma oğlan hərdən yenə də adı bir məktəbli, bəzi sualları, ümumiyyətlə, başa düşmeyen, bəzilərini yanlış başa düşən, uşaqlıq edib həmsöhbətə diqqətsizlik göstərdiyinə, asta danişdığına görə səhvini tez-tez üzə vuranda böyüklerdən fərqli olaraq pərtleşmeyən, sadəcə höcətlilik edib bəzi vacib sualları cavabsız qoyan bir şagird olurdu. Ümumiyyətlə, elə çıxırdı ki, təkcə o soruşa bilir, başqalarının sualları isə fikrinçə, guya hansı qanunusa pozmaq və onun vaxtını almaq deməkmiş. Bele hallarda gövdəsini düzəldib başını aşağı endirər, alt dodağını sallayıb bir müddət kirimişə oturardı. Frida tez-tez sual verib onu bu yolla susdurmaqdən lezzət alardı. Hərdən ümidi doğrulurdu da, lakin K. bərk hislənirdi. Ümumiyyətlə, çox şeyi öyrənə bilmədilər. Anası xəstəhalıydı, ancaq xəstəliyinin nə olduğunu bilmirdi, frau Brunsvikin qucağındakı uşaq Hansın bacısıymiş, adı da Fridaymiş (onu sorğu-suala tutanın bacısı ilə adaş olmayı qəti Hansın ürəyindən deyildi.) Dediyiñe görə, hamisi kənddə

yaşayırırdı, amma Lazemanın yanında yox. Ora çimmək üçün qonaq gedibləmiş, çünkü Lazemanın böyük təknəsi var, burada uşaqlar həm çimməkdən, həm də məzelənməkdən lezzət alırlar, əlbəttə, uşaqların sırasına özünü qatmırıd; atası ilə anasından eyni vaxtda səhbət getməyəndə atası barədə hörmətlə, ya da qorxuya danişirdi, anasının yanında isə atası xeyli aşağı dururdu, lakin nə qədər qılığına gırsələr də, ailə münasibətlərinə aid verilən sualların hamısı əslində cavabsız qalırdı. Atasının sənəti barədə onu öyrədirdilər ki, ətrafin ən adlı-sənli çəkməçisidir, bu aralarda tayı-berabəri yoxdur, verilən başqa sualların cavabında da deyirdi ki, atası o biri çəkməçilərə, məsələn, Barnabasin atasına da iş tapşırır, özü də bunu başqalarına yazıçı goldiyindən eləyir, kişinin mərhəmətindən danişanda başını elə vüqarla tərpətdi ki, Frida kürsüdən enib onun üzündən öpdü. Təkrar-təkrar ortaya çıxan "Sarayda olub-olmaması" sualına "yox" cavabı verirdi; Anasının sarayda olub-olmaması sualına isə qəti cavab vermedi. Axır ki, K. yoruldu; soruştmaq ona da mənasız göründü, burada oğlana haqq qazandırırdı, məsum bir körpədən dolayı yollarla ailə sərrini qoparmaq biabırçılıq idi, əm böyük biabırçılıq isə oydu ki, buradan da heç nə öyrənmək olmadı. Axırda K. oğlandan onlara nədə kömək edəcəyini soruştan aldığı cavabdan heyrlənəndi: müəllimlər onlara bir də bu cür dava salmasınlar deyə burda, işdə kömək etmek istəyir. K. Hansa aydınlaşdırıldı ki, o cür köməye ehtiyacları yoxdur, dava, qalmaqla müəllimin canındadır. İki nə qədər dəqiq yerinə yetirsə də, bu davalardan qoruna bilməzsən, özü də iş, sən deyən ağır deyil, bu gün yalnız təsadüf noticəsində çatdırı bilməyib, bir də ki, dava, qalmaqla ona qəti tesir eləmir, bu qulağından girir, o qulağından çıxır, məktəbli deyil ki; həm də çalışacaq tezliklə müəllimdən canını qurtarsın. Müəllime qarşı mübarizədə onlara kömək əlini uzatdıǵına görə təşəkkürünü bildirir, indi isə geri sınfə qayıtsın, bəlkə, bu dəfə heç cəzalandırmayacaqlar. Müəllimə mübarizədə köməyə ehtiyacı olmadığını K. qabarıqlaşdırımadı, yüngülce eyhamla çatdırıldı ki, təkcə bu məsələdə ehtiyacı yoxdur, Hans da bunu dübbədüz başa düşüb soruşdu ki, bəlkə, başqa işlərdə köməyi deydi, ona can-başla kömək edərdi, özü bacarmasa, anasından xahiş edərdi, onda mütləq alınardı. Atasının işi əyiləndə də anasından kömək umur. Anası hətta haçansa K.-ni da soruştur, evdən çölə çıxan qadın deyil, yalnız o dəfə tesadüfən Lazemangilde

olub, Hans özü isə tez-tez ora, Lazemanın uşaqları ile oynamaya gedir, ona görə də anası soruşturmuş ki, yerölçən bir də oralara gəlib-gelmeyib. Anası həddən artıq zoif olduğundan onu boş-boşuna həyəcanlandırmış olmaz, ona görə də oğlan sadəcə deyib ki, yerölçəni orda görməyib və bununla da səhbet kəsilib; indi burda, məktəbdə tapandan sonra onunla danışası olub ki, anasına müəyyən məlumat versin. Çünkü qadının diləyini könüllü yerine yetirəndə daha çox sevinir. K. azca fikirləşəndən sonra bu deyilənlərə cavab olaraq bildirdi ki, yardımına ehtiyacı yoxdur, nə lazımsa, hamısı var, amma çox xoşdur ki, Hans ona kömək etmək istəyib, bu xoş niyyətinə görə uşağa həddən artıq minnətdardır, ola bilsin, gələcəkdə haçansa köməyə cəhiyac duysunlar, onda mütləq Hansa müraciət edər, ünvanı unutmayıb, yadindadir. Əksinə, bu dəfə bəlkə, K. özü bir balaca kömək elini uzada bildi, yaziqlar ki, Hansın anasının canı sağ keçmir və görünür, dərdini anlayan yoxdur; xəstəliyin vaxtında üstünü alma-yanda yüngül ağrıları da ağır fəsadlar töredir.

K.-nın müəyyən tibbi biliyi, başlıcası isə xəstəyə qulluq etməkde təcrübəsi var. Hokimlorın baş açmadığı bir çox xəstəliyi sağlamlaq ona müyəssər olub, bu bacarığına görə evdə ona "Açı Pencər" deyərləmiş. Hər halda Hansın anasına baxıb onunla danışardı. Bəlkə, yaranlı bir məsləhət verdi, bunu Hansın xatirinə edər. Həmin təklifdən əvvəlcə Hansın gözüne işq gəldi və elə bil o gözlər K.-ya dedi ki, bir az da israrlı olsun. Oldu, lakin bir nəticə alınmadı, çünkü Hans hər cür sualdan qaça bildi, ancaq birçə dəfə də üz-gözünü turşutmadı, bildirdi ki, anasının yanına yad adam gölə bilməz, çünkü onu qorumaq lazımdır; o dəfə K. anası ilə bir-iki kəlmə kəsəndən sonra qadın üç-dörd gün yatağa düşüb, belə şeylər, elbəttə, tez-tez baş verir. Həmin hadisədən sonra atası K.-ya bərk acıqlanıbmiş, bir də heç vaxt icazə verməz anası ilə görüşsün; elədir, keçən dəfə K.-ni axtarıb tapmaq, həmin hərəkətinə görə onun abrını vermək istəyib, bu yoldan kişini yalnız anası saxlaya bilib, əslinə qalsa, qadın özü də heç kəsəlo danışmaq istəmir, K.-ni soruşması da bir təsadüfdür, müstəsna hal deyil, istəsəydi, adını çəkəndə elə onu görmək arzusunu da bildirərdi, amma bildirmeyib, özünü saxlayıb, iradə göstərib: K.-dan yalnız xəber tutmaq istəyib, görüşmək arzusunda olmayıb. Əslində anasını üzən heç xəstəlik də deyil, bu hala düşməyinin səbəbini özü gözəl bilir, hərdən buna eyham da vurur: yəqin, buranın

havasıdır, dözə bilmir, ancaq yenə də bu yerlərdən getmək istəmir, ərinin, bir də uşaqlarının xatirinə; vəziyyəti hem də qabaqından indi xeyli yaxşıdır. K.-nın öyrəndiyi yeganə şey o oldu ki, Hansın düşüncəsi göz qabağında itiləşirdi, çünki o, anasını K.-dan, - açıq-əşkar kömək etmək istədiyi K.-dan - qorunmalı olmuşdu; K.-ni anasından təcrid etmək kimi yaxşı bir məramla bəzən əvvəlcə danışdıqlarının tərsini deyirdi, lap elə xəstəlik məsələsində. Bütün bunnələrə baxmayaraq, K. yenə də göründü ki, Hansın ona münasibəti pis deyil, lakin anasından səhəbət düşəndə hər şeyi unudurdu; kimi anasıyla üz-üzə qoysayırlar, onu yamanlayardı, həmin adam indi K. olmuşdu, əslində isə elə atası da ola bilərdi. K. bu son imkanı da yoxlamaq istəyib dedi ki, atası ağıllı iş görüb anasını narahat olmağa qoymayıb, K.-nın o vaxt bundan xəbəri olsaydı, qadını heç dindirməzdə, indi də döñə-döñə xahiş edir ki, onun adından evdəkilərdən üzr istəsin. Ancaq birçə şeyi başa düşə bilmir: Hansın dediyi kimi, xəstəliyin kökü bəlli dirse, bəs onda atası qadını niyə burda saxlayır, niyə havasını dəyişdirmir; bəli, bəli, burda saxlayır, çünkü qadın uşaqlara görə getmək istəmir, amma uşaqları da özü ilə apara bilər axı, həmişəlik getmir ki, uzağa getmir ki, havanı, suyu dəyişmək üçün qəsrin yerləşdiyi dağın özü də pis deyil. Belə gəzintinin xərci kişini qorxutmamalıdır axı bu etrafda ən yaxşı çəkməçi deyilmi, özünün, arvadının qəsrde qohumu, tanışı olmamış olmaz, belə işdə heç kəs onlara yox deməz. Niyə arvadı buraxmır getsin? Qoy bu ağrıları qulaqardına vurmasın; K. anasını gözəcən görüb, lakin aşkar solğunluğu, açıq zəifliyi K.-da onu dindirməyə bir maraq oyadıb; hələ o vaxt təəccübənib ki, atası ümumi çimme və yüyüötəğinin dözülməz havasında qadını oturdub, özü isə səsini başına salıb susmaq bilmir. Məsələnin nə yerdə olduğunu, görünür, kişinin xəbəri yoxdur; xəstəlik, ola bilsin son zamanlar xeyli ciddiləşib, o cür xəstəliklər tapqır-tapqır gelir, amma mübarizə aparmasan, axırdı var gücünü toplayıb adının yaxasından yapışır, ondan sonra daha heç nəyin köməyi olmur. K. anası ilə danışa bilməsə bəlkə yaxşı olardı atası ilə danışış bunların hamisini ona çatdırırsın.

Hans diqqətlə qulaq asdı, çoxusunu başa düşdü, düşmədiyinin isə qorxulu olduğunu hiss etdi. Bununla belə yenə dedi ki, K. atası ilə danışa bilməz, atasının ondan xoş gəlmir və çox güman ki, o da elə müəllim kimi rəftər edəcək. Səhəbetin K.-ya aid olan hissəsini

çəkinə-çəkinə, gülə-gülə, atasına aid olan hissəsini isə üz-gözünü turşuda-turşuda, qəmli-qəmli dedi. Sonra əlavə etdi ki, bəlkə, K. atasından xəlvət anasıyla danışa bildi. Bu vaxt Hans nəse gizlin bir iş tutmaq isteyen və bunu həyata keçirmək üçün xəlvetlik axtaran qadın kimi gözlerini harasa dikib bir müddət düşündü və dedi ki, birisi gün bəlkə, mümkün oldu, atası kimləsə sözləşib, mehman-xanaya gedəsidirlər. Hans da axşam gəlib K.-ni anasının yanına aparar, amma bir şərtle ki, anası evvelcədən razılıq verə, amma buna da heç ümidi eləmək olmur. Anası kişinin xoşuna gəlməyən işləri yaxın qoymur, hər şeydə onun sözü ilə oturub-durur, ləp Hansın ağılsız hesab elədiyi işlərde də. Doğrudan da Hans atasına qarşı çıxməq üçün K.-dan kömək gözləyirdi, elə bir özü də çəmişdi. K.-ya kömək etmək istədiyi halda heqiqətən soruşub öyrənməyə çalışırı ki, qəflətən peydə olan və anasının xatırladığı bu yad kişi, bəlkə, bir kömək əli uzada bildi, çünki köhnə tanış-bilişdən yaxın duran yox idi. Bu oğlan neçə də qapalı, neçə də sinsi imiş. İndi qədər nə görkəmindən, nə də sözlərindən bir şey qoparmaq olurdu; bunu yalnız üzdən təsadüfi, ya qəsdən, ya da bilərkəndən etdiyi etiraflar-dan aydınlaşdırıa bildilər. İndi də K. ile son uzun-uzadı səhbətlərində ortaya çıxacaq çətinlikləri müzakirə etdilər. Hans istədə də, istəməsə də, aradan qaldırılması mümkün olmayan çətinliklər vardi; xəyallar içində kömək axtara-axtara gözlərini çıpçıldadıb narahat-narahat ele hey K.-ya baxırdı. Atası evdən çıxmamış gərək anasına heç nə deməyeydi, yoxsa kişi xəbər tutar, bütün planlar da alt-üst olardı, deməli, məsələni kişi gedəndən sonra açmaliydi, ananın vəziyyətini nəzərə alıb qəfildən, tələsik demək olmazdı, məqam yetişəndə, ağır-agır çatdırmaq lazımydı; yalnız bundan sonra anasının razılığını almali, yalnız bundan sonra K.-nın dalınca getmeliydi; yaxşı, bəs onda gec olmazdım, atasının geri qayıtməsi qorxusu ortaya çıxmırdımı? Yox, baş tutan iş deyildi. K. isə, tərsinə, sübut edirdi ki, baş tutan işdir. Vaxtin çatılmamasından qorxmağa dəyməz, azca bir yerdə olsalar, azca səhbət eləsələr, yetər, qoy Hans heç K.-nın dalınca da gəlməsin.

K. hardasa evin həndəverində gizlənib gözleyər, Hans işaretə verən kimi gelər. Hans dedi ki, yox, evin yanında gözləmək olmaz – yənə anasına qarşı həssaslığı baş qaldırdı – atasından xəbersiz K. yola çıxa bilməz, Hans anasından gizlin belə bir razılığa qəti qol-

qoymaz; K.-ni gəlib məktəbdən götürməlidir, özü də nə tez, nə gec, anası biliib icaze verəndən sonra. K. razılaşdı, dedi ki, doğrudan da qorxuludur, atası gəlib onu evdə görə bilər, belə şeyə yol verməmək üçün anası K.-nın gəlininə qorxusundan, ümumiyyətlə, boyun olmaz, deməli, bütün məsələ yənə gəlib atasının üstündə dayanır. Hans buna etiraz etdi, beləliklə, mübahisə yenidən semtini dəyişdi.

K. Hansı çoxdan çağırıb yanına getirmişdi, onu dizləri arasına almışdı, hərdən mehribanlıqla saçını tumarlayırdı. Bu yaxınlığın bir şeyə xeyri oldu ki, Hansın dəyişkən etirazlarına baxmayaraq, razılıq əldə etdilər. Axırdə bele bir ortaq fikrə gəldilər: Hans bütün həqiqəti açıb anasına desin, amma onun razılığını asanlaşdırmaq üçün əlavə etsin ki, K. Brunsviklə danışmaq istəyir. Lakin anasına görə yox, öz şəxsi məsələsindən ötrü. Ən düzgün yol bu idi, səhbet zamanı K.-nın ağlına gəlməşdi ki, Brunsvik nə qədər təhlükəli, pis adam olsa da, daha onun rəqibi deyildi, çünki kendxudanın məlumatına əsasən, o, ləp siyasi səbəbdən də olsa, yerölçənin çağırılmasını tələb edənlərdən biri idi. Deməli, K.-nın kəndə gəlişi Brunsvikin ürəyindən olmalıydı; onda birinci gün onu əsəbi qarşılamağı, Hansın dediyi kimi, ondan xoş gəlməməsi hər-halda anlaşılmazlıq olmayı idi; bəlkə, Brunsvik ele ona görə hirslenib ki, K. kömək üçün hamidən qabaq ona üz tutmayıb, bəlkə, ortada ayrı bir anlaşılmazlıq var, bir-iki kəlmə ilə aydınlaşdırmaq olacaq. Əgər belədirse, K. onda müəllimə, hətta kendxudaya qarşı Brunsvikin simasında özüne arxa tapa bilər, kendxudanın, müəllimin onu qəsrəkə üsul-idarədən uzaqlaşdırıb məktəbə xidmətçi qoyma firıldaqları da – firıldaq olmamış nədir? – açılları; keçmişdə K.-ya görə Brunsviklə kendxuda arasında çekişmə olubsa, deməli, Brunsvik K.-ni öz tərəfinə çəkəcəkdi, K. da onun evində qonaq qalacaqdı, kendxudanın acığına Brunsvikin gücündən istifadə edəcəkdi. Kim bilir, bu yolla haralara gedib çıxardı, ən azı qadının yanında çox olardı – beləcə beynində xülyalarla əylənir, xülyalar da onu əyləndirirdi; – bu arada yalnız anasının haqqında düşüncən Hans K.-nın susmasına elə qayğılı baxırdı ki, deyərdin, həkimdir, sağalmaz dərdə çare axtarmaq üçün fikr dəryasına qərə olub. K.-nın Brunsviklə öz işi barede damışacağı təklifini Hans bəyəndi, ən azı buna görə bəyəndi ki, bu yolla anasını atasından qorumaq olurdu, bundan başqa dar ayağı da düşünmək lazımdır, o da bəlkə, heç gərek olmadı. Bircə onu soruşdu ki, atasıyla bu gecə

vaxtı görüşməsini necə izah edəcək və axırda qaş-qabağını sallasa da, hər halda razılaşdı; K.deyər ağır xidmətçilik işi, müəllimin düzülməz reftarı onu qoflətən sarsıldığından hər cür ədəb qaydasını unudub.

Hər şeyi beləcə ölçüb-biçəndən və azca işiq ucu görünəndən sonra dərddən-qayğıdan xilas olmuş Hansla xeyli şənləndi, bir müdət uşaqsayağı gəvəzəldədi, əvvəlcə K.-yla, sonra da bayaqdan öz xeyalları ilə əllaşən və indi təzədən səhbətə qoşulan Fridayla. Frida arada Hansdan soruşdu ki, nə olmaq isteyir; o da çox fikirləşməden cavab verdi: K. kimi bir kişi. Bunun sebebini soruşanda isə cavab tapa bilmədi, məktəbdə xidmətçi olmaq istəyirmi sualına düşünüb daşınmadan yox cavabı verdi. Sonrakı sorğu-sualdan arzusuna hansı yolla çatmaq istəməsi də aydın oldu. K.-nın indiki halı heç də qibtə ediləsi deyildi, əksinə, qəmli, bir az da ikrəhliydi, Hans bunu yaxşı görürdü, bunu bilmək üçün heç başqalarıyla müqayisəyə də ehtiyacı yox idi; ona görə də istərdi ki, anasını K.-nın her sözündən, hər baxışından qorusun. Buna baxmayaraq K.-nın yanına gəlib kömək diləyirdi, K. razılıq verəndə özünü xoşbəxt sayırdı, ona elə gelirdi ki, başqaları da K.-ya həmin münasibətdə olmalıdır, axı onu soraqlayanlardan birincisi elə öz anası olmuşdu. Bu təzaddan onda belə bir inam yarandı ki, K. indi ayaqlar altına düşüb hamını iyrəndirse də, vaxt gələcək, hamını kölgədə qoyacaq. Hansı da özünə çəkən məhz elə həmin o vaxt, surlu geleceyə aparan həmin o yenilməz inkişaf idi; bunun xatirinə o, indiki K.-ni qəbul etməyə tam hazır idi. Bu arzunun müdrlikliyi xüsusilə ondaydı ki, Hans K.-ya yuxarıdan aşağıya baxırdı, gələcəyi qabaqda olan körpə bir uşağı özü boyda oğlanın baxdığı kimi. Onda həm də Fridanın suallarından sonra yaranan uşağı belə şeylərdən danışmağa məcbur edən nisgilli bir ciddilik vardi. Yalnız K. onu yenidən cuşa getirdi, dedi ki, K.-ya qibtə etməsinin səbəbini bilir, hamısı masanın üstündeki, Hansın hərdən səhbətdən yayınb oynadığı düyünlü, qəşəng çəliyə görədir. Hə, bclə şeyleri tapıb düzəltmək K.-nın əlində heç nədir, planları baş tutsa, bunlardan birini də Hansa düzəldəcək. Yenə də tam bəlli olmadı, görəsən, Hans, doğrudan da çəliyimi nəzərdə tuturmuş; K.-nın vədinə ürəkdən sevinə-sevinə onlarla vidalaşdı, K.-nın əlini berk-berk sıxıb dedi:

– Deməli, birisi gün.

Hans təzəcə çıxıb getmişdi ki, müəllim dərtib qapını açdı, K.-yla Fridanı masa arxasında görən kimi qışkırdı:

– Mane olduğuma görə üzr istəyirəm! Deyin görüm, haçan yırığış edəcəksiniz? Orda hamı bir-birinin qoynunda oturur, dərs pozulur, sızsə burda, bu böyüklükdə idman otağında səvərib yayxanırsınız, yerinizi genəltmək üçün köməkçiləri də qovursuz! Heç olmasa, indi tərəpənib əl-ayaq edin! – sonra da üzünü K.-ya tutdu. – Sən də get, meyxanadan mənim səhər yeməyimi getir: – doğrudur, hirsindən qışkırdı, ancaq sözlərində müəyyən yumşaqlıq duyulurdu, ləp elə “Sən” deyə müraciət etməsində də, K. deyilənə eməl etməyə hazır idi, lakin müəllimin son sözünü eşitmək üçün dedi:

– İşdən çıxmışam axı.

– Çıxmışan, çıxmamışan, səhər yeməyimi getir, – müəllim dedi.

– Çıxmışan, çıxmamışam, mən elə bunu bilmək istəyirəm. – K. cavab verdi.

– Nə sayaqlayırsan? – Müəllim soruşdu. – Çıxarılmığını qəbul elədin ki!?

– Sizi korşaltmaq üçün bu yetər bəyəm? – K. soruşdu.

– Mənə yetməz, – müəllim dedi, – buna tam arxayın ola bilərsən, amma nədənsə kəndxudaya yetir. İndi isə qaç, yoxsa gerçəkdən qovaram.

K. sevindi, deməli, müəllim kəndxudayla danışıb, ya bəlkə, heç danışmayıb, yalnız fikrini qabaqcadan görüb ona uyğun hərəkət edib, bu isə K.-nın xeyrinəydi. K. səhər yeməyinin dalınca tələsmek istəyirdi ki, müəllim dəhlizdən onu səsləyib geri çağırıldı; ola bilsin, belə özəl əmrlərle K.-nın üzüyolaklığını yoxlamaq istəyirdi, gələcəkdə ona uyğun hərəkət etsin, ola da bilsin, yena əmr vermək azarı tutmuşdu və K.-ni tələsik qaçırdıb sonra bir kəlməylə süfrəci kimi geri döndərməkdən həzz alırdı. K. da öz növbəsində başa düşmüştü ki, hər şeyə tabe olduqca müəllimin quluna, qapazaltısına çevrilə bilər, lakin müəyyən həddə qədər onun şıltəqlığına dözmək istədi, çünki göründüyü kimi, müəllim onu işdən götürə bilməmişdi, hər halda yeyib-icdiyini burnundan gətirə bilərdi. Amma K. məhz indi bu yerin, bu işin üstündə həmişəkindən daha çox əsirdi. Hansla səhbət onda yeni, görünməmiş, tamam əsassız, lakin bununla belə unudulması mümkün olmayan ümidi doğurmuşdu; bu ümidi az qala, hətta Barnabasa bəslənənləri də kölgədə qoyurdu. Əgər onların

arkasına düşüb getsəydi – başqa cür edə də bilməzdi – gərek bütün gücünü toplayayıdı, heç nəyin, ne yeməyin, ne mənzilin, nə kənd üsul-idarəsinin, hətta Fridanın özünün də qayığını çəkməyəydi: əslində isə her şey Fridanın başındaydı, yerde qalanların hamısı onunla sıx bağlıydı. Ona görə də Fridanı azca da olsa ruhlandıran indiki vəzifəsini eldə saxlamağa çalışmalıydı, bu məqsəd yolunda müəllimin şıltaqlığını dözmək onu kədərləndirməməliydi; halbuki başqa vaxtlar belə şeylərə ömründə dözməzdi. Belə şeylər onu o qəder də ağırmırıldı, həyatın bitib-tükənmək bilməyən iztirabları içinde bunlar adice həlqəydilər, K.-nın can atdıqları ile müqayisədə heç nəyidilər, o buraya ondan ötrü gəlməmişdi ki, dinc, saygılı bir ömür sürsün.

Ona görə də bayaq meyxanaya necə tələsirdi, indi də əmr dəyişən kimi həmin itaətlə otağı sahmana salmağa hazır idi, təki müəllimə uşaqlarıyla gəlib dərsini keçə bilsin. Amma gərek otağı tez yığışdırıydı, çünki bundan sonra səhər yeməyini getirməliydi, müəllim həm bərk acmış, həm də bərk susamışdı. K.-nın eldən-ayaqdan getməsinə, yerlərini yığışdırmasına, idman alətlərini çəkib bir qırğa düzəsinə, bir göz qırpmında otağı süpürməsinə, Fridanın səhnəni yuyub təmizləməsinə xeyli tamaşa etdi. Özlərini oda-közə vurmaları xoşuna gəldi; ona da bildirdi ki, qapının ağızına bir qalaq odun yiğilib – K.-ni daha krala buraxmaq istəmirdi – sonra hədəylə xəbərdar etdi ki, tezliklə qayıdır yoxlayacaq və uşaqların yanına getdi.

Bir müddət, səssiz-səmirsiz işləyəndən sonra Frida soruşdu ki, K. niyə indi müəllimin bir sözündən də çıxmır. Sualında canyananlıq, qayğı duyulurdu, lakin K. qısaca bildirdi: əgər xidmetçi olubsa, gərek vəzifəsini də yerinə yetirsin və ürəyində düşündü ki, müəllimin ömrərindən, zoraklığından onu qoruyaçagına əvvəlcəden söz verən Frida heç nəyə nail ol a bilmədi. Araya yenə süküt çökdü, bu xirdaca sorğu-sual K.-nın yadına bir şey də saldı: Frida çoxdandır qəm dəryasına batıb, xüsusilə də Hansla olan söhbətlər zamanı; odunu içəri daşıyanda özünü saxlaya bilməyib narahatçılığının səbəbini soruşdu. Ağır-ağır başını qaldırıb ona baxan Frida cavab verdi: elo bir şey yoxdur; sadəcə sahibəsini xatırlayır, onun bəzi sözlərinin doğru çıxdığını fikirləşir. K. yalnız dərinə varanda, qız xeyli tərəddüdən sonra etrafı cavab verdi, ancaq bu zaman başını döşəmədən

qaldırmadı, K.-ya baxmasın deyə gözlerini yerə dikib qəti irəli getmek istəməyen işin üstündə pendəm-pendəm qurdalandı. Axırda bildirdi ki, K.-nın Hansla olan söhbətinə əvvəl sakitcə qulaq asırmış, bir-iki kəlmədən sonra diksiniib, hər sözün anlamını daha dərindən başa düşməyə başlayıb, həmin andan etibarən K.-nın sözlərində sahibənin xəbərdarlığının təsdiqini görüb və daha bu işdən özünü çəkindirə bilməyib, halbuki belə şeyin olacağına hələ də inana bilmirmiş; bütün bunlar üçün o, əlbəttə, sahibəye minnətdardır. Ümumi sözlərdən hirslenən, Fridanın kövrek, gileyli səsindən həyəcanlanmaq əvezinə açıqlanan K. – ən çox da ona görə ki, sahibə təzədən işlərinə qarışırı, xatirələrdə də olsa, qarışırı, çünki özü şəxsən indiyə qəder heç nəyə nail ola bilməmişdi – qucağındakı odunu yere atdı, üstündə oturub tam ciddiliklə deyilənlərin izahını tələb etdi.

– Hələ o vaxt, – Frida sözə başladı, – lap ilk günlər, sahibə təzətəz çalışırdı məndə sənə qarşı dönüklük yaratsın, yox, demirdi ki, yalan danışırsan, tərsinə, deyirdi, uşaq kimi türəyi açıqsan, amma təbiətin bizimkindən elə fərqlənir ki, sən lap açıq danışsan da, inanmaq üçün özümüzü çətin yenə bilərik və yaxşı rəfiqələrdən kimso bizi əvvəlcəden xilas etməsə, acı təcrübəmizdən sonra inanasi olarıq. İnsan sərrafi ola-ola onun özünün de büdrəmələri olub. Lakin meyxanada səninle axırıncı söhbətdən sonra mən yalnız onun sözlerini təkrarlayıram, sənin qarının altına bələd olub, daha onu ömründə aldada bilməzsən, niyyətini nə qəder gizli saxlamağa çalışsan da, bacarmazsan. Amma sən heç nə gizlətmirsən axı, bunu o, həmişə deyərdi, sonra bir şeyi də əlavə etdi: çalış imkan düşən kimi ərinin danışıqlarına qulaq ver, elə-bele üzdən yox, dərindən qulaq ver, gerçəkdən. O özü də belə edib və gör mən baredə nələri ortaya çıxarıb: özünü mənə ona görə calaşdırmışan ki – bu axmaq söz onun ağızından çıxıb – təsadüfən sənin rastına çıxmışam, xoşuna gelmişəm və sen bufetdə işləyən qızları hər yetərin ağuşuna atılanlardan sayırsan. Bir de ki, mehmanxana sahibindən öyrəndiyinə görə, sən hansı səbəbdənse o vaxt orda gecələmək istəmisən, bura çatmaq üçün də məndən başqa ayrı yol görməmişən. Bunlar da həmin gecə məni sənə aşna etməyə kifayət imiş; daha çox irəli getmək üçünsə daha çox lazımlı olub, bu məqsədli də Klammı seçmişən. Sahibonin dediyinə görə sənin Klammdan nə istədiyini bilmir, bircə orasını

deyir ki, məni tanıvana qədər de sən Klammın yanına düşməyə beləcə can atmışan. Fərq təkcə onda olub ki, əvvəller ümidiyi itirmisənmiş, indi isə mənim sayəmdə tezliklə, hətta bir az ağılla, doğrudan da Klammın yanına düşmək üçün etibarlı bir vasitə tapdığını düşünürsən. Bu gün sən deyəndə ki, məni tanıvana qədər burda çəşib-qalmışanmış, dəhşət məni bürüdü, amma gedərgi qorxuydu, dərin kökü yoxuydu. Bəlkə də bunlar elə sahibənin dediyi həmin sözler idi, ona görə; o da deyirdi ki, məni tanıyanдан beri sənin hərəkətlərində müəyyən bir məqsəd duyulur. Bu, ondan irəli gəlit ki, mənim simamda sən Klammın aşnasını çırpışdırıb əlində girov saxladığını və onu yüksək qiymətə dəyişdirəcəyini güman edirsen.

Dediyinə görə sənin əlləşib-vuruşmağının yeganə məqsədi Klammla bu qiymət barede sövdələşməkdir. Hər şey mənim yox, qiymətin başında olduğuna görə guya sən mənim xatirime deyil, həmin qiymətin xatırınə hər cür güzeştə getməyə hazırlısan. Ona görə də mənim mehmanxanada iş yerimi itirməyimin, "Körpüye" meyxanasını tərk etməyimin, ağır xidmətçi işini yerinə yetirəcəyimin sənə qəti istisi-soyuğu yoxdur. Mənə nəvazış göstərmirsən, heç düz-əməlli vaxt da ayırmırsan, köməkçilərin ümidiనə qoyub istədiyin yere gedirsen, qısqanlıq deyilən şey bilmirsən, sənin yanında yeganə qiymətim ondadır ki, Klammın aşnası olmuşam, özün də dərk eleməden çalışırsan Klammı unutmayım ki, axırdı son məqsədə çatanda müqavimət göstərməyim; sən həm də sahibəyə qarşı vuruşursan, özün də bilirsən ki, məni sənin əlindən yalnız o çıxara bilər, buna görə də mübahisənizi şıirdib göylərə qaldırdın, nə var, nə var meyxadanan çıxanda məni də özünlə götürəsən; məndən asılı olsa, istənilən vəziyyətdə səni tərk etməyəcəyimə bir qınnaq da şübhən yox idi. Klammı danışqları ölçüb-biçirsən; qoyduğun qiyməti alandan sonra hər şeyə hazırlısan; Klamm məni istəsə, qaytaracaqsan; istəsə ki, yanında qalasan, qalacaqsan; istəsə, məni qovasan, qovacaqsan; sən həle mərəkə açmağa da hazırlısan; xeyrində olsa, özünü elə aparacaqsan ki, guya sevirsən, bununla da onun mənə olan laqeydiliyini sindiracaqsan. Ya da çalışib özünün miskinliyini gözə soxacaqsan, onu sevmədiyimi etiraf etdiyimi də, etiraf etmişəm axı, çatdıracaqsan, xahiş edəcəksən ki, məni yenidən qəbul etsin, əlbəttə, qoyulan qiyməti ödəmək şərtiyə; bunların heç biri köməyə gəlməsə, K. ailəsinin adından sadəcə ləliyəcəksən. Sahibənin dedi-

yinə görə, elə ki, görecəksən, hər şeydə, gümanlarında da, ümidinde de Klamm baredə təsəvvürlərində də, onun mənə qarşı münasibətində də yanlışsan, – onda mənim üçün cehennəm əzabları başlanacaq, çünkü onda qazandığın təkcə mən olacam, onda sən bu qazancla üz-üzə qalacaqsan və eyni zamanda görecəksən ki, bələ qazancın bir qara qəpiklik qiyməti yoxdur, bundan sonra da mənimlə necə lazımdır, elə davranışacaqsan, çünkü səndə sahibkarlıq hissindən başqa ayrı duyğu olmayacaq.

K. dodağını büzbüt həyəcanla qulaq asırdı, altındakı odun şəlesi diyrənlərdi, kişi az qala sürüşüb döşəməyə düşəcəkdi. Fikri tamam dağlımışdı; yahmız indi ayağa durdu, kürsüyə əyleşdi, Fridanın əlin-dən tutdu, qız əlini yüngülərə geri çəkmək istədi, axırdı K. dilləndi:

– Dediyin sözlərin içindən səminkiləri sahibəninkindən ayırd edə bilmədim.

– Hamısı sahibənin fikriydi, – Frida dedi. – Sözlərinə qulaq asdım, çünkü ona hörmətim var; ancaq həyatimdə ilk dəfə onun fikriyle oturub-durmadım. Dedikləri mənə həddən artıq ciliz, bizim münasibətlərimizdən çox-çox uzaq göründü, daha çox söylədiklərinin tərsini doğru hesab elədim. Səninlə keçirdiyim ilk geconin tutqun səhərini yadına saldım, qarşımıda diz çöküb elə baxırdın, deyərdin hər şey alt-üst olub. Sonra iş doğrudan da elə gətirdi ki, nə qədər çalışıb-çabalasam da, sənə kömək edə bilmədim, eksinə mane oldum. Mənim ucbatımdan sahibə sənin düşmənинə, özü də hələ indiyə qədər qiymətləndirə bilmədiyin güclü düşməninə çevrildi; mənim ucbatımdan başın bələlər çəkdi, iş yeri üçün əlləşib-vuruşdu, kend-xudaya çəkişmədə uduzdun, müəllimə boyunətə oldun, köməkçilərin həngamələrinə dözdün, ən pisi də o oldu ki, Klammın əleyhinə getdin. İndi də can atıb yanına düşmək istəməyin, onunla barışmaq cəhdin ağılsızlıqdan başqa bir şey deyil. Mən də öz-özümə fikirleşdim; bunların hamısına, təbii ki, məndən yaxşı bələd olan sahibə hər gün qulağıma oxumaqla məni ən ağır özünüdanlaqdan qorumaq istoyır-mış. Niyyəti yaxşı olsa da, havayıca cəhd edirmiş. Sənə olan sevgim hər şeyə qalib gələmiş, sənin də irəliləyişinə kömək edərmiş; burda olmasa da, hardasa başqa yerdə; bu sevgi öz gücünü artıq bir dəfə sübuta yetirib, səni Barnabasların cəngindən xilas edib.

– Deməli, o vaxt sən sahibəyə etiraz edib bunları demisen? – K. soruşdu. – Bəs, o vaxtdan beri nə dəyişib axı?

— Bilmirəm, — deyib Frida K.-nın elinə baxdı. K. onun elindən tutmuşdu, — bəlkə də heç nə deyişməyib; sən beləcə böyründə oturub sakit-sakit soruşanda mənə elə gelir ki, heç nə deyişməyib. Həqiqətde isə, — elini K.-nın elindən çekdi, düz onun qabağında oturub ağladı. Heç əlləri ilə üzünü də örtmədi, elə ağladı ki, sanki öz halına ağlamır, ona görə də gizlətməyə ehtiyac duymur, tərsinə, sanki K.-nın xeyanetinə ağlayır ve sıfətindəki fəryadı ona göstərmek istəyir, — həqiqətde isə oğlanla danışığınızı eşidəndən bəri hər şey deyişib. Söhbətə necə məsumluqla başladın, evdən, ordan-burdan hal-əhval tutdun; elə bildim, bufetə geldiyn ilk gündür, elə mehriban, elə səmimiyyidin ki; elə bildim, uşaq kimi vurnuxub gözlərinle məni axtarırsan. Bu görüş ordakından heç nəylə seçilmirdi, ürəyimdən keçdi ki, kaş sahibə burda olaydı, sənə qulaq asaydı, görəydim onda öz fikrində qala bilecekmi. Amma sonra heç bilmirəm, birdən necə oldu, oğlanla hansı niyyətlə danışdığını hiss etdim. Qılığına girib asanlıqla qazanıla bilmeyen inamını qazandın ki, sonradan maneəsiz-filansız mətbət üstünə gələsen; getdikcə artıq her şeyi anladım. Sənin mətbəbin, məqsədin qadın idi. Həmin qadına görə qayğılanıb danışmağından açıq-aşkar alver məramı duyulurdu. Sen o qadını elə gətirməmiş aldadtın. Sözlərdən tekçə keçmişimi yox, həm də gələcəyimi dinlədim; mənə elə geldi ki, sahibə yanımıda oturub her şeyi başa salır, mən də bütün gücümü toplayıb onu özümdən kenarlaşdırmaq isteyirəm, lakin belə bir cəhdin ümidsizliyini görürem və sanki əslində aldanılan — mən heç ömrümüzde aldanılmamışam da — artıq mən deyiləm, həmin o yad qadındır. Sonradan canımı dışımı tutub Hansdan soruşanda ki, nə olmaq isteyir və o deyəndə ki, sən olmaq isteyir, yəni uşaqın tamamilə sənin təsirin altına düşdüyüն görəndə anladım ki, indi burda oturub yoldan çıxarılan bu gözəl oğlanla o vaxt bufetdəki mənim aramda, göresən, elə böyük fərq varmı?

— Hamısı, dediklerinin hamısı, — danlağa vərdiş eləmiş K. özünü ola alıb dilləndi, — hardasa düzdür; yalanlığına yalan deyil, amma qərəzlidir. Hamısı sahibənin, düşmənimin sözleridir. Lap desən də ki, öz fikrindir, bununla ürəyimi soyuda bilməyəcəksen. Amma nəsi-hətli sözlerdir, sahibədən bəzi şəyleri öyrənmək olarmış. Mənə canı yanmasa da, hər halda bunları deməyib; belə bir silahı sənə, yeqin o ümidi etibar edib ki, dar günündə, ya da həlliədici anda ondan

mənə qarşı istifadə edəsən. Əgər mən seni yoldan çıxarmışsam, deməli, o da seni yoldan çıxarıır. İndi isə, Frida, özün fikirloş: her şey sahibənin dediyi kimi dübbədüz olsayıdı belə, bunu yalnız o halda pis sayardın ki, məni sevmeyeydin. Onda, doğrudan da yalnız onda elə alınardı ki, səni müəyyən niyyətlə, hiyləylə elə keçirmişəm, bu qazanıla alver etmek istəmişəm. Belə o vaxt qarışma daha bir məqsəd qoymuşam, sonda mərhemət oyatmaq üçün Olqa ilə qol-qola tutub içəri girmişəm; günahlarım içərisində bunu da sadalamağı sahibə niyə unudub göresən. Amma o alçaq hərəkət olmayıbsa, yırtıcı heyvan o vaxt səni pencesinə keçirməyibsa, oksinə, o sənə yaxın gəldiyi kimi sən də ona yaxınlaşıbsansa və biz — bir-birimizi tapıb bu dünyadan əl götürmüüsksə, bəs onda necə olsun, Frida? Axı onda ikimiz də eyni cür hərəkət etmiş oluruq; mən burda heç bir fərq görmürəm, belə fərqi yalnız düşmən qoya bilər. Bu işlərimizin hamısına aiddir. Elə Hansla söhbətə də. O danışqandan çıxardığın nəticələri həssaslığına salıb əslində xeyli işiştirdən, fikirlərimizin Hansla üst-üstə düşməməsi hələ o demək deyil ki, aramızda ziddiyət var, bundan başqa, fikir ayrılığımız heç də onun gözündə yayınmadı, nədir, yoxsa suyu üfüro-üfürə içən bu kişi qırığını dəyərləndirmirsən, lap bir şey hiss eləməsə də, mənə, bundan heç kəsə xətər toxunan deyil.

— Az qalır, adam başını itirsən, K., — deyib Frida köksünü öbürdü. — Düzdür, sənə olan inamımı itirməmişəm, sahibənin səpdiyi inam-sizliq toxumu məndə az-çox cürcəməyə başlayıbsa, onun da kökünü kəsərəm, qarşında diz çöküb üzr istəyərəm, hərdən acı sözər desən də: məgər indiyə qədor həmişə belə etməmişəm?! Ancaq birçə şeyi düz deməliyik ki, çox işi mendən gizledirsən; gah galırsən, gah gedirən, mən də bilmirəm, haradan gəlib hara gedirən. Bayaq Hans qapını döyəndə, hətta hansı səbəbdənsə zəhləm getdiyi Barnabasin adını çağırırdın. Kaş məni də birçə dəfə belə əzizləyib çağırırdı. Əgər sən mənə inanmırınsa, onda bəs niyə məndə sənə qarşı inamızlıq yaranmasın; onda mən tamamilə sahibənin təsiri altına düşmərommə və sən öz hərəkətlerinlə onun haqlı olduğunu təsdiqləmirsənmi? Demirəm ki, hər şeydə təsdiqləyirən; məgər qulluqçuları mənə görə qovmadınmı? Ax, kaş birçə onu da biləydiñ ki, tutduğun işlərin, dediyin sözlerin hamısında, lap mənə əzab versə də, əlləşib-vuruşub yaxşı bir şey tapmaq istəyirəm.

– Hər şeydən əvvəl, Frida, mənim səndən zərrə qəder gizlin işim yoxdur. K. dedi. – Gör, sahibənin məndən necə də zəhləsi gedir, səni necə də əlimdən çıxarmağa çalışır, bunların hamisini hansı çirkin yollarla həyata keçirir, sən necə də ona tabe olursan, necə də sözünə baxırsan! De görüm, axı nəyi səndən gizlədirəm? Klammın yanına düşmək istəyirəm, bunu bilirsən, bu işdə mənə kömək etmirsən və mən məqsədə təkcanıma çatmaq istəyirəm, bunu da bilirsən, indiyə qədər meramıma yetişə bilmirəm, bunu da öz gözlərinlə görürsən. Doğrudan da məni dəfələrlə alçaldan bəhresiz çapalarımı danışmaqla özümü birdəmi alçaldım? Döşümə döyüüm ki, Klammın kirşesinin yanında sitə-sitə günortadan axşama qədər əbəs yere gözləmişəm? Bu cür şeyləri bir daha yada salmırəm, gülə-gülə yanına telesirəm, sən də hamisini indiyə qədər qarnında saxlayıb indi hədəyle üzümə çırpsan. Barnabası deyirsen! Elədir, gözləyirəm. Klammın çaparıdır; onu bu vezifəyə mən qoymamışam ki?!

– Yenə Barnabas! – Frida sesini qaldırdı. – Qəti inana bilmərəm ki, ondan yaxşı çapar olsun.

– Bəlkə də haqlısan, – K. dedi, – amma mənə göndərdikleri budur.

– Daha pis, – Frida cavab verdi, – onda özünü daha çox qorunalısan.

– Təessüf ki, indiyə qədər əlimə behanə verməyib, – K. qımuşa-qımışa dedi. – Az-az getirdiyi xəbərlərin də bir əhəmiyyəti olmur, lakin əsas dəyəri ondadır ki, birbaşa Klammın yanından gəlir.

– Beri bax, – Frida dedi, – belə çıxır, heç Klamm da senin əsas məqsədin deyil, bəlkə məni də ən çox narahat edən elə budur. Həmişə məndən yan ötüb Klamma çatmaq istəməyin onsuza yaxşı deyildi, indi isə Klamma çatmaq lap pisin pisidir, belə şeyi heç sahibə də təsəvvürünə getirə bilməzdi. Sahibənin dediyinə görə, sən Klamma olan ümidiñin boşça çıxdığına tam əmin olan günü mənim xoşbəxtliyimə, şübhəli, amma gerçək xoşbəxtliyimə son qoyulacaq. İndi heç o günü də gözləmirsən; balaca bir oğlan uşağı özünü qəflətən içəri salır, sən də başlayırsan onunla bərabər anasının yolunda əlləşməyə, elə bil ölüm-dirim mübarizəsi aparırsan.

– Hansla olan söhbətimi düzgün başa düşmüssən, – K. dedi. – Doğrudan da elədir. Yəqin keçmiş yaşamıñ sənin üçün o qədər mənasızlaşış ki (elbəttə, sahibədən başqa, onu bura qatmaq olmaz), irəlileyiş uğrunda necə mübarizə aparmaq lazıim gəldiyini unutmusan? Özü də həyatın alt qatından baş qaldırıb yüksəlmək istəyendə?

Bilmirsən, her şeydən necə yarınmaq olar? Adama az-çox ümid verən nedir? Hansın anasının qəsrələ əlaqəsi var, ilk defə təsadüfən çəşib Lazemangilə düşəndə bunu mənə özü deyib. Ondan məsləhət, ya da kömək isteməkdən yaxşı ne ola biler, sahibən Klammdan gələn bütün mənəcələrə bələddirə, o qadın da, yəqin bu mənəcələrin yolunu bilir, axı özü də həmin yolu keçib gəlib.

– Klammın yolunu? – Frida soruşdu.

– Əlbəttə, Klammın yolunu, özgə hansı yol ola bilər! – deyibayağa sıçradı. – İndi isə vaxtdır, gedim naharı getirim.

Frida belə münasibətlərə uyuşmayan bir israrlıqla xahiş etdi ki, hələ getməsin, sanki onun qalması bayaqdan söylenilən təsəllini təsdiq edəcəkdi. Lakin K. müəllimi xatırladıb hər an şaqqlııyla, davaya açıla bilən qapını göstərdi, söz verdi ki, tezliklə qayıdacaq, qoy o gələnə kimi heç sobanı da yandırmasın, gəlib özü qalayar. Axırdı Frida susub təslim oldu. K. bayırda qarı yara-yara yeriyəndə – yol çoxdan kürümüb təmizlənməliydi, qəribə də olsa, iş qəti irəli getmək istəmirdi – yoru-lub eldən düşmüş köməkçilərdən birini barmıqlıqdan asılan gördü; bəs o birisi hayandaydı? Deməli, K. ən azı birinin düzümünü sindirə bilməmişdi! Burdakı, görünür, daha ciyərli oğlanmış; bunu ondan da görmək olardı ki, K. gözünə sataşan kimi yənə vəhi təki qollarını qucaqlayıb qaş-gözünü oynatmağa başladı. “Bu düzüm hər adama nümunə ola bilər!” – deyib, K. bir şeyi də əlavə etdi. – “İnsan belə düzümle donub barmıqlığa yapışar”. K.-nın xarici görkəmi, yumruqlarını düyünleyib onu hədələməsi köməkçinin yaxınlaşmaq ümidiñi qırıcı, qorxa-qorxa bir xeyli də geri çekiildi. Elə bu vaxt Frida, K. ilə şərtləşdikləri kimi, sobanı qalamazdan qabaq havanı dəyişmək üçün pəncərələrdən birini açdı. Köməkçi həmin dəqiqə K.-dan əlini üzdü, sürüñə-sürüñə pəncərəyə yaxınlaşdı, sanki onu maqnit kimi nəsə özüne çekirdi. Köməkçiyə rəğbetdən qızın üz-gözü əyildi, ələcsiz adamlar təki yalvarışla K.-ya baxıb pəncərədən el elədi – bilmək olmadı, etiraz, yoxsa salam işarəsiydi, – belə şəyle köməkçini azdırımaq olmazdı, yaxınlaşmasına davam edirdi. Frida tələsik pəncərənin çöl qatını bağladı, lakin arxasından çekilmədi, əlini çəftənin üstünə qoyub boynunu bükdü, gözlerini geniş açıb donuq-donuq gülümsədi. Görəsən bilirdimi ki, bu hərəkətiylə köməkçini hürküdüb qovmaqdan çox, ona gəl-gəl deyirdi? Lakin K. bir de arxaya baxmadı, işini tələsik görüb tezçə geri qayıtmagi hər şeydən üstün tutdu.

## ON DÖRDÜNCÜ FƏSİL

Axşama yaxın hava qaralmışdı. K. axır ki, bağa gedən yolun öhdəsindən gəlməşdi, qarı yolun hər iki tərəfinə yiğmiş, üstündən tapdayıb bərkitmışdı, nəhayət, bugünkü işini başa vurmuşdu. Başa girən qapının ağızında dayanmışdı, bu ətrafda özündən başqa heç kəs yoxuydu. Bir necə saat əvvəl köməkçini qabağına qatıb xeyli qovmuşdu; indi haradasa bağın içinde, ya da daxmalardan birində gizlənmışdı, daha gözə dəymirdi, o vaxtdan heç buralara da hərlənmirdi. Frida evdəydi, ya pal-paltar yuyurdu, ya da Qızanın pişiyini çimizdirirdi; Qızanın bu işi Fridaya tapşırması ən böyük ehtiram əlamətiydi, hər halda iyrənc, nanecib işiydi, əger Qızaya yaramaqla, müxtəlif xidmetlərdə hər imkandan istifadə edəcəklorını məsləhətləşməsəyidilər, Fridanın bu işə yaxın durmasına K. ömründə razı olmazdı. Balaca uşaq leyənini K.-nın damdan endirməsinə, suyu qızdırmaqlarına və nəhayət, pişiyi ustufla təknənin içine qoymalarına Qızə məmənnun-məmənnun tamaşa etmişdi. Sonra pişiyi tamam Fridanın öhdəsinə buraxıb getmişdi, çünki K.-nın birincə axşam tanış olduğu Şvarser gelib çıxmış, həmin axşam canına çökən qorxuya, məktəb xidmətçisinə layiq ölçüsüz bir ikrəhla onu salamlayıb Qızə ilə o biri sınıf otağına yollanmışdı və onlar indiyə qədər oradan çıxmamışdır. "Körpüyə" meyxanasında K.-ya nağıl eləmişdilər ki, qatəbaşının oğlu Şvarser Qızaya məhabbetindən uzun müddətdir kənddə yaşayır, əlaqələrini işə salib bir şeyə də nail olub: icma onu müəllimə köməkçi verib, bu vəzifəsindən də esasən onda istifadə edir ki, Qızanın bir saatını da buraxmir, uşaqların içində partada oturur, ya da kürsüdə Qızanın ayaqları altında. Bu münasibət heç kəsə mane olmur, uşaqlar çoxdan öyrəşiblər, bir də, bəlkə ona görə belədir ki, Şvarser nə uşaqlara yaxınlaşır, nə də onları başa düşür, demək olar, onlarla heç danışmır da, Qızanı yalnız idman dərsində əvəz edir, başqa vaxtlarsa onunla birgə nefəs almağına, onun yaxınlığında dolanıb istisinə qızındığına görə Allahına şükür edir. Ən böyük zövqü Qızanın yanında oturub dəftərləri yoxlamaqdan alırdı.

Bu gün də onuna məşğul idilər, Şvarser bir qalaq dəftər götürmişdi, müəllim də öz yoxlama işlərini onlara tapşırmışdı, onun üçün də K. onları qaranlıq düşənə qədər baş-başa verib masa arxasında işləyən gördü, indi orda iki şam ölüziyirdi. Onları bir-birinə bağla-

yan bu sevgi həm çox ciddi, həm də çox səssiz-küysüz idi; hər şey Qızadan başlayırdı, hərden quduzlaşan ağır təbiəti bütün bəndibərəni aşırı, özü isə başqa vaxtlar özgələrinin buna bənzər hərəkatınə qəti dözmədi; beləliklə, işde şəqrəq Şvarser də ona töslim olardı, asta yeriyər, asta danışar, çox vaxtsa susardı; amma göründün ki, bütün buntaların əvəzində əməllicə-başlıca mükafatı da olurdu, Qızanın sadə, səssiz iştirakıyla. Belə halda qız onu, bəlkə də heç sevmirdi; hər halda girdə, bozumtul, donuq, yalnız bəbekləri oynayan gözləri belə sualların heç birinə cavab vermirdi; müqavimət göstərmədən Şvarserə dözməsini hamı görürdü, lakin qalabaşı oğlunun sevgilisi olduğunu qız qəti şənине sığışdırmaq istəmirdi, ona görə də Şvarser ona baxdı-baxmadı, dolu, gonbul gövdəsini fırfır kimi fırladı. Şvarser iso konddə qalmaqla özünü Qızanın əbədi quluna çevirmişdi, atasının tez-tez onu aparmağa göndərdiyi elçilərinə hirslenib onları qapıdan elə qovurdu ki, deyərdin, qəsri, oğulluq borcunu bir anlığa yadına salmaları xoşbəxtliyinə vurulan ən tutarlı, ən sağlamaz yaradır. Əslində isə, nə qədər desən, boş vaxtı vardi, çünki Qızə onun gözünə yalnız dərsdə, bir də dəftər yoxlayanda görünərdi, bunu da, təbii ki, hansı məramlasa etməzdə, əksinə, dinciliyi, tonhalığı hər şeydən üstün tutardı, görünür, ona görə də evdə tek qalıb taxtın üstündə yayxananda özünü tam azad sayardı, pişiyi də həmişə yanında uzanardı və ona qəti mane olmazdı, çünki yerindən güclə tərpəne bilirdi. Beləliklə, Şvarser günün əksər hissəsini avara-avarə vurnuxardı, amma bu da üroyince olardı, nədənki çox vaxt bu imkandan istifadə edib Qızanın yaşadığı Lovenqasse küçəsinə gedər, orda çardaq otağına qalxar, həmişə bağlı qapının arxasında dayanıb içərini dinşəyərdi, otaqda tam sakitlik olduğuna əminlik qazanandan sonra isə tələsik aradan çıxardı. Belə yaşam yolunun sonucları bəzən özünü təzədən baş qaldırmış məmər təkəşliyinin gülünc oyanışında – amma birçə dəfə də olsa, Qızanın yanında yox – göstərirdi, halbuki belə təkəbbür indiki durumunda ona qəti yaraşmırıldı; adəten çox vaxt bu, həddən artıq pis nəticələnirdi, K. özü də keçən dəfə bunun şahidi olmuşdu.

Təoccüblüydi, ən azı "Körpüyə" meyxanasında söhbət daha çox gülməli, maraqlı şeylərdən getsə də və Qızə həmişə diqqət mərkəzində dursa da, Şvarserdən müəyyən hörmətlə danışıldılar. Amma köməkçi müəllim Şvarserin özünü K.-dan ağıllı sayması hər halda

tam odaletsizlik idi, çünkü onda ağıl deyilen şey yoxuydu; müəllimlər, xüsusilə Şvarser kimiləri üçün məktəb xidmətçisi elə vacib şəxslərdən sayılırdı ki, beləsinə cəza çekmədən hörmətsizlik etmək olmazdı və eger bu hörmətsizlik vəzifə baxımından edilərdi, onda gərək en azı qarşı tərefin uyğar cavabına da dözəydi. K. imkan tapdıqca bu barədə düşünməyə çalışırdı, həm de Şvarser elə ilk axşamdan yanında suçlu qalmışdı, sonrakı günlər onun K.-nın bu cür qarşılmasına əslində haqq qazandırsa da, suçu qəti azalmamışdı. Burda bir şeyi də unutmaq olmazdı: həmin qarşılıma sonrakı hadisələrə, bəlkə də müəyyən yönüm vermişdi. Şvarserin sayesində elə ilk saatdan tamam təsadüfən bütün üsul-idarenin diqqəti bu kənddə nə tanışı, nə sıginacaq yeri olan, yolun yorub əldən saldığı, saman kisəsinin üstündə uzanıb hər cür məmər hücumuna məruz qalan köməksiz, eljin K.-ya yönəlmüşdi. Həmin gecəni qalmaqlaşız ötüşsəydi, hər şey başqa cür alınardı, K. sakit, pünhan ötüşə bilərdi, hər halda heç kəs ondan şübhələnməzdidi, en azı yolcu kimi bir günlüğünə onu evə buraxmaqdan çekinməzdilər; onun gərginliyini, güvənliliyini görə bilərdilər, haqqında qonum-qonşuda sözsöhbət gedərdi, bəlkə də lap elə nökər kimi hardasa bir daldalıq tapardı. Əlbəttə, üsul-idarenin nezərindən yayına bilməzdi. Doğrudur, burda əsaslı bir ferq də olmalıydı: bir var, yuxarıların xoşlamadığı Şvarser gecənin tən yarısı mərkezi idarəni, ya da telefonun başında oturan adəmi qondarma itaətlə, lakin israrlı tələblə ani qərar çıxarmaq üçün alasərsəm edə, bir də var, səhərisi K. qəbul zamanı edəb-ərkanla kəndxudanın qapısını döyə, özünü qərib yolcu kimi təqdim edə, icma üzvlərindən kiminsə evində bir gecəliyə qonaq qaldığını, bəlkə də sabah çıxb gedəcəyini deyə; ola bilsin onda bəxti də gətirəcəkdi, burda bir iş də tapacaqdı, əlbəttə, bir neçə günlüğünə, çünkü deyəcəkdi ki, çox qalmaq fikri yoxdu. Şvarser olmasayı, ya belə, ya da buna bənzər bir şey alınardı. İdarə də sonralar vəziyyətə tanış olardı, arxayın vaxtı, öz adı qaydasıyla, daha qarşı tərefin onu qışnamasıyla yox, çünkü belə şeyi, deyəsən, qəti xoşlamırdılar. K. bunların heç birində təqsirli deyildi, bütün günah Şvarserdəydi, lakin o, qalabaşının oğluydu, özünü zahirən təbiyəli aparırdı, deməli, bütün suçlar K.-nın boynuna yüklənməliydi. Gülünc də olsa, bəs səbəbi? Bəlkə Qızanın həmin gün düşkün ehvali-ruhiyyəsi olub? Şvarser də bütün gecəni yatmayıb, aralanıb ki, dərdini K.-nın üstüne dağlıtsın.

Əlbəttə, digər tərefdən deyilməlidir ki, K. Şvarserin bu hərəkətlərinə minnətdar olmalıdır. O şeyə ki, K. heç vaxt çatmayacaqdı, çatmağa ürek etməyəcəkdi, o şeyə ki, idarə qəti razılıq verməyəcəkdi, ona Şvarserin hərəketi nəticəsində nail oldu, idarə qəti qoymazdı ki, K. elə lap başlanğıcdan birbaşa, açıq-aşkar idarəylə göz-göze gəlsin, hər necə də olsa, onunla əlaqə yaratınsın. Amma bu ona heç də yüngül başa gəlmədi, doğrudur, onu yalan söyləməkdən, xəlvəti işlərdən azad etdi, lakin həm də kəsərdən saldı, hər halda mübarizliyini korşaltdı, bu baxımdan xeyli məyuslaşdırıbildi; K. özlüyündə etiraf etdi: üsul-idarəylə aralarındaki fərq elə böyükdür ki, mümkün olan hiylə, kələk də məsələni qismən onun xeyrinə yönəldə bilməz. Ancaq bu adı bir fikir idi, bununla o, özünə təselli verirdi, Şvarser yenə də suçluğunda qalırdı, o vaxt ziyan vurmüşdü, bəlkə indi kömək edə bildi; belə bir yardımına K.-nın indi də ehtiyacı var, lap xırda məsələlərdə də, ilk addımlarda da, çünkü deyəsən, Barnabas da ondan üz döndəmişdi.

Fridanın xatirinə K. bütün giñi tərəddüd etdi, Barnabasgilə gedib məsələni öyrənsin-öyrənməsin; onu Fridanın gözü önündə qəbul etməmək üçün bütün günü çölde-bayırda əlləşdi, işdən sonra da bir müddət qalıb gözledi, lakin Barnabas gelib çıxmadı. Bacılarının yanına getməkdən başqa ayrı çıxış yolu qalmadı, bir-iki dəqiqəliyinə, yalnız qapıdan soruşub geri qayıdacaqdı. Kürəyi qara sancıb tərpəndi. Barnabasgilə təngnəfəs çatdı. Qapını azca döyündən sonra dərtib açdı, içəridekilərə məhel qoymadan soruşdu:

– Barnabas həle gelib çıxmayıb? – Yalnız indi gördü ki, Olqa burda yoxdur; qocaların hər ikisi yenə də qaranlıq, uzaq künçə qoyulmuş masanın arxasında oturmuşdu, qapıda nə baş verdiyini özləri üçün ayırd edə bilməmişdilər, yalnız indi başlarını ağır-agır bu tərəfə çevirdilər, Amalya da sobanın yanında yorğana bürünüb yatmışdı və K. gözünə sataşan kimi diksiniq qalxdı, özünü elə almaq üçün elini alına vurdu. Olqa burda olsayıdı, o saat cavab verərdi, K. da çıxb gedərdi, ona görə də Amalyaya doğru bir-iki addım atıb ona el verdi, qız onun elini kirimişə sixdi. K. xahiş etdi ki, diksiniq ayağı qalxan və harasa tərpenmek istəyen ata-anasını getməyə qoymasın, Amalya da bir-iki kəlməyle onları yoldan saxladı. K. öyrəndi ki, Olqa həyətdə odun yarır, Amalya isə bərk yorulub səbəbini demədi, – bir az var yerə girib, Barnabas hələlik çöldən qayıtmayıb,

ancaq indicə gələsidir, çünki heç vaxt qəsrədə gecələmir. K. məlumat üçün təşəkkür etdi, indi isə gedə bilerdi, lakin Amalya soruşdu ki, Olqanı gözləmək istəmirni; amma təəssüf ki, K.-nın vaxtı yoxuydu. Amalya daha sonra öyrənmək istədi ki, o bu gün Olqayla səhbət edibmi; K. heyretlə inkar edib soruşdu: belkə Olqada xüsusi xəbər var. Amalya yüngülçə pərtləşmiş adam kimi üz-gözünü turşutdu, susub başı ilə razılıq işaretisi verdi – bu açıqca vida işaretəsiydi – və təzədən geri, yerinə uzandı. Rahatca uzanıb onu başdan-ayağa süzdü, sanki K.-nın burda olmasına təccübənirdi. Baxışı həmişəki kimi soyuq, aydın, donuq idi; gözləri birbaşa baxdığı şeyə yönəlməmişdi, əksinə, azca yayındırı, güclə sezişsə də, şübhə yeri yoxuydu, bu da adamı əsəbileşdirirdi; hərəkətlərinin səbəbi, deyesən, nə zəiflikdən, nə pərtlikdən, nə də qəlbinqaralıqdan idi, sadəcə tənhalığa can atan və bütün hissələrdən uca dayanan daimi tələbat idi ki, onu da yalnız bu yolla izhar edə bilirdi. K.-nın yadına düşdü, ona elə goldi ki, bu baxış onu elə birinci axşam heyretləndirmişdi, bəli, bu ailənin ona göstərdiyi çirkin təsirlərin hamısı, çox güman ki, bu baxışın başındaydı, hərçənd özlüyündə heç də çirkin deyildi, tərsino, qururluydu, qapalılığında bir doğruculluq vardi. – Sən həmişə bele qəmlisən, Amalya, – K. dedi. – Nədir sənə əzab verən? Deyə bilməzsən? Sonin kimi kəndçi qızını heç yerde görməmişəm. Bunu mən yalnız bu gün, yalnız indi seznişəm. Sən bu kənddənsən? Burda doğulub-böyümişən? – Amalya sualı elə təsdiqlədi ki, sanki K. təkcə son sualı vermişdi, axırdı isə özü soruşdu:

– Deməli, Olqanı gözleyəcəksən, ho?

– Bilmirəm, niyə səhərdən eyni şeyi soruştursan? – K. cavab verdi, – Cox qala bilmerəm, nişanlım evdə məni gözləyir.

Amalya dirsəkləndi, nişanlısından xəbəri yoxuydu. K. onun adını dedi. Amalya qızı tanımadı. Soruşdu ki, bu nişandan Olqanın xəbəri varmı; K. dedi ki, var, Fridanı onunla bir yerdə görüb, özü do bu cür xəberlər kənddə lap tez yayılır! Amalya inandırmaq istədi ki, Olqa bu barədə heç nə bilmir, eйтse, dünyani dağıdacaq, çünki deyesən, K.-ya bərk vurulub. Bu haqda açıq danışmayıb, adamaya-vuşmazdır, amma sevgisini gizlədə bilmir. K. Amalyanın yanıldığını güman etdi. Amalya qımışdı, qəmlı görünse də, bu qımışiq onun dumanlı qaş-qabağını xeyli açdı, kirimişliyi sindirdi, yadhğı doğmalaşdırdı, sırrı açıqladı, indiyə qədər qorunan xəzinənin kilidini

sindirdi, doğrudur, onu yenidən geri qaytarmaq olardı, ancaq hamisini yox. Amalya dedi ki, yanılıb-ələmir; hə, hələ çox şəyləri bilir, bilir ki, K.-nın da Olqaya meyli var, Barnabasla xəbər göndərmək bəhanəsilə bura gəlişi də əslində Olqaya göredir. Bir halda ki indi Amalya hər şeyi bilir, qoy çəkinib-ələmesin, tez-tez gelsin. Ona yalnız elə bunu demək isteyirdi. K. başını buladı, nişanlı olduğunu xatırlatdı. Deyəsən, Amalya bu nişanlılığı o qədər də məhəl qoymadı, qarşısında dayanmış K.-nın birbaşa təsiti onun üçün daha vacib idi; soruşdu ki, o qızla haçan tamış olub, axı kəndə gəldiyi cəmi bir neçə gündür. K. mehmanxanadakı həmin hadisəni danişdi, Amalya da cavabında qısa dedi ki, o vaxt onu mehmanxanaya aparmağın qəti əleyhinə olub. Qucağında odun içəri girən Olqanı da özünə şahid gösterdi; soyuq hava Olqanı gümrahlaşdırılmış, yanaqları qızarmışdı, ondan şuxluq, sağlamlıq yağındı, adı hallarda evə qaxılıb oturmuş qızı iş sanki tamam dəyişmişdi. Odunu yerə atdı, K.-ni köhnə tanışlar kimi salamlayıb Fridanı soruştı. K. Amalyayla gözləşdi, lakin o, təslim olduğunu boynuna alana oxşamırdı. Bundan bir balaca pərtləşən K. ayrı vaxtlardan fərqli olaraq. Frida haqqında geninə-boluna danişdi, məktəbdəki düzülməz şəraitdə ailəni necə yola verməsini tosvir etdi və tezliklə evə getmək istədiyindən tələsiklikdə özünü cəl unutdu ki, ayrılan zaman bacıların ikisini də qonaq çağırırdı. O saatca da qorxub duruxdu, Amalya isə sözünü tamamlamağa aman vermədi, deyəti əlustü qəbul etdi; axırdı Olqa da ona qoşulmalı oldu. Lakin tezçə görüşüb ayrılmış fikri K.-nın amanını qırırdı və Amalyanın baxışları altında duruş gətirmədiyindən daha əzilib-bütülmədi, birbaşa bildirdi ki, onları evə çağıranda götürəqoy etməyib, hissə qapılıb və təəssüf ki, indi onu düzgün saymır, çünki Frida ilə Barnabasgilin arasında hər halda onun anlamadığı bir düşmənciliyin olduğunu sezib.

– Düşməncilik deyil, – Amalya dilləndi, yerində qalxıb adyali küreyinə saldı, – sən deyən, böyük iş deyil, sadəcə ümumi fikrə qoşulub belə edir. İndi isə get, nişanlının yanına get, görürəm, tələsirsən. Özü də qorxma, gələn deyil, sadəcə zarafat idi, acığımızdan belə dedim. Sənə bize tez-tez gelə bilərsən, bunun üçün heç bir manəçilik yoxdur, həmişə behanən var ki, Barnabasdan xəbər öyrənmək isteyirsən. İşini bir şeyle də yüngülləşdirərəm, lap Barnabas qəsrən xəbər getirse də, deyərəm, onu sənə çatdırmaq üçün məktəbə get-

misən. Deyorəm, bacarmır, yazıq uşaq ora-bura qaçmaqdan eldən düşüb, işdə özünü tamam üzüb, xəber tutmaq üçün özün gələrsən.

K. Amalyanı bu qəder çox, bu qəder ardıcıl danişan görməmişdi, qabaqlıqlara nisbetən nitqi də tamam dəyişmişdi, nese bir təkəbbür duyulurdu, bunu təkcə K. hiss etmədi, onun hər hərəkətinə bələd olan bacısı Olqa da sezdi. Olqa əlini qoynuna qoyub xeyli kənardə dayanmışdı, adəti üzrə qızları bir-birindən aralıydı, belini bükmüş, gözünü Amalyaya zilləmişdi, o isə yalnız K.-ya baxırdı.

— Yanılırsan, — K. dedi, — əgər fikirləşirsən ki, Barnabası gözləmeyim bəhanədir, bərk yanılırsan. İdarədə işimi yoluna qoymaq mənim en böyük, həm də yeganə arzumdur. Bu işdə də Barnabas mənə kömək edə bilər, başlıca ümidi onadır. Doğrudur, bir dəfə məni möyus edib, amma bu, daha çox mənim günahımdan olub, onunkundan yox; ilk anların çəşqinligindən belə alınıb, onda mən elə bilirdim ki, axşam gəzməyə çıxanda hər şeyi hell edəcəm, sonra isə məlum oldu ki, bu qeyri-mümkündür, alınası iş deyil və mən də hər şeyi onun ayağına yazdım. Buna ailəniz, özünüz haqqında söylənilən fikirler də təsir etdi. Daha hər şey arxada qalıb, məncə, sizi indi daha yaxından tanıyıram, siz hətta... — K. düşərli bir söz axtardı, lakin tapa bilmədiyindən ağlına gələnlə kifayətləndi, — siz bu kəndde indiyə qədər tanındığım adamların bəlkə də hamisindən rəhmlisiz. Amma sən, Amalya, məni yenə bir məsələdə haldan çıxartdırın, qardaşının qulluğuna pis baxmasan da, onun mənim üçün hansı əhəmiyyəti kəsb etdiyini qiymətləndirmərsən. Bəlkə sən Barnabasın işindən tam həl deyilsən, onda yaxşıdır, onda bağışlamaq olar, yox, əgər halisansa — mən daha çox buna inanıram — onda çox pis, çünkü bu o deməkdir ki, qardaşın məni aldadır.

— Özünü ələ al, — Amalya dedi, həl deyiləm, heç nə məni vadar edə bilməzdik, həl olum, dediyin kimi, rəhmliliyimizdən sənin yolunda bezi işlərə hazır olsam da, heç sənin xatirinə də məni vadar edə bilməzler. Qardaşının məsəlesi onun öz işidir, istəsəm də, istəməsem də, bu baredə orda-burda eşitdiklərimdən başqa heç nə bilmirəm. Olqa isə sənə geniş məlumat verir, çünkü o, qardaşının ezziz bacısıdır.

Ve Amalya aralandı, əvvəlcə ata-anasının yanına gedib onlarla nəsə piçıldı, sonra isə mətbəxə keçdi; gedəndə K. ilə vidalaşmadı, elə bil bilirdi ki, o burada hələ çox qalacaq, ona görə də sağıllaşmağa ehtiyac yoxdur.

## ON BEŞİNCİ FƏSİL

K. xeyli təəccübənlənib ayaq saxladı, Olqa qaqqıldayıb güldü, onu sobanın yanındaki oturacağa təref çəkdi, deyəsən, K. ilə burada oturmaq imkanı əldə etdiyinə görə, doğrudan da sevinirdi, lakin bu, qısqanlığın üstüne kölge sala bilmədiyi xəzif bir sevinc idi. Onun qısqanlığından, buna görə də hər cür ciddiyyətdən uzaq olmayı K.-ya ləzzət verdi; insanı cezb etməyən, amiranəlik duyulmayan, hürkək-hürkək dincələn israrlı mavi gözlərə heyranlıqla tamaşa etdi. Elə bil Fridanın, sahibənin xəbərdarlıqları onu çəkindirmək əvəzinə daha da diqqətli etmiş, zehnini, düşüncəsini daha da itiləşdirmişdi. K. Olqaya qoşulub güldü, çünki qız onun Amalyaya rəhmlı deməsinə yaman təəccübənlənmişdi, Amalyada ne xasiyyət desən tapmaq olardı, təkcə rəhmlilikdən başqa. K. başa saldı ki, terif əslində Olqanın payına düşür, lakin Amalya elə hökmü nəinki yanında deyilənin hamısını özünə götürür, hətta adam ister-istəməz üstünlüyü könüllü olaraq ona verməyə məcbur olur.

— Burası düzdü, — Olqa ciddi şəşib dedi, — hələ sən fikirləşdiyindən də düzdür. Amalya məndən də, Barnabasdən da cavandır, amma ailədə hər şeyi o həll edir, yaxşını da, pisi də; doğrudur, hamidan çox da altını özü çəkir, yaxşının da, pisin də. — Bu, bir az K.-ya mübarigəli göründü, axı Amalya indicə demişdi ki, qardaşının işlərinə qarışır, eksinə, Olqanın hər şeydən xəberi var. — Necə başa salıñ? — Olqa davam etdi. — Amalyanı nə mən, nə də Barnabas maraqlandırır; əslinə qalsa, ata-anamızdan başqa heç kəs onun vecinə deyil, gecə-gündüz onların qulluğunda durur, bir az qabaq ne istədiklərini soruşub mətbəxə, onlar üçün xörək bişirməyə getdi, onların xatirinə özünü zorlayıb ayağa durdu, çünki günortadan xəstələnib, ona görə də burda oturacağın üstündə uzanmışdı. Amma bizi vecinə almasa da, hər ikimiz ondan asılıyıq, sanki böyüyümüz odur, bütün məsləhətlərinə eməl etməyə hazırlıq, ancaq məsləhət vermir, bizi özüna yad sayır. Sən axı insanları tanıyırsan, yad ölkədən gəlmisin; sənəcə, məger həddən artıq ağılı deyil?

— Məncə, həddən artıq bədbəxtdir, — K. — dedi, — Barnabas çaparlıq edir, Amalya ona pis baxır, bəlkə də lap nifret eləyir, siz ikinizsə ona hörmət eləyirsiniz, bunu necə başa düşək?

— Barnabasin olinde bir peşəsi olsaydı, bu işdən çoxdan el çekərdi, heç özünü də xoşuna gəlmir.

— Məgər püxtələşmiş çekməçi deyil? — K. soruştı.

— Elədir, — Olqa cavab verdi, — hərədən Brunsvikin işinə yarayır, istəsə, gecə-gündüz işləyib çoxlu pul qazanar.

— Bəs niyə eləmir? — K. — soruştı. — Çaparlıqdan da bir dəfəlik canı qurtarardı.

— Çaparlıqdan? — Olqa təəccübə soruştı. — Elə bilirsiz bu işə qazanc dərdindən girib?

— Ola bilər, — K. — cavab verdi. — Axı özün dedin ki, iş xoşuna gəlmir.

— Gəlmeyinə gəlmir, amma bunun ayrı səbəbləri var, — Olqa dilləndi, — qəsr qulluğudur axı, hər nədirse, qəsr qulluğudur, en azı belə düşünürler.

— Neebəyəm, — K. soruştı, — buna da şübhəniz var?

— Bilirsin? — Olqa dedi, — əslində yox; Barnabas idarələrə giri bilir, özünə tay qulluqçularla oturub-durur, məmurların çoxunu uzaqdan görür, az-çox vacib məktublar alır, hətta dilcavabı çatdırılaşmış xəberləri də ona etibar edirlər, bunlar azdır bəyəm, belə cavan yaşında bu mərtəbəyə qalxmasına fəxr etməyə doyır.

K. başıyla razılığını bildirdi, daha evə qayıtməq barədə düşünürdü, sonra da soruştı:

— Öz livresi də varmı?

— Pencəyi nəzərdə tutursan? — Olqa soruştı. — Yox, onu Amalyatikib, hələ çapar olmamışdan qabaq. Amma yaralı yerinə toxunursan. Livre yox, çünki o heç qəsrin özündə də tapılmış, amma idarədən kostyum almazıdyı, söz də vermişdilər, lakin bu məsələdə qəsrdo çox long torponırlor, on pisi də odur ki, heç kos bu ləngliyin na demək olduğunu bilmir; bunu iki cür başa düşmək olar, ya işi yoluna qoymaq üzrədirilər, ya da onu heç başlamayıblar, ya da, ola bilsin, Barnabası hələ də sinaqdan çıxarmaq istəyirlər, bundan bir nəticəye də gəlmək olar ki, iş artıq qurtarıb, hansı səbəbdənse verdikləri razılığı geri götürübər və Barnabas heç vaxt ona çatası kostyunu almayıacaq. Bu barədə dəqiq bir şey öyrənmək mümkün deyil, olsa da, görək aradan xeyli keçsin. Burda bir məsələ gəzir, bəlkə eșitmisən: idarənin çıxartdığı qərarlar cavan qız kimi utancaq olur.

— Yaman dcyiblər, — K. bu sözləri Olqadan da ciddi qəbul etdi, — gözəl deyiblər, çıxarılan qərarların qızı ayrı oxşarlığı da olmalıdır.

— Belkə də, — Olqa dedi. — Doğrusu, bununla nəyə işaret etdiyini bilmirəm. Belkə tərifi nəzərdə tutursan. Amma idarə geyiminiə goləndə bu, Barnabasin yaralı yerlərindən biridir, bu her ikimizə aid olduğundan həm də mənim yaralı yerimdir. Özümüz özümüzdən havayıca soruşuruq: görən niyə almir. Lakin bu məsələ san deyən qədər də asan deyil. Götürək elə məmurları, onların, deyəsən, ümumiyyətlə, xüsusi geyimi olmur; bildiyimizə görə, Barnabasin idarələrinə görə məmurlar adı, ancaq qəşəng paltar geyirlər. Özün axı Klammı görmüsən. Əlbəttə, Barnabas nəinki məmurdur, heç aşağı təbəqədən də deyil və heç vaxt buna can atmır. Ancaq Barnabasin dediyinə görə, heç yuxarı təbəqədən olanların da, hərçənd ki elələrinə kənddə rast gəlmək qeyri-mümkündür, xüsusi geyimi yoxdur; evvəlcədən demək olar ki, bunun özü də müəyyən təsəllidir, amma yanlış təsəllidir, məgər Barnabas yuxarı təbəqəli qulluqçudur ki? Yox, ona nə qədər canımız yansa da, yuxarı təbəqədən olduğunu demək olmaz, elə bu kondo geliş, burda yaşaması ona bir sübutdur, yuxarı qatin qulluqçuları məmurlara nisbətən xeyli qapalı olurlar, bəlkə buna haqları da var, bəlkə doğrudan da bəzi məmurlardan yüksəkdə dururlar; buna çox misal gətirmək olar: az işləyirlər, Barnabasin söylədiklərinə görə bu gövdəli, güclü kişilərin dəhlizlərdə gəzisməsinin özü gözəl bir mənzəredir, Barnabas həmişə onların yanında tüyünür. Nə isə, qısaca demək olar ki, Barnabas yüksək qulluqçuların deyil. Amma hər halda onu xırda qulluqçuların hesab eləmək olardı, lakin onların xüsusi geyimləri var, heç olmasa aşağı, kənddə enəndə eyinlərində olur, xüsusi livre deyil, cürbecür növləri olur, ancaq paltarlarından o saat tanıyrısan ki, qəsrin qulluqçularıdır; sən axı belələrini mehmanxanada görmüsən. Geyimlərində en qabarlıq nəzəre çarpan odur ki, çox vaxt dar geyinirlər, kendli, ya da sənətçi belə paltarı ömründə eyninə götürməzdə. Hə, Barnabasin o cür paltarı yoxdur; buna görə nə xəcalət çekməyə dəyer, nə də ki, pişləməyə dözmək olar, amma bəzən, xüsüsile də qemli dəqiqələrdə — hərədən, çox gec-gec olsa da, Barnabasla mənim elə anlarım olur — adamın əli hər yerdə üzülür. Sonra özümüz özümüzdən soruşuruq: Barnabasin işi də qəsr qulluğudurmu; doğrudur, idarələrə gedir, amma görək idarə qəsrədim? İdarələr qosırın

nəzdində olsa da, görək Barnabasın girib-çıxa bildiyi həmin idarələrdirmi? Həmin idarəyə gəlir, lakin bu, təmİN bir parçasıdır, sonra maneələr başlayır, onların arxasında başqa idarələr dayanır. Bundan o yana getməyi Barnabasa qadağan edirlər, ediriərsə, deməli, gedə də bilməz, əger öz böyüklərini təpibsa, onlar da onu dirləyib geri yollayırsa, necə getsin? Bundan əlavə, orda həmişə adama göz qoyular, ən azı belə deyirlər. Lap irəli getsə də, xeyri nə olacaq, əger orda özünə bir iş tapmışsa və artıq adama çevrilirsa, xeyri nədir? Bu maneələri sərhəd kimi təsəvvür etmə, Barnabas da həmişə mənə belə deyib.

Maneələr ele onun getdiyi idarələrin özündədir; ancaq keçib-getdiyi maneələr de var, bunlar da indiyə qədər aşa bilmedikləri kimidir, eyni görkəmdə, eyni ölçüdə; ona görə əvvəlcədən güman etmək olmaz ki, bu sonuncu maneələrin arxasında Barnabasın indiyə qədər olduğu idarədən esaslı şəkildə fərqlənən başqa idarələr var. Bunu da ele həmin o qəmli anlarda düşünürsən. Şübə də başlayır öz işini görməyə, qəti özündən dəfə edə bilmirsən. Barnabas məmurlarla danışır, Barnabas məlumat alır, amma necə məmurdurlar, necə məlumatlardır? İndi də, dediyi kimi, onu Klamma veriblər, şəxsən onun özündən göstəriş alır. Hə, eślində bu da böyük şeydir, bu hətta yuxarı qulluqçulara nəsib olmur, adamı da ən çox qorxudan odur ki, böyük şeydir. Hətə özün fikirləş, birbaşa Klammın səren-camında olmaq, onuna ağız-ağıza danışmaq. Həqiqətən də belə-dirmi axı? Hə, eledir, bes yaxşı, Barnabas onda niyə şübhələnir ki, orda Klamm adıyla oturan məmur Klamm deyil?

— Olqa, — K. dilləndi, — zarafat eləmirsen ki?! Klammın sırsifetindən necə şübhələnmək olar, axı hamı onu üzdən tanır, mən özüm onu görmüşəm.

— Güman ki, yox, K., — Olqa dedi. — Zarafatlığına zarafat deyil, əksinə, ciddi sözüm, ciddi qayğılarımdır. Bunu sənə öz ürəyimi boşaldıb səninkini yükləmək üçün danışmiram, ona görə danışram ki, Barnabası soruştun, Amalya da mənə tapşırı ki, danışım, ona görə danışram ki, mesələdən agah olmaq sənin də xeyrinədir. Həm də bunu Barnabasın xatırına edirem, isteyirəm ona o qədər də böyük ümidi bəsləmeyəsən, o da sənin ümidişlərini doğrultmadıqdan onun əzabını çəkməsin. Çox həssas oğlandır; məsəlen, bu gecə gözünə yuxu getməyib, çünki sən dünən axşam ondan narazı

qalmışan; gərek demisən ki, Barnabas kimisinin sənə çapar gəndəriliñesi ürəyincə deyil. O sözlərdən sonra yuxusu ərşə çəkildi. Deyəsən, onun nələr çəkdiyini hiss etməmişən, qəsrin çaparları cırqoz olmamalıdır. Anıq ona asan deyil, özü də səninlə daha çətindir. Yəqin fikirleşirsen ki, çox şey tələb eləmirson, sən bura çapar xidməti barədə müəyyən hazırlı təsəvvürlə gəlmisən, tələbinin də həmin meyarla ölçürsən. Anıq bu xidmət haqqında qəsrde təsəvvür bambaşqadır, onların ilə səninkin düz gəlməz, lap Barnabas özünü bu xidmət yolunda qurban versə də, gəlməz, təessüf ki, hərdən olsa da, özünü qurban verməyə hazırlır. Əlbəttə, tabeçilik göstərmək lazımdır, buna heç kəs etiraz edə bilməz, amma gal görək onun gördüyü işlərin çapar qulluğuna doğrudan da bir damcı yaxınlığı varmı. Əlbəttə, sənin üzünə qayıdış şübhəsini deməz, heç şeyə yol vermək onun üçün öz varlığını dəfn eləmək, tabəliyində olduğunu güman etdiyi qanunları kobudcasına pozmaq olardı, ürəyindən keçənləri heç mənə də demir, bəzi şübhələrini mən ondan tumarla, öpüşə qoparıram, hələ onda da müqavimət göstərir, boy-nuna alımr ki, şübhə şübhədir. Amalyanın xasiyyəti onun da qanına hopub. Ən çox inandığı adam mən olsam da, çoxunu mənə də demir. Lakin hərdən bir Klamm haqqında səhbətimiz olur. Klammı hełə indiyə qədər görməmişəm, özün yaxşı bilirsən, Fridayla aramız sərindir, heç vaxt ona baxmağa imkan yaratmayıb, amma təbii ki, kənddə onu üzdən tanıyanlar, görənlər var, haqqında çox şey eşidiblər, həmin görüşlərdən, dedi-qodulardan, bezən yanış, yardımçı şahidlərdən müəyyən təsəvvür yaranıb və yəqin ki, əsas məqamlarda uyğun gelir. Anıq yalnız əsas məqamlarda. Çox vaxt bu təsəvvür dəyişir, hətta bəlkə Klammın həqiqi şəkildən də çox dəyişir. Kəndə girəndə bir görkəmdə olur, çıxanda ayrı görkəmdə, piva içməzden qabaq bir donda görünür, içəndən sonra ayrı donda, yatanda bir cür olur, duranda başqa cür, tek olanda bir şəkil alır, adamların içinde başqa şəkil, ona görə də burda bir şey başa düşülür, yuxarıda, qəsrde isə tamam ayrı şey. Ele kəndin öz içinde də böyük fərqlərə rast gəlirsən, hərə bir şey deyir, gah boyu fərqli olur, gah da duruşu, gah köklüyü düz gəlmir, gah da saqqalı, xoşbəxtlikdən yalnız geyimi barədə fikir birlüyü var: əynində həmişə eyni paltar olur, ətəyi yernən sürünən qara sürtük. Bütün bu fərqlərdə, əlbəttə, gizli bir şey yoxdur, niyəliyini qavramaq olur, hamısı onu görən adının həmin

anda ehval-ruhiyyəsindən, heyecanlanma dərəcəsindən, ümidiñin, yaxud moyusluğunun az-çoxluğundan asılıdır. Bunların hamisini mənə Barnabas necə söyləyibse, mən də sənə ele danışıram, bir de ki, adam özü şəxsən məsələnin birbaşa iştirakçısı deyilsə, elə bununla kifayetlənə bilor. Amma biz bilmərik ki, Barnabasın Klammıla doğrudan danışib-danışmaması onun üçün həyatı məsəledir, ya yox.

— Elə mənim üçün də, — K. dedi, sobanın yanındakı oturacaqda bir-birinə daha çox siğindilar.

Olqa yararsız xəberlərindən ehvalı pozulsa da, K. əsasən bir şeydə oxşarlıq gördü: o, burda elə adamlara rast gəlmüşdi ki, onların yaşantısı zahiren də olsa, özünüükünə bənzeyirdi, deməli, ona görə də bunlara qoşula və daha Frida kimi bir-iki məsələdə yox, bütün işlərdə onlarla razılığa gələ bilərdi. Doğrudur, Barnabasın xəber gotirəcəyinə olan ümidiñi tədrīcan itirməkdəydi, lakin Barnabasın vəziyyəti yuxarıda pisləşdikcə o, burda, aşağıda K.-ya daha doğma görünürdü. K. heç ağlına da getirməzdə ki, kəndin özündə bu cür, Barnabasla bacısında olduğu kimi, üzüntü, sixıntı ola bilmiş. Doğrudur, hət şey istənilən kimi aydınlaşmamışdı, bu deyilənlərin tərsi də ola bilərdi; Olqanın məsum varlığına heç cür aldanmaq, Barnabasın doğruluğuna ise inanmaq olmazdı.

— Klammın xarici görkəmi barədə məlumatlara, — Olqa sözünə davam etdi, — Barnabas yaxşı bələddir, çoxusunu özü toplayıb, tutuşdurub, hətta onu bir dəfə kənddə arabanın pəncərəsindən görüb, ya da ona oxşadıb, deməli, Klammı istənilən an tamiya biler, lakin qəsrəki idarələrdən birinə girəndə məmurların arasından kimisə ona göstərib deyiblər ki, Klamm budur; bəs bunu necə izah edəsən ki, Barnabas onu tanımayıb və sonra uzun müddət heç cür öyrəşə bilmeyib ki, həmin adam Klamm ola bilər? O adamın Klammın haqqındaki təsəvvürlərə nədə uyğun gelmədiyini Barnabasdan soruştanda cavab tapa bilmir, daha doğrusu, cavab verər, hətta qəsrəki həmin məmuru başdan ayağa təsvir də edər, lakin bu təsvir Klammı adətən gözümüzde canlandırdıqları təsəvvürlə tam uyğun gəlir. Deyirəm, yaxşı, Barnabas, bax nədən şübhələnirsən, özünü niyə üzürsən? Onda da özünü tamam itirir, qəsrəki həmin məmuranın əlamətlərini saymağa başlayır, özü də, deyəsən, təsvirdən çox, özündən çox uydurur, bundan başqa, lap xırda əlamətlərini də deyir, məsələn, böyük ədayla başını endirib razılığını bildirməsini, ya da yaxası-

açıq içiliyini, bunları da heç cür ciddi qəbul eləmək olmur. Klammın Barnabasla davranışlı, mənə, daha vacibdir. Bunu mənə tez-tez təsvir edib, sanki şəklini çəkib: Barnabası adətən, böyük idarə otaqlarından birinə aparırlar, amma bu, Klammın idarəsi deyil, ümumiyyətə, ayrılıqda heç kəsin otağı deyil. Bu otaq divardan divara çatan yegane hündür masayla iki yere bölünüb, bir hissəsi elə dardır ki, iki nəfər sürtünməden yanaşı yeriye bilməz, bu, məmurların otağıdır, digər hissəsi isə enlidir, burda xahişə gələnlər, tamaşaçılar, qulluqçular, çaparlar oturur. Masanın üstündə yan-yana iri-iri açıq kitablar düzülüb, çoxunun yanında da məmur dayanır və onlar həmin kitabları oxuyur. Lakin həmişə eyni kitabın yanında durmurlar, kitabları dəyişdirmek evəzinə özləri yerlerini dəyişirlər. Barnabas ən çox ona təəccüblənir ki, yerlerini dəyişəndə onlar bir-birinin yanından sürtünə-sürtünə keçirlər, hamısı da otağın darlığına görə. On tərefdə az qala masaya bitişik alçaq masacıqlar var. Onların arxasında mirzələr oturur, məmurlar istəyəndə diktə edir, onlar da yazırlar. Barnabas buna həmişə təəccüblənir. Məmür konkret əmr vermır. Heç bərkədən də diktə etmir, dediyini güclə eşidirsən, adama elə gelir ki, yene evvelki kimi oxuyur və hərdən elə-bələ piçıldır, mirzə də hamisini eşidir. Məmür çox vaxt elə astadan deyir ki, mirzə oturaqlı vəziyyətdə onu tuta bilmir, bu halda zomzunub ayağa qalxır, deyiləni alıb tezçə yerinə oturur və yazmasına davam edir, sonra bir də qalxır, bir də oturur. Necə qəribədir axı! Qəti anlamlası deyil. Bütün bunlara baxmaq üçün Barnabasın kifayət qədər vaxtı olur, çünki orda, tamaşaçılar otağında saatlarla, hətta bezen günlərlə dayanıb Klammın ona fikir verecəyini gözləyir. Klamm artıq onu görse də, Barnabas onun qarşısında düzəndə dayansa da, hələ bu heç nə demek deyil, çünki Klamm yene ondan üz dönderib kitaba baxa biler, Barnabası yene yerli-dibli unudar; belə şeylər tez-tez baş verir. Yaxşı, bu necə çaparçılıqdır ki, onu heç vəclərinə də almırlar? Barnabas seher-seher deyəndə ki, qəsrə gedəcək, üreyim ağrıyr. Gedilən bu yolun da, şübhəsiz, heç kəsə xeyri yoxdur, bu itirilmiş günün də, bu boş, mənasız ümidiñin də. Nə olsun axı? Çəkməçilik işi də bir yanda yiğilib qalıb, bu üzdən də Brunsvik tələsdirir ki, qurtarsın.

— Hə, yaxşı, — K. dedi. — Tapşırıq alana qədər Barnabas çox gözləməli olacaq. Belə şeyi başa düşməyə nə var?! Deyəsən, burda

işcidən çox, qulluqçu çalışır, hər adam hər gün tapşırıq ala bilməz, bundan gileylenməye deyməz, görünür, hamı belədir. Çox güman ki, əvvəl-axır Barnabas da tapşırıq alacaq, indiyə qədər mənim özümə iki məktub getirib.

— Ola bilsin, — Olqa dilləndi, — nahaq gileylenirik, xüsusilə də mən, hər şeyi ağızdan eşitmışəm, qız xeylağıyam, bəlkə də çox şeyi Barnabasdan fərqli başa düşürəm, o isə, ola bilsin, çox şeyi gizlədir. İndi isə eşit gör, məktub məsəlesi necədir, sənə gönderilen məktubları deyirəm. Bu məktubları o, Klammin özündən almır, mirzədən alır. İstənilən gündə, istənilən saatda, mirzə onu xatırlayan kimi yanına çağırır, ona görə də hamiya asan görünən qulluğu həddən ziyadə ağırdır, çünki Barnabas həmişə diqqətli olmalıdır. Bəlkə də Klammin bu işdən heç xəbəri yoxdur. Barnabas içəri girdənə o, kitabını oxuyur, hərdən bir də, bunu çox tez-tez edir, pensnesini təmizləyir, bəlkə də gözəcə Barnabasa baxır; çox mümkündür ki, pensnesiz də yaxşı görür, Barnabas buna həmişə şübhəylə yanaşır, sonra Klammin gözlərini yumur, sanki yatır və pensnesini də yuxuda təmizləyir. Bu arada mirzə elinin altında olan qovluqlardan, məktublardan axtarın birini sənin üçün tapır, bu heç də özünün yazdığı məktub olmur, zərfə baxanda görünür ki, orda itib-qalan köhnə məktublardandır. Əgər köhnə məktubdursa, bəs Barnabası niyə bu qədər gözlədirler? Elə səni də onun kimi? Lap elə məktubu götürək, məger o çıxdan köhnəlməyibmi? Bununla da Barnabası dile-dişə sakırlar ki, iş bacarmazdır. Amma mirzə öz işini yüngülləşdirir, məktubu Barnabasa verib deyir: Klammdan K.-ya, sonra da onu buraxır. Hə, Barnabas da intizarlı məktubu bağrına basıb nəfəsi təngiyə-təngiyə gelir evə, biz də indiki kimi burda, oturacaqda əyleşirik, başına gələnləri danışır, başlayıraq hər şeyi bitdə-bitdə təhlil etməyə, onun işinə, əməlinə qiymət verməyə ve axırdı görürük ki, təqribən heç nə əldə etmeyib, əldə etdikleri də xeyli şübhəlidir. Barnabas da məktubu götürüb qoyur bir qırğa, sahibine çatdırmağa da hevəsi olmur, bundan sonra heç yatmaq da istəmir, girişir çəkməçiliyə, bütün gecəni kətilin üstündə oturub əlləşir. Vəziyyət bu cürdür, K., bax budur mənim sırrım, Amalyanın onu bilmək istəməsinə daha heyrətlənmirsən, yox?!

— Bəs məktub? — K. soruşdu.

— Məktub? — Olqa tekrarladı. — Müəyyən vaxt keçəndən sonra Barnabası dinc oturmağa qoymuram, bəlkə də aradan günlər, həf-

tələr ötür, nəhayət, məktubu götürüb gedir ki, yerinə çatdırırsın. Belə məsələlərdə sözümüzən çıxmır. Danışdıqlarından aldığım ilk təessüratı dəf edəndən sonra əslində mən özümü ələ ala bilirəm, o isə, görünür, çox şey bildiyindən bunu bacarmır. Ona görə də hərdən irad tuta bilirəm: “Barnabas, de görək axı ne istəyirsen? Hansı yüksəlik yoluna, hansı amacın eşqinə düşmüsən? Bəlkə elə sıçrayış etmek istəyirsen ki, bizi yerli-dibli unudasın? Məqsədin budur bəyəm? Yoxsa, mən havayı yerəmi düşünürəm, axı əslində başa düşə bilmirəm, niyə indiyə qədər qazandıqlarından bu cür narazisan? Hələ boylan etrafına bax, gör qonşulardan bu zirvəyə çatan olubmu? Doğrudur, onların vəziyyəti bizimkinə bənzəmir, öz təsərrüfatlarını atıb getməyə əsasları yoxdur, ancaq elə müqayisəsiz də görmək olar, işin əla gedir. Ortada manəələr, ümidsizlik, peşmançılıq var, lakin bu o deməkdir ki, sənə heç nə bağışlamayaçaqlarını, hər xırda şeyi özünün qazanmamı olacağımı əvvəlcədən bilmirdik?! Başını uca tutmaq üçün ele bir səbəb də bu olmalıdır, daha simsirığını sallamağa yox ki! Sən həm də bizim üçün əlləşib-vuruşmursanmı? Sənin üçün bunun mənası yoxdur bəyəm? Məger bu sənə yeni güc vermir? Sənin kimi qardaşım olduğuna görə özümü xoşbəxt saymağım, təkəbbürlü gəzməyim sənə qol-qanad vermir bəyəm? Doğru sözümüzür, məni məyus edirsin, qəsrədəki uğursuzluqlarına görə yox, sənde müşahidə etdiyim bu hallara görə. Sənə qəsrə getməyə ixtiyar veriblər, idarələrin daimi qonağısan, gününən çoxunu Klamm ilə bir otaqda keçirirsən, hamının tanıldığı çaparlardan birisən, bu gün-sabah idarə geyimin olacaq, vacib məktubları sən paylayırsan; bunnuların hamısı səninə bağlıdır, sənə bu boyda ixtiyar veriblər, sənə enirsən, kəndə, qucaqlaşış sevincdən göz yaşı axıtmaq əvəzinə, məni görən kimi nitqin tutulur, qol-qanadın yanına düşür. Heç nəyə inamın qalmayıb, səni özünə çəkən yalnız çəkməçilikdir, gələcəyimizin təminatı olan məktubu da sahibinə çatdırırsan”. Onunla beləcə danışram, gecə-gündüz yorulmadan təkrar edəndən sonra köksünü ötürüb məktubu götürür, gedir. Amma çox güman ki, ona təsir edən mənim sözlərim olmur, sadəcə nəsə onu qəsrə doğru çəkir, ancaq tapşırığı yerinə yetirməmiş ora getməyə ürek eləmir.

— Dediklərində sən də haqlısan axı, — K. dilləndi. — Adam mat-məettəl qalır, hamısını dübbədüz başa düşmüsən. Qəribədir, necə də aydın düşünürsən!

— Yox, yanılırsan, görünür, mən də onu beləcə yanıldırıram.

Neyə nail olub axı? İdarəyə girməyə ixtiyarı var, amma deyəsən, heç idarə də deyil, sadəcə onun önodasıdır, bəlkə heç o da deyil, bəlkə də əsil idarəyə girməyə ixtiyarı olmayanların saxlandığı adicə bir otaqdır. Klammalı danışır, amma görək bu, Klammdırnu? Kim bilir, bəlkə, az-çox Klamma oxşayanlardan biridir? Bir az da dərinə gedilsə, bəlkə az-çox Klamma oxşayan mirzelerdən biridir, bəlkə çalışır ona daha çox oxşasın, bəlkə onun kimi mürgüleyib xəyalala dalmaqla özünü mataha mindirir. Xasiyyətinin bu yerini yamsıla-  
maq o qəder də çətin deyil, çoxları ona cəhd edir, başqa əməllərini təqliddə isə, təbii ki, acizdirler. Tez-tez görüşünə can atdıqları, lakin buna nadir hallarda nail olduqları Klamm kimi bir adam insanların təsəvvüründə gündə bir şəkil alır. Məsələn, onun burda Momus adlı bir kənd mirzəsi var. Hə? Tanıyırsan? Elə o da adama yovuşmazın biridir, amma mən onu bir-iki dəfə görmüşəm. Cavan, sağlam göv-  
dəli oğlandır, hə! Yəqin, heç Klammalı oxşarlığı da yoxdur. Lakin kənddə elə adam taparsan ki, and içib deyər, Momus Klammdır ki, Klammdır. İnsanlar beləcə özləri özlərini çasdırır. Deyirsən, qəsrde ayri cür olsun? Kimse Barnabasa çatdırıb ki, həmin memur Klammdır, doğrudan da hər ikisinin arasında bir oxşarlıq var, amma Barnabas bu oxşarlıqla həmişə şübhəylə yanaşır. Hadiseler də şübhəsinin doğruluğunu təsdiq edir. Klamm burda, həminin girib-çıxdığı otaqda, başqa məmurların arasında karandaşı qulağının dibinə qoyub vur-nuxarmı heç? Axı qəti inanılası deyil. Barnabas hərdən kefi durulanda uşaq kimi deyir: məmur Klamma clə oxşayır ki; öz idarəsində, yazı masasının arxasında otursayıdı, qapının üstündə onun adı yazılısaydı, mən özüm də buna şübhə etməzdim, uşaqlığına uşaqlıqdır, ancaq anlamaq olur. Əslində ən anlaqlısı da o olardı ki, Barnabas qəsrde olanda ordakılardan öyrənəydi, görəydi vəziyyət əslində nə yerdir; dediyinə görə, otağa həddən çox adam toplaşır. Onların məlumatı sorğusuz-sualsız Klammı Barnabasa göstərən memurun dedikləri qədər etibarlı olmasa da, bu müxtəliflikdən ən azı nəse bir işq ucu, müqayise nöqtəsi tapmaq olardı. Bu mənim ağlıma gelmeyib, Barnabas fikirləşib tapıb, ancaq onu irkişaf etdirməyə cəsarəti çatır; naməlum qayda-qanunları istəmədən pozmayı ilə yerini itirəcəyin-  
den qorxduğuna görə heç kəsi dindirməyə ürək eləmir, heç yerde dinclik tapa bilmir; əslində bu acinacaqlı hürkəkliyi təsvirləri ilə müqayisədə onun vəzifəsini daha da parlaqlaşdırır. Əger ağızını açıb

ölüçə bir sual verməyə ürək eləmirsa, görə onda ordakıların hamisi ona necə şübhəli, necə qorxunc görünür. Bunları düşünəndə özümü suçlandıram ki, buraxmışam onu tək-tənha o yad otaqlara və gör iş nə yerə çatıb ki, belə bir ciyərlili oğlan qorxudan orda tir-tir titreyir.

— Mənə, burda əsil mətləb üstə gəlirsən, — K.-dedi. — Məsələ də ondadır. Bu danışqlarından sonra mənə elə gelir, hər şeyi aydın görürəm. Belə bir iş üçün Barnabas çox cavandır. Onun dediklərinin heç birini ciddi qəbul etmek olmaz. Yuxarıda qorxudan özünü itirdiyinə görə heç neyə fikir verə bilmir, buna görə də onu hər hansı bir xəbəri çatdırmağa məcbur edəndə yalnız dolaşıq nağıl alınır. Mən buna təəccüblənmirəm. Üsul-idarəyə sitayış buradakılara ana bətnində gelir, bütün ömrünüz boyu müxtəlif yollarla, müxtəlif səmtlərlə qanınızla işlədirilir, özünüz də bacardığınız qədər buna kömək edirsiniz. Lakin mən əslində bunun əleyhinə deyiləm; üsul-idarə yaxşıdırsa, ona niyə sitayış etməyəsən. Amma görək onda kəndin hüdudlarından qıraqa çıxmamış Barnabas kimi təcrübəsiz ana səvisini götürüb qəsərə göndərməyəsən, sonra da ondan mötəbər məlumat toləb etməyəsən, hər sözünü tövbə kəlməsi kimi qəbul etməyəsən, şəxsi həyatını, xoşbəxtliyini həmin sözün necə səslənməsindən asılı saymayaşan. Bundan yanlış heç nə ola bilməz. Əlbəttə, mən də, lap elə sənin kimi, onun ucbatından çəşib qalmışam, neinkı ona ümid bəsləmişəm, hətta müeyyen meyusluğa düçər olmuşam, hər ikisi də onun sözlerinə görə, heç birinin də, demək olar, əsası olmayıb. — Olqa susmuşdu. — Səni qardaşına olan inamdan döndərmək, — K. dedi, — mənə o qədər də asan olmayacaq, çünkü Görürəm, onu həddən ziyadə istəyirsin və ondan çox şey gözləyirsin. Neynək, qoy olsun, ən azı sənin sevginin, ümidişərinin xatirinə. Bir özün fikir ver: yenə nəsə sənə mane olur, nə olduğunu mən də bilmirəm, lakin Barnabasin eldə cədə bilmədiklərini, ancaq həyatda bəxş olunanları dərk etməyə mane olur. Ona idarələrə, ya da sənin dediyin kimi, önodaya getməyə ixtiyar veriblər; yaxşı qoy önodə olsun, amma hər halda orda insanı ireli aparan qapılar var, məhərətin çatırsa, keçə bili-cəyin maneələr var. Məsələn, mənim kimisine bu önodə da hələlik ən alınmaz qala kimidir.

Barnabasin orda kimlə danışdığını bilmirəm, bəlkə həmin mirzə ən aşağı təbəqəli qulluqçularndandır, amma lap aşağı da olsa, onun vasitesilə o birilərinə çatmaq olar, lap o birisinə çatmasan da, heç

olmasa, adın deyər, elə adını deyə bilməsə de bunu edə bilən bir başqasını nişan verər. Yalançı Klammla gerçek Klammın arasında hər halda bir fərq olar; belə oxşarlığı Barnabasin həyecandan qamaşmış gözləri görə bilər; həmin adam ən aşağı məmər ola bilər, bəlkə də heç məmər olmasın, amma hər halda həmin masa arxasında bir iş görür axı, qarışındakı iri kitabdan nəsə oxuyur axı, mirzəsinə nəsə piçildiyir axı, o qədər vaxtda nəsə düşünür axı, heç olmasa bir dəfə Barnabasa baxır axı, lap bunların hamısı doğru olmasa da, hərəkətləriylə heç nə deməsə də, onu kimse ora qoyub axı və bunu hansı bir məqsədləsə edib axı. Bütün bunlarla demək isteyirəm ki, ortada nəsə olmalıdır, Barnabasa hardasa imkan yaradıblar, cüzi də olsa, yaradıblar və o, şübhə, qorxu, ümidsizlikdən başqa, heç nəyə nail olmayıbsa, özünün günahıdır. Bu fikirlərimdə mən hələ ən əlverişsiz vəziyyəti nəzərdə tuturam, amma çox güman ki, heç belə də deyil. Çünkü məktublar əlimizdədir, hərçənd ki mən onlara o qədər də inanıram, ancaq hər halda Barnabasin sözlərindən çox inanıram. Qoy lap köhnə, əhəmiyyətsiz məktublar olsun, saysız-hesabsız, dəyərsiz məktub qalağından götürülmüş, içinde heç bir mənə olmayan, yalançı bülbüllərin bazarlıarda istənilən adamın taleyini söyləmək üçün dimdikləyiç çıxardığı kağız qalağından olsun, fərgi yoxdur, qoy lap bu cür olsun, amma həmin məktubların mənim işimlə ən azı müəyyən bağlılığı var; xeyrime olmasa da, o məktublar mənə göndərilib axı, kəndxudanın, arvadının təsdiqinə görə, onlar Klammın öz əliylə hazırlanıb, yəne kəndxudanın dediyinə görə, onların şəksi, bir az da dumanlı, ancaq hər halda böyük əhəmiyyəti var.

— Bunu sənə kəndxuda dedi? — Olqa soruşdu.

— Bəli, — o dedi, — K. cavab verdi.

— Bunu Barnabasa danışaram, — Olqa tələsik dilləndi, — onu xeyli ürəkləndirər.

— Ona ürəklənmək lazımlı deyil, — K. dedi, — Barnabası ürəkləndirmək o deməkdir ki, haqlıdır, işini də elə indiyəqəderki yolla davam etdirsin, amma elə mehz bu yolla heç nəyə nail ola bilməyəcək. Gözləri bağlı adamı ha ürəkləndir, bir şey görəcək ki? Yalnız dəsmalı götürəndən sonra görə bilər. Barnabası ürəkləndirmək yox, ona kömək etmək lazımdır. Bircə şeyi yadında saxla: orda, yuxarıda ucu-bucağı bilinməyən üsul-idarə mövcuddur, bura gələnə qədər elə bilirdim, bu barədə az-çox təsəvvürüm var, görürsən, lap körpə uşaq

təsəvvürüdür, hə, nə isə, deməli, idarə mövcuddur, Barnabas da ona qarşı çıxır, heç kəs yox, zavallı Barnabas, özü də təkcanına, bütün ömrü boyu idarənin qaranlıq bucaqlarının birində büzüşüb qalsa, böyük şeydir.

— Elə fikirləşmə ki, K., — Olqa dedi, — Barnabasin öhdəsinə götürdüyü vəzifənin ağırlığını dərk etmirik. Üsul-idarəyə nə qədər desən ehtiramımız var, bunu özün demisən ki!

— Lakin yanlış ehtiramdır, — K. dedi, — yerinə düşməyen ehtiramdır, belə ehtiram onun mahiyyətini dəyərsizləşdirir. İdarəyə girmə hüququndan elini yanına salıb bütün günü orda oturmaq kimi istifadə edirsə, ya da bayaq qarışında titrədiyi adamları aşağı enəndə yamanlayıb cılızlaşdırırsa, yaxud da məktubları, ona etibar olunmuş xəberləri məyusluqdanmı, yorğunluqdanmı elə o saat sahibinə çatdırımırsa, daha bunun harası ehtiram oldu? Mənəcə, daha buna ehtiram demek olmaz. Tənbehim hələ bununla bitmir, bir ucu da sənə çatır, Olqa; gərək sənin də payını verəm. Üsul-idarəyə ehtiram bəslədiyini söyləsən də, belə gənc, zəif, iradəsiz adamı qəsrə göndərmisən, ya da ən azı gedişinə mane olmamışan.

— Sənin tənbehini, — Olqa dedi, — çoxdan özüm-özümə edirəm. Əslində ona görə yox ki, Barnabası qəsrə göndərmisəm, bunu mənə irad tutmaq olmaz, onu mən göndərməmişəm, özü gedib, ancaq gerək bütün vasitələrə: gücə, hiyləyə, şirin dilel el atıb onu bu yoldan saxlayaydım. Gərək saxlayaydım, ancaq bu gün həmin o gün, onun ilk addım günü olsayıd ve Barnabasin, ailəmizin dərdini o vaxtkı və bugünkü kimi duysaydım, Barnabas da bütün cavabdehliyi, bütün təhlükəni gözünün altına alıb təzədən gülümşəsəydi, getmək üçün yaxasını yüngüləcə əlimdən qurtarsayıd, bu arada qazandığım təcrübələrə baxmayaraq, yəne də saxlaya bilməzdim, mənə elə gəlir ki, mənim yerimdə olsan sən də belə edərdin. Dərdimizdən xəberin yoxdur, ona görə də biza, ilk növbədə də Barnabasa qarşı haqsızlıq edirsən. O vaxt ümidişim bugünkündən çoxuydu, lakin əslində elə o vaxt da çox deyildi, dərdimizsə başdan aşırı, elə bu gün də aşır. Məger, Frida haqqımızda heç nə daşımayıb?

— Hərdən işarə vurub, — K. dedi, — amma dəqiq heç nə deməyib; ancaq adınız çəkilən kimi dik atılır.

— Bəs sahibə də heç nə damışmayıb?

— Yox, heç nə.

— Heç kəs, heç nə?

— Heç kəs, heç nə.

— Əlbətə, kim nə danışa bilərdi. Hərə bir şey bilir, kimisi düzünü, onu da eşidibse, kimisi hardansa götürdüyü, çox vaxt da özündən uydurduğu dedi-qodunu. Xeylisi də haqqımızda daha çox düşünür, nəinki danışır, əslində heç kəs danışmir, belə şeyləri dilə getirmək-dən qorxurlar. Düz də eləyirlər. Demək çox çətindir, hətta sənin özünə də, K., çox ola bilsin ki, eşidəndən sonra çıxıb gedəsən, sənə na qədər az aidiyiyatı olsa da, bizdən bir daha xəber tutmaq istəmə-yəsən. Onda da səni itireceyik, açıq etiraf edim ki, indi sən menim üçün Barnabasın bu vaxta qədərki qəsr qulluğundan da qiymatlısən. Qoy olsun, bu ziddiyyət axşamdan məni üzür, xəber tutmağın yax-şıdır, yoxsa vəziyyətimiz haqqında təsəvvürün olmayacaq və Barnabasa ədaletsiz yanaşacaqsan, bu da məni hər şeydən çox ağrıda biler; tam, lazımı razılığa gəlməsək, sən bize nə kömək edə, nə də bizim əlahiddə yardımımızı ala bilərsən. Ancaq bir məsələ də qalır: De görüm, bilmək istəyirsəm?

— Niyə soruştursan ki? Vacibdirse, istəyirəm; ancaq niyə soruştursan axı?

— Vasvasılıqdan, — Olqa dedi. — Səni də bizim oyuna qatacaqlar, suçu-suçsuz, əslində heç Barnabasın da suçu yoxuydu.

— Tez ol, danış, — K. dedi, — mən qorxan adam deyiləm. Siz qadınlar öz qorxaqlığınızla məseləni daha da pisləşdirirsiniz, oldu-ğundan da pis.

## AMALYANIN SİRİ

— İndi özün hökm ver, — Olqa dedi, — əslində çox sadə səslənir, necə böyük məna kəsb edə bilecəyini o saat başa düşmək olmur. Qəsrə sanlı bir məmər var, adı Zortnidir.

— Haqqında eşitmışəm, — K. dedi, mənim bura çağırılmağında iştirakı olub.

— İnanmiram, — Olqa dilləndi, — Zortini heç vaxt adam içəinə çıxırmır. Zordin ilə, o, “d” ile yazılır, sehv salırsan ki?

— Haqlısan, — K. cavab verdi, — mən dediyim Zordinidir.

— Hə, Zordini tanımış çalışqan məmurlardandır, haqqında çox danışırlar; Zortini isə, eksinə, camaat içəinə çıxan deyil, çoxlarına

yaddır. Onu birinci və axırıcı dəfə gördüyüm üç ildən çox olar. İyilişin üçüydü, yanğınsöndürənlərin bayramı idi, qəsrə iştirak edirdi, kəndə təzə nasos bağışlamışdı, həm də yanğınsöndürənlərin işi ilə məşğul olan Zortini (belkə burda kimisə əvəz edirdi, çox vaxt məmurlar bir-birini əvəz edir, ona görə bu və ya digər məmərən daimi vəzifəsini öyrənmək həmişə çətinlik töredir) nasosun təqdimində iştirak edirdi; təbii ki, qəsrən başqaları da gəlmişdi, məmurlardan, qulluqçularından, Zortini də xasiyyətinə uyğun lap arxa cərgədə dayanmışdı. Alçaqboylu, zəif cüssəli, qayğılı adamdır; onu görünənlərin hamisinin nəzər diqqətini, ümumiyyətlə, cəlb edən o idi ki, qırışlar almında şirin açmışdı, hələ qırıxı addamasa da, qırışların sayı-hesabı yox idi, hamısı da yelpik kimi burnunun kökündən alınına ciğirlənmişdi, mən ömrümde belə şey görməmişdim. Hə, deməli, bayram başlandı. Amalyayla mən bir neçə heftəydi ki, buna hazırlaşdıq, bayram paltarlarımızın bir hissəsi təzə tikilmişdi. Amalyanın paltarı xüsüsile gözəl idi, ağ köynəye ön tərəfdən qırçın düzülmüşdü, qırçınlar bir-birinin üstündən cərgələnmişdi, anam öz qırçınlarının hamisini çıxarıb ona vermişdi, mənim əməllicə paxılığım tuturdu, bayram qabağı az qala bütün gecəni ağladım. Yalnız səhər tezden “Körpüyə” meyxanasının sahibəsi bizi baş çəkməyə geləndə...

— “Körpüyə” meyxanasının sahibəsi? — K. soruştı.

— Bəli, — Olqa dedi, — bizimlə çox yaxın idi, deməli, gəldi. Baxan kimi də dedi ki, Amalya qəşəng bəzənib, ona görə də məni sakitləşdirmək üçün Bohem qranatından olan boyunbağısını çıxarıb mənə verdi. Çöle çıxacıxdə Amalya qarşımızda dayanmışdı, hamımız ona hayıl-mayıł olmuşduq, atam özünü saxlaya bilmedi: “Dedik-lərimi unutmayın, Amalya bu gün özünə nişanlı tapacaq”, he, elə bu vaxt özüm də bilmirəm niyə, yeganə bəzəyimi, boyunbağımı çıxarıb Amalyanın yaxasından asdım, mendə paxılıqdan daha eser-əlamət qalmamışdım. Deməli, onun qəlebəsi önünde səcdə etdim, mənə elə gəldi ki, çoxları onun qarşısında səcdə etməlidir, onda bizi məstunlaşdırın, belkə də o idi ki, Amalya həmişəkindən qəşəng görünürdü, əslində isə gözəl deyildi, lakin qəmli baxışları — o vaxtdan indiyə qədər həmin baxışlar dəyişməyib — başımız üstündən ötüb hardasa qərar tuturdu və doğrudan da istər-istəməz qarşısında səcdə qılınmalı idi. Bunu hamı görürdü, hətta bizi aparmağa gələn Lazemanla arvadı da.

— Lazeman? — K. soruşdu.

— Bəli, Lazeman, — Olqa dedi. — Axi biz onda hörmət-izzət sahibidik, bayram bızsız nə başlaya, nə də yaxşı keçə bilərdi, çünki atam yanğınsöndürənlərin başçıları arasında üçüncü adam idi.

— Yəni atan elə gümrahıydı ki? — K. soruşdu.

— Atam? — Olqa təkrarladı, sanki deyiləni tam başa düşməmişdi.

— Üç il əvvəl o, xeyli cavayıdı; məsələn, mehmanxana yanmaq istəyində məmurlardan birini, o ağırlıqda Qalateri dalına alıb qaça-qaça çöle çıxarmışdı. Mən özüm də ordadım, doğrudur, yanğın təhlükəsi yoxuydu, yalnız sobanın yanına düzülmüş quru odun tüstülənməyə başlamışdı, Qalater da qorxub pəncərədən köməyə çağırılmışdı; yanğınsöndürənlər tələsik özlərini yetirdilər, odu söndürmələrinə baxmayaraq, atam onu dalına alıb bayırə çıxartdı. Hə, Qalater elə adamdır ki, yerindən güclə tərpenir, belə hallarda ehtiyati əldən vermır. Bunu yalnız atamın xatirinə danışıram, aradan cəmi üçcə il də keçməyib, indi isə bax gör, nece oturub. K. yalnız indi gördü ki, Amalya otağa qayıdib, xeyli aralı ata-anasının masasının yanını kəsdirib yel tutmuş qollarını tərpədə bilməyən anasını yedirdir və tez-tez de atasına deyir ki, bir az dözsün, anasıyla qurtaran kimi gəlib onu yedirəcək. Lakin bu xəberdarlığın qəti xeyri olmadı, kişinin şorbanı içmək həriliyi onu yedi, bədəninin zəifliyinə baxmayaraq, çalışdı ki, şorbanı qasıqla hortlatşın, ya da boşqabı başına çəksin, ancaq nə bunu bacardı, nə də o birisini, hirsənib donquldandı, çünki qasıq ağızına çatana qədər yolda boşalırdı, boşqabı başına qaldırmaq istəyində isə ağızına çatdırıa bilmirdi, sallaq bişələri şorbaya batırdı, sonra da hər yandan süzülüb yerə töküldü.

— Cəmi üçcə ilin içinde bu hala düşüb? — K. soruşdu, lakin səsində qocalara, aile masasına yaziqliqdan çox, ikrəh vardi.

— Üç ilin içinde, — Olqa ağır-agır dilləndi, — ya da, dəqiq desək, bayram günü bir-iki saatın içinde. Bayram kəndin qənşərindəki bulağın yanında, çəmənlikdə keçirdi, biz ora çatanda yaman basabasıydı, qonşu kəndlərdən də gələn çoxuydu, səs-küydən ağız deyəni qulaq eşitmirdi. Atam bizi əvvəlcə nasosun yanına apardı, onu görəndə sevindiyindən güldü, bu yeni nasosla elə bil kişiyyə dünyani bağışlamışdilar, onu əliylə yoxlayıb qurğusunu bize başa saldı, başqalarının səhbətə qarışmasına, etirazına qəti dözmürdü; nasosun altına baxmaq lazımlı gələndə hamımız əyilməli, az qala sürünbə altına girməli

olurduq; bu işden boyun qaçıran Barnabasa, hətta bir-ikisini iliştirdi də. Yalnız Amalya nasosla maraqlanmırıldı, bəzənib-düzənib dübbədüz dayanmışdı yanında, heç kəs də ona söz deməyə ürək elemirdi, hər-dən yanına qaçıb qoluna girirdim, ancaq o yene də susurdu. Bu gün də izah edə bilmirəm ki, necə oldu nasosun yanında bu qədər dayanmış, atam ordan aralananda isə Zortinini gördük, deyesən, bayaqdan nasosun qulpuna söykənib durubmuş. Burda, doğrudan da səs-küy vardi, hələ bayramların heç birində belə dəhşətli səs-küy olmamışdı. Qəsr yanğınsöndürənlərə bir neçə musiqi borusu bağışlamışdı, qəribə aletlərdi, azca güc sərf etməklə, hətta uşaq da ən çətin səsləri çıxara bilərdi; həmin səsləri eşidəndə elə bilirdin, türklər gəlib, meydandadır və buna qəti öyrəşmək olmurdu, hər dəfə üfürəndə diksinirdin. Borular tezə olduğundan hər kəs özünü sinamaq istəyirdi və bu el şənliyinə görə heç kəsin xətrinə dəymirdiler. Elə bizim dövrümüzə də — bəlkə günahkar Amalyaydı — bu çalğılılardan bir neçəsi toplaşmışdı; ağlımı başına yığmaq sən deyən qədər də asan deyildi, bundan əlavə, atam bizdən əl çəkmirdi, isteyirdi, elə bir gözümüz nasosda olsun, biz də əsas fikrimizi ona yönəltdiyimizdən hələ indiyə qədər tanımadiğimiz Zortini uzun müddət diqqətdən kənardə qalmışdı. “Zortini ordadır”, — Lazeman atamın qulağına piçildədi, mən də yanlarında daydım. Atam ikiqat olub baş əydi, həyəcanla bize də işarə verdi ki, təzim edək. İndiyə qədər onu tanımasa da, atam Zortiniyə yanğınsöndürmə işinin əsil mütəxəssisi kimi çoxdan hörmət bəsləyirdi və tez-tez evdə ondan danışındı, buna görə də onu indi üzdən görmək bizim üçün hem gözlenilməz, hem də vacib idi. Amma Zortini bize məhəl qoymurdu — onun xasiyyətində bele şey yoxuydu, ümumiyyətlə, əksər məmurlar camaat içinde heç kəs yovuşmur — həm də yorğun idi, onu burda saxlayan təkcə vəzifə borcuydu; özünü bu şəkildə dərtib vəzifəsini gözə soxanların hamısı heç də pis məmür deyil; başqa məmurlar, başqa qulluqçular burda olmalarından istifadə edir, camaatla qaynayıb-qarışırı; o isə nasosun yanından aralanmır, hansı xahişləsə ona yaxınlaşmaq, yarınmaq istəyənləri susqusu ilə özündən kənarlaşdırırı. Ona görə də elə alındı ki, bize lap gedən-gec diqqət yetirdi.

Yalnız ehtiramla qarışında baş əyəndə, atam üzürxahlıqla ona dil-ağız eləyində biz tərəfə baxdı, hamımızı sira ilə yorğun-yorğun nəzərdən keçirdi; sanki birimizin yanında digərimizin olduğunu

heyif silənirdi, axırdı gözünü Amalyanın üstündə dayandırıldı, başını qaldırıb onun üzünə baxdı, çünkü qız ondan bir boy ucaydı. Kişi duruxdu, dəstəyin üstündə hoppanıb Amalyaya yaxınlaşdı, əvvəlcə bizi heç nə başa düşmədik, atamın göstərişiyələ ona yaxınlaşmaq istədik, lakin Zortini əlini qaldırıb bizi saxladı, sonra işarə verdi ki, gedək. Daha heç nə olmadı. Sonra başladıq Amalyaya sataşmağa ki, doğrudan da özünə nişanlı tapdı, heç nə başa düşmədən bütün günү belecə əyləndik; ancaq Amalya həmişəkindən də qaradınmaz olmuşdu. "Zortiniyə əməllicə-başlıca vurulub", – adı vaxtlarda kobudluq edən, Amalya təbiətli insanları başa düşməkdə çətinlik çəken Brunsvik dilləndi; ancaq bu dəfə dedikləri bize gerçek göründü; ümumiyyətlə, bütün günü dəcəllik elədik, gece yarısı eve qayıdanda hamımız, lap Amalyanın özü də qəsrən getirilmiş şirin çaxırdan məst olmuşduq.

– Bəs, Zortini? – K. soruşdu.

– Hə, Zortini, – Olqa dedi, – Zortinini şənlikdə tez-tez gördüm, hər dəfə yanından ötəndə baxırdım ki, nasosun üstündə oturub; ta qəsrən araba gəlib onu aparana qədər əllerini sinəsində çarpazlayıb yerindən tərəpənmedi. Heç məşqlərə də yaxın durmadı, atamsa Zortinin ona baxacağı ümidiylə dəridən-qabıqdan çıxıb bütün yoldaşlarını arxada qoydu.

– Sonra bir ses-soraq çıxmadi? – K. soruşdu. – Deyəsən, Zortiniyə yüksək ehtiramın var axı?

– Elədir, var, – Olqa dedi, – hə, səs-soraq çıxdı. Səhərisi gün tezəndə bizi yuxudan Amalyanın qışkırtısı oyadı, o biriləri təzəcə yatağa girmişdilər, lakin mən tamam aylmışdım, ona görə də Amalyanın yanına qaçdım. Pencərənin qarşısında dayanmışdım, əlində məktub vardı, naməlum bir kişi onu pencerədən içəri ötürmüdü, indi də aşağıda cavab gözləyirdi. Məktub qısaydı, Amalya onu çoxdan oxumuşdu və indi əlində tutmuşdu; elə bil qızın qolları sıñib yanına düşmüşdü, onun bu cür yorğun görkəmini, bilirsən, necə xoşlayıram?! Yanında diz çökdüm, məktubu oxudum. Yenice qurtarmışdım ki, gözəci mənə baxdı, məktub tutduğu əlini ağır-agır qaldırdı, ancaq nə qədər elədisə, oxuya bilmədi, onu tike-tike edib çöldəki kişinin sıfətino çırpdı və pəncərəni bağladı. Gələcək taleyimizi həll edən də cələ bu səhər oldu. Mən ona tale həll edən deyiləm, əslində isə qabaqkı günün hər anı beləcə tale həll edən olmuşdu.

– Bəs, məktubda nə yazılmışdı? – K. soruşdu.

– Hə, burasını danışmadım, – Olqa dedi. – Məktubu Zortini alqırmızı boyunbağlı qızə göndərmişdi. Məzmununu dəqiq çatdırı bilməyəcəyəm. Təlob edirdi ki, mehmanxanaya, yanına gəlsin, özü də bacardıqca tez, çünkü yarım saatdan sonra gedəsidir. Məktub başdan-başa həqarətə doluydu. Ömründə elə ifadələr eşitməmişdim, ona görə də yarısını başa düşdüm, yarısını isə yozdum. Amalyanı tanımayan adam bu məktubu oxusayıdı, adına min cür söz deyilen qızı, lap aydan arı, sudan duru olsa belə, əxlaqsız sayardı. Nə sevgi məktubuydu, nə də içinde könül oxşayan bir söz vardı, əksinə, Zortini hirslenmişdi ki, Amalyaya baxmaqla tamam haldan-haletdən çıxıb, qız onu işindən-güçündən avara qoyub. Sonralar özlüyüümüzdə götür-qoy etdik ki, yəqin Zortini elə həmin axşam qəsrə getmek isteyib, ancaq Amalyaya görə kənddə qalıb, bütün gecəni qızı unuda bilmədiyinə sahər tezəndə bərk hirslenib, götürüb bu məktubu yazıb. Onu oxuyan kes həmin dəqiqli hirslenməliydi, nə qədər soyuqqanlı olsa da, özündən çıxmaliydi, sonra isə – Amalya yox, başqası olsa, – yəqin bu acıqlı, hedəli sözlərdən canına qorxu düşməliydi, ancaq Amalya hirsini boğa bilmədi. Qorxu deyilən şey tanımır, nə özünə görə qorxur, nə də başqalarına göro. Tezəndən yerimə girib məktubun son cümləsindən bir parçası: "Bacar, tez özünü yetir, yoxsa..." kəlmələrini təkrarlayanda Amalya pəncərənin qabağında oturub bayırə baxırdı, sanki yeni-yeni elçilər gözləyirdi və onları da birincinin köküne salmağa hazırlaşırdı.

– Deməli, buymuş sizin məmurlarınız, – K. uzada-uzada dilləndi, – aranızda belələrinə çox rast gəlmək olar. Bəs atan neyledi? Elə başa düşürəm ki, lazımi yerində Zortinidən omelli-başlı şikayət elədi, en kəsə, en doğru yolsa o olardı ki, birbaşa mehmanxanaya yollansın. Bu işdə en iyrənc, en çirkin şey təkcə Amalyanın təhqir olunması deyil, onu asanlıqla yoluna qoymaq mümkünür, bilmirəm, niye ona bu qədər əhəmiyyət verirsən; nə üçün Zortini belə bir məktubla Amalyanı el içində rüsvay eləməliydi; deyilənlərə görə gerek o cür də düşünəsən, ancaq elə məhz bu cür düşünmək mümkün deyil, Amalyanı asanca yola getirmək olardı, bir neçə gündən sonra isə hər şey unuduları; Zortini Amalyanı yox, özünü rüsvay edib. İndi məni Zortininin hakimiyyətdən bu cür sui-istifadə etmək imkanı qorxudur. Bu gün baş tutmayan iş – çünkü sözünü açıq-saçıq, bayağı dediyindən Amalyanın simasında ağıllı bir etiraza

tuş gəlib – min-min ayrı hallarda, bundan da bir az yararsız şəraitdə tamam gerçəkleşə biler, hər kəsin, hətta başına oyun açılanın da nəzərindən yayına biler.

– Sakit, – Olqa dedi, – Amalya bu tərəfə baxır.

Amalya ata-anasını yedirmişdi, indi isə anasını soyundururdu, tumanının bağını təzəcə açmışdı, qadının qollarını öz boynuna dəlmışdı; onu azca yuxarı qaldırib tumamı əynindən çıxardı, sonra ustuyla təzədən yerinə oturdu. Qadına birinci qulluq olduğundan narazı qalan kişi – bunu da, yəqin ona görə belə edirdiler ki, anaları ona nisbətən daha düşkün idi – bəlkə də qızının ləngliyinin acığına özü soyunmağa çalışdı, ən asan, ən lazımsız işdən başladı, ayaqları içində laxlayan iri çəkəlekleri çıxartmağa çalışdı, lakin onları heç cür çıxara bilmədi; sinesi xır-xır xırıldadı, cəhdinə ara verdi, yerindəcə quru-yub kətilə əyleşdi.

– Əsas məsələdən xəberin yoxdur, – Olqa dilləndi, – bəlkə də çox şeydə haqlısan, ancaq əsas məsələ oydu ki, Amalya mehmanxanaya getmədi; elçini o cür yola salmağınə birtəhər dözmək olardı, bunu malaşamaq mümkün idi, lakin mehmanxanaya getməməsi ailəmizin üstünə yağan nifrinə çevrildi, indi elçiyə o cür davranışını da bağışlanılmaz bir günah saydilar, hə, hə, hətta bu məsəleni elin içində faş elədilər. – Nəcə! – K. qışqirdi, tezçə də səsini boğdu, çünki Olqa yalvarıcı bir hərkəkətlə əllərini yuxarı qaldırdı. – Sən, Amalyanın bacısı sən, bəlkə demək istəyirsən ki, qız Zortininin sözünü baxıb mehmanxanaya qaçmaliydi?

– Yox, – Olqa dedi, – qoy belə şübhədən Tanrı özü məni qorusun; necə ola bilər ki, bu cür düşünsən? Mən elə bir adam tanımiram ki, gördüyü işlərdə Amalya kimi haqlı olsun. Mehmanxanaya getsəydi belə, yene ona haqq qazandırdım, ancaq getməməyi əsil qəhrəmanlıq idi. Açıq etiraf edim ki, mənə qalsa, o cür məktub almış olsaydım, uça-uça gedərdim. Qarşıdan gələn qorxuya mən dözə bilməzdəm, Amalyayı ki dözdü. Əlbəttə, çıxış yolu çoxdur, məsəlen, bir başqası gözəl-göyçək bəzənər, üstündən heç nə keçməmiş özünü mehmanxanaya salardı, orda da öyrənərdi ki, Zortini çıxıb gedib, ya da bəlkə elçini göndərən kimi mehmanxananı tərk edib, niyə olmasın axı ağaların kefi, damağı da dəm-dəm gəlir. Lakin Amalya belə etmədi, heç buna bənzər bir iş də görmədi, xətrinə bərk dəymişdilər, ona görə də düşünüb-daşınmadan cavab verdi. Heç olmasa birtəhər,

elüzəri sözə baxsaydı, ən azı mehmanxananın astanasına vaxtında ayaq qoysayıdı, başımızın üstünü alan bu bəla ötüşə biledi, burda heçlikdən istədiyini yarada bilən ağıllı vəkillər var, ancaq indiki halda o sərfeli heçlikdən də bir nişanə görünmürdü; əksinə, söhbət Zortininin məktubuna hörmətsizlikdən, elçini töhqirdən gedirdi.

– O nə bələydi elə? – K. soruştu. – Vəkil nəyə gərək idи? Zortininin cinayətkar əməlinə görə Amalyanı ittiham edib cəzalandırma-yacaqdılar ki?

– Hə, hə, – Olqa dedi, – onu da eləyə biledilər, doğrudur, qanuni proseslə yox; cəzalandırmağınə birbaşa cəzalandırmadılar, dolayı yolla alımını verdilər, həm onun, həm də bütün ailənin. Bu cəzanın nə qədər ağır olduğunu, yəqin ki, özün anlamağa başlayacaqsan. Bunlar sənə ədalətsiz görünür, dəhşətli gəlir, amma kənddə səndən başqa heç kəs o cür düşünmür, belə münasibət, elbəttə, bizim xeyrimizədir, ancaq açıq-aşkar yanlış təsəvvürə söykənmişəydi, hamımızı təsəlli olardı. Bunu asanca sübuta yetirə bilerəm, bağışla, Fridanın adını çəkəsi olacam. Fridayla Klammin arasında da, elbəttə, son neticəni nəzərə almasaq, eynen Amalya ilə Zortini arasındaki münasibət olmuşdu, lakin sən bundan əvvəlcə qorxsan da, indi düzgün hesab edirsən. Xeyr, vərdiş deyil, adam necə keyləşmişdir ki, belə şeyə vərdiş eləsin, eger söhbət adı hökmədən gedirse, onu sadəcə olaraq öz səhv'lərindən imtina kimi qəbul etmək olar.

– Yox, Olqa, – K. dilləndi, – bilmirəm, niyə Fridanı bu işə qoşursan, onun məsəlesi tamam başqa cürdür, ayri-ayrı şeyləri bir yero qatma, sözünə davam elə.

– Müqayisəni davam etdirsem, xahiş edirəm, acığın tutmasın, – Olqa dedi, – səhv'lərin bir qalığı da elə budur, ləp Fridaya aid olsa da, sən onu müqayisədən qorumağa çalışsan da. Fridanın müqayisəyə ehtiyacı yoxdur, o, tərifə layiqdir. Əger mən bu işləri bir-birilə tutuşdururamsa, demək istəyirəm ki, onlar eynidir; onların bir-birinə oxşarlığı qara ile ağın münasibəti kimidir, həmin ağ da Fridadir. Ən pis halda Fridaya gülmək olar, bir dəfə edəbsizlik edib bufetdə güldüm, sonra da uzun müddət peşmanlığını çəkdirəm və özü də kim gülürsə, deməli, ya əməli-saleh deyil, ya da paxıldır, ancaq bununla belə gülmək olar. Amalyaya isə, eger qan qohumluğun yoxdursa, nifrat edərsən. Ona görə də, sən dediyin kimi, bunlar bir-birindən tamamilə fərqlənir, ancaq oxşarlıqları da var.

— Heç oxşarlıqları da yoxdur, — deyib K. narazı-narazı başını buladı, — Fridayla işin olmasın, Amalyanın Zortinidən aldığı o gözəl məktubdan Frida almayıb və Klammı, doğrudan da sevib, kimin şübhəsi var, qoy özündən soruşsun, onu hələ indi də sevir.

— Bunlar böyük fərqlərdir beyəm? — Olqa soruşdu. — Neca bilirsən, Klamm da Fridaya eləcə məktub yazmadı? Ağalar başlarını yazı masasından qaldıranda hamışə belə olurlar, bu dünyada özlərinə yer tapa bilmirlər, dalğınlıqdan ən kobud sözlərə əl atırlar, hamısı yox, amma çoxusu. Bəlkə Amalyanın məktubu Zortininin fikrili vaxtında yazılıb, bəlkə doğrudan da yazdığı kəlmələrə qəti ehemmiyyət verməyib. Onların nə düşündüyündən xəberimiz var bəyəm? Klammin Fridaya hansı tonda danışdığını özün eşitməmişənmi, ya sənə danışmayıblarmı? Deyilənə görə, Klamm həddən artıq kobuddur; çox vaxt saatlarla susur və sonra birdən elə kobud söz deyir ki, adamın eti ürpəşir. Zortini bərəsində belə şeylər danışmırlar, çünki ona bələdliyi olan yoxdur. Əslində haqqında bircə şey bilirlər ki, adı Zordininin adıyla eynidir; bu adaşlıq olmasaydı, güman ki, onu heç kəs tanımazdı. Yəqin onu yanğınsöndürən mütexəssisi kimi da Zordin ilə dəyişik salırlar, əslində mütexəssis də elə Zordinidir, adaşlıqdan istifadə edib el içincə çıxmağı onun boytnuna atıb ki, işində ona mane olmasınaq. Zortini kimi təcrübəsiz bir adam qəfələten kənd qızına vurulursa, təbii ki, bu, ayrı axar ahr, elə bil vurulan qonşuluqdakı xarrat şeyirdidir. Bir şeyi də yadda saxlamaq gərəkdir, memurla çəkməçi qızı arasında böyük bir yarğan var, üstündən birtəher körpü salmaq lazımdır və Zortini də onu bu yolla salmağa çalışdı, bəlkə bir ayrisi başqa cür edərdi. Doğrudur, deyirlər ki, biz hamımız qəsrə baxırıq, aramızda nə yarğan var, nə də üstündən körpü salmağa ehtiyac, bəlkə də adı işlərdə, həqiqətən bələdir, ancaq yazıqlar ki, çox halda bunların tersini görürük və eger düzüne qalsa, heç bir gerçəkliliklə ayaqlaşmir. Bütün bunlardan sonra Zortininin hərəkəti sənə hər halda anlaqlı olacaq, bir o qədər də dəhşətli görünməyəcək, elə doğrudan da bələdir. Klammin rəftarı ilə müqayisədə daha anlaqlıdır. İştirakçı üçün daha dözümlüdür. Klamm lap zərif məktub yazsa da, onunku Zortininin ən kobud məktubundan də ikrəhlı olacaq. Məni düzgün başa düş, Klamm haqqında hökm vermək fikrim yoxdur, sadəcə müqayisə edirəm, çünki sən müqayisədən qaçırsan. Klamm axı sanki qadınların komandiridir, gah buna,

gah da ona əmr edir ki, yanına gəlsin, heç biri ilə də uzun müddət olmaq istəmir, əmr edib gətirdiyi kimi, əmr edib qovur. Eh, Klamm özünü əziyyətə salıb məktub yazmaz. Heç kəsə qaynayıb-qarışmayan, ən azı qadına münasibəti bəlli olmayan Zortininin cəmi bir dəfə oturub gözəl məmur dəsti-xəttiylə ürəkbulandıran bir məktub yazması bununla müqayisədə toya getməli deyilmə! Vo əger burda fərq Klammin xeyrinə deyilsə, tərsinədirsə, buna Fridanın sevgisimi təsir göstorib? Mənə inan, qadınların məmurlara münasibəti barodə hökm vermək nə qədər çətindirsə, bir o qədər də asandır. Burda sevgisiz keçinmək olmur. Uğursuz məmur sevgisi yoxdur. Hər hansı qız barədə, mən burda təkcə Fridanı nezərdə tutmuram, deyəndə ki, o, sevgidən məmurun ağuşuna atılıb, mən burda heç bir tərif görmürəm. Sevmeyinə sevirdi, ağuşuna da atılmışdı, burasını danmaq olmaz, lakin ortada tərifli heç nə yoxdur.

Etiraz edəcəksən ki, Amalya isə Zortinini sevməyib. Elədir, sevməyib, amma kim bilir, bəlkə də sevib? Bəlkə bunu heç özü də bilmir?! Əger onu bələcə rədd edibsə, yəqin indiyə qədər heç kəs məmuru bu cür rədd etməyib, hardan bilsin ki, sevib, ya sevməyib? Barnabas deyir, Amalya bəzən bu gün də üç il qabaq pəncərəni örtəndə titrədiyi kimi titrəyir. Doğrudan da elədir, buna görə də qızdan heç nə soruşturmaq olmur; bircə onu bilir ki, Zortini ilə çoxdan qurtarıb, bundan başqa heç nə bilmir; heç onu sevib-sevmədiyindən də xəbəri yoxdur. Ancaq bizə bəllidir ki, məmurlar qadınlara gözücü baxan kimi onlar özləriyle bacarmırlar, elədir, nə qədər gizlətmək istəsələr də, çoxusu məmurları qiyabi sevir, Zortini isə Amalyaya gözücü baxmayıb, onu görən kimi dəstəyin üstündən hoppanıb, yazı masasının arxasında qurumuş qızlarına fikir vermədən aldanıb onun yanına gəlib. Yenə deyəcəksən ki, Amalya müstəsnadır. Elədir, müstəsnadır. Zortininin yanına getməkdən boyun qaçırmıqla bunu sübuta yetirib, müstəsnalıq üçün elə bu da yetər; ancaq onun Zortinini sevməməsi müstəsnalığın müstəsnalığı olardı, bu, ömründə ağla, dərrakəyə sığan iş deyil. Doğrudur, həmin günü elə bil gözümüzə tor golmişdi, lakin o vaxt o qalın dumanın arxasından Amalyanın vurğunluğunu hiss etmişiksə, deməli, az da olsa, ağılmız başımızdaymış. Əger bunların hamısını bir yerə yiğsaq, Fridayla Amalya arasında çox da fərq alınmır! Ahınsa da, o alınır ki, Fridanın gördüyü işdən Amalya imtina edib.

– Mümkündür, – K. dedi, – ancaq mənim üçün əsas ferq ondadır ki, Frida nişanlımdır, Amalya isə məni əslində ona görə maraqlandırır ki, qəsr çaparı Barnabasin bacısıdır və bəlkə onun taleyi Barnabasin qulluğu ilə çulğasıdır. Məmurlardan biri ona qarşı aşkar ədalətsizlik göstərse – sənin danışğından əvvəlcə mənə belə gəldi – xetrinə deyir, özü də daha çox sosial ədalətsizlik kimi deyir, daha Amalyanın şəxsi iztirabına görə yox. İndiki söhbətindən sonra manzərə dəyişib, özü də mənə tamam aydın olmayan səbəbdən, bunları sənin danışğından, mən də sənə inandığımdan dəyişib, ona görə də bu işə baş qoşmaq istəmirəm, yanğınsöndüren deyiləm, Zortini də məni zərrə qədər maraqlandırmır. Məni ən çox maraqlandıran Fridadır və mənə qəribə gələn odur ki, ən böyük inam bəslədiyim və hələ də bəsləmek istədiyim sən, Amalyanı bəhanə edib həmişə dəyişiyiylə Fridaya hücum çəkirsən, içimdə şübhə toxumu səpməyə çalışırsan. İnanmiram ki, bunu müəyyən məqsədlə, ya da pis niyyətlə eləyirsən, yoxsa çıxan çıxıb gedərdim. Yox, müəyyən məqsədlə etmirsen, sadəcə vəziyyət səni bu yola gətirir; Amalyaya məhəbbətindən onu göylərə qaldırmaq, bütün qadınlardan uca tutmaq istəyirsən və bu amacla Amalyada təqdirəlayıq bir şey tapmayanda başqalarını kiçitməyə çalışırsan. Amalyanın hərəkəti, doğrudan da, heyrətamızdır, sən bu hərəketdən nə qədər çox danışsan, onun böyüklüyü, kiçikliyi, ağıllılığı, səfəhliyi, cəsarətliliyi, qorxaqlığı barədə bir o qədər az hökm vermək olur, Amalyanı bu işə vadə edən şeyin nəyliyini o, köksündə gizlədib və heç kəs də onu ordan qopara bilməyəcək. Frida isə, əksinə, heyrətamız iş görməyib, yalnız ürəyinin təlebine qulaq asıb; məsələyə yaxşı məramla yanaşan hər kəs istenilən anda bunu yoxlaya bilər, daha dedi-qoduya qoşulmaz. Mən nə Amalyanın zəhmətini yerə vurmaq, nə də Fridanı müdafiə etmək fikrindəyəm, istəyirəm, Fridaya olan münasibətimi sənə başa salıb, istəyirəm bilesən ki, Fridaya edilən hücum eyni zamanda mənim varlığıma edilir.

Mən bura öz xoşuma gelmişəm, öz isteyimlə də ilişib qalmışam, ancaq o vaxtdan bəri baş verənlər və ilk növbədə mənim gələcək niyyətlerim üçün – nə qədər dumansı olsa da, hər halda var – bəli, bütün bunlar üçün Fridaya minnetdaram, buna nə şəkk ola bilər, nə də şübhə. Doğrudur, məni bura yerləşən kimi çağırıblar, lakin üzdən belədir, əslində mənimlə oyun oynayıblar, hara getmişəm, çöle çıxa-

rıblar, elə bu günün özündə də oynayırlar, ancaq bu oyunu daha etraflı, daha əhatəli oynamaları o deməkdir ki, hardasa mən də öz çəkimi artırıram: bu heç də az iş deyil, nə qədər acınacaqlı olsada, hər halda başımı daldalamağa yerim, vəzifəm, işim, nişanlım var; mən başqa məsələlərlə məşğul olanda əsas işimi Frida görür, evlənib icma üzvü olacam; idarə işlərindən başqa Klammıla indiyə qədər istifadə etmədiyim şəxsi yaxınlığım da var. Bunların hamısı azdır bəyəm? Mən sizə geləndə kimi qarşılıyırsınız? Ailenizin sırrını kimə etibar edirsin? Lap xırda, ümidiş də olsa, kömək imkanını kimdən gözləyirsən? Yəqin məndən, yerləşəndən, bir həftə qabaq Lazemanın, Brunsvikin itələyib zorla evində çöle saldığı bir adamdan, əlində müəyyən hökmü olandan gözləyirsən, bu hökm üçün də men Fridaya minnetdaram, Frida o qədər sadədir ki, ondan buna bənzər bir şey soruşmağa çalışsan, şübhəsiz, heç nə qopara bilməyəcəksən. Əslində dərincə gedəndə görürsən ki, Frida cahilliyyə salıb daha çox iş görüb, nəinki Amalya öz təkəbbürüylə; bilirsən, mənə elə gəlir, sən Amalyaya yardım axtarırsan. Ancaq kimdən? Hə, yəqin ki, Fridadan, özgə kimdən ola biler?

– Məgər mən Frida haqqında belə pis danışdım ki? – Olqa soruşdu. – Heç cür istəməzdəm, mənçə, elə bir niyyətim də olmayıb, amma ola da bilər, vəziyyətimiz bir cürdür, hamıyla üzülüşmüşük, gileyəlməyə başlayanda söz adəmi çəkib aparır, heç özümüz də bilmirik hara. Sən də haqlısan, indi bizimlə Fridanın arasında çox böyük fərq var və bunu haçansa vurğulamağın heç kəsa pisliyi yoxdur. Üç il bundan qabaq biz meşşən uşaqlarıydıq, Frida isə yetimin biri. “Körpüya” mehmanxanasında qaravaşlıq edirdi, onun yanından ötəndə heç gözümüzün ucuyla da baxmırıldıq; doğrudur, burnumuz göylə gedirdi, ancaq neyleyək, belə tərbiye olunmuşduq. Mehmanxanada olduğun axşamsa bugünkü vəziyyəti özün gördün: Fridanın əlində qamçı, mən də nökərlərin arasında. Amma hələ bundan da betəri olur. Bəlkə də Frida bize nifretlə yanaşır, bu onun tutduğu mövqeyə uyğundur, gerçəkliyin tələbidir. Eh, bir də bize nifret etməyen varmı ki! Bize nifret etməyi kəsdirən o saat cəmiyyətin üst qatına qalxır. Fridanın davamçısını tanıyırsan? Adı Pepidir. Onu yalnız irəli gün axşam tanıdımışam; indiyə qədər oda qulluqçusu idi. Hə, mənə nifret bəsləməkdə Fridanı kölgədə qoyub. Pivə almağa gedəndə pencerədən baxırdı, tələsik qapıya yüyürüb bağlıdı, bilirsən,

nə qədər dile tutdum, özümün saçlığını boyun oldum, axır ki, insafa gəlib açdı. Bağı verəndə isə götürüb künca tulladı. Hə, görosi gözü yoxdur, mənse hardasa onun münasibətindən, əhval-ruhiyyəsindən asılıydım, o boyda mehmanxananın bufetçisidir axı; doğrudur, ora bu yaxınlarda keçib, axıra qədər işləmək üçün lazımlı olan keyfiyyətləri yoxdur. Birçə qulaq asıb göresən, sahibə Pepi ilə necə danışır, sonra da bunu onun Fridaya müraciətləri ilə tutuşdurasan. Amma Pepinin heç vecinə də deyil, bu heç Amalyaya nifret bəsləməsinə də mane olmur, özü də o Amalyaya ki, birçə baxışıyla bu təsver Pepini hörukleri, lentləri qarışq evdən çölə viyildədar, elə viyildədar ki, heç özünün kötük qılçaları da bu işin öhdəsindən o tezliklə gələ bilməz. Dünün yene onun Amalya haqqında cın atına mindirən laqqurtısına qulaq asası oldum, axırdı qonaqlar mənə qahmar durdular, hə də, o vaxt özün gördüğün qaydada.

— Gör səni necə qorxudublar, — K. dedi, — mən yalnız Fridanı özünə layiq mərtəbəyə qaldırmaq istədim, sənin düşündüyüün kimi, sizi alçaltmaq fikrim yoxuydu. Ailenizdə mən də nəsə bir qəribəlik görürəm və bunu gizlətmirəm; lakin bu qəribəliyin nifrətə bəhanə olacağını başa düşə bilmirəm.

— Eh, K., — Olqa dilləndi, — qorxuram, əvvəl-axır sən də başa düşəsen; Amalyanın Zortiniyə qarşı rəstərinin nifrətə bəhanə olduğunu heç cür başa düşə bilmirsən?

— Belə də qeribə şey olar, — K. — dedi, — buna görə Amalyaya vurulmaq, ya da onu yamanlaşmaq olar, ancaq nifret etmək? Və mənə məlum olmayan səbəbdən Amalyaya, doğrudan da nifret bəsləyirlərə, bəs onda bu nifrəti niyə siza, günahsız ailənin hamisəna şamil edirlər? Məsələn, Pepinin sənə nifret cəmosi ölkəyə siğan iş deyil, mehmanxanaya bir də yolum düşsə, onun abrinı verərəm.

— Bizi nifret bəsləyenlərin hamisini fikrindən döndərmək istəsen, K., — Olqa dedi, — bu sənin ən ağır işlərindən biri olar, çünkü hər şeyin başında qəsr dayanır. İndiki kimi yadımdadır, həmin səherdən üç-dörd saat keçmişdi. O vaxt bize buyruqçuluq edən Brunsvik yenə adı günlər kimi evə gəlmüşdi, atam ona iş tapşınb gönderdi, bizsə sehər yeməyinə oturmuşduq, hamı, Amalya da, mən də şənlənirdik, atam yenə də bayramdan danışındı, yanğınsöndürməyə aid müxtəlif planlar çizirdi, qəsrin özünün yanğınsöndürən idarəsi vardı, onlar da bu bayrama öz dəstəsini göndərmişdi, birlikdə bəzi

şeyləri müzakirə etmişdilər, qəsrden gələn bizim yanğınsöndürənlərin başarısını görmüş, onları qəsrin nailiyyətləri ilə tutuşdurmış ve bizimkiləri terifləmişdilər, nəticə bizim xeyrimizə olmuşdu, qəsrin yanğınsöndürmə idarəsini yenidən qurmağın vacibliyindən söz düşmüdü, bunun üçünsə kənddəki instrukturlara ehtiyac olduğunu bildirmişdilər, bu məqsədlə bir-iki nəfər nəzərdə tutulmuşdu və atam onların arasına düşmek ümidi itirməmişdi. İndi masa arxasında bundan danışındı, köhnə xasiyyətiydi, yenə əməllicə yayxanıb oturmuşdu, qollarıyla maşanın yarısını qucaqlamışdı, açıq pəncərədən göyün üzünə baxanda üz-gözü tamam cavanlaşır, sıfetindən ümid dolu sevinc yağırdı; mən onu bu vəziyyətdə axırıncı dəfə gördüm. Amalya bu vaxt dalğın-dalğın — onu indiyə qədər belə dalğın görməmişdik — dedi ki, ağaların sözünə çox da inanmaq olmaz, belə məchsılərdə bir-iki könüloxşayan söz deyirlər, amma heç bir xeyri olmur, olsa da, az olur, deyən kimi də unudurlar, əlbəttə, növbəti möcəsədə yenə onların yağlı dilinə aldanmaq olar. Anam onun dilindən vurdu, atamsa qızın yaşına uyuşmayan ağıllılığına, təcrübəliliyinə güldü, sonra köksünü ötürdü, deyəsən, nəsə axtarındı, axtardığını tapmadığını isə yalnız indi hiss elədi, ancaq tapılmayan bir şey də yoxuydu, axırdı kişi dedi: “Brunsvik elçidən, cırıq-cırıq edilmiş məktubdan danışdı, soruşdu ki, bu barədə nəsə bilirikmi, səhbət kimdən gedir və bunun axırı necə olacaq”. Biz susduq, o vaxt körpe quzuya oxşayan Barnabas səfəh, yaramaz bir söz işlətdi, səhbət ayrı səmtə yönəldi və məsələ tamam unuldu.

## AMALYANIN CƏZASI

— Ancaq məktub əhvalatına görə təzliklə hər yandan üstümüze suallar yağırdı, dost, düşmən, tanış, yad bizi ayaq açdı; lakin çox qalmırdılar, ən yaxın dostlarımız da tələm-tələsik vidalaşıb gedirdilər. Həmişə özünü ağır, təmkinli aparan Lazeman içəri girdi, sanki otağın enini, uzununu ölçürdü, etrafə göz gəzdirməklə işini tamamlaşdı, qorxulu uşaq oyununa bənzəyirdi, Lazeman sıvişib aradan çıxdı, atam da camaatdan birtehər aralanıb astanaya qədər onun dalınca qaçıdı, ordan o yana getmədi; Brunsvik gəlib atama işdən çıxdığını bildirdi; açıq-aşkar etiraf etdi ki, müstəqil olmaq istəyir, ağıllı

adamdır, lazımı andan istifadə etməyi bacarır; müştörlor gölib təmirə qoyduqları çəkmələri kralda axtarmağa başladılar, atam əvvəlcə çalışdı onları fikirlərindən döndərsin, biz də gücümüz çatan yerdə onu müdafiə elədik, amma sonra kişi bunun da tərkini qıldı və dinməz-söyləməz özü camaata axtarışda kömək etdi, sifariş kitabında sətir sətir dalınca pozulmağa başlandı, camaatın bizi verdiyi dəri ehtiyatı özlərinə qaytarıldı, borclar ödənildi, hər şey davasız-şavasız bitdi, narazı qalan olmadı, imkan tapıb bizimlə əlaqəni həm tez, həm də yerli-dibli üzmək istəyirdilərsə, deməli, müəyyən itkiyə də razıydılar, lakin buna yol verilmədi. Gözənləndiyi kimi axırdı yanğınsöndürənlərin başçısı Zeeman da gəlib çıxdı; sahne indi də gözlərim öünündən çökilmir: heyvərə, güclü, azca donqarlaşmış, ciyərləri xəstə, ciddiliyini yerə qoymayan, gülüşə həsrət, həmişə atamın məftunu, xoş saatlarında müavinlik vəzifəsini ona təklif edən Zeeman kişinin qarşısında dayanıb bildirdi ki, yanğınsöndürənlər birliyi onu işdən çıxarıır və verilmiş diplomun geri qaytarılmasını tələb edir. İçəridəki adamlar iş-güclərini buraxıb hər ikisinin başına toplaşdı. Zeeman heç nə deyə bilmir, yalnız atamın kürəyinə döyəcələyir, sanki bununla kişinin deməli olduğu, lakin tapa bilmədiyi sözləri döyüb sinəsinən çölə tökmək istəyir. Birəldən də gülür, bununla da yəqin həm özünü, həm də başqalarını, az da olsa, sakitləşdirmək istəyir; ancaq gülə bilmədiyinə görə və indiyə qədər heç kəs onun gülüşünü eşitmədiyindən kimsənin ağlına gelmir ki, bu, gülüş ola bilər. Atam isə elə həmin gündən illər yorğununa çevrilir, ruhdan düşür, daha heç kəsə kömək edə bilmir, görünür, daha baş verenler barede düşünməyə heyi də qalmır. Biz də onun kimi mat-meettəl qalmışdıq, ancaq cavan olduğumuzdan bizi bu cür yerli-dibli məhv edəcəklərinə inana bilmirdik, həmişə düşünürdük ki, keçmişdəki saysız-hesabsız qonaqlarımızın içindən kimsə ortaya çıxacaq, bunların hamisəna son qoyacaq və hər şeyi təzədən köhnə axarına salacaq. Cahilliymizdən bu iş üçün ən yararlı adam Zeemanı hesab edirdik. Həyəcanla gözləyirdik ki, bu sonsuz gülüşün içərisindən, nəhayət, aydın bir söz qopub ayrılaceq. Üstümüze uçmuş bu səfəh ədalətsizlikdən başqa, ayrı neyə gülmək olardı ki?! "Cənab başçı, cənab başçı, bu camaata bir söz deyin axı", – deye düşünüb ona təref can atırdıq, o isə qəribə bir hərəkətlə çevrilib bizdən üz dönderirdi. Nəhayət, danışmağa başladı, könlümüzdən keçən arzuları yerinə yetirmek

xatırınə yox, adamların ürəkləndirici, ya da coşqun qışkırtılarına cavab vermək xatırınə. Ancaq biz hələ də ümidiımızı üzmemişdik. Sözünə atamın tərifiyə başladı. Onu birliyin bəzəyi, artan neslin əlçatmaz nümunəsi, icmanın əvəzsiz üzvü adlandırdı, o çıxandan sonra icmanın az qala dağılacağı dedi. Bunun hamisi çox gözel, kaş burda da qurtarayıdı!

Ancaq danışığına ara vermedi: lakin buna baxmayaraq, birlik kişinin istefasını, əlbəttə, müvəqqəti istəyirse, deməli, onu bu işə məcbur edən səbəbin ciddiliyini başa düşmək çətin deyil. Dünənki bayramda kişinin parlaq uğurları olmasaydı, bəlkə də bu qədər dərinə gedilməzdi, məhz uğurları idarənin nəzər-diqqətini özünə çekib; birlik indi hər şeydən tam halıdır, sıralarının temizliyinə qabaqından da çox fikir vermelidir. Neyəsinlər, iş elə alınıb ki, elçini təhqir ediblər, birlik də ayrı çıxış yolu tapmayıb, Zeeman da bu ağır xobəri çatdırmaq kimi ağır bir yükü öz boynuna götürüb. Qoy kişi də çalışıb onu çox çək-çevirə salmasın, Zeeman bunları deyə bildiyinə xeyli sevindi, hər şeyi başa çatdırğına əmin olub divardakı diplomu göstərdi, barmağıyla ona gəl-gel dedi. Atam başıyla razılığını bildirib diplomu getirməyə getdi, lakin əlli əsdiyindən onu qarmaqdan çıxara bilmədi; mon kürsüyə qalxıb kömək elədim və elə həmin andan hər şey bitdi; diplomu heç çərçivəsindən də çıxartmadı, necə vardi, eləcə də Zeemana verdi. Sonra künçün birində eyləşib yerindən qırmıldanmadı, daha heç kəslə danışmadı, biz də müştəriləri bacardığımız kimi yola saldıq.

– Yaxşı, bəs qəsrin təsirini nədə görürsen? – K. soruşdu. – Hələlik işə qarışana oxşamır. İndiyə qədər söylədiklərin insanların düşüncəsiz qorxaqlığından, yaxın adamın sinığına gülməkdən, vəfəsiz dostluqdan, ümumiyyətlə, hər yerdə təzahür edən belə-belə şeylərdən, bir də ki, hər halda mənə belə gəlir, atanın xırdaçılığından ola bilər; diplom nə olan şeydir axı? Bacarığın təsdiqidirsə, onu heç kəsin əldən alan yoxdur, öz işində təyin-bərabərin yoxdursa, ləp yaxşı; gərək başçı ağızını açan kimi diplomu götürüb ayaqları altınə ataydı, bununla da onu daha pis vəziyyətdə qoyadı. Mənə ən çox qəribə gələn budur ki, sən Amalyanın adını tutmursan, hər şeyin bəiskarı olan Amalya, yəqin bir künçə çəkilib bu viranəliyə tamaşa edirmiş.

– Yox, – Olqa dedi, – heç kəsə irad tutmaq olmaz, başqa cür hərəkət edə bilməzdilər, hamisi qəsrin təsiriyydi.

— Qəsrin təsiri, — həyətdən keçib gizlince bura golmiş Amalya təkrarladı, ata-anası çoxdan yataqdaydı. — Söhbət qəsrin rəvayətlərindən gedir? Hələ də baş-başa verib oturmuşuz? Axı sən təlesik vidalaşib getmək istəyirdin, K., saat artıq ona işləyib. Ümumiyyətlə, belə hekayələr sən maraqlandırır ki? Burda elələri var, bu cür rəvayətlərlə dolanır, sizin kimi beləcə baş-başa verib oturur, bir-birini hekayətlərə qonaq edir; amma mənəcə sən o adamlara bənzəmirsən.

— Niyə ki, — K.-dedi, — elə mən də onlardan biri; eksinə, belə hekayətlərle birbaşa özü maraqlanmayıb başqalarını narahat edənlər haqqında yaxşı fikirde deyiləm.

— Hə de, — Amalya dilləndi, — insanların marağı çox rəngarəngdir axı, haçansa cavan bir oğlan haqqında mənə söhbət eleyiblər, fikri-xəyalı gecə-gündüz qəsrin yanındaymış, yerde qalan şeylərə məhəl qoymazmış, ən adı fikirlərindən də qorxarlarmış, çünki bütün zehni, düşüncəsi qəsrə bağlımış. Sonradan məlum olub ki, bəyindəki əslində qəsr deyilmiş, idarələrdəki süpürgəçinin qızımış, hər halda onu elə keçirəndən sonra hər şey öz yerini alıb.

— Nə mənim adamımdır! — K. dedi.

— İnanmiram ki, özü xoşuna gələrdi, — Amalya cavab verdi, — amına arvadı, bəlkə də. Yaxşı, mane olmaq istəmirəm, gedirəm yatam, işıqları da söndürəcəm, ata-anama görə; doğrudur, indi bərk yatırlar, ancaq bir saatdan sonra ayılacaqlar, oyaq qalanda şam işığı da onlara mane olur. Gecəniz xeyr!

Doğrudan da otaq o saat qaranlıqlaşdı, Amalya ata-anasının çarpayışı yanında yerdən özüne yataq saldı.

— Bayaq dediyi cavan oğlan kimdir axı? — K. soruşdu.

— Bilmirəm, — Olqa cavab verdi. — Bəlkə, Brunsvikdir, hərçənd ki, ona oxşamır, bəlkə də başqasıdır. Amalyanı başa düşmək hər adamın işi deyil, çünki çox vaxt bilmirsən, lağlığı edir, yoxsa ciddi danışır. Əksər hallarda ciddi danışır, amma elə bu da lağ kimi seslənir.

— Burax bu eyhamları! — K. dedi. — Necə olub, bu cür ondan asılı vəziyyətə düşmüsən? Başınıza gələn bədbəxtlikdən qabaq da beləydi? Ya ondan sonra belə olub? Heç üroyindən keçibmi ki, ondan asılı olmayasan? Yaxşı, bu astılığın ağıllı kökü varmı? O, səndən uşaqdır, uşaq kimi də sözünə baxmalıdır. Günahı var, yox, ailənin bədbəxtliyinə o səbəb olub. Hər Allahın günü sizdən döne-döne üz isteməkdən dik-dik gəzir, ata-anasından başqa, heç kəsi vecinə almır,

onlara da yazığı gelir, ona görə, özü dediyi kimi, heç nəyə qarışmaq istəmir, hərdən sizinlə damışanda da çox vaxt ciddiləşir, ancaq dantisığı lağlığı kimi səslənir. Ya belkə tez-tez adını çəkdiyin gözəlliyyinə güvenir? Siz ki, hamınız, üçünüz də bir-birinə oxşayırsınız, onu hər ikinizdən fərqləndirən cəhətsə gözəlliyi yox, çirkinliyidir, küt, donuq baxışları ele birinci gündən məni perikdirmişdi. Bundan başqa, hər ikinizdən kiçikdir, lakin görkəmindən bunu qəti sezmək olmur, üzdən yaşı bilinmeyən, qocalmasa da, hər halda cavan görünmeyən qadınlara oxşayır. Sən onu hər gün görürsən, sıfetindəki sərtliyi qəti hiss eləmirsən. Ona görə də dərindən götür-qoy edəndə Zortininin merəminin ciddiliyinə də inanmiram, bəlkə də həmin məktubla onu yanına çağırmaq yox, sadəcə cəzalandırmaq istəyib.

— Zortinidən danışmaq istemirəm, — Olqa dedi. — Qəsrdeki cənablardan nə desən gözləmək olar, nə dəxli var söhbət kimdən gedir, gözəldənmi, çirkindənmi? Amalyaya münasibətdə issə tamam yanılırsan. Özün fikirleş, niyə mən səndən Amalyaya rəğbət ummaliyam, buna heç bir səbəb yoxdur axı, amma bununla belə dəridən-qabıqdan çıxıram, hamisini da təkcə sənə görə eleyirəm. Hər necə olsa, bədbəxtliyimizin səbəbi Amalyadır, bunu gizlətmirəm, amma hətta bu bədbəxtlikdən on çox ziyan çəkən, nə özünü, nə sözünü bilən — xüsusilə də evdə — atam da on ağır vaxtlarda belə Amalyaya güldən ağır söz deməyib. Özü də bunu ona görə etməyib ki, qızın hərəkətlərindən xoş gəlib; bu, Zortiniye ehtiram bəsləyən bir adamın necə xoşuna gələ bilər; özünü, varını-yoxunu Zortininin yolunda qurban verməyə hazır idi, lakin indiki qurban kimi yox, güman ki, Zortininin qəzəbindən özünü qurban etdiyi kimi yox. “Güman ki” deyirəm ona görə ki, sonralar Zortinidən heç bir məlumat almadiq; elə o vaxta qədər də qapalı yaşayırı, lakin həmin hadisəden sonra kişi sanki heç əzəldən yoxmuş. Kaş o vaxt Amalyanı görmüş olaydın. Hamımız bilirdik ki, sən deyən ağır cəza olmayacaq. Yalnız el bizdən üz döndərəcək, elə döndərdi də. Həm burdakılar, həm də qəsrəkiler. Camaatın bizdən üz çevirməsi açıq-aşkar görünse də, qəsrən heç bir təhlükə hiss olunmurdu. Biz əvvellər də qəsrin qayğılarından məhrum idik, ona görə də bu deyişikliyi indi duya bilməzdik. Ən çətin də elə qəsrin susmasıydı. Məsələ heç də insanların üz döndərməsində deyildi, axı bunu hansı inamdansa etmirdiler, bolke, bize qarşı elə ciddi fikirləri də yoxuydu, əslində hələ bugünkü nifret

də başlamamışdı, yalnız qorxudan belə edir, gözləyirdilər ki, gör-sünələr axırı necə olacaq. Hələlik maddi ehtiyac da bizi sıxmırıldı, borc yiyləri borclarını qaytarmışdı, bucağımız az-çox doluydu, çatış-mayan ərzaq məhsullarında da qohum-qonşu gizlindən əl tuturdu, vəziyyət çətin deyildi, məhsul yiğimiydi, doğrudur, əkin-biçin sahə-miz yoxuydu vo bizi heç yerdə köməye çağırırdılar, demək olar, həyatımızda ilk dəfə tənbəlliye məhkum olunmuşduq. İyulun, avqustun bürkündə pəncərəni bağlayıb baş-başa vermişdik, içəridən çölə çıxmırıldıq. Tozə heç nə baş vermedi. Nə dəvet gəldi, nə xəbər, nə məlumat gəldi, nə də qonaq, heç nə.

— Yaxşı, — K. dedi, — heç nə baş vermedi, heç bir köklü ceza gözlənilmirdisə, bəs nədən qorxursunuz? Nə cür adamlarsız axı siz!

— Necə başa salım? — Olqa dedi. — Qarşidakı cəzadan qorxmurdıq, düşdüyümüz vəziyyətdən sarsılırdıq, elə bil hamıımızı cəza ilə yüklemişdilər. Kəndin adamları gözləyirdi ki, onların yanına gedək, atam emalatxanasını təzədən açın, varlılar üçün gözəl paltar tikən Amalya yenidən sıfariş götürməyə getsin, insanlar sanki öz əməl-lərindən əzab çəkirdi; kənddəki hörmətli-izzətli ailələrdən biri qəf-letən təcrid olunarsa, bundan hamiya ziyan dəyir, bizdən üz döndə-rəndə elə fikirleşirdilər ki, hərə öz üzərinə düşən borcu yerinə yetirir, onların əvəzində biz də bu cür hərəkət edərdik. Axı dəqiq bilən də yoxuydu, nə olub, nə baş verib, yalnız elçi para-parə olmuş kağızda mehmanxanaya qayıtmışdı, vəssalam. Frida onu bir gedəndə gör-müşdü, bir də geri geləndə, onunla bir-iki ağız danışmış, eşitdiklərini də dərhal kəndə yaymışdı; ancaq bunu da düşməncilikdən eləmə-mışdı, sadəcə vəzifə borcunu yerinə yetirmişdi, belə vəziyyətdə bu, əslində hər kəsin borcu sayılırdı. Bayaq dediyim kimi, məsələnin xoşbəxt həlli əslində hamının ürəyindən olardı. Qəflətən xəbər getir-səydi ki, artıq hər şey qaydasındadır, ya da, məsələn, dolaşılıq, anlaşılmazlıq olub, səhv ediblər, səhvlerini də tezliklə düzəldiblər, kifayət idi, camaata elə bu da bəs edərdi, desəydi ki, qəsrədə əla-qələrimizi işe salıb hər şeyi yoluna qoymuşuq, yənə qollarını açıb bizi qəbul edərdilər, öpüşlərlə, qucaqlaşmalarla, toy-düyünlə qarşı-layardılar, belə şeyləri başqalarında bir neçə dəfə görmüşük. Əslinə qalsa, heç buna da cəhiyac yoxuydu; adice el içiñə çıxıb özümüzü göstərsəydi, köhnə əlaqələrimizi təzələsəydi və bu vaxt məktub ohvalatını dilimizə gətirməsəydi, bəs edərdi, hamı məsələnin müza-

kirəsindən sevinə-sevinə vaz keçərdi; axı qorxuya yanaşı bu işdə ürəkbulandıran bir şey də vardı, adamlar ona görə bizdən üz dö-nərmişdi, heç kəs həmin məsələdən nəsə eşitmək, o barədə nəsə danışmaq, haqqında nəsə düşünmək, ümumiyyətlə, ona toxunmaq istəmirdi ki, özünə də toxunulmasın. Frida sırrı yayanda bunu heç də siniğə sevindiyindən eləməmişdi, ona görə eləmişdi ki, özünü, özüylə bərabər hamını qorusun, icmanı xəbərdar etsin ki, nəsə baş verib, bunun üçün də min vəchlə çalışıb ondan kənardə qalmاق lazımdır. Burda bir ailə kimi səhbət heç də bizdən getmirdi, məsələ yalnız həmin biabırçılığın başındaydı, biz ona qoşuldugumuzdan həm də bizim başımızdaydı. Deməli, yenidən qabağa çıxsayıq, keçmiş unutsayıq, öz davranışımızla göstərsəydi ki, o işin öhdəsindən gəlmışik – hansı yolla geldiyimizin ferqi yoxuydu – və ictimaiyyət əminlik eldə etsəydi ki, necəliyindən asılı olmayaraq o məsələ bir də müzakirə olunmayıacaq, hər şey öz yerini alardı, köhnə zaman-lardakı kimi hər yanda bizə kömək əli uzadardılar, məsələni lap elə yarı unutmuş olsayıq da, bizi başa düşərdilər, onu tam unutmaqdə dayaq durardılar. Bunların əvezinə qaxılıb oturduq evdə. Bilmirəm nəyi gözləyirdik, yəqin ki, Amalyanın hökmünü; həmin gün, həmin səhər ailənin rəhbərliyini əlinə almışdı və qəti yerə qoymaq istəmirdi.

Göstərişsiz, əmrsiz, xahişsiz, yalnız özünün susqusıyla. Doğru-dur, qalanlar çox məslehhətlişirdilər, səhərdən axşama piçiltünün arası kəsilmirdi, hərden atam qəfildən diksinib məni yanına çağırırdı və mən az qala bütün gecəni çarpayışının yanından qalxmırdım. Ya da bezən Barnabasla yanaşı otururduq, hadisəldən o qədər də baş açmayan, coşa-coşa həmişə suallar yağdırıran, həmişə də izahat tələb edən Barnabas bilirdi ki, başqa yaşıdlarını gözləyən qayğısız illər onun üzüno birdəfəlik bağlanıb, beləcə, biz indi oturduğumuz kimi, əyleşib özümüzü unudurduq, gecənin haçan keçdiyini, gün-düzün haçan axşam olduğunu bilməzdik. İçimizin en zeifi anam idı, yəqin ona görə ki, təkcə ümumi dərdi çəkmirdi, həm də hər birimizin dərdini ürəyinə salırdı, biz də qorxu içinde bütün ailənin qarşısında duran çətinliyi görür, onun ciddiliyini qəbul edirdik. Anamın sevimli yeri taxtın küçüydü – həmin taxtı çoxdandır evdən aparıblar, indi Brunsvikin böyük otağının bəzəyinə çevrilib – orda oturub mürgü-ləyər, ya da dodağının altında uzun-uzadı danışardı, bilmək olmurdu nə deyir, niyə mürgüləyir. Elə bil tamam adı hal almışdı, həmişə

məktub məsələsini müzakirə edərdik, eninə-uzununa bize bəlli oları xirdalıqlarına və bəlli olmayan noticolarına qədər; məsələnin həlli yollarını tapmaqda həmişə bir-birimizlə öcəşməyimiz həm təbii, həm də qəçiləz olmuşdu, lakin heç də xeyrimizə deyildi, bununla biz yaxa qurtarmaq istədiyimizin həmişə dərinliyinə varırdıq. Bir də, bu tapdıgımız fikirlərin xeyri nəydi ki? Amalyasız heç birini həyata keçirmək olmayıacaqdı, hamısı boş-boşuna hazırlıq idi, çünki nəticəsinə ona çatdırıan tapılmayacaqdı, lap tapılsa belə, susqudan başqa heç nə əlde olunmayacaqdı. Hə, xoşbəxtlikdən mən Amalyant bu gün o vaxtkından yaxşı başa düşürəm. O bizim hamımızdan çox çəkib, başa düşmək olmur, buna necə dözdü, bu günə necə salamat qaldı. Doğrudur, hamımızın dərdini anam çəkirdi, ona görə ki, kirpiyi ilə od götürmüdü və əslində çox çəkmədi de; bu gün artıq kiminə dərdini çəkdiyini demek də olmaz, çünki ağılı o vaxtdan pozulub. Ancaq Amalya nəinki təkcə dərd çəkdi, həm də dərdin gözünün içindək baxa bildi, biz yalnız nəticəsinə gördük, o isə səbəbini, kökünü, biz hansısa xırda bir imkana ümid bağladıq, o isə başa düşdü ki, hər şey həll olunub, biz piçıldışa bildik, o isə susdu, gerçəkliliklə göz-gözə dayandı, yaşadı, həmin derdə o vaxt da elo indiki kimi dözdü. O boyda dərdi çəkmək Amalyaya baxanda bizim üçün xeyli asan idi. Təbii ki, evimizi də tərk edəsi olduq; ora Brunsvik köcdü, bizi bu daxmaya göndərdilər, var-yoxumuzu əl arabasında daşıyb götirdik, bir neçə dəfə gedib-gəlesi olduq, Barnabasla mən qabaqdan dartırdıq, atamla Amalya isə arxadan itoloysi, anamı birinci ayaq gətirmişdik, sandığın üstündə oturtmuşduq, hər gələndə için-için fəryad edib bizi qarşılıyındı. İndiki kimi yadımdadır, əl arabasını çəkmək nə qədər ağır olsa da – ağırıldan başqa həm də adam xəcaletlənirdi, çünki tez-tez taxıl arabalarına rast golirdik və bizi görən kimi hamısı dayanıb üzünü qırğa tuturdu – Barnabasla mən lap elə bu ağır işin altında də qayğılarımızdan, gələcək planlarımızdan danişirdi, söhbətin şirin yerində, hətta hərdən ayaq saxlayırdıq və yalnız atamın “hehe” kəlməsindən sonra ağlımız başımıza qayıdır, vəzifəmiz yada düşürdü. Lakin bu müzakirələrin heç biri köçəndən sonra da həyatımızda deyişiklik edə bilmədi, yegano dəyişiklik o oldu ki, kasıblığı tədris-cən hiss eləməye başladıq. Qohum-eqrəbanın köməyi kəsildi, ehtiyatımız, demək olar, tükendi və bizə qarşı olan nifreti ki, sən tanıyırsan, elə həmin vaxtdan yayılmağa başladı. Gördülər ki, məktub

əhvalatından çıxməq üçün gücümüz qalmayıb və bunu çox pis qarşılıdlar, dəqiq bilməsələr də, taleyimizin çətinliyini başa düşürdülər, bilirdilər ki, bu sınaqdan hamı elə bizim kimi, bəlkə də bizdən bir az pis çıxardı, amma bununla belə bizdən gen gəzməyi hər seydən üstün tutdular; əlimizdən gələni edib bu işin öhdəsindən varsayıdıq, bizə ona uyğun da hörmət edərlər, ancaq bacara bilmədiyimizdən indiyə qədər etdiklərini etdilər, hələ bir az da artıq; bizi hər yerdən uzaqlaşdırıldılar. İndi daha bizdən söz düşəndə cə bil adamdan danişmurdılar, ailəmizin adını heç yanda çəkmirdilər; bizdən söhbət salmaq istəyəndə isə hamımızı təqsirsiz Barnabasın adıyla çağırırdılar, hətta daxmamıza da rüsvayçılıq damgası vurdular, əgər özünü yoxlamaq istəsen, görərsən ki, ilk dəfə ayağını burası qoyanda həmin nifretə haqq qazandırmışan; sonralar, hərədən bizo golon adı şeylərə də ağız büzürdü lap, elə balaca neft çırığının ordan, masanın üstündə asılmağın da. Yaxşı, bəs ordan asmayanda, hardan asaydım?! Amma bu, camaata dözülməz gəlir. Çırığı lap başqa cür assaydıq da, etirazlarından qalan deyildilər. Bir sözlə, bizim varlığımız, hərəkətimiz hər dəfə cyni nifroto tuş gəlirdi.

## YALVARIŞLAR

– Bu arada nə iş gördük? Görəsi olduğumuzun en pisini, elə bir iş gördük ki, bunun üçün hamının nifretinə layiq olmayıdıq, elə olduq da; Amalyanı satdıq, yaxamızı onun lal əmrindən qurtardıq, daha qabaqkı kimi yaşaya bilmədik, ümidsiz yaşamağı bacarmadıq, hərə öz bildiyi kimi qəsrin əl-ayağına düşdü, bağışlanmaq üçün yalvarmağa başladıq. Doğrudur, hamımız bilirdik ki, heç nə əldə edə bilməyəcəyik, bilirdik ki, bizi qəsrə bağlayan yeganə ümidi yeri vaxtilə atama az-çox hörmət bəsləmiş Zortiniydi, onu da ki, son hadisələr həmişəlik üzümüze bağlamışdı, lakin buna baxmayaraq, işə möhkəməcə girişmişdik. Birinci atam başladı, boş-boşuna kendxudanın, katiblərin, vəkillərin, mirzələrin yanına ayaq döyüb dil tökdü, çox yerdə heç qəbul da elemədilər, hiyləyle, təsadüfən qəbula düşəndə isə – belə xəbəri almaq bizim üçün bayrama çevrilirdi, sevinçdən əllerimizi bir-birinə sürtürdük – tələm-tələsik başlarından edib bir daha içəri buraxmındılar. Cavab tapmaq onlar üçün o qədər

də çətin deyildi, belə şey qəsrin əlində nəydi ki?! Ne isteyir ki? Ne olub ki? Niyə üzr isteyir? Qəsrən kim, haçan ona barmağının ucuyla toxunub? Doğrudur, kasıblayır, müştərilərini itirib, nə bilim, daha nələr olub, ancaq neyləmək, həyatda kimin başına belə iş gəlmir? Bunların hamısı bazarın günahıdır, sənətkar taleyi idir, qəsr bunların da qeydində qalmalıydı bəyəm? Qalmağına, doğrudan da qalır, amma bir nəfərin şəxsi marağı xatirinə hadisələrin inkişafına kobud şəkildə qarşıya bilməz axı. Bəlkə öz məmurlarını göndərəydi ki, müştərilərin arxasında qaçıb onları zorla geri qaytarın? Atam da onlara etiraz edirdi – evdə bir künce qıslıb Amalyadan xəlvət bütün məsələləri hem getməzdən qabaq, hem də geri qayıdanan sonra bircə-bircə müzakirə edirdik, o da hər şeyi duyur, amma heç nə demirdi – hə, axı atam da öz etirazını bildirib deyirdi ki, kasıbhıdan gileylənmir, itirdiklərinin yerini tezliklə doldurur, bunların heç biri köklü məsələ deyil, kaş bircə onu bağışlaşınlar.

“Neyini bağışlaşınlar axı?! – deyib ona cavab qaytarırdılar, indiyə qədər əlindən heç bir şikayət daxil olmayıb, heç protokollarda da buna bənzər bir şey yoxdur, hətta vəkillərin sənədlerində də nəsə gözə dəymir; ona görə də imkan daxilində arayıb ortaya çıxarıblar ki, əleyhinə iş-zad qaldırmayıblar və heç bundan sonra nəzərdə tutulmur da. Yaxşı, əleyhinə yönəlmış hər hansı bir idarə sərəncamının adını bilirse, qoy desin. Bu yerde atam heç nə deyə bilməyib. Ya da idarədən hansı bir təşkilatınsa müdaxiləsi olubmu? Atam bu barədə də heç nə bilməyib. Hə, yaxşı, əger heç nə bilmirsə, heç nə olmayıbsa, bəs onda nə isteyir? Bəs onda nəyi bağışlaşınlar? Əslində bağışlanmayan bircə şey varsa, o da kişinin camaatın canını boğazına yiğmasıdır. Lakin atam heç cür əl götürmədi, o vaxt hələ canı suluydu, məcburi boğazına bağlanmış işsizlik də ona vaxt sarıdan imkan verirdi. “Amalyanın ad-sanını geri qaytaracam, görərsiz, çox çəkməz, qaytaracam”, bir günün içində bu sözleri Barnabasla mənə bir neçə dəfə təkrarlayardı, lakin lap astadan, çünki Amalya bunu eşitməməliydi; asta əsə də, yalnız Amalyanın xatirinə deyirdi, çünki əslində ad-sanın geri qaytarılması barədə qəti düşünmürdü, fikrizi bağışlanmağın yanındaydı. Lakin bağışlanmaq üçün əvvəlcə gərək toqsırını müəyyənleşdirəydi; bunu da ki idarələrdə tamam rədd edirdilər. Hardansa beyninə düşməndü ki, günahını ondan gizlədlər, çünki kifayət qədər pul vermir, əslində isə üstümüze qoyulmuş

və o vaxtkı gəlirimizin müqabilində xeyli yüksək olan vergiləri hələ də ödəyirdi, bütün bunlar bir daha sübut edirdi ki, kişi artıq xərifləmək üzərdir. Qərara almışdı ki, vergini artıqlamasıyla ödosin və təbii ki, bu da tamam yanlış addım idi, çünki bizim idarələrdə yersiz söz-söhbətdən qaçmaq üçün sadəlik xatirinə rüşvət götürürərlər, amma bununla heç nə oldə eləmək olmur. Əgər atamın yeganə ümid yeri buydusa, deməli, ona mane olmağa dəymezdi. Olan-qalan şeylərimizi, əsasən də ailədə ən çox işlənənləri de satdıq ki, xahiş dalınca getmək istəyəndə, hər sehər tezden yola düşəndə cibində qepikdən-quruşdan olsun. Özümüz isə bütün günü ac qalırdıq, ələ keçirdiyimiz bu pulla qazandığımız bir şey vardısa, o da kişinin ümidiinin üzülməsiydi. Lakin bunun da heç bir xeyri yoxuydu. Gedib-gəlməklə sadəcə özünü üzürdü, pullu da, pulsuz da biz eyni sonluğa gəlməliydik, pulun olması isə vaxtını xeyli uzadırdı. Artıq pul keçirməklə həqiqətən, fövqəladə bir şeyə nail olunmadığından mirzələrdən hansıa hərdən, ən azı görk üçün də olsa, nəsə etməyə çalışırı, işi təhqiq edəcəyinə söz verirdi, eyham vururdu ki, az-çox işo düşübller, onu da vezifəyə görə yox, atamın xatirinə axıra çatdıracaqlar; atam isə şübhələnmək əvəzinə daha da inanırdı. Bu cür mənasız ümidiyle geri döndürdü, sanki eve bir qucaq merhəmət getirirdi, ona baxmaq Allahın zülmüydi, həmişə Amalyanın arxasında gizlənər, üz-gözünü əyişdirib gülümseyər, gözlərini geniş açıb ona işare vurmaqla bizi başa salmağa çalışardı ki, bu səyi, çabası nəticəsində Amalyanın xilas olacağı günü onun özündən başqa heç kosi heyrot-fəndirməyəcək həmin günü, atam yaxınlaşdırır, lakin bu, sırt kimi qalmalıdır və biz onu hələlik heç kəsə aćmamalıyıq. Axırda atama pul vermək imkanımız tamam tükənməsəydi, bu get-gəl, bəlkə də hələ çox çəkəcəkdi.

Doğrudur, uzun yalvar-yaxardan sonra Brunsvik bu arada Barnabası özünə köməkçi götürdü, özü də bir şərtlə: axşam qaranlıqda gedib tapşırığını almalı, axşamın qaranlığından da gördüyü işi geri qaytarmalıdır; etiraf edək ki, Brunsvik bizə görə özünü, alverini müəyyən təhlükə qarşısında qoyurdu və buna görə də Barnabasa az haqq verirdi, Barnabasın işinə isə söz ola bilməzdi; uşağın bu cüzi qazancı acıdan tam ölməmək üçün bize bəs edirdi. Xeyli hazırlıqdan sonra çəkina-çəkina atama bir təhər çatdırıbildik ki, pul chtiyyatımız tükənib, o isə bunu çox sakit qəbul elədi. Ağlı daha o səviyyədə

deyildi ki, idarələrə ayaq döyməyin mənasızlığını qavraya bilsin, ancaq bitib tükənmək bilməyən məyusluq onu yorub əldən salmışdı. Doğrudur, hərdən deyirdi ki, — daha qabaqkı kimi aydın danışmırı, əvvəllər isə çox aydın danışındı — ona çox pul lazımlı olmayacaqdı, sabah, ya da elə bu gün hər şeydən xəbər tutu bilerdi, amma hayif, hamısı puç oldu, özü də pula görə, ancaq sesindəki avaz daha bunnarın heç birinə inanmadığından xəber verirdi. Azca keçmiş onda yeni fikirlər baş qaldırırdı, hamısı da bir-biriyle əlaqəsiz. Suçunu sübuta yetirə bilmədiyindən və buna görə də rəsmi yolla nəyə nail olmadığından axırda yalvar-yaxara keçdi, ayrı-ayrı məmurların el-ayağına düşəsi oldu. Onların arasında yəqin ki, yanıncıllar, üroyi yumşاقlar da tapılıb, lakin heç birinin idarədə öz ürəyinin səsinə qulaq asmağa ixtiyarı olmadığından, onları da gərek işdən kənarda, kefərinin xoş vaxtında tutaydın.

İndiyə qədər özünə qapılıb diqqətən Olqaya qulaq asan K. bu yerə çatanda səhbəti suala kəsdi:

— Sən bunu düzgün hesab eləmirsen bəyəm? — Səhbətin davamı həmin suala cavab versə də, o özünü saxlaya bilməmişdi, hər şeyi indi öyrənmək istəmişdi.

— Yox, — Olqa dedi, — yanıncılıqdan, ya da buna benzər şeylərdən heç cür səhbət ola bilmez. Nə qədər gənc, təcrübəsiz olsaq da, burasını bilirdik, təbii ki, atamın da xəbəri varydı, lakin çox şeyləri unutduğu kimi bunu da unutmuşdu, özüne plan çizmişdi; qəsrin yaxınlığında məmurların keçib getdiyi yolu kəsdirsən, imkan tapan kimi arabəni saxlayıb əvvəl barədə xahişini çatdırırsın. Düzünü desək, ağılsız plan idi, lap möcüzə də baş versə, xahişini məmurlardan kiməsə çatdırıa bilsə də, ağılsız idi. Bir nəfər məmur tek canına heç kəsi bağışlaya bilməzdi axı! Olsa-olsa, bunu yalnız ümumi rəhberlik edə bilərdi, ancaq əslinə qalsa, heç o da bacarmazdı, bağışlaya bilməzdi, yalnız lazımi yerinə çatdırıa bilərdi. Lap elə məmurlardan biri arabadan enib məsələyle maraqlansayıda, atamın — bu yazıq, yorğun, əldən düşmüş kişinin mızıldanıb dediklərindən bir şey qanardı ki? Məmurlar həddən artıq savadlı, amma birterəfli olurlar, öz sahələrində adı sözle adamın fikrini oxuyurlar, ancaq başqa bölmələrin məsələsini gərek saatlarla izah edəsən, bəlkə də ədəblə başını ter-pədib razılığını bildirəcək, amma bir kəlmə də olsun başa düşmə-yəcəklər. Bunu anlamağa nə var ki; məmurun özünə aid olan xırda

idarə işlərini necə həll etdiyini irili-xirdalı məsələləri bir çirtiqla necə yoluna qoyduğunu öyrenmək istəsən, onun köküne varmağa çalışsan, gərək ömrün boyu onunla əlləşəsən və ola bilsin, heç axırına da çıxa bilməyəsən. Atam lap lazımı memurun yanına düşsə belə o, sənədsiz-filansız heç nə eləyə bilməz, o handa da heç kəsi yolun ortasında bağışlamaz, yalnız işi rəsmi şəkildə yoluna qoymağa çalışır və bu məqsədlə də ona üsul-idarənin yolunu göstərer, ancaq burda də nəyəsə nail olmaq ümidi tamam puça çıxmışdı. Bu yeni planla atam bir şeyə çatmaq isteyirdi, gör haralara gedib çıxmışdı! Əgər bu addımda cüzi bir işiq ucu görünsəydi, onda qəsrin yolu xahişçilərlə qayır-qayır qaynaşardı, lakin lap körpə məktəbli də bilirdi ki, bu mümkün iş deyil, ona görə də küçə həmişə bomboş olardı. Bəlkə atamın ümidiyinə hər yanda güc, qida verən də elə buydu. Bu ona lazımydı, axı sağlam ağıl məsələni sən deyən qədər də çək-çevir eləmir, xirdaca bir nəzərle onun mümkünsüzlüyünü dərk edir. Məmurlar kəndə gelirse, yaxud geri qəsrə qayıdırsa, bunu kefdən eləmirler, kənddə də, qəsrde də onları iş gözlöyir, ona görə də hər dəfə çaparaq gedirlər. Pəncəredən çöle baxmaq, orda dayanmış ərizəciyə fikir vermək heç ağıllarına da gelmir, ağızına qədər sənədlərlə dolu arabada onları oxumaqla məşğul olurlar.

— Amma mən, — K. dilləndi, — məmur xizəyinin içini görmüsəm, orda sənəd-zad yoxdur — Olqanın söyləmimdə onun üçün elə böyük, elə müəmmalı bir aləm açıldı ki, onun və özünün varlığı haqqında tam aydınlıq qazanmaq üçün öz xırda yaştılarıyla ona toxunmaqdan yan keçə bilmədi.

— Ola biler, — Olqa dedi, — deməli, onda daha pis, deməli, məmur elə vacib işlərlə məşğuldur, sənədlər o qədər qiymətli, o qədər iridir ki, özüyle götürə bilmir, belə olanda atları dördnala çapdırırlar. Hər halda heç biri atama vaxt ayırmadı. Bundan başqa: qəsrə müxtəlif səmtlərdən giriş var. Hərənin öz vaxtı, öz dəbi olur, onda çoxusu həmin qapıdan girib-çixır, başqa vaxt bir ayırsı dəbə minir, onda da hamı üzünü ora tutur. Qapıların hansı qaydayla növbələşməsini hələ indiyə qədər bilən yoxdur. Bir də görürsən, səher saat sekkizdə bir qapıdan, on dəqiqə keçmiş başqa qapıdan, yarım saat sonra üçüncü qapıdan, ya da elə birinci qapının özündən işləyirlər və bütün günü ora işlek olur, amma dəyişmə imkanı hər an qalır. Doğrudur, kəndin girecəyinə yaxın bütün yollar birleşir, ancaq burda da arabalar toz

qoparır, qesrin yaxınlığında isə sürət xeyli aşağı olur. Arabaların hansı yolla çıxacağı tənzimlənmediyi və onları izlemək mümkün olmadığı kimi, saylarını öyrənmək də mümkün deyil. Elə gün olur, gözə bircə araba da dəymir, elə gün də olur, hamısı birdən çıxır. İndi sən bundan sonra atamın halını özün təsəvvür et. Olan-qalan bircə kostyumunu əyninə keçirib hər seher bizim xeyir-duamızdan sonra evdən çıxır. Yangınsöndürənlerin balaca nışanını da – əslində bunu da təhvıl verməliydi, qanunsuz saxlayır – götürür ki, kənddən çıxanda döşünə taxsin, ele bilir, ötüb gedən məmurların diqqətini bununla özüne çəkəcək, ne qədər balaca olsa da, iki addımdan o yana görünməsə də, kenddə gəzdirməye ürək eləmir. Qesrə gedən yolun üstündə bir bağ var, qesri terəvəzə təmin edən Bertuxun bağıdır, atam orda dəmir barmaqlığın oturduğu ensiz divar özülün üstündə özünə yer eləyib. Kişinin oturmasına Bertux narazı olmur, cünki qabaqlar atamla dost idilər, həm də onun ən yaxşı müştərilerindən biriydi, ayağının biri azca əyridir, deyirdi ki, atamdan başqa, heç kəs bu ayağa çəkmə tikə bilmir. Atam günü güne calayıb ordaca oturardı; qasqabaqlı, yağmurlu payız qapının ağızını kəsdirmişdi, amma kişi havanı qəti vecinə almırı; hər gün seher tezdən eyni vaxtda əlini cəftəyə atıb bizimlə vidalaşar, axşam da suyun içinde geri dönüb özünü künce salardı, sanki kişi günü-gündən qatlanırı. Başına gələn xırda əhvalatları əvvəlcə bize danışardı, məsələn, deyərdi ki, Bertuxun ona yazığı gelib, köhnə dostluğun xatirinə barmaqlığın üstüne palaz atıb, ya da deyərdi ki, ötüb-keçən arabada hansı məmurusa tanıyıb, yaxud da arabacılarından kimsə hərdən onu görüb zarafatla qəmçisini şaqquşadıb. Axıra yaxın danışmağın da son qoydu, ümidi açıq-aşkar hər yandan üzüldü, gördü ki, heç nə əldə edəsi deyil, sadəcə ora gedib gününü keçirməyi özü üçün bir vezifə borcuna, boş bir peşəyə çevirdi.

Yeli də elə həmin o vaxtdan başladı, qış yaxınlaşındı, qar həmishəkindən tez düşmüşdü, bizdə, ümumiyyətlə, qış tez gəlir; hə, orda gah nəm daşın üstündə, gah da qarın içinde otururdu. Gecələr ağrıdan zariyirdi, sehərlər hərdən kəsdirə bilmirdi ki, getsin, getməsin, ancaq sonra özü-özünü yenib yola düzəldirdi. Anam yaxasından salanıb buraxmaq istəmirdi; atam da, yəqin daha sözüne baxmayan əzaların qorxusundan anama deyirdi ki, istəsə, o da gedə biler. Beləliklə, ağrılar anamın da yaxasını tanıdı. Biz də tez-tez onların yanında olurdum, onlara yemək aparır, ya da eləcə baş çəkirdik, yaxud dilə

tutub eve qaytarmaq istəyirdik; həmişə də görürdük ki, büzüşüb bir-birinə sığınıblar, ensiz daşın üstündə oturub ciyinlərinə yuxa adyal salıblar, dörd yanda bomboz qardan, dumandan başqa, əsər-əlamət görünmür. Bütün günü göz işledikcə nə bir adam, nə bir araba, təsəvvür et, gör nə mənzərədir, K., necə! Günlerin bir günü seher tezden atam qurumuş ayağını çarpayıdan yera sala bilmədi, kişini sakitləşdirmək olmurdu, istilikdən sayıqlayıb deyirdi ki, yuxarıda, Bertuxun yanında araba dayandı, içindən bir məmur düşdü, atamı axtarıb tapa bilmədi, başını buladı, açıqlanıb təzədən arabaya mindi. Həm də arada elə səsler çıxarırdı ki, deyərdin, burda olduğunu yuxarıdakı məmura bildirmək isteyir, orda olmamasının günahsızlığını ona başa salır. Doğrudan da ayağı bir daha o yerlərə dəymədi, həftələrlə uzanıb yataqda qaldı. Qulluğu, qayğını, müalicəni Amalya öz boynuna götürdü, hərdən arada fasile versə də, bu işlərin hamisini əslində bu gün yenə o yerinə yetirir. Ağrıları alan dərman bitkilərini tanıyor, yuxu, qorxu nə olduğunu bilmir, heç nədən çekinmir, heç vaxt özündən çıxmır, ata-anamızın bütün əziyyətini tekcanına çekir; bizimsə əlimizdən heç nə gəlmədiyindən dinclik tapa bilmirik, ora-bura vurmuxuruq, o isə nə soyuqqanlığımı itirir, nə də təmkinini. Böhran keçib gedəndən, atam ehtiyatla gah sağa, gah sola söykənə-söykənə yatağı tərk edəndən sonra Amalya onu bizim öhdəmizə buraxıb öz güşəsinə çekildi.

## OLQANIN TƏDBİRLƏRİ

– İndi bir iş qalırdı, gərok atama gücü çatan bir məşguliyyət tapayıd, eləsini ki, onu nəyəsə xidmet etdiyinə, ailənin suçunu üstündə götürmək üçün elləşib-vuruşduğuna inandıra bilsin. Bele şeyi tapmaq o qədər də çətin deyildi, əslində nə tapılsayıdı, Bertuxun bağçası qarşısında oturmaqdən pis olmayıacaqdı, ancaq mən elə şey tapdım ki, hətta özümə də müəyyən ümid verdi. Suçumuz barədə məmurların, mırzələrin, kim bilir, daha kimlərin yanında söz düshəndə həmişə Zortininin elçisinin tohqirindən danışıldırılar, bundan o yana getməyə heç kəs ürək eləmirdi. Özlüyümdə beləcə kəsdirdim: yaxşı, ümumi fikir tekçə elçinin tohqirindən ibarətdirsə, onda yenə elüzəri də olsa, elçiylə barışib hər şeyi yoluna qoymaq olardı. Öz dedikləri

kimi, şikayət getməyib, deməli, iş məmurlardan heç kəsin əlinə düşməyib, ona görə də məsələ qalır elçinin adamlığına, istəsə, bağışlayar, ondan çox şey tələb olunmur ki. Bunların hamisiniñ o qədər də əhəmiyyəti olmamalıydı, zahiri görkəm idi və heç bir nəticə verməməliydi, bununla yalnız atamı sevindirə, onu dinc oturmağa qoymayan xəberçiləri bir balaca künçə qışnayıb kişinin könlünü aça bilərdik. Amma əvvəlcə gərək elçini tapayıdim. Bu tədbir barədə atama danişanda əvvəlcə hirsəndi, kişi tamam höcət olmuşdu – bunu da xəstələnəndə tapmışdı – çox vaxt ele bilirdi ki, son anda uğursuzluğa düşməyinin günahkarı biziñ: əvvəlcə pul verməmişik, indi də yatağa salıb buraxmaq istəmirik: bir şey də vardi ki, başqalarının fikrini qobul etmək iqtidarıñ tamam itirmişdi. Heç axırına çıxmış, tədbirlərimi alt-üst elədi; ele bir əldən deyirdi ki, gərək Bertuxun bağçasının yanında oturub gözləyəydi, daha hər gün getməye imkanı olmadığından onu əl arabasına qoyub mütləq ora aparmalıqmiş. Ancaq əl çəkmədim, tədricən mənim fikrimlə barışdı, ancaq bir maneçilik də vardi: bu iş də tamamilə məndən asılıydı, çünki elçini o vaxt yalnız men görmüşdüm, atam onu tanımırı. Doğrudur, qulluqçuların hamisi bir-birinə oxşayır və mən onu görəndə bir də tanıyacağıma qəti əmin deyildim. Beləliklə, mehmanxanaya ayaq açmağa, qulluqçuların arasında onu axtarmağa başladım. Düzdür, həmin oğlan Zortininin qulluqçusuydu və Zortini də daha kəndə enmirdi, lakin ağalar xidmətçilərini tez-tez deyışirlər, çox güman ki, onu başqa conabin dəstəsində də tapmaq olardı, ləp özünü tapmasaq da, haqqında başqalarından müyyəyen məlumat ala bilərdik. Bu məqsədə gərək hər axşam mütləq mehmanxanada olaydın, bizə isə heç yanda xoş üz göstərmirdilər, o da ola belə yerdə; heç olmasa cibidolu müşterilər de deyildik. Amma məlum oldu ki, biz də orda neyəse yarayarıqmiş; xidmətçilərin Fridaya necə əzab-əziyyət verdiyini özün yaxşı bilirsen, əslində çoxsu dinc adamlardır, yüngül qulluq onları bir az ərköyn eləyib, bir az da ağırlaşdırıb. "Görüm günün qulluqçu günü kimi xoş keçsin"! Məmurların arasında belə bir alxiş var, doğrudan da dolanışığa geləndə qəsrin ağaları əslində qulluqçulardır, buna qiymət verməyi də bacarırlar və qəsrde onun qayda-qanunlarına tabe olub sakit, ləyaqətli davranışırlar – neçə dəfələrlə bunu yanında təsdiq ediblər, – onların qalıqlarına burda da rast gəlmək olar, hə, məhz qalıqlarına, çünki qəsrin qanunu kənddə tam qüvvədə olma-

dığından burda tamam dəyişirlər, qanunun buxovlarından xilas olmuş, ac-yalavac, nəfslerini saxlaya bilmeyən ipə-sapa yatmaz vəhşilərə dönlürələr. Həyəszliqlərinin həddi-hüdudu bilinmir, kəndin xoşbəxtliyi orasındadır ki, xüsusi əmr olmadan mehmanxanadan bayır çixa bilməzlər, mehmanxanada da gərək cəl edəsən ki, onlarla yola gedəsən; Frida onlarla baş çıxarmağa çox çətinlik çəkirdi, qulluqçuları sakitleşdirmək üçün məndən istifadə edir və buna da xeyli sevinirdi; iki ildən çoxdur ki, en azı həftədə iki dəfə gecəni tövlədə qulluqçularla keçirirəm. Əvvəller, atam hələ mehmanxanaya gedə biləndə, bufetdə künçün birinə qışılıb yatar, səhər tezdən gətirəcəyim xəberləri gözləyirdi. Ancaq buntun köməyi olmurdu. Axtardığımız elçini bu güne qədər tapa bilməmişik, görünür, hələ də Zortininin qulluğundadır və Zortini ucqar idarələrə çəkilib işləyəndə əməyinə yüksək qiymət qoysuq qulluqçusunu da özüyle aparır.

Demək olar, qulluqçular da bizim kimi onu çoxdandır görmürlər və əgər kimsə bu arada onu gördüyüünü deyirsə, deməli, yanılır. Əslində tədbirim baş tutmamışdı, lakin baş tutmamışdı da demək olmaz, düzdür, elçini tapmamışdıq və kişinin mehmanxanaya gedib-gölməsi, gecələri orda qalması, bəlkə də bacardığı qəder mənə rəhm etməsi, təssüf ki, bir az da xəstəliyinin üstünə qoydu, indi iki ildir, gördüğün veziyətdədir, ola bilsin, halı bir balaca anaminkindən yaxşıdır, anamınsa, əksinə, son günlərini sayırıq, onu həyatda saxlayan yalnız Amalyanın ciddi-cəhdidir. Mənim mehmanxanadakı qazancımsa o oldu ki, qəsrə müəyyən əlaqə yarada bildim; desəm ki, etdiklərimin peşmançılığını çəkmirəm, mənə nifretlə baxma. Yəqin fikirləşəcəksən ki, qəsrə mənim nə əlaqəm ola bilər. Haqlısan, sən deyən qədər də böyük əlaqə deyil. İndi mən qulluqçuların çoxusuyla tanışam, demək olar, son illerde kende gələn ağaların hamisiniñ qulluqçularıyla. İşdir, haçansa qəsrə gedəsi olsam, daha orda moni özlərinə yad hesab etməyəcəklər. Doğrudur, onlar yalnız kənddə qulluqçudurlar, qəsrde tamam başqalaşırlar və yəqin orda də heç kəsi, kənddə yaxınlıq etdikləri adamlardan heç kimi tanımaq istəmirələr, tövlədə min dəfə and-aman eləsinlər də ki, qəsrde görüşsək, özlərini dünyanın en xoşbəxti sayarlar, yenə də inanılaşı deyil. Bu cür vədlərin heçliyini əslində sinayıb görmüşəm. Amma əsas məsələ bu deyil. Qəsrə əlaqəni qulluqçularla yaratmamışam, əksinə, bəlkə də və çox güman ki, kimse yuxarıdan mənim

hərəkətlərimə göz qoyur – xidmətçilərin müdürüyyəti işə idarə işlərinin ən vacib, ən görkəmlı bölmələrindən biri olmalıdır – ola bilsin, mənə göz qoyan adam haqqında başqalarına nisbətən daha mülayim hökm çıxardı, bəlkə başa düşdü ki, bu rəzil eməllərimlə ailənin uğrunda çarşıram, atamın işini davam etdirirəm. İşə bu cəhətdən yanaşlsa, bəlkə də qulluqçulardan pul götürdürüümü, onu ailənin ehtiyacına xərclədiyimi mənə bağışladılar. Başqa şeye də nail olmuşam, yəqin bunu sən də mənə günah sayacaqsan. İllərlə çəkən rəsmi təcrübədən başqa, qəsrə qulluğa durmağın bəzi dolayı yollarını nökerlərdən öyrənmişəm, belə halda heç də rəsmi qulluqçu olmursan, əksinə, səni hardasa gizlində işə cəlb edirlər, nə hüququn olur, nə də məsuliyyətin, ən pisi də odur ki, məsuliyyətin olmur, amma hər halda nəse olur, hər işdə yaxınlıqda tapıhrsən; düşərli imkan görən kimi istifadə edirsən, qulluqçuluğuna qulluqçu deyilsən, lakin tosadüfən burda sənə də bir iş tapıla bilər, deyək ki, qulluqçu harasa çıxıb gedib, səni çağırırlar, qaça-qaça golırsən və indiyə qədər olmadığın bir adam olursan: qulluqçu. Yaxşı, bəs belə bir imkan haçan ələ düşər? Ola bilsin, lap həmin an, içəri keçən kimi, ətrafına boylanmamış imkan özü qarşına çıxsın, belə olanda hər təzənin ağızı deyil o saatca işdən yapışsın, ikinci imkansa illərlə uzanır, rəsmi yolla, bəlkə bundan da tez başa gelər, bir iş də var: qeyri-rəsmi götürülmüş adamı bir qayda olaraq heç vaxt rəsmi qulluğa qəbul etmirlər. Deməli, bu da götür-qoy etməyə dəyər; lakin rəsmi qəbulun çətinliyini, ezbəli seçimini, əskisi tüstülü ailədən olanların namızodliyinin rədd olunacağıni əvvəlcədən biləndə həmin şübhələrə son qoyursan, adam taleyinə boyun oyır, həyəcandan əsə-əsə illərlə neticəni gözləyir, lap ələ birinci gündən böyük-başı heyrotla soruşmağa başlayır: necə oldu, belə ümidsiz bir şeyə ürək eledin, o işə hełə də ümidiyi itirmir, itirsə yaşaya bilməz; yalnız aradan bir neçə il keçəndən sonra, bəlkə də saç-saqqlar ağaranda öyrenir ki, onun namızodliyini rədd ediblər, bütün həyatını yelə verib, heç nəyin sahibi olmayıb.

Təbii ki, burda da müstəsna hallar olur, ona görə də adam asanlıqla aldanır. Bəzən ələ alınır ki, lap əskisi tüstülərə də götürürlər, məmurların içində herdən eləsi tapılır ki, ister-istəməz bu cür ovun qoxusunu xoşlayır, sınaq müddətində burnunu havaya tutub ətrafi imsiləyir, ağız-burnunu qırışdırır, qas-gözünü əyir, belə adam müey-

yən mənada hardasa onu iştaha gətirir, qarşısında duruş gətirmək üçün qanun kitablarından möhkəm-möhkəm yapışmalı olur. Cox vaxt bunun həmin adamin işə götürülməsinə qəti xeyri olmur, sadəcə qəbul prosesini lengidir və bu proses də ömründə bitib-tükənmək bilmir, kişinin ölümündən sonra eləcə dayanır. Deməli, həm qanunlu, həm də qanunsuz işə götürmə açıq, gizli çətinliklərə doludur və bele bir işə girişməkdən evvəl məsləhətdir ki, yüz ölçüb bir biçəsen. Hə, Barnabasla mən ölçüb-biçmə fürsətini əldən vermədik. Elə ki, mehmanxananadan qayıdırıdım, diz-dizə otururdum, əldə etdiyim yeni məlumatların hamısını ona danışırdım, vaxt olurdu, günlərlə müzakirə edirdik, Barnabasın əlindeki işi də qəti irəli getmək bilmirdi. Deyəsən, burda, sən fikirləşdiyin kimi mənim de günahım var. Bilirdim ki, nökerlərin söyləməsinə etibar etmək olmaz. Bilirdim ki, qəsrən danışmağa qəti həvəs göstərmirlər, həmişə səhbəti yayındırıllar, hər sözü onlardan elə bil maqqaşa qoparırdım, sonra da, təbii ki, ağızları açılanda susmaq bilmirdilər, gəvəzə-gəvezə danışır, özlərini çəkib göyün yeddi qatına qoyur, basıb-bağlamaqda, özlərindən uydurmaqda bir-birini kölgədə buraxır, boğazlarının yoğun yerinə salıb bir-birinin səsini batırırlar və bu qarışılıqda gerçəklilikdən yalnız bir-iki cılız eyhamdan başqa heç nə tapmaq mümkün olmurdu. Mən işə hamısını eşitdiyim kimi Barnabasa danışırdım, o da doğru ilə yalanı bir-birindən ayıra bilmirdi, ailənin keçirdiyi ağır günlər onda bu işlərə qarşı bir tələbat, bir təşənlək yaratmışdı, ona görə də yanğını söndürmek üçün deyilənləri su kimi canına çekir, gerisini öyrənmək həvəsi içini təzədən alovlandırdı. Mənim yeni planım, doğrudan da Barnabasa aid idi. Nökerlərdən daha heç nə öyrənmək olmurdu. Zortininin elçisi tapılmırdı və heç tapılmayacaqdı da, deyəsən, Zortini də, elçisi də günü gündən qəsrin dərinliklərinə çəkilirdilər, az qala sir-sifətlərini, adlarını da unutmuşdular, onlardan söz salanda hər ikisini uzun-uzadı təsvir edəsi olurdum, ancaq heç nə əldə edə bilmirdim, onları zor-bəla yada salırdılar, bundan artıq heç nə deyə bilmirdilər. Nökerlərə qoşulmağıma geldikdə isə, təbii ki, elin dilini-ağzını bağlamağa mənim gücüm çatmadı, ümidi tekca onaydı ki, hamısını necə var, eləcə qəbul edərlər, heç olmasa bir balaca ailəmizin günahından keçərlər, lakin zahirən bundan da əsər-əlamət görünmürdü. Ancaq bununla belə yenə fikrimdən dönmədim, çünkü qəsrə ailəmizin xeyrinə nəsə

eləmək üçün bundan savayı imkan görmürdüm. Belə bir imkan üçün ümidiyim yalnız Barnabas idı. Hərden həvəsim olanda, həvəs də ki məndə, Allaha şükür nə qədər desən, nökerlərin danışığından öyrənmişdim ki, qəsrə qulluğa götürülən adam ailəsi üçün çox işlər görə bilir. Ancaq bu söylemlərin nəyinə inanasan axı? Müeyyənəşdirmək mümkün deyildi, bircə şey aydındı: buna o qədər inam da yoxdur. Məsələn, bir daha görmeyəcəyim, ya da haçan görsem də, tanımayağım nökerlərdən biri and-aman edib qəsrə işe düzəlməkdə qardaşımı kömək edəcəyinə, ya da Barnabas müeyyən yolla ora düşəndə onu müdafiə edəcəyinə, ruhlandıracığına söz verirdi – çünki nökerlərin dediyinə görə ele alına bilerdi ki, iş gözləyen adam sonu bilinməyen gözləmələrdə huşunu itirərdi ve dostları onun yardımına gelməsə məhv olardı, – bu və ya buna bənzər şeyləri mənə danışındırsa, deməli, hamısı doğrudan da haqlı xəbərdarlıq, verilən vədlərsə tamam boş, mənasız şeylər idi. Barnabas üçünsə yox; doğrudur, tez-tez xəbərdar edirdim ki, inanmasın, lakin həmişə əhvalatları danışmağım onun tədbirlərimə qoşulmağınə kifayət etdi. Bunun üçün getirdiyim dəlillər də onu yoldan döndərə bilmədi, əsasən on çox təsir edən də nökerlərin söylemələri oldu.

Bələliklə, əslində mən özüm özümlə tək qalmışdım, Amalyadan başqa, heç kəs ata-anamla dil tapa bilmirdi, atamın planlarını özüm bildiyim kimi davam etdirdikə Amalya məndən aralanmağa başladı, sənin, başqalarının yanında məni dindirir, tək qalandan işe heç üzümə də baxmaq istəmir; mehmanxanadakı nökerlər üçün mən ele adı bir oyunağam ki, hirslenəndə onu cılıkləməyə hazırlırlar, bu iki ildə birçə dəfə də olsun heç birindən könülaçan bir söz eşitməmişəm, kelekden, yalandan, cəfəngiyatdan başqa, heç nə tanımırlar, deməli, mənə qalan yalnız Barnabasdı, o da ki hələ uşaqdı. Mən danışarkən gözlərində oynayan parıltını – bu parıltı hələ indiyə qədər də getməyib – görəndə diksindim, lakin geri çəkilmədim, deyəsan, yaman derine getmişdik. Doğrudur, boş da olsa, atamın o böyük planlarıyla hərəket etdirdim, mənde kişi qətiyyəti yoxuydu, fikrim-zikrim elçinin könlünü almağın yanındaydı və çox istəyirdim ki, bu bəsitliyimi böyük bir xidmət kimi ayağıma yapsınlar. İndiyə qədər mənə müyəssər olmayan şeyi işe Barnabasın vasitəsiylə qazanmaq istəyirdim, ayrı yolla, lakin tamam etibarlı yolla. Elçinin xətrinə dəymiş, onu ön idarələrdən bir növ küskürüb perikdir-

mışdik; Barnabasın simasında yeni bir elçini ireli sūrmək, xətrinə dəyişmiş elçinin işini ona göndürmək, o inciyin üreyi istədiyi qədər uzaqlarda qalmasına, pərtliyini unudana qədər el içində çıxmamasına şərait yaratmaqdən asan nə ola bilerdi ki?! Ancaq yaxşıca gördürdüm ki, bu planın sadəliyi ilə yanaşı, onda bir əndəzəni aşma da var, elə təsir bağışlaya bilerdi ki, guya işə qəbulun yollarını üsul-idarəye biz dikte etmək istəyirik, ya da sanki şübhələnirdik ki, idarə özü-özündən yaxşı sərəncam vermək qabiliyyətində deyil, ola da bilsin, biz “nəsə bir iş görmək olar” qənaəetine gəlince öz sərəncamını verib-qurtarıb. Lakin sonra düşündüm: elə ola bilməz ki, üsul-idarə məni tərs başa düşsün, ya da belə başa düşəcəkse, deməli, qəsdə edəcək, daha doğrusu, gördüğüm işlərlə yaxından maraqlanmadan onu ele bəri-başdan alt-üst edəcək. Beleliklə, mən el götürmədim, Barnabasın təkəbbürü də öz işini gördü. Bu hazırlıq dövrü Barnabası elə şirnikləndirdi ki, çəkməçiliyi özünə sığışdırmadı, gələcək idarə qulluqçusunu yaraşdırmadı; hətta Amalya ona hərdən bir söz deyəndə etirazını bildirirdi, özü də tamam kəskin şekilde. Bu ani sevinci onun əlində almaq istəmirdim, çünki qəsər qədəm qoyduğu birinci günlə, gözənləndiyi kimi, sevincə də, təkəbbürə də son qoyuldu. Haqqında sənə danışdığım o elüzəri qulluq başlandı. Bir şeye töəccüb qalmışdı ki, Barnabas qəsro, daha doğrusu, sonralar onların iş otağına çevrilmiş həmin idarəyə birinci dəfə manəsiz-filansız daxil ola bildi. Onun bu uğuru məni o vaxt dəli elədi, axşam evə qayıldanda Barnabas onun qulağına piçıldı, mən də Amalyanın yanına qaçıdım, ikiəlli berk-berk yapışb onu kuncə sixdim, o qədər öpüb-dişlədim ki, ağrıdan, qorxudan ağlamğa başladı. Həyocandan dinə bilmirdim, həm də çoxdandır bir-birimizlə belə danışmirdi, ona görə də səhbəti o biri günlərə saxladım. O biri günlərsə deməyə bir şey olmayıdi.

Elə birinci günün uğurunda o yana gedilmişdi. Barnabas düz iki ildir adəmin sinesini paralayan bu yeknəsəq həyat tərzini sürür. Nökerlər köməkdən tam imtina etmişdilər, mən də Barnabasa balaca bir məktub vermişdim, həmin məktubda onu nökerlərə tapşırır, həm də verdikləri vədi yadlarına salırdım, Barnabas da onlardan kimi görsə, məktubu çıxarıb gözleri öündə tuturdu və herdən məni tanımayan nökerlərə rast galende, eləcə də tanışlarım məktubu lal-dinmez irəli uzatmağını görəndə – çünki Barnabas yuxarıda danışmağa ürək

eləmirdi -- hirslenirdilər, amma biabırçılığı orasındaydı ki, heç kəs ona kömək etmirdi və bir dəfə məktubu az qala gözünə soxduğu nökerlərdən biri dartıb onu Barnabasin əlindən almış, əzik-əzik edib zibil qabına atmış və bununla uşağıın canını bu biabırçılıqdan qurtarmışdı, ağlımiza gəlsə, bunu biz özümüz çoxdan edərdik. Fikirləşdim ki, yəqin bununla demək istəyib: "Siz özünüz də məktubların başına bu oyunu açırsız." Bütün bu ötən müddət nə qədər nəticəsiz olsa da, Barnabasa xeyri dəydi, işdir əger buna xeyir demək mümkünürse, onu vaxtından əvvəl yaşılaşdırı, vaxtından qabaq kişiləşdirdi; bəli, çox işlərdo ciddiləşdi, yaşına uyuşmayan bir təmkin qazandı. Ona baxmaq, indiki sırf-sifatını iki il bundan əvvəlki cavanlığı ilə müqayisə etmək məni tez-tez kədərləndirir. Bu zaman bir kişi kimi mono vərə biləcəyi təsəllidən, dayaqdan əsər-əlamət görmürəm. Mənsiz o, ömründə qəsrə düşə bilməzdii, lakin orda olandan bəri daha məndən də asılı deyil. Yeganə ürek qızdırıldığı adam mənem, ancaq qəlbindəkilərin heç yarışını da mənə danışmır. Qəsrən çox səhbət eleyir, amma söyləmələrdən, xəber verdiyi kiçik məlumatlardan heç cür başa düşmək olmur: necə olub ordakı vəziyyət onu beləcə dəyişdirə bilib. Xüsusilə bir şeyi heç cür qavraya bilmirəm: orgənlilikdə hamımızı mat-məttəl qoyan cəsarəti kişiləşəndə niyə birdən-birə tamam yoxa döndü. Doğrudur, Allahın hər günü boş boşuna dayanıb gözlemək, heç bir irəliləyişə, deyişkiliyə ümidi olmadan hər gün eyni şeyi təkrarlamaq adamın qol-qanadını sindirir, onu ruhdan salır, axırdı isə bu şübhəli dayanışdan başqa insanın ayı şeylərə olan qabiliyyətini yerli-dibli öldürür. Axı bəs qabaqlar niyə müqavimət göstərmirdi? Xüsusilə, tezliklə dərk edəndə ki, mən haqlıyamış, təkəbbürle orda heç nəyə çatmaq mümkün deyil, ailənin vəziyyətini düzəltməkdə, bəlkə də bir şey qazanmışdı. Çünkü xidmətçilərin dəymədüşərliyini çıxməqla orda böyük bir sadəlik hökm sürdü, orda təkəbbür özünü işdə göstərir, iş özü də hər şeydən yüksəkdə dayandığından təkəbbür öz-özünə yox olur, uşaq xəyallarına burda bir damcı da yer qalmır. Ancaq mənə danışığının görə Barnabas düşünürmüş ki, gör burda hakimiyyət necə əzəmətləmiş, otaqlarında vurmuxduğu bu xırda-para məmurlar gör hansı zəkanın sahibləriymiş. Gör onlar yeyin-yeyin, gözlərini yumub hərdən əl-qollarını yellədə-yellədə necə dikə edirlərmiş, bir kəlmo dinnəyib başala barmaqlarını tərpətməklə deyinən qulluqçuları gör

necə yerlərində oturdurlarmış, onlar isə belə anlarda gör necə ağır-ağır nefəs alıb şən-şən qımışırlarmış, ya da qarşılardakı kitablar-dan özlerinə lazım olan yeri tapanda məmurlar əllerini gör necə şappılıyla kitaba vururlarmış və başqaları dar-daracaqdan sürtünüb keçə-keçə gör necə qabağa gəlib boğazlarını uzadırmış. Bu və buna bənzər şeylər həmin adamları Barnabasin gözündə həddən artıq ucaldıb və onda da elə təessürat yaranıb ki, bəxti gətirə, haçansa həmin adamlar ona diqqət yetirəcək, o da onlarla bir-iki kəlmə kəsə bilecək -- yad adam kimi yox, aşağı təbəqədən olsa da, hər halda işdaşlar kimi -- ailəmiz üçün görünməmiş yaxşılığa nail olacaq. Lakin hələ o yera gəlib çıxmayıb, ora yaxınlaşdırıa bilecek addımı atmağa isə ürək eləmir, baxmayaraq ki, gənc olsa da, ailə daxilində bədbəxtliyin ağır məsuliyyəti onu ailə başçısı seviyyəsinə qaldırıdığını özü hamidən dəqiq bilir. Hə, indi də son etirafımı bildirmək istəyirom: bir həftə qabaq sən gəlib çıxdın.

Mehmanxanada bunu kimdənsə eşitdim, ancaq o qədər mehəl qoymadım; dedilər ki, yerölçən gəlib; heç nə olduğunu də düz-əməlli bilmirdim. Ancaq seherisi axşam Barnabas evə hemişəkindən tez qayıtdı -- başqa günər eyni vaxtda qabağına çıxar, yolun yarısından onu qarşılıyardım -- Amalyani otaqda gördüyündə məni dartıb çöle çıxartdı, üzünü küreyimə söykəyib bir-iki dəqiqə ağladı. Yenə dönüb oldu həmişəki balaca oğlan. Fikirləşdim ki, nəsə olub, dözə bilməyib. Sanki qarşısında qəfleten yeni bir dünya açılmışdı və bütün bu yeniliyin sevincini, kəderini ciyinində gəzdire bilmirdi. Əslində isə heç nə olmamışdı, sənə çatacaq məktubu onunla göndərmişdilər. Əlbəttə, birinci məktubu deyirəm, Barnabasa indiyə qədər tapşırılan birinci işi.

Olqa sözünə ara verdi. Ortaya sakitlik çökdü, yalnız hərdən atanışının ağır, xırıltılı nefəsi eşidilirdi. K. Olqanın söyləməne bir əlavə kimi yüngülce dilləndi:

— Deməli, özünüzü bicliyə qoymusuz. Barnabas məktubu mənə köhnə, təcrübəli çapar kimi getirdi, sən də, bu dəfə sizinlə dilbir olan Amalya da elə etdiniz ki, guya çaparçılıq da, məktub da ikinci dərəcəli bir şeydir.

— Sən bize fərq qoymalısan, — Olqa dedi. — İndiyəqədəki fealiyyətindən şübhələnse də, o iki məktubla Barnabas təzədən xoşbəxt bir uşağa çevrildi. Onun bu şübhələri özünə, bir də mənə aiddir; sənə

göldikdə isə əsil çapar rolunda, təsəvvüründə canlandırdığı əsil çapar rolunda çıxış etməsini özü üçün şərəf sayır. İndi idarə geyimi almaq ümidi birə on qat artsa da, iki saatın içinde şalvarını elə dəyişdirdim ki, idarə geyiminin əyninə kip oturan şalvarlarından heç nəyle seçilmedi, clə o paltarda da sənin hüzuruna yollandı və təbii ki, səni belə şeyde aldatmaq o qədər də çətin olmadı. Barnabas belə Barnabasdır. Amayanın isə çaparçılıqdan zəhləsi gedir və indi, Barnabas müyyəyen uğur qazanandan, Amalya da bunu bizim baş-başa verib piçıldışmağımızdan hiss edəndən sonra nifreti əvvəlkindən xeyli artıb. Deməli, o, sözün düzünü deyir, əger şübhən varsa çalış heç vaxt aldanma. Əgor çaparçılığı mən hərdən pişləmişəm, K., deməli, bunu səni aldatmaq niyyetiylə yox, qorxudan eləmişəm. Barnabasın indiyə qədər gətirdiyi o ikicə mektub, xeyli şübhəli de olsa, ötən üç ildən bəri ailəmizin aldığı ilk mərhəmet işartisidir. Bu dönüş - əger döñüsdürse, yalan deyilsə, burda yalana dönüşdən tez-tez rast gəlmək olur - sonın bu yerlərə gəlininlə bağlıdır, deməli, taleyimiz hardasa səndən asılıdır, bəlkə bu iki mektub hələ başlangıcidır, bəlkə də Barnabasın təkcə sənə göstərdiyi çaparçılıq xidməti öz hüdudlarını aşacaq və ne qədər ki canımızda can var, biz buna ümid edəcəyik; hələlikse hor şey sənin başındadır. Yuxarıdan bəxtimizə düşənle pis-yaxşı razılaşmaliyiq, burada, aşağıda isə bəlkə özümüz də nəsə düzüb-qoşa bildik: ola bilsin, sənin mərhəmetini qazandıq, ya da ən azı özümüz sənin döñüklüyündən qoruduq, yaxud da gücümüz, təcrübəmiz çatan yerde - özü də bu daha vacibdir - səni qoruya bildik ki, sənin qoşrla, bəlkə bizim də bəhrələnə biləcəyimiz əlaqələr puça dönməsin. Bunların hamisini necə yerinə yetirəcəyik?! Təki sənə yaxınlıq göstərəndə biza şübhəylə yanaşmayasan, cüntki sən bu yerlərdə elginsən, ona görə də həmisə şübhə içindəsən, özü də əsassız olmayan şübhə içində. Bundan başqa, hamı bizi nifrat bəsləyir, sən də ümumi axından qıraqa çıxa bilməsən, xüsusilə də nişanlın qoymaz; nişanlına qarşı getməyi, bununla da səni pərt etməyi qarşımıza məqsəd qoymadan sənə necə yaxınlaşaydıq. Aldığın məktublarsa, hər ikisini mən əvvəlcədən oxumuşdum, Barnabassa heç üzünü də açmadı, çapar kimi bunu özüne rəva bilməmişdi, bəli, həmin məktublar ilk baxışda mənə o qədər də deyərli görünmədi, onları köhnəlmış saydım, soni kondxudanın yanına yönəldiyindən, hətta öz əhəmiyyətini itirmiş bildim. Belə olanda sənə hansı münasibəti bəsləməliydik?

Onların deyerli olduğunu qeyd etseydik, özümüzü şübhə altda qoyurdug, cüntki deyərsiz şeyi bu qədər şışirdirdik, həmin xəberin ötürücüsü kimi özümüzü mataha mindirirdik, sənin marağını yox, özümüzünküñü gördürük; ola bilsin, bununla da özümüzü sənin gözündən salardıq, istəmodən səni aldadardıq. Məktublara o qədər böyük əhəmiyyət verməyəndə yenə özümüzü şübhə altında qoyurduq, cüntki onda da soruşa biledilər, bəs, nə üçün bu cür yararsız kağızların ötürülməyi ilə məşğuluq, niye hərəkətlərimizlə sözümüz düz gəlmir, niye tekce səni, adresati yox, həm də sıfarişçini aldadırıq, məktubu bizi ondan ötrü verməyiblər ki, izahatlarımızla onu sahibinin gözündən salaq. Bu həddini aşmalar arasında ortaq nöqtəni saxlamaq, yəni məktublara düzgün qiymət vermək mümkün deyil, onlar hər an öz qiymətini dəyişə biler, müxtəlif, sonsuz tərəddüdlərə sebəb ola bilər və buna harda son qoymaq məsəlesi yalnız təsadüfdən asılı olar, deməli, söylənilən fikrin özü də təsadüfi alınar. Və əger sən sarıdan çəkdiyimiz narahatçılıq da bura qoşulsa, hər şey bir-birine qarışar; bu dediyim sözlərə görə gerek məni qınamayanın. Mesəlon, Barnabas əlində xəber gəlib deyəndə ki sən onun çaparçılığından narazisan və o da qorxusundan, təəssüf ki, həm də çapar həssashiğindan bu qulluqdan çıxmazı barədə təklif irəli sürüb, onda mən buraxılan səhvi düzəltmək üçün hər halda səni aldatmağa, yalan danışmağa, başını bisirməyə, köməyi olarsa, hətta yamanlıq etməyə hazırlam. Onda ən azı belə düşünürəm ki, bunu özümüzün yox, sənin xatırınə edirəm.

Qapı döyüldü. Olqa irəli cumub onu taybatay açdı. Fənərin tutqun işığı qaranlığı kəsib keçdi.

Vaxtsız qonaq piçiltili suallar verib piçiltili cavab aldı, lakin bununla qane olmaq istəmeyib otağa soxulmağa çalışdı. Görünür, Olqa qarşısını kəsə bilmədi, ona görə də Amalyanı sesledi, fikirləşdi ki, ata-anasının yuxusuna haram qatmamaq üçün Amalya bütün imkanlardan istifadə edib qonağı qovacaq. Doğrudan da Amalya tələsik özünü yetirdi. Olqanı kənara itələdi, küçəyə çıxıb qapını arxasında bağladı. Cəmi bircə an çəkdi, tezə də geri qayıtdı, bacısının bacarmadığı işi bir göz qırıpında həll etdi.

K. sonra Olqadan öyrəndi ki, qonaq onu axtarırmış; köməkçilər dən biriymiş, Fridanın tapşırığıyla gəlibmiş. Olqa K.-ni köməkçidən gizlətmək isteyib, burda olmayı gələcəkdə Fridaya deyib-dəməməyi K. özü bilər, lakin köməkçi bunu duymamalıydı. K. bu fikri boyəndi.

Ancaq burda gecələyib Barnabası gözləmək təklifini rədd etdi; əslində, bəlkə de qəbul edərdi, çünki artıq gecə yaridan keçmişdi və ona belə gəldi ki, istəse də istəməsə də, bu ailə ilə elə bağlanıb ki, burda gecələməsi bəlkə başqa səbəblərdən pis olsa da, bu ailə ilə bağlılıq baxımından kənddə yeganə təbii hal sayılmalıdır, ancaq buna baxmayaraq yənə də razılıq vermədi, köməkçinin gəlişi onu qorxutmuşdu, anlaya bilmirdi ki, necə olub, onun xasiyyətini tanıyan Frida K.-dan qorxmağa başlamış köməkçilərlə yenidən bu cür yaxınlaşış, onlardan birini bura göndərməkdən, digərinin isə öz yanında qalmasından çəkinməyib. Olqadan soruşdu ki, evdə qamçı varmı, qamçı yoxuydu, qəşəng bir söyüd çubuğu vardi, çubuğu götürüb öyrənmək istədi ki, evin ayrı qapısı varmı, qapı da vardi, həyətdən keçirdi, amma gərək qonşu bağın çəperinə dırmaşıb o yana aşaydın, küçəyə çıxana qədər onun bağıyla gedəydi. K. belə də etmək istədi. Olqa onu həyətdən keçirib çəperin yanına getirənə qədər K. arada qızı sakitləşdirməyə çalışdı, başa saldı ki, söyləmin-dəki xırda-para əyintilərə görə ondan inciyib, əksine, onu lap yaxşı başa düşür; K.-ya göstərdiyi inam üçün ona hətta minnətdarlıq da etdi, tapşırıdı ki, Barnabas qayıdan kimi onu məktəbə göndərsin, gecənin hansı vaxtı olsa, ondan heç cür intina edə bilməz – yoxsa vəziyyəti daha da çətinləşər, – hələlikə yalnız həmin xəberdən yapışacaq və Olqanı imutmayacaq, çünki Olqa ona xəberdən də vacibdir, onun cəsarəti, həyata baxışı, ağılı, ailə üçün özünü qurban verməsi hər şeydən üstündür. Ona desəydilər ki, Olqanımı, Amalyanımı seçir, birincinin xeyrine çox da götür-qoy eleməzdi. Və qonşu bağın çəperinə dırmaşanda ürkədən Olqanın əlini sıxdı.

## ON ALTINCI FƏSİL

K. küçəyə çıxanda gördü ki, – görmək çıskinli gecədə nə qədər mümkünse, köməkçi yuxarıda, Barnabasin evinin qabağında var-gel edir, hərdən ayaq saxlayıb perdesi salılmış pencerədən fənərlə otağı işıqlandırmağa çalışır. Onu yanına çağırıdı, köməkçi çəkinib-qorxmadan evə göz gəzdirməkdən əl çəkib qaça-qaça qabağa gəldi.

– Kimi axtarırsan? – K. soruşub söyüd çubuğunun yumşaqlığını öz budunda yoxladı.

– Seni, – köməkçi yaxınlaşa-yaxınlaşa cavab verdi.

– Kimsən axı? – K. birdən soruşdu, çünki köməkçisinə oxşamırıldı. Xeyli yaşı, xeyli yorğun görünürdü, üz-gözü qırışmışdı, amma sifəti dolu idi, yerişi də tamam başqaydı, köməkçilərin oynaqlardan qatlana-qatlana cəld yerişinə qeti benzemirdi, ağırlaşmışdı, azca axsayırdı, xəstohal idi.

– Məni tanımırsan? – kişi soruşdu. – Yeremiasam, köhnə köməkçin.

– Belə de, – K. arxasında gizlətdiyi çubuğu azca irəli çekdi.

– Amma sir-sifətin tamam dəyişib.

– Çünkü təkəm, – Yeremias cavab verdi. – Tek olanda da şənlikdən, cavanlıqdan əsər-əlamət qalmır.

– Bəs Artur hanı? – K. soruşdu.

– Artur? – Yeremias da suala sualla cavab verdi. – Körpəm, sevimlim mənim? Qullığunu yerə qoydu. Amma sən də bizə qarşı bir az kobudluq, sərtlik elədin ha. Onun incə qəlbə tab getirə bilmədi. Qayıtdı geri qəsrə, sənin əlindən şikayət eləməyə.

– Bəs sən? – K. soruşdu.

– Men birtehər qaldım, – Yeremias dedi, – Artur həm də mənim əvəzindən şikayət verecek.

– Nədən şikayətlənirsiniz axı? – K. – soruşdu.

– Ondan ki, – Yeremias cavab verdi, – zarafat başa düşmürsən. Neyləmişik axı? Azca məzələnmişik, azca gülmüşük, bir balaca da nişanlım əla salmışıq. Hər şeyi də tapşırıga əsasən. Qalater bizi gəndərəndə...

– Qalater? – K. soruşdu.

– Hə, Qalater, – Yeremias cavab verdi. – O vaxt Klammı əvez edirdi. Bizi sənin yanına göndərəndə dedi ki, dəqiq yadımızda saxlamışam, çünki dediyi kimi də hərəkət eleyirik, hə, dedi ki, "Siz ora yerölçənin köməkçiləri kimi gedirsınız." Biz də cavab verdik: "Bu işdən başımız çıxmır axı." O da cavabında: "O qədər də vacib deyil, lazımlı olsa, özü öyrədər, əsas məsələ odur ki, onu azca yerdən dingildədəcəksiniz. Mənə çatdırıqlarına görə, hər şeyi ciddi qəbul edir, kəndə təzəcə gelib, əslində bir şey olmasa da, elə bilir bu, onun üçün ən böyük hadisədir. Elə buna da inandırarsınız."

– Hə, yaxşı, – K. dedi, – Qalater haqlı çıxdı, tapşırığı yerinə yetirə bildiniz?

– Bilmirəm, – Yeremias dedi. – Belə qısa vaxtda, yəqin ki, alınmadı. Bircə şeyi bilişəm ki, bizə qarşı kobud olmusan və bundan da şikayət edirik. Başa düşmürəm, necə olub ki, sən, qəsr qulluqçusu olmasan da, hər halda qulluqçu sayılısan, amma bu cür xidmətin ağır bir iş olduğunu, işçinin əmeyini çətinləşdiriyini, başımıza bu cür ədalətsiz, ləp uşaqsal oyun açdığını görə bilməyəsən. Barmaqlıqda soyuqdan donmağımızı, acı bir sözden bütün günü özüne gəlmeyən Artur kimi bir adamı döşəkdə yumruqla vurub yere sərdiyini, ya da günortadan sonra məni qabağına qatış qarın içinde ora-bura qovduğunu, bu qovhaqovdan düz bir saat sonra zorla özümə gəldiyimi qəti vecinə almayasan. Axı mən daha cavan deyiləm!

– Əziz Yeremias, – K. dedi, – tam haqlısan, ancaq bunların hamısını gərək Qalaterə deyəydin. Sizi öz yanından göndərib, mən ondan adam xahiş eləməmişdim. Sizi istəmədiyimə görə də geri göndərdim, bunu güc işlətmədən, dinc yolla da edə bilərdim, lakin istəmədiniz, açıq-əşkar istəmədiniz. Niye yanına gələn kimi beləcə açıq danışmadın?

– Çünkü iş başındaydım, bunu başa düşməyə nə var!

– Bəs indi iş başında deyilsən? – K. soruşdu.

– Xeyr, daha yox. Artur qəsrde işdən boyun qaçırib, ya da ən azı sənədlərini qaydaya salır, bu da yaxamızı onun əlindən tamam qurtara bilər.

– Məni elə axtarırsan ki, elə bil yenə də qulluqdasan, – K. dedi.

– Xeyr, – Yeremias cavabladı, – yalnız Fridanı sakitləşdirmək üçün axtarıram. Sen Barnabasın bacılarına görə onu evdə qoyub çıxanda Frida qəm dəryasına batmışdı, çoxu da səni itirdiyinə görə yox, ona etdiyin xəyanətə görə; əslində bunun belə olacağını çıxdan gözləyirdi, elə ona görə də daha çox iztirab keçirirdi. Pəncərəyə yaxınlaşdım ki, görüm bəlkə ağlın başına gəlib. Ancaq orda yoxuydun, yalnız Frida partada oturub ağlayırdı. Hə, yaxınlaşdım ona və razılığa gəldik. Açıq hər şey həll olunub. İndi mən mehmanxanada oda süfrəcisiyəm, ən azı qəsrə işim yoluna düşənə qədər, Frida isə yenə bufetdədir. İki çox yaxşıdır. Sənə arvadlıq eləsə, mən ona ağılli demərem. Sənin yolunda hansı qurbanları verdiyini qiymətləndirə bilmədin. O gözəl varlıq hərdən hələ də fikirləşir ki, bəlkə sənə bədbəxtlik üz verib, bəlkə də Barnabas gildə deyilsən. Harda olacağına bir qınnaq şübhəmiz olmasa da, hər halda gəldim ki, hər

şeyə birdəfəlik son qoyaq; çünki bütün bu həyəcanlardan sonra axır ki Fridanın, əslində elə menim də rahat yatmağa haqqımız var. Gəldim və gəlib təkcə səni tapmadım, həm də öz gözlərimlə gördüm ki, qızlar bircə sözünə bəndirlər. Xüsusilə də o qara tayı, əsil çöl pişiyidir, yolunda canını qurban verməyə hazırlıdır. Hə də, hərənin öz zövqü. Her halda yolunu bağın içindən salmağa ehtiyac yoxuydu, yolu mən yaxşı tanıyıram.

Gözlediyi, lakin qarşısını ala bilmədiyi şey artıq baş vermişdi. Frida onu atmışdı. Lakin bu, son hədd deyildi, sən deyən qədər də pis demək olmazdı; Fridanı elə götürmək asan idi, düzdür, başqalarının təsiri altına tez düşündü, götürək elə bu köməkçiləri. Fridanın vəziyyətini özünükülləri ilə cynileşdirirdilər, özləri işdən çıxıqlarına görə Fridanı qızışdırıb bu yola salmışdır. K. indi ona doğru bir addım atmalı, xeyrinə olan şeyləri yadına salmalıdır, onu yenidən sakitləşdirib geri qaytarmalıydı, bircə şərtlə ki, gərək qızların yanına getirdiyinin uğurlu nəticələndiyini ona izah edə bilsin, bu uğur üçün həmin qızlara minnətdar olmalarına haqq qazandırsın. Lakin Frida sarıdan özünü sakitləşdirməyə çalışdığı bu düşüncələre baxmayaraq, dinclik tapa bilmirdi. Bir az qabaq Fridaya görə Olqanın yanında qırṛələnmiş, onu özünün yeganə dayağı adlandırmışdı, indi isə bu dayaq laxlamışdı, Fridanı K.-dan qoparmaq üçün əslində güclü bir elə də ehtiyac qalmamışdı, bu sımsıraq köməkçi, hərdən yarım-can təsiri bağışlayan bu ət parçası kifayət etmişdi.

Yeremias artıq uzaqlaşmaq istəyirdi; K. onu geri çağırıldı:

– Yeremias, səninlə tam açıq damışmaq istəyirəm, ancaq gərək sən də mənim bir sualıma açıq cavab verəsən. Münasibətlərimiz daha ağa-nöker münasibəti deyil, buna təkcə sən yox, həm də mən sevinirəm, deməli, bir-birimizi aldatmağa heç bir əsasımız yoxdur. Budur, sənin üçün hazırladığım çubuğu da gözlərin önündə sindirirəm, çünkü bağ yolunu sənin qorxundan seçməmişdim, eləcə isteyirdim ki, səni qafıldən yaxalayıb çubuğu üstündə bir neçə dəfə sınavım. Yaxşı, daha məndən incimə, hər şey keçib getdi, əgər idarə səni boğazımı bağlamasaydı, sən adı tanışlardan biri olsaydın, sir-sifətin hərdən məni əsəbiləşdirse də, yənə əməllicə yola gedərdik. Bu yolda itirdiklərimizi də mütləq təzədən bərpa edərdik.

– Düz deyirsən? – Köməkçi soruşdu, əsnəyib yorğun gözlərini qapadı. – Məsələnin nə yerdə olduğunu ətraflı izah edərdim, ancaq

vaxtim yoxdur, Fridanın yanına getməliyəm, uşaq məni gözləyir, hələlik işe başlamayıb, amma hər şeyi unutmaq üçün elə gelən kimi işe girişmək isteyirdi, xeyli dilə tutandan sonra sahibkar azca istirahət verdi, onu da birlükda keçirmək isteyirik. Sənin təklifinə geləndə isə nə yalan danişmağa, nə də sənə etibar etməyə əsasım var. Biz ayrı-ayrı adamlarıq. Nə qədər ki, yanında qulluqçuydum, gözümüzdə ən böyük adamlardan biriydin, xeyr, şəxsi keyfiyyətlərinə görə yox, sadəcə qulluğumla bağlı aldığım tapşırıqlara görə ve o vaxt nə istəsən edərdim, indi isə mənim üçün adı adamlardan birisən, çubuğu sindirmağın da məni qəti narahat etmir, sadəcə sənin kimi kobud bir ağaya qulluq elədiyimi bir daha yadına salır, amma çətin ki, bununla məni ram edəsen.

— Mənimlə elə danişırsan, elə bil bundan sonra məndən qorxma-yacağına tam eminsən. Əslində belə deyil axı. Sən, yəqin hələlik mənimlə üzülməməsən, burda məsələlərin həlli belə tez başa gelmir axı.

— Hərdən bundan da tez başa gəlir.

— Hərdən, — K. dedi, — amma bu dəfə belə olacağından xətərətər yoxdur axı, ən azı nə sənin, nə də mənim əlimdə yazılı bir sərəncam var. İş indi-indi yoluna düşür, lakin mən hələ əlaqələrimi qoşub məsələyə qarışmamışam, ancaq qarışası olacam. Səndən ötrü uğursuz qurtarsa, deməli, sahibəni öz tərəfinə çəkmək üçün əvvəlcədən yaxşı işləməməsən, onda, bəlkə də söyüd çubuğunu havayı sindirmişam. Fridanı da götürüb aparmışan, ona görə beləcə xoruzlanırsan; lakin sənə nə qədər hörmət etsəm də, hərçənd ki sən mənə o qədər hörmət əlmirsən, Fridaya deyəcəyim bir-iki kəlmə onu yoldan çıxartmaq üçün satdığın yalanları alt-üst etməyə yetəcək. Dəqiq bilirem, Fridanı yalnız yalanla məndən döndərmək olar.

— Bu hədələr məni qorxutmur, — Yeremias dedi. — Məni ki özünə köməkçi etmək istəmirsən, köməkçi olmayımdan qorxursan, ümumiyyətlə, köməkçilərdən qorxursan, elə yaziq Arturu da qorxudan şil-küt elədin.

— Ola bilər, — K. dedi. — Elə ona görə çox ağırtmadı? Bəlkə səndən qorxdığımu da tez-tez beləcə göstərəsi oldum. Görsem ki, köməkçilik sənə o qədər də xoş gəlmir, qorxunu kənara qoyub səni memnuniyyətə bu işə məcbur edəcəm. Özü de bu dəfə çalışacam ki, Artursuz-filansız, təkcə səni köməkçi götürüüm, onda sənə daha çox diqqət yetirə bilərəm.

— Elə bilirsən, bütün bunnardan zərrə qədər qorxum var? — Yeremias cavab verdi.

— Hə, mənə elə gelir, azca qorxursan. Yoxsa niyə qaçıb Fridanın yanına getmirsən? Düzünü de, onu sevirsən?

— Sevirem? — Yeremias soruşdu. — Frida qəşəng, ağıllı qızdır. Klammın aşnası olub, deməli, hər halda hörmətə layiqdir. Və əgor yaxasını sənin əlindən qurtarmağı həmişə məndən xahiş edirə, niyə ona yaxşılıq eləməyim, xüsusiə də sən odunu bu lənətə gəlmış Barnabas bacılarının yanında söndürəndən sonra, sənə bir pisliyi keçmirsə.

— Budur bax, o manfur qorxaqlığın vurdu üzə, isteyirsən, məni yalanla ram edəsən. Frida məndən bircə şeyi xahiş etmişdi: onu vəhşiləşmiş, it kimi quduzlaşmış köməkçilərin əlindən qurtarın; təəssüf ki, xahişinə axira qədər əməl etməyə vaxtim çatmadı, indi de gecikməyimin nəticəsi göz qabağındadır.

— Cənab yerölçən, cənab yerölçən! — Kimse döngədən qışkırdı. Barnabas idi. Təngnəfəs özünü yetirdi, lakin K.-nın qarşısında təzim etməyi unutmadı. — Axır ki alındı.

— Nə alındı? Xahişimi Klamma çatdırırdı?

— Çatdırı bilmədim, — Barnabas dedi. — Cox çalışdım, ancaq baş tutmadı, özümü qabağa soxdum, bütün günü tizümə salıb masanın qarşısında dayandım, hətta bir dəfə işığını kəsdiyim mirzə məni kənara itəldi, icazə verilməsə də, Klamm geləndə əlimi qaldırdım, uzun müddət idarədə qaldım, axırdı bir mən idim, bir də xadimələr, Klammın geri qayıtmagını görmək şərəfi nəsib oldu, ancaq mənə görə qayıtmamışdı, sadəcə olaraq kitabdan əlüstü nəyəsə baxmaq isteyirdi, sonra tezə də geri döndü, axırdı hələ də yerindən tərənmədiyimi gören xadimə, demək olar, məni süpürüb çöle çıxartdı. Bunları ona görə danışram ki, yenə işimdən narazı qalmayasan.

— Əger bir neticesi yoxdursa, Barnabas, havayı zehmətin mənə nə xeyri.

— Nəticəsi olub axı, — Barnabas cavab verdi. — Öz idarəmdən çıxanda, mən ona öz idarəm deyirəm, dehlizin o başından bir cənabın ağır-agır yaxınlaşdığını gördüm, ətrafdı heç kəs gözə deymirdi, çox geciydi. Qərara aldım ki, gözləyim; çox gözəl imkanıydı, bir az ayaq saxladım, sənə pis xəbər gətirməkdənə orda qalmağı üstün tuturdum. Gələn cənabi gözləməyimə deyərmisi, Erlanger idi. Tanımirsan? Klammın baş katiblərindən biridir. Alçaq boylu, zəif cüssəli

adamdır, az da taytayır. Görən kimin məni tanıdı, yaddaşı adam tanımasıyla məşhurdur, karşısındakini yada salmaq üçün qışlarını çatması kifayətdir, çox vaxt ömründə görmədiyi, yalnız haqqında eşittiyi, ya da oxuduğu adamları da beləcə yada salır, məsələn, gərək ki, məni heç vaxt görməyib. Bir xasiyyəti də var, istənilən adamı o saatca tanışa da, əvvəlcə sual verir, sanki hələ tam əmin deyil: "Sən Barnabas deyilsən?" – Məndən soruşdu. Sonra da əlavə etdi: "Yerölçəni tanıyırsan, yox?" – Axırda da dedi: "Lap yerinə düşdü; indiə mehmanxanaya gedirəm. Qoy yerölçən orda mənə dəysin. On beşinci otaqda qalıram. Bacarıb tez gəlsin. Bir-iki xırda məsələ var, onları həll edib saat beşdə yeno geri qayıdadəm. Də ki, onunla danışmağım çox vacibdir."

Yeremias birdən götürüldü. Həyəcandan indiyə qədər ona fikir verməyən Barnabas soruşdu:

– Bu nə istoyır axı?

– Məni qabaqlayıb Erlanqerin yanına düşmək, – deyib K. da Yeremiasın arxasında qəçdi; yolda onu tutub qoluna girdi ve soruşdu:

– Səni dingildədən Fridanın həsrətidir? Mən səndən az darıxmamışam, ona görə də gəl bərabər gedək.

## ON YEDDİNCİ FƏSİL

Qaranlıq mehmanxananın qarşısında bir yiğin kişi dayanmışdı, üç-dördünün əlində fəner vardı, ona görə də bezilərini üzden tanımaq olurdu. K.-ya bircə nəfər tanış adam rast gəldi, kırşəçi Qerşəker idi, onu salamlayıb sualından qalmadı:

– Hələ də kənddəsən?

– Bəli. – K. cavabladı, – hələ bir müddət qalasıyam.

– Mənə istisi-soyuğu yoxdur, – deyib Qerşəker var gücüyle öskürdü, üzünü başqalarına çevirdi.

Məlum oldu ki, hamı Erlanqeri gözləyir. Erlanqer çoxdan gəlib çıxmışdı, lakin adamları qəbul etməzdən əvvəl Momusla məsləhətleşirdi. Söhbətin canı oydu ki, binanın içində yox, cöldə, qarın içində gözlesinlər. Doğrudur, hava o qədər də soyuq deyildi, bununla belə adamları gecənin girt yarısı evin qarşısında, belə də saatlarla saxlamaq insafsızlıq idi. Əlbəttə, bu, hər şeyə güzəşte getməyə hazır olan Erlanqerin günahı deyildi, bundan onun qəti xəbəri yoxuydu,

bu barədə məlumat alanda isə həddən artıq hirslenmişdi. Bu, yalnız mehmanxana sahibəsinin təqsiriyydi, həmin qadında səliqəyə qarşı bir azar vardi, dəstə-dəstə adəmin mehmanxanaya soxulmasına heç cür dözə bilmirdi.

– Gəlmək lazımdırsa və golməlidirlərse, – həmişə belə deyirdi, – onda, cəhənnəmə, qoy heç olmasa sırayla gəlsinlər. – Axırda öz hökmünü yerinə yetirdi, əvvəlcə dəhlizdə, sonra pilləkəndə, azca keçmiş pilləkənin ayağında, axırda da bufetdə gözləyən adamları, nəhayət, küçəyə tökdülər. Lakin qadına bu da bəs cəmədi. Birəldən dediyi kimi, öz evində "sixışdırılmağa" dözə bilmədi. Ümumiyyətlə, camaatın nə üçün bura doluşmasını anlaya bilmirdi. Memurlardan hansısa, görünür, hirslenib onun bu sualına haçansa belə bir cavab vermişdi: "Evin pilləkənini çırkləndirmək üçün"; lakin bu cavab qadına çox ağıllı görünmüdü, ona görə həmin cümləni döñə-döñə tekrarlamadan xoşu gelirdi. Əlleşib-vuruşdur ki, mehmanxananın qarşısında bir bina tiksinlər, adamlar da qoy orda gözlesinlər, bu fikir əslində görüşə gələnlərin də ürəyincəydi. Yaxşı olardı ki, camaatla danışqlar, dindirişlər də mehmanxanadan kənardə aparılışın, ancaq məmurlar bununla razılaşmirdilər və onların bu ciddi müqaviməti qarşısında tabii ki, sahibə də yumşalmalı olurdu, hərçənd ki ayrı məsələlərdə yorulmadan qadın biciliyini incəliklə işə salıb xırda-para zülmələrdən yeno əl çəkmirdi. Müzakirələrin, dindirışlərin mehmanxanada keçirilməsinə hələlik birtəhər dözməli olurdu, çünki qəsrin ağaları kənddəki idarə işiylə bağlı mehmanxanadan çıxmağı yaxın qoymaq istəmirdilər. Həmişə işləri tolosik olurdu, kəndə ürekle gəlmirdilər, burda lazımı müddətdən artıq qalmağa qəti həvəsləri olmurdu, buna görə onlardan heç cür tələb edə bilməzdin ki, mehmanxananın dincliyi naminə vaxtaşını kağız-kuğuzlarını götürüb küçəyə çıxsınlar, ordan hansı bir binayasa üz qoyub vaxtlarını itirsinlər. Məmurlar öz işlərini bufetdə, ya da qaldıqları otaqda, imkan daxilində isə yeməyin üstündə, ya da yuxuya getməzdən qabaq çarpayıya uzananda, yaxud da səhər-səhər yuxudan durub ayağa qalxmağa həvəsləri olmayında, yəne çarpayıya yayxanıb dinclərini alanda görməyə üstünlük verirdilər. Buna baxmayaraq, xahişə gələnlər üçün bina tikilməsi barədə qaldırılan məsələ özünün müsbət həllini tapmaq üzrəydi, doğrudur, sahibə üçün bu da tutarlı bir zərbo olmuşdu və həmişə buna dodaqlı gülüşürdülər, çünki həmin binanın

tikilməsi saysız-hesabsız sövdələşmələrlə bağlıydı və indi mehmanın xananın dəhlizlərində adam əlindən tərəpnəmək olmurdı.

Bütün bu işler barədə gözleyənlər öz aralarında piçitliyə danişirdilər. K. gördü ki, narahatlıq aşılıb-daşsa da, heç kəs Erlanqerin gecənin bu vaxtı adamları görüşə çağırmasına etirazını bildirmirdi. Bu barədə bir-iki adama sual verdi, cavabları da o oldu ki, gərek bunun üçün Erlanqerə minnətdarlıq eloyəson. Erlanqeri, ümumiyyətə, bu kəndə gətişən yalnız özünün xoş məramı, bir de vezifəsinə yüksək hörmət bəsləməsidir; istəsəydi, özündən aşağı katiblərdən birini göndərərdi, protokolları ona tutdurardı və bu, nizamnaməyə bəlkə də daha uyğun olardı. Ancaq çox nadir hallarda belə eləyir, həmişə istəyir ki, hər şeyi öz gözüylə görsün, öz qulağıyla eşitsin, hətta gecələrini də bu məqsədə qurban verməli olur, çünki onun iş planında kəndə gəlmək nəzərdə tutulmur. K. etirazla bildirdi ki, hətta Klamm da gündüzlər kəndə gəlir, ləp bir neçə gün burda da qalır; məgər Erlanqer adı katib ola-ola yuxarıda çoxlarından üstündür? Bir-ikisi ürəkdən güldü, başqları isə tutulub susdu, bu sonuncular çoxluq təşkil etdiyindən heç kəs K.-ya cavab vermədi. Yalnız kimsə duruxa-duruxa dedi ki, Klamm, əlbəttə, qəsrədə də, kənddə də əvəzsizdir.

Bu vaxt qapı açıldı, Momus əlində fənər olan qulluqçuların arasında ireli çıxdı:

— Katib cənabları Erlanqerin görüşünə birinci buraxılanlar Qerşekerlə K.-dir. İkisi də burdadır?

Hər ikisi hay verdi, ancaq Yeremias tələsik qabağa çıxdı, — “Mən burda oda qulluqçusuyam” deyib özünü içəri təpdi, Momus qımışib əlini onun küreyinə vurdu və Yeremiası bu yolla salamladı. “Daha çox Yeremiasdan qorxmaq lazımdır”. — K. ağılından keçirdi, ancaq bir şeyi də unutmadı ki, qəsrədə onun əleyhinə iş aparan Artura baxanda Yeremias bəlkə o qədər də təhlükəli deyil. Bəlkə də bu köməkçilərin nazıyla oynayıb ezaşlarına dözmək onları başlı-başına buraxmaqdandır, bununla da xüsusi maraq göstərdikləri təfriqə torunu hörmələrinə şərait yaratmaqdandır daha ağıllı olardı.

K. qapıya çatanda Momus özünü elə apardı ki, guya onu indicə görür.

— Hə, yerölçən cənablardır, — dedi, — ayrı vaxtlar dindirişdən boyun qaçıran, indi isə ona can atan yerölçən cənabları. O vaxt mənə

razılıq versəydi, işi daha asan olardı. Əsil dindirişə qərar vermək, əlbəttə, çətindir. — Bu danışıldan sonra K. ayaq saxlamaq istəyəndə isə əlavə etdi. — Gedin, gedin! Cavablarınız mənə o vaxt lazım idi, indi yox.

Momusun hərəkətindən pərt olmuş K. özünü saxlaya bilmedi:

— Yalnız özünüz baredə düşünürsünüz. Elə buna görə də cavab vermirem; nə o vaxt, nə də indi.

Momus dilləndi:

— Bəs kimin haqqında düşünmeliyik? Burda özgə kim var ki? Gedin, gedin!

Dəhlizdə onları nökərlərdən kimsə qarşıladı, K.-ya tanış olan yolla onları həyətə çıxartdı, sonra darvazadan keçirib alçaq, yapıq bir çardağa apardı. Yuxarı mərtəbələrdə, yəqin böyük məmurlar qalırdı, katiblərse bura düşürdülər, baş katiblərdən biri olsa da, Erlanqer da bura düşmüdü. Nökər fənərini söndürdü, çünki burda elektrik çırığı yanındı. Burdakı qurğuların hamısı balacaydı, lakin zövqlə düzəldilmişdi. Heç yerde israfçılığa yol verilməmişdi. Çardaq bir adam boyunda tikilmişdi. Hər iki tərəfdən qapılar sıx-sıx, yan-yanaya düzülmüşdü. Yan divarlar tavana qədər qaldırılmamışdı, görünür, havanın dəyişdirilməsi üçün belə tikmişdilər, çünki bu alçaq, zırzəmiyyə oxşar çardaqdə yerləşən otaqların pəncəresi yoxuydu. Tavana birləşməyən bu divarların çatışmayan cəhəti oydu ki, çardaqdə, otaqlarda həmişə səs-küy olurdu. Deyəsen, otaqların çoxunda yaşayan vardı, eksər otaqlarda hələ yatmamışdılər, söz-söhbət, çəkic səsləri, qab-qasıq cingiltisi eşidilirdi. Ancaq şadlıqdan-şadıyanlıqdan əsər-əlamət görünmürdü. Səsler boğuq çıxırı, orda-burda aydın bir söz eşitmək olurdu, ancaq heç biri söhbətə oxşamırdı, yəqin kimsə nəsə dikte edir, ya da ucadan oxuyurdu, şüşələrin, boş-qabların cingiltisi gələn otaqlardan isə səs-səmir eşidilmirdi, çəkic zərbələri K.-ya danışdıqları bir söhbəti yadına saldı; davamlı zehni gərginlikdən sonra dincəlmək üçün bəzi məmurlar hərdən xarratlıqla, dəmirçiliklə, ya da buna bənzər şeylərlə məşğul olurlar. Çardaqda heç kəs gözə dəymirdi, yalnız qapılardan birinin ağızında solğunsifət, dərçiyin, uzundraz bir kişi kürkə bürünüb oturmuşdu, alt paltarı kürkdən çölə çıxırı, görünür, otağın havası boğucu olduğundan özünü bura vermişdi, qəzet oxuyurdu, lakin diqqəti özündə deyildi, tez-tez əsneyib başını qaldırır, sonra da aşağı əyilib

çardağı gözdən keçirirdi; bəlkə çağırduğu adamlardan gecikənləri gözleyirdi. Kişinin yanından addayanda nöker üzünü Qerşekerə tutdu:

— Pinsqauerdir!

Qerşeker başıyla təsdiqlədi:

— Çoxdandır, buralarda olmayıb.

— Lap çoxdan, — nöker də təsdiqlədi.

Axırda qapılardan birinə yanaşdılar, bu da o birilərindən heç nəyle seçilmirdi, nökerin dediyinə görə Erlançer bu otaqda yaşayırı. O, K.-nın çiyninə qalxıb yarıqdan içəri boylandı. Aşağı enəndə isə dedi:

— Uzanıb, gerli-geyincekli çarpayıda uzanıb, məncə, mürgüleyir. Kəndə gələndə havasını dəyişdiyindəndir, nədəndir, hərdən yorğunluq onu beləcə yaxalayır. Gözləyəsi olacaqıq. Ayılanda özü zəng çalar. Düzdiür, elə hallar olub ki, kəndə gələndə bütün vaxtını yuxuda keçirib, ayılanda da birbaşa qəsrə yollanıb. Burdakı işlərin hamisini o, könüllü görür axı.

— Kaş indi də ayılmayayıd, axıra qədər yataydı, — Qerşeker dedi, — ayılandan sonra işləməyə vaxtı olmur, ona görə də yatıb qaldığına bərk əsəbiləşir, hər şeyi tələm-tələsik başa çatdırmağa çalışır, adam da ürəyindökileri düz-əməlli açıb söyləye bilmir.

— Siz kirşələrin tikintiyə verilməsindən ötrü gəlmisiniz? — Nöker soruşdu.

Qerşeker başıyla təsdiqlədi, onu kənara çəkib astadan söhbətə başladı, lakin nöker, deyəsən, heç qulaq asmırı, özündən bir boy alçaq olan Qerşekerin başı üstdən harasa baxıb və qaşqabağını turşudub ağır-agır saçlarını tumarlayırdı.

## ON SƏKKİZİNCİ FƏSİL

Bu vaxt boş-boşuna etrafına boylanan K.-nın gözü uzaqda çardağın döngəsində dayanmış Fridaya sataşdı; qız özünü elə aparırdı ki, guya K.-ni tanımırı, maddim-maddim ona baxırdı. K. nökerə dedi ki, indice gelir və Fridaya doğru qaçıb, lakin nöker ona qəti məhəl qoymadı, çünki onunla nə qədər çox danışsan, bir o qədər dağınıq görkəm alırdı. Fridaya çatıb çiyinlərindən elə yapışdı ki, elə bil yenə də üstündə ixtiyarı vardı, sonra bir neçə əlaqəsiz sual

verdi və sinayıcı nəzərlərə qadının gözlerinin içine baxdı. Lakin Frida yenə əvvəlki kimi donuq vəziyyətdə dayanıb qaldı, dalğın-dalğın sinidəki qabların yerini dəyişdirməyə başladı və sonra dilləndi:

— Nə isteyirsen axı? Çix get onların yanına, nədir o... adlarıni sən məndən yaxşı bilirsən. Bura da elə onların yanından gəlirsən, üzüne baxan kimi bilirin.

K. söhbətin səmtini çevirdi; bu söhbət gerək belə tez başlamayıb, onun ziyanına olan, ona əl verməyən şeyle açılmamalıydı.

— Elə bildim, bufetdəsen, — K. dedi.

Frida təəccübə ona baxdı, sonra boşda qalan əlini onun alınına, yanağına çekdi. Sanki sir-sifətini unutmuşdu və indi yenidən yaddaşında canlandırmaq isteyirdi, hətta bu əzablı xatırlamanın gizli ifadəsi gözlərindən de görünürdü.

— Məni yenə bufete götürdülər, — Frida ağır-agır dilləndi, sanki dedikləri əhəmiyyətsiz bir şeydi, sanki həmin sözlerle K. ilə söhbətini davam etdirir və on vaciblisi də elə budur. — İndiki işsə mənə yaramır, bunu hər adam bacarır, yer salıb yiğisdiran, xoş üz göstərə bilən, qonaqların sataşmasından qorxmayan, əskinə, özü buna şərait yaranan hər kəs oda qulluqcusu, oda qızı ola bilər. Amma bufet tamam ayrı şeydi. Gələn kimi məni yenə ora götürdülər, herçənd ki, o vaxt buranı abırkı tərk etməmişdim, doğrudur, bu dəfə minnətsiz keçmədi, minnətçi düşməsinə, məni yenidən işə götürməklə ona şərait yaratdıqlarına görə sahibkar bilmirdi neyləsin. Hətta işə başlamaq üçün məni bir az tələsdirdilər də: bufetin yadına nələr saldığını xatırlasın, hər şeyi başa düşərsən. Axır ki, razılaşdım. Burada sadəcə olaraq əl-ayaq verirəm. Pepi yalvardı ki, onu rüsvay eləmeyin, qoy gələn kimi bufeti təhvil götürməyim, ona görə də qızı 24 saat vaxt qoyduq. Çünkü xeyli elleşmiş, bacarığı çatan yerdə hər şeyin öhdəsindən gəlməyə çalışmışdı.

— Yaxşıca düzüb-qoşmusunuz? — K. dedi. O dəfə mənə görə bufetdən çıxmışan, indi isə toyumuza üç-dörd gün qalmış geri qayıdırısan?

— Toy olmayacaq, — Frida dilləndi.

— Ona görə ki, sənə xeyanot etmişəm? — K. soruşdu. Frida başıyla təsdiqlədi. — Bəri bax, Frida, — K. sözüne davam etdi, — bu yalançı xeyanətdən çox tez-tez söz salmışq, həmişə də özün şahidi olmusan ki, şübhənin heç bir əsası yoxdur. O vaxtdan məndə bir dəyişiklik

olmayıb, hər şey necə var, elə də qalıb, men yene də əvvəlki kimi suçsuzam. Deməli, nə dəyişibse, sən tərəfdən dəyişib, başqalarının piçiltisiyla, ya da ayrı şeyle. Hər halda mənə qarşı ədalətsizlik edirən, çünki yaxşı-yaxşı baxsan, bu iki qızın veziyətini özün də aydınlaşdırarsan. Birisindən, o qaraşın tayından ~ hər xırda şeydən ötrü özümü müdafiə etməyə xəcalet çəkirəm, ancaq neynim, el göturmərən - deməli, o qaraşın tayından mənim zəhləm səninkindən az getmir; müyyəyen bir yolla ondan kənar gəzə bilirəmən, deməli, gəzirəm, əslində o özü də mənim işimi xeyli yüngüləşdirir, mənə ondakı qapalılıq heç kəsə ola bilmez.

- Ho?! - Frida az qala qışqırkı, sanki söz özündən asılı olmayaq ağızından çıxdı, K. söhbətin səmtini çevirə bildiyinə sevindi; Frida heç də özünü göstərdiyi kimi deyildi, - o sənin gözündə qapalıdır, bu həyəsizlər həyəsizinə qapalı deyirsən, nə qədər inanılası olmasa da, bunu ürəkdən deyirsən, özünü biciliyə qoymursan, mən burasına tam əminəm. "Körpüyə" meyxanasının sahibəsi, bilirsən, sənin haqqında nə deyir: "Ona yazığım gelmir, amma başlı-başına da buraxa bilmərəm, axı hələ yeriməyi bacarmayan, lakin yüyürməyə can atan uşağı görəndə adam özünü saxlaya bilmir, gərək müt-ləq qolundan yapışsan".

- Bu dəfə onun nəsihətinə qulaq as, - K. gülümseyib dedi, - amma gəl o qızın qapalı, ya da həyəsiz olmasını bir kənara qoyaq, onun barəsində heç nə eşitmək istəmirem.

- Bəs niyə ona qapalı deyirsən? - Frida el çəkməyib soruşdu. K. bu maraqda nəsə bir işiq ucu gördü. - Bunu özün sınaşan, yoxsa həmin yolla başqalarını alçaltmaq istəyirsən?

- Nə onu, nə də bunu, mən yalnız minnətdarlıqdan belə deyirəm, çünki onu sezməməyimi özü xeyli asanlaşdırır, məni tez-tez dindirse, gərək onda bir daha ora getməyem, bu da mənim üçün ən böyük itki olardı, mənsə özün bildiyin kimi hər ikimizin gələcəyi namına hələ ora çox getməliyəm. Elə ona görə də bacısıyla danışmağa məcburam ve bu qızın işgüzarlığını, həssaslığını, özünü fəda etməyini nə qədər qiymətləndirsem də, heç kəs onun haqqında deyə bilmez ki, tamah salınmalı şeydir.

- Nökerler ayrı fikirdədir, - Frida dedi.

- Həm eləsinə, həm də beləsinə, - K. dedi. - Nökerlərin şəhvəti mənim vəfasızlığım deməkdirmi?

Frida susdu, K.-nın sınavını əlinə alıb döşəməyə qoymasına, qoluna girib balaca dəhlizdə onunla ağır-ağır gəzişməyə başlamasına etiraz etmedi.

- Sən vəfanın nə olduğunu bilmirsən, - deyib Frida K.-dan azca aralanmağa çalışdı. - Qızlara necə münasibət besleməyin hələ əsas məsələ deyil; elə bu ailəyə gedib-gəlməyin, onların iyini paltarına hopdurmağın mənim üçün ən düzülməz rüsvayılıqdır. Bir kelme söz demədən məktəbdən qaçıb gedirsən, gecəyəriyə qədər onların yanında qalırsan. Soruşan olanda da özünü gizlədirsen, qızlar, xüsusiə də o ipə-sapa yatmadıq qapalı tayı səni yerli-dibli danır. Sonra da gizli yolla sıvişib evdən çıxırsan, bəlkə də qızların ad-sanını, həmin o qızların ad-sanını qorumaq xatırınə! Yox, gəl bu barədə danışmayaq!

- Bu barədə, hə, - K. - dedi, - amma başqa şey barədə danışaq, Frida. Bu barədə deməyə bir söz də yoxdur axı. Ora getməyimin səbəbini bilirsən. Məne asan olmayıcaq, amma özüm özümlə bacararam. Yaxşısı budur, sən gəl onsuz da ağır olan işimi ağırlaşdırma. Dedim bu gün bir dəqiqəliyinə öyrənim görün, Barnabas gəlibmi, çoxdan vacib bir xəber gətirməliydi. Gəlməmişdi, ancaq dediklərinə görə və buna da inanmaq olardı, tezliklə gəlməliydi. İstemirdim onu arxamca məktəbə göndərsinlər, istəmirdim görüb dilxor olasan. Vaxt durmadan ötürdü, o isə gəlmək bilmirdi. Əvəzində ən çox nifrot etdiyim ayrı bir adam geldi. Məni güdməsindən zəhləm gedirdi, ona görə də qonşunun bağından addadım, lakin ondan gizlənmədim, əksinə, küçədə sərbəstcə yeriyb düz üstünə gəldim, əlimdə də yumşaq söyüd çubuğu, görürsən, heç bunu da danıram. Demək istədiklərim bu qədər, başqa heç nə əlavə etmək fikrim yoxdur; amma, yəqin ki, başqa şey haqqında danışası olacaq. Köməkçilərə münasibətimizi bilmək istəmirikmi? O ailənin adını tutanda sənin ürəyin bulanırsa, köməkçilərin adı çəkiləndə də mənim ürəyim qalxır. Sən onlara olan münasibətini mənim həmin ailəyə olan münasibətimə müqayisə et. Həmin ailəyə qarşı barışmazlığını yaxşı başa düşürem və onunla şərikəm. Ora yalnız iş xatırınə gedirəm, hərdən mənə elə gelir ki, onlardan istifadə etməklə düzgün iş tutmuram. Köməkçilərlə sənse tamam əksinə! Hər addımını izləmələrini qəti şübhə altına almırsan, hətta özün etiraf etmişən ki, onlara qarşı nəsə bir meylin də var. Buna görə sənə açıqlamışam, görmüşəm ki, oyun oynayırlar və bu oyuna qarşı çıxmaga sənin gücün çatmaz,

özümü xoşbəxt saymışam ki, heç olmasa müqavimət göstərirsən, səni qorumaq ümidində olmuşam; etibarına bel bağlayıb bir-iki saat səni tek qoyduğuma görə, burda da bir şeyə arxayın olmuşam ki, qapı-baca bağlıdır, köməkçilər çoxdan aradan ekiliblər – hələ də onlardan zəhləm gedir, qorxuram – bəli səni bir-iki saat tek qoyduğuma görə və o Yeremias, diqqətlə fikirləssən, o xəstəhal, qoca tülükü, cürot edib pəncəreye yaxınlaşdığını görə, yalnız buna görə Frida, səni itirməli və salam əvəzinə “Daha toy olmayacaq” kəlməsinə eşitməli oldum. Yaxşı ki, mən insanın eybini üzünə vuran adam deyiləm, belə şeylə aram yoxdur, ömrümüzdə elə şeyə yol vermırəm.

Fridanı söhbətdən yayındırmaq bu dəfə də K.-nın ürəyince oldu, xahiş etdi ki, ona bir az yemək getirsin, çünki günortadan dilinə heç nə deyməmişdi. Bu xahişdən açıq-aşkar yüngülləşmiş Frida başıyla razılığını bildirib yemək dalınca qaçı, K.-nın zənn etdiyi kimi mətbəxə, birbaşa dəhlizin qurtaracağına getmədi, kənara burulub bir-iki pille aşağı endi. Tezliklə içində doğranmış kolbasa olan nimçəyle bir çaxır şüşəsini gotrib geldi, amma görünür, hansı şəm yeməyininsə qalıqlarıydı, çünki bilinmesin deyə bəzi dilimləri nimçəyə tezədon düzmüşdülər, hətta kolbasa qabığını yiğisdirmaq da yadlarından çıxmışdı, şüşə isə yarından aşağı boşaldılmışdı. Ancaq K. heç nə demeyib iştahla yeməyin üstünə düşdü.

– Mətbəxdəydin? – Fridadan soruşdu.

– Yox, öz otağında, – Frida cavab verdi, – aşağıda özümün otağım var.

– Məni də ora apar. Gedib oturum, çörəyimi rahat yeyim.

– Kürsünü bura gətirərəm, – deyib Frida yola düzəldi.

– Çox sağ ol, – K. onu saxladı, – nə aşağı gedənəm, nə də kürsü lazımdır.

Frida istəməsə də, qolunu onun əlindən çəkmədi, başını aşağı salıb dodağını çeynədi.

– Bəs nə bilirdin, – dedi, – aşağıdadır. Yoxsa ayrı şey gözləyirdin? Uzanıb çarpayımda yatıb, çöldə soyuq iliyinə işləyib, titim-titim titrəyirdi, çörəyini güclə yedi. Əslində bütün günah sendədir, köməkçiləri qovmasayıdın, o qızların dalınca qaçmasayıdın, indi “can” deyib “can” eşidə-eşidə məktəbdə yaşayırdıq. Xoşbəxtliyimizi özün öz əlinlə alt-üst elədin. Elə bilmə ki, Yeremias qulluqda ola-ola məni yoldan çıxara bilərdi. Deməli, onda buranın qayda-qanunlarından

tamam xəbərsizsən. Düzdür, meyillənidir, əzab çekirdi, sanki marita yatmışdı, ancaq bunların hamısı oyun idi, qaynar yalın həndəvərində vurnuxan, ağızını uzatmağa ürək eləməyən ac itin yalmanğına bənzeyirdi. Elə mən də onun kimi. Mən də ona doğru can aturdım, uşaqlıq çağlarının oyundaşıdır axı, qəsrin yerleşdiyi dağın yamaçında bir-birimizle oynayardıq, gözəl günləriyi; keçmişim haqqında indiyə qədər məndən heç nə soruşturmamışan. Nə qədər ki, Yeremias qulluqdaydı, bunların heç biri əlavə hərəkətlərə əsas verə bilməzdi, çünki gələcək arvadın kimi mən öz borcumu yaxşı başa düşürdüm. Sonra köməkçiləri qovub evdən çıxartdım, hələ bununla öyündün də, sanki bununla mənə böyük bir yaxşılıq eləmisən; doğrudur, müəyyən mənada həm də beledir. Arturda niyyətin baş tutdu, hər halda o da hələlik baş tutdu. Artur kövrekdir, qorxu-hürkü tanıma-yan Yeremiasın coşqunluğu onda yoxdur, yazığı o gecə az qala yumruqla o dünyaya göndərmişdin – həmin zərbə o gece ona yox, bizim bəxtimizə endirildi, – Artur da dözməyib şikayət üçün qəsrə qaçı, görəsən, bir də geləcəkmi, hər halda hələlik çıxbı gedib. Ancaq Yeremias qaldı. Xidmet vaxtı ağasının adı gözağartmasından çəkinir, qulluqdan çıxanda isə heç nədən qorxusu yoxdur. Gəlib məni götürdü; sən məni qoyub getdin, o isə köhnə dost kimi mənə həyan durdu, mən də özümlə bacara bilmədim. Qapını üzünə açmadım, pəncərəni sindirdi, məni dartıb çıxartdı. Qaçıb bura gəldik, sahibkarın yanında hörməti var, belə bir oğlanın oda süfrəcisi işləməsi qonaqların da ürəyindəndir, ona görə bizi işə götürdülər, xeyr, yanında yaşamır, ikimizin bir otağımız var.

– Bütün bunlara baxmayaraq, – K. dedi, – köməkçiləri işdən qovmağıma peşman deyiləm. Əgər vəziyyət sən dediyin kimiymişsə, sənin vəfan köməkçilərin vəzifə bağlılığından asılıymışsa, hər şeyin bu cür qurtarması yaxşı olub. Şallağa boyun əyon iki yırtıcının ortasında tapılan ailə səadəti bir şeyə deyməzmiş. Onda mən özleri də bilmədən buna xidmət göstərmış, bizi bir-birimizdən ayırmış həmin ailəyə minnətdaram. – Hər ikisi susdu, yenə də yan-yanaya var-gel etməyə başladılar, birinci addımı kimin atdığını bilən olmadı. K.-ya daha çox yaxınlaşan Frida kışının onun qolundan tutmamasına, deyəsən, bərk hirslenmişdi. – Belə daha yaxşıdır, – K. sözünə davam etdi. – Gəl vidalaşaq, sən get öz Yeremiasının yanına, yəqin hələ lap məktəb bağında soyuq iliyinə işleyib və nəhaq da onu indiyə kimi

tək qoyub bu qədər gözlətmisən, mən de üzümü tutub məktəbə, ya da sənsiz orda ne işim, özümü verim ağızım düşən yera, harda qəbul eləsələr, ora. Və əger indi azca təreddüb edirəmsə, bu da ondandır ki, dediklərinə az-çox şübhəm var, özü də əsassız deyil. Yeremias barədə tamam ayrı fikirdeyəm. Nə qədər ki, qulluqdayam, səndən əl çəkmək istəmirdi, heç cür inana bilmirəm ki, haçansa sənin üstünə cummaq üçün qulluğu uzun müddət ona maneqçilik etmiş olsun. Ancaq indi işdən çıxdığını görəndən sonra vəziyyət tamam deyişib. İzahım bu cür çıxsa da, məni bağışla: ağasının nişanlısı olmayan andan sən onun üçün əvvəlki əhemmiyyətini itirmisən. Uşaqlıq yoldaşı olmusunuz, ancaq belə inca duyğulara, məncə, o sən deyən qəder də qiymət qoymur, onu əslində bu gecəki söhbətimizdən sonra tanmışam. Başa düşə bilmirəm, hansı təbiətinə görə ona coşqun deyirsən. Məncə, düşüncə tərzində coşqunluqdan çox, sərıntıq var. Qalaterdən mənə aid, həm də xeyrimə olmayan bir tapşırıq alıb, elləşib-vuruşub onu da yerinə yetirmək istəyir, etiraf etmeliyəm ki, bu yolda əlin-dən gələni əsirgəmir, əlin-dən də çox şey gelir, əsas tapşırığı da bizim aramızı vurmaqdır; buna müxtəlif yollarla çalışırı, biri oydu ki, guya sənin dərdindən ölüür, digeri isə – burda sahibə də ona xeyli kömək edib – mənim vəfəsizliğim barədə sənə ağızına gələni daniş-maq olub, hər ikisi də məqsədinə çatıb, görünür, ondan əl götürməyen Klamm xatirələrinin də az-çox köməyi deyib, doğrudur, orada işini itirib, ancaq məhz buna ehtiyacı olmadığı anda; indi isə əməllərinin bəhrəsini dərir, səni dərtib pəncərədən çıxarıır, bununla da öz işini bitmiş sayır, buyrulub çağrılmadığına görə tez yorulur, amma istərdi ki, Arturun yerində olsun, Artur indi şikayət eləmir, əksinə, tərif toplayır, yeni tapşırıq alır, bəs hadisələrin sonrakı inkişafını izleyən bir nəfər burda tapılmalıdır, ya yox? Sənin qeydine qalmaq Yeremias üçün çox ağır yükdür. Onda sənə qarşı məhəbbətdən əsər-əlamət yoxdur, özü mənə etiraf edib, Klammın aşnası olduğuna görə təbii ki, sənə az-çox hörməti var, otağında özünə yuva salmaq, özünü balaca Klamm kimi aparmaq, yəqin ona lezzət verir, vəssalam, sən özün isə onun üçün heç nəsən, səni burda yerleşdirmək əsas vəzifəsinə daxil olan plandan başqa bir şey deyil; səni narahat etmemek üçün özü də burada qalıb, ancaq hələlik qalıb, na qədər ki qəsrən yeni tapşırıq almayıb, nə qədər ki soyuğunu canından çıxarmamışan.

– Gör ona necə qara yaxırsan! – deyib Frida balaca əllerini düyünləyib bir-birinə vurdu.

– Qara yaxıram? – K. – dedi. – Xeyr, yaxmiram, heç yaxmaq da istəmirəm. Ancaq ola bilsin, bir az ədalətsizlik edirəm, burası mümkünür. Onun barəsində dediklərim o qədər də üzde deyil axı, buna başqa mənə da vermək olar. Ancaq qara yaxmaq?! O adama qara yaxar ki, sənin ona olan məhəbbətini alt-üst etməyi qarşısına məqsəd qoymuş olsun. Lazım gələseydi, iftira, bəlkə də uyğar vasi-tələrden biri olsayıdı, ona el atmaqdan çəkinməzdəm. Heç kəs də buna görə məni qinamazdı, çünki himayəcilerinin sayesində o elo bir üstünlüye malikdir ki, özündən başqa heç kəsə ümidi olmayan mən azca iftiraya da el ata bilərəm. Bu da müəyyən menada günah sayıl-maz, amma son anda ağılsız özünümüdafıə olardı. Kifayətdir, əlle-rinin düyüünü aç. – K. Fridanın elini ovçuna aldı, qız gülümsəyə-gülümşəyə, həm də çox derinə getməden istədi əlini geri çəksin. – Qara yaxmağıma ehtiyac yoxdur, K. dedi, – çünki onu sevmirsən, amma sənə elə gəlir sevirsən və səni bu yoldan döndərsem, bəlkə də mənə minnətdar olarsan. Bircə şeyi yadında saxla, güc işlətmədən aramızı vurmaq istəyən şəxs bunu mütləq köməkçilərin vasitəsilə etməliydi. Üzdən heç nəyi vecinə almayan uşaqsal, yuxarıdan, qəsr-dən göndərilmiş şən, həm də yaxşı oğlanlardır, bir balaca da uşaqlıq xatirələri qoşulanda hər şey daha da şirinləşir, xüsusi olən onlardan fərqli həmişə iş dalınca qaçan mənim kimi tərsin biri ortada olanda, özü də elə işin ki, əhemmiyyətini tamam başa düşmürsən, səni həmişə cın atına mindirir, mən isə sənin zəhlən getdiyi insan-larla qovuşdurur və tamam suçuzluğuma baxmayaraq, həmin nif-rətdən mənə də bir pay düşür. Bunların hamısı münasibətimizdəki çatışmazlıqlıdan viedansızlıqla, lakin ağılla istifadə etməkdir. Her münasibətin öz əskikliyi var, xüsusən də bizimkinin, çünki müxtəlif aləmlərin adamlarıyıq, gəlib bir yera qovuşmuşuq, bir-birimizi tanıyanдан isə hərənin yaşamı özünün yeni yolunu tutub, biz özümüzü sərbəst saymırıq, ona görə ki, burda hər şey yenidir. Mən özümdən danişmiram, bu o qədər də vacib deyil, ilk dəfə gözəci mənə baxandan bəri həmişə yeni-yeni ərməğanını gözləyirəm, bu hədiyyelərə adət etmək isə o qədər çətin deyil. Başqa şeyləri nəzəro almasaq da, – səni Klammdan qoparıblar; bunun ne demək olduğunu deyə bilmərəm, ancaq tədricən müəyyən təsəvvür elde edirəm, hər addımda büdrəyirsən, özünü əle ala bilmirsən, sənə həmişə dayaq

durmağa hazır olsam da, hər an yanında tapılmıram, tapılanda da ya xülyaların, ya da canlı varlıqlardan kimse, məsələn, elə sahibə səni əsir edir; qısaçı, vaxt vardi ki, quzum, mənə kem baxırdın, hardasa yarımmüəyyənliyin hesratını çekirdin və bu aralıq çağında sənin baxışının istiqamətince uyğar adamlar düzülsəydí, onlara vurulub belə bir yalanın quluna çevrilərdin: indi gözünə görünən müxtəlif kölgələr, köhne xatirələr, əslinə qalsa, keçmiş və hələ də ötüb-keçməkdə olan yaşam sənin indiki gerçek həyatındır. Yanılırsan, Frida, bu, son birləşmeyimizin qarşısını kəsən axırınca, düzünə qalsa isə murdar çətinlikdir. Qayıt yanına, özünü elə al, köməkçilərin Klamm tərəfindən göndərildiyini fikirləşirsen – inan, doğru deyil, onları Qalater göndərib – və bu yalanın köməyilə onlar səni ovsunlaya bilib, inandırmağa çalışıblar ki, öz zibilində, çirkablarında haçansa itmiş das-qası peyin tığında tapacağına ümidi edən və gerçəkdən orda olsa da, əslində tapa bilmeyən adam kimi sən Klamm-dan bir iz tapacağınızı düşünəsən və əger doğrudan da belədirse, onda onlar tövlədəki həmin nökerlərdən heç nəylə seçilmirlər, ancaq bircə fərqləri var ki, sağlam deyillər, azca təmiz hava bunları xəstələndirib yatağa salır və hər halda həmin yatağı nöker biciliyi ilə elə keçirməyin yolunu da bilirlər.

Frida başını K.-nın çıynıñə söykəmişdi, qollarını bir-birlərinin belinə dolayıb yenə dinməzçə var-gəl edirdilər.

– Gərək elə o axşam, – Frida ağır-agır, dinc-dinc, astadan dincəndi, cəl bil üreyine dammışdı ki, K.-nın çıynıñə söykənib dincəlməyinin son anları yaxınlaşır və sanki bu dincilikdən axıra qədər həzz almaq istəyir, – gərək elə o axşam çıxıb gedəydi, harda olsaq, qulağımız dinc olardı, bir-birimizdən ayrılmazdıq, əlimi atanda elindən yaşa bilərdim; sənin nəfəsinə necə də böyük ehtiyacım var; səni tanıyandan, bilirsən, sənsiz necə yalqızlaşıram; mənə elə gəlir, nəfəsin, yaxınlığın yegane arzumdur, ayrı diləyim yoxdur.

Elə bu vaxt yan dəhlizdən səs gəldi, Yeremias idi, alt pillənin üstündə dayanmışdı, alt köynəyindəydi, lakin Fridanın şalına bürünmüdü. Saçları pərişan idi, nazik saqqalı elə bil yağışa düşmüşdü, yorğun gözlerini gileyli-gileyli bərəldib ləliyirdi, tutqun yanaqları qızarmışdı, sanki bir torba çılıntıraq et idi, açıq qıçları soyuqdan elə titrəyirdi ki, şalın uzun saçqları bu titrəyişlə bərabər əsirdi, orda beləcə dayanıb xəstəxanadan qaçmış azarlısı xatırladırdı, baxanda yalnız bircə şey düşünmək olardı: tezliklə onu yatağına salmaq.

Frida da elə bu cür başa düşdü, K.-dan aralanıb aşağı endi. Qadının nəfəsi, onu bərk-bərk şala bürümək qayğısı, deyəsən, Yeremiasa azca güc gətirdi; sanki K.-ni elə indicə tanıdı.

– Oho, yerölçən cənablarıdır, – deyib söhbətə qoşulmaq istəmeyən Fridanı yola getirmək üçün onun yanağını siğalladı, – mane olduğuma görə üzr istəyirəm. Halim sən deyən, yaxşı deyil, ona görə üzürlü sayıyla bilerəm. Mənə, qızdırımm var, gərək çay içib tərleyəm, məktəb bağındaki o zəhrimər barmaqlıq, hələ uzun müddət yadımdan çıxmayaçaq, soyuyub buza dönenənən sonra üstəlik bütün gecəni də oyan-buyana qəçmişəm. Adam özü də hiss eleməden sağlamlığını deyərsiz şeylərə qurban verməli olurmuş. Sizəsə, cənab yerölçən, gərək mançılık törətməyəm, buyurun, otağa keçin, hem xəstəyə baş çəkin, həm də Fridaya deyə bilmədiklərini deyin. Bir-birinə alışmış iki nəfer ayrılsa, təbii ki, son anda deməli o qədər sözleri olur ki, üçüncü adam, xüsusiədə yataqda uzanıb vəd edilən çayı gözləyəndə, heç nə başa düşə bilmir. İçəri keçin, çalışıb tamam sakit dayanacam.

– Yetər, yetər, – deyib Frida onun qolundan dardı, – qızdırır, nə danışdığını da bilmir. K., ancaq sən golmə, xahiş edirəm. Bu otaq Yeremiasla mənimdir, daha doğrusu, yalnız mənim otağımdır, içəri gəlməyi sənə qadağan edirəm. Yenə arxamca gelirsen, ax, K., niyə gelirsen axı? Heç vaxt yanına qayıdan deyiləm, heç vaxt, bu barədə düşünəndə atım ürpəşir. Yeri öz qızlarının yanına, mene damışıblar ki, sobanın yanındakı oturacaqdə çil-çilpaq hərəsi bir tərefdə əyləşibmiş, dalınca gələn adəmin üstünə isə movrov pişik kimi finxırıblar. Əger ora səni belə çəkirsə, deməli, orda özünü rahat hiss edirsen. Mən həmişə səni onlardan aralı saxlamağa çalışmışam, bir xeyri olmasa da, hər halda çalışmışam, indi isə hamisi keçmiş olsun, azadsan. Qarşıda səni gözəl həyat gözləyir, qızların birinə görə nökerlərlə azca davaya çıxmali olacaqsan, ikincisənə gəldikdə isə nə yerde, nə də göydə elə adam tapılmaz ki, onu sənə qısqansın. Nikahınız öz xeyir-duasını bəri başdan alıb. Etiraz etməyinə ehtiyac yoxdur, doğrudur, hər şeyi təkzib edə bilərsən, ancaq son anda təkzibə də heç nə qalmır. Görürsən, Yeremias, hər şeyi təkzib etdi! – Başlarını tərpədib gülümseməklə bir-birlərini anlıdilar. – Ancaq, – deyib Frida sözünü sürdürdü, – tutaq ki, lap təkzib etdi, bunun mənə nə dəxli? Nə olur, nə baş verir, öz işləridir onların, bir də bunun, mənim yox ki. Mənim vəzifəm sənə qulluq edib saqlantıqdır,

səni mənə görə incidib bu kökə qoyublar, indi əvvəlki sağlamlığını özünə qaytarmalıyam.

— Siz doğrudan da gəlmirsiz, hə, cənab yerölçən? — Yeremias soruşdu, lakin bir daha K.-ya üz چevirməyən Frida elə həmin an onun qolundan dərtib apardı. Aşağıda bir qapı göründü, dəhlizdəki qapılardan xeyli alçağıydı, neinki Yeremias, hətta Frida da içəri keçəndə başlarını əyməli oldular, görünür, içəri işıqlıydı, istiydi; hələ xeyli piçilti eşidildi, yəqin Yeremiası yatağa salmaq üçün onu əzizləyib dilə tuturdu, axırda qapı örtüldü.

K. yalnız indi gördü ki, dəhlizdə ins-cins yoxdur, özü də təkcə xidmət otaqlarının yerləşdiyi və bayaqdan Fridayla gəzisidiyi tərəfdə yox, həm də axşamkı ses-küylü otaqların yerləşdiyi səmtdə də tam səkitlik idi. Deməli, cənablar axır ki yuxuya dalmışdır. K. da yaman yorulmuşdu, bəlkə də elə bu yorğunluqdan Yeremiasla çənə döyməmişdi, əslində isə gerek onu yerində oturdaydı. Bəlkə də ən ağıllı işi elə Yeremias görmüşdü, üşüməsinin üstüna bir balaca da özü qoymuşdu, idimsizliyi üşüməsindən irəli gəlmışdı, qanındaydı və onu çayla, ya da ayrı şeyle canından çıxarmaq olmazdı; Yeremias kimi özünü yorğunluğa vurub burda, dəhlizdə uzansayıdı, bir balaca mürgüleyib gözünün acısını alsaydı, ona da azca qayğı göstərilseydi, pismi olardı. Lakin bu oyunlar onda Yeremiasdakı kimi uğurlu alınmazdı, çünkü yazıçılar arasında və çox gúman ki, başqa döyüşlərdə də Yeremias açıq-aşkar onu yenərdi. K. bərk yorulmuşdu, fikirləşdi ki, bəlkə çalışıb otaqlardan birinə keçsin, gözəl çarpayılardan birində yatıb yuxusunu alınsın, yəqin bu qədər otaqdən biri boş oları. Fikrincə buna az-çox haqqı da çatırdı. Əlinin altında içki də vardi. Fridanın döşəməyə qoyub getdiyi sinidəki balaca qrafında rom vardi. K. geriyə dönməyin çətinliyindən qorxub qrafını axıra qədər içdi.

İndi asanlıqla Erlanqerin qarşısına çıxardı. Onun qapısını axtardı, lakin nə nökər vardi, nə də Qerşeker görünürdü, bütün qapılar da bir-birinə oxşadığından axtardığını tapa bilmədi. Qapının təqribən hansı səmtdə ola biləcəyini yadına salmağa çalışdı və axırda qərara aldı ki, hansı olsa birini açınsın, bəlkə axtardığı elə bu olacaqdı. Hər halda bu addım o qədər qorxulu deyildi, Erlanqerin otağı olsa, K.-ni qəbul edərdi, başqasınınkı olsa, üzr istəyib çıxardı, qonaq yatmış olsaydı, buna çox ehtimal vardi, K.-nın gəlişini hiss etməzdii; ən pisi otağın boşluğunuydu, onda K. özünü saxlaya bilməyib yatağa girər və doyuncaya yatardı. Bir daha dəhliz boyunca sağa, sola baxdı ki, görsün

gələn varmı, bəlkə bir məlumat ala bildi, artıq riskə ehtiyac qalmadı, lakin o uzunluqda dəhlizdə heç kəs gözə dəymirdi. Sonra K. qapını dinşədi, içəridə heç kəs yoxuydu. Qapını elə astadan döydü ki, yatmış adam heç vaxt bu səsə oyanmazdı, səs-semir gelmediyiini görüb ehtiyatla qapını araladı. İçəridən kimso astadan qışqırdı.

Balaca bir otağıydı, yaridan çoxunu enli çarpayı tutmuşdu, dolab-çanın üstündə elektrik çırığı yanındı, yanında əl çantası vardi. Kimse yorğanın altında eşənləirdi, qurcalanıb piçilti ilə dilləndi:

— Kimdir? — K. elə-bele çıxıb gedə bilməzdi, üz-gözünü turşudub köpmüş çarpayını nəzərdən keçirdi, sonra verilmiş suali xatırlayıb öz adını dedi. Deyesən, pis təsir bağışlamışdı, kişi qorxa-qorxa yorğanı azca araladı, lakin çöldə ayrı cür olsa, onu təzədən başına çekməyə hazır dayandı. Sonra çox götür-qoy etmədən yorğanı üstün-dən atdı, dırşaklıbib oturdu. Erlanqerliyinə Erlanqer deyildi. Balaca, gümrah bir kişiydi, sıfətində qəribə bir ziddiyət vardi, yanaqları uşaq yanaqları kimi yumru, gözleri uşaq gözleri kimi qaynar idi, enli alnı, sıvri burnu, bir-birinə bitişmək istəməyen dodaqları, balaca ağızı, güdmül çənesi isə uşaqlıqdan çox, ağıldan, düşüncədən xəber verirdi. Görünür, burda özündə razılıq, sağlam uşaqlığını qoruyub-saxlamaqdan bir məmənluq vardi. — Fridixi tanrıyırsız? — kişi soruşdu, K. inkar etdi. — Ancaq o Sizi tanır, — kişi gülümseyib dedi; K. başı ilə təsdiqlədi; onu tanımayan adam yoxuydu, bəlkə də yoluñdakı əsas maneələrdən biri də elə buydu. — Mən onun katibiyəm, — kişi davam etdi, — adım Bürqeldir.

— Bağışlayın, — deyib K. əlini dəstəyə atdı, — qapını dəyişik salmışam. Məni katib Erlanqer çağırtdırıb.

— Çox tössüf, — Bürqel dedi. — Ona görə yox ki, başqasının yanına çağırılmışız, ona görə ki, qapımı dəyişik salmışız. Oyandımmı, bir də gözümə yuxu getmir. Yaxşı, yaxşı, qoy bu Sizi narahat eleməsin, bu da mənim bədbəxtliyimdir. Yəqin soruştacaqsız ki, qapılar niye bağlanmir, hə? Bunun da öz sebəbi var. Çünkü dədə-baba məsəline görə katiblərin qapısı ei qapıdır. Amma təbii ki, bunu hərfi anlamda qəbul etmək düzgün deyil. — Bürqel qımışib mənalı-mənalı K.-ya baxdı, gileyinin tərsinə olaraq əməllicə dincəlenə oxşayırdı; bəlkə də o, ömründə K.-nin indiki yorğunluğu qədər yorulmamışdı. — Bəs fikriniz hardadır? — Bürqel soruşdu. — Saat dörrdür. Kimin yanına getsəniz, yuxudan oyadası olacaqsınız, hər adam mənim kimi nara-hılgıa öyrəşmeyib, hər adam mənim kimi səbirli olmaz, katiblər

sinirli xalqdır. Bir az ayaq saxlayın. Saat beşə oyanacaqlar, elə onda da qəbula düşərsiz. Zəhmət olmasa, dəstəyi buraxın, üreyiniz istədiyi yerde oturun, yerimiz bir az daracaqdır, yaxşı olar burda, çarpayının qıraqında əyloşəsiz. Təəccüblənirsiz ki, nə kürsüm, nə də masam var, hə? Hə, ya gərək dar çarpayılı, nizam-düzənlə bir otaq götürəydim, ya da bu enli çarpayını, bir də əlüzyuyam. Men də bu iri çarpayını seçdim, yataq otağında əsas şey çarpayıdır! Eh, ayaqlarını uzadıb rahatca yata bilən adam üçün bu çarpayıdan qiymətli heç nə ola bilməz. Hətta illər-aylar yorgunu olan mənə de ləzzət verir, günün çox hissəsini elə yataqda keçirirəm, yazı-pozu işlərimi orada görürəm, ərizəçiləri burada qəbul edirəm. Pis olmur. Doğrudur, camaat üçün oturmağa yer qalmır, ancaq giley-güzar elemirlər, onlar üçün ayaq üstə durmaq daha xoşdur, protokolçu üçün də daha sərfəlidir, cünki rahat oturub üstlerinə çəmkirməkdən bu, min pay yaxşıdır. Olan-qalan yerimiz yalnız bu çarpayının qıraqıdır, əslində heç bu da idarə işləri üçün nəzərdə tutulmayıb, yalnız gecə səhbətləri üçündür. Niyə belə krimiş oturmusunuz, cənab yerölçən?

— Cox yorulmuşam, — təklifi eşidən kimi ağına-bozuna baxmayıb özünü çarpayıya salan K. dilləndi.

— Elədir, — Bürqel dedi, — burda yorgun olmayan varmı ki?! Məsələn, mən dünən, bu gün heç de az iş görməmişəm. Amma bununla belə indi yuxuya gedəcəyimi qəti ağlıma gətirə bilmirəm, işdir, belə şey olsa, yanınızda yuxuya getsəm, onda Sizdən bir xahişim var, çalışın, səs salmayın və mən ayılana qədər qapını açımayın. Ancaq qorxmayıñ, yatan deyiləm, yatsam da, bir-ikicə dəqiqəliyinə yatacam. Görünür, camaati tez-tez qəbul etdiyimdəndir, çox vaxt yanında adam olanda asanca yuxuya gedirəm, yəqin vərdişdir.

— Narahat olmayın, cənab katib, yatin, — bu xəbərdən sevinən K. dilləndi, — icazə versəniz, mən də bir az gözümün acı yuxusunu alardım.

— Yox, yox, — Bürqel təzədən güldü, — heyif ki, elə-belə demeklə yata bilmirəm, gərək səhbət zamanı yuxu özü məni tutsun, on çoxu da danışan olanda mürgüleyirəm. Ho, bizim işdə əsəblər tez-tez korlanır. Məsələn, mən əlaqəçi katibəm. Nə olduğunu bilmirsiz? Hə, mən Fridixlə kəndin arasında, — bu yerdə sevincdən tələsik əllərinə ovuşturdur, — onun qəsr katibleri ilə kənd katibləri arasında six əlaqə yaradıram, çox vaxt kənddə oluram, amma həmişə yox; gərək hər an qesre getməyə hazır dayanam. Əl çantasını özünüz görür-

sünüz, dinc yaşayış deyil, hər adama əl verməz. Digər tərəfdən o da düzdür ki, bu cür işdən daha əl çəkə bilmərem, başqa işin ləzzəti olmaz. Görəsən, yerölçmə işləri necədir?

— O işdə işləmərəm, yer ölçməklə məşgül olmuram, — K. dedi. Fikrində tam ayrı şeylər dolanırdı, əslində onu indi məşgül edən təkcə Bürqelin yuxulamasıydı, ürəyinin dərinliyində isə bilirdi ki, buna hələ çox qalıb.

— Təəccüblüdür, — deyib Bürqel şən-şən başını buladı, yorğanının altından cib kitabçasını çıxarıb nəsə yazmağa başladı. — Yerölçənsiniz, amma yer ölçmə işləri ilə məşgül olmursunuz. — K. mexaniki olaraq başıyla razılığını bildirdi, sol qolunu artıq çarpayının taxtasına qoymuş, başını da ora söykəmişdi, müxtəlif yollarla bir-təhər rahatlaşmağa çalışmışdı, bu vəziyyət ona hamisindən rahat görünmüdü, indi Brüqelin dediklerine da xeyli yaxşı qulaq asa bilərdi. — Bu işlə mütləq maraqlanaram. — Bürqel sözünü davam etdi. — Axı indi elə vəziyyətdə deyilik ki, mütəxəssislərdən öz yerində istifadə etməyək. Hər halda bu, az-çox Sizə də toxunar; məger şəstiniye toxunmur?

— Toxunur, — K. ağır-agır dillənib öz-özünə gülümsədi, cünki Bürqelin təklifi beyninə girmirdi. Bu, başdan-ayağa diletantlıq idi. K.-nın bura çağırılmasının, icmada, qəsrde hansı çətinliklərə qarşılaşdığını, bura gələndən bəri ortaya çıxan və ya çıxacaq dolaşılığın əsil kökünü bilməden, bunların heç birindən xəber tutmadan balaca dəftərçənin köməyi ilə məsələni əlüstü yoluna qoyacağıni təklif edir, heç olmasa bir katib kimi özünü elə aparmır ki, guya bu işdən az-çox xəbəri var.

— Deyəsen, bu yolda bir neçə dəfə ümidiñizi itirmisiz, — deyib Bürqel on azı adam tanımaq qabiliyyətini nümayiş etdi. K. isə otağa girəndən bir neçə dəfə özünə söz vermişdi ki, ona pis gözle baxmasın, lakin indiki halında yalnız öz yorğunluğuna düzgün qiymət verə bilerdi. — Yox, — Bürqel sanki K.-nın hansı fikrinəse cavab qaytarır, bili-bile onun danışın yorulmasına imkan vermirdi. — Qoy bu məyusluq Sizi qorxutmasın. Burda bəzi məsələlər elə qurulub ki, ilk baxışdan adamı çıxındır, təzə gələnlər üçün qarşidakı manə tamam keçilməz görünür. Məqsədim məsələnin əslində necə olduğunu öyrənmək deyil, bəlkə de görünüş gerçəkliyə tam uyğun gəlir, bunu müəyyənləşdirmək üçün indiki halimdə işə o qədər yaxınlığım yoxdur, ancaq bir şeyi yadda saxlayın, hərdən elə imkan yaranır

ki, qəti ümumi voziyyətə uyuşmur, elə imkan ortaya çıxır ki, bir sözlə, bircə baxışla, bircə etibarlı işaretlə çox şey əldə etmək olur, nəinki bütün ömrü boyu adamın canını çürüdən ciddi-cəhdə. Bu, şübhəsiz ki, belədir. Doğrudur, belə imkanlar ümumi vəziyyətə her halda hardasa üst-üstə düşür ki, bu da özünü onların hər ikisindən istifadə etməkdə göstərir. Yaxşı, gəl soruşaq görək, niyə istifadə olunmur. – Burasından K.-nın xəberi yoxuydu; düzdür, hiss edirdi ki, Bürqelin danışqları birbaşa ona aiddir, lakin indi özünə aid olan şeylərin hamisindən zəhləsi gedirdi, ona görə də başını azca kenara çekdi, sanki bununla Bürqelin suallarına yol açırdı və istəmirdi ki, ona toxunsunlar. Bu, – sözünə davam edən Bürqel gəməşib əsnədi, horəkətiyle sözlərinin ciddiliyi qəti bir-birini tutmurdu, – bu, katiblərin əbədi gileyidir, məcbur olub kənddəki dindirişlərin çoxunu gecələr aparırlar. Yaxşı, bəs nədən gileyənlərlər? Həddən artıq çox çalışdıqlarından? Gecəni yatmağa sərf edə bilməmələrin-dən? Yox, şübhəsiz bundan şikayətlənmirlər. Hər yerde olduğu kimi katiblərin də arasında qoçaqları, nisbetən az qoçaqları tapılır: lakin onların heç biri işin çoxluğundan gileyənmir, gileyənlərlər də, gizli gileyənlərlər. Sadəcə olaraq bizlərdə elə xasiyyət olmur. Bu məsələdə biz adı vaxtla iş arasında fərq qoymuruq.

Bələ fərqləndirmələr bize yerli-dibli yaddır. Yaxşı, bəs katiblərin gecə dindirişinə etirazları nədədir? Bəlkə camaata rəhmləri gəlir? Yox, yox, bu da deyil. Katiblər camaata qiymazlıq eləmir, öz canlarına necə qırıllarsa, onlara da elə qırırlar. Əslində bu qiymazlıq qulluğun dəmir intizamından, onun yerinə yetirilməsindən başqa heç nə deyil, adamların arzusunda olduğu on böyük qayğıdır. Əslində bunu tam bəyənirlər də, lakin kənardan baxan adam bunu duya bilməz; məsələn, götürək elə camaatın ürəyindən olan həmin gecə dindirişlərini, indiyə qədər bunun əleyhinə köklü şikayət daxil olmayıb. Yaxşı, bəs katiblərin etirazı nə üçündür? – K.-nın bundan da xəberi yoxuydu, onun çox şeydən xəberi yoxuydu, kəsdire bilmirdi ki, Bürqelin cavab istəməsi ciddidirmi, yoxsa elə-belepə səhbət xatırındır. “Azca uzanıb yatmağa icazə verən”, K. öz-özüne düşündü, “sabah günorta, ya da axşamüstü bütün suallarına cavab taparam”. Lakin Bürqel ona əhəmiyyət verənə oxşamırdı, indi onu maraqlandıran yalnız qarşısına qoyduğu sual idi. – Bildiklərimə görə, təcrübəmə əsasən deyə bilərem ki, katiblər gecə dindirişi barədə bir şey düşünürənlər: adamlarla aparılan danışqlar üçün gecə ona görə

sərfli deyil ki, gecələr danışqların rəsmi xarakterini tam gözləmək ağırdır, ya da heç mümkün deyil. Söhbət onun zahiri tərəfindən getmir, istəsən, formal cəhəti gecə də elə gündüz kimi ciddi şəkilde gözleyərsən. Deməli, məsələ bunda deyil, gecə lazımı rəsmi hökmü çıxara bilmirsən, istər-istəmez gecələr işe daha çox şəxsi baxımdan yanaşmağa meylli olursan, ərizəçinin dediklərinə lazımlı olandan da çox inanırsan, rəsmi mülhakimələrə vəziyyətə eləqəsi olmayan tamam yad fikirlər, camaatın dərdi-səri də qarışır. Ərizəçilərlə məmurlar arasındaki rəsmi sədd zahiren ne qədər möhkəm olsa da, gecələr xeyli laxlayır, adəten bir tərəf sual, digər tərəfse cavab verməli olduğu halda bir də görürsen ki, çox qəribə tərzdə rollar dəyişir.

Katiblər, her halda vəzifələrinə görə belə şeyləre xüsusi duyumları olan adamlar, on azı bu fikirdədir. Ancaq gecə dindirişleri zamanı bu ziyanlı təsiri onların özləri də hiss elemir, bu baredə resmi dairələrdə çox söhbət gedib; əksinə qəsdə özlerini əvvəlcədən buna hazırlayırlar və nehayət, elə fikirleşirler ki, bununla yaxşı nəticələrə nail olurlar. Lakin sonralar protokolları oxuyanda işlərinin göz qabağında olan zeif tərefinə təcəcübəlməyə bilmirsən. Çoxusuda heç bir əsas olmadan ərizəçinin xeyrinə buraxılan səhvələrdir, bunları da əsasnaməyə görə adı yolla düzəltmek mümkün deyil. Əlbəttə, nəzarət orqanları onu haçansa yoxlayıb düzəldir, ancaq bunun yalnız qanuna xeyri olur, daha ərizəçiye ziyan deymir. Məgər bu vəziyyətdə katiblərin şikayətləri ədalətli deyilmə? – K. bir-iki anlığına ətimirlənə bilmədi, indi mürgüsünə yenidən haram qatmışdır. “Bunlar nəyə lazımdır? Nəyə lazımdır axı bunlar?” – öz-özündən soruşub ağırlaşmış göz qapaqlarını azca qaldırdı, çətin məsələləri onunla müzakirə edən Bürqelə məmür kimi yox, yuxusuna haram qatan və niyə belə elədiyindən özünün də başı çıxmayan mənasız bir şey kimi baxdı. Öz düşüncələrinə qapılmış Bürqelsə qırmışdı, sanki K.-ni azca çasdırıb azdırmağa müyəssər olmuşdu. Lakin bununla belə onu təzədən doğru yola qaytarmağa hazır idi. – He, – dedi, – bu şikayətlərə qeydsiz-şərtsiz haqq qazandırmaq da olmaz. Dindirişlərin gecə keçirilməsi barədə heç yanda yazılı qayda-qanun yoxdur, ondan boyun qaçırsan, göstərişi pozmursan, lakin müəyyən münasibətlər, işin başdan aşması qəsrədəki məmurların məşğulluğu, qəsrədən aralanmağın çətinliyi, ərizəçilərin dindirişinin ilkin təhqiqtərəfənən başa çatdırılmasından sonra aparılmasına dair mövcud sərəncam, bu və buna bənzər başqa amillər gecə dindirişlərini qəçiləz bir

məcburluğa çevirmiştir. Əgər məcburiyyətə çevrilibse, hər halda mən belə deyirəm, deməli, dolayısı da olsa, ən azı bu, hansı göstərişinə nəticəsidir və gecə dindirişlərinin mahiyyətinə ağız bützmək, təbii ki, bu yerde mən bir balaca şışirdirəm, ona görə elə şışirtmə kimi də deyecəyəm, bəli, buna ağız bützmək elə birbaşa göstərişlərin özünə ağız bützmək demek olardı.

Ancaq bir şeyi də etiraf etmək gerəkdir ki, katiblər elə həmin göstərişlər daxilində gecə dindirişlərindən imkancı kenar qalmağa və bununla bağlı ortaya çıxa biləcək yamanlıqlardan siğortalanmağa çalışırlar. Özü də bu imkandan geninə-boşuna istifadə edirlər. Onlar elə dindiriş materiallarına baxırlar ki, onun istenilən mənada az qorxusu olsun, dindirişdən qabaq özlerini min cür sınaqdan keçitirlər və əgər sınağın nəticəsi tələb edirsə, ləp son anda qəbuldan boyun qaçırlılar, əsil dindirişə başlamazdan əvvəl bəzen ərizəcini on-on beş dəfə yanlarına çağırırlar, çox vaxt da öz yerlərinə belə məsələlərdən o qədər də başı çıxmayan, ona görə də işi həddən artıq asanlıqla apara bilən başqa işdaşlarını göndərirlər, dindirişi ən azı ya gecənin əvvəlinə, ya da sonuna salırlar, arada isə öz işlərini görürərlər, çoxlu belə tədbirlərə el atırlar, bu katiblər asanlıqla quyrug elə vermirlər, nə qədər də dəymədüşər olsalar, bir o qədər də keçilməzdir. — K. yuxulamışdı, əslində isə bu heç yuxu da deyildi, Bürqelin dediklərini bəlkə də bayaqqı yorğun ayıqlığından daha yaxşı eşidirdi, qulağı hər kəlməni sözbəsöz alırdı, lakin ağırlaşmış şüru itmişdi, özünü sərbəst hiss edirdi, onu saxlayan daha Bürqel deyildi, özü hərdən dövdənib Bürqeli tapırkı, hələlik dərin yuxuya gömülülməmişdi, lakin asta-asta batmaqdaydı. Daha heç kəs bunu qoparıb ala bilməzdi. Ona elə gəldi ki, özünün en böyük qəlebəsini çaldı və camaat da bu qəlebəni qeyd etməyə toplaşıb, ya özü, ya da bir başqası şampan qədəhini bu qəlebənin şərəfinə qaldırb. Söhbətin nədən getdiyini hamı bilsin deyə döyüşü də, qəlebəni də bir daha tekrar etdilər, ya da bəlkə heç takrar etmədilər, yalnız indi baş tutdu və haçansa əvvəller bayram etmişdilər, indi yenə də davam edirdilər, çünki onun uğurlu sonluğuna tam əmin idilər. Yunan allahlarının heykəlinə oxşayan lüt katiblərdən birini K. məglub etmişdi. Yaman məzeliyidi, yenilməz duruşlu katibin K.-nın zərbələri altında qorxub dalı-dalı çəkilməsinə, düyünləyib yuxarı qaldırdığı əliyle açıq yerlərini örtməyə çalışmasına və hər dəfə ləngiməsinə K. yuxuda həzin-həzin gülümşəyirdi. Döyüş uzun çəkmədi; K. addım-addım,

özü də çox iri addımlarıydı, qabağa gəlirdi. Ümumiyyətlə, döyüş idи ki? Heç ciddi müqavimət göstərən də yoxuydu, hərdənbir katibin cüylütü esidilirdi. Bu yunan allahı qidiqlanan qız kimi cüyuldəyirdi. Axır ki, aradan çıxdı, K. böyük bir otaqda tek qaldı, döyüşə hazır vəziyyətdə geriyə qanlı lib rəqibini axtardı; ancaq meydanda heç kəs yoxuydu, camaat da dağılmışdı, yerde yalnız cılıklanmış şampan qədəhi vardi. K. onu ayağı altında xincəmlədi. Şüşə qırıqları ayağına batdı, diksini oyandı, yuxudan kəm durğuzulmuş körpə usaq təki üz-gözünü turşutdu. Ancaq buna baxmayaraq, Bürqelin açıq sinesini gören kimi yuxudakı mənzərə beynində keçdi: bu da sənin yunan allahın! Qopar onu sal yere. — Lakin ehtiyat tədbirlərinə baxmayaraq, yene də, — Bürqel dedi, fikirli-fikirli üzünü tavana tutdu, sanki yadına nəsə bir misal salmaq istəyirdi, amma tapa bilmirdi, — lakin ehtiyat tədbirlərinə baxmayaraq, yene də ərizəcılər üçün imkan var, gecələr katiblərin zəifliyindən istifadə etsinlər, ancaq bir şərtle ki, görək zəiflik edirlərmi. Əlbəttə, bu çox nadir, düzünə qalsa, heç ələ düşən imkan deyil. Ancaq o vaxt ola biler ki, ərizəsi gecənin tən yarısında xəbərsiz-filansız özünü onun yanına salsın, bəlkə də təecübənəcəksiz ki, ləp əlçatarda olsa belə, bu, nadir hallarda baş tuta biler. Hə də, buranın qayda-qanunlarıyla tamış deyilsiz axı.

Lakin idarə işinin təşkilindəki tamlıq nəzarınızə çarpmamış olmaz. Həmin tamlığın nəticəsidir ki, müəyyən meramı olan, ya da başqa sebəbdən dindirilməyə çağırılan hər kəs elə o an, tərəddüb etmədən çox vaxt məsələni özü üçün dəqiqləşdirməmiş, heç ondan düz-əməlli xəbər tutmamış idarənin dəvətini alır. Ancaq bu dəfə onu dindirmirlər, çox vaxt hələ dindirmirlər, çünki adətən məsələ yetişməmiş olur, lakin dəvətini alıbsa, deməli, xəbərsiz gəle bilməz, uzaqbaşı vaxtsız gələr, belə olanda da qəbulun gününü, saatını dəqiqləşdirirlər, o da öz vaxtında gəlir, amma bir qayda olaraq onu bu dəfə də geri qaytarırlar, belə şeyin daha o qədər çətinliyi olmur; ərizəcinin əlindeki dəvət, kitablarda aparılmış qeydlər katiblər üçün həmişə bəs eləməsə də, hər halda güclü müdafiə silahıdır. Bu, hər şeydən önce işini yaxşı bilən katiblərə aiddir, lakin istenilən adam gecəyarsı qəflətən istədiyi katibin yanına düşə biler. Ancaq heç kəs bunu eləmez, çünki tamam mənasız şeydir. İlk növbədə bu öz işini yaxşı bilən katibləri acıqlandırar, biz katiblər iş sarıdan öz aramızda gözü-götürməzlik eləmirik, çünki hərənin ciyində həddən artıq ağır, hər cür xirdaliqdan uzaq bir yük var, lakin ərizəcılərin səlahiyyətimizi

pozmasına heç cür döze bilmirik. Çoxları məsələni ona görə uduzur ki, səlahiyyətli katibin yanında nəyəsə nail olmayıcağını görüb naşının yanına düşməyə çalışır. Bu cəhdler bir də ona görə uğursuzluqla qurtarır ki, lap gecə birtəhər yanına düşsən də və naşı katib istəsə də, o adamı kömək edə bilmir, çünkü həmin işə səlahiyyəti çatmır, lap qarışmaq istəsə də, uzaqbaşlı adı vəkil kimi qarışa bilir, əslində bir az da ondan az, çünkü buna vaxtı qalmır, məhkəmənin gizli yollarını her bir vəkildən yaxşı bildiyinə görə lap bir şey eləyə bilsə də, yaxşı belə olmadığı işlərə qoşmağa sadəcə vaxt tapa bilmir, gündündən bircə anı da buna sərf etmek istəmir. Bunları bili-bilə kim öz gecəsində keçib naşı katibə vaxt sərf edər, həm də ərizəçilərin ayrı dordi-sori də var axı, öz gündəlik işlərindən başqa, həm də müvafiq idarələrin dəvətinə, çağırışına əməl edəndə boş vaxtları qalmır, doğrudur, ərizəçinin “boş vaxtı” anlayışıyla katibin “boş vaxtı” anlayışı tamam ayrı-ayrı şeylərdir. — K. gülümseyib başıyla təsdiqlədi, indi elə bildi her şeyi dəqiq başa düşür, ona görə yox ki, bunların çoxusu özünə aid idi, ona görə ki, bir-iki dəqiqədən sonra yuxulayacağına, bu dəfə uyğusuz, manəsiz, doyunca yatacağına arxayın idi; bir yandan səlahiyyətli katiblərin, bir yandan da naşı katiblərin, arasında və boş vaxtı olmayan ərizəçilər kütləsinin qarşısında dərin yuxuya gedib canını bu yolla onların əlindən qurtaracaq. Bürqelin özünü yuxuya vermək üçün havayılca layla çalan bu sakit, özündən razı səsinə K. elə öyrəmişdi ki, indi bu, manəcəilikdən çox, yuxu getirirdi. “İşlə, dayırman, işlə”, — öz-özünə dedi, “indi sən yalnız mənə işləyirson” Barmaqlarıyla alt dodağımı oynadan Bürqel söhbotinə ara vermek istəmirdi. — Bəs o adını tutduğumuz, — deyib gözlerini bəreltdi, boğazını irəli uzatdı, sanki əzablı səfər yolundan sonra gözəl bir mənzəreya yaxınlaşırıdı, — bəs o adını tutduğumuz nadir, demək olar heç vaxt elə düşməyən imkan hayandadır? Sırr səlahiyyət qaydalarındadır. Əslində heç də elə deyil, bu boyda canlı təşkilatda ola bilməz ki, hər işdən ötrü bir nefər səlahiyyətli katib saxlayanas.

Yalnız bircə ali səlahiyyətə malik olur, çoxları isə qismən, xırda-para işlər üçün səlahiyyətli sayılır. Ön baş işçi olsa belə, kim təkcanına o boyda işin öhdəsindən gələr, lap xırda işlər də daxil olmaqla o qədər sonodi öz yazı masasının üstüne yıgar? Əslində ali səlahiyyət barədə dediklərimdə də bir mübaliğə var. Məgər səlahiyyətin özündə ele hər şey cəmləşməyibmi? Məgər hər şeyi işdən

yapışma həvəsi həll etmirmi? Məgər bu həvəs hemişə cyni olmurmu? Hemişə tam gücündə fealiyyət göstərmirmi? Bütün işlərdə fərq tekçə katiblər arasında ola biler, həvəsde yox, katiblər arasında da fərq nə qədər desən; əgər tələb gəlsə ki, öz cüzi səlahiyyətiyle hər hansı bir işə baxsın, heç biri geri duran deyil. Hər halda zahirən düzənlə qəbul şəraiti yaradılmalıdır, belə olanda ərizəçilərin rəsmen müraciət etdiyi məsələylə bağlı olan katib özünü qabağa verər. Lakin bu, həmin iş üçün tam səlahiyyətli adam olmaya da biler, bunu idarə, xüsusi də onun anı ehtiyacları müəyyənəşdirir. Hə, belə-bele işlər. Cənab yerölçən, belə bir imkani indi özünüz təsvir edin: ərizəçilərdən kimse Size danişdığını bu qədər maneeonin qarşısında müvafiq işə müəyyən səlahiyyəti olan bir katibi yenə gece yarı narahat edir. Belə bir imkanın olacağını qəti təsəvvürünüzü getire bilməzdiniz, hə? Məmmənuniyyətlə inanıram. Heç təsəvvürə getirməyə ehtiyac yoxdur, çünkü belə şey ömründə ola bilməz. Həmin ərizəçi gör necə qəribe, necə xüsusi ölçülü xırda, cəld toxum olmalıdır ki, bu cür dar əleyin gözündən keçə bilsin? Sizcə, heç cür baş tutan haqq-hesab deyil, hə? Tam haqlısız, qəti baş tutan deyil. Lakin gecənin birində — buna kim zamın ola biler? — bir də gördün alındı. Dost-tanış arasında eləsini tanımirəm ki, belə şeyin şahidi olsun, ancaq bu hələ hər şey demək deyil, burda çalışan başqa katiblərlə müqayisədə mənim dostum azdır, bundan başqa, kim əmindir ki, başına belə bir iş gəlmmiş katib onu boynuna alacaq, hər halda bu, şəxsi, müəyyən mənada da rəsmi biabırçılıq sayılan ciddi məsələdir. Ancaq bununla belə təqribən öz təcrübəm əsasında deyə bilərem ki, söhbət nadir, yalnız şayiələrə əsasən mövcud olan, başqa dəlillərlə heç cür təsdiqlənməyən şeylərdən gedir və bundan qorxmaq məsələni həddən artıq şışırtmək demək olardı. Hətta lap gerçəkdən olsa belə, inanın mənə, onu zahirən elə asanlıqla zərərsizləşdirib sübuta yetirmək olar ki, buna yer üzündə meydan qalmadığına heç kəs şübhələnmez. Hər halda ondan qorxub başını yorğanın altına soxmaq, üzünü açıb ətrafına baxmamaq da bir kişilik deyil. Həmin ehtimal lap birdən gerçəkləşsə belə, bu o deməkdir ki, artıq hər şey əldən çıxıb? Əksinə. Nəyinse əldən çıxmاسının özü ən böyük ehtimaldır. Doğrudur, əslində ərizəçinin otağa düşmesi pis faktdır.

Adamın ürəyini sıxır. Nə qədər müqavimət göstərə bilərsən? Bunu özündən soruşsan da, bilirsən, əslində heç bir müqavimət ola bilməz. Gerek vəziyyəti özünüz düzgün təsəvvür edəsiniz. Ömründə

görmədiyin, həmisi gəlisiñi gözlediyin, özü də esil yanğı ilə gözlədiyin, əlcətmañ təsəvvür etdiyin ərizəçi oturur qabağında. Artıq elə o lap oturuşuya səni çağırır ki, kasib həyatına müdaxilə edəsən, orda öz malın kimi geninə-boluna əlleşəsen ve əbəs tələblərindən sən də onunla bərabər iztirab çəkəsən. Sakit gecədə edilən belə bir çağırışdan boyun qaçırmış mümkün deyil. Arxasına düşüb gedirsən və əslində rəsmi şəxs olduğunu yadından çıxır. Bu elə bir vəziyyətdir ki, kiminse xahişini yero salmaq ən müşkül məsələyə çevrilir. Əslinə baxsan, özün də çəsib qalırsan; lap düzüne qalanda isə özünü çox xoşbəxt sayırsan. Ona görə çəsib qalırsan ki, öz arxasızlığını hiss edırsən: oturub ərizəçinin xahişini gözləyirsən və bilirsən ki, dedimi, gərək yerinə yetiresən, lap görsən də ki rəsmi qanunları açıqca pozur, yenə yetirməlisən; təcrübəndə rastlaşdırığın ən pis şey də, görünür, ele budur. İlk növbədə də ona görə ki – başqa şeyləri nəzərə almasaq – bütün məsuliyyəti bir anlığa öz boynuna götürüb mövcud sədləri aşırsan, öz səlahiyyətini artırırsan. Tütduğumuz vəziyyətə görə bizə elə səlahiyyət verilir ki, bu qəbildən olan xahişləri yerinə yetirok, lakin ərizəçilərin gecə gözü yanımızda olması rəsmi gücümüzü müəyyən mənada artırır, öz sahəmizə aid olmayan işlərə də girişirik; onu, hətta axıra da çatdırırıq. Gecə ərizəçiləri meşo quldurları kimi bizdən elə qurbanlar tələb edirlər ki, başqa vaxt buna ömründə hə demirik; yaxşı, tutaq ki, ərizəçi yanında olanda belədir, o sənə güc verir, məcbur edir, ruhlandıır, son də gözünü yumub hər şeyə razi olursan; bəs sonrası necə olur, elə ki hər şey arxada qalır, ərizəçi şad-xüttəm səni tərk edir, sən də özün-özünlə qalırsan və qanunu pozduğunu görüb arxasızlaşırsan – yox, bunu təsəvvürə gətirmək çətindir! Ancaq buna baxmayaraq, biz yenə də özümüzü xoşbəxt sayıraq. Xoşbəxt adam özünə necə qəsd edəmiş! Biz çalışıb həqiqi vəziyyəti ərizəcidən gizlədə bilerdik.

Axi o öz yanından heç nə hiss eləyen deyil. Elə fikirləşir ki, yorğunluq və məyusluqdan tamam yorgunlaşmış, laqeydləşmiş halında keyiliyikdən, təsadüfdən istədiyi otağa yox, bir başqasına düşüb, indi də tamam bixəbər oturub öz düşüncələriyle, çəşqinqılıqla, yorğunluğuya məşğuldur, işdir, ümumiyyətla, məşğuldursa. Onu belə vəziyyətdə qoyub getmək olmazdım? Olmaz. Xoşbəxt adam gərək çənəsini boşaldıb hər şeyi ona başa salsın. Gərək canına cəfa basıb olanları, onları hansı sebəbdən baş verdiyini, belə bir imkanın necə təkrarsız, nadir, böyük və əvəzsiz olduğunu ona ətraflı izah edəsən,

gərək göstərəsən ki, necə olur, ərizəçi hər bir canlı məxluqun düşə bilmədiyi belə köməksiz bir veziyətə düşür, hə, cənab yerölçən, gərək aydınlaşdırasan ki, istəyirse, necə özünü əloala biler, hər şeyin öhdəsinən necə gələ biler, gərək başa salasan ki, xahişini birtəhər çatdırmaqdən başqa, onun ayrı çarəsi qalmayıb, onun can atlığı məsələnin həlli isə artıq hazırdır, gərək bütün bunların hamisini ona göstərəsən; məmər üçün ən çətinini də elə budur. Bunları da edəndən sonra, cənab yerölçən, ortaya daha vacib bir məsələ çıxır, gərək hər şeylə barışib gözləyəsən.

K. yöresindəki olaylardan qopub yuxuya getmişdi. Çarpayıñın söykenəcəyinə qoyduğu sol qolunun üstüne endirdiyi başı indi sürüyüsbüd düşmüdü, ağırlığından aşağı sallanmışdı; yuxarıdakı əli daha onu saxlamırdı, istər-istəməz özünə yeni dayaq vermək üçün sağ əliyə çarpayıya dirəndi, bu vaxt bilmədən Bürgelin yorğanın altın-dan çölo çıxmış ayağından yapışdı. Narahatılığına baxmayaraq, Bürgel ayağını geri çəkmədi.

Elə bu vaxt yan divarı tap-turupla döydüler. K. diksiniñ yuxudan ayıldı, divara baxdı.

– Yerölçən orda deyil? – Kimse soruştı.

– Burdadır, – deyib Bürgel ayağını K.-nın əlindən çıxartdı, bir-dən uşaqqılğınlığıyla dümdüz düzəldi.

– Onda qoy burası gəlsin!

– Erlanqer, – Bürgel piçiltıyla dilləndi, Erlanqerin qonşu otaqda olmasına heç təəccübəlmədi də. – Tez olun, gedin, hirslenir, çalışın, hirsini soyudun. Maşallah yaxşı yatrı, biz isə yaman bərkədən danışındıq; bəzi məsələlərdən söhbət düşəndə adam özünü, səsini yığışdırıbilmir. Tərəpənin də, deyəsən, yuxudan ayıla bilmirsiz. Gedin, nəyi gözləyirsiz axı? Yox, yuxulu olduğunuza görə üzr istəməyə ehtiyac yoxdur, niyə də isteyəsiz axı? İnsan gücünün də müəyyən həddi var, ya yox?! Bu həddin çox vaxt tez tükenməsinə sən neyləyə bilerən, mən neyləyə bilerəm? Xeyr, heç kəs heç nə eləyə bilməz. Həyat özü onu öz axarında düzəldib tarazlığı saxlayır. Bu çox əla, təsəvvürəgelməz dərəcədə əla düzümdür, digər tərəfdənse adamin ürəyini açır. Yaxşı, gedin, bilmirəm bu nə görkəmdir Sizdə. Çox təreddüb etsəniz Erlanqer mənim üstümə düşəcək, mənsəbunu qəti istəmirəm. Gedin də; kim bilir, Sizi orda nə gözləyir, bizdə hər addimbaşı adamin üzünə bir qapı açılır. Tebii ki, elə imkanlar da var, onlardan istifadəye ürək eləmirsen, elə işlər də var ki, xarici

təsirdən yox, elə özü-özündən uçulub tökülür. Hə, təəccüblidür. Nə isə, çalışıram, azca gözümə yuxu getsin. Artıq saat beşdir, indicə səs-küy başlayacaq. Bircə Siz çıxıb getsəydiz!

Şirin yuxudan qəflətən ayıldığından tamam keyləşmiş, gözlərindən hələ də yuxu tökülən, axşamdan dinclik tapmadığına görə bütün bədəni sizildən K. ayağa durmağı kəsdire bilmirdi, əlini alına qoyub dizinin üstünə baxırdı. Hətta Bürqelin ardi-arası kesilməyən təkidləri de onu yerindən qaldırıb göndərmək iqtidarında deyildi, onu getməyə təhrik edən yalnız bundan sonra bu otaqda qalmağın tam mənasızlığını dərk etməsi oldu. Otaq ona tamam viranə göründü. İndimi belə oldu, ya çıxdanmı beləydi, kəsdire bilmədi. Ancaq buna əmin olmasi başlıca məsələlərdən biriydi; asta-asta gülümşəyib ayağa durdu, hara gəldi dəydi, çarpayıya, divara, qapıya söykənə-söykənə sağolsuz-filansız çölə çıxdı, sanki Bürqellə çıxan vidalaşmışdı.

## ON DOQQUZUNCU FƏSİL

Əger Erlanqer qapıda dayanıb ona işarə verməsəydi, K. bəlkə də laqeydliklə yanından ötüb-keçəcəkdi. Erlanqer başala barmağıyla birçə dəfə yüngülə işarə verdi. Deyəsən, getməyə hazırlaşındı, əynində xirtdeyə qədər düymələnmiş gödək yaxalıqlı kürk vardi. Nökər olçayını və dəri papağını hazır tutmuşdu.

— Gərək çıxdan geləydi, — Erlanqer dedi. K. üzrxahlıq eləmek istədi. Erlanqer yorğun-yorğun gözlərini yumub bildirdi ki, ehtiyac yoxdur. — Söhbət bilirsiz, nədən gedir, — sözünə davam etdi. — Bufetdə əvvəller Frida adlı birisi işləyirdi; yalnız adını bilirəm, özünü tanımırıam, çünki məni o qədər də maraqlandırırmır. Həmin Frida hərdən bir Klamma piva getirirmiş. İndi, deyəsən, orda başqası işləyir. Təbii ki, bu dəyişikliyin heç kəsə ziyanı-xeyri yoxdur, xüsusilə də Klamma. Ancaq adamın işi çıxaldıqca, Klamma işi də, maşallah, başından aşır, böyük-başındakılara müqavimət göstərməyə gücü çatmır, buna görə də ən xırda dəyişiklik cüzi işlərdə də ciddi manəçiliye çevirilir. Yazı masasındaki xırda dəyişiklik, uzun müddət orda yapışdır-qalmış ləkənin götürülməsi, bütün bunların hamısı yeni süf-

rəçi qız kimi adama mane ola biler. Doğrudur, başqalarına istenilən işdə mane olan belə xırdaqliqların heç biri Klamma təsir eləmir; bundan heç söhbət də ola bilməz. Ancaq yenə də borcumuzdur, Klamma rahatlığını elə qoruyaq ki, onun üçün mövcud olmayan, lakin bize mümkün maneə kimi görünən əngəllilikleri — təbii ki, bu cür maneə nə olub, ne də olacaq — aradan qaldıraq. Belə əngəllilikleri onun özünə, işinə görə yox eləmirik, özümüzə görə, öz vicdanımızın toləbiylə, öz dincliyimizin xatirine ortadan götürürük. Ona görə də həmin Frida təcili bufetə qayıtmalıdır, bəlkə geri dönməsiylə o da əngəllilik edəcək, deməli, onda yenə geri göndərərik, hələlikse mütləq geri qayıtmalıdır. Mənə dediklərinə görə Siz onunla yaşayırsınız, onun üçün də çalışın tez qayıtsın. Belə işdə şəxsi duyğulara üstünlük vermək yersizdir, buna qəti şübhəniz olmasın, odur ki, məsolunın dərinliyinə varmaq istəmirem. Bu xırda işdə etimadımızı doğruldağınızın gələcək irəliləyişinize təsiri olacağını deyirəməsə, deməli, lazımlı olandan artıq hərəket əleyirəm. Demək istədiklərim bu qədər.

Başını sinəsinə endirib K. ilə vidalaşdı, nökərin uzatdığı dəri papağı geyinib onunla borabər iti addımlarla, azca da taytaya-taytaya dəhlizlə aşağı endi.

Burda hərdən adama elə əmrlər verirdilər ki, onları asanlıqla yerinə yetirmek olurdu, ancaq bu dəfəki K.-ni açmırıldı. Ona görə yox ki, əmr Fridaya aid olmaqla həm də hökmüyüdü və K.-ya xeyli gülünc görünmüdü, əksinə, başlıcası ona görə ki, bu omrda o, indiyəqədərki zəhmətinin puça çıxdığını aşkarca görürdü. Ondan xəber-siz də emrlər verilirdi, xeyirli, xeyirsiz; xeyirlilərin özündə də güman ki, son olaraq xeyirsiz bir toxum yatırdı, hər halda hamısı başı üstündən edilirdi və bu işe qarışmaq, ya da onların ağızını yummaq, öz səsini ucaltmaq üçün tutduğu vəzifə kifayət etmirdi, xırdaydı. Erlanqer də səni yaxın buraxmırsa, neyləmək istəyirsən? Lap yaxın qoysa da, nə deyəsisən ki? Düzdür, K. anladı ki, yorğunluğu bu gün ona indiyəqədərki səməresiz münasibətlərin hamisindən daha çox ziyan vurmuşdu, bəs niyə canının sağlamlığına arxayın olan, həmin inamlı yola çıxan bir adam bir-iki elverisslər günə, birçə gecənin yuxusuzluğuna dözə bilməmişdi, bəs niyə heç kəsin yorulmadığı bu yerdə özünü belə üzgün, yorğun hiss etmişdi? Halbuki başqaları nə qədər yorulsa da, görülən işlərə bunun qəti təsiri olmurdu, bəli, görünür, bu onları daha da ruhlandırdı. Bundan da belə bir sonuca gəlmək

olardı ki, onların yorgunluğu K.-nın yorgunluğundan tamam seçildi. Onlar, görünür, sevinc gətirən işdən sonra yorulurlar; zahirən yorgunluq kimi görünən şey əslində pozulmaz rahatlıq, pozulmaz dincilik idi. Günorta üstü azca yorulurdularsa, bu da günün xoşsur, doğal axarından irəli gəlirdi. "Buradakı ağalar üçün deyəsen, həmişə günortadır," K. öz-özüne demişdi.

İndi saat beşde hər yandan, dəhlizin sağından-solundan həyatın qaynaşması da bunu təsdiq edirdi. Otaqlardakı bu gurultuda yüksək şənlilikdən bir nişane vardi. Bu səs-küy gah səfərə hazırlaşan uşaqların şəraq gülüşüne, gah da hindəki toyuq-cüçənin çaxnaşmasına, onların açılan sahrlə qovuşuqdan törəyən sevincinə bənzəyirdi, hətta cənablardan biri haradasa xoruz səsi çıxarırdı. Doğrudur, dəhlizdə hələlik heç kəs yoxuydu, ancaq qapılar hərəkətə gəlmışdı, hansısa tez-tez açılır, tələsik də bağlanırdı, qapıların bu cür açılıb-örtülməsindən cırılı dəhlizi başına götürmüştü, tavana qədər qalxmayan divarın təpəsindən adda-budda pırızlı başların çıxdığı, tezə də yox olduğu K.-nın nəzərindən qaçmadı. Lap o yandan nökerləndən kimsə içində sənəd olan balaca arabanı ağır-ağır sürüb gətirirdi. Yanınca bir nöker də gəlirdi, əlində siyahı vardi, onunla qapıların nömrələrini və sənədlərini tutuşdururdu. Araba qapılardan çıxunun yanında dayanırdı, adətən elə bu vaxt qapı da aralanırdı və bura aid olan sənədlər – hərden lap bircə vərəqdən ibaret olurdu, belə hallarda da otaqla dəhliz arasında kiçik bir mükəlime başlayırdı, yəqin nökeri danlayırdılar – içəri ötürürdüler. Qapı açılmayanda sənədləri səliqə ilə astanaya qoyurdular. Belə hallarda K.-ya elə gəlirdi ki, ətrafdakı qapıların tərənnüsi kəsmək bilməyəcək, cünki sənədlər orada paylanıb qurtarsa da, onların açılıb-örtülməsi getdikcə güclənirdi. Bəlkə başqaları astanaya qoyulmuş, məlum olmayan səbəblərdən hələ də götürülməmiş sənədlərə acgözlükle tamaşa edirdi, anlaya bilmirdi ki, onlara sahib durmaq üçün yalnız qapını açmaq lazımdır, ancaq nədənsə eləmirdilər; ola bilərdi ki, götürülməyen sənədləri sonralar başqa cənabların arasında bölüşdürüslər, o adamların arasındakı ki, indi öz qapılarının ağızında dayanıb tez-tez bura qoyulmuş kağızlara baxır, onların astadan götürülməməsinə əminlik qazanandan sonra aradan çıxməq ümidiyi ölçüb-biçirdilər. Əslinə qalsa, astanadan götürülməyen sənədlər eksər halda iri bağlamalar idи və K. özlüyündə belə kəsdirdi ki, onların lovğalığından, ya da

acıqdan, yaxud da işdaşlara ürək-dirək verən haqlı ərkyanalıqdan götürmürler. Onun bu gümanını bir şey də gücləndirirdi ki, hərden ora baxmayanda bayaqdan adamın gözünü deşən kisəni qəflətən, tələsik dərtib apardılar, qapı da daha əvvəlki kimi tərpənmirdi, sanki yan-yörədəkiler də sakitləşirdi, clə bil daimi maraqlı doğuran bu əşyanın axır ki yoxa çıxmasına ya sevinirdilər, ya peşman olmuşdular, ancaq sonradan yenə də tədricən hərəkətə gəlirdilər.

K. bunlara təkcə maraqlan yox, həm də daxili yanğından baxırdı. Bu qatqarışlıqda özünü rahat hiss edirdi, lazımı məsafəni gözleyə-gözlöyə ora-bura baxıb nökerləri izləyirdi, onların iş bölgüsünə tamaşa eləyirdi, onlar da öz növbəsində tez-tez qaşlarını dartır, başlarını aşağı salıb üz-gözlerini turşudur, yönüb onun arxasında baxırdılar. Paylanması da irəlilədikcə dolaşq düşündü, ya siyahı düz gəlmirdi, ya da nöker sənədləri düz-eməlli ayırd edə bilmirdi, yaxud da məmurlar başqa sənədlər tapıb cürbəcür bəhanolər gətirirdilər; her halda bəzi bölgüleri geri göndərməli oldular; araba arxaya döndü, qapının dalından sənədlərin geri qaytarılmasını müzakirə etdilər. Müzakirənin özü də çətinliklərə doluydu, ancaq səhbət sənədlərin qaytarılmasından gedəndə tez-tez ele olurdu ki, bayaq az qala dabanından çıxarılan qapılar indi adamın üzünə açılmaq istəmirdi, sanki məsələdən tamam bixəber idilər. Əsil çətinliklər də clə bundan sonra başlayırdı. Sənədlərin ona çatacağını güman edənlər tamam haldan çıxırdılar, otaqlarda qalmaqla salırdılar, əllərini əllerinə vururdular, ayaqlarını yere döyürdülər, qapının arasından hansı sənədinse sayını dəhlizə qışqırırdılar. Belə hallarda arabanın yanında heç kəs tapılmırıldı. Nökerlərdən biri özündən çıxmış məmuru sakitləşdirməklə məşğıl olurdu, o birisi isə sənədi qaytarmaq üçün bağlı qapının qarşısında əlləşib-vuruşurdu. Hər ikisinin veziyəti ağıriydi. Özündən çıxmış məmuru nə qədər sakitləşdirmək istəsələr də, ipə sapə yatmırıldı, nökerin boş-boş danışıqlarına qulaq asa bilmirdi, ona təselli yox, sənəd lazımiydi, belə məmurlardan biri hətta əlüzyuyanın suyunu yarıqdan nökerin təpəsinə tökdü. Vəzifəcə nisbetən böyük nökerin veziyəti daha ağıriydi. Həmin məmür, ümumiyyətlə, danışığa girirdi, işgüzar müzakirə başlayırdı, bu zaman nöker öz siyahısına, məmursa geri qaytarmalı olduğu, lakin hələlik əlindən vermək istəmədiyi və nökerin güc-bəla küçünü gördüyü sənədlərə, bir də özünün qeydlərinə istinad edirdi. Nöker də yeni-yeni sübutlar tapmaq

füçün maili dəhlizdə öz-özüne diyirlənib bir az qabağa getmiş arabanın dalınca qaçmalı, ya da sənədləri iddia edən o biri cənabın yanına gedib onların indiyeqədərki sahibinin irəli sürdüyü bəhaneləri ona çatdırımalı, onun da cavabını bu birisine qaytarmalı olurdu.

Bu cür sövdələşmələr çox çəkirdi, hərdən razlığa gəlirdilər, məlum olanda ki, dolaşıqlıq düşüb, məmur sənədlərin bir hissesini qaytarıb verir, ya da onların yerlərini doldurmaq üçün yenilərini alırdı; ancaq hərdən də elə olurdu ki, kimsə tələb olunan sənədlərdən heç nədən imtina edirdi, bilmək olmurdı ki, nökərin sübutlarından sonra cana yığılmadı, ya da sonu görünməyen sövdəlaşmadan yoruldugundanmı irəli gəlir, belə olanda o, sənədləri nökəre qaytarırdı, nə ağılsa edib qəfletən birbaşa dəhlizə elə qamçırlayırdı ki, bağlamının ipləri açılır, kağızlar da havada uçurdu, onları bir yerə yığmaq üçün nökərlər it əzabı çəkirdilər. Bütün bunların hamısı nökərin sənədlərin, geri qaytarılması barədə yalvarişlarına yerli-dibli cavab almamasının yanında nisbətən sadəydi, bu yalvarişlar zamanı o, bağlı qapının qarşısında dayanıb dil tökər, minnətə düşər, olindəki siyahını oxuyar, müvafiq sərəncamlara söykənərdi, hamısı da əbəs yerə, otaqdan səs-səmir gəlməzdi, icazəsiz içəri girməye isə heç cür ixtiyarı yoxuydu. Belə olanda hərdən bu daşürəkli nökərlər də özlərindən çıxırıdı, arabanın yanına qayıdış sənədlərin üstündə oturur, alımlarının tərini silib bir müddət heç nə eləmirdilər, ümidsiz-ümidsiz qızlarını yeləldirdilər. Bu məsəleyə hər tərəfdən maraq böyük idi, yan-yörədə piçapiç gedirdi, qapılar rahatlanmaq bilmirdi, büründüklerindən tekce gözleri görünən, bircə an da yerlərində rahat dayana bilməyen adamlar yuxarıdan, divarın başından bu hadisələri izləyirdi. Bu qatqartışqanda K.-nın gözündən bir şey də yayılmadı; həmin vaxt erzində Bürqelin qapısı bir dəfə də açılmadı, nökərlər dehлизin bu hissəsindən keçib getsələr də, ona sənəd verən olmadı. Bəlkə yatırıdı, eger beləydisə, deməli, çox sağlam yuxusu vardi, belə deyildisə, bəs niyə ona sənəd vermirdilər? Otaqlardan yalnız bir-ikisini beləcə örtürdülər, görünür, orada yaşayan yoxuydu. Erlanqerin otağında isə, tərsinə, dinclik bilməyen təze qonaq vardi, görünür, Erlanqeri gecə əməllicə sixişdirib çıxarmışdı, doğrudur, dözümlü məğrur duruşuna baxanda bunu demek olmazdı, amma hər halda K.-nın astanada gözleməsi nəyəsə işarəydi.

K. bütün kenar müşahidələrdən dönüb tekrarın nökərin üstüne qayıdırıdı: ayrı vaxtlar başqa nökərlər barədə, onların fealiyyətsizliyi, dinc yaşayışı, təkəbbürleri haqqında ümumi şəkildə söylənilənləri bu nökəre qəti yaraşmırıdı, bəlkə nökərlər arasında, ya da en ehtimalı, onların içindəki müəyyən dəstələr arasında da müstəsnalıqlar olurdu, çünki burada K.-nın indiyə qədər görmədiyi müxtəlif təbəqələşmələr vardi. Ona en çox xoş gələn, nökərin əyilməzliyi olmuşdu. Bu balaca, höcət otaqlarda mübarizedə – sakinlər gözə deymədiyindən K.-ya çox vaxt elə gelirdi ki, mübarizə otaqlarla gedir – nökər qəti təslim olmurdu. Doğrudur, yorulurdu, – kim yorulmazdı ki? – amma tezliklə dincini alb arabadan yerə enir, dişini-dişinə sıxış sinəsini qabağa verir və alınmaz qapıya yenidən hücuma keçirdi. Bəzən də elə olurdu, onu iki dəfə, üç dəfə dəf edirdilər, özü də həddən artıq sadə yolla, öz şeytanı susqlarıyla, ancaq buna baxmayaraq, yenə də yenilmirdi. Görəndə ki açıq hücumla heç nəyə nail ola bilməyecək, başqa yola əl atırdı, eger K. düzgün başa düşürdüse, nökər hiylə işlədirdi. Qapıdan aralanırdı, müəyyən mənada imkan yaradırdı ki, susub dincəlsinlər, başqa qapılara yan alırdı, bir azdan yənə geri qayıdırıdı, o biri köməkçini çağırırdı, hər şeyi də açıq-əşkar, ucadan deyirdi, sonra da sənədləri bağlı qapının astanasına yığmağa başlayırdı, sanki fikrini dəyişmişdi, doğrudan da məmurdan heç nə götürmək niyyətində deyil, əksinə, ona daha çox sənəd vermək istəyir. Sonra qapıdan aralanırdı, lakin onu gözdən qoymurdu, məmur sənədləri içəri çəkmək üçün həmişəki kimi qapını ustufa açanda isə bir-iKİ sıçrayışla özünü ona yetirirdi, ayağını qapı ilə yanovun astasına qoyurdu, məmuru ən azı üzbəüz danışqlar aparmağa məcbur edirdi, bu da adətən, az-çox razılıqla neticələnirdi. Bu yolla baş tutmayanda, ya qapılardan hansında həmin kelək keçməyəndə başqa şeye əl atırdı. Məsələn, bütün diqqətini sənədlərə sahib duran cənabın üstünə yönəldirdi: özünün ciliz, xeyrə-şərə yaramaz köməkçisini, başını aşağı salıb yalnız tapşırılmış işə məşğul olan o biri nökəri qirağa çəkir, özü həmin cənabla danışmağa başlayırdı, piçılıtlı, xəlvəti, başını otağa soxa-soxa, yəqin ki, ona nəsə boyun olurdu, yəqin söz verirdi ki, gelən bölgündə o biri məmuru lazıminca cezalandıracaq, hər halda tez-tez rəqibin qapısını gösterib gülürdü, əlbettə, yorgunluğun yaratdığı imkanca. Sonra elə hallar olurdu ki, bir,

bəlkə də iki dəfə, bütün cəhdlerdən imtina edirdi, bu zaman K. fikir-leşirdi ki, bu, üzgöre, ya da ən azı əsaslandırılmış, köklü imtina-dır, çünki nökər kirimişcə yoluna davam edir, etrafına baxınmadan pərtləşmiş məmərun qalmaqalına dözürdü, yalnız vaxtdan-vaxta göz-lərini yumub uzun müddət açmaması onun bu qalmaqaldan bezik-diyyini deyirdi. Nehayət, məmər get-gedə sakitləşirdi; uşağın ara verməyən ağlartısı tədricən kəsikləşən hisqırkıya keçdiyi kimi onun qışqırtısı da get-gedə kəsik-kəsik olurdu; lakin ortaya tam sakitlik çökəndən sonra hərdən o kesik bağırıtlar eşidilir, ya da həmin qapı xəfifəcə açılıb-örtülürdü. Hər halda bir şey tam aydın idi ki, nökər burda da lap düz hərəkət edib. Axıra sakitləşməyen bircə cənab qal-mışdı, uzun müddət susmuş, dincini alandan sonra yenidən hücuma başlamış və bu dəfəki həmləsi heç də qabaqından zoif olmamışdır.

Aydınlaşdırmaq olmurdu ki, niyə bəlkə qışqırıb gileylenir, bəlkə də heç sənədlərin bölgüsünü görə elemirdi. Bu arada nökər öz işini qurtarmışdı; yalnız balaca bir sənəd, eślində xırda bir kağız parçası, qeyd dəftərcəsindən qoparılmış bir vərəq köməkçinin səhlənkarlı-ğından arabadan qalmışdı, indi onu kimə verəcəklərini özleri də bilmirdi. "Bu elə mənim də sənədim ola bilər", K. öz-özüne fikir-ləşdi. Axı kondxuda həmişə bu cür xırda sənədlərdən danışardı, öz güməninin əsassız, gülməli olduğunu başa düşsə də, o, əlindəki sənədi fikirli-fikirli nəzərdən keçirən nökərə yaxınlaşmaq istədi; bu, o qədər də asan məsələ deyildi, çünki nökər onun niyyətinə əhəmiyyət vermədi, lap işin qaynar çağında da vaxt tapıb K. tərəfə boylanmış, əsəbiliklə, acıqla özündən çıxıb onum duruşuna başını bulamışdı. Yalnız indi, sənədləri paylayıb qurtarandan sonra, deyəsən, K.-ni azca unutmuşdu, qabaqına nisbətən xeyli laqeydlaşsə də – bunu yorulub əldən düşməsindən də görmək olurdu – heç əlindəki kağıza da o qədər əhəmiyyət vermirdi, bəlkə də onu heç oxumurdu, sadəcə özünü elə aparırdı ki, guya oxuyur, bu xırda vərəqi otaqlardakı ağalardan hansına versəydi, ona dünyani bağışlamış olardı, ancaq bələ etmədi, ayrı qərara gəldi, sənəd paylamaqdan canı boğazına yığılmışdı, ona görə də başala barmaqını dodağına qoyub köməkçisinə işaret etdi ki, dinməsin, sonra da kağızı cırıq-cırıq edib cibinə soxdu, K. hələlik onun yanına çata bilməmişdi. Bu, K.-nın buradakı idarə işlərində müşahidə etdiyi ilk intizamsızlıq idi, ya da çox ola bilərdi

ki, bəlkə hərəkətin mənasını düzgün başa düşməmişdi. Lap elə inti-zamsızlıq da olsa, bağışlanmalıydı. Buradakı münasibətlərdə nökər səhvsiz işləyo bilməzdi, yiğilmiş hirs, sıxlımlı narahatlıq partlamalıydı və indi özünü xırda bir voroqin cirilmasında göstəriridə, deməli, o qədər də günah sayılmamalıydı, heç noylə sakitləşmək bilmeyən cənabin səsi də dəhlizdə guruldayırdı, başqa münasibətlərdə bir-biriyle o qədər də səmimi dolanmayan işdaşlar, deyəsən, bu qalma-qala münasibətdə tamamilə eyni fikirdəyilər; tədricən elə alınırdı ki, guya həmin cənab hamının evəzine qalmaqla salmağı öz öhdə-sinə götürüb və bu hamı da qışqırıtlarıyla, başlarının işarəsiyle onu fikrindən dönməməye çağırırdı. Lakin nökər bunu qəti vecinə almırıldı, işini axıra çatdırmışdı, arabanın dəsteyinə işarə edib o biri nökərə dedi ki, qulpundan yapışın və hər ikisi onu çəkib gəldikləri kimi də getdilər, ancaq bu dəfə cə məmnun, elə iti yeriyirdilər ki, qarşılardakı araba az qala dingildəyə-dingildəyə gedirdi. Yalnız bircə dəfə duruxub geri baxıllar, bu da o vaxt oldu ki, həlo də səsini kəsməyen cənab – K. indi onun qapısı ağızında vurnuxurdu, eślində nə istədiyini öyrənməyə çalışırdı – qışqırtıdan bir şey hasıl olmadığını görmüş, axtarış elektrik zənginin düyməsini tapmış, o cür ağır yükdən azad olduğuna sevinmiş, bağırmaq evəzine arası kəsilmə-dən zəngi çalmağa başlamışdı.

Buna görə də başqa otaqlara deyinti düşmüştü, deyəsən, onunla həmrəy olduqlarını bildirildilər, görünür, həmin cənab indiyə qədər hamının çoxdan görmək istədiyi, ancaq naməlum səbəbdən görə bilmədiyi bir iş görürdü. Cənabin yanına çağırmaq istədiyi bəlkə qulluqçular, ya bəlkə də Fridaydi? Amma hər halda çox zəng çalası oldu. Frida Yeremiasa kompres qoyurdu, onu torlödib sağaltmış olsayıdı belə, yenə vaxtı yoxuydu, çünki indi Yeremiasın qoynunda uyuyurdu. Ancaq zəngin o saat tosırı oldu. Artıq mehmanxana sahi-binin özü tələsə-tələsə o yandan gəlirdi, adəti üzrə qara paltar geymiş, başdan-ayağa düymələnmişdi. Amma elə bil mənliyi yadından çıxmışdı, əli-ayağı yero dəymirdi; qollarını yarıya qədər cırmamışdı, deyərдин, onu böyük bir fəlakətə görə çağırıblar, gəlir ki, götürüb bağrına bassın və zəng hər dəfə azca ara verəndə, deyəsən, o da azca diksirin, daha da bərk qəçməgə başlayırdı. Arvadı xeyli ondan aralı arxasında qaçırdı, o da qolların, geniş açmışdı, ancaq addımlarını

həm xırda atır, həm də nazlanırdı. K. fikirleşirdi ki, qadın gecikəcək, o gölənə kimi sahibkar fazımı tədbirləri görüb qurtaracaq. Sahibkarın qaçışına mane olmamaq üçün divara söykənib ona yol açdı. Lakin sahibkar düz onun yanında ayaq saxladı, sanki elə məqsədi də buydu, həmin vaxt sahibə də özünü yetirdi, hər ikisi danlağı, qaxıncı onun başından aşağı yağıdırmağa başladı. K. isə həm yaranmış tələsiklikdə, həm də matlıqda heç nə başa düşmədi, xüsusilə də məmurlun zəngi mane olurdu və başqa zənglər də işe düşmüdü, indi daha ehtiyacdan çalınmırıldı, adice bir oyuna çevrilmişdi, ya da sevindiklərindən, şənliliklərindən belə edirdilər. Təsirini dəqiq başa düşmək üçün hər şeye hazır olduğundan K. sahibkarın onun qolundan tutmasına, onu get-gedə artan qalmaqaldan aralamasına etiraz etmədi, onlar azca aralanan kimi – K. heç arxaya da dönmədi, çünki bir tərəfdən sahibkar, o biri tərəfdən də sahibə bireldən ona nəsə deyir-dilər – qapılar taybatay açıldı, dəhliz canlanmağa başladı, canlı, dar küçələrdə olduğu kimi gediş-geliş artdı, elə bil qarşı tərəfdəki qapılar səbirsizliklə gözləyirdi ki, K. keçib getsin, onlar da içəridəki ağaları, çölə buraxsin; bütün dəhliz boyu hamı var gücüyle yene də zəngləri basırdı, sanki qəlebələrini bayram edirdilər. Yenidən sakit, qarlı həyətə, kirişlərin yanına çatanda K. axır ki neler baş verdiyini tədricən anlamağa başladı. Nə sahibkar, nə sahibə başa düşməmişdilər ki, neca olub K. belə bir hərokətə yol verib. "Əslində neyləmişəm axı?" K. elə hey soruşub, ancaq heç cür cavab tapa bilmirdi, çünki onun suçu hər ikisi üçün o qədər aydın idi ki, K.-nın səmimiyyətinə bir qınnaq da olsun inanmaq istəmirdilər. K. getdikcə hər şeyi dərk elədi.

Onun dəhlizdə dayanmağa haqqı yox imiş, olsa-olsa yalnız bufetə qədər gedə biləmiş, onu da ki mərhəmet göstərsələr, qadağa qoymasalar! Əger onu cənablardan kimse çağırılmışdısa, yalnız çağırılan yerdə görünməliyim və bir şeyi də bilməliyim ki – nədir, adam deyildimi, ağlı yoxuydum? – ixtiyarı olmadığı yerdə dayanıb, onu məmurlardan biri, özü də istəmədən, yalnız işlə əlaqədar üzürlü səbəbdən bura çağırıb. Ona görə də gərək tezçə geləydi, dindirilib qurtarandan sonra tələsik də aradan çıxayıd. Məgər orda, dəhlizdə öz artıqlığını hiss etməmişdim? Əger hiss etmişdise, bəs onda niyə mal örüşdə vurmuxan kimi ora-bura vurmuxurmuş? Məgər gecə

dindirişinə dəvet olunmamışdım, məgər bilmirdim ki, gecə dindirişləri niyə aparılır? Gecə dindirişlərinin – onun nə demək olduğunu K. yalnız indi dərk eləmişdi – bircə məqsədi vardı: gündüz sıfətlərini görmekdən zəhlələri getdiyi adamı məmurlar gecə, süni işığın altında tələm-tələsik dinleyib yola salırdılar ki, dindirişdən dərhal sonra hər cür çirkinliyi yuxuda unutmağa imkan tapsınlar. K.-nın hərəkatı isə ehtiyat tədbirlərin bütün qanunlarını elə salmışdı. Hətta xordanlar da səhərə yaxın yoxa çıxır, K. isə orda qaxılıb qalmış, əllərini cibinə qoymuşdu, elə bil gözləyirdi ki, özü çıxıb getmədiyinə görə bu yekəlikdə dəhliz otaqlı, cənablı çəkilib getsin. Əgər belə bir imkan yaransayıdı, yəqin bu da baş tutardı – K. buna arxayın ola bilərdi – çünki həmin cənabların dəymədüşərliyinin həddi-hüdudu yoxuydu. Heç kəs K.-ni qovmazdı, ya da onun çıxıb-getməli olduğunu deməzdidi, hərçənd desəydi, ləp yerinə də düşərdi; K. burda olanda həycəndən titim-titim titrəsələr də, bütün gün erzində ən çox sevdikləri səherçagını ağıya döndərsə də, bunu ona heç kəs deməyəcəkdi, K.-ya qarşı çıxməqdansa, dözməyi üstün tutmuşdular, hərçənd ki, burda belə bir ümid də az rol oynamamışdı: hamının nəzər-diqqətini cəlb edən şeyi, onların gözü qarşısında burda, dəhlizdə dayanmağını, öz yersiz hərəkətini, bu zəhməti K. axırdı dərk edəcək, həmin cənabların iztirabına uyğun şəkildə özü də dözülmez iztirablara düşər olacaq. Boşça ümid. Bilmirlər, ya da mehribanlıqlarından, yanımçılıqlarından bilmək istəmirlər ki, duyğusuz, sərt, heç bir hörmətlə yumşalmayan ürəklər də var. Gecə güvəsinin özü də, bu yaziq həşərat da işıqlaşanda özünə sakit guşa axtarmırı, orda büzüşüb qalmırı, birtəhər başını gizlətməye çalışırı, bacara bilmədikdə isə bunun altını çəkmirmi? K. isə, tərsinə, ən çox nəzərə çarpan yerdə dayanıb və həmin duruş ilə gündüzün gelişinə mane ola bilərsə, onu da edər. Dündür, mane ola bilməz, ancaq təessüf ki, ləngidər, gəlişini çətinləşdirər. Dayanıb sənədlərin paylanmasına tamaşa etmədim? Halbuki yaxın adamlardan başqa heç kəsin baxmağa ixtiyarı yoxuydu. İndiyə qədər də nə sahibkar, nə də sahibə öz evlərində buna baxa bilmisdilər. Bu haqda yalnız dolayı yolla, ağızdan-ağıza eşitmışdilər, məsələn, elə bu gün nökerlərdən eşitdikləri kimi. Məgər görmədim ki, sənədlərin paylanması hansı çətinliklərlə üzləşdi? Görmediyi ki, anlaşılmazlıq yarandı, çünki məmurlar

yalnız işin xeyrinə çalışırlar, heç vaxt öz şexsi mənfeətlərini güdmürdülər, ona görə də var gücləriylə canlarına cəfa basırlar ki, sənədlərin paylanması, bu vacib, başlıca iş tez, asan və sehvəsiz sona yetsin? Lap uzaqdan da olsa, K. anlamayıb ki, bütün çətinliklərin esas səbəbi paylanmasıın bağlı qapılar arxasından aparılması, bir-birini göz qırpmında başa düşə biləcek məmurların öz aralarında birbaşa əlaqə yaratmaq imkansızlığı olub? Halbuki nökerlərin sənədləri paylaşdırması bir neçə saat çəkdi, davasız-qalmaqalsız qurtarmadı, hem nökerlərə, hem məmurlara zülm elədi və çox güman ki, sonrakı işlərdə de ziyanlı nəticələri olacaq. Bəs niyə məmurlar bir-biriyle dil tapa bilmədilər? Yaxşı, K. bunu hələ də başa düşmür? Artıq bir neçə dəfə höcət adamlarla üzlöşsələr də, beləsinə sahibə indiyə qədər rast gəlməyib, sahibkar da bunu təsdiq etdi.

Ayrı vaxtlar ona deməyə ürək etmədiklərini indi açıqca bildirmək vaxtı yetişib, yoxsa məsələnin möğzini başa düşməz. Hə, deməli, açıq danışmaq lazımdır: onun ucbatından, yalnız onun ucbatından məmurlar otaqlarından çıxa bilməyiblər, çünkü səhərlər yuxudan ayılanda həddən artıq həyali, həddən artıq kövrək olurlar, yad nezərdən çəkinirlər; özlərinə rəsmi yanaşdıqlarından tamam geyinib-gecinsələr də, elə bilirlər ki, çılpaqdırılar, gözə görünmək istəmirler. Əlbette, nədən utandıqlarını demək çətindir, bu əbədi iş adamları, bəlkə yatdıqlarına görə utanırlar? Bəlkə də görsonməkdən çox, yad adamları görməkdən utanırlar; istəmirler ki, görkəmindən zəhlələri getdiyi adamları gecə dindirib onlardan uğurla yayınandan sonra birdən indi, səhər-səhər, gözlenilmədən yanlarında peyda olsun, təbii görkəmində onların gözünə görünüsün. Elə məhz bunu bacarmırlar. Bunu qavramayan kəs necə adam olmalıdır, görəsən! Hə, o məhz K. kimi olmalıdır. Özünü hər şeydən üstün tutan, təkcə qanundan yox, baş-qalarına on adı insani qayğılardan da yüksəkdə dayanmaq isteyen, bu cür küt laqeydliyo, gönüqlənlığa malik olan elə bir adam ki, sənədlərin paylanması alt-üst etdiyini, mehmanxananın şöhrətinə xələl getirdiyini, görünməmiş bir əmələ əl atdığını, bunun nəticəsində də çəşbaş qalmış məmurların özünü qorumaq xatırınə, kölük kimi ortada dayanmış K.-ni bayırda çıxarmaq üçün adı adamin altına girməyən bir tərzdə özlərini yenib zəngdən yapışmasını qəti vəcivə almasın! Gör nə günə qalıblar ki, məmurlar küməyə çağırırlar! Əger

səhər-səhər ağaların qarşısına çıxməq üçün, kömek edib təzco də geri dönmək üçün çağırılmamış gəlməyə ixtiyarları olsayıdı, sahibkar da, sahibə də, bütün işçilər də indi çoxdan özlerini yetirmişdilər. K.-ya hirsəndiklərindən əsə-əsə, bu işdə köməksizliklərini dərk edə-edə dəhlizin o başında dayanıb gözləyiblər, əslində heç vaxt gözləmədikləri zəng səsi onların dadına yetib. Şükür, dəhşət artıq sovuşub keçib! K.-dan, néhayət, yaxa qurtarmış məmurların şənliyinə kaş birçə dəfə baxa bileydilər! Doğrudur, bu dəhşət K. üçün hələ sovuşmayıb, burdakı eməllərinə, təbii ki, cavab verəsi olacaq.

Bu arada gəlib bufetə çıxmışdilar; bütün acığına, hirsinə baxmayaraq, sahibkarın K.-ni bura getirməsi hələlik aydın deyildi, bəlkə başa düşmüşdü ki, yorğunluqdan indilikdə binəni tərk edə bilməz. Oturmağa, ya da gözləməyə devət almadan K. özünü çəlləklərdən birinin üstünə saldı. Bu qaranlıq guşə ürəyinceydi. Büyük bir otaqda pivə kranlarının başı üstündən indi birçə dənə zəif elektrik çırığı közərirdi. Bayırda da göz-gözü görmürdü, deyəsen, güclü qar yağırdı. Bu isti yerde sənə dəyib-dolaşmıldırlaşsa, minnətdar olmalı və çahşəmaliyidin ki, çölə qovmasınlar. Sahibkar da, sahibə də qarşısında dayanmışdı, elə bil hələ də nəsə bir təhlükə qalırdı, elə bil tam bel bağlamaq olmazdı, sanki yenidən qalxbı dəhlizə toxulmağa çalışacaqdı. Onlar özləri də gecənin dəhşətindən, vaxtdan evvəl yuxudan durmalarından yorulmuşdular, xüsusile də eynində ipək kimi xışıl-dayan, enliyətək, qonur, bir balaca səliqəsiz düymələnmiş, kəmərlə səliqəsiz bağlanmış paltar olan – bu tələsikdə onu hardan tapmışdı? – boynunu büküb başını ərinin ciyinə söykəmiş, nazik yaylığı gözlərinin üstünə endirmiş və hərdən uşaq kimi acıqlı-acıqlı yanpörtü K.-ya baxan sahibə. Ər-ərvadı sakitləşdirmək üçün K. dedi ki, bayaq onlardan eşitdiklərinin hamısı ona təzədir və belə şeyleri bilməmeyinə baxmayaraq, dəhlizdə bu qədər qalan deyildi, əslində orda işi-zadı da yoxuydu, heç kəsə də zülm elemək istəmirdi, hamısı yalnız yorğunluğun bələsidir. Bu acinacaqlı sehnəyə son qoyduqlarına görə, təbii ki, onlara minnətdarlığını bildirir, işdir, onu məsuliyyətə alsalar, düz iş görmüş olarlar, çünkü indiki həroketinə görə camaatın onu yamanlamasına yalnız bu yolla mane ola bilər. Hər şeyin günahı yorğunluq olub, başqa heç nə. Bu yorğunluq isə ondan yaranıb ki, dindirişlərin ağrı-acısına hələlik vərdiş etməyib. Axı bura gəldiyi

cəmi üç-dörd gündür. Bu barədə azca təcrübə qazanandan sonra belə şeylərə bir daha yol verməz. Bəlkə həmin dindirişləri çox ciddi qəbul edir, amma əslində heç bunun da ziyanı yoxdur. Dalbadal iki dindirişə məruz qalıb, biri Bürqelin, digəri də Erlanqerin yanında, xüsusilə birinci dindiriş onu əldən sahib, ikinci istintaq əslində uzun sürməyib, Erlanqer ondan yalnız yüngül bir xahiş edib, ancaq ikisi bir yere gələndə çox olub, birdəfəyə dözə bilməyib, belə şey bir başqasına da, bəlkə lap elə sahibkar cənablarına da ağır olardı. Əslinə qalsa, ikinci dindirişdən tengildəye-tengildəyə çıxıb, bir növ lap sər-xoşlara oxşayıb; axı bu cənabların ikisini də birinci dəfə görmüş, onları birinci dəfə dinləyirmiş, hələ xeyli cavab da verməli olub.

Fikrincə hər şey yaxşı keçib, ancaq sonradan həmin fəlaket başlayıb, olsa-olsa əvvəlki hadisələrdən sonra gələn bu fəlakəti günahaya bilerler. Təessüf ki, vəziyyətinin şahidləri yalnız Erlanqerle Bürqel olub, istəsələr halına yanar, sonrakı bədbəxtliyin qarşısını ala bilərdilər, lakin Erlanqer dindirişdən sonra birbaşa otaqdan çıxası olub, yəqin qəsrə gedmiş, Bürqel də, görünür, cələ həmin dindirişdən bərk yorulub – bəs K.-ni söhbətə tutmasa, səhərə qədər necə oyaq qala bilərdilər? – yuxuya gedib, heç sənədlər paylananda da ayılmayıb. K.-nın əlində imkan olsaydı, ondan səmərəli istifadə cdərdi, qadağan olunmuş şeylərə baxmaqdan yayınmağa çalışardı, bu ona daha asan olardı, çünki həqiqətən, nəyəsə baxmaq iqtidarında deyildi, ona görə də kövrək cənablar çəkinmədən onun qarşısına çıxa bilərdilər.

Her iki dindirişin, xüsusilə də Erlanqerle olan görüşün adını tutması, məmurlardan ağız dolusu danışması sahibkarın ona təref köklənməsinə səbəb oldu. Az qaldı, çelləklərin üstüne bir taxta parçası qoyub sabah açılan qədər burda yatması barədə K.-nın xahişini, yerinə yetirsin, lakin paltarının səliqəsizliyi indi yadına düşdüyündən ora-burasını dərtib düzəltməyə çalışan sahibə qəti etiraz etdi, durmadan başını silkelədi; evin nizam-düzəni barədə gedən köhnə mübahisə yenidən ortaya çıxdı və qadın açıq-aşkar partlayışa hazır dayandı. Gözlərindən yorğunluq yağan K. üçün bu ər-arvadın söhbətinin böyük əhəmiyyəti vardı. Bir də burdan qovulması ona indiyə qədər başına gələn belaların ən dəhşətlisi kimi göründü. Sahibkarla sahibə ona qarşı lap birləşəsi olsalar da, gərək bu iş baş tutmayıyadı.

Çelləyin üstündə büzüşüb hər ikisine maddim-maddim tamaşa edirdi, birdən sahibə özüne xas olmayan küsəyənliliklə – lakin bu xasiyyəti K.-nın nəzərindən yayınmamışdı – kənara çəkildi, görünür, sahibkarla başqa şeydən danışırıldılar.

– Gör bir mənə necə baxır! Rədd elə, çıxıb getsin! – Sahibə var səsiylə bağırıldı.

Burda qalacağına artıq tam əminlik qazanmış K. yaranmış imkandan istifadə edib etinasızlıqla dilləndi:

– Sənə baxmiram, paltarına baxıram.

– Paltarına niyə? – Sahibə həyəcanla soruşub ciyinlərini çekdi.

– Gel! – Üzünü ərinə tutdu. – Görmürsən, sər-xoşdur bu danqalaq! Qoy yatıb ağlı başına gəlsin! – Və sesinə qaranlıqda peydə olmuş, saçları pərişan, yorğun, əlindəki süpürgəni pendəm-pendəm tutmuş Pepiyə əmr etdi ki, K.-ya bir yastıq tapıb gətirsin.

## İYİRMİNÇİ FƏSİL

K. yuxudan duranda ele bildi, az yatıb; otaq əvvəlki kimi boş və istiydi, divarlara qaranlıq hopmuşdu, pivə kranlarının başı üstündən közərən çıraq sönmüşdü, çöldə də helə gecəydi. Ancaq yayxanmaq istəyəndə yastıq yere düşdü, taxta və çelləklər cirildədi, elə bu vaxt Pepi özünü yetirdi, K. öyrəndi ki, artıq axşam düşüb və o, on iki saatdan çox yatıb. Bütün gün ərzində sahibə bir neçə dəfə onu soruşub, K. səhər-səhər sahibə ilə söhbət eleyəndə pivə çelləyinin yanına qısilıb gözləyən, lakin ona bir daha mane olmağa ürek elemə-yən Qerşteker də bu arada bir dəfə gelib ki, K.-ya baxsın, nəhayət, deyəsen, Frida da gəlib, bir anlığa yanında dayanıb, amma əslində ona görə gəlmeyibmiş, burda bir-iki hazırlıq işləri görürmüş, çünki axşam yenidən köhnə yerini tutmalıymış.

– Daha səni bəyənmir? – K.-ya qəhvə, qoşal getirmiş Pepi soruşdu. Lakin indi əvvəlki kimi yanıq vermək amaciyla sormadı, əksinə, xeyli qəmli dilləndi, sanki bu arada dünyanın bütün yamanlıqlarına bələd olmuş, onlara baxanda özünüyü yoxa çıxmış, ya da tam mənasını itirmişdi; indi K. ilə yalnız dərddəş kimi danışındı, K. qəhvənin dadına baxanda qıza elə gəldi ki, şirnisi azdır, ona görə də

qaçıb bir qəndqabı şokər getirdi. Doğrudur, axırıncı dəfəyələ müqayisədə indi daha çox bəzənmosinə qəmliliyi heç cür mane ola bilməmişdi; saçına qatıb hördüyü bağların, ilmələrin sayı-hesabı yoxuydu, alın və yan birçəkləri səliqəyle burulmuşdu, boğazından boyunbağı asılmışdı, köyneyin dərin kəsikli yaxasından birbaşa sinesinə yatmışdı. Axır ki yatıb-doyduğundan, dadlı qəhvə içdiyindən sevinən K. elini gizlice ilmələrdən birinə atıb qızın saçını açmağa çalışanda Pepi yorğun-argın dilləndi. – Lazım deyil, – sonra yanındakı çəlleyin üstündə oturdu. Dərdindən xəber tutmamaq üçün K.-ya heç bir ehtiyac da qalmadı, özü danişmağa başladı, gözünü də qohvədəna zilləmişdi, elə bil istəmirdi ki, danişanda diqqəti üstündə olsun, sanki öz dərdinə qapılanda tamamilə onun quluna çevrilə bilmirdi, çünki buna gücü çatmadı. K. öncə öyrəndi ki, Pepinin bədbəxtliyində günahkar odur, ancaq qız bunu onun ayağına yazmadı. Buna görə də danişanda K.-nın etirazını dəf etmək üçün bir neçə dəfə başını buladı. Əvvəlcə Fridanı bufetdən aparmaqla K. Pepinin yüksəlişinə şərait yaradıb. Fridanı iş yerini qoyub getməyə vadar edən sobəbin başqa şey olduğunu heç ayla gətirmək olmaz, barama öz yuvasında oturduğu kimi o da bufetdə əyləşib tanıdığı, bildiyi yerlərin hamısına tor atmışdı; onu özü istəmədən, zorla yerindən qoparmaq mümkün olmazdı, yalnız özündən aşağı adama mehəbbəti, həyatdakı mövqeyi əyaqlaşmayan belə bir şey onu yerindən üzə bilərdi. Bos Pepi? Görək o yeri ələ keçirmək heç olmasa birçə dəfə də olsun ağlına golibmi? Oda qulluqçusu işləyib, bu da miyanə, ümidsiz bir iş yeri olub, hər yeniyetmə qız kimi xoşbəxt gələcək arzusuya yaşayıb – arzunu da kimə qadağan etmək olar axı?! – ancaq irəliləmək haqqında heç vaxt ciddi düşünməyib, indiyə qədər əldə etdiklori ilə qonaqtənib. Birdən Frida gözlənilmədən bufetdən gedir, iş elə qəflətən alınır ki, onu yerinə qoymağa sahibkar adam tapmir, xeyli axtarandan sonra Pepinin üzərində dayanır və bu yaranmış imkan onu, təbii ki, qabağa çəkir.

Pepi o vaxt K.-ni, bilirsən, necə sevirmiş, hələ ömründə heç kəsi belə sevməyibmiş; aylarla aşağıda, özünün xirdəcə, qaranlıq otağında oturub aylarını, illərini, bəxti gətirməsə, ləp bütün ömrünü gözdən, könüldən iraq yerde keçirməyə hazır imiş və birdən K. özünü yetirir, qızların xilaskarı olan bu qəhrəman irəliləmək üçün ona yol açır.

Əlbəttə, Pepidən xəbəri yoxuymuş, bunu da ona görə etmirmiş, ancaq yenə də bu, Pepinin ona olan minnətdarlığını azaltılmayıb, işə qoyulduğu gündən qabaqkı gecə – işə götürəcəkləri hələ dəqiq olmasa da, böyük türə yeri açılmışdı – vaxtinin çoxunu K. ilə xəyalı səhbətdə keçirib, təşəkkürünü onun qulağına piçildiyib. K.-nın əməllerini gözündə ucaldan bir de Fridanın yükünü öz üzərinə götürməsi olub; burda anlaşılmaz bir fədakarlıq da görüb, çünki K. Pepinin irəliləyişi xatırınə Fridanı, özünü yaşı qadınlar kimi aparan bu miyanə, ariq, qısa və seyroksaçlı, üstəgel ürəyinin sırrını heç kəsə açmayınniñlü, qapalı, içi ilə çölü bir-birini tamamlayan bu qızı özüne aşna edib; əgər Fridanın üzündəki, görkəmindeki yalqızlığı açıq-aşkar nəzərə çarpırsa, deməli, ən azı ürəyində bir sər gizlənib və heç onun neyliyini öyrəne bilməz, təqribən Klammla olaqosi kimi. O vaxt Pepinin ağlına, hətta belə fikirlər də gəlibmiş; K.-nın Fridanı sevməsi mümkünürmü, görəsen, bu işdə aldanmır ki, ya da Fridanı aldatmır ki, ya da bəlkə axır netice yalnız Pepinin yüksəlişi olacaqdı, onda K. da, çox güman ki, öz sohvini başa düşəcək, ya da yanıldığını daha gizlətməyə çalışmayacaqdı, bundan sonra Fridanı yox, Pepini gözü tutacaqdı və bunların heç biri qızın yanlış xülyaları sayılmayacaqdı, çünki onda Pepi də Frida ilə tən gələcək, heç kəs də bu iki qadının çəkişməsinə pis baxmayacaqdı, axı həmin an K.-nın gözünü örən hər şeyden əvvəl Fridanın tutduğu vəzifə və qadının bu işə çox böyük ustalıqla vurdugu bəzəyin parıltısı olmuşdu. Elə buna görə də Pepi xəyallar içinde üzümüzü ki, həmin vəzifəni tutan kimi K. ləliyə-ləliyə onun yanına qaçacaq, o da iki şeydən birini seçməli olacaq: ya K.-nın xahişini eşidib yerini itirəsi, ya da onu rədd edib daha da ucalası olacaq.

Və axırda özlüyündə belə kəsdirmişdi ki, hər şeydən imtina edib taleyini K.-ya bağlayacaq, əsil sevginin nə olduğunu ona başa salacaq, elə bir sevginin ki, K. onu Fridanın yanında hələ də tapmayıb, elə bir sevginin ki, dünyanın bütün şan-şöhrətli vozifələrindən ömründə asılı olmayıb. Lakin sonra hər şey başqa cür alınıb. Bəs günahı kimdə olub, səbəbi nə olub? İlk növbədə K., sonra da Fridanın sırtıqlığı. Ancaq yenə də öncə K. No lazımdır ona axı, niyo belə qəribə insandır görəsan? Neyə can atır, onu dinc oturmağa qoymayan nədir, yaxınlardan yaxınlını, yaxınlardan yaxınlısını, gözəllər gözəlini

ona unutdurdu bu vaciblik nədən ibarətdir axı? Budur, həmin yolda Pepini də qurban etdi, hamısı boş şeymiş, daha hər şey əldən gedib; bu mehmanxanaya başdan-başa od vurmağa, kağızı sobada alovlanıran kimi onu yandırıb küle döndərməye, izini-tozunu yox etməyə qadir olan kəs bu an Pepinin gözündə ucalardan ucaya çevrilərdi. Bəli, Pepinin buraya, bufete gəlmesindən bu gün çəst ağzı düz dörd gün keçib. Burdakı iş qoy ona heç də yüngül görünməsin, insanı az qala meyitə döndərir, ancaq qazandıqlarına da barmaqarası baxmaq olmaz. Pepi heç əvvəller də günlərini saymaqla məşğul olmayıb, haçansa bu yeri tutacağını ömründə ürək edib ağlına getirməsə də, xeyli müşahidə aparıb, buranın nə demək olduğunu əvvəlcədən öyrənib, yoxsa hazırlıqsız ona yaxınmı durardı. Hazırlıqsız heç vaxt yaxın durmaq olmaz, yoxsa ele ilk andan hər şeyi itirərdi. Xüsusilə də özünü oda qızı kimi aparsayı! Oda qızı işləyəndə adam özünü zaman-zaman tamam məhv olmuş, unudulmuş bilir, sanki bu, kömür lağımında çalışmaq kimi bir şeydir, ən azı katiblərin yerləşdiyi dehlizdə belədir, günlərlə oturursan, ora-bura vurmuxan, başını qaldırıb adamın üzünə baxmağa ürək eləmeyən bir-iki gündüz ərizəcile-rindən, sənin kimi üz-gözündən ağrı daman üç-dörd oda süfrəcisindən başqa, heç kəsi görmürsən. Səhər-səhər otağından çıxmaga qəti ixtiyarın yoxdur, katiblərdən başqa orda heç kəs olmamalıdır, yeməklərini də mətbəxde işləyən xidmətçilər gətirirlər, oda qızlarının bu işə qarışmağa ixtiyarı yoxdur, heç nahar çığı da dəhlizdə görünmək olmaz. Oda qızları yır-yığışı yalnız katiblər işləyəndə edə bilər, onda da yaşanılan otaqlarda yox, ancaq boş olanlarda, işi də gerək ele kirimiş görsən ki, cənablara mane olmayasan. Ancaq günlərlə otaqlara çəkilib oturlursa, üstəgəl bu zir-zibil yuvası nökərlər də içəridə eşənirse ve axırda birtəhər boşalan otaqları heç yer üzünü alan sellə də yuyub təmizləmək mümkün deyilsə, necə kirimiş yır-yığış edəsən. Elədir, yüksək rütbəli cənablardır, amma onlardan sonra otağı yığışdırmaq üçün gerek ele üreyin ola ki, qusmayasan.

Oda qızlarının o qəder də işi olmur, olanda da üreyini üzür. Heç vaxt da xoş söz eşitmirsən, həmişə bir üzün danlaqlı olur, özü də adamı ağırdan odur ki, guya yır-yığış zamanı hansı sənədse itib. Əslində isə heç nə itmir, ən əhəmiyyətsiz kağızı da sahibkara təhvil verirlər, amma hər halda iten də olur, lakin qızların əliyle yox. Belə

olanda da yoxlama gelir, qızları otaqlardan çıxardırlar, bütün yataqları alt-üst edirlər, yazıqların nə var-dövləti var axı, olan-qalan ayin-oyunlarını da səbətde saxlayırlar, amma yoxlama saatlarla oraları eşələyir. Əlbəttə, heç nə tapnr, sənədlər ora necə düşə bilər axı? O sənədləri yazıqlar neyleyəsidir ki? Lakin işin sonucu yenə qızların üstüne yağdırılan və sahibkar tərəfindən çatdırılan söyünc, hədə olur. Dinclik nə olduğu bilinmir, nə gecən var, nə gündüzün, səhərdən axşama qalmaqal, gecəyarısı qalmaqal. Heç olmasa orda yaşamasan, yenə dərd yarıdır, amma yaşamalısan, çünki arada sıfarişlərə görə mətbəxən bəzi şəyləri getirmək oda qızlarının borcudur, xüsusiile də gecələr. Qızların qapısına endirilən qəfil yumruq zərbələri, sıfarişin deyilişi, mətbəxə qaçış, yuxulu nökərlərin silkəntiyle oydulması, sıfarişlərin sinidə qızların qapısı ağızına qoyulması, nökərlərin onu ordan götürüb aparması – bütün bunların hamısı, bilirsən, necə də üzücidür! Ancaq ən pisi hələ bu deyil. Ən pisi odur ki, sıfariş gəlməyəndə, gecədən xeyli keçmiş hamının çoxdan yatmalı olduğu və çoxlarının həqiqətən yatdığı bir vaxtda bəzən kimsə oda qızlarının qapısı ağızında sülənməyə başlayır. Qızlar bu vaxt yataqdan durur, – çarpayıları bir-birinin üstündədir, demək olar, içəridə tərpenməyə heç yer də yoxdur, otaq əslinde üç siyirməli böyük bir dolabı xatırladır – qapını dinşeyib diz çökür, qorxudan bir-birinin qucağına qışılırlar. O sümsüksə hələ də qapıdan çekilmək bilmir. İçəri keçsə, dərd yarıdır, buna sevinərlər də, amma heç nə alınır, içəri gəlmir. Belə yerdə qəti demək olmaz ki, mütləq nəso bir təhlükə gözlənilir, bəlkə kimsə sadəcə olaraq qapının ağızında var-gəl edir, düşünür ki, sıfariş versin, verməsin və axırda da müəyyən qərara gələ bilmir. Bəlkə doğrudan da belədir, bəlkə də başqa cürdür. Əslində bu ağaları tanıyan da yoxdur. Heç kəs onları üzdən görməyib. Ancaq hər halda qızlar içəridə qorxudan bağır-əşkolərini yeyirlər, çöldə sakitlik yarananda isə divara söykənlər, daha yatağa qalxmağa heyləri qalmır. Bu yaşam indi yenidən Pepini gözləyir, ele bu gün axşam qızların otağında öz yerinə keçməlidir. Niyə axı? K.-ya, bir də Fridaya görə?! Güclə qaçıb qurtardığı, əsasən K.-nın köməyilə, qismən də öz şəxsi canfəşanlığıyla yaxasını xilas etdiyi bu həyata yenidən qayıtsın?! Axı ordakı qulluqlarında qızlar, ləp ən səliqəliləri belə, qəti özlərinə baxırlar.

Kimin üçün bəzəninəlidirlər axı? Onları heç kəs görmür, en yaxşı halda mətbəxdə işləyənlər görür, buna qane olanlar da bəzənə bilərlər. Adətən, bütün vaxtı ya özlərinin, ya da memurların otaqlarında keçirirlər, ora da ki təmiz paltarda girmək on azı ağlışlıq, ya da bədxorcluktur. Həmişə sünü işqda, boğuq havada olurlar – gecə-gündüz otaqlar qalanır, – ona görə də həmişə yorğundurlar. Həftədə bircə dəfə günortadan sonra boş vaxtları qalır, onu da mətbəx kirallarının birinə çökilib qorxusuz-hürküsz yatırlar. Niye bəzənsinlər axı? Elədir, heç geyinməyə əməlli-başlı paltarları da yoxdur. Budur, Pepini qəflətən bufetə keçirirlər, orda da möhkəmlənmək isteyir-sənə, gərek bayaqqıları tərsinə edəsən, cüntki burda həmişə camaatın, xüsusilə də həddən artıq ərköyün, diqqətli cənabların gözü önündəsən, buna görə də çalışmalısan ki, imkanca həmişə ince və gözəgəlimli olasan. He, bu əsil döniş idi. Və Pepi deyə bilsə ki, heç nəyi fövtə verməyib. İşlərin gələcəkdə necə qurulacağı onu qəti narahat etməyib. Bu yere lazımlı olan başarısına qəti şübhələnməyib, hətta xeyli arxayın da olub, bu arxayılıq onu indi də tərk etmir. Və heç kəs də əlindən ala bilməz, lap bu gün, məğlub olduğu gün də ala bilməz. İşin öhdəsindən necə gələcəyi yalnız ilk anlar çotin olub, cüntki vurut oda qızıydı, nə paltarı vardı, nə də bəzəyi, cənabların da səbri yoxuydu ki, qızın gelişməsini gözlesinlər, tərsinə, istərdilər ki, onlara püxtə bufetçi qulluq eləsin, necə lazımdır elə, yoxsa üz tutub burdan tamam gedərdilər. Düşünmək olardı ki, tələbləri o qədər də böyük deyil, cüntki Frida onları asanlıqla ödəyə bilirdi. Ancaq bu, doğru olmazdı. Pepi çox götür-qoy edib, həm də Frida ilə təz-tez üz-üzə gəlib və hətta haçansa onunla bir otaqda yatıb. Fridanın yerisini yeri-mək asan deyil, həddən artıq diqqətli olmayanları – hansı memur həddən artıq diqqətlidir ki? – o dəqiqə yoldan çıxarır. Fridanın özündən başqa heç kəs dəqiq bilmir ki, necə iyrenc gərkəmi var, məsələn, saçlarının açılıb-töküldüyü birinci dəfə görənlər ona yaziqlanıb əllərini bir-birinə vurur, fikirləşir ki, əslino qalsa, beləsi hətta oda qulluqçusu da işləyə bilməz; bunu özü də bilir və neçə dəfə gecələr bu halına ağlayıb da, Pepiyə qışılıb onun saçlarını öz başına dolayıb; ancaq iş üstdə olanda meyusluğu yerli-dibli yoxa çıxır, özünü dünyənin gözəli sayır və bunu da qarşısındakına əməlli-başlı təlqin etməyi bacarıır. Adamlara yaxşı bələddir, əsil məharəti də elə burasındadır.

Elə iti yalan danışır, elə iti aldadır ki, insan baş aćmağa macal tapmır. Təbii ki, bu çox sürmür, camaatın gözü var axı, əvvəl-axır həqiqəti görür. Ancaq belə bir təhlükəni duyan an başqa vasitələrə əl atır, məsələn, son vaxtlar Klammla olan münasibəti kimi. Klamm münasibəti! İnanırsan, yoxlaya bilərsən; get Klammın yanına, özündən soruş. Hələ biciliyinə bax, gör necə biccər. Bu cür tapşırıqla Klammın yanına getməyə ürək eləmirsənse, sən i də vacib sorğular üçün yanına buraxmırlarsa, səndən ötrü Klamm tamam əlçatmazlıqdadırısa – yalnız səndən və sənin kimilərdən ötrü, cüntki Frida istədiyi an onun yanına atdana-atdana girir – əger doğrudan da belədirse, onda heç nəyə baxmadan yene də yoxlaya bilərsən, amma gərek oturub gözləyəsən! Klamm bu cür yalançı şayioyo uzun müddət dözməyəcək axı, bufetdə, mehmanxana otaqlarında arxa-sınca damışilan bircə kəlməni də boşuna buraxmir, belə şeyləri qəti nezərdən qaçırmır, əgor yalandırsa, hər şeyi tezə yoluna qoyur.

İşdir, yoluna qoymursa, deməli, onda təkzibə ehtiyac yoxdur, deməli, deyilənlər doğrudur. Burda camaatın gördüyü odur ki, Frida Klammın otağına pivo aparır, pulunu alıb geri qaydır; ancaq gözə görünməyən şeyləri Frida özü danışır, sən də məcbursan inanasan. Əslinə qalsa, o da heç nə danışmir, ağızını avara qoyub belə sirləri danışmaz axı; yox, ətrafindakı bu söz-söhbət öz-özünə yaranır, belə şeylərin yayılmasından əslində Frida daha qorxmur, özü də buna rəvac verir, ancaq çəkinə-çəkinə, heç nəyi təsdiq etmədən, yalnız hamının bildiyi şeylərə işarə vurur. Amma arada çox şeyi ötürür, məsələn, bufetdə işləyəndən Klammın qabaqqı vaxtlara nisbətən az pivə içməsindən, düzünə qalsa, heç az da demək olmaz, içkini xeyli azaltmasından heç nə demir, axı bunun da müxtəlif səbəbləri ola biler, bəlkə iş elə gətirib ki, pivə Klammın xoşuna gəlməyib, ya da Fridaya görə içməyi tamam unudub. Hər halda nə qədər təəccübüllü də olsa, Frida Klammın aşnasıdır. Bir halda ki Klamma yarayır, deməli, başqlarının da xoşuna gəlməlidir; bax bələco, gözüñə açıb-yumana kimi, əməlli-başlı gözələ çevrilib, dəqiq deyilsə, bufetə layiq bir qız olub; elədir, o qədər gözəllesib, o qədər ad-san çıxarıb ki, artıq ona bufet də bəs eləmir. Doğrudan da hələ də bufetdə qalması adamlara qəribə gəlir; bufetçilik özü də böyük vəzifədir, bu baxımdan da Klammla əlaqəsi inandırıcı görünür, ancaq bufetçi

qız Klammın aşñasıdırsa, niyə onu bu qədər orda saxlayır? Niyə yuxarılara aparmır? Adamlara min dəfə demək olar ki, burda heç bir ziddiyət yoxdur, belə eləməyo müəyyən əsası var, ya da günlərin bir günü qəflətən, ola bilsin, lap bu yaxınlarda vəzifəsini böyüdürocok, lakin belə şeylərin qəti təsiri olmur; camaat çörəyi qulağının dibinə yemir axı, nə qədər biclik işlətsən də, xalqı uzun müddət yayındır bilməzsən. Fridanın Klamma aşnalıq eləməsinə daha heç kəs şübhələnmirdi, işdən tam agah olanlar da şübhələnməkden yorulmuşdu. "Aşnasi olursan, cohənnəmə ol", camaat belə düşüñürdü, "amma olub-olmadığını vəzifənin böyümosində görərik." Ancaq bunu görmək heç kəsə qismət olmadı, Frida da indiyə qədər bufetde qaldı, işin belə alındığına ürəyində hələ sevinirdi də.

Lakin el içində hörmətini itirdi və bu da öz gözündə yayılmadı, axı o çox şeyi qabaqlayır, hadisəni olmamışdan irəli duyur. Doğrudan da gözəl, xoşuz bir qız özünə bufetdə haçansa yer eləyirsə, gərək biciliyə əl atmasın; nə qədər ki gözoldür, nə qədər ki ortaya bədəxət bir təsadüf çıxmayıb, bufetçi işləyəcək. Frida kimisi isə gərək həmişə iş yerinin üstündə ossin, doğrudur, bunu çoxlarına bildirmir, əksinə, daha da gileylənir, həmişə işini lonətləyir. Lakin ətaltdan camaatın fikrinə göz qoyur. Günlerin bir günü elin marağının itdiyini gördü, daha Fridanın gəlişində çəkinən də yoxuydu, on çox diqqət yetirmək istəyəndə də gözlerinin ucuya baxırdılar, hətta nökorlar də onu vecinə almırdu, nədənse hamısı Olqaya və Olqa kimilərinə maraq göstərirdi, sahibkarın rəstarından da hiss eləmişdi ki, getdiyə nüfuzdan düşür, daha Klamm barəsində yeni macəralar uydurmaq da mümkün deyildi, hər şeyin həddi-hüdudu vardı, ona görə də gözelcəmiz yəni şeyə əl atdı. Kimdir kələyindən o saatca baş açan?! Pepinin ürəyinə nəsə damıbmış, ancaq nə yazıq ki, o da baş tapa bilməyib. Onun fikrincə, Frida qərara alıbmış ki, qalmaqal qoparsın, ona görə də Klamm aşnası qarşısına çıxan ilk adəmin, imkanca lap əldə ölenin birinin qucağına atılıb. Fikirləşib ki, bu, çoxlu hay-küyə səbəb olacaq, uzun müddət dildə-ağızda gəzəcək, axırda, lap son anda da camaat fikirləşəcək ki, Klammın aşnası olmaq və belə bir şərəfi yeni sevginin yelinə vermək nə deməkmiş. Ən çotini bu ağıllı oyunu oynamaq üçün uyğar bir kişin tapılmasıydı. O nə Fridanın tanışlarından, nə də nökerlərdən

ola bilərdi, çünki onlar gözlərini döyüb baxar, sonra da yollarına davam ederdilər, çünki belə şeyə ciddi yanaşmazdlar və Frida dilini işo salıb nə qədər desəydi ki, həmin adam onun üstünə düşmüş, o da xeyli əlləşəndən sonra müqavimət göstərə bilməmiş, ağlini itirən anların birində kişiye təslim olmuşdu, yenə də bunu el içində yaya bilməzdi. O adam əldə ölonin biri olmalıdırisa, gərək eləsini tapayıb ki, camaati inandıra biliydi, guya kütlüyüinə, zirramalığına baxma-yaraq heç kəsin yox, yalnız Fridanın həsrətindəyim və yegano arzusu – Allah sen saxla! – yalnız onunla evlənmək imiş.

Lap nökərdən alçaq, bəlkə bir az ondan alçaq, əclaf bir kişi olsa belə, gərək eləsini tapayıb ki, qızlar üstünə gülməyeydi, belə şeylərdən az-çox başı çıxan bir başqası haçansa onda cazibeli bir şey görə biliydi. Bəs belə bir adamı hardan tapayıb! Bir başqası beləsini bəlkə də iller üzunu əbos yero axtaracaqdı. Ancaq Fridanın boxt ulduzu hərleyib-fırlayıb yerölçəni bufetə götürür, özü də ola bilsin, həmin plan birinci dəfə beynində dolanan axşam. Yerölçən! Bəli, görəsən, K. nə haqda düşünür? Başında dolanan fikirlər nədən ibarətdir? Görəsən, nəsə əldə edə biləcəkmi? Bəlkə yaxşı bir vəzifə, mükafat? İstədiyi budurmu, görəsən? Hə, onda gərək başlangıçdan ayrı yol tutayıb. Əslində isə heç nədir axı, vəziyyətinə baxanda adamın ürəyinin başı göynəyir. Bəli, yerölçəndir, bəlkə də az iş deyil, heyatda nəyisə öyrənib, ancaq öyrəndiyini işo keçirə bilmirsonsa, vay halına! Üstəlik hełə tələb də irəli sürür, heç nədən çəkinmədən, qorxmadan dolayı da olsa, tələblər qoyur, hiss edirsən ki, nəsə tələb edir, elə bunun özü nəyə desən doyer. Görəsən, bilirmi ki, onunla həddən artıq danişanda, hətta oda qızı da özünü alçalmış sayır. Məhz bu xüsusi tələbləriyle o, elə gelən günün birinci axşamı guppultuya en çıxılmaz tələlərdən birinə düşür. Utanmir boyom? Frida onu nə ilə yoldan çıxarıb? Heç olmasa, indi boynuna alsın. Bu saralıbsolmuş ələngə, doğrudanmı, onun xoşuna gələ biləmiş? Yox, yox, heç qızə düz-əməlli baxmayıb da, Frida sadəcə deyib ki, Klammın aşnasıdır, bu da ona yenilik kimi görünüb, sonra da tamam məhv olub! Axırda Frida burdan köçəsi olub, məhmanxanada onun üçün daha yer qalmayıb. Pepi onu hełə seher-səhər köçdən qabaq gördü, bütün işçilər axışib bura toplaşmış, axı heç kos bu mənzərəye tamaşa etməkdən özünü saxlaya bilmirmiş. Fridanın zəhmi əvvəller

o qədər güclü olubmuş ki, indi, hətta ona yazıqları da gəlib; hamının, lap düşmənlerinin də yazılı gəlib; qabaqcadan tutduğu plan gör necə düzgün imiş; bu cür kişiden ötrü özünü qurban verməyini əvvəlcə çoxları dərk etməyib, çoxusu bunu tale yazısı kimi başa düşüb, bufetdə işləyən qızı məftun olmuş xırda mətbəx qulluqçularının göz yaşı qurumaq bilməyib. Hətta Pepinin özü də təsirlənib, o da öz-özüyle bacara bilməyib, əslində diqqəti ayrı səmət yönəlse də, bacarmayıb. Görüb ki, Frida bir o qədər də qəmlənmir. Axı əslində dehşətli bir bəlaya düçər olmuşdu, özünü isə elə aparırdı ki, guya ən xoşbəxt adamdır, ancaq bu, kifayət ələmirdi, belə oyubazlıq Pepini aldadə bilməzdi. Bəs onu əyilməyə qoymayan nəydi? Bəlkə yeni sevginin xoşbəxtliyi? Yox, bunu demək olmazdı. Bəs özgə nə olardı? Ona güc, qüvvə veren nəydi ki, hətta o vaxt özünün yerini tutacaq Pepiyə qarşı da həmişəki kimi sərin səmimiyət göstərirdi? Onda bu barədə düşünməyə Pepinin kifayət qədər vaxtı olmamışdı, yeni vəzifəyə hazırlaşğından işi başından aşındı. Yəqin ki, bir-iki saatdan sonra onun yerini tutmalı olacaqdı, amma hələlik nə saçını düzəltmişdi, nə əməlli üst, nə babat alt paltarı, nə də ələ-gələn ayaqqabısı vardi. Bunların hamısını gərək bir-iki saatın içində tapayıdı; özünü düz-əməlli səliqəyə salmasayıdı, gərək həmin işdən birdəfəlik imtina edəydi, çünkü onsuz da elə yarım saatdan sonra itirəsiydi.

Hə, qismən yoluna qoya bildi. Saçını düzəltmək üçün xüsusi qurğusu var, hətta bir dəfə sahibə çağrıdırıb saçını ona düzəltmişdi, bu işdə Pepinin oli yüngüldür, doğrudur, qalın saçları da xeyli yatılmışdır, istədiyin səmtə yönəldə bilirsən. Paltar sarıdan da kömək elədilər. Onunla işləyən qızlardan ikisi çox sədaqətli çıxdı, çünkü onlar üçün də şərefliydi ki, dəstələrindən kimse bufətçi olur, bir də, Pepi hakimiyyətə gelirdi, onlara müəyyən xeyri dəyordi. Qızlardan biri çoxdan özüne bahalı parça almışdı, ən ezziz saxlancıydı, tez-tez o biri qızlara göstərib öyünürdü, arzusu da buydu ki, haçansa onu xeyir işə yaratsın, çox yaxşı hərokot elədi, indi Pepiyə lazıim olanda pay verdi. Qızların ikisi də tələsik köməyə girişdilər, paltarı tikdilər, özlərinə tiksoydilər, bəlkə də belə can-başa işləməzdilər. Onlardan ötrü bu hətta çox şən, sevindirici bir iş oldu. Bir-birinin başı üstündə çarpayıda oturub oxuya-oxuya tikirdilər, paltarın ayrı-ayrı

hissələrini kökləyib bir-birinə ötürür, sonra da qıçıq vururdular. Pepi bu barədə düşünəndə həmişə ürəyi ağrıyrı, çünki hər şey puç oldu, yenə əli-ayağı boş rəfiqələrinin yanına qayıdacaq! Nə böyük bədbəxtçilik, nə ağılsız cəza! Hamisə da K.-ya görə! O vaxt bu paltarla hamı necə də öyünerdi, onu uğurlarının qaranti sayardılar, sonuncu bağı saçına vuranda isə qalebelərinə bir dameci da şübhələri qalmamışdı. Məgər paltar doğrudan da qəşəng deyildimi? İndi bir balaca eziilib, ləkə düşüb, ikincisi yoxdur axı, ona görə də gecə-gündüz əynindən çıxarmır, amma görürsən ki, yenə də gözəldir, hətta o murdar Barnabasın bacısı da bundan yaxşısını tike bilməz. İstənilən vaxt aşağısından, ya da yuxarisından büzüüb daraltmağın, açıb genəltməyin, lazımı anda dəbini dəyişmeyin, bir paltar olsa da müxtəlif cür görkəm verməyin əsas üstünlüyüdür, bunu da əslində özü fikirleşib tapıb. Fridanın əyninə paltar tikmək, sən deyən, çətin iş deyil, ancaq bununla heç vaxt öyünmür; cavan, sağlam qızlara hər şey yaraşır. Alt paltarını, çəkmələri tapmaq ona çətin olub, əslində uğursuzluq da ele burdan başlanıb. Bu işdə də rəfiqələr bacardıqları qədər kömək ediblər, lakin Allah kasıbığın üzünü qara eləsin. Ordanburdan tapdıqları kesik parçalardan yalnız bir dənə qaba alt paltarı tikə biliblər, dikdaban çəkmə tapılmadığından ev ayaqqabılıyla kifayətlənib, onu da heç göstərməsən yaxşıymış.

Qızlar Pepiyə təsəlli veriblər; axı Frida da qəşəng geyinmirdi. Hərdən elə pintlə gezinirdi ki, qonaqlar zirzomi süfrəcilerinin qulluğunu onunkundan üstün tuturdular. Doğrudan da beləydi, ancaq Frida o cür edə bilərdi. Hörmət-izzət sahibiyidi; qadın əgər birçox dəfə çirkli, pintlə geyinib adam içino çıxırsa, daha cazibədar görünür, bos Pepi kimi təzəsi? Bundan başqa, Frida heç yaxşı da geyinə bilməzdi, çünkü bu dünyada ondan zövqsüz adam yoxdur; dərisi sarımtıl insanlar insafən özüne yaxşı baxmalıdır, ancaq gərək Frida kimi yaxası derin kesikli, krem rəngli köynək geyməsin ki, sarılıqdan qarışındakının gözü axmasın. Lap elə bu da olmasa, o xəsislik ki, onda var, ömründə yaxşı geyinə bilməzdi; qazandıqlarını heç yero xərcəlmirdi, bilmək olmurdu nəyə yiğir. İşdə pul lazım olmurdu, yalanla, finildaqla başını girleyirdi. Pepi isə bu yolla getmək istəməyib, heç gedə də bilməzdi, ona görə də özünü bəzəməkdən haqlıymış, gərək gözə giroydı, özü də lap bəri başdan. Bunu daha güclü

vasitələrlə də edə bilərdi, onda Fridanın firıldaqlarına da, K.-nın giciliyinə də ehtiyac qalmazdı, bu oyundan qalib çıxardı. Əslində heç də pis başlamamışdı. Lazımı bacarığı, biliyi əvvəlcədən toplamışdı. Bufetə gələn kimi qayda-qanuna alışmışdı. Fridanın yoxluğundan heç kəs duyuq düşməmişdi. Harda olmasından bəzi qonaqlar yalnız ikinci gün xəbər tutmuşdu. Fridanı işdən götürməkdə yanılmamışlar, sahibkarın çıçayı çütləyirdi, qorxusundan birisi gün bufetdə qalmışdı, sonralar yalnız horden-hərdən görünürdü, daxıl düz geldiyinə görə – hətta qazanc orta hesabla Fridanın vaxtından xeyli çox olurdu – axırda hər şeyi Pepiyə etibar eləmişdi. Pepi bufetə də xeyli yenilik getirmişdi. Yox, çalışqanlığından yox, yalnız xəsisliyindən, hökm-ranlıq iddiasından, hüququnun bir hissəsini kiməsə verməyin qorxusundan Frida nökerlərə həmişə özü qulluq eleyirdi, hamısına olmasa da, bir hissəsinə cləyirdi, xüsusilə baxan, göz qoyan olanda.

Pepi isə, əksinə, bu işi bütünlükə zirzəmidə işləyen oğlanlara tapşırılmışdı, buna onlar daha yaxşı yarayırdılar. Bununla məmurların qullığına daha çox vaxt ayırdı, qonaqları tez-tez yola salırdı, ancaq yene də hərəylə bir-iki kelmə danişə bilirdi, daha özünü yalnız Klamm üçün elüzəri qoruyan, hər sözü, hər yaxınlığı Klamma sataşmaq kimi qələmə verən Frida təki yox. Əslində bu, ağıllı hərəkətiydi, çünki haçansa kimisə azca yaxına buraxırdısa, bunu görünməmiş bir mərhəmət sayırdılar. Pepininə belə biciklərdən zəhləsi gedirdi, lap əvvəldən belə şeyle başlamaq istəmirdi. Hamiya qarşı mehribanıydı, hamı da onu mehribanlıqla qarşılıyırıldı. Bu deyişikliyə çoxusu aşkarca sevinirdi; işləyib yorulmuş cənablar axırda bir müddət pive içməyə otururdularsa, kefərini adıçə bir sözə, bir xoş baxışla, ciyinlərini çəkməklə tamam açmaq olurdu. Əllərini Pepinin qıvrım saçlarında o qədər gəzdirirdilər ki, gündə on dəfə təzədən daranıb düzəldəsi olurdu, bu qıvrımların, bu ilmələrin tilsimindən qurtarmaq hər oğulun ağızı deyildi, hətta başqa vaxtlar fikrini özünə yıga bilməyən K.-nın da həyəcanlı, hay-küülü, lakin uğurlu günləri beləcə uçub gedirdi. Kaş beləcə tez uçub getməyəydi, kaş həminin günlərin sayı bir az çox olaydı! Əgər əldən düşənə qədər işləyirsənsə, dörd gün, əlbəttə, çox azdır, bəlkə beşinci gün bəs edərdi, lakin dörd gün çox az oldu. Bu dörd gündə Pepi özünə artıq pərəstişkar, dost qazanmışdı, əgər ona yönələn baxışlara inanılsaydı, elindəki

pivə parçılırıyla süzə-süzə gələndə mehribanlıq dənizində üzürdü. Bartmayer adlı bir yazar ondan ötrü dəli-divanoydi, bu medalyonlu boyunbağını da o bağışlamışdı, medalyonun içinə də öz şəklini qoymuşdu, bu da təbii hünər sayılmalıdır; beləsi də olmuşdu, eləsi də, ancaq cəmi-cümletəni dörd gün keçmişdi, bu dörd gündə Pepi çalışsaydı, Fridanı tam olmasa da, qismən unutdurardı; əgər açlığı o böyük mərəkə eldə dillər ezbərinə çevriləməsəydi, bəlkə də xeyli unutdurardı, ancaq bu mərəkə onu bir növ təzələmişdi, camaatin onu yenidən görmək marağının sənqimək bilmirdi; hamını bezdirib zəhəsini tökən şey əslində bigane K.-nın xidməti sayesində yenidən şövet qazanmışdı; doğrudur, Pepini heç vaxt ona qurban verməzdilər, nə qədərki burdaydı, nə qədər ki öz varlığıyla insanlara təsir göstərirdi, verməzdilər, amma əkseriyəti yaşı nəsildən olduğuna görə öz vərdişlərindən el çəkməyə tənbellik edirdilər, yeni bufetçiye öyrəşənə qədər bir neçə gün keçməliydi, əvez onlara sorfeli olsa da, keçməliydi, bəlkə də beş gün yetərdi, amma dörd gün bəs ələmədi, bütün ciddi-cəhdə baxmayaraq Pepini həmişə yalnız müvəqqəti sayıdalar. Sonra isə... bəlkə də ən böyük felaket: ilk iki günü kənddə tapılsa da, bu dörd günün içinde Klamm bircə dəfə də aşağıdakı qonaq otağına enmədi. Gəlseydi, bu, Pepinin həlliəcisi sınağına çevrilərdi, bu sinaqdan əslində Pepi qətiyyən qorxmurdu, əksinə hələ bir az sevinərdi də.

Düzdür, Klammın aşinasına çevriləməzdi – əslinə qalanda ən yaxşısı budur ki, belə şeylərdə diline dəm verməyəsən, – heç özünü yalandan dile-dişə də salmazdı, ancaq hər halda pivə parçını Frida kimi ədəb-ərkanla masaya qoymağı, Fridanın həyasızlığından fərqli onu qanacaqla salamlamağı, özünü mərifətlə təqdim etməyi bacarırdı və işdir, Klamm qız gözlerində nəsə axtarmaq istəsə də onu Pepinin kirpikləri alda tapar, doyunca baxardı. Bəs niyə gəlmədi? Təsadüfen? Pepi də o vaxt belə düşünürmüşt. Həmin o iki gün ərzində hər an onu gözləyirmiş, lap gecə də ümüdini üzümürmüşt. Klamm indicə gələcək, deyə elə hey düşünürmüşt, heç bir səbəb olmadan ora-bura vurmuxmuş, gözləməkdən töreyən narahatlığı və içəri girərsə onu birinci görmək arzusu Pepini dinc oturmağa qoymurmuş. Bu əbədi nagümanlıq qızı əldən salırmış, görməli olduğu işlərin çoxunu, bəlkə də ona görə bilmirmiş. Bir balaca vaxtı olan

kimi sürünen yuxarı dəhlizə qalxırmış, orda küncün birinə qısılib gözləyirmiş, halbuki burda görünməyi mehmanxananın işçilerinə qadağan elemişdilər. Nə olar Klamm indicə gələ, Pepi özlüyündə düşünürmüş, kaş onu otağından götürüb əllərim üstündə aşağıdakı qonaq otağına apara biləydim. Bu yükün altında qəti bürdəməzdəm, nə qədər ağır olsa da, bürdəməzdəm. Ancaq o gəlmirmiş. Bu dəhlizin yuxarı başı elə sakitlidir ki, orda olmayan adam onu qəti təsəvvür edə bilməz. Elə sakitlidir ki, insan orda uzun müddət dözə bilməz, sakitlik səni qabağına qatıb qovur. Amma yenə də: on dəfə qovulsa da Pepi təzədən on dəfə yuxarı qalxırmış. Əlbəttə, mənasız şeydir. Klamm gəlmək istəsə gələcəkdi, gəlmək istəməsə, Pepi onu dərtib çıxaran deyildi, lap ürək döyüntüsündən künçdə yarımcən olsa da çıxara bilməyəcəkdi. Menasız idi, amma gəlməyəndə də her şey öz anlamını itirirdi.

Deməli, gəlmədi və gəlmək də istəmirdi. Klammın niyə gəlmədiyini Pepi bu gün bilir. Əgər yuxarıdakı dəhlizdə Pepinin əllerini ürəyinin başına qoyub künçə qısıldığını Frida görə bilsəydi, çox şey deyərdi. Klamm ona görə aşağı gəlmirmiş ki, Frida buraxmırıb. Yox, buna xahişləri ilə nail olmurdu, xahişi Klamma çatmırıldı. Ancaq onun hördüyü tor, heç kəsin xəbəri olmayan əlaqələri qalırıldı. Pepi qonaqlardan kiməsə bir söz deyirsə, açıq deyir, lap yan masadakı da eşi də bilər. Amma Fridanın da deməyə sözü də olmur, pivəni masanın üstünə qoyub aradan çıxır, yalnız ipək alt paltarı, öz puluna aldığı yeganə geyimi xışıldayıb. Amma haçansa nəso deyirən, onu da açıq demir, sadəcə qonağın qulağına piçıldayıb, aşağı əyilir ki, qonşu masalar da qulaqlarını şəkləsin. Dediyinin içində də, görünür bir şey olmur, ancaq heç də həmişə belə deyil, əlaqələri var, birini o birinin köməyi ilə möhkəmləndirir, çoxusu alınmasa da – kimdir ömrü boyu onun nazi ilə oynayan? – adda-budda bir ikisi baş tutur. İndi bu əlaqələrdən istifadə etməyə başlamışdı. K. da ona gözəlcə imkan yaratmışdı, yanında oturub gözündən qoymamaq əvəzinə özü evdo-eşikdə tapılmışır, veyil-veyil gəzir, gah orda, gah burda danışçılar aparır, hər şeye diqqət yetirə bilir, təkcə Fridadan başqa, nehayət, ona daha çox sərbəstlik vermək xatırına meyxanadan boş məktəbə köçür. Gör hamısı “bal ayının” nə gözəl başlangıcıdır! Ona görə də Pepi, yəqin K.-ya irad tutacaq son adamdır ki, niyə

Fridanın yanında duruş gotire bilməyib, cünki onun yanında durmaq, ona dözmək hər adamın işi deyil. Bəs onda niyə birdəfətlik üzüllüşməyib, niyə həmişə geri onun yanına qayıdır, niyə veyillənməyi ilə ele təsəvvür yaradıb ki, guya onun üçün əllesir? Əslində kənar-dan baxana elə gəlirdi ki, Frida ilə rastlaşmağı onun heçliyini üzə çıxarıb, indi Fridaya layiq olmaq, birtəhər yüksəlmək istəyir, ona görə də hełelik onunla olmaqdan qaçıb ki, arada ölüyüklərinə sonradan arxayınca çata bilsin.

Bu müddətdə də Frida fürsəti fövtə vermir, bəlkə də K.-ni dərtib gətirdiyi məktəbdə oturub mehmanxanaya göz qoyur, K.-ni da nəzərdən qaçırmır. Gül kimi elçilər də əlinin altında: başa düşmək olmur; K.-ni az-çox yaxından tanıyanlar da başa düşə bilmirlər ki, necə olub o, köməkçilərini tamamilə Fridanın sorəncamına verib. Frida onları köhnə dostlarının yanına göndərir, bəzi şeyləri yadlarına salır, şikayətlərin ki, K. onu dustaq edib; adamları Pepinin əleyhinə qızışdırır, tezliklə qayıdacagini bildirir, onlardan kömək dileyir, and verir ki, Klamma bu barədə heç nə deməsinlər, özünü elə aparır ki, guya ona rəhmi gəlir, ona görə də çalışıb kişini aşağı, bufetə buraxmasınlar. Birisinə Klammı qorumaq kimi təqdim etdiyini sahibkarın yanında özünün başarısı təki qələmə verir, onun nəzərinə çatdırır ki, Klamm daha bufetə enmir. Əgər orda Pepi kimi birisi qulluq edirə, necə ensin axı? Doğrudur, sahibkarın suçu yoxdur, ehtiyatda olanlar içində Pepi həmişə ən yaxşı əvəz sayılıb, ancaq indi bu bəs eləmir, heç bir günlüğünə də bəs eləmir. Fridanın bu xəbərlərindən K.-nın nə xəbəri var axı; lap veyillənməyib dizinin gözünü kəsdi-rəndə də Frida onu bufetə qaytaracaq saatları sayıb. Köməkçilər də təkcə çaparçılıq işini yerinə yetirmirlər, həm də çalışırlar ki, K.-ni qısqanlıq bürüsün, onu soyumağa qoymurlar! Frida onları uşaqlıqdan tanırıb, bir-birlərindən gizli sırları yoxdur, ancaq K.-ni oynatmaq xatırına guya bir-birindən ötrü deli-divanədirler, K. da bundan qorxuya düşür, fikirloşır ki, yoğunuyub böyük bir sevgiye çevrilə bilər.

Fridanın xeyrinə K. nələrə əl atmir, hətta ağılsızlığa da; imkan yaradır ki, köməkçilər onu qısqanlıq alovuna bürüsünlər, amma yenə də hər üçünün bir yerdə qalmasına dözür, özü isə təkbaşına kəndi seyrə çıxır, elə bil Fridanın üçüncü köməkçisidir. Frida da, nehayət, qərara alır ki, durğun müşahidədən ilkin həmləyə keçsin; geriyo

qayıtmagi kəsdirir. Vaxtını da dürüst seçilir, adam lap mat-məəttəl qalır, bu tülü necə də hər şeyin yerini bilir, hər şeydən vaxtında istifade etmeyi bacarıır; belə müşahidələr, belə kəskin qərarlar Fridanın təkrarsız bacarığıdır; bu xasiyyətlər Pepidə olsaydı, həyatı tamam başqa cür alıñardı. Frida bir-ikicə gün də məktəbdə qalsayıdı, Pepini ordan çıxarmaq olmayacaqdı, əsil bufetçiyə çevriləcəkdi, hamı xətərini istəyəcək, hamı onu saxlayacaqdı; lazımı əyin-baş alıb camaatın gözünü qamaşdırmaq üçün xeyli pul qazanmışdı, bircə, ikicə gün, sonra heç bir hiyləyle Klammı qonaq otağından qopara bilməyəcəkdilər, içəcəkdi, özünü rahat hiss edəcəkdi, Fridanın yoxluğunu ümumən sezsə də, yerinə gələn qızdan həddən artıq razı qalacaqdı; yalnız bir, iki gün, sonra Fridanın mərəkəsi də, ilişkileri də, köməkçiləri də, nəyi var, hamısı yerli-dibli unudulacaqdı və heç vaxt irəli çıxmayaçaqdı. Kim bilir, bəlkə də onda Frida K.-ya daha bərk bağlanacaqdı, əger bacarsayıdı, bəlkə də onu gerçəkdən sevə biləcəkdi? Yox, bu da mümkün deyildi. Axi artıq yox, cəmi bircə gün lazımiydi ki, K. ondan bezsin, hər şeyle, yalançı gözəlliyi, yalançı vəfəsi, başlıcası isə Klamma qarşı olan yalançı sevgisiylə utanmaz-utanmaz onu necə aldatdığını dərk cəlesin; çox yox, cəmi bircə gün lazımiydi ki, onu murdar köməkçiləriyle birləkde qovub evdən çöle atsın; fikirləşirsen ki, hətta K.-ya da bundan artıq vaxt lazıim deyilmiş. Elə bu vaxt, bu iki təhlükə arasında, sözün əsil anlamında ölüm sandığının qapanmaq istədiyi bir zamanda K. fəfiliyinə salıb onun üçün son, dar çıxış yolunu açıq qoyur, Frida da qalxıb aradan çıxır – bunu, demək olar heç kəs gözləmirmiş, çünki belə şey doğal axara qarşıdır – hələ də onu sevən, hələ də dedikləri ilə oturub-duran K.-ni da qovur, dostlarının, köməkçilərinin yardımçı təzyiqi altında xilaskar kimi sahibkarın yanında peyda olur, özündən aşağıdakına bircə anlıgına təslimçilik göstərib hamının gözlədiyi təki onu tezliklə təpməsine və onun üçün yeno əvvəlki kimi əlçatmazlıqda durmasına baxmayaraq, həm aşağılar, həm də yuxarılardan ötrü daha cazibeli olur; bircə fərq var ki, camaat əvvəlcə haqlı şübhəyə yanaşlığı şeye indi tam əminlik qazanıb.

Deməli, qayıdır geri, sahibkar Pepiyə yanakı nəzər salıb durur – bu cür çalışqan qızı qurbanmı verməlidir? – ancaq tezliklə onu da dilə tuturlar, çünki çox şey Fridanın xeyrinədir, öncə də Klammı

geri qonaq otağına qaytaracağı bugünkü axşama durum bax bu cürdür. Pepi gözləməyəcək ki, Frida gəlib işin qəbulunu təntənəye əvirsin. Daxılı çoxdan sahibəyə təhvil verib, indi isə gedə bilər. Aşağıda, qızlar otağında çarpayışı onu gözlöyir, gedəcək, göz yaşı axıdan rofiqələriyle salamlaşacaq, əynindəki paltarı, saçındakı bağları dartıb çıxaracaq, hamisini bir küncə basacaq. Onlar da yararsız bir əşya kimi atılıb qalacaq, unudulmalı çağları xatırladacaq. Sonra iri vedrəyə süpürgəni götürəcək, canını dişinə tutub işinə başlayacaq. İndilikdə isə hər şeyi ona görə damışır ki, kənardan yardım olmadan bunları bu gün də qavramayacaq K. Pepi ilə necə axmaq rəstər etdiyi, onu hansı bədbəxtliyə sürüklediyini öz gözləriyle görsün. Doğrudur, onun özünü də pis günde qoyublar.

Pepi səhbətini tamamladı. Nəfəsini dərib gözünün, yanağının yaşını sildi, sonra başını endirib K.-ya elə baxdı ki, sanki demək istəyirdi: əslində səhbət mənim bədbəxtliyimdən getmir, bir təhər dözəcəm və bu işdə heç kəsin köməyinə, təsəllisino ehtiyacım yoxdur, səninkinə isə heç yoxdur, cavan olmağıma baxma, həyata yaxşı bələdəm, bədbəxtliyim yalnız ondadır ki, bildiklərimi dilə gotırıram, səhbət burda yalnız səndən gedir, sadəcə olaraq səni başa salmağa çalışırdım, bütün ümidiyim boşça çıxandan sonra bunları deməyi özümə borc bilirdim.

– Səndə nə iti təxəyyül varmış, Pepi, – K. dedi – Bunların hamısının indicə sənin ağlına geldiyini söyləmək qəti düzgün olmazdı; bunlar yalnız sizin aşağıdakı o qaranlıq, dar otağınızda yaranmış xülyalardır, onlar orda yerinə düşər, burda yox, bu geniş bufetdə isə adama xeyli qəribə gəlir. Belə düşüncəyələ sən burda möhkəmləno bilməzdin, bu ki öz-özünə aydır. Öyündüyün paltarın da, saçının quruluşu da otağınızdakı həmin qaranlığın, həmin çarpayıların məhsuludur, ola bilsin, orda gözəl görünür, amma burda ona gizlindən, aşkardan gülürler. Gör hələ nələr danışırsan?! Deməli, məni pis günde qoyublar, aldadıblar? Yox, əzizim Pepi, nə məni pis günde qoyub aldadıblar, nə də səni. Doğrudur, Frida indilikdə məni atıb, ya da sən dediyin kimi, köməkçiyə aradan çıxıb, burdakı gerçeklik işartisini görmüsən, onun mənə arvad olacağına indi, doğrudan da inanmaq olmaz, amma bir sözün tamam yanlışdır ki, mən Fridadan bezikərdim, ya da elə düz ertəsi gün qovardım, yaxud da guya o, mənə bivəfaliq

edərdi. Siz oda qızları açar deşiyindən pusmağa vərdişlisiz, düşüncəniz də buna görə qorıqlaşış, gerçokdən gördükünüz xirdaca bir şəyi sahven, təmtoraqla hamiya aid edirsiniz. Onun neticəsidir ki, mən, məsolən, bu işdə səndən xeyli az məlumatlıyam. Fridanın məni atmasını son anda sonin kimi dəqiq açıqlaya bilmərəm. Bunun ən doğru izahı, mənçə, sənin də toxunduğun, ancaq axıra qədər demədiyin fikirdədir ki, onu çox tək buraxmışam. Nə yaziq ki, bu düzdür, tək qoymuşam, ancaq bunun da öz kökü varydı, onun bura qarışacağı yoxdur; təzədən yanına qayıtsa, özümü surlu sanardım, amma elə həmin andan başlayardım yenə ona diqqət yetirməməyə. Beləbelə işlər. Nə qədər ki yanımdaydı, həmişə sənin o lağlandığın gəzintimə çıxırdım; indi məni atıb-gedəndən sonra əlim-ayağım işdən soyuyub, yorğunam, məndə avaralığa bir meyil yaranıb. Bəlkə bir məsləhət verəsən, Pepi?

— Niyə vermirəm, — qoşletən canlanan, K.-nın çıyinlərindən yapışan Pepi dilləndi, — ikimizi də aldadıblar, gəl əl-ələ verək. Gəl gedək aşağı, qızların yanına!

— Nə qədər ki aldadılmaqdan gileyənlərsən, — K. dedi, — səninlə mənimki tutmaz. İstəyirsən həmişə aldanılmışlar sırasında olasan, çünki bu, xoşuna gəlir, sənə ləzzət verir, səni qıcıqlandırır, həqiqətse belədir ki, sən bu yero layiq deyilsən. Hətta mən, dediyin kimi qanmazlar qanmazı bir adam bunu hiss edirəməm, gör necə layiq deyilsən. Yaxşı qızsan, Pepi, lakin bunu başa düşmək o qədər də asan deyil. Məsələn, əvvəlcə sənə qəddar, özündən razı bir adam kimi baxırdım, ancaq belə deyilsənmiş, yalnız bu yermiş səni azdırıran, çünki sən ona layiq deyilsən. Demək istəmirəm ki, bu sənin üçün çox yüksək vəzifədir, sən deyən, elə böyük yer də deyil, dəqiq fikir verilsə, bəlkə də qabaqkı işindən bir az şöhrətlidir, amma ümumi götürdükdə fərq o qədər çox deyil, elə ikisi də bir-birinin tayıdır; elədir, hətta demək olar ki, oda qulluquluğunu bufetçilikdən üstün tutmaq lazımdır, çünki orda həmişə katiblərin arasında olursan, burda isə, əksinə, həmin katiblərin başçılarına qonaq otaqlarında qulluq göstərsən də, lap alt qatın adamlarıyla da oturub-durməli olursan, məsələn, mənim kimiləriylə; axı qanunla mən bufetdən başqa heç yerdə görünə bilmərəm, yəni mənimlə oturub-durmaq belə böyük şəref işiymiş ki? Hə, sonin gözlərində isə hər şey ayrı

cür görünür, bəlkə də buna müəyyən osasın var. Elə ona görə də bu işe yaramırsan. Bu da adı işlərdən biridir, ancaq o sənə əlçatmazlıq kimi görünür, bunun nəticəsidir ki, hər şeydən canı-dildən yapışsan, düşünürsən ki, mələk kimi bəzənib-düzənməlisən, bəzənirsən də — mələklərse əslində tamam başqa cür olur — bu yerdən ötrü əsim-əsim əsirsən, elə bilirson hamı səni izloyır, səni qoruya bilənləri fikrində dolandırıb onların ali mərhəmətini qazanmağa çalışırsan, lakin onlara bu yolla mane olub özündən bezikdirirsən, çünki onlar mehmanxanada dinclik tapmaq istəyir, daha öz qayğılarının üstüne bufetçi qızın da qayığını yükleməyi yox. Ola bilsin, ali qonaqlardan heç biri Fridanın gedişini əvvəlcə duymamışdı, indi isə onun yoxluğununu görürler, ondan ötrü dərişirlər, çünki Frida, çox güman hər şeyi başqa cür edirmiş, ayri işlərdən necə olsa da, öz yerinə necə qiymət versə də, qulluqda daha təcrübəliymiş, özünü soyuqqanlı aparırmış, çox şeyə qaynayıb-qarışmırı�, sən özün axı bunları xüsusi qeyd elədin, amma halbuki heç birindən bir nəticə çıxara bilməmisən. Haçansa onun baxışına fikir vermison? Bu baxış adı bufetçi baxışı deyildi, əsil sahibə baxışydı. Hər şeyə göz qoyurdu, hər adama ayrılıqda fikir verirdi, her kəsə yönəldiyi baxış onu ram etməyə kifayət idi.

Nə olsun ki, bir az ariqdir, bəlkə də bir az hoyatdan geri qalır, başqalarına baxanda saçı azca seyrəkdir, bunlar hamısı başqa işlərinin yanında xırda şeylərdir, bu çatışmazlıqlar kimi aid olurdusa, o da özünü elə aparırkı ki, guya böyük şeyləri başa düşmək iqtidarında deyil. Təbii ki, bunu Klamma irad tutmaq olmaz, Klammın Fridaya olan məhəbbətinə inamsızlıq yaradan isə cavan, təcrübəsiz bir qızın yanlış həyat tosovvrüründən başqa bir şey deyil. Klamm sənə əlçatmaz görünür və buna haqqı var, ona görə də elə fikirləşirsen ki, Frida da ona yaxın dura bilməzmiş. Amma yanılırsan. Lap əlimdə köklü dəllillər olmasaydı də, təkcə elə Fridanın sözlərinə də inanardım. Bu sənə nə qədər şübhəli görünso də, dünya, məmurluq, dəbdəbə, qadın gözəlliyyinin təsiri barədəki cılız təsəvvürlərinə nə qədər uzlaşsa da, bircə şey gerçəkdir ki, biz burda səninlə yanaşı oturduğumuz, sənin əlini əllərim arasında tutduğum kimi, güman ki, dönyanın ən adı bir işi təki Klamma Frida da yanaşı otururlarmış, Klamm da öz istəyilə aşağı enirmiş, hətta tələsə-tələsə gəlinmiş, heç kəs də dəhlizdə pusmaqla öz işinə xələl getirmirmiş, Klamm özüne əziyyət

verib aşağı düşmeli olurmuş, Fridanın geyiminde sənin tapıb dəhşətə gəldiyin əyər-əskiklər də ona qəti mançılık törətmirmiş. Sənse inanmaq istəmirsən! Heç bilmirsən də ki, bununla özünüñ iç üzünü necə açırsan, öz təcrübəsizliyini nece bürüzə verirsən! Hetta Klamma qarşı olan münasibətlərindən tamam bixeber şəxs də Fridanın durusundan görməliydi ki, onu elə adam biçimləyib ki, səndən də, məndən də, bu kəndin bütün camaatından da çox-çox yüksəklərdə dayanır, onların söhbəti qonaqların, süfrəçi qadınların sənin üçün amaca çəvrilmiş lağlağışından uca dayanır. Sən özün də Fridanın üstünlüklerini yaxşı başa düşürsən, onun müşahidə bacarığını, qətiyyətini, insanlara təsirini görürsən, ancaq hamısına yanlış don geydirirsən, düşünürsən ki, mənomlikdən hamısı öz xeyrinə, kiminsə acığına yönəldir, ya da onlardan sənə qarşı silah kimi istifadə edir. Yox, Pepi, Fridanın əlində bu cür oxlar olsa belə, o qısa məsafədən onları ata biləzdidi. Hə, mənomliyi? Yox, mənomlikdən çox, qazandıqlarını qurban verməklo və əvəzində almaq istədikləriylə hər ikimizə imkan yaratdı ki, özümüzü nisbetən yuxarı vəzifelərdə yoxlaya bilək, ancaq biz onun ümidiyini doğrultmadıq, möcbur elədik ki, bir daha buraya qayıtsın. Bilmirəm, belədir, belə deyil, heç mənim sucum da tam aydın deyil, ancaq özümüz soninlə müqayisə edəndə başında belə bir fikir yaranır, sanki məqsədimizdə çatmaq üçün ikimiz də həddən çox canfəsanlıq etmişik, həddən çox hay-hatay salmışıq, özümüzü çox uşaqsal, təcrübəsiz aparmışıq, halbuki ona Frida soyuqqanlığı, Frida təmkiniylə həm asan, həm də xolvəti yetə bilərdik, bizsə, tərsinə, onu göz yaşıyla, cırmaqla, dartsıdırmaqla əldə etməyə çalışmışıq, uşaq süfrənin oteyindən dartsıdırıb heç nəyə nail olmadığı, əksinə, masanın üstündəki loziz şeyləri yerə töküb eli hər yandan çıxdığı kimi; bilmirəm, belədir, ya belə deyil, amma hər halda sənə danişdığını təki olmadığını dəqiq bilirəm.

— Hə, də, — Pepi dedi, — Fridaya vurulubsan, çünkü səni atıb gedib; əldən çıxandan sonra ona vurulmaq çətin hal deyil. Amma qoy istədiyin kimi olsun, lap tutaq ki, məni gülünc hala qoymaqda tam haqlısan, bəs indi neyləmək istəyirsən? Frida səndən üz döndərib, mənim də, sənin də dediklərinə görə geri qayıtmasına heç bir ümidiyin yoxdur, lap geri dönsə belə, ona kimi gününü hardasa keçirməlisən, ya yox?! Qişdır, nə əlində işin, nə də yatmağa yerin var, gedək bizi,

rəfiqələrim xoşuna gələcək, səni yanımızda gözəl-göyçək rahatlaşacağıq, sən də bizi işdə kömək edərsən, çox işləri görməkdə qızlar, doğrudan da çətinlik çekir, biz qızlar da daha tək qalmarıq, gecələr qorxudan alabağır olmariq. Gel gedək! Fridanı rəfiqələrim də tanırı, haqqında elə şeylər danışacaq ki, özünün zəhlən gedəcək, gel de! Bizi Fridanın şəkilləri də var, onları sənə göstərərik. Qabaqlar indiye nisbetən xeyli sadəydi, onu heç tanıtmayacaqsan, bəlkə gözlerindən tanıdin, qabaqlar çox bic-bic baxırdı. Yaxşı, gelirsən, ya yox?

— İcazə verərlər ki? Dünən böyük qalmaqla düşmüşdü, çünkü məni sizin dəhlizdə görmüşdülər.

— Elə ona görə ki, görmüşdülər, ancaq bizi yanımızda qalsan, heç kos səni görə bilməz. Heç kəsin səndən xəbəri olmayacaq, biz üçümüzzdən başqa. Ox, nə maraqlı olacaq! O həyat mənə indi azca qabaqçı anılarından xeyli dözlümlü görünür. Bəlkə də burdan çıxmışlı indi heç nə itirmirəm. Bəri bax, heç üçlükdə də darixmamışıq, adam gərək acı yaşamını özü şirinləşdirsin, bizimsə həyatımızı gənc çağlарımızdan ağıya döndəriblər, hə, biz üçümüz də ol-əle vermişik, ordakı insanların hamısından istifadə edib bacardıqca gözəl yaşayıraq, ən çox Henriette xoşuna gələcək, elə lap Emili də, haqqında onlara çox danışmışam, belə şeyləre orda qulaq kesilirlər, amma inanmırlar, sanki bizim otaqdan qıraqda əslində heç nə baş verə bilməz, ora hem istidir, hem də daracaq, amma biz yenə də bir-birimizə qışılıraq; yox, həmişə bir yerdə qalsaq da, bir-birimizi bezdirməmişik; eksinə, rəfiqələrim haqqında düşünəndə geri qayıtmagıma azca sevinirəm də; niyə mən onlardan yüksəkdə durmaliyam axı? Bizi bir yerdə saxlayan məhz oydu ki, üçümüz də gələcəyimizi eyni yolla bağlamışdılər, mənse qopub aradan çıxmışdım, onlardan xeyli aralanmışdım. Doğrudur, heç birini unutmamışam, ən böyük dərdisi dərim də oydu ki, görüm onların uğrunda nəsə cleyə biləremmi; özümün işim hələ tükəndən asılıydı — necə asılı olduğunu heç özüm də bilmirdim — amma Henriettenin də, Emilinin də barəsində sahibkarla danışdım. Henrietteyə görə sahibkarı bir təher yumşaltmaq olardı, ancaq Emili sarıdan — o bir az bizdən yaşlıdır, təqribən Fridayla yaşıddır — hər halda məndə bir ümid yeri qoymadı. Amma bircə şeyi yadında saxla ki, heç birisi çıxb getmək istəmir, bilirlər ki, it günü çekirlər, ancaq yenə də talelərinə boyun əyirlər, çox gözəl ürəkləri

var, mənə elə gelir, ayrılanla tökdükleri göz yaşı ən çox ona görəydi ki, mən isti otağımızı tərk edib soyuğa çıxası olacaqdım – orda otağımızdan qırqaqların hamısı bize soyuq görünür – iri, yad otaqlarda, böyük-böyük, yad adamlarla özümü üzməli olacaqdım, ömrümü yelə verməkdən başqa heç nə əldə etməyəcəkdim, çünki birgə işlərimizdə hemişə belə olmuşam. İndi geri qayıtdığımı, bəlkə də heç təəccübənləməyəcəklər, mənim xatırıma bir az ağlayıb taleyimdən gileylənəcəklər. Sonra səni görüb başa düşəcəklər ki, qayıtmagım yaxşı olub. Kişi xeylağının yanımızda köməkçi, simsar kimi tapılmasına ürəkdən sevinəcəklər, əlləri-ayaqları yerə dəyməyəcək, hər şeyin sırr kimi qalmasına, bu sırrın bizi daha da sıx birləşdirəcəyinə valeh olacaqlar. Gol, yalvarıram, gəl gedək! Axı sənin heç bir məsuliyyətin olmayıacaq, sən bizim kimi ömürlük o otağa bağlanmayıacaqsan. Yaz açılanda özünə başqa yerde sığınacaq tapsan, bizim yanımız daha xoşuna gəlməsə, çıxıb gedərsən, gerek onda bu sirri heç kəsə açmayasan, bizi satmaysan, çünki o saatca mehmanxanadan qovarlar, bizdə qalası olsan, gərək mütləq ehtiyatlı törpənəsən, təhlükəli saydığınız yerdə görünməyəsən, ümumiyyətə, məsləhətlərimizdən çıxmaysan; sənin əl-qolunu bağlayan yeganə şey bu olacaq, belə eləmək bizdən çox, sənə sərfəlidir, ayrı məsələlərdə tamam serbest-sən, tapşıracağımız iş o qədər də ağır olmayıacaq, qəti qorxub-eləmə. Gelirson, golmirsən?

– Yaza nə qalib ki? – K. soruşdu.

– Yaza? – Pepi təkrarladı. – Bizdə qış çox uzun çəkir, cansızıcı keçir. Ancaq aşağıda bundan gileylənmirik, qışa istənilən ehtiyatımız var. Hə, vaxtında yaz da gələcək, yay da, hamisinin öz vaxtı-vədəsi var; lakin indi, xatirələrdə yaz da, qış da adama çox qısa görünür, elə bil cəmi ikicə gün yaz-yay olub və elə o günlərdə də, lap en gözəl havada da göydən yera qar əlenmiş.

Bu vaxt qapı açıldı. Pepi yerində diksindi, xəyalında bufetdən çox aralanmışdı, amma gələn Frida deyildi, sahibəydi. K.-ni burda gördüğünü təəccübəndi. K. üzr isteyib bildirdi ki, sahibəni gözləyir, eyni zamanda ona burda gecələməyə icazə verdiklerinə görə təşəkkürünü bildirir. Dedi onda elə təsəvvür yaranıb ki, guya sahibə onunla danışmaq istəyirmiş, əgər düşündükleri yanlış olarsa, üzrxahlıq eləməye hazırlıdır, indisə çıxıb gedə bilər, çünki xidmətçilik elədiyi mək-

təbi xeyli başlı-başına buraxıb, hər şeyin təqsiri də dünənki çağırışda olub, bu işlərdə təcrübəsi çox azdır, çalışacaq sahibə xanımlarına bir daha dünənki kimi başağrısı vermesin. Doğrudan da getmək üçün təzim etdi. Sahibə ona elə baxdı ki, elə bil yuxu görürdü. Onun bu baxışı K.-ni xeyli tutub saxladı. Sahibə hələ bir az gülümsədi də və yalnız K.-nın ciddi sifəti onu azca xəyaldan ayırdı, deyərdin, təbəssümüne cavab gözləyirmiş və yalnız indi həmin cavab gecikdiyindən asta-asta yuxudan ayılırdı.

– Deyəsən, dünəniydi, hə, kişilənib paltarım haqqında nəsə demişdin. – K. yadına sala bilmədi. – Xatırlaya bilmirsən? Deməli, kişilənməyinə baxma, qorxaqsanmış. – K. üzr istədi, bəlkə də dünənki yorğunluqda nəsə deyib, ancaq hər halda heç cür yadına sala bilmir. Bir də sahibə xanımlarının paltarı barədə nə deye bilerdi axı? Uzaqbaşı deyərdi ki, çox qəşəngdir, beləsini hələ heç yerde görməyib. Ən azı heç bir sahibəni bu paltarda iş üstündə görməyib. – Burax bu gəvəzəliyini! – Sahibə tələsik dilləndi. – Paltarım barədə səndən bir kəlmə də eşitmək istəmirəm. Mənim paltarımın sənə bir qram dəxli yoxdur. Bunu sənə həmişəlik qadağan edirəm. – K. bir də baş əyib qapiya doğru getdi. – Bu nə demekdir, göresen, – sahibə onun arxasında səslədi, – heç bir sahibəni bu paltarda iş üstündə görməmişən? Bu boş-boş sözlərlə nə demək istəyirsən? Başdan-ayağa cəfəngiyatdır axı. Nə demek istəyirsən bununla? – K. arxaya çevrilib sahibəden xahiş etdi ki, hoyəcanlanmasın. Əlbette, boş sözlərdir. Heç geyimdən düz-əməlli başı da çıxmır. İndiki veziyətində hər cür yamaqsız, tozlu paltar gözünə bahalı görünür. Sadəcə olaraq təəccübənib ki, sahibə xanımları orda, dəhlizdə gecəyarısı alaçılpaq kişilərin arasında bu cür gözəl xeyir-şər paltarında peyda olub, vəssalam. – Hə, deməli, – sahibə dilləndi, dünənki sözlərini, deyəsən, axır ki, xatırlayırsan. Bu azmuş kimi üstüne hələ bir-iki cəfəngiyat da artırırsan. Paltardan başın çıxmadiğı düzdür, ona görə də, səndən ciddi şəkildə xahiş edirəm ki, bahalı paltarın, ya da yarasızlıq xeyir-şər geyiminin, nə bilim, daha nələrin barəsində fikir yürütməyinə son qoyasan... Ümumiyyətə, – sanki qadına birdən-bira üzütmə, titrətme gəldi, – mənim paltarımla işin olmasın, eşitdin? – K. dinməyib bir də geriye dönmək istəyəndə isə soruşdu. – Geyim barədə bildiklərini hardan öyrənmisən axı? – K. ciyinlərini çekib dedi

ki, əslində heç nə bilmir. – Heç nə bilmirsən, – sahibə dedi. – Bilmirsən, fikir də söyləmə. Gel aşağı kontora gedek, sənə bəzi şeylər göstərecəm. Onda bu sırtlılığına birdefelik son qoyarsan. – Qabağa düşüb qapıdan çöle çıxdı; Pepi pul almaq bəhanəsiylə K.-nın üstünə cumdu, tezə razılaşdırılar, darvazası yan küçəyə açılan həyəti K. yaxşı tanıldıqından məsələni asan həll elədilər, darvazanın yanında balaca bir qapı vardi, təqribən bir saatdan sonra Pepi həmin qapının dalında dayanıb üçüncü tiqqılıtından sonra onu açmalıydı.

Şəxsi kontor bufetlə üzbəüzdəydi, yalnız dəhlizdən burulub keçmək lazımiydi, sahibə artıq işıqlı kontorun ortasında dayanıb səbir-sizliklə K.-ya doğru baxırdı. Ancaq ortaya bir çətinlik də çıxmışdı. Qerşeker dəhlizdə durub gözləyirdi, K. ilə danışmaq isteyirdi. Ondan yaxa qurtarmaq asan deyildi, sahibə də bu işdə xeyli kömək elədi, Qerşekerin irəli soxulmasına mane oldu.

– Hara belə? Hara axı? – Qapı örtüləndə Qerşekerin bu sualları hələ də eşidilirdi, iyrənc öskürəyi, hayqırığı da sözlərinə qarışmışdı.

Bura həddən artıq qızdırılmış balaca bir otağıydı. Ensiz divara bir ədəd tərəcə, bir dənə də dəmir daxıl söyklənmişdi, uzunsov divara isə dolabla otoman qoyulmuşdu. Yerin çoxunu dolab almışdı, uzunsov divarı az qala başdan-başa tutmağı bir yana, xeyli enli olduğundan, hətta otağı da əməllicə daraldırdı, tam açılması üçün gərək siyirtmə qapılarının üzündən də istifadə edəydi. Sahibə otomana işarəyə K.-ya oturmağı təklif etdi, özü isə tərəcənin yanındakı fırlanan kürsüyə əyləşdi.

– Haçansa dərziliklə maraqlamışan? – Sahibə soruşdu.

– Xeyr, heç vaxt, – K. cavab verdi.

– Bəs nə işin sahibisen?

– Yerölçənəm.

– O nə olan şeydir? – K. izah elədi, ancaq bu izahat qadına əsnək gətirdi. – Düzünü demirən. Niye düzünü demirən axı?

– Guya sən özün düzünü deyirsən ki!?

– Mən? Yenə başladın sırtlılığı? Tutaq ki, heç düzünü deməmişəm, yəni bunun üçün sənə cavab verməliyəm ki? Yaxşı, bilmək olarmı, nədə düzünü deməmişəm?

– Sən heç də özünü üzdə apardığın kimi sahibə deyilsən.

– Buna bir bax! Sənin için dolymuş ki! Bəs onda nəyəm? Sırtlılığın, doğrudan da sərhəd-hüdud tanımır.

– Nə olduğunu bilmirəm, sadəcə görürəm ki, sahibəsen, amma sahibəyə yaraşmayan, bu kənddə heç kəsin əynində görmədiyim paltar geyinirən.

– Hə, indi gəlirik metləb üstünə. Sən sadəcə susmayı bacarmırsan, bəlkə də heç sırtıq deyilsən, beyninə düşən axmaq bir şeyi deməmək üçün ağzını yummaq mümkün olmayan körpə uşaq kimisən. Danış gəlsin! Bu paltarda gözəçarpan nədir ki?

– Desəm, acığın tutacaq.

– Yox, tutmaz, sadəcə olaraq güləcəm, bu, uşaq zəvzəkliyindən başqa bir şey deyil axı. Hə, paltarım necədir?

– Deməli, bilmək istəyirən. Neynək, yaxşı parçadan tikiblər, bahalıdır,ancaq dəbdən düşüb, çox bəzək-düzək veriblər, üstündə çox işləyiblər, nimdaşlaşdır, nə yaşına, nə bədənino, nə də gördüğün işe yaraşır. Soni lap birinci dəfə görəndə diqqətimi çekmişdi, təqribən bir həftə qabaq burda, dəhlizdə.

– Hə, gəldik çatdıq! Dəbdən düşüb, çox işlənib, daha nə? Bəs sən belə şeyləri hardan bilirən?

– Gözüm var, görürem, buna bilik-zad lazım deyil ki!

– Elə-belə baxan kimi görürən. Heç kəsdən heç nə soruşturan, dəbin tələblərini elə özün bilirən. Onda menim üçün əvezsiz bir adamsan ki! Çünkü gözəl paltar zəif yerimdər. Yaxşı, bəs buna nə deyəsən ki, gördüğün dolabda paltardan başqa heç nə yoxdur?!

– Siyirtmə qapıları qıraqa çəkdi, paltarlar bir-birinin belindəydi, dolabın eninə six-six düzülmüşdü, çoxusu tutqun boyalı, boz, qonur, qara paltarıydi, hamısını səliqəyle asmış, ya da sərmişdilər; – hamısı mənimdir, deyirən, dəbdən düşüb, işləniblər. Bunlar o paltalarlardır ki, yuxarıdakı otağında onlara yer tapa bilməmişəm, iki dolab da orda ağızınan doludur, iki dolab, hərəsi də bax burdakı boyda. Heyrətləndirir səni?

– Xeyr, elə belə də gözləyirdim; axı dedim ki, sən tokcə sahibə deyilsən, sənin ayrı nəyəsə meylin var.

– Meylim ondadır ki, qəşəng geyinim, sənsə ya uşaqsan, ya da doli, ya uşaqsan, ya da çox zalim, təhlükəli bir insan. İndi isə get, tez ol get!

K. artıq dəzlizdəydi, Qerşeker qolundan bərk-bərk tutub saxlamışdı, elə bu vaxt sahibə arxadan səsləndi:

– Sabah mənə tozə paltar gətirəcəklər, belkə səni çağırtdırdım.  
Əlini əsəbiliklə yelledən və sanki ona mane olan sahibəni bununla  
uzaqdan susdurmaq istəyən Qerşteker K.-dan yapışdı ki, onunla get-  
sin. Əvvəlcə heç bir izahatla razılışmaq fikri yoxuydu. K.-nın mək-  
təbə getmək bəhanəsini də qətiyyən yaxına qoymaq istəmədi. Yalnız  
K. Qerştekerin onu dərtib aparmasına razı olmayıb ayağını direyəndə  
dedi ki, fikir eləməsin, nə lazımdır, hamisini onlarda tapacaq, mək-  
təbdəki işindən imtina edə bilər, yaxşısı budur, onlara getsin, bütün  
günü onu gözləyib, harda olduğunu heç anasına da deməyib. Get-  
gedə ona toslım olan K. soruodu ki, niyə ona sığınacaq, çörək vermək  
istəyir. Qerşteker dilucu cavab verdi ki, K. ona atlara baxmaq üçün  
lazımdır, onun indi ayrı işləri var, qoy K. hər dəfə dərtimib onu yer-  
siz əziyyətə salmasın. Pul istəsə, pul da verəcək. Lakin K. dərtişdi-  
rildiyinə baxmayaraq, yerində mixlandı. Axı atdan başı çıxmır. “Buna  
heç ehtiyac da yoxdur”, Qerşteker darqursaqlıq edib hirsindən  
əllərini düyünlədi, K.-ni yerindən tərpətməyə çalışdı.

– Bilirom, niyə məni aparmaq istəyirsən, – K. axırdı dilləndi,  
onun nəyi bili-bilməməsi Qerştekeri o qədər də maraqlandırmadı.

– Fikirləşirsən ki, yəqin Erlanqerdən sənin üçün nəsə qopara bilərəm.

– Bəs nə, – Qerşteker dedi. – Yoxsa nəydi məni sənə bağlayan?

K. güldü, Qerştekerin qolundan sallaşıb onunla qaranlığa üz  
qoydu.

Ocağın alovuya şam kötüyü Qerştekerin daxmasına solğun işıq  
sahrırdı, bu solğunluqda kimsə qabağa çıxmış əyri-üyrü kərənlərin  
altındaki guşədə oturub kitab oxuyurdu. Bu, Qerştekerin anasıydı.  
O, titrək əllərini K.-ya uzadıb onu öz yanında oturtdı, ağır-agır  
damışdı, dediklərini çətinliklə başa düşmək olurdu, ancaq nə dedikləri...

ƏSƏRİN ƏLYAZMASI BU SÖZDƏ QIRILIR...

## MÜNDƏRİCAT

Ön söz ..... 4

### NOVELLALAR

Çevrilme .....	9
Kənd həkimi .....	54
Akademiya üçün hesabat .....	60
Müğənni Jozefina .....	69
Balaca qadın .....	85

### ROMAN

Qəsr ..... 93

**FRANS KAFKA**  
**SEÇİLMİŞ ƏSƏRLƏRİ**  
“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

Buraxılışa məsul: *Əziz Gülvəliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter sehifəleyicisi: *Azər Quliyev*  
Korrektorlar: *Hüseyn Şahbəndəyev*  
*Elnaz Xəlilqızı*

Yığılmağa verilmişdir 18.07.2006. Çapa imzalanmışdır 29.08.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 22,5. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 133.

Kitab “Şerq-Qorb” mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.